



XALİD ƏLİMİRZƏYEV

*Nizami Gəncəvinin
insan konsepsiyası*

BAKİ - "GƏNCLİK" - 2001

Elmi redaktor: **Əliyar SƏFƏRLİ,**

*Azərbaycan Respublikası EA-nın müxbir üzvü,
filologiya elmləri doktoru, professor*

Rə'yçi:

Əkbər BAYRAMOV,

*psixologiya elmləri doktoru, əməkdar elm xadimi,
professor*

Ə 58 **Əlimirzəyev Xalid.**

Nizami Gəncəvinin insan konsepsiyası /monoqrafiya/.
Bakı. Gənclik, 2001. 354 səh.

Görkəmli ədəbiyyatşunas, filologiya elmləri doktoru, professor Xalid Əlimirzəyevin "Nizami Gəncəvinin insan konsepsiyası" adlı monoqrafiyası müasir həyatımızla yaxından səsələşən son dərəcə aktual bir mövzuya həsr olunmuşdur. Müəllif Nizami yaradıcılığının ictimai məzmun və mündəricəsini, milli-bəşəri mahiyyətini, müasir idrakı-tərbiyəvi əhəmiyyətini geniş və hərtərəfli açmaq üçün mövzunu "Şairini yaradıcılığında insanın mə'nəvi dünyası və bəşəri mahiyyəti", "Nizaminin dini və dünyəvi görüşləri", "Məhəbbət fəlsəfəsi", "Hökmdar və dövlət konsepsiyası", "Poetik görüşləri" kimi başlıqlar altında təhlil edir, olduqca maraqlı, orijinal elmi nəticələrə gəlir. Nizaminin insan, onun bəşəri məzmunu, dini və dünyəvi qayğıları, ülvi, ilahi məhəbbət, ideal cəmiyyət haqqındaki ölməz, dahiyanə fikirləri sistemli şəkildə, tutarlı faktlar, konkret misallar əsasında oxuculara çatdırılır.

Ə 4603020000
M 653-07-2001 qrif nəşri

ISBN - 5-8020 - 1558-6

© X.Əlimirzəyev, 2001.

NİZAMİŞÜNASLIĞA LAYIQLI TÖHFƏ

Mə'lumdur ki, Nizaminin ədəbi-bədii irsi uzun əsrlərdən bəri dönyanın bir çox tədqiqatçlarının diqqətini özünə cəlb etmiş və onun əsrləri bir sıra elm sahələrinin mütəxəssisləri tərəfindən müxtəlif aspektlərdə araşdırılmışdır. Nizami zəmanəsinin fövqündə dayanan, zəkası əsrləri qabaqlayan dahi sənətkardır. Onun dərin bəşəri məzmunu malik yaradıcılığı bütün dövrlərdə olduğu kimi, bu gün də aktualdır, böyük idrakı-tərbiyəvi əhəmiyyətə malikdir və özünün müasir zəmanəmizin elmi-nəzəri tələblərinə cavab verən yeni, daha ətraflı tədqiq və təhlilini gözləyir. Bu cəhətdən görkəmli ədəbiyyatşunas alim, professor Xalid Əlimirzəyevin Nizami ədəbi irsinə müraciəti və son dərəcə maraqlı, elmi cəhətdən yüksək səviyyədə dayanan bir monoqrafiya yazış ortaya qoyması təqdirəlayıq hadisədir, sözün həqiqi mənasında Nizamışunaslığa yaxşı bir töhfədir.

Yeni monoqrafiya bu günümüz üçün xüsusi mə'na və aktuallığı kəsb edən bir problemə - Nizaminin insan konsepsiyasının geniş təhlilinə həsr olunmuşdur. Nizaminin nəzərində insan yer üzünün əşrəfi olmaqla yanaşı, varlığa yeni mə'na verən, onu dəyişdirən, abadlaşdırın, özünün mövcudluğu ilə digər canlıların da həyat tərzinə ciddi tə'sir göstərən qadır bir qüvvədir. Burada insan yalnız ali bioloji varlıq kimi nəzərdən keçirilmir, özünün ictimai təkamülü ilə yeni bir aləmin - insanlığın mə'nəvi dünyasının yaradıcısı, yüksək intellektə malik fəal sosial varlıq kimi təsvir edilir. Bütünlükdə Nizami irsində insanın əməli və onun mə'nəviyyatının məzmun və xarakteri, bəşəri idealları həmişə ön planda olmuşdur.

Professor Xalid Əlimirzəyev Nizaminin insan konsepsiyasının qlobal bir problem olduğunu, bu problemin çoxsahəli və

həddindən ziyadə mürəkkəb mahiyyət daşıdığını xüsusi məhərətlə oxucunun nəzərinə çatdırır. Burada müəllifin bəsirətlə zəkası çox aktual bir problemin mahiyyətinə varmaq üçün Nizami irsinin sadəcə olaraq, təhlilinə yönəlmir, global problem təşrih edilir, onun dərin bəşəri mə’nası açılır və bu günümüzlə üzvi şəkildə əlaqələndirilir.

Alim Nizaminin insan konsepsiyasını, humanist dünyagörüşünü, dərin bəşəri ideallarını hərtərəfli açmaq üçün təhlillərini “Nizami yaradıcılığında insanın mə’nəvi dünyası və bəşəri mahiyyəti”, “Nizaminin dini və dünyəvi görüşləri”, “Nizaminin məhəbbət fəlsəfəsi”, “Nizaminin hökmdar və dövlət konsepsiyası”, “Nizaminin poetik görüşləri” kimi problem mövzular əsasında qruplaşdırır, ümumi nəticələrə gelir. Ən iibrətamız cəhət odur ki, müəllif Nizaminin əsərləri arasındaki üzvi əlaqəni məharətlə açmış, yə’ni bu və ya digər qlobal ideyanın ilk əsərlərində necə meydana gəlməsi, sonrakı əsərlərində necə təkmilləşməsi faktik materialın təhlili əsasında şərh edilmişdir. Bu cəhətdən məhəbbətin adı bəşəri səviyyədən ilahi məhəbbət səviyyəsinə yüksəldilməsi, yaxud insan mə’nəviyyatının kamilləşməsi, dinamik inkişafı, yə’ni insanda integrəl mə’nəvi keyfiyyətlərin ümumi təkamülü, eləcə də cəmiyyətin idarə edilməsinin ən optimal yollarının tapılması ilə bağlı idarəedənlərin despotizmdən uzaqlaşaraq “İsgəndərnəmə”də aqıl, ədalətli hökmdar, peyğəmber səviyyəsinə yüksəlməsi ideyasının şərhi Nizaminin insan konsepsiyasının əsl mahiyyətini aşkar etmək üçün çox ciddi əhəmiyyət kəsb edir. Xüsusilə müəllif zəngin faktlar əsasında insanın mə’nəvi təkamülündə mühüm rol oynayan başlıca amilləri dərin məntiqi ardıcılıqla, yüksək elmi səviyyədə izah edir. Yə’ni Nizaminin dini və dünyəvi görüşləri, məhəbbət fəlsəfəsi, hökmdar və dövlət konsepsiyası, poetik görüşləri orijinal üslubda şərh olunmuş, hər bir problemin elmi-nəzəri xüsusiyyətləri, spesifik cəhətləri, onun həyatı-praktik əhəmiyyəti məharətlə oxucuya çatdırılmışdır.

Hər bir bölmədə öz əksini tapmış materialın məzmunu, möv-

zunun dərki, elmi izahı və ümumi təhlil səviyyəsi göstərir ki, tədqiqatçı qoyulan problemlərə yalnız görkəmli ədəbiyyatşunas alım kimi yanaşır, həm də hər bir məsələnin dərin fəlsəfi və sosial psixoloji mahiyyətini açır, onun ən dərin qatlarına nüfuz edir, tə’biri cayızsə, ən mübhəm cəhətlərini aşkar etməyə müvəffəq olur.

Burada müəllifin qarşıya qoyulan problemə hərtərəfli bələd olması, hər bir məsələni yüksək təfəkkür süzgəcindən keçirməsi aydın şəkildə özünü bürüzə verir, həm də onun bu problemə ürəkdən bağlılığı, ona məftun olması, onun məhz Nizamiyə la-ylıq bir səviyyədə şərhi üçün dərin məs’uliyyət hissi və ürək yanğısı keçirdiyi aydın olur. Müəllif xüsusi qürur hissi ilə yazır: “Nizami yaradıcılığının əhatə dairəsinə, humanist məzmununa və yüksək tərbiyəvi əhəmiyyətinə görə bəşəri miqyaslı bir sənətkardır, təkcə öz ölkəsinin, xalqının deyil, bütünlükdə insanlığın fəxri, iftixarıdır, onun ölməz, işıqlı arzu və ideallarının yer üzündə carçısı, tərənnümçüsü, ağlinin, zəkasının, hünər və qüdrətinin əbədi təmsilçisidir. Nizami özü də bəşəriyyət qarşısında ki əvəzsiz xidmətlərinin dünyəvi əhəmiyyətini yaxşı başa düşür və bununla haqlı olaraq fəxr edirdi. Ona verilmiş hünərin, istə'dadın Tanrıının payı, mö’cüzəsi olduğunu söyləyir, “qüdrəti-nə sübutdur Nizaminin varlığı” deyirdi.

Şübhəsiz, hələ XII əsrədə dünyaya belə nəhəng bir şəxsiyyət, dahi söz ustası bəxş etmiş xalqımızın keçmişindən və bu günündən gileyənməyə, əsarət və cəhalətə boyun əyməyə, sabahı, gələcəyi haqqında bədəbin fikirlərə düşməyə haqqı, hüququ yoxdur. O, əmişə-hər yerdə, tarixin ən çətin, ziddiyyətli mərhələlərində belə başını uca tutmalı, qürurla, inamlı yaşamalıdır. Milli iftixarımız olan Nizami ədəbi irsinin böyüklüyü, əzəməti, idrakı və praktik əhəmiyyəti də məhz bundadır”. Göründüyü kimi, tədqiqatçı Nizami yaradıcılığının humanist məzmununu, dünyəvi-bəşəri mahiyyətini, müasir idrakı əhəmiyyətini ustalıqla açmış, onun haqqında tamamilə düzgün, dəqiq nəticəyə gəlmışdır.

Oxucuya elə gəlir ki, əsər sanki birnəfəsə yazılıb, çünki fikir zəncirləri bir-biriylə elə bağlanmışdır ki, orada hansısa kiçik bir fasılənin də olacağına inanmaq istəmirsin. Hər bir sətri yazar-kən müəllifin təhtəlşür sferasında belə suallar hakimdir ki; axı, Nizamı ırsı təkcə tarixi əhəmiyyətə malik deyil, xüsusən də bu günümüz üçün böyük mə'na kəsb edir, orada əxz ediləsi, öyrəniləsi nə qədər dəyərli fikirlər, hikmətlər var, bəs müasirlərimiz ona kifayət qədər bələddirmi, bəs onları belə bir dərin hikmətli xəzinəyə necə yaxınlaşdırmaq olar? Elə əsərin də əsas qayəsi müəllifin zehnini dərindən məşğul edən həmin suallara cavab verməkdir. Xüsusi inamlı demək olar ki, müəllif bu əsəri yazıqla həmin ali məqsədinə yüksək səviyyədə nail ola bilmışdır. Çünkü müəllif dahi Nizaminin ırsində ən mürəkkəb və həm də ən maraqlı bir problemi - insan konsepsiyasının mahiyətini məharətlə aça bilmış və oxucuya, ümumən elmi-ədəbi ictimaiyyətimizə çox gözəl bir hədiyyə bəxş etmişdir.

Bununla da, bir tərəfdən ədəbi-bədii ırsimizdə hələ nə qədər lazıminca öyrənilməmiş məsələlər olduğuna diqqəti cəlb edə bilmış, digər tərəfdən problemə yanaşma, onu hərtərəfli araşdırma, maraqlı şərh üsulu seçməklə bağlı yaxşı nümunə göstərə bilmışdır. Deməli, əsər həm özünün mövzu aktuallığına, həm də ciddi elmi-nəzəri və praktik əhəmiyyətinə görə seçilir. Odur ki, belə bir faydalı əsərin nəşr olunaraq geniş oxucu kütləsinə çatdırılması çox vacibdir. Çünkü bu nəinki nizamişünaslığın daha da inkişaf etdirilməsi, həm də xalqımızın ədəbi-bədii ırsinə ya-xından bələd olması nöqtəyi-nəzərdən olduqca zəruri və əhəmiyyətlidir. İnanırıq ki, böyük zəhmətin və ciddi elmi axtarışların məhsulu olan "Nizami Gəncəvinin insan konsepsiyası" adlı monoqrafiya oxocular tərəfindən rəğbətlə qarşılanacaq və öz la-yıqli qiymətini alacaqdır.

Əkbər BAYRAMOV,
*Psiyologiya elmləri doktoru,
əməkdar elm xadimi, professor*

ÖN SÖZ

Nizami haqqında az-çox bitkin fikir söyləmək, söz demek üçün onun zəkasının və bədii təxəyyülün mö'cü-zəsi olan ədəbi ırsini dərindən araşdırmaq, hərtərəfli öyrənmək kifayət deyil. Bunun üçün həm də bu dahi sənətkarı sevmək, onun daimi pərəstişkarı, vurgunu olmaq lazımdır. Soyuq ürəklə, sevgisiz, məhəbbətsiz bitməz-tükənməz xəzinəni, dibi dürrlə, gövhərlə dolu ümmanı xatırladan Nizaminin poetik dünyasına daxil olmaq, oradan müəyyən pay götürmək, alnıaçıq, üzüağ geri qayıtmək mümkün deyildir. Mən də Nizami haqqında əsər yazarkən onun zəngin yaradıcılığını tam və hərtərəfli öyrəndiyimi iddia etmək fikrində deyiləm, ancaq ona olan sevgimin, vurğunluğumun son dərəcə böyük, hüdudsuz olduğuna heç kim şübhə edə bilməz.

Nizamiyə olan sonsuz məhəbbətim isə bir-iki günün, ayın, yaxud bir neçə ilin işi deyildir. Bu sevgi, məhəbbət müxtəlif mərhələlərdən keçərək formalılmış və zaman ötdükcə mənim üçün adı estetik duyğulardan ali mə'nəvi keyfiyyətə, dərk olunmuş məfkurəyə, idealə, amala çevrilmişdir. Ağıl, yaş, idrak səviyyəsinə görə hər bir nəslin öz Nizamisi vardır. Ömrünün gənclik illərini yaşayan oxucu üçün o, daha çox məhəbbət və qəhrəmanlıq motivlərinin böyük tərənnümüdüdür. Orta yaşlı oxucu üçün insan qəlbinin dahi bilicisi, ali, nəcib, humanist idealların yorulmaz carçasıdır. Yaşlı nəsil üçün isə Nizami yaradıcılığı bütün bu xüsusiyyətləri ilə yanaşı, həm də kainatın, təbiətin və insanlığın gizli sırlarından xəbər verən böyük bir fəlsəfi məktəb, dərin təfəkkür, bilik, hikmət və müdriklik mənbəyidir. Buna görə də Nizami fəlsəfi fikrinin, poetik dühasının olduqca dərin, genişmiş yasılı, çoxçalarlı məzmun və mə'nasını tam qavramaq, axıra q-

dər açmaq, onun haqqında son söz demək indiyədək heç kəsə müyəssər olmamışdır, görünür bu mümkün də deyildir. Çünkü bu nəhəng söz və sənət korifeyinin yaradıcılığı nadir hadisədir, Tanrıının və təbiətin insanlığa bəxş etdiyi mö’cüzədir. Mö’cüzə isə hikmətdən gələn bir sərr olduğu üçün onu tam və hərtərəfli açmaq, öyrənmək, şərh etmək müşkül məsələdir.

Nizaminin mütəfəkkir adı, ölməz ədəbi irsi məndə həmişə fərəh, iftixar, milli qürur hissi doğurmuşdur. Bu hiss xalqımızın keçmiş, bu günü və gələcəyindən söhbət düşəndə mənə güc, qüvvət vermiş, arxa durmuşdur. Nizaminin şəxsiyyəti, əsrlərin sınağından çıxaraq büllurlaşan, illər keçdikcə daha ezmətlə səslənən bədii yaradıcılığı xalqımızın milli varlığını, şanlı tarixini, mədəni keçmişini dananlara, dünənimiz və bu günümüz haqqında böhtan və iftira yağıtlanlara ən yaxşı, ən tutarlı cavabdır.

Mə'lumdur ki, heç bir tarixi şəxsiyyət, mütəfəkkir, nəhəng ədəbi sima quru yerdə, öz-özünə yaranmır. Heç bir dahi hazır vəziyyətdə zənbildə göydən yere emmir. O, ancaq mənsub olduğu xalqın, ölkənin, mövcud tarixi mərhələnin, ictimai-əxlaqi, elmi-mədəni səviyyəsindən bəhrelənərək yetişir, formalaşır, dünya miqyasına çıxır, şöhrət qazanır. Onun arxasında müəyyən inkişaf, təkamül yolu keçmiş millətin dünyagörüşü, əqli-mə'nəvi tə'sisatı, milli-bəşəri dəyərləri, tarixi, mədəni ən'ənələri dayanır. Nizami özü də dönə-dönə qeyd edirdi ki, o, Gəncə şəhərində doğulub, bütün ömrü boyu Gəncədə yaşayıb, burada boyabaşa çatıb, yazısız yaradıb və başqa ölkələrdən çoxlu də'vətlər alsa da, heç vaxt doğma şəhərini, vətənini tərk etməmişdir.

Sual olunur: Ömrünün sonuna kimi Gəncədən kənara çıxmayan şair poemalarında adlarını sadaladığı saysız-hesabsız tarixi, ədəbi mənbələri, özünə qədərki qədim dünyanın elmi, fəlsəfi, mədəni nailiyyətlərini haradan öyrənmişdir, belə geniş, hərtərəfli mə'lumata, ensiklopedik biliyə necə və hansı yollarla yiylənmişdir? Cavab aydınlaşdır. Deməli, Nizaminin vətəni, şairin doğulduğu Gəncə şəhəri orta əsrlərdə dünyanın yüksək sivilizasiyasına yiylənmiş elmi-mədəni mərkəzlərindən biri olmuşdur.

Nizami məhz belə yüksək dərəcədə inkişaf etmiş bir cəmiyyətin, mühitin oğlu, övladıdır. Onun elmi-bədii təfəkkürü, poetik dühləsi, əqli-mə'nəvi dünyası mənsub olduğu xalqın düşüncə və təfəkkür tərzinin, mə'nəvi-əxlaqi keyfiyyətlərinin real təzahürü, faktik nümunəsi, canlı, bariz təntənəsidir.

Nizami yaradıcılığının humanist məzmununa, əhatə dairəsinə və yüksək tərbiyəvi əhəmiyyətinə görə bəşəri miqyaslı bir sənətkardır, təkcə öz ölkəsinin, xalqının deyil, bütünlükdə insanlığın fəxri, iftixarıdır, onun ölməz, işıqlı arzu və ideallarının böyük carçası, tərənnümçüsü, ağlının, zəkasının hünər və qüdrətinin yer üzündə əbədi təmsilçisidir. Nizami özü də bəşəriyyət qarşısındaki əvəzsiz xidmətlərinin dünyəvi əhəmiyyətini yaxşı başa düşür və bununla haqlı olaraq, fəxr edirdi, ona verilmiş bu hünərin, istə'dadın Tanrıının payı, mö’cüzəsi olduğunu söyləyir, “qüdrətinə sübutdur Nizaminin varlığı” deyirdi.

Hələ XII əsrədə dünyaya belə nəhəng bir şəxsiyyət, dahi söz ustادı bəxş etmiş xalqımızın keçmişindən və bu günündən gileylənməyə, əsarət və cəhalətə boyun əyməyə, sabahı, gələcəyi haqqında bədbin fikirlərə düşməyə haqqı, hüququ yoxdur. O, həmişə, hər yerdə tarixin ən çətin, ziddiyyətli mərhələlərində belə başını uca tutmalı, qururla, inamlı yaşamalıdır. Milli iftixarımız olan Nizami ədəbi irsinin böyüklüyü, əzəməti, idraki və praktik əhəmiyyəti də məhz bundadır.

Yuxarıda qeyd etdiyimiz kimi Nizami ədəbi irsi hüdudsuz, saya-hesaba gəlməyən tükənməz bir xəzinədir. Bu xəzinəyə üz tutan hər bir şəxs ondan öz dünyagörüşünə, idrakına, elmi-nəzəri səviyyəsinə, imkan və ləyaqətinə uyğun bilik götürür, mə'nən zənginləşir. Oxulara təqdim olunan “Nizami Gəncəvinin insan konsepsiyası” adlı kitab da bu xəzinədən mənim qismətimə düşmüş kiçik bir pay, töhfədir. Bu töhfənin dəyərini qoy hörəmətli oxularımız özləri müəyyənləşdirsinlər.

NİZAMI YARADICILIĞINDA İNSANIN MƏ'NƏVİ DÜNYASI VƏ BƏŞƏRİ MAHİYYƏTİ

*Mən, mən olan gündən şahiddir aləm,
Bir qarışqanı da incitməmişəm.
Dürrümü çəkmədim özgə suyuna,
Pislik yaratmadım, düşmənəm buna,
Təmizdir vicdanım, ucadır adım,
Heç kimin haqqında pis danışmadım.*

NİZAMI

Nizami dünya ədəbiyyatı tarixində az-az yetişən nadir ədəbi simalardan biridir. Onun adı, səxsiyyəti, dərin bədii, fəlsəfi təfəkkürün məhsulu olan əsərləri əsrlər boyu sənət-sevərlərin, şair və mütefəkkirlərin diqqətini cəlb etmiş, kamal, idrak, mə'rifət sahiblərinin hörmət və rəğbətini qazanmışdır. Bu hörmət və maraq müasir zəmanəmizdə daha da qüvvətlənmiş, ölkəmizdə geniş ümumxalq məhəbbətinə çevrilmiş, yeni məzmun və mə'na çalarları kəsb etmişdir. İctimai-fəlsəfi, estetik fikrimizin parlaq səhifələrindən biri olan Nizami ədəbi irsi müəyyən milli, coğrafi zəmin, tarixi məkan və zaman daxilində yaranıb formalaşsa da əhatə dairəsinə, öz mə'na və mündəricisinə görə dünyəvi hadisədir, ölməz bəşəri məzmunə malikdir. Yarandığı dövrdən səkkiz yüz ildən çox keçdiyinə baxmayaraq, bu gün də təzə və orijinaldır. Yüksek əxlaq, estetik zövq, tərbiyə və bilik mənbəyidir. Heç vaxt qiymətini, poetik tə'sirini itirməyən əlvən söz, fikir, hikmət xəzinəsidir.

Son vaxtlar Şərqdə, o cümlədən Azərbaycanda intibah problemlərində söhbət düşəndə Nizaminin adı xüsusi hörmətlə çəkilir, bu sahədə irəli sürülən əsas fikir və mülahizələr təbii ol-

raq, daha çox onun yaradıcılığı əsasında qruplaşdırılır, şərh olunur. Bu işə Azərbaycanda intibahi doğuran ictimai-siyasi, tarixi şəraitlə yanaşı, öz-özlüyündə Nizami ədəbi irsini də yenidən, müasir elmi tələblər baxımından öyrənmək, nəzərdən keçirmək, daha dərindən tədqiq və təhlil etmək zərurətini yaradır.

Nizami yaradıcılığında intibahi şərtləndirən ilk və başlıca amillərdən biri insana məhəbbət, humanizm ideyasıdır. Ümumiyyətlə, insana məhəbbət, humanizm bütünlükdə Nizami poeziyasının canı, fəqərə sütunudur, onun tərənnüm etdiyi böyük ictimai-əxlaqi, fəlsəfi idealların əsas leytmotividir. Şair məhz bu məhəbbətin gücү ilə milyonlarla insanın qəlbində yuva salmış, geniş dünya şöhrəti qazanmış, söz və sənət mülkünün ən böyük korifeylərindən biri kimi ucalmışdır.

Nizami ədəbiyyat tarixində "Xəmsə" adı altında toplanmış beş böyük poemanın müəllifi kimi geniş şöhrət qazanmışdır. Yüksək poetik istə'dadın, dərin fəlsəfi təfəkkürün mehsulu olan bu poemaların içərisində şairin ilk iri həcmli əsəri sayılan "Sirlər xəzinəsi" xüsusi yer tutur. Bu əsərdə Nizami sonralar, bütün yaradıcılığı boyu təbliğ və tərənnüm etdiyi ictimai, əxlaqi, bəşəri idealların, humanist insan konsepsiyasının uğurlu özülünü, əsasını qoymuşdur. "Sirlər xəzinəsi"ndə ilk tezis, rüseyim halında təsvir olunan bir çox məsələlər, həyatı, fəlsəfi problemlər şairin sonraki poemalarında əsas, aparıcı mövzuya çevrilmiş və ayrı-ayrılıqlıda öz yüksək bədii həllini tapmışdır.

"Sirlər xəzinəsi" Nizaminin ilk poeması olduğuna baxmaya-raq, həm quruluş, forma, həm də ideya, məzmun, ictimai mündəricə cəhətdən yüksəkdə dayanan, nəcib bəşəri ideallarla bağlı ölməz sənət abidəsidir. Poemada təsvir olunan hadisələrin və əxlaqi-didaktik tövsiyyələrin mərkəzində insan və kainat, insan və mə'nəviyyat, insan və axırət problemləri dayanır.

"Sirlər xəzinəsi" klassik poema janrına xas olan ən'ənəvi başlıqlardan sonra insanın mə'nəvi aləminə, könül dünyasına səyahətlə başlanır. Bu səyahət həm məsələnin qoyuluşuna, ümumi mahiyyətinə, həm də nəzərdən keçirilən problemlərin,

həyati anlayışların elmi-bədii həllinə görə diqqətəlayiqdir. Çünkü bu sadəcə başlangıç deyil, şairin oxucuya təqdim etməyə hazırlaşlığı müdrik fikirlərin məzmun və mündəricəsini aydınlaşdırın proloqdur, əsl sirlər xəzinəsinə açılan qapı, uğurlu kecidir. Nizaminin böyüküyü burasındadır ki, o, könül dünyasından danışarken öz humanist ideallarına, bəşəri məhəbbət konsepsiyasına sadiq qalır, insanı, onun mə'nəvi aləmini, ictimai mahiyətini ön plana çekir, bütün fikir və mülahizələrini bu nöqtədən çıxış edərək əsaslandırmağa çalışır.

Əsrlər boyu Şərq ədəbiyyatında əlvan söz, ağıl, yüksək bədii təfəkkür nümunəsi kimi tanınan “Sirlər xəzinəsi” qaldırıldığı problemlərin əhatə dairəsinə, əxlaqi-didaktik mahiyyətinə, elmi siqlətinə görə dərin fəlsəfi məzmununa malik bir poemadır, sözün əsl mə'nasında hikmət və müdriklik xəzinəsidir. Nizami insanın könül dünyası anlayışına da bu kontekstdən yanaşmış və öz dövrü üçün böyük idraki, tərbiyəvi əhəmiyyəti olan fikirlər söyləmişdir.

Şair könül dünyasını, insan mə'nəviyyatını obrazlaşdırır, onu nəcib, ülvi sıfətlərə, ali bəşəri keyfiyyətlərə malik canlı varlıq, müqəddəs bir aləm kimi təsvir edir. Nizami göstərir ki, insan kimliyindən asılı olmayaraq ilk növbədə öz ağlının, zəkasının, hisslerinin, daha dəqiq desək, könül dünyasının quludur, həmisi, hər yerdə onun tə'siri altında yaşayır, hərəkət edir. Könül bə'zilərinin düşündüyü kimi adı et parçası deyildir. O, saysız-hesabsız sirlər xəzinəsi, gözəl, pak duyğular yuvasıdır, qəlbələrə “nur saçan şam”, “ürək mülkünün” bayraqdarıdır. Könül dünyası “göylərdən daha geniş və əngindir”, onun “sakinləri bəxtiyar, ne'məti də zəngindir”.

Daxili söhbətlərindən birində Könül onun varlığı ilə maraqlanan şairə belə cavab verir:

Adicə ürəkmiyəm, can bürünə tüstümə?
Bir parça ət deyiləm, duz səpilə üstümə.
Ürəklərin sərvindən kölgəm böyükdür, böyük.

Ürəklərin mülkündən ölkəm böyükdür, böyük.
Mən Qarunun yiğdiyi xəznəyə tay deyiləm,
Hər kəsin sərvətiyəm, hər kəsə pay deyiləm.

(“Sirlər xəzinəsi”, səh. 56)

Könül dünyasının, insan mə'nəviyyatının zinəti, dövləti düzlük, sədaqət, mə'nəvi paklıqdır. “Könül mülkünün şahı-məhəbbətdir”, kamil insanın qəlbində “eşqin qızıl bayraqı vüqarla dalğalanır”. İnsan öz mə'nəviyyatını, könül dünyasını abadlaşdırmaq, ülviyyətə qovuşdurmaq üçün həmişə bu məhəbbətə arxalanmalıdır, ondan qüvvət, işiq, nur almalıdır. O, dünyaya heyvan kimi sürünmək, can bəsləmək üçün deyil, “odlu ürəklə, həyəcanla yaşamaq” üçün gəlmışdır. Bəşəriyyətə “ülvi məqsədlərə çatmaq”, özü-özünə nəzarət etmək, varlığını, könül dünyasını qəbahətlərdən qorumaq, “qafillikdən gen qaçmaq” üçün göz-quşlaq verilmişdir. İnsan gərək “gədalıq torbasını belindən, köləlik zəncirini əlindən açıb” atsın, “könlük hökmdarının üzəngində yapışsın”, “ilhamını, kamalını özünə yar seçsin”, “qaynar gənclik çağlarında alovə, közə, alçaqların qəlbini oxuyan gözə” dönsün, “könlünü eşq atəşində alovlandırsın”, “gözünün çeşməsindən canına su çiləsin”, “qolundakı zəncirləri ər kimi parçalayıb” kənara atsın, “öz kölə həyatı ilə vidalaşib dirilik çeşməsində ölməzliyə”, əbədiyyətə qovuşsun:

Bədənin ovxalanan bir ovuc gildi sənin,
Əzəl gündən sirdaşın yalnız könüldü sənin.
Öz könlünə qul ol ki, sultanlığa çatasan,
Ağla, cana hökm edib köləliyi atasan.

(“Sirlər xəzinəsi”, səh. 92)

“Öz könlünə qul ol”, “köləliyi at” çağırışı Nizaminin həyat fəlsəfəsindən, insanı hər cür xurafatdan, iradəsiz qula çevirən kənar qüvvələrdən, mə'nəvi-əxlaqi qəbahətlərdən uzaq görmək arzusundan doğan bir anlayışdır. Şairə görə, bəşəriyyət onu ucal-

dan, əbədi şan-şöhrətə çatdırın nəcib, ali məziyyətlərə, ictimai-əxlaqi keyfiyyətlərə idrakinin və təmiz mə'nəviyyatının köməyiyle yiyələnməlidir. O, ancaq könlünün, ürəyinin hökmü, qüdrəti ilə “möhtəşəm dağa”, “beyninin öz yağıyla nurlu çırağ” döñə bilər.

Könül, mə'nəviyyat insanın əqidə, ləyaqət, məslək dünyasıdır. Bizi tərbiyə edən, həqiqi insan səviyyəsinə qaldıran bu dünyayı sevmək, qorumaq, nəcib, xeyirxah işlərlə, əməllərlə abadlaşdırmaq, onun adını, məkanını göylərə, ülviyyətin dərgahına qaldırmaq lazımdır. Könülə, mə'nəviyyata can, qida verən əməl, əqidə, təmiz niyyət, alicənablıq həm də insanın hər iki dünyada vicdanının, əxlaqının güzgüsüdür, mə'nəvi ləyaqətinin rəhni, əsas nişanəsi, dar gündə köməyi, arxasıdır:

Könül-pənahımızdır, dərgahımızdır bizim,
Tanrıımız olmasa da, öz şahımızdır bizim.
Başımın darğasıdır iki cahanda mənim.
Qəmxarım olarmı yoxsa bir an da mənim?
Sirdəş kimi sərrini açıb deməz heç zaman,
Lakin öz şəfqətini əsirgəməz heç zaman.
Gördü ki, tərbiyəsiz, tə'limsiz bir naşıyam,
Tə'lim-ədəb verdi ki, İnsan adı daşıyam.

(“Sirler xəzinəsi”, səh. 57)

Könül alemi, insanın əqli-mə'nəvi dünyası haqqındaki bu mülahizələr, xüsusilə “tə'lim-ədəb verdi ki, İnsan adı daşıyam” tezisi “Sirler xəzinəsi” əsərinin ictimai qayə və məzmununu, fəlsəfi mahiyyətini, əsas leytmotivini təşkil edir. Burada insanın özünü dərk edən, onu düzgün qiymətləndirən bir ali varlıq, şəxsiyyətə çevrilməsindən bəhs edilir. Poemada verilmiş hekayə və söhbətlər də məhz bütünlükdə bu ideyanın açılmasına, tamamlanmasına xidmət edir. Nizaminin nəzərində insan mə'nəviyyatının, bəşəri ləyaqətin şərtləri, qanun və prinsipləri çoxdur. Bəşər övladı ancaq bu qanun və şərtlərə hərtərəfli yiyələn-

dikdən, onun sırlarını tam dərk etdikdən sonra böyük hərflərlə yazılmış kamil İnsan adını daşımağa layıqdir.

Nizami könül dünyasının gizli sırlarından, əxlaqi-etik principlərindən, ülvı məziyyətlərindən danışarkən əvvəlcə bəşərin yaranması, Adəmin xilqəti haqqında mə'lumat verir, insan mə'nəviyyatının əsasını, köklərini araşdırır və böyük tərbiyəvi əhəmiyyəti olan nəticələrə gəlir. Doğrudur, şair bu məsələlərin mənşeyinə, idrakı anlayışına idealist mövqedən yanaşır, daha çox dini ideologiyanın dünya, insan və onların yaranması haqqındaki mə'lum müddəalara əsaslanaraq çıxış edir.

Ancaq bununla yanaşı, Nizami həm də qarşısına çıxan bütün mürəkkəb məsələlərə, həyati suallara cavab axtararkən, ilk növbədə, öz təfəkkürünə, elmi dühəsinə söykənən dahi bir sənətkar idi. O, insan və kainat, insan və mə'nəviyyat problemlərindən danışarkən tez-tez dini anlayışlara müraciət etse də, bu problemlərin ictimai-tərbiyəvi məzmununa, əxlaqi-fəlsəfi mahiyyətinə geldikdə həmişə real gerçəkliyə, həyat həqiqətinə, ağlın, zəkanın gücünə arxalanmış, əsas fikir və mülahizələrini də məhz bu zəmin üzərində qurmuşdur.

Nizamiyə görə insan dünyaya gəlməsəydi kainatın da, onu yaradan Allahın da varlığı gizli qalardı. Dünyanın sırlarını, ülviyətini kəşf edən, ona mə'na və məzmun verən insanın adı, əməli, xilqətinin gözəlliyi, kamalının qüdrətidir. Kainata işıq verən, nur paylayan insandır, ancaq o, həyata gəldikdən sonra “yer üzünүn bərq vurub, par-par yandı aynası”. İnsansız “dünya sonsuz”, övladsız qalardı. İnsan dünyanın hökmərəni, şəriksiz sahibi, ağıasıdır:

Yoxdu izin, sorağın bu göydə, yerdə sənin,
İntizarın dünyani salmışdı dərdə sənin.
Hökəmrənlik fərmanı gələn gündən adına,
Göylər tac düzəltidirib Aydan, Gündən adına.
Baxışından qamaşıb gözü də ulduzların,
Cəlalına heyrandı özü də ulduzların...

Məş'əliylə apardın qaranlığa səhəri,
Tanıtdın aydınılığa, toranlığa səhəri.

(“Sirlər xəzinəsi”, səh. 101)

Nizamiyə görə insanın xilqətində, mə'nəvi aləmində mövcud olan bütün ali və mənfi keyfiyyətlərin əsası, özülü bəşəriyyətin ulu babası olan Adəmdən qalmadır. Allahın əmriylə cənənətdə, hər cür qayğı və ehtiyacdən uzaq yaşayan Adəm mə'nəvi qəbahətinin, nəfsinin qurbanı olur, bugdaya tamah salır və müqəddəs məkandan həmişəlik qovulur. Lakin Adəmin (yə'nə) insanın böyüklüyü burasındadır ki, o, səhvini başa düşür, işlədiyi günah üçün qırx il əzab çekir, tövbə edir, yer üzünə dirilik toxumu səpir, bəşəriyyətə həyat verir, cənnətdən gətirdiyi bütün ne'mətləri torpağa və insanlara bəxş edir, böyük cəfakesliyinə və yaxşı əməllərinə görə bağışlanır, hətta peyğəmberlik səviyyəsinə yüksəlir. Adəmin cövhəri, mayası palçıqdan, gildən olsa da, o, insan adı daşıdığı üçün pakdı, müqəddəsdi, şərəflidi. Onun “kamalı göyün cil-çırağından işıqlıdı”, “camalı bəşərin varlığına bir aynadı”, “xilqətin cəlalıdı, növraqıdı”, “qudrətin ülviyyəti, sorağıdı”, yer üzünün bəzəyi, yarasığıdı:

Yoxluğa bəxtiyarlıq işığı saçdı Adəm,
Varlığın qapısını üzünə açdı Adəm.
Xilafət bayrağını uca tutdu dağ kimi,
Endi də, yüksəldi də tutduğu bayraq kimi.
Pakdı ki, dərs alıbdı yerde mələklər ondan,
Torpaqdan yaranıb ki, şərəfləndi yer ondan.

(“Sirlər xəzinəsi”, səh. 69)

Bəşər övladı insanın da xilqətində ilk atalarından gələn ikilik mövcuddur. Onun varlığında, daxili aləmində həmişə bir-birinə zidd iki qüvvə üz-üzə dayanmışdır. Bunlardan birincisi xeyir-xahlıq, ədalət, ləyaqət, mərhəmət, ülviyyət kimi müsbət, digəri isə paxıllıq, xəbislik, qəddarlıq, tamahkarlıq kimi mənfi keyfiyy-

yətlərdir. Nizami insanın xilqətində, mə'nəviyyatında kök salmış mənfi xüsusiyyətləri onun ləyaqətini alçaldan, ulu adına ləkə gətirən, əl-qolunu bağlayan zəncirə, könül mülküni talan edib xaraba qoyan qudlurlara oxşadır, “könlük qudlurlarından qurtar öz yaxanı sən, dünyan - könül dünyası, bu dünyani tanı sən” deyir.

Nizami öz humanist insan konsepsiyasına uyğun olaraq göstərir ki, bəşər övladı həmişə, hər yerdə öz yüksək adına layiq olmalıdır, daim kamilliyə, xeyirxah, ali əməllərə can atmalı, varlığında mövcud olan bütün gözəl, nəcib sıfətləri həyatının ən çətin anlarında belə qoruyub saxlamalı, onları cilalayıb inkişaf etdirməlidir. İnsanın cəlalına, əzəmətinə, hünər və dəyanətinə yer də, göy də heyrandır. O, “könlüllər hakimi, aləmin sərvəri, yerin dəfinəsi, dünyanın gövhəridir”. Onun əqli, mə'nəvi aləmi cahanı sığmayan saysız-hesabsız sərvətlər mənbəyidir, sahilsiz ümmandır:

Qamətimlə ölçülməz bir qiymətim var mənim,
Aləmimə bu aləm, yer də, göy də dar mənim.
Çay deyiləm, ümmənam, gör ki, nəyəm cahanda,
Zərrə deyil, tükənməz xəzinəyəm cahanda.

(“Sirlər xəzinəsi”, səh. 146-147)

İnsanlıq anlayışının mə'nası, qudrəti, ictimai-əxlaqi funksiyası da bundadır. İnsan yer üzünə sürünmək, zəlilət yükünü, əsarət zəncirini daşımaq, ətalətin qulu olmaq üçün deyil, hünər, cəsarət göstərmək, mə'nən pak, ləyaqətlə yaşamaq üçün gelmişdir. Öks təqdirdə insan cılızlaşır, onun şərəfini alçaldan əməllərə, xəbisliyin, tamahin, riyakarlığın rəmzi olan İblisə uyur, mə'nəvi düşkünlüyü, əxlaqi qəbahətlərin canlı timsalına çevrilir, bəşəri ləyaqətini həmişəlik itirir:

Fələklərə yüksəldər, hünər, cəsarət səni,
Hünərsiz alçalarsan, tapar əsarət səni...

Şirin sulu bulaqtək coşub çağla həyatda,
Şirin suyun yerini nə verər kainatda?
Gövhər kimi saf insan zərif olar cahanda,
İnsan nəyə gərəkdir təlaşı yoxsa canda?
Külək zirək olmasa dolanarmı çəməni?
Qaf dağından ağırsan, ətalət basib səni.

(“Sirlər xəzinəsi”, səh. 71-72)

Buradan çıkış edərək, Nizami insan və kainat, insan və dünya probleminə toxunur, bu iki varlığın arasında mövcud olan dialektik vəhdəti araşdırır, onların biri-birilə bağlılığını, daxili əlaqə və ziddiyətlərini açmağa, əsaslandırmağa çalışır. Nizaminin nəzərində “dünya əzəl gündən sirlər dəryasıdır”, saysız-hesabsız ne'mətlər məskənidir, onun “mülkü əbədidir”, “əvvəli əzəlsiz, sonu sonsuzluqdur”.

Dünya ziddiyətlər üzərində qurulub. Onun bir üzü işiq, bir üzü qaranlıqdır. “Yasəmən də, tikən da çölə, düzə səpilib”, onlardan “biri gözə məlhəmdir, biri gözə sancılır”. “Səhraya, göy çəmənə tikəni su bəxş etsə də”, o heç vaxt həmin “tikəni yasəmənə döndərməyə” qadir deyildir. “Kainat əzəldən gərdişini belə qurub”, başqa cür olsa onun nizamı, məhvəri pozular, dağlılar, məhv olar. Kainat öz qanunları ilə yaşayır və heç kimdən səxavətini əsirgəmir. Onun nəzərində şah da, gədə da birdir. Dünyanı təbəqələrə bölən, təbiətin ədalətli, hamı üçün bərabər olan qanunlarını pozan, dəyişdirən insandır. Buna görə də yer üzərində baş verən haqsızlıqların, riyakarlığın, xəbisliyin, mə'nəvi düşkündünün günahını dünyadan üstünə atmaq, bütün bələlələrə görə onu ittihəm etmək ağılsız hərəkətdir.

Dünyanın gərdişini, məzmun və mahiyyətini düzgün anlamaq üçün onu tam halda, həyat və cəmiyyət hadisələri ilə vəhdətdə qararlaq, dərk etmək lazımdır. Dünya anlayışına birtərəfli münasibət insanı yanlış yola salır, bə'zən ümidsizliyə, fatalizmə aparıb çıxardır, onun əzminə, iradəsinə mənfi tə'sir göstərir, ümidi, həyat eşqini öldürür. Dünyada hər şey dəyişir, biri digərini əvəz edir, “hər

gecənin bir nurlu, günəşli gündüzü, hər yoxuşun enisi, hər təpənin düzü var”. İnsanın varlığı, mə'nəvi həyatı da bu qanunlara tabedir:

Ağalığı-ədanı, köləliyi-təşvişi
Yer üzünə bəxş edib bu fələyin gərdişi.
Bu ulduzlar, fələklər, bax dövr edir həmişə,
Əzab da, rahatlıq da keçib gedir həmişə.
Şadlıq sarsa könlünü sonu qəmdir-kədərdir,
Şadlıq gəldi-gedərsə, qəm də gəldi-gedərdir.

(“Sirlər xəzinəsi”, səh. 94)

Nizami göstərir ki, kainat həyatın, maddi varlığın əsası, özüllü olsa da, o öz-özlüyündə heç bir ictimai-əxlaqi mə'na daşımır. Onun yaraşığı, incisi, gövhəri insan və bütün canlılar aləmidir. Dünyanı dəyişdirən, abadlaşdırın, gözəlləşdirən bəşər övladıdır, onun nəcib, ülvə oməlləridir. İnsan yer üzünün əşrəfidir, “üstünlükdə onun varlığı birincidir”. “Dünyanın hər ne'məti, vəri, mülkü” onun əlində, ixtiyarındadır. Kainatda nə varsa, ona məxsusdur. Bəşər övladı “yenilməz pəhləvandır, aləm onunla öyünür”, “fəxr edir”, “hər iki dünyanın qüdrətinə” əli çatdığı üçün insanın “açıq qəlbə köksündə iftixarla döyüñür”. Onun “camalını görəndə günəş şadlanır, eşqinin atəşində alışib yanır”, oda, alovə döñür, nurlu simasına baxanda “ayın çöhrəsi gülür, telinin həsrətindən canı üzülür”.

Dünya bir sırlı saraydır, onun “sirdəsi isə insandır”. Dünyada “ululuq şan-şöhrəti”, “eşqin uca taxtı” insanın əli ilə qurulmuşdur. İnsanlıq öz bəxtini dünyaya məhəbbətlə sınamış, göylərə qaldırmışdır. Onun hünəri, əzəməti, səxavəti ölçülməzdır, cahana siğmayan tükənməz xəzinəyə bənzəyir. İdrakinin, mə'nəviyyatının hüdudları sonsuzdur, ümman kimi genişdir. Dünyanın varlığını tanıdan, şöhrətini ucaldan insanın ağılı, zəkası, hərarətlə çırpınan ürəyidir, yer üzündə saysız-hesabsız silinməz nişanələr qoymuş əməyi, zəhmətidir:

Sən, ey yerdə fələyi heyrətdə qoyan insan,
Yer də, göy də nazınla daim oynayan insan.
Ülviyət aləmindən xəbərdarsan deyə sən,
Qüdrətinlə şərəfsən, şansan yerə, göyə sən.
Hədsiz nəcibliyinlə əşrəfisən dünyanın,
Əzəldən xeyirxahlıq bütüsən gen dünyanın.
Vərdişinlə, aqlınla sən gözüsən dünyanın,
Dəmirçisi, əttarı sən özüsən dünyanın.

(“Sirlər xəzinəsi”, səh. 96)

Nizami insan və kainat haqqındaki mülahizələrindən sonra insan və mə'nəviyyat problemlərinin təhlilinə keçir. Şairə görə insan, hər şeydən əvvəl, ədəb-mə'rifət, tə'lim-tərbiyə əsasında formallaşmış bir mühitin, cəmiyyətin övladıdır, müəyyən ictimai-əxlaqi tə'sisatın daşıyıcısıdır. İnsan öz yüksək adını, ictimai simasını, şərəf və ləyaqətini qoruyub saxlamaq üçün kamil könül dünyasına, nəcib ülvi mə'nəviyyata malik olmalıdır. Ülvi, nəcib mə'nəviyyatın, könül dünyasının şərtləri və sirləri isə çoxdur. Bunlardan birincisi və ən başlıcası ədalət, mərhəmət hissidir.

Ədalət, mərhəmət həm ictimai varlığın, cəmiyyətin, həm də insan mə'nəviyyatının əsası, məhvəri, ən ali keyfiyyətlərindən biridir. Dünyanı, insanlığı, bəşər həyatını ancaq ədalətə və ondan doğan humanist, xeyirxah qanunlara arxalanaraq idarə etmək, abadlaşdırmaq, səadətə, ülviyətə çatdırmaq olar. Ədalətdən uzaq bir ölkədə, cəmiyyətdə azadlıqdan, xoşbəxtlikdən, insan ləyaqətindən danışmaq mə'nasız şeydir, boş xülya, riyakarlıqdır. Belə bir ölkə, cəmiyyət uzun müddət yaşaya bilməz, gecətə tənəzzülə, təməlindən uşub dağıılmağa məhkumdur.

Nizami könül dünyasının, insan mə'nəviyyatının şərtlərindən, daxili sirlərindən danışarkən ədalət, mərhəmət hissi ilə ya-naşı, ləyaqət, dəyanət kimi anlayışlardan söhbət açır və bu əxlaqi məziyyətlərin ictimai-fəlsəfi mahiyyətini, həyatı əhəmiyyətini araşdırır. Şairin nəzərində ləyaqət, dəyanət anlayışı yük-

sək bəşəri məzmuna malikdir, insan mə'nəviyyatının ən ali, ülvi keyfiyyətləri sırasına daxildir. Bu keyfiyyətlərdən uzaqlaşanda bəşər övladı cılızlaşır, mütiləşir, özünə inam, hörmət, qürur hissini, mübarizə əzmini itirir, simasız kölə vəziyyətinə düşür. Daha doğrusu, ləyaqətdən, dəyanətdən məhrum adamın müqəddəs İnsan adı daşımağa heç bir haqqı, hüququ yoxdur. Ləyaqətsizlik, simasızlıq insanın bütün ali, nəcib keyfiyyətlərini öldürür, məhv edir.

Nizami ləyaqət, dəyanət hissi haqqındaki mülahizələrini da-ha çox “Süleyman və qoca əkinçi”, “Kərpickəsən qocanın bir cavanla hekayəti”, “Zalim şahla düz danışan qocanın hekayəti”, “Heysiyəti qorumaq” kimi hekayə və söhbətlərdə əsaslandırmaga çalışır. Təəssüf ki, bu hekayələr indiyədək ədəbiyyatımızda əsasən zəhməti, əməyi tərənnüm edən əsərlər kimi təhlil olunmuşdur. Belə bir münasibət birtərəflidir və əslində adları çəkilən mənzum hekayələrin ideyasını, ictimai-əxlaqi məzmununu tam və dəqiq ifadə etmir. Burada söhbət sadəcə zəhmətdən, əmək adamından deyil, onunla məşğul olan insanın mə'nəvi aləmindən, daxili əzəmətindən, dəyanətindən, qürur və ləyaqətindən gedir.

Nizamiyə görə, əməyə xor baxmaq, zəhmətdən qaçmaq, tüfeyli həyat keçirmək insanı gec-tez asılı vəziyyətə salır, həmişə gözükölgəli, şərəfsiz yaşamağa məcbur edir. Asılılıqla, gözüögöl-göliliklə insanlığın ali keyfiyyəti olan ləyaqət, dəyanət bir yerə sığan anlayış deyil. Asılılıq başlananda mə'nəvi müstəqillik, qürur, ləyaqət hissi olur. İnsan başıuca, şərəflə yaşamaq, daxili əzəmətini qorumaq üçün tənbəllik yükünü çıynindən atmalı, “ömrünü boş əyləncələrlə başa vurmamalıdır”. Başqalarının təmənnasına, minnətli yardımına deyil, öz əməyinə, halal zəhmətinə göz tikməlidir, “bolluq müjdəsini” torpaqdan, alın təri ilə qazandığı ne'motlərdən almalıdır. Çünkü, Tanrı: “Səndən hərəkət, məndən bərəkət” deyib. Xoşbəxt o adamdır ki, onun “dözü-mə ləyaqəti, ağır yükə qatlaşmaq dəyanəti var”, yeri gələndə nəfsini, tamahını cilovlaya bilir, “haram süfrə başında oturmağı”

özünə əskiklik sayır, qürurla yaşayır, bir loxma çörək üçün baş-qalarına əl açmağı mənliyinə sığışdırır, şərəfsizlik hesab edir:

Şir, pələng ovla yaşar, libasıdır dərisi,
Tapdıgıyla dolanan olmaz tamah pərisi.
Varsa suyun, çörəyin, yoxluqdan qəmə batma,
Əlini çömçə kimi hər kasaya uzatma...
Bir ovuc arpa üçün nə əyil, nə daş daşı,
Könül dünyasında qoy yeməsin daş daşı.

(“Sirlər xəzinəsi”, səh. 89)

Ləyaqət, dəyanət hissi həm də namusla, vicdanla, mə'nəvi kamilliklə bağlı bir anlayışdır. Namusla, vicdanla yaşamağın ilk şərti, əsas amili isə halal zəhmət, əməkdir. Boşər övladı ancaq bu yolla öz şərəfini, mənliyini qoruyub saxlamış, böyük əxlaqi mə'na daşıyan namuslu İnsan adını qazanmışdır. Nizaminin “Sirlər xəzinəsi” əsərində təsvir olunan motin, zəhmətkeş qoca obrazları da məhz belə nəcib bir idealın - mə'nəvi ləyaqotin, namus və qeyrətin canlı timsalı, daşıyıcılarıdırılar.

Bu qocalar gecə-gündüz ağır zəhmət içində yaşasalar da, mə'nən son dərəcə qürurludurlar, öz halal çörökləri ilə, “namusu zəhmətiylə el gözündə ucaldıqları üçün” fəxr edirlər. Onlar bir qarın çörək xatırınə deyil, hər şeydən əvvəl, öz insanı ləyaqətlərini qoruyub saxlamaq, başqalarının “qarşısında boyun bükküb əl açmamaq” üçün hər cür əziyyətə, zəhmətə qatlaşmağa, qarşılıarna çıxan bütün çətinliklərə mərdliklə sinə gərməyə hazırlırlar. Buradan çıxış edərək, Nizami əməyi insan ləyaqotinin rəmzi, ən ali bir keyfiyyəti kimi alqışlayır və bəşəriyyəti həmişə bu keyfiyyətə sadıq qalmağa çağırır:

Zülmətli gecələrdə qatlaş ağır zəhmətə,
Mərhəmətin, şəfqətin nuru yağır zəhmətə.
Şöhrətə zəhmətlə ucalıbdır ərənlər,
Məsləkinin yolunda qocalıbdı ərənlər...
Sərv ol, çətirə döndər ay nurunu gecələr,

Şam olub, yana-yana yay nurunu gecələr.
Zəhmət fəryad deyildir, bir şadlıqdır insana,
Zəhmətinin axırı rahatlıqdır insana.

(“Sirlər xəzinəsi”, səh. 93)

Mə'nəvi ləyaqətin əsas xüsusiyyətlərindən biri də cəsarətdir. Həqiqəti müdafiə etmək, haqsızlığa qarşı çıxmaq bacarığıdır. İnsan həyatının bütün məqamlarında doğru danışmalı, özünə hörmət, ləyaqət hissini itirməməlidir, həmişə yalandan, riyadan uzaq olmalıdır. Həqiqəti danan, cəsarətsiz adam heç vaxt hünər, qeyrət göstərə bilməz. İnsan “kölgəli bağ olmaqdansa, qaranlığa nur saçan çıraq olsa yaxşıdır”. Doğruluq, düzlük hər şeyi ölçən tərəzidir, “ürəyin düzüyü - ədalətin mizanıdır”. Cəsarət, doğruluq həm də insani bütün “bəlalardan qoruyan zirehdər”. Həmişə, hər yerdə onun köməyinə, qüdrətinə arxalanmaq lazımdır. Həqiqət, cəsarət qabağa çıxanda, bərqərar olanda zülm, haqsızlıq geri çəkilir, insaf, ədalət qələbə çalır:

Təmizlik, doğruluq pozar çətin mizanı,
Ürəyinin düzüyü - ədalətin mizanı...
Doğruluğun harda ki, ucalıbdır bayraqı,
Haqq əliylə fələkdən öc alıbdır bayraqı.

(“Sirlər xəzinəsi”, səh. 126)

Nizami özünün cəsarət, doğruluq haqqındaki əxlaqi-etik mülahizələrini “Zalim şahla düz danışan qocanın hekayəti”ndə təsvir etdiyi qocanın varlığında reallaşdırır. Şair zalim, qaniçən, müstəbid hökmərlərə hər yerdə qorxmadan onun zülmündən danışan cəsarətli qocanı qarşılaşdırır. Boynuna kəfən salmış, hər cür cəzaya əvvəlcədən hazır olan mərd, müdrik qoca hökmərlərin bütün yaramaz əməllərini üzünə oxuyur:

Mən deyirəm eybini, şər işini özünə,
Göstərirəm güzgütək hər işini özünə.

Hər eybini göstərə alsan ələ güzgüni,
Utan, qızar eybindən, qırma elə güzgüni.

(“Sirlər xəzinəsi”, səh. 127)

Qocanın ağıllı hərəkəti, ibrətamız sözləri zalim hökmdara böyük tə'sir göstərir. O, peşman olur, pis əməllərindən həmişəlik əl çəkir, ədalətli bir insana çevrilir. Beləliklə, xalq içindən çıxmış, onun istək və arzularının, mə'nəvi aləminin real təmsilçisi olan el ağsaqqalı öz ağılı, zəkası, mə'nəvi ləyaqəti hesabına tac-taxt, böyük imtiyaz sahibi hökmdarlardan qat-qat yüksəyə qalxır, nəzərimizdə cəsarət və dəyanət rəmzinə çevrilir. Nizami bu həyatı detala insanın mə'nəvi ləyaqəti və doğruluq haqqında kıl mülahizələrinin əyani sübutu, təntənəsi kimi yanaşır, ona ictimai-fəlsəfi mə'na verir.

Nizami insan ləyaqətindən və onun daxili komponentlərindən danışarkən, kamal anlayışına da xüsusi fikir verir. Şairin ədəbi irsinə yaxından bələd olanlar yaxşı bilir ki, o, bütün ömrü boyu aqil, yüksək idrak, işiqli mə'nəviyyat sahibi olan kamil insan uğrunda mübarizə aparmış və bu ideya onun humanist dünayagörüşünün, insan konsepsiyasının məğzini, özüünü təşkil etmişdir. Nizaminin nəzərində kamal insan ləyaqətini ucaldan, ona xalq qarşısında hörmət, izzət qazandıran yüksək əqli-mə'nəvi keyfiyyətlərdən biridir. Kamal cəmiyyətin, bəşər həyatının zinəti, yaraşığı, heç vaxt qiymətini itirməyən vari, dövlətidir. Ancaq dərin zəka, kamal sahibi olan insan dünyani dəyişdirməyə, gözəlləşdirməyə, böyük işlər görməyə, ləyaqətlə yaşamağa qadirdir.

Nizami kamal anlayışını həmişə xilqətin gözəlliyyi və əməl dünyası ilə vəhdətdə götürür, təhlil edir. İnsan ancaq kamalın qüdrəti ilə müəyyən əqidə, amal sahibinə çevrilir, “yetkinliyə, fərasətə yetişir”. Kamal sahibləri saxta şöhrətdən, insanı alçaldan, qula çevirən nəfsdən, tamah xəstəliyindən, kindən, küdürüdən uzaqdırlar. Bəşəri əxlaqi qəbahətlərdən qoruyan, onun “tamahını cilovlayan kamaldır”. Kim “aləmə öz ağılinin gözü ilə

baxırsa”, o, həyatın hakimidir, “qüdrətli, yenilməz” bir şəxsiyyətdir. Buna görə də insan həmişə ağılinin, kamalının hökmünə arxalanmalıdır, onun səsinə qulaq asmalı, dediyi kimi hərəkət etməlidir:

Paslandırma qınında xəncərini kamalın,
Xəncəriylə doğrasın daim kini kamalın.
Ağıl-kamal mücrüsü ülviyətə bağlıdır,
Kin xəncəri sanma ki, pak niyyətə bağlıdır.
Kamalındır dövlətin, kamalına arxalan,
Amalındır comərdlik, amalına arxalan.

(“Sirlər xəzinəsi”, səh. 131)

Nizamiyə görə insan ləyaqətinin zinəti, yüksək zirvəsi sayılan kamal həm də məsləklə, hünərlə bağlı bir anlayışdır. Şair göstərir ki, insanın bütün ali, nəcib əqli-mə'nəvi keyfiyyətləri, xüsusilə ləyaqət, ədalət, inam hissi məslək eşqindən doğur. “Ədalət hər zaman məsləkə möhtacdır”, könül mülkü həmişə “məslək eşqiyələ yaşamalıdır”. Məsləkin yolu uca, işiqlidir. Bu yolu tutanlar ən böyük şərəf, ləyaqət, ehtiram sahibləridirlər. Belə adamlar “günəş kimi ucalıb aləmə yaraşq” verirlər. İnsan qarşısına çıxan bütün həyatı, əxlaqi məsələlərin həllində könül aləminə müraciət etməli, “məsləkətinə sığınmalıdır”, onun köməyiələ həqiqətə qovuşmalıdır. Ancaq məslək eşqi insanı möhnətdən, ətaletdən, qəlbinə yol tapmış xəbis hissələrdən, fəna əməllərdən qoruya bilər. Məslək ülviyətə, inamla, insanların başqa ali keyfiyyətləri ilə birlidə daha əzəmətli qüvvəyə, ləyaqət, dəyanət rəmzinə, yüksək mübarizə amalına çevrilir:

Məslək yolu ülviyət yoludur kainatın,
Yüksəliş, təmiz niyyət yoludur kainatın.
Şərəfə yüksələrsən hökmün, qətiyyətinlə,
Daşın döner qızılı müqəddəs niyyətinlə.
Əzminlə, inamıla dolanarsan hər yanı,
Atəşdən su alarsan, qurudarsan dəryanı.

(“Sirlər xəzinəsi”, səh. 95)

Məslək həm də könül mülküni, insan mə’nəviyyatını işıqlan- diran “həyat çırağıdır”. Bu çırığı uca tutmaq, həmişə qoruyub saxlamaq lazımdır. Məslək eşqi “ürəklərdə nəsimə dönməlidir”, ona işq, nur bəxş etməlidir. İnsanın “məsləki həm qızıl, həm də daş-qasıdır”, onun məsləkdən böyük, qiymətli dövləti, qazancı yoxdur. “Məslək yolu seçənlər tamaha baş əyməzlər”, heç vaxt vara, mənsəbə uymazlar, bu yüksək insanı keyfiyyəti dünya ne’mətləri ilə dəyişməzlər. Beləliklə, Nizami məslək eşqini müqəddəsləşdirir, onu inam, döyanət kimi mə’nəvi-əxlaqi məziyyətlərə yanaşı qoyur, insanlığı həmişə bu keyfiyyətlərə sadıq qalmağa çağırır:

Məslək, inam, döyanət gərok hər bir insana,
Sədaqəti töhvə tək verək hər bir insana.
Məslək eşiqiyo yanan qolb ki vardır həyatda,
Dünyanın o başından xobərdardır həyatda.
Məslək ilə sənindir ölkə də, bu cahan da,
Boxtiyarsan onunla bolko də bu cahanda.
Dünyanı məslək ilə almaq asandır, asan,
Azğın divin məkrinə gərok aldanmayasan.

(“Sirlər xəzinəsi”, səh. 75)

İnsana xas olan bütün nəcib əməllərin, o cümlədən də ləyaqət, kamal, məslək kimi fəlsəfi-əxlaqi anlayışların arxasında həmişə hünər dayanıb. Bu anlayışlar ancaq onları hərəkətə gəti-rən, reallaşdırın hünərin hesabına mövcuddurlar. “Hünərinə güvənmədən” heç kim öz ləyaqətimi, əqli-mə’nəvi qüdrətini sübuta yetirə bilməz. İnsan hünərinə arxalananda, ondan güc, qüvvət alanda xırda hissələrdən uzaq olur, “çəkişməyə uymur”, qarşısına çıxan bütün çətinlikləri əzmlə, mətanətlə qarşılıyır, dəf edir və nəticədə qalib gəlir.

Dünyada insan əli ilə yaradılmış gözəl, qiymətli nə varsa, hamısı əməyin və hünərin bohrəsidir. Hünər bəşər övladını zəfər-dən-zəfərə aparan əməl, məslək bayraqıdır. Bu “bayraqı əldə

möhköm saxlamaq”, müqəddəs tutmaq lazımdır. İgid ərlər həmişə “hünəri izləmiş, hünəri əziz tutmuşlar”. Nizami hünəri yüksək qiymətləndirməklə yanaşı, ona müasir mə’na verir, ya-şadıgi zəmanədə bu nəcib insani keyfiyyətin tapdalanlığını, unudulduğunu göstərir və buna öz açıq e’tirazını bildirir:

Könül to’lim eyləyir hər hünəri insana,
Məslək eşqi deməkdir ər hünəri insana...
Yalnız hünər qoymayıb qubar qona torpağı,
Belə hünər nəsibmi bu gün ana torpağı?
Hünərini göstərsə indi əgor hünərlı,
Hünərsizin birisi mənəm deyir hünərlı.
Hünərlilər beziblər hünərsizlər olındon,
Lap försizə dönüblər bu försizlər olındon.

(“Sirlər xəzinəsi”, səh. 149)

Nizami insan ləyaqötünün şərtlərindən, daxili sirlərindən danışarkən müdriklik, alicənablıq və zirəklik kimi anlayışlardan da söhbət açır. Şairə görə müdrik, alicənab təbiətli insanların “dərgahı göylərdən ucadır”, onlar uzağı görməyə, dünyanın gordirişinə düzgün qiymət verməyə, hər bir işə, dərdə vaxtında çarə axtarıb tapmağa qadirdirlər. Müdriklik, alicənablıq, ləyaqət dərin idrak, mə’nəviyyat nişanəsidir. Belə keyfiyyətə yiylənmiş adamlar təkəbbürdən, “riyadan, mənəm-mənəm deyib öyünməkdən” uzaq qaçar, həmişə öz ağlından, könül dünyasından məsləhət ələr, bütün əməllərini, niyyətlərini ölçüb-biçər, gördüyü işlərdə ehtiyatlı, tədbirli olar, vaxtında həm bu dünyani, həm də axırətlərinin qeydinə qalmağı unutmazlar.

Nizami könül dünyasının sirlərini araşdırarkən dostluq haqqında da maraqlı fikirlər söyləyir və bu anlayışı insan ləyaqötünün əsas şərtlərindən, nəcib əxlaqi keyfiyyətlərindən biri kimi qiymətləndirir. Nizaminin nəzərində dostluğun şərtləri çoxdur. Dostluq, sirdəşlilik, hər şeydən əvvəl səadətin, ülfətin, qarşılıqlı e’timadın əsasıdır. Dostsuz, sirdəşsiz yaşamaq, xoşbəxt olmaq,

həyatın çətin sınaqlarından çıxmak mümkün deyildir. Yaxşı, həqiqi dost həmişə insanın dayağı, köməyi, arxasıdır, ən gizli, mübhəm dərdlərinin ortağı, sirdasıdır:

Həyat nəyə gərəkdir bir həmdəmin olmasa?
İnsan çətin yaşayar dosta əmin olmasa.
Varlığına əminsən sən ki, hələ həyatda,
Çalış, könül sirdası gətir ələ həyatda.
Bilməmiş ki, dostunun nəcaboti, əslı var,
Könül sirrin-incidir, etmə ona e'tibar.

(“Sirlər xəzinəsi”, səh. 141)

Sədaqətin, ülfətin ən ali dərəcəsi təmənnasız, qərəzsiz dostluqdur. “İkibaşlı dostluğu dostluq sanma heç zaman”. Çünkü qərəzli, “təmənnalı dostluq düşməncilik deməkdir”. “Saxta dost dünyyanın alçağıdır, ürəyə yatmayan bir yağıdır”. Belə dostluğa arxalanmaq, güvənmək ağılsızlıqdır. Dostunun “eybini hünər kimi” qələmə verən, “cəfasiyla ürəyini yaralayan, sizildədan” adamlardan həmişə uzaq olmaq lazımdır.

Dostluğun vacib, ümdə şərtlərindən biri də sirri saxlamaq bacarığıdır. “Dost odur ki, dostunun gizli saxlar sərrini”. İnsanın ən e'tibarlı və dəyanətli sirdası öz qəlbi, ürəyidir. O, “sirdəs sərrindən ürəyi qana dönsə də”. onu qoruyub saxlamağı bacarmalıdır. Dostluqda, sirdəsliqda saxta adam həm öz vicdanının, həm də Tanrıının qarşısında xəcildir, yer üzündə həmişəlik rüsvayçılığa məhkumdur. Buna görə də insan günəş kimi “hər gün sərrini çöle səpən” adamlarla dostluqdan, sirdəsliqdan çəkinməlidir. “Günəş kimi sərr açıb sönmək” ləyaqətli insana, həqiqi dosta yaranan əməl deyildir. “Köksündə saysız könül incisi olan”, “qəlbində nur çeşməsi çağlayan” qeyrətli ərlər heç vaxt “gecənin sərrini açıb gündüzə deməzlər”. İnsan həm də dostluqdan, sirdəsliqda xəyanət görəndə özü də dönüb xəyanətin, e'tibarsızlığının rəmzinə çevrilməməlidir. Əksinə, aqil insan xəyanətə ləyaqət-

lə, dəyanətlə cavab verməli, öz sədaqət hissini, işıqlı, nurlu təbiətini daim qoruyub saxlamalıdır:

Hər qapıya can atıb səba kimi cumma sən,
Alçaqlardan sədaqət, dostluq, vəfa umma sən.
Hamı - qara kölgəndir, sən - işıq ol aləmə,
Günəş kimi ucalıb yaraşq ol aləmə.

(“Sirlər xəzinəsi”, səh. 141)

Nizaminin könül dünyasına, insanın mə'nəvi aləmininə dair görüşləri sistemində ülviiyyət haqqındaki fikir və mülahizələri xüsusi yer tutur. Şair “Sirlər xəzinəsi” əsərindəki hekayə və söhbətlərin əksəriyyətində bu məsələyə toxunmuş, ülviiyyət anlayışına çox yüksək əxlaqi-fəlsəfi qiymət vermişdir. Nizamiyə görə, ülviiyyət insanın könül dünyasına xas olan bütün ali keyfiyyətlərin, ictimai məziyyətlərin əsası, canı, cövhəridir, əqli-mə'nəvi təkamülün on yüksək formasıdır.

Ülviiyyət təkcə real həyatla, dünyəviliklə deyil, həm də ruhani aləmlə, ilahi varlıqla bağlı bir anlayışdır. Bu anlayışa tam yiyələnmiş insan onu əhatə edən mühitlə, öz mə'nəvi dünyası ilə yanaşı, ilahi gözəlliyi, onun ən parlaq təcəssümü olan Allahı da dərk etməyə, ona qovuşmağa çalışır. İlahi gözəllik Allah, işıq, nur mənbəyidir, insana xas olan bütün nəcib, ali keyfiyyətlərin, pak, təmiz əməllərin timsali, yüksək nümunəsidir. Bu mə'nada, ülviiyyətə çatmış insan öz əslinə qayıdır, Allah səviyyəsinə yüksəlir, onun kimi alılışır, müqəddəsləşir, kainatın və canlı aləmin yaraşığına, zinətinə çevirilir. “Ülviiyyət aləminə əbədi qovuşmuş” insan Allahın dərgahında peyğəmbərlərlə, ulularla bir cərgədə dayanır, onlar kimi böyük hörmətə, izzətə çatır:

Uluların yolunun gərək qulu olasan,
Ülviiyyətə yüksəlib sən də ulu olasan.

(“Sirlər xəzinəsi”, səh. 138)

Ülviyyotə sodaqət insan üçün “şərəfdir, şandır”, onun ruhu həmişə “ülviyyətin bəhrəsindən” qidalanmalıdır. İnsan daim “ülviyyətə çatmağa həvəs göstərməli”, bütün ömrü boyu bu nəcib amala ləyaqətlə xidmət etməlidir. Ülviyyət yüksək məslək, əsl hünər, qeyrət, dəyanət meydanıdır, insanlıq anlayışının zirvəsidir. Onun yolu həm ulu, şərəfli, həm də olduqca çətin, böyük mə'nəvi sarsıntılarla, imtahanlarla bağlı bir yoldur. Bu yolu ləyaqətlə keçmək üçün insan həmişə, daxili təkamülünün bütün mərhələlərində ağlına, zəkasına, üroyinin hökmünə əsaslanmalı, onlardan qüvvət almalıdır:

Yalnız qəlbinin gözüylə seçməlisən bu yolu.
İki dünya yoludur, keçməlisən bu yolu.
Göydən yero baxmadan, sür'ətli ol bu yolda,
Dönüb dala baxmadan eür'ətli ol bu yolda.
Məslək eşqin-sovgatın, yaşa ülvi aləmdə,
Göz yaşlarının çeşmətök daşa ülvi aləmdə.

(“Sirlər xəzinəsi”, səh. 117)

Ülviyyotə çatmaq üçün insan ilk növbədə öz dünyəvi-mə'nəvi borclarını yaxşı bilməli, onu kiçildən, alçaldan hissələrdən, xəbis ehtiraslardan uzaqlaşmalıdır. Zəhmət, əməl, məslək kimi icimai-oxlaqi keyfiyyətlərə arxalanmadan ülviyyətə qovuşmaq mümkün deyildir. Bunun üçün həm də insanın niyyəti, əməli, vicdanı, mə'nəvi dünyası pak və təmiz olmalıdır. O, ülviyyət yolunda “vəcdə gəlib şövq ilə” mübarizə aparmalıdır. Varlığın vəfasız olduğunu, ömrün, günün keçib getdiyini heç vaxt unutmamalı, “dünya evində bir möhbusa” dönməməlidir. Ömrü boyu ürəyində “ülviyyət ocağının odunu, közünü sönməyə” qoymamalıdır, ona qovuşmaq namənə hər cür fədakarlığa hazır olmalıdır:

Köləlik zəncirini zillətsiz atmaq olmaz,
İztirabsız, əzabsız şərəfə çatmaq olmaz.

Təbiət gümüşünü əridərək əzabla,
Qızılı döndərəsən gərək onu əzabla.
Əzaba qatlaşmaqla hər niyyətə çatarsan,
Zəlillikdən qurtarıb ülviyyətə çatarsan.

(“Sirlər xəzinəsi”, səh. 98)

Nizami göstərir ki, insan mə'nəviyyatını işıqlandıran ali hissələrin, xüsusiilə könül dünyasının tacı olan ülviyyətin tapdalanması, itirilməsi bəşəriyyəti fəlakətə aparır. Onu tamah, hərislik, pula, qızılı ehtiras kimi mə'nəvi-əxlaqi qobahötlərin quluna, əsirinə çevirir, simasızlaşdırır. Tamah, hərislik insan ləyaqətini alçaldan, qürurunu, mənliyin öldürən, onu daxılən şikəst edən, eybəcərləşdirən çox qorxulu bir xəstəlikdir. Bu xəstəliyə tutulan adamlar insafı, mürvəti, imanını itirir, həyatda hər şeyi nəfsin, tamahın tərozisi ilə ölçür, öz könül dünyasını xaraba qoyur, “səadət mülküni oda qalayır”, ömürlərini bada verirlər.

Tamah, hərislik həm də ağlin, zəkanın, insan kamalının düşmənidir, bəşəri amallarla bir yərə siğmayan böyük ictimai bəla, mə'nəvi düşkünlük, rəzillik nişanəsidir. Şair tamahkarlıq, hərislik kimi yaramaz ehtirasları, fəna əməlləri insanlığın böyük, ülvi adına ləkə hesab edir və üzünü müasirlərinə tutaraq təəssüflə deyirdi:

Yeməklə bir sevdası, alveri varmı ağlin?
Tamaha aldanmağa, gör, bir yeri varmı ağlin?
Təməhin duza getsə, belə duzdandan uzaqlaş,
Zirəkləri aldadan dələduzdan uzaqlaş.
Təməhi cılıqlayan kamalıdır boşorin,
Öz nəfsini öldürmək amalıdır bəşərin.
Hərisliyə uymağın qorxuludur, qorxulu!
Ondan nəşədə duymağın qorxuludur, qorxulu!

(“Sirlər xəzinəsi”, səh. 103)

Nizaminin nəzərində tamahın, hərisliyin iyrənc və dəhşətli formalarından biri pula, qızılı pərəstişdir. Şair bunu insan üçün

ən naqis sıfət, bəşəri bəla hesab edir və döñə-döñə “alışsan da, yansan da, uyma qızıl pula sən” deyir. Nizamiyə görə, insan var-dövlət üçün mənliyini, şərəfini satmamalıdır, dünya ne'mətləinə təmiz vicdanla, halal zəhmətlə iyiyələnməlidir. “Mərd insan canında zər odunu söndürməlidir”, həmişə nəfsinin ağası olmalıdır, onu haram dalınca aparan, “sarı iblisə döndərən” pul, qızıl düşkününə çevriləməlidir. İnsan zər, qızıl toplamaqla heç vaxt özü saf qızılı çəvrilə bilməz, əksinə onun odunda yanib məhv olar. Daha dəqiq desək, insanın “arzu, istək tərzisi qızıl çəkən” olmamalıdır. Çünkü belə bir ehtiras onun ülviyətə gedən yolunu bağlayır, qəlbinə əbədi ləkə salır, ləyaqətini, iradəsini əlin-dən alır:

Tac sevdası - baş yükün, iztirabın, qohərin,
Qızıl taxtin - atındır, qızıl tacın yəhərin.
“Canım çıxsın, çıxmasın əldən qızıl” deyirsən,
“Yığım, yığım ölüncə əldən qızıl” deyirsən...
Qızıl üstə qəlbini qanatmasan yaxşıdır,
Əzəl gündən qızılı can atmasan yaxşıdır.

(“Sirlər xəzinəsi”, səh. 120)

Göründüyü kimi, Nizami “Sirlər xəzinəsi” əsərində insan idrakının və mə'nəviyyatının çox vacib, aktual problemlərinə toxunmuş, onlara yüksək bəşəri, humanist ideallar əsasında qiymət vermişdir. Şairin tərənnüm etdiyi məsələlərə münasibəti, gəldiyi əxlaqi-etik nəticələr göstərir ki, o, yüksək bədii təfəkkür, fəlsəfi idrakla yanaşı, həm də insanın könül dünyasını, mə'nəvi aləmini yaxşı bilən böyük psixoloq, ürək sərrafi olmuşdur.

Nizami “Sirlər xəzinəsi” əsərində irəli sürdüyü insan konsepsiyasını sonradan yazdığı poemalarında daha da mükəmmələşdirmiş, onu yeni fikir və əxlaqi-etik müddəalarla zənginləşdirmiştir. Şairə görə yüksək əqli-mə'nəvi keyfiyyətlər insana kənardan verilmir, o, bunu həyatda, təcrübədə, mübarizədə qar-

zanır. İnsan dərin təfəkkür, idrak sahibidir, qurucu və yaraıcıdır. Bəşəriyyətə göz, qulaq yüksək, ülvi məqsədlər üçün, öz varlığının, səadətinin keşiyində ayıq-sayıq dayanmaq namənilənə verilmişdir. O öz əməyinin, ağlinin köməyilə həyatın və kainatın bütün sirlərinə yiyələnmişdir.

Həyatda heç bir şey insana boş-boşuna, müftə verilmir. O, istədiyinə ancaq əzmi, iradəsi hesabına nail ola bilər, “mə'dəndən dürrü, gövhəri zəhmətlə, zəkasının qüdrətiylə” çıxarda bilər. Bu dünyada səadəti, xoşbəxtliyi, “bəxtiyləq mülküni məsləhəti alıbdir, zirəkliyi, mərdliyi alın təri alıbdir”. Bəşər övladınına alıliyi, insanlığı və insanı ləyaqəti də bundadır. Ləyaqətli insan “səba yeli kimi başqalarının qapısına cummamalıdır”. Naməddən, alçaqdan sədaqət, dostluq ummamalıdır, qara köl gəyə oxşamamalıdır. Həmişə günəş kimi yüksəkdə durmalı, a1əmə yaşaşıq verən, işiq saçan olmalıdır, “könlü sevincdən alışmış şaman şama” çevriləməlidir. İnsan təbiətin, taleyin qarşısında qul, oyuncaq deyildir. O, qurub yaratmağa qadir ictimai varlıqdır. Tanrı onu dünyada hünər göstərmək, böyük, ali məqsədlərə xidmət etmək üçün göndərmişdir. O, “arzusu ilə pərvəriş tapır, ümidi ilə məqsədinə, mətləbinə” çatır:

Təbiət quranda xilqətimizi,
Başqa səhifədə yazımsıdır bizi.
Anlayıb, düşünək hər şeyi gərək,
Hər sirri açmaqla hünər göstərək.
Yerləri-göyləri öyrənək bir-bir,
Qalmasın bizimcən açılmamış sərr.

(“Leyli və Məcnun”, səh. 40)

İnsan güclü və qüvvətlidir, “ayağı fələk təki xəzinə üstündədir”. O, istəsə dağları yarar, dənizin dibindən dürr çıxardar, yerləri, göyləri fəth edə bilər. O, “bilik kəsb etməklə dünyayı qazanmaq” imkanına malikdir. Onun kamalının, qüdrətinin hüdüdu, sərhəddi yoxdur. O, həyatda hər cür çətinliyin, fəlakətinə qar-

şisini almağa”, dünya ile şiri-nər kimi çarpışmağa”, “xəzəni güñəştək ayaqlamağa” qadirdir. Öz mənlisi, amalı uğrunda çarpişan, vuruşan insan həm də gec-tez istədiyinə nail olur, özünə çoxlu arxa, həmdəm qazanır. Ümumiyyətlə, mübarizədə hər şeyi insanın iradəsi, əzmi, dəyanəti həll edir. “Çarşımağı bacar-san havadarın tapılar, üzünə açıq olar bütün bağlı qapılar”. “Poladdan dağ olsa, yenə də inan, onu parça-parça doğrayar insan”. İnsan dərk etməlidir ki, bu dünya, kainat, bütün canlı aləm onun himayəsi altındadır, zəkasından, işiqli əməllərindən güc, qüvvət alaraq abadlaşır, gözəlləşir, xüsusi mə’na, məzmun kəsb edir, bəşər üçün ruzi, rifah mənbəyinə çevrilir:

Gözündə işiq var, qəlbində qüvvət,
Boş ki, yaratmamış səni təbiət.
Özünü zənn etmə zəif bir çıraq,
Bil ki, zinət alır səndən yeddi bağ.
Fələyin üstündə vilayətin var,
Himayən altında durur varlıqlar.

(“Leyli ve Mecnun”, səh. 278)

İnsanın əməli, niyyəti həmişə dünyaya işiq saçmalıdır. O, “ilan kimi torpağa göz tikən”, “heyvan kimi yem dalınca qaçan” olmamalıdır. Həyatın mə’nasını “nə şəhvət, nə yuxu, nə də ki, yeməkde” axtarmamalıdır. Çünkü “yatmağı, yeməyi bu aləmdə sən eşşək, öküzdə də görə bilərsən”. İnsan ər kimi hünər dalınca qaçmalıdır, ayıq və zirək olmalıdır. Gecə-gündüz idrakin qapısını döyməli, öyrənməli, daim axtarışlar aparmalıdır. Şür, zəka, idrak qabiliyyəti insanın bitməz-tükənməz vari-dövləti, xəzinəsidir, sarsılmaz arxası, əbədi dayağdır. Zəka Allah kimi ni-han olsa da, hikməti, əməli aşkardır. Gözə görünməz bir xəzinə olsa da, gücü, qüdrəti tükənməzdır, insan ləyaqətinin tacı, zirvəsidir, qələbələrinin rəhni, heç vaxt paslanmayan mübarizə silahıdır. Bu ne’mətə sahib olanların həyatda heç nədən qorxusu yoxdur. Onlar qarşılara çıxan bütün maneolardən, çətinliklər-

dən ləyaqətlə, şərəflə çıxmağa qadirdirlər. Belə adamlar həm bu dünyada, həm də axırətdə xoşbəxtidlər. İdrakin faydalalarından, zəkanın gücündən, qüdrətindən, mə’nəviyyatındaki nurdan, işiqdan xəbərsiz insan qafildir, bədbəxtdir, quru cismdən başqa bir şey deyildir:

Zəka - sənin ruhundur, onsuz quru bədənsən,
Ruh - xəzinə, can - tilsim, xəbərsizsen nədən sən?
Varlığında bilməsən yoxmu, varmı xəzinə,
Sindirməsan tilsimi, nur saçarmı xəzinə?

(“Sirler xəzinəsi”, səh. 136)

İnsan üçün bilməmək eyib deyil, bilmədiyi öyrənməmək eyibdir. İnsanın varlığı, təbiəti beşikdən qəbr evinə qədər öyrənməyə, kamilleşməyə möhtacdır. Bu onun əzəli və əbədi borcu, bəşəri keyfiyyətidir. Bunu unudan, ömrünü yatmaqla keçirdən, ətalətlə, tənbəlliklə başa vuran adamlar nadandırlar, özlərini dünyadan böyük ne’mətlərindən, zövqündən, səfasından məhrum edirlər, idrakin qapılarını bağladıqları üçün ağıl, mə’nəviyyat xəzinəsi ilə bərabər, həm bu dünyani, həm də axırətlərini itirirlər. Həyatdan geri qalmamaq üçün insan daim şüurunu, zəkasını, qəlbini cilalamalı, bilik kitabında yeni-yeni səhi-fələr açmalıdır:

Her kim ki, öyrənməyi bilməyirsə ar,
Sudan dürr, daşdan da gövhər çıxardar.
Ancaq öyrənməyi ar bilən insan,
Məhrumdur dünyada bilik almaqdan.
Çox iti zehinlər yatan oldular,
Axırda saxsı qab satan oldular.

(“Yeddi gözəl”, səh. 53)

İnsan həyatın, dünyadan sırlarını açmaqla bərabər, özünü də öyrənməli, dərk etməyə çalışmalıdır. Həyatda öz yerini, mövqe-

yini düzgün müəyyənleşdirməlidir. Özü öz ağlının, hisslerinin, iradəsinin sahibi, ağası olmalıdır. "Məş'əl tək əlinin muzduyla dolanmalı, şam kimi öz xəzinəsiylə yanmalıdır". "Bu əyri güzgülər cədvəlində özünü şərh edib" ondan lazımı əxlaqi nəticə çıxartmalıdır. "Özü öz sirlərinin, vicdanının açarına" çevriləmeli, qəlbə ətrafa "mə'rifət nuru" saçmalıdır. "Hər kəs yaxşı-yaman nə qoysa əsər, bununla öz zatını bürüzə verər".

İnsan həyatda öz ağlına, bacarığına, zövqünə uyğun peşə, sənət seçməlidir. Sənətinin əsl sahibi, işinin kamil bilicisi olmalıdır. Çünkü "kamil bir palançı olsa da insan, yaxşıdır yarımcıq paqqılıqlıdan". Belə adam "nə eksə, onu da biçir", təkcə özü sənətindən zövq alıb xoşbəxt olmur, həm də başqalarına sevinc, xoşbəxtlik bəxş edir. Onun qarşısında həyat da, ölüm də aciz qalır, qula çevrilip. Oğul atasının, kişi başqasının kölgəsində yatomalıdır. Özünün müstəqil düşüncəsi, kamalı, şəxsiyyəti, iradəsi olmalıdır. Həyatda hər şeyi - adı-sani, şöhrəti, mə'rifəti özü qazanmalıdır. Ancaq bu yolla insan onu əhatə edən mühitdə, cəmiyyətdə müəyyən hörmət, nüfuz sahibinə, elin sevimlisinə, pənahına çevrilə bilər. Başqasının kölgəsində yaşayan, dolanan kölgə yox olan kimi bütün dayaqlarını itirir, özü də məhv olub gedir. Bir sözlə: "Kölgədə böyüyənin öz kölgəsi olmaz", "Kölgədə bitən ağaç bar verməz". Buna görə də insan ancaq "öz gücü, öz varı ile coşgun ümməna" çevriləməlidir. Barını, "faydasını öz varlığından götürməli", "ölüncə özü-özünə qonaq" olmalıdır. Ağac olub "özü özündən qol-budaq doğurməlidir". Özgə malını yeyib "barama tək nazilən, yedyini qusan" baramaqurduna oxşamamalıdır:

Ucalmaq istəsən bir kamala çat,
Kamala ehtiram gösterir həyat.
Sən aslanlar kimi keç cəbhələrdən,
Yalnız hünərinin balası ol sən!
Səadət kamalla yetişir başa,
Xalqa hörmət elə, ədəblə yaşa.

Öz adına layiq işlər gör ki, sən
Axırda utanma xəcalətindən.

(“Leyli və Məcnun”, səh. 64)

İnsan bununla yanaşı, həm də mə'nəvi təkamülə, kamilliyə can atmalıdır. Çünkü əsl insan kamil insandır. Kamillik anlayışı isə, hər şeydən əvvəl, elmlə, biliklə bağlıdır. "Qüdrət elmdədir". Dünyanın müşkülü ancaq elmlə, biliklə açılacaq. "Hər elmdə bir səhər gülür". "Kim ki ibrət dərsi alır dünyadan, sözün lövhəsini öyrənən zaman eyləmiş sənəti elmə xəznədar" onun həyatda yeri, məqamı əbədidir, hamidən uca, şərəflidir. Belə insanlar yer üzünü bəzəyi, yaraşıçıdırlar. İnsan insana ancaq elmin gücü ilə üstün gələ bilər. "Cahilin zəhməti hədərdir, hədər". "Taca layiq dürrü yerlərə vuran idraksız, şüursuz nadandır, nadan! Hünərə göz yummaq deyildir hünər, hansı bir ağıllı tülə bez deyər? Alımlə xoş rəftar etsən əgər sən, özün öz elmini aşkar edərsən". Bu mə'nada həyatda "ən əziz", "ən kamil" insan alımdır. Alimin adı, rütbəsi bütün mənsəblərdən ali, ucadır. "Bilikli adamlar uzağı görər". Ancaq belə adamlar insanlığın adını həmişəlik yaşatmağa, əbədiləşdirməyə qabildirlər:

Sən çalış yaxşıca öyrən dünyani,
Bəşəri, bitkini, daşı, heyvanı.
Qalacaq əbədi nə şey dünyada,
Öyrən günlərini vermədən bada.
Kim öz-özünü düşmüştür başa,
Ona ölüm yoxdur, o ölməz haşa.

(“Yeddi gözəl”, səh. 43)

Nizami inanırdı ki, insan xeyirxah işi, zəhməti ilə təkcə özünü, öz fərdi güzəranını deyil, həm də ictimai həyatı dəyişdirməyə, kainatı bəzəməyə qadirdir. Bu dünya əvvəldən belə qurulub: "Biri toxum səpər, o biri biçər. Hər şeyi özün üçün əkmək nə yarar, dünyada hesabsız ruzi yeyən var. Keçənlər zəhmətlə ək-

diyi bağdan, gələnlər meyvəni dərmış hər zaman. Keçənlər bir çox şey əkmişdir bizə, biz də əkməliyik gənc nəslimizə. Dünya bir tarladır, diqqətlə baxsaq, hamı bir-birinə cütcüdür ancaq”.

Buradan çıxış edən şair öz fəlsəfi konsepsiyasında daha da irəli gedərək bəşərin varlığına, bütünlükdə insan anlayışına ictimai mə’na verir, onun qarşısına yeni, məs’ul vəzifələr qoyur. Ona “hər şeyi elə bağışlamağı, el borcu qalsa da, bu borcdan əl çəkməyi” tövsiyə edir. İnsanları öz işində əməlpərvər olmağa, xalqına, bəşəriyyətə xidmət etməyə, “gecəni, gündüzü bada vermədən” çalışmağa, “yaxşı ad qazanmağa” çağırır:

Çalış öz xalqının işinə yara,
Geysin əməlindən dünya zərxara.
Xoş ətirlər saçmaq istəyən adam,
Gültək xoşxasiyyət olmalı müdam.

(“Yeddi gözəl”, səh. 45)

Nizaminin insan haqqında düşüncələri tərkidünyalıq meyllərindən, pessimizmdən uzaqdır. Onun mayası həyat eşqindən, dünyaya məhəbbətdən yoğrulmuşdur. Şairə görə, insan həyatı sevməli, ondan zövq almalı, “ömürdən bərk yapışmalıdır”. Çünkü “ömürsüz dünya boş qalar”, mə’nasını itirir. Bu dünya qəm, kədər məskəni, “zillət, fəlakət ocağı” deyildir. O, sevinc, şənlik üçün yaranmışdır. “Bəxtiyarsan hamidan, ömrü boyu şad yaşa, qul deyilsən dünyada, qüssədən azad yaşa”. İnsan nə qədər diridir, həyatə olan məhəbbətini, inamını itirməməlidir. Dünyanın saysız-hesabsız ne’mətlərindən faydalanamalı, onun qədrini bilməlidir.

Nizaminin insan konsepsiyasında şəxsi ləyaqət, düzlük, mərdlik məsələləri mühüm yer tutur. İnsan həyatın bütün mərhələlərində öz yüksək adına, xilqətinə layiq olmalı, insanlığın mə’nasını, şərəfini hər yerdə uca tutmalıdır. Düşdüyü vəziyyətdən, şəraitdən asılı olmayaraq, həmişə haqqın carçası olmalı,

düz danışmalı, pak vicdan, təmiz mə’neviiyyat sahibi kimi ömür surməlidir, namus və qürurla yaşamalıdır:

Öz düzlüyü kimsəni verməz bada dünyada,
Düz sözüylə kimsəyə yetməz qada dünyada.
Doğruluqla köməkdir hər bir ərə yaradan,
Doğru ol ki, yetirsin hər zəfərə yaradan.
Əzəl gündən qiymətli bir incidir doğru söz,
Acısıyla könüllər sevincidir doğru söz.

(“Sırılar xəzinəsi”, səh. 127)

“Heç bir hünər sahibi - comərd insan” bərk ayaqda əqidəsini, məsləkini dəyişməməlidir, mənliyini, şərəfini mənsəbə, çörəyə satmamalıdır. Bərk ayaqda, “qanını çörəyinə yavanlıq etməli” olsa belə, ruzi üçün başqalarına əl açmamalıdır. “Bu yeddi dəyirman başında bir arpa üçün boynunu büüküb” alçalmamalıdır. İnsan torpaq deyildir ki, hər yetənin tapdağı olsun, naməndlərin, alçaqların kötüyini yesin, qarşılarda baş oysin.

Bu dünya qəm, qüssə məkanı, kədər evidir deyənlər yanılırlar. Ümumiyyətlə, qəmə mübtəla olmaq ağır xəstəlikdir, acizlik, iradəsizlik nişanəsidir. Ona görə də “arif ol, qəm çəkmə, qəmdən et həzər, qum nəm çəkən kimi qəmi qəm çəkər”. İnsan bütün ömrü boyu onu həyatdan ayıran, qula, gədaya çevirən mütiilikdən, qəlbini xarabazara çevirən qəmdən, qüssədən qaçmağa çalışmalıdır, gələcəyə olan ümidi, nikbinliyini heç vaxt itirməməlidir. Çünkü “bu dünya şənlik üçün yaranıb”, onu qəmlə, kədərlə başa vurmaq qafillikdir. “Kim deyir bu saray tikildi qəmçin?”, “O, zillət, fəlakət ocağı deyil!”. İdrəki yerində olan kamİL, huşyar insan gərək bunu heç vaxt unutmasın:

Özünü zillətdə tutmaq nə gərək!
İl boyu qəm, kədər udmaq nə gərək!
Girmə bu dünyanyın kəc qapısından,
Heçlikdən bir fayda görərmi insan?...
Əlində nə qədər var isə imkan,

Çalış ki, şən keçsin, hər nəfəs, hər an.
Ömrə sərmayədir aldiğın nəfəs,
Kədərə tapşırmaq əbəsdir, əbəs!

(“İsgəndərname”, səh. 365-366)

Qüssə, kədər insanı bədbinləşdirən, mə'nən əzən, sıkəst vəziyyətə salan ağır xəstəlikdir. O, öz-özünə sağalmır. Bu xəstəliyin qarşısını almaq, ondan yaxa qurtarmaq üçün insanın varlığında mübarizə əzmi, xüsusu təpər, iradə və inadkarlıq olmalıdır. O, nə istədiyin yaxşı bilməli, gücünə, iradəsinə inanmalıdır. Boş xülyalardan, həyatını taleyin ümidiñə qoymaqdan, acizlikdən əl çəkməlidir. Həyatda nəyin pis, nəyin yaxşı olduğunu dərk etməyi, onları yerli-yerində bir-birindən ayırmağı bacarmalıdır. Qarşılaşlığı adı qayğılara, ilk müvəffəqiyyətsizliyə görə ruhdan düşməməlidir, qəmə, qüssəyə qapılmamalıdır. Özünü daha ağır, daha kədərli günlərdən qorumağın, zamanın ən çətin, mürəkkəb sınaqlarına hazır olmalıdır. Başına gələn bəlalardan, çətinliklərdən əxlaqi nəticə çıxartmaq, ibrət dərsi götürüb qəddini düzəltmək, özünü ələ almaq bacarığına malik olduğunu göstərməlidir:

Daralma sənə üz verəndə kədər,
Ondan da böyük bir dərddən qıl həzər!
Hər gün bu çöllərdə gəzmək çıl-çılpaq
Yaxşıdır, ya dəniz dibində batmaq?
Doğrudur, ağrıdan hər baş incinər,
Incitməz qılınc gürz yarası qədər,
Dünyada hər işdən çətin bir iş var,
Ürəyi möhkəmə olur zəfər yar.

(“İsgəndərname”, səh. 387)

“Kim olsan, düşün ki, insansan, insan!”, “Mərd olmaq yaxşıdır dünyada hər an, mərdliklə yetişir arzuya insan”, - deyən Nizami belə hesab edirdi ki, insan həyatın bütün mərhələlərində

vüqarla, kişi kimi yaşamalı, “daş-kəsək olsa da keçdiyi bu yol, rəqsində oynağan fələk kimi olmalı”, “dünyada sillələr yesə də”, mərdliyini, ləyaqətini qoruyub saxlamalıdır, xilqətdə hamidən ali, şərəfli olduğunu unutmamalıdır. Mütilik, riyakarlıq, şərəfsizlik alçaq sıfətdır, kişiyə, ər oğlu ərə yaraşan iş deyildir. Ona görə də “bu e'tibarsız aləmi şadlıqla yaşamaq, ömrün arzusunu torpaqlara qatmaq”, həyat yolunda hünərlər göstərmək, dağ kimi başı uca yaşamamaq lazımdır. Varlığın mə'nası, gözəlliyi, şirinliyi də bundadır. İnsan insanlığını indiyədək ancaq bu yolla qoruyub saxlamış, ucalmış, şərəfə, şöhrətə, xoşbəxtliyə çatmışdır:

Fələk kimi olan boyuna bir bax,
Saxla qiymətini, vüqar qalacaq...
Sən öz mərtəbəndə otursan əgər
Bil ucalar başın göylərə qədər.
Dağ kimi qaçırmıa başını seldən,
Sillə yesən belə, üz döndərmə sən.

(“Leyli və Məcnun”, səh. 278)

Nizami dönə-dönə göstərirdi ki, mütilik, ah-nalə, göz yaşı acizlik, qeyrətsizlik nişanəsidir. “Ömrünü ah-vayla vermə bada, acizlər ah-vayla yaşar dünyada”. Bu yolla heç kim arzusuna, istəyinə çatmamışdır. Əksinə, belə sıfətlər insanı alçaldır, əzmini, iradəsinə öldürür, qul halına salır. İnsan gərək həmişə öz gücünə, iradəsinə inansın, “gecəylə gündüzün gərdişindən, öz əvvəlkə köləlik vərdişindən uzaqlaşın”, “haraya qədəm atsa, ehtiyatını unutmasın”, bir iş görəndə səbrlə, təmkinlə hərəkət etsin, əvvəlcədən “haraya çatan qurtuluş yolu arayıb tapsın”. Bir sözlə, insan kimi yaşamaq üçün zəlillik yükünü kənara atmaq, zülmə, cəbrə müqavimət göstərmək, dağ kimi əzəmətli, əyilməz olmaq lazımdır. Şair bu böyük həqiqəti başa düşməyənlərə üzünü tutaraq ürək ağrısı ilə deyirdi:

Neçin alçaqlara boyun əyirsən?
 Oyuncaq olursan namərdlərə sən?
 Nə üçün boynuna min yük alırsan?
 Zalimin zülmündən razı qalırsan?
 Qəlbə yumşaqlığı bir dəfə unut
 Çiyini dağ kimi ucalıqda tut!...
 Acizlik ürəyi ağrıdır bilsən,
 Bir alçaqlıq olar hər zülmə dözsən.

(“Leyli ve Məcnun”, səh. 71)

Nizami insan ləyaqətindən, qadirliyindən danışarkən kor-koranə qismətə boyun əyməyin əleyhinə çıxır, Allaha təvəkkül fəlsəfəsini rədd edir. Şairə görə, insan öz varlığını, güzəranını taleyin, təvəkkülün, qəzavü-qədərin ixtiyarına qoymamalıdır. Qarşısına çıxan həyati sualların cavabını təkcə göylərdə deyil, həm də aqlın, zəkanın işığında axtarmalıdır. Hər bir işdə ürəyinin səsinə qulaq asmalı, idrakına, kamalına güvənməlidir, onlardan məsləhət almalıdır. Çünkü “ürək Allah olmasa da, biz onun əmrindəyik”, onun hökmü ilə hərəkət edirik. Daha doğrusu:

Ağlin olsun sənə hər işdə rəhbər,
 Hər şeyi ondan sor, o deyən yetər.

(“Xosrov ve Şirin”, səh. 345)

Yaxud:

Pis, yaxşı nəyin var, demək malındır,
 Lakinn sənə vacib öz kamalındır.

(“Yeddi gözəl”, səh. 304)

Ağıl, kamal yüksək insani keyfiyyətdir. “Dünyanın gözünü ağıl parladı”. Bəşəriyyətin taleyini, ictimai-mə'nəvi tərəqqisini pul, qızıl deyil, ağıl, kamal həll edir. O, ancaq bu ali keyfiyyətlərin hesabına güclü, əyilməz, qüdrətli, xoşbəxtidir, qurur, yaradır, dünyani dəyişdirir, abadlaşdırır. Ağıl həm də kamillik nişanəsidir. Aqillər həmişə “Tanrı köməyinə sığınır”, yaxşı işlərdən

kam alır, fərəhlənir. Ağıldan, kamaldan bara çatmamış adam mə'nən naqısdır, “insansifət əjdahadan”, heyvandan başqa bir şey deyildir. Vay o gündən ki, ağıl nadanın, cahilin, zəka şərin, iblisin xidmətində dayanır, ona qulluq edir:

Ədalət mülkündən kim üz çevirsə,
 Ona aqil deməz ağıllı kimsə.
 İnsana bu ağıl gözəl qonşudur,
 Heyif ki, pislərlə, oturub durur.
 Ağılsız kəslərlə oturub duran
 Ağıldan, şüurdan deməsin dastan.

(“İsgəndərname”, səh. 122)

Ağıl əvəzsiz sərvətdir. Onun ne'məti, bari yer üzündə əbədi baqidir, pozulmaz, dağılmazdır. Onu həyatın heç bir qovğası, gərdişin heç bir oyunu məhv edə bilməz. Ağıl, kamal həm də insanın arxası, güvənc yeri, xoşbəxtliyinin əsasıdır:

Hər kimdə vardırsa ağıllılıq cövhəri,
 O bacarər hər işi, parlar onun gövhəri.

(“Sırılar xəzinesi”, səh. 121)

Ağıl tükənməz səadət mənbəyidir. Şairin dediyi kimi: “Səadət kamalla yetişir başa”. İnsan həyat yolunu şüurla ölçməli, haram dalınca qaçmamalı, “halallıqla yaşayıb dağ kimi ucalmalı”, aqla zidd, onun rədd etdiyi ehtiraslardan uzaq olmalı, tamahını cilovlamağı bacarmalıdır. Nəfslə, tamahla ağıl arasında sərhəd qoyulmalı, onlardan birinin səadət, xoşbəxtlik, digərinin mə'nəvi düşkünülik, bədbəxtlik nişanəsi olduğu unudulmamalıdır. “Allahlıq edərsən nəfsini salsan, acgözdür öküzlə eşşək hər zaman”, “gözü torpaq tək ac olan gərək bilsin yeyir ancaq bir qarın çörək”. “Az olsa tamahın, arzun, niyyətin, onda qat-qat artar malın, sərvətin”. Ümumiyyətlə, ağılli adam heç vaxt tamah toruna düşməz, nəfsinin qurbanına, köləsinə çevrilməz. Tamah-

karlıq, acgözlük, çox yemək insanı öz ali məqamından, ləyaqət hissindən uzaqlaşdırır. “Çox yeməkdən kütləşər, ağlin kəm olar sənin, reyhan kimi qəlbinə qüssə, qəm dolar sənin”. Hər şeyi qarınla ölçmək insanı iyrənc, şüursuz heyvan səviyyəsinə endirir, mə'nən kiçildir, eybəcərləşdirir:

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti, malı.
Kim ki, yetişmədi ağıldan bara,
Oxşar insansifət ejdahalara.

(“Yeddi gözəl”, səh. 44)

Tamahkarlıq, var-dövlətə uymaq, zərə, pula sitayış insanın ən ali hissərini öldürür, onun qəlbinə zülmət çökür, varlığında lovğalıq, təkəbbürlük baş qaldırır. Şair belə insanlara xəbərdarlıq edərək deyirdi: “Uyma vara-dövlətə, təkəbbürdən uzaq gəz, zülmət ömür yoluna günəş nuru çiləməz”. Qızıl, var-dövlət ağılı, idrakı kamil olmayan adamları qudurdur, imanını, mürvətinə əlindən alır, mə'nən pozur, işrətə, eyyaşlığa aparıb çıxardır. “Qızıl xərclənəndə işrət gətirir, saxlayanda əziyyət, heybət gətirir. Kim qızıldan ötrü ölüb boş yerə, demək o sitayış eyləyir zərə. Bir xəzinə ki, ancaq cəfa naxşıdır, ondan üz çevirmək daha yaxşıdır”. Kim bu həqiqəti başa düşmürse, onun nə insanlıqda payı, nə cahanda hörməti, nə də axirəti yoxdur:

Cahanda yaxşıdır iki şey ancaq:
Az yemək, bir də ki, çox bağışlamaq.
Böyüklüyə çatan hər kamil insan
Ancaq beləliklə çıxardır ad-san.
Yixilmaz az yeyən ucadan, haşa!
Çıxmaz tamahkar da ucaya, başa.

(“Yeddi gözəl”, səh. 305)

Bununla yanaşı, qızıl, cəvahirat sahibi həmişə qorxu, təşviş içində yaşayır. Onu oğrudan, quydurdan qorumaq üçün müxtəlif

yerlərdə gizlədir, torpağa basdırır, ilan kimi üstündə yatır. Yığdıçı zərin, pulun gecə-gündüz əsirinə, gözətçisinə çevirilir, sərvət əldən gedəndə isə ağlini, mənliyini, ləyaqətini itirir, dəliyə, divanəyə dönür. İnsanın xoşbəxtliyi, məs'udluq qızilda, vərdövlət yiğmaqdə deyil, mə'nəvi zənginliyində, sabaha olan ümidində, işıqlı əməllərində, istəyindədir:

İndi ki, qızıldan ucadır istək,
Ən yoxsul, ən zəngin kimsədir, demək.
Bu dünya olmuşdur yoxsul dünyası,
Həm özü məs'uddur, həm əqrəbası.
Qorxusuz və rahat yaşa hər zaman
Çəkinməz quydurdan, qorxmaz oğrudan.
Düşüncə, kədərdir çox sərvət, çox var,
Dünyası az olan olur bəxtiyar.

(“İsgəndərnamə”, səh. 227)

Nizaminin nəzərində ağılla, kamalla yanaşı, insanın ali keyfiyyətlərindən biri də zəhmət anlayışıdır. İnsan cəmiyyətdəki mövqeyindən, maddi vəziyyətindən, qoca və ya cavanlığından asılı olmayıaraq, zəhməti sevməli, özünü vaxtında iş, əməyə alışdirmalıdır. Bekarlıq insanı sıxır, tənbəlləşdirir, müftəxərlüğü, tüfeyliyə aparıb çıxardır, hətta bə'zən çıxılmaz vəziyyətə salır. Canı, əl-ayağı sağ adının başqasının zəhmətinə göz tikməsi, boş-bekar gəzməsi şərəfsizlidir. İnsan öz ruzisini zəhmətlə qazanmalı, bu cəhətdən həyatın bütün sınaqlarına hazır olmalıdır:

Özgənin əliylə qazdırma mə'dən,
Özün bir əl tərpət, əger dirisən...
Minlərlə xidmətçin olsa da, hökmən,
Özün əl-qolunu heç qoyma işdən.
Sənin əl-ayağın selamətdirsə,
Onların işini xadimlər görsə,

Bunlar da əlindən çıxsa hər zaman,
Sən əlsiz, ayaqsız qalmış olarsan!

(“İsgəndərname”, səh. 521)

Zəhmətdən, onun doğurduğu əzab-əziyyətdən, çətinliklərdən qorxmaq lazımlı deyildir. Çünkü zəhmət çəkmədən, əlləşib vuruşmadan, qarşıya çıxan çətinlikləri dəf etmədən həyatda heç nəyə nail olmaq mümkün deyildir. Əzabsız, əziyyətsiz azadlıq, səadət, xoşbəxtlik yoxdur, onu ancaq hünərlə, ağır sınaqlardan keçirərək qazanmaq lazımdır. Zəhmətsiz, əziyyətsiz qazancın çəkisi, qədir-qiyəmti yoxdur. Onu şirinləşdirən, qiymətləndirən zəhmətdir, alın təridir. “Həyatın yolunda olmasa tikən, olarmı güllərin qədrini bilən?”. “Köləlik zəncirini zillətsiz atmaq olmaz, iztirabsız, əzabsız şərəfə çatmaq olmaz”. Bu mə'nada zəhmət namus, qeyrət rəmziidir, insan ləyaqətinin ilkin və əsas şərtlərindən biridir. Ona görə də: “Qana qəltan etsə də səni zəhmət tikəni, çalışmaqdan usanma, işə alısdır canı. Öz halal zəhmətinlə namuslu insan sayıl, hər yetənə alçalma, əl açıb olma sail”. Əməyin, zəhmətin bəhrəsi heç vaxt itmir. O, gec-tez üzə çıxır, reallaşır, bu gün olmasa da sabah bar, məhsul verir:

Bir gün bar götürər ağac əkənlər,
Xəzinə aparan əmək çəkənlər.
Tənək ağlamasa vaxtında zar-zar
Yetirməz axırdı sevinclərlə bar.
Varmıdır sümüksüz ilik, ya beyin,
Arısız şan balı olarmı, deyin?

(“Yeddi gözəl”, səh. 30)

Zəhmət həm insanın, həm də dünyadan yaraşğıdır. Zəhmətsiz dünya bu qədər gözəl, əlvan, firavan olmazdı, səfalet və sükünet içində batıb qalardı. Əslində həyatı yaşıdan, abadlaşdırın, irəli aparan da zəhmətdir. Zəhmətsiz həyat öz məzmun və mə'nasını həmişəlik itirər, puç olar. “Zəhmətin arxasında rahat-

lıq var, şadlıq var”. Zəhmət təkcə insanın həyatını, dünyani abadlaşdırır, həm də o tükənməz zövq, gözəllik mənbəyidir, sağlamlıq və gümrahlıq rəmziidir. “Hər halda sən çalış, həyat əməkdir, cənnət kahilliği kimə gərəkdir;”. Zəhmət adamı şərefli, həmişə başıuca, əyilməz, gözütox olur, heç vaxt qürur və ləyaqətini itirmir. Bir sözlə:

Könüldə lovğalığa deyil, hünərə ver yol,
Hər zaman, harda olsan hünərin ovçusu ol.
Çox zaman can yandırıb çalış axıt inci tər,
Beləliklə taparsan taca layiq bir gövhər.

(“Sirlər xəzinesi”, səh. 116)

Nizami əməyi bir ictimai keyfiyyət kimi yüksək qiymətləndirməklə bərabər, əməkçilərin, zəhmət adamlarının həyatından, əməllerindən də böyük məhəbbətlə danışmış, onların canlı, parlaq obrazlarını yaratmışdır. Şübhəsiz, əməkçi insan surətləri Nizami poemalarının bəzəyi, yaraşğıdır, onun humanist insan konsepsiyasının mahiyyətini, ictimai mündəricəsini açmaqdə mühüm əhəmiyyətə malikdir. Büyük tərbiyəvi funksiyası olan bu obrazlar təkcə dünyani bəzəyən, abadlaşdırın əməyin, zəhmətin təmsilçiləri olaraq qalmır, həm də yüksək əxlaqi-etik məziyyətlərin daşıyıcıları kimi diqqəti cəlb edirlər. Şairin əməkçi obrazları bir çox hallarda öz gözəl, nəcib insanı keyfiyyətlərinə görə “Xəmsə”nin əsas qəhrəmanları sayılan şahlardan, ə'ylərdən qat-qat yüksəkdə durur, ağılda, zəkada, dəyanət və ləyaqətdə onlar üçün nümunəyə çevrilirlər.

Ümumiyyətlə, Nizaminin nəzərində əmək adamı son dərəcə böyük hörmətə, ehtirama layiqdir. Onu sevmək, zəhmətini, hünərini qiymətləndirmək lazımdır. Çünkü insan əməyinin, hünərinin qiymətləndirildiyini gördükdə fərəhələnir, qol-qanad açır, qürur hissi keçirdir, cəmiyyət üçün daha yaxşı, daha faydalı işlər görməyə həvəslənir. Onun gücü, inamı daim artır, qüvvətlənir və yeni-yeni bəhrələr verməyə başlayır. Əksinə, insanın

əməlinə, hünərinə e'tinasızlıq, laqeyd münasibət, imkanını məhdudlaşdırmaq onu ruhdan salır, işindən, peşəsindən soyudur, passivləşdirir, əməyini, iste'dadını reallaşdırmaqdan məhrum edir. Beləliklə, cəmiyyət öz yüksək iş əmsalını, qüvvəsini potensial enerjisini zəiflədir, maddi-mə'nəvi gücünü itirir, tənəzzülə gedib çıxır:

Bir adamda görən böyük bir hünəri sən,
Haman hünər azalar get-gedə, boyənməsən.
Əgər bəyənsən onu onda iş başqlaşar,
O çeşmədən axan su ikiqat artıq daşar.

(“Sirlər xəzinəsi”, səh. 17)

Nizaminin nəzərində insan ləyaqətinin şərtləri və xüsusiyyətləri çoxdur. Bunların içərisində dostluq, alicənablıq, xeyir-xahlıq, səxavət, qarşılıqlı məhəbbət və mə'nəvi saflıq kimi ictimai-əxlaqi keyfiyyətlər daha mühüm əhəmiyyətə malikdir. Dostluq çətin, mürəkkəb, məs'uliyətli bir işdir. Dostluğun bünnövrəsi düz, möhkəm və sağlam qoyulmalıdır, hər cür siyasetdən, saxtakarlıqdan, riyakar əməllərdən uzaq, qərəzsiz olmalıdır. “Bünövrəsi əyri qoyulan evin bir gün, dörd divarı uçacaq yəqin”. Dost-dosta tən gəlməli, ağıl, mə'nəviyyatca bir-birinə yaxın olmalıdır. “Dostluqda hər kimlə səsləşə bilsən, onun pərdəsində nəgməni çal sən”. “Ağac əkdi, mütləq elə yerdə ek ki, yəqin biləsən o bar verəcək”. Dostluq da belədir. Əsilsiz, e'tibarsız dost da barsız-bəhrəsiz ağaca bənzəyir. “Bir dost ki, dost ilə hey nifaq eylər, o, demək düşmənlə ittifaq eylər”. Belə dosta çəkilən əmək, zəhmət itir-batır, insana xeyirdən çox, zərər verir.

“Nadan dostdan ağıllı düşmən yaxşıdır”. Dost dostun yolunda nəinki malını, çörəyini, hətta lazımlı gəlsə, canını belə əsirgəməməlidir. Bununla insan təkcə dostunu sevindirmir, həm də özü hörmət, izzət sahibi olur, kama çatır, dünyani qazanır, imanını, axirətini tə'min edir. Bir sözlə, “yesə çörəyini dostlarla in-

san, onundur var-dövlət, onundur cahan”. Nizamiyə görə, dostluq təkcə fərdi xarakter daşıdır. O, geniş, çoxçalarlı, dərin idraki tə'sirə, tərbiyəvi əhəmiyyətə, ümumbəşəri mahiyyətə, böyük ictimai-əxlaqi məzmun və mə'naya malik bir anlayışdır. Şair dönə-dönə qeyd edirdi ki, insan insanı sevməli, həmişə bir-birinə dost, arxa olmalıdır. Xüsusilə darda olanlara, “qəmdən, qüssədən aciz düşənlərə” kömək etmək, əl tutmaq böyük şərəfdir, insanlıq borcunun, insana məhəbbətin ən yüksək və nəcib nişanəsidir:

Bacarsan hamının yükünü sən çək,
İnsana ən böyük şərefdir kömək.
Sən də əldən düşüb yorulsan əgər,
Sənin də yükünü bütün el çəkər.

(“Leyli və Məcnun”, səh. 74)

Buradan çıxış edərək, Nizami insan və cəmiyyət, insan və təbiət problemlərini qoyur. “Tə’lim verən çoxbilmiş bir dayədir zəmanə, nələr öyrətməyibdir gör ki, nədir zəmanə” deyən şair belə hesab edir ki, insan daha çox öz zəmanəsinin, onu əhatə edən mühitin, mənsub olduğu cəmiyyətin övladı, yetişdirməsidir. Onun ağılı, təfəkkürü, mə'nəvi dünyası bu mühitdən qidalanır, güc alır, reallaşır. Fərdlə cəmiyyət vəhdət təşkil edir, biri diğərini tamamlayır. Hər bir cəmiyyət, ictimai mühit, onu təşkil edən fərdlərin şüuru, düşüncə tərzi, mə'nəvi-əxlaqi anlayışları əsasında formalaşır, qurulur, fəaliyyət göstərir. Cəmiyyətdə hər şey tərbiyədən, ictimai şüurdan, insanların idrak səviyyəsindən asılıdır. Nizaminin özünün dediyi kimi: “Harda ki, daş qəlbli var, avam, nadan, naşı var, orda daş-qalaq var, dəlilər savaşı var”.

İnsan vahid anlayışdır, onun gücü, qüdrəti, birliyindədir, yoldaşlığındadır. “Heç bir işdə olma yarsız, yoldaşsız, dünyada misilsiz Allahdır yalnız. Dünyada çox iş var yoldaşdan aşar, yaman gündə çatar dada yoldaşlar”. Bu həm də təbiətin qanunudur.

“Özündən çox böyük şeylər sürüyən qarışqa birliklə göstərir hü-nər”. “Xurma yoldaşlıqla şirə yaradır”. Onun “şirinli şadlığı” da bundadır. “İpək taclı barama qurdı tacını yoldaşlıq əliylə qu-rur”. İnsan həyatı da belədir:

Təkbaşına kimsə dünyani udmaز,
Təkcə bir insanın şahlığı tutmaز.
Ağillılar bilir: tək yesə hər kəs,
Təklikdə də ölü, dost-aşna görməz.
Çay sulu olsa da, sən içmə yalqız,
Dəniz tək olarsan acı, qılıqsız.
Özünü dünyada şam tək dolandır,
Özgənin işiyçün özünü yandır.

(“Xosrov və Şirin”, səh. 222)

Nizamiyə görə, fəndlərin ümumi birliyi əsasında qurulmuş cəmiyyətdə insan tək özü üçün yaşamamalıdır. Çünkü o, kömək-siz, arxasız həyatda heç bir şeyə nail ola bilməz. İnsan ancaq insanlarla birlikdə, qarşılıqlı ünsiyyətdə qüvvətlidir, xoşbəxtidir. İnsan cəmiyyətdə vahid amal ətrafında birləşəndə, bir-birini se-vəndə, bir-birinə inanda qüdrətli, əyilməzdirdir, böyük, faydalı iş-lər görməyə, dağı dağ üstündə qoymağa qadirdir. “El gücü, sel gücü” - bu sınaqlardan çıxmış, dönə-dönə sübut olunmuş həqiqətdir. Ağac ağaca söykənib yaşıdagı kimi, insan da həmcinsinə arxalanmasa təkbaşına xoşbəxt olmağa qadir deyildir. “Səadət o zaman yar olar sana, ondan aldığıni verəsən buna. İnsanla yaşa-yan mərddir, kişidir, kimsəni sevməmək namərd işidir”. İnsan insana zahiri görkəminə, rənginə, irqinə, ictimai vəziyyətinə görə qiymət verməməlidir. İnsan hər yerdə insandır. Bu ali, şə-rəflı adına görə o, həmişə böyük hörmətə, ehtirama, məhəbbə-tə layiqdir:

Zəncinin zahiri qaradır ancaq,
Sən ağızından çıxan saf sözlərə bax.
Zənci dəmir kimi qara, parlaqdır,
Üzü qaradırsa, ürəyi ağdır!

(“İsgəndərname”, səh. 482)

Xoşbəxt olmaq üçün başqalarını da xoşbəxt etmək lazımdır. Onda xoşbəxtlikdən tək-tək adamlar deyil hamı, “bütün cahan feyz alar”. Bu insanlıq anlayışının əsas mahiyyəti və ümdə və-zifəsidir:

Xoşbəxtlikdən üzün gülən zaman, bir
Yoxsula şey verib onu sevindir.
Günəş qızıl kimi yerə töküür,
Dünyanı güldürür, özü də gülür.

(“Xosrov və Şirin”, səh. 54)

Nizaminin fəlsəfi tə’liminə görə insan təkcə cəmiyyətə, öz həmcinslərinə deyil, həm də təbiətə, canlılar aleminə münasibətdə humanist qanunlara, yüksək əxlaqi dəyərlərə əsaslanma-lıdır. Çünkü insan da təbiətin doğma övladı, ayrılmaz bir hissəsi-dir. “İnsan səadəti üçün fərd ilə cəmiyyət arasındakı ahəng ki-fayət deyil, cəmiyyət ilə təbiət arasında da harmoniya yaratmaq vacibdir. İnsanın təbiətə münasibəti müsəlman filosoflarını Nizamidən çox-çox əvvəl düşündürdü. Lakin həmin məsələ öz bədii həllini tam və kamil şəkildə birinci dəfə Nizaminin yara-dıcılığında tapdı... Şairin tə’liminə görə, təbiət vahid, bölünməz bir orqanizmdir. Təbiətin hər bir üzvü müəyyən bir vəzifə ifa edir. Təbiətin bir üzvünün zədələnməsi onun bütün cisminə xə-ləl gətirə bilər. Təbiətdə heç bir artıq üzv yoxdur. Heyvanlar da insanlar kimi cana malikdirlər, onlar yalnız şüur e’tibarilə biz-dən aşağı pillədə dururlar. Odur ki, insanlar heyvanları öz nəfslərinin əmrlərinə görə məhv etməməlidirlər, əksinə, onları qorunmalı, təbiətin gözəlliyyini mühafizə etməlidirlər”.¹

Təbiət həm də insan varlığının əsası, anası, qida mənbəyi, əzəli və əbədi yurdu, məskənidir. Təbiətə qarşı qəddarlıq, la-qeydlik insanın öz həyatına qarşı cinayət, qəddarlıqdır. Xüsusi-

1. R.Əliyev. “Nizami Gəncəvi və onun “Sirlər xəzinəsi” poeması” (“Sirlər xəzinəsi”nə müqəddimə), Bakı, 1981, səh. 17.

lə canlı varlığa, heyvanlar aləminə qeyri-insani, amansız münasibət yolverilməzdir. İnsan kimi bütün canlıların da yaşamaq, həyatın ne'mətlərindən istifadə etmək haqqı vardır. Bu haqqı onlara ulu Tanrı vermişdir. Müqaddəs Qur'ani-Kərimdə deyildiyi kimi: "Yerdə gəzən elə bir heyvan, göydə iki qanadlı elə uçan bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın (Onlar da sizin kimi bir zümrədir. Allah onlara da ruzi vermiş, əcəl vaxtlarını əvvəldən müəyyənləşdirmişdir. Onlar da öz qabiliyyətinə görə Allahın vahidliyini mədh edib, şə'ninə tə'riflər deyirlər) (Qur'ani-Kərim, Əl-ən'am, "Davat" surəsi, ayə 38).

Nizami yaxşı başa düşürdü ki, təbiətlə, onun qoynunda yaşayan bütün canlı aləmlə insan arasında daimi vəhdət, qırılmaz əlaqə, əbədi ünsiyyət, bağlılıq vardır. Bəşəriyyət özünün gələcək həyatını qorumaq, tam səadətə qovuşmaq istəyirsə, o təbiəti bir anlıq mənfəət naminə kor-koranə məhv etməkdən çəkinməlidir. Onu qorumalı, mühafizə etməlidir. Bir sözlə, cəmiyyətlə təbiət arasında qarşıdurmaya son qoyulmalı, kamil ahəngdarlıq yaradılmalıdır. Əks təqdirdə təbiətə yersiz müdaxilə, şüursuz münasibət insanlığı ağır fəlakətə, faciəyə, əbədi məhvə aparıb çıxarda bilər.

Bəşəriyyətin təbiətə münasibətə düzgün yol tutmadığını görən, duyan Nizami poemalarında döñə-döñə bu problemə toxunur, insanlığın gələcəyi üçün dərin narahatlıq hissi keçirdiyini söyləyir. Şair təəssüflə bildirirdi ki, "ceyranlar ovlayan insan" yaranan gündən indiyədək öz vəhşi təbiətindən ol çıkmayıb. Zalim, insafsız, təkamüldən uzaq insanların tamahı, nəfsgirliyi üzündən təbiətin bəzəyi olan "qulanlar, ceyranlar qaçıb", yoxa çıxb, dünya gözəlliyyini itirib, xarabazaça çevrilib. Böyük mütəfəkkir təbiəti kor-koranə məhv edənləri, "ağacı yıxanlar tez yixılırlar, ovçunun axırı dilənci olar" kimi hikmətamız tövsiyələrlə islah etməyə çalışır, hətta bə'zən öz içtimai məramına, humanist təbiətinə zidd olaraq bəşər övladını çox acı, kəskin sözlərlə ittiham edir: "Bu vəhşi, yırtıcı, divxislət insan səmimi dost deyil, uzaq ol ondan! Hər maral ovçunun zülmündən qaçıır, yırtıcı

vəhşidir hələ insanlar. Çöldə şux bir ceyran düşmeyir ələ, insan-dan sığınır dağa, köhülə, aslan ki, ormanda etmişdir məskən, qorxaraq gizlənmiş insan şərindən" deyə onun qəddar, amansız hərəkətlərindən acı-acı şikayetlənir:

İşığı, qaranlığı; xeyri, şəri aləmin,
Bil ki, əbəs deyildir, ey bəşəri aləmin!
Uğursuz ədlansa da əfsanələrdə bayquş,
Xəzinə bülbüldür viranələrdə bayquş.
Bu dünyanın hikməti çatmaz sona əzəldən,
Hər canının şirindir canı ona əzəldən.
Üstünlükdə varlığın birincidir dünyada,
Hər canlı da sənin tək bir incidir dünyada.
Qan bahası istəyən çoxdur deyə can alma,
Can verməyə qüdrətin yoxdur deyə can alma.

(“Sırlar xəzinəsi”, səh. 97)

Nizamiyə görə insanla cəmiyyət, insanla təbiət arasındaki vəhdəti, müvazinəti, harmoniyani qoruyub saxlamaq üçün insanlıq bəşəri kamilliyyə çatmalı, dərin idrak, təfəkkürlə yanaşı, yüksək mə'nəvi-əxlaqi keyfiyyətlərə yiyələnmeli, xüsusi böyük səxavət, geniş qəlb, yaxşı niyyət, hümmət və mərhəmət sahibi olmalıdır. Səxavət insanı ucaldan, ona hörmət gətirən yüksək mə'nəvi-əxlaqi keyfiyyətdir, xeyirxahlıq, geniş ürək, alicənablıq nişanəsidir. Səxavətsiz insan barsız, meyvəsiz, quru ağac kimi bir şeydir. Onun vari-dövləti, imkanları başından aşsa da, xalqa, bəşəriyyətə bir xeyri, faydası yoxdur. Bu dünya səxavəlli insanların ciyinində ucalıb, kamala, şöhrətə çatıb. Səxavətli insan həyatın, cəmiyyətin yarasığı, arxası, dayağıdır. Səxavət hissi insanda həm də şəxsi təmənnadan, xüsusi məqsəddən uzaq, təbii, fitri olmalıdır. "Böyüklük istəsən səxavətli ol, bağışla kisəni, xərc elə bol-bol. Varlı çətinliklə pul versə eger, işin axırında fəlakət görər".

Digər tərəfdən səxavət heç də yersiz israfçılıq, bədxərclik

deyildir. Məzmun və mə'naca müxtəlif olan bu iki anlayışı bir-birindən ayırmak, onların sərhədlerini dəqiq müəyyənləşdirmək lazımdır. İnsan namusla, zəhmətlə, halallıqla yiğdiyi var-dövlətinin qədrini bilməlidir. Onu xərcleyərkən ölçü-biçi gözlə-məlidir, “ayağını yorğanına görə uzatmalıdır”. İnsanı müflis ha-la salan, var-yoxdan çıxardıb zəlil günə qoyan səxavət artıq xe-yirxahlıq, alicənablıq deyil, nadanlıq, cahillik əlamətidir. İsraf-çılıq, bədxərclik həddinə çatan səxavət ağır bəla, pis xəstəlik-dir. O, insana xeyir, hörmət əvəzinə fəlakət, müsibət gətirir:

Dağıtmə əlində var işə sərvət,
Bihudə yeməkdən çəkəsən zəhmət.
Xərclərkən ölçüdən gel götürmə əl,
Nə artıq, nə əskik - ortaqdır gözəl,
Sapın yoğun olsa incə iynədən,
Çox iynə gözünü kor edəcəksən.

(“İsgəndərname”, səh. 303)

İnsanın səadəti, xoşbəxtliyi onun əməlindən, niyyətindən, həyata baxışından asılıdır. Yaxşı, xeyirxah, əməlpərvər, əhdி, niyyəti təmiz insan tekçə ətrafını deyil, hətta soyuq zindanı, qar-anlıq məzarı belə zinətləndirməyə, müqəddəs yerə, ibadətgaha çevirməyə qadirdir. “İnsan oğlu qazanar zindanda da şan-şərəf, gətiribdir Yusifə qaranlıq zindan şərəf”. İnsanın həyata baxışı, əməlləri onun varlığının, daxili aləminin, əxlaqi baxışlarının güzgüsüdür. İnsanın qəlbini gerek nəcib, pak hissələrlə, alicənab, xeyirxah, humanist arzularla dolu olsun ki, ora riyakar, xəbis, iy-rənc əməller, duyğular yol tapa bilməsin. İnsan həyata, qarşılaş-dığı hadisələrə həmişə öz dünyagörüşünə, mə'nəviyyatına uy-ğun yanaşır, qiymət verir. Bu, sübut olunmuş həqiqətdir: yaxşı adam hər şeydə yaxşılıq, gözəllik, xəbis işə nöqsan, eyib axta-rar. Yerli-yersiz hamida qüsür aramaq, həqiqətə ləkə yaxmaq, öz gözündəki tiri görmədən başasının gözündə çöp axtarmaq mə'nəvi-əxlaqi naqışlıdır, insanlığa yaraşmayan bir işdir:

Yüz nöqsanın varkən dinmə, sus barı
Özgədə axtarma o nöqsanları.
Bir gözlə baxarsan öz eybinə sən,
Gözlərin yüz olar özgədə görsən.
Ey eyib axtarmaqda ayna olan şəxs!
Aynanın işini sən görmə əbəs.

(“Xosrov və Şirin”, səh. 166)

Nizamiyə görə insana “yaman göz yaxşı şey öyrətməz”. “Be-lə göz nöqsan görür hər bir hünərdə, bir ləkə axtarır hər saf göv-hərdə”. Buna görə də insan daim yaxşı əməllərə can atmalı, xe-yirxahlığın, gözəlliyyin təşnəsi, xiridarı olmalıdır. “Gözlərin qar-ğanın gözündə olsun, cirkin ayağına baxma tavusun”. İnsan yeri gələndə həm də öz nöqsanını görüb islah etməyi, həm də başqa-sının eybinə göz yummağı, onu bağışlamağı bacarmalıdır. Çün-ki həyatda mütləq pis, yaxud mütləq yaxşı heç nə yoxdur. “Öz-gənin eybinə gözlərini açma sən, öz-özünü görəndə öz eybin-dən qaçma sən. Eybi kimi hüsnü də var dünyada hər şeyin, hüs-nünü gör, eybini salma yada hər şeyin”. İnsan xeyirxahlığı, gö-zəlliyyi tekçə sevməklə kifayətlənə bilməz, həm də onun daya-ğı, müdafiəçisi olmalıdır. “Gözləri şad edən bir şamı əbəs, gözü işıqlılar əsla söndürməz”. Bir sözlə:

Qəlbə açıq adam fani dünyada
Yaxşılıq uğrunda can etsə fəda,
Taleyin gözüyle o baxdığı vaxt,
Tikanı gül görür, quyunu da taxt.
Yorğunluq üzündən, kədər üzündən
Ona adı gözlə baxarsa hərdən,
Varlığı qərəzələ kinə bürünər,
Ona gözəlliklər cirkin görünər.
Xudpəsənd olmayan təmiz bir insan
Qorxmaz nə yaxşidan, nə də yamandan.

(“Leyli və Məcnun”, səh. 265)

Həyatda hər şey qarşılıqlıdır, “kimin ki qəlbində vardır hümməti, onun da yaxşılıq olur ne’məti”. “Cütcü saf tum əksə torpağa əgər, şübhəsiz torpaqdan saf tum göyrər”. İnsan dünyada həmişə yaxşılıq axtarmalıdır. “Yaxşılıq edənə yaxşılıq gələr”. “Yaxşılıq eyləsə özgəyə bir kəs, çıxar qabağına hədərə getməz”. “Yaxşı ad dalmaqda əbədiyyət var”. İnsan yaxşılıq paylayan olmalıdır, arzusu, niyyəti saf, təmiz hissələrdən qidalanmalıdır. “Axar sular kimi sən də sakit ax, axdığın yerlərdə xoşlansın torpaq”. İnsanlıq anlayışının mə’nası, məzmunu da bundadır. Həyatda hər şey itib-batsa da, yaxşılıq, xeyirxahlıq itmir, həmişə bar verir, insanlara sevinc, xoşbəxtlik bəxş edir, dünyaya əmin-amanlıq, abadlıq gətirir. Xeyirxahlıq, yaxşılıq elə bir ne’mətdir ki, insanlıq həmişə ondan işiq alaraq irəli getmişdir:

Aldığın hər şeyi payla dünyada,
Belə abad olur bizim dünya da...
Yaxşılıq etməsən əgər insana
Böyükük şərəfi verilməz səna.
Quyuya salsan da yaxşılığı bil,
Yenə qayıdacaq o itən deyil.

(“Leyli və Mecnun”, səh. 172)

İnsan həsəddən, yersiz kindən, intiqam hissindən azad olmalıdır. Çünkü yaxşılıq yaxşılıq doğurduğu kimi, pislik də pislik doğurur. “Yamanlıq etməkdən uzaq ol, uzaq, pisliyin əvəzi pislikdir ancaq”. “Kin ilə, sülh ilə sinanmış cahan, sülhündən xeyir almış, kinindən ziyan”. Alçaqlığı özünə peşə, sifət seçmiş adamlardan yaxşılıq, ucalıq gözləmək mə’nasız bir işdir. Bu həyatın qanundur: “Enər alçaqlığa daima alçaq”.

İnsan insana pislik edəndə gerek öz aqibətini də düşünsün. “Gətir bu dünyani ağlın öünü, tələsmə heç kimin ölüm gününü”. Ağlılı, ədalətli, kamil insan düşmənini intiqamla deyil, öz nəcib təbiəti, alicənablılığı, yaxşı əməlləri ilə zərərsizləşdirir, islah edər, öldürür. Bir sözlə: “Yaxşılığa yaxşılıq hər kişinin işi-

dir, yamanlığa yaxşılıq ər kişinin işidir”. “Comərd insan canında zər odunu söndürüüb, şirin dillə düşməninin hər odunu söndürüüb. Özün bilik çeşməsi, nur saçan könüllə sən, günəş kimi düşmənini öldür, nurla, güllə sən”. Kəmfürsətlilik, zərbəni əyri vurmaq naməndlərin işidir. Çünkü gec-tez “əyri zərbələrin özüne dəyər”.

Ədalət aynası - böyük asiman
Səndən gördüğünü əks edir hər an.
Bəlli bir şeydir ki, pislik edənlər
Öz işindən özü çəkəcək zərər.
Eşitməmisənmi bu məşhur sözü:
“Hər kim quyu qazsa, düşəcək özü”.

(“Xosrov və Şirin”, səh. 360, 361)

Xüsusilə ata üçün oğuldan, övlad üçün nəsildən intiqam almaq, onların kökünü qazmaq ağılsız hərəkətdir. Çünkü günəşlə kölgə arasında məsafə az olsa da, onlardan biri işiq saçır, digəri isə qapqaradır. Qanla süd tamamilə başqa-başqa şeylərdir. İnsan nəinki düşməninə, hətta doğma övladına belə yersiz cəza verməkdən çəkinməlidir. “Oğlun yaxşı-pis işləri üçün dayan, cəza vermə, o da alar oğlundan”. Ümumiyyətlə, kin saxlamaq, ədavətə uymaq, böhtanla, qeybətlə məşğul olmaq, qana-qan hissi ilə yaşamaq insana, onun ali adına yaraşan sifət deyildir. “Üzdə gördüğünü dalda deyənlər qapqara olurlar - kölgədən betər”. İndiyədək belə naqis sifətlər heç kimə xeyir, fayda gətirməmişdir. O şey ki, insanı insana düşmən edir, ona müsibət, fəlakət gətirir, ondan uzaqlaşmaq, həzər etmək lazımdır:

Həsəd dərdə salar daim insanı,
İnsana yad edər dostu, aşnanı.
Biriylə köhnədən olarsa kinin,
Kökünü qazına onun nəslinin.
Ata intiqamını alma oğuldan,
Çalışıb onunla dost ol hər zaman.

Tikan xurma ilə bir yerdə bitər,
Biri zəhərlidir, biri qənd, şəkər.

(“İsgəndərname”, səh. 509)

İnsanın yaxşı işi, əməli onun əqlinin, mə'nəviyyatının tacı, başının ucalığıdır. Yaxşı əməl, xeyirxahlıq, alicənablıq, düzlük nişanəsidir. Düzlük, doğruluq isə xoşbəxtliyin, səadətin açarıdır. Doğruluq böyük ne'mətdir. Ondan həm insanın özü, həm də başqaları faydalınır. “Ədalət axtaran insanlara sən, doğru cavab göndər doğru dillərdən. İşində sadıq ol, sözündə möhkəm, kim aman istəsə, olsun xatircəm”. Doğru adam həmişə qəmdən, qüssədən azaddır. Mə'nən rahat, alnıaçıq, hamının qarşısında üzü - ağıdır, el içində hörmət, izzət sahibidir:

Kişinin bədənini oddan, isti-soyuqdan
Saxlayan şey doğruluq adlı geyimdir, inan.
Düşərsən el içində nəzərdən əyri olsan,
Doğru olsan qüssədən, ələmdən qurtararsan.

(“Sirlər xəzinesi”, səh. 112)

İnsan ləyaqətinin əsas şərtlərindən biri sərr saxlamaq bacarığıdır. Sərr insan qəlbinin gizli xəzinəsidir, əbədi əmanətidir. Bu xəzinənin qapılarını açıq qoymaq, onun içində nə varsa ələmə car çəkmək, əmanətə xəyanət etmək ağır fəlakətlərə səbəb olur, insana rüsvayçılıq, şərəfsizlik gətirir, onu satqınlığa, cinyətə aparıb çıxardır. Elə mə'nəvi-ruhani sirlər var ki, əbədi pərdədə saxlanılmalıdır, məzmunu, mahiyyəti həmişəlik gizli qalmalıdır, onu öyrənməyə, açmağa çalışmaq məsləhət deyildir. Bu insana xeyirdən çox zərər verər, onun özünü çətin, çıxılmaz vəziyyətə salar. “Əl vardır ki, əl qoyan yox əlinin üstünə, pərdə çəkir sərrinin, əməlinin üstünə. Can atarsan açasan bu pərdənin sərrini, yırtdığın pərdə açar bil ki, sənin sərrini”. İnsan sözünün, dilinin ağası olmalıdır, gördüyüni, bildiyini, eşitdiyini hər yerdə açıb söyləməməlidir. Həm özünün, həm də başqalarının sərrini

qoruyub saxlamaq uzaqqörənlik, bütövlük, kişilik nişanəsidir. “Əgər pislik etsə bir nəfər sənə, sən yaxşılıq etsən bir özgəsinə, onu da, bunu da yad etmə əsla, xalqa bədgülüqdan dilini saxla”.

İnsan təkcə böyük sirləri deyil, hətta öz şəxsi dəndlərini, iztirablarını, qüssə və kədərini belə gizli saxlamaq bacarığına malik olmalıdır, bu işdə xüsusi əzm, dəyanət nümunəsi göstərməlidir. “Acizlik üz versə, qəm çəkmə yenə, bunu da bildirmə özgələrinə. Özünü şad göstər, heç olma qəmgin, gizli dərdin olsa, zahirdə sevin”. Ümumiyyətlə, açılması lazım olmayan sərr sirdaşsız qalmalıdır. Ağzından çıxan söz, sərr artıq səninkı deyil, o gec-tez ələmə car olacaqdır. Buna görə də ağılli, müdrik insan sərənni heç kimə, hətta ən yaxın həmdəminə, dostuna belə açma malıdır. Çünkü bugünkü dost, həmdəm sabah amansız, qəddar düşməninə, rəqibinə çevrilə bilər:

Ən yaxşı dostuna sərr verən zaman,
Zənn elə qarşında dayanıb düşman.
Deyilməyən sözü demə əgyara,
Bir tək əgyar deyil, hətta dostlara.
Bilməsin sərənni evdə divarlar,
Divar dalında da çünkü qulaq var.

(“Xosrov və Şirin”, səh. 233)

İnsan həyatının bütün məqamlarında ədəb-ərkan, təmiz əxlaq, mə'rifət sahibi olmalıdır. Böyük-kiçiyin yerini, oturuşunu, duruşunu bilməlidir. Atlığı hər bir addımı ölçüb-biçməli, özünü pis vəziyyətdə qoyan əmələ, düşünülməmiş hərəkətlərə yol verməməlidir. “Heç kəslə qaydasız danışma ki, sən, axırda utanıb üzr istəyəsən. Kamanın boşsa da, bərksə əger, ehtiyatsız çəksən bəla gətirər. Bağlı bir qifli açmaq istəsən, əvvəlcə si-naqdan keçir onu sən”. Ədəbdən, mə'rifətdən kənar söz-söhbət, yersiz gülmək, danışmaq insanı hörmətdən salır, el içində rüsvay edir. Düşünülməmiş söz deyən, hərəkətlərini, hissələrini cılıovlamağı, tənzimləməyi bacarmayan adamların dinib-danışmağı, susmağı məsləhətdir:

Yersiz gülən dodağı bağlamağın yaxşıdır,
Boş gülməyin yerində ağlamağın yaxşıdır.
Qəmlənəndə gülməyin, söylə nəyə yaraşar?
Tez alışib, tez sönmək, bil şimşəyə yaraşar.

(“Sirlər xəzinəsi”, səh. 137)

İnsan öz hərəkətlərində ölçü-biçi gözləməklə yanaşı, təmkinli, səbrli olmalıdır. Səbr, təmkin kamillik, müdriklik nişanəsidir, həqiqətə doğru gedən yolun bələdçisi, bütün qələbələrin sınanmış açarıdır. “Hər bəndin açarı səbrdir, inan, səbrli kimsələr olmaz peşiman”. Kim ki işini səbrlə, təmkinlə görür, “irəli addım atlığı zaman geriyə dönməyi də unutmur”, belə adamlara həyatda zaval yoxdur.

Xoşbəxt o insandır ki, təkcə işinə, əməlinə deyil, həm də sözünə, dilinə sərhəd qoymağı, yerində danışib, yerində susmağı bacarır. “Dilin bəlasıdır uzunuş olmaq, arıflar işidir sükuta dalməq. Düşüncəsi, aqlı sağlam olan kəs, lüzumsuz sözləri söyləməz əbəs. Qızışanda dili səbr etsə bir az, tutduğu işdən peşiman olmaz. Səninlə biri xoş danışsa əgər, könüldən dinlə ki, bir xeyri dəyər. Nalayıq söz ilə etsələr xitab, sən gərək sükutla verəsən cavab”. Dil insanın əvəzsiz ne'məti, tükənməz mə'nəvi xəzinəsi, bütün qayğı və arzularının tərcümənidir. Yaxşı gündə vari-dövləti, hörməti, izzəti, yaman gündə arxası, kəsərli silahıdır. Ağıl, mə'rifət sahibləri bu xəzinədən, silahdan həmişə gözəl əməllər, xeyrxah işlər üçün istifadə etməli, insanlara ədəb, həya, sevinc, xoşbəxtlik paylamalıdırırlar:

Köməyi döyməyən şirindil insan,
Yaxşıdır acidil əl tutanlardan.
Həyalı söz danış, öyrənib səndən,
Həyalı danışsın səni dinləyən.
Ağılı bir işdir yumşaq danışmaq,
Kobudluq axmağa yaraşar ancaq!

(“İsgəndərnamə”, səh. 522)

Mə'nəvi kamilliyin, ədəb-ərkanın, mə'rifətin əsas xüsusiyyətlərindən biri də budur ki, insan gərək nə qədər böyük vərdövlət, imkan, hünər sahibi olsa da, yerli-yersiz qürrələnməsin, lovgalanmasın, təkəbbürdən, mənəm-mənəmlikdən uzaq olsun. “Canın möhkəm olsa dösünə döymə, gülüb yersiz-yersiz özünü öymə, sən ki tikan deyilsən dikbaş görə el səni, gülə bənzə, oxşasın həzin əsən yel səni”. Həyatda öz yerini, mövqeyini bilməyən, layiq olmadığı iddialarla yaşıyan, başından yuxarı tullanmağa cəhd edən insanlar nadandırlar, onlar no qədər əlləşsələr də, vuruşsalar da, gec-tez məğlubiyyətə, rüsvayçılığa məhkum durlar. Qismətindən razı qalmayan, öz mənafeyi üçün başqalarının haqqını tapdalayan, hərəkətlərinin sərhəddini bilməyən, özünü hamidan zirək, çoxbilmiş hesab edən adamlar ağlıdan, mə'rifətdən kasib, bədbəxtidlər. Belə adamlar istər-istəməz özlərini gülünc, təhqirəmiz vəziyyətdə qoyurlar:

Razi qal cahanda öz qismətindən,
Özgənin haqqını çeynəmə gol sən.
Bir də ayağını öz yorğanından
Artıq uzadanlar bədbəxtidir, inan.
Bir quş ki, həddindən artıq ucalar,
Özünü fəlakət yoluna salar...
Silaha sarılsa bir zahid axmaq
Onun qazandığı sillə olacaq.

(“Leyli və Məcnun”, səh. 730)

Nizaminin nəzərində mə'rifət, mə'nəvi saflıq, ağsaqqala, ustada hörmət, böyük-kiçiyin yerini bilmək kimi əxlaqi-etik keyfiyyətlərə yiylənmək gənclik üçün daha vacib, daha zəruridir. Şairə görə, gənclərin təkamülündə, mə'nəvi inkişafında, şəxsiyyət kimi formalaşmasında ən-ənəvi varisliyi gözləmək, əsrlərin sınağından çıxmış tərbiyə vasitələrini qoruyub saxlamaq, nəsil-lərdən-nəsillərə çatdırmaq lazımdır. “Bilənlər padşahı olsa da yenə, bu gənclər möhtacdır qoca fikrinə. Bilikdə birinci olsa ca-

vanlar, qocalar fikrinə ehtiyacı var”. Buna görə də “gənclər böyükər sözündən çıxmamalı”, onlara hörmətlə, izzətlə yanaşma-lı, ağıllı, müdrik sözlərinə, tövsiyələrinə arxa çevirməməlidir-lər. “Dünyanı təcrübə etdikcə bir-bir” aydın olur ki, “nəsihət eşitsə çarə arayan, dərdinə hər zaman bir çarə tapılar”. Xüsusi-lə müəlliminin, ustadinin haqqını danmaq, əməyini itirmək in-san üçün bağışlanılmaz günah, əxlaqi qəbahətdir. Daha doğrusu, “Ustadına kəm baxanın gözünə mil düşər”, əbədi kor qalar:

Haqqı eşitməsə hər kəs dünyada,
Ömrünü kül kimi verəcək bada.
Ustadın dərsini kim etsə inkar,
Onlartək kəfənə tutacaq rüzgar.
Delili qüvvətli olan bir sözü
Qanmaq istəməyən bədbəxtdir özü.

(“İsgəndərname”, səh. 465)

Nizami sağlam mə’neviiyat, əxlaq problemlərindən danışar-kən ailə, kəbin, övlad məsələlərinə də toxunmuş və bu sahədə son dərəcə maraqlı, mütərəqqi fikirlər söylemişdir. Humanist şair qadını alqı-satqı vasitəsinə çevirən, ailədə kölə, qul vəziyyətinə salan feodal əxlaq tərzi ilə, ədalətsiz qanunlarla razılaş-mır və müasirlərini döñə-döñə bu haqsız, qeyri-insani anlayış-lardan uzaqlaşmağa çağırırdı. Nizamiyə görə, cəmiyyətin saflı-ğı, təmizliyi ilk növbədə ailə münasibətlərindən asılıdır. Qarşı-liqli mehbəbət, razılıq əsasında qurulmuş sağlam ailə həm də fərdi səadətin, xoşbəxtliyin özülü, əsasıdır. Belə ailə həyatın ən ağır sınaqlarından ləyaqətlə çıxmaga, müvazinətini, bütövlüyü-nü qoruyub saxlamağa qadirdir. Ailə həm də insanın varlığı, kö-kü, nəslili ilə bağlı bir anlayışdır. Kim əslini, genini saf, təmiz saxlamaq isteyirsə, qadına münasibətdə nəfsinə haram qatma-malıdır, əxlaqi düşkünlükdən, zinakarlılıdan, çoxarvadlılıqdan qaçmalıdır, ailə karşısındakı müqəddəs borcuna, əhdinə həmi-şəlik sadıq qalmalıdır. Nizami insanlığın əsas şərti olan bu yük-

sək bəşəri borcu unudanlara müraciətlə deyirdi:

Sənə bircə dilbər edər kifayət,
Tək qalar çox arvad alan, nəhayət.
Rüzkar ona görə dəyişir hər an:
Törəyib dörd ana yeddi atadan.
Oğlunu bir rəngdə görmək istəsən,
Ürək tək bir ata-analı ol sən.

(“İsgəndərname”, səh. 446)

Nizaminin təbliğ və təqdir etdiyi əxlaqi dəyərlər - yaxşılıq, düzlük, mə’nevî saflıq, ədalət ideyası heç də ümumi, mücərrəd bir anlayış deyildir. Şairin insan konsepsiyası zülmə, zalima gü-zəştə gedən passiv humanizmdən tamamilə uzaqdır. Onun nəzə-rində insan ancaq öz xeyirxah, nəcib əməllərinə, yüksək insani ləyaqətinə görə qiymətlidir, hörmətə, yaxşılığa layiqdir. “Həyat yolunu şüurla ölçən, hünər ardınca qaçan, xalqa hünər saçan, ər kimi bağlı qapılar açan” kamil, huşyar, alicənab insana hər şeyi bəxş etmək olar. Bundan nə cəmiyyət, nə də insanlıq heç nə itirməz, əksinə daha da qazanar.

“Dünyada o şəxsin ucadır başı, çox sayıq davranışır hər işə qar-şı. Yaltaqlıq zəncirini şir qirdı, atdı, odur ki, böyüklüyə dünyada çatdı”. İnsan ucalmaq, böyük ad-san sahibi olmaq isteyir, hər şeydən əvvəl, insanlığın mə’nasını dərk etməli, onun adına la-yıq olmalıdır:

İnsana baş olmaq insanlıq istər,
Yoxsa hər bir adam insandır - bəşər.
Böyüklük eyləsek hər kəsə asan,
Ancaq baş olacaq şəfqətli insan.

(“İsgəndərname”, səh. 107)

Zati qırıq, niyyəti pis adamlara isə yaxşılıq etmək qorxulu-dur. Belə adamlarla vəhşi heyvan, xəyanətkar canavar arasında

heç bir fərq yoxdur. Belələrini himayə etmək, yüksəltmək həmişə insanlara böyük bəla, müsibət gətirir, yaxşılıq əslində yanmanlığa çevirilir. “Naqis olar isə əger bir nəfər, ondan görəcəkdir çıxları zərər. Həyasız adama qarşı sərt rəftar, yumşaq davranışından faydalı olar”. Canavar təbiətli, yırtıcı xislətli adam-lara güzəştə getmək olmaz. Onları ya islah, ya da məhv etmək lazımdır:

İnsan olanlara hər şeyi bəxş et,
İnsan olmayana etmə mərhəmət.
Qarşına canavar çıxdığı zaman
Ya öldür, ya da tut, heç vermə aman.

(“İsgəndərname”, səh. 515)

Ümumiyyətlə, düşmənin böyüyü, kiçiyi olmur. Kiçik, zahidən zəif görünən düşməni saymamaq ağılsız hərəkətdir, yeri düşəndə o böyük düşməndən də qorxulu, təhlükəli ola bilər. “Kiçik düşmən - ən böyük, ən vəhşətli bəladır, onu saya salmamaq ən dəhşətli bəladır. Düşmən kiçik olsa da, can atandır qisasa, arifsənsə unutma, əl atandır qisasa. Güclə yerin köksünü sökə bilər qarışqa, körpə şirin gözünü tökə bilər qarışqa”. Alçaq, xəbis, əsilsiz insan düşmən olmasa da, cəmiyyət üçün qorxuludur, bəladır. Belələrindən uzaq durmaq, onlara qarşı da həmişə amansız olmaq lazımdır. “Zatı pis uzatsa, yaxşılıq əli, “itirməz əslini kimsə” məsəli, yadından çıxməsin, görsən bədgövhər əqrəbi öldür ki, yetirər zərər”. Zəhərli alaq otunun kökünü vaxtında kəsməsən, o dünyani bürrüyər. Bu cür naqis, alçaq təbiətli insanları ancaq zorla, qılıncla yola gətirmək, islah etmək olar:

Torpaqdan yaranan hər qanmaz, alçaq,
İnsan sıfətdən heyvandır ancaq.
Heyvandan umulmaz vəfa insana,
Qılıncla baş əyər onlar fərmana.

(“Yeddi gözəl”, səh. 276)

Mütəfəkkir sənətkar olan Nizami insanın xarakterinə, ictimai-əxlaqi keyfiyyətlərinə qiymət verərkən, onu mənsub olduğunu cəmiyyətlə vəhdətdə götürdü. Bu insanın varlığında, davranış ve rəftarında müşahidə olunan qüsurların, qəbahətlərin kökünü təkcə şəxsiyyətin naqisliyində deyil, daha çox həyatın özündə, mövcud ictimai münasibətlərdə axtarırı. Şairin qəti qənaəti belə idi ki, insanı pozan, pis, fəna meyillərə təhrik edən hər şeydən əvvəl mühitdir, ədalətsiz qurulmuş zəmanədir. Büttün həyatı boyu kamil, xeyirxah, azad insan uğrunda mübarizə aparan Nizami yaşadığı dövrdə, zəmanədə insanlıqda belə keyfiyyətləri görmədikdə narahat olur, acı-acı şikayətlənirdi:

Yaxşı insan qalmayıb, şər-şərə qarışıbdır,
Dünya bal süfrəsidir, arılar daraşıbdır.
Dövərə bax ki, alçalıb zülmədən, şerdən bəşər,
Azığlığın əlinən qaćır bəşərdən bəşər.
İnsanda nə ləyaqət, nə mərdlik qalıb indi.
İnsandan insanlığı namərdlik alıb indi.

(“Sirlər xəzinesi”, səh. 81)

Nizamiyə görə, insanlıq anlayışı kamil insani münasibətlərdən, ölməz bəşəri qayə və əməllərdən doğur, insanın ümumi işi, vəzifəsi, əsrlərdən bəri gələn həyati təcrübəsi, gələcək nəsil-lərə olan qayğısı və ümidi kimi yaşayır, formalasır. İnsanlığı yaşatmaq, irəli aparmaq üçün isə insanlığın əsası, məhvəri olan insani tərbiyə etmək, onun şöhrətini, şərəfini, “parlaq gövhərini” qorumaq, adını, ləyaqətini uca tutmaq lazımdır. İnsana hörmət, məhəbbət, haqq, ədalət olmayan yerdə insanlıq öz ali mə’nasını itirir, bayaqlaşır, ölüür, məhv olur. Bu həqiqəti görən və bütün varlığı ilə dərk edən, daxılən əzab çəkən Nizami təəssüflə deyirdi:

İnsan indi taparmı arasa ədaləti?
 Zümrüt quşu aparib harasa ədaləti.
 Haqsızlıq arsız göyü heyran qoyubdur indi,
 Torpaq zülmün elindən cana doyubdur indi!

(“Sirlər xəzinəsi”, səh. 87)

Nizami bə’zən öz-özünə “yat, ya da pambıqla qulağını tixa”, “deyilməz sözlər danışma”, “səsini kəs”, “susmağı adət et” de-
 sə də, heç vaxt bu yolla getməmiş, zülmə, bərabərsizliyə,
 mə’nəvi əsarətə qarşı həmişə gur səslə e’tirazını bildirmiş, in-
 sanlığın ləyaqətini, şərəfini alçaldanları amansızcasına ifşa et-
 misdir. İnsana və bütünlükdə insanlığa hörmətsizlik görəndə
 ürəyi kədər və nifrət hissi ilə çırpılmışdır, bəşəriyyəti cəhalətə,
 nadanlığa sürükləyən şər qüvvələri qəzəblə qamçılamışdır:

İnsanlıqda insanlıq oləndən bəri,
 İtmış insanlığın parlaq gövhəri.
 İnsanlıq nəqşini oxusən bir-bir,
 Bilərsən bu gunkü insanlıq nədir!
 Bəbəyin qapağı neçin qaradır?
 İnsanlıq ölmüşdür, matəm saxlayır.

(“İsgəndərname”, səh. 159)

Məhz bu yüksək ideal xatırınə, “insanlığın parlaq gövhərini”
 insanlara qaytarmaq naminə Nizami həmişə şahlardan, saraylardan
 uzaqda durmuş, şəxsi ləyaqətini, müstəqilliyini qoruyub
 saxlamış, bəşəriyyəti öz insani ləyaqətini dərk etməyə, mə’nə-
 vi təkamülə, kamilliye, xeyirxahlığı, yer üzündə sülh və ədalət
 uğrunda mübarizəyə çağırmışdır. İnsanlığa böyük qayı, hörmət
 və məhəbbətdən doğan bu çağırış Nizaminin insan haqqındaki
 baxışlarının da ümumi məzmununu, ictimai-əxlaqi, fəlsəfi ma-
 hiyyətini eks etdirir. Onun əsrlərin sınağından keçib gələn insan
 konsepsiyası bu gün də ağıl, bilik, mə’rifət xəzinəsi olaraq qalır
 və öz dərin idraki-terbiyəvi əhəmiyyətini qoruyub saxlayır.

NİZAMİNİN DİNİ VƏ DÜNYƏVİ GÖRÜŞLƏRİ

*Aləmlərin sırrı bu sinəmdədir,
 Dünya gərdişini məntək kim bilir?!
 Fələklər zicini cədvəlbəcədvəl
 Fikrin üstürləbi eyləmişdir həll.
 Fələyin sırrını kim sordu məndən,
 Açıb bircə-bircə danışmadım mən?
 Qulağın eşitsin, danışım bir-bir,
 Başdan-başa deyim bu gülşən nədir?*

NİZAMI

Nizaminin ictimai-fəlsəfi baxışları sistemində dini və dün-
 yəvi görüşləri xüsusi yer tutur. Yaradıcılığının başqa sa-
 hələrində olduğu kimi dini və dünyəvi problemlərə münasibət-
 də də Nizami özünə qədərki elmi-fəlsəfi dəyərlərin zirvəsində
 dayanır, təkcə nadir poetik istə'dad sahibi deyil, həm də zəkası
 əsrləri qabaqlayan böyük mütəfəkkir, dahi şəxsiyyət olduğunu
 nümayiş etdirir. Üstündən qərinələr keçib getsə də, onun irəli
 sürdüyü bir çox elmi-nəzəri müddəalar, hikmət dolu fikir və
 müləhizələr bu gün də müasir və orijinaldır, dərin ictimai-fəlsə-
 fi məzmunu, idraki-terbiyəvi əhəmiyyətə malikdir.

Təəssüf ki, Nizami ədəbi ırsinin məğzini, əqli-mə’nəvi ma-
 yasını təşkil edən və onun poetik dühəsinin, fəlsəfi təfəkkürü-
 nün parlaq təzahürü kimi meydana çıxan dini və dünyəvi görüş-
 ləri indiyədək ardıcıl, biri-biri ilə üzvi şəkildə bağlı, biri digəri-
 ni tamamlayan vahid sistem əsasında öyrənilməmişdir, bir çox
 hallarda isə ötəri, birtərefli, yanlış tədqiq və təhlil olunmuşdur.
 Halbuki, bu problemi tarixi həqiqətə, öz dövrünün bədii-estetik
 tələblərinə, zaman və məkan anlayışlarına uyğun şəkildə dərin-

dən və hərtərəfli öyrənmədən bütünlükdə Nizami yaradıcılığının içtimai-fəlsəfi məzmun və mündəricəsini, ideyasını, izlədiyi qayə və idealların əxlaqi-etik mahiyyyətini, dünyəvi, bəşəri xüsusiyyətlərini dərindən qavramaq, ona düzgün, obyektiv qiymət vermək çətin və bəlkə də mümkün deyildir.

Dinə və Allaha inam fəlsəfəsi Nizaminin dünyagörüşü və bədii təfəkkürünü formalasdırıan, ona daim əqli-mə'nəvi qida və qüvvət verən əsas ideya mənbələrindən biri olmuşdur. "İlahi, nə qədər dünyada sağam, sənin xatırınla yaşayacağam, sənsən, pərvərdiğər, mənim pənahım, səndən hasil olur hər bir mura-dım" də yən şair əlinə qələm aldığı ilk gündən ta ömrünün sonuna kimi daim bu mənbədən güc, ilham almış, ona öz varlığının, əqli-mə'nəvi dünyasının dayağı, inam, əqidə, məslək yolu, insan qəlibinə əbədi nur, işiq saçan, onu aliləşdirən, paklığa, düz-lüyü, nəcib əxlaqi keyfiyyətlərə səsləyən, ülviiyyətə, məhəbbətə, ilahi eşqə, əbədi səadət və xoşbəxtliyə qovuşdurən müqəddəs bir qüvvə, aql, hikmət xəzinəsi və bəşəri nicat vasitəsi kimi baxmışdır:

Könlü can aynasının qubarını hey silər,
Qapısının torpağı olmağı şərəf biler.
Nizami vəhdətinin carçısı bir bəndədir,
Hər iki dünyada da nicat gözü səndədir.

(“Sirlər xəzinesi”, səh. 24-26)

Nizami özünə qədərki bütün elm sahələri ilə yanaşı, dinlərin və peyğəmbərlərin tarixinə də dərindən bələd idi. O, mövcud dini tə'limlərin işıqlı, mütərəqqi cəhətlərini, həm ruhani, həm də dünyəvi, bəşəri mahiyyyətini döñə-döñə təqdir etmiş, onların hamisinə xüsusi hörmət və rəğbət hissi ilə yanaşmış, içtimai-əxlaqi baxışlarında heç vaxt dini ayrı-seçkiliyə, ədavətə yol verməmişdir. Dünyanın bütün xalqlarına vahid insan övladı kimi baxan, onlara dərin məhəbbət hissi bəsləyən, bütünlükdə irqi ayrı-seçkiliyi rədd edən şair bu məsələyə münasibətdə də öz hu-

manist təbiətinə, yüksək bəşəri amal və ideallarına sadıq qalmışdır.

Bununla belə, o, dünya tarixində axırıncı və ilahi mö'cüzə, hikmət xəzinəsi, dini və dünyəvi məzmununa, idrakı əhəmiyyətinə görə ağılları və əsrləri heyran qoyan Qur'ani-Kərim kimi kamil, müqəddəs, əbədi qanunlar kitabına malik İsləm dinini və onun müdrük peyğəmbərini (Məhəmməd əlehişsəlam) daha yüksək qiymətləndirmiş, belə bir dinə iman gətirdiyi üçün həmişə iftiخار hissi keçirmiş və onun işıqlı kəlamlarına, dünya və axırət haqqındaki tələblərinə, insani dəyərlərinə sədaqətlə xidmət etmişdir. Şair müasirlərinə müraciətlə deyirdi:

Mö'cüzələ ulduzlar ona baş eyər,
Odur bu dünyada axır peyğəmbər.
Onun şəriəti üstün gələrək,
Bütün millətlərə yol göstərəcək.

(“Xosrov və Şirin”, səh. 351)

Yaxud:

Çalış axırətdə qur öz yurdunu,
Məhəmməd dinində taparsan onu.
Ağlına əqidən olsa pasiban,
Şəriət nuruyla xoşbəxt olarsan.

(“Yeddi gözəl”, səh. 29)

Təsadüfi deyildir ki, dini elmlərin gözəl bilicisi, kamil iman, böyük humanist, yüksək ruhani mə'nəviyyat sahibi kimi tanınan şair məhz bu nəcib insani keyfiyyətlərinə görə hələ sağlığında İsləm dünyasında az-az adamlara qismət olan “Şeyx Nizami” kimi şərəfli bir ad sahibi olmuşdur.

Nizaminin Allaha və dinlərə münasibəti, inamı orta əsr ruhani tə'limindən, ruhani dünyagörüşündən əsaslı şəkildə fərqlənir. Şair dini baxışlarında olduqca sərbəstdir, hər cür fanatizmdən, cəhalətpərəstlikdən, insanın şəxsi ləyaqətini alçaldan, təhqir edən, həyat eşqini, gözəllik duyğusunu öldürən, onu itaətkar qu-

la, köləyə çevirən mürtəce anlayışlardan tamamilə uzaqdır, öz nurlu, işıqlı mahiyyətinə görə belə anlayışları inkar və rədd edir. O, diin ideologiyaya daha çox öz ictimai-əxlaqi məramına, dün-yagörüşünə uyğun şəkildə yanaşır, onu özünün humanist, demokratik konsepsiyasına, insana məhəbbət fəlsəfəsinə əsaslanaraq şərh və təhlil edir. “Allaha inamına və İslami bir din kimi qəbul etdiyinə baxmayaraq, böyük mütəffəkkirin dünyagörüşünü biz heç cür onun dövründə hakim olan ortodoksal dini dünyagörüşü çərçivəsiylə məhdudlaşdırıa bilmərik. Fəlsəfi görüşləri diqqətlə izləniləndə Nizaminin dinə və dini görüşlərə qarşı halları aydın şəkildə gözə çarpir. Filosof şair dirlə əlaqədar məsələləri islam ruhanilərinin mövqeyindən yox, ruhanilər tərəfindən çox vaxt kafir damğası vurulmuş Şərqi məşhur filosofları Fərabi, İbn Sina, Bəhmənyar mövqeyindən işıqlandırır”.¹

Nizaminin dini-dünyəvi görüşləri sistemində Allah haqqında kə fikir və mülahizələri ön planda dayanır, öz idraki-fəlsəfi mahiyyətinə, ictimai-əxlaqi məzmununa görə seçilir və xüsusi məraq doğurur. Yeri gəlmışkən, qeyd etmək lazımdır ki, Nizami özünün Allahla bağlı fikir və mülahizələrini şərh edərkən yüksək idrak, dərin fəlsəfi təfəkkür sahibi olduğunu göstərməklə yanaşı, həm də nəticə olaraq həmişə Qur'ani-Kərimə və onun Tanrı haqqındaki müqəddəs ayələrinə, hökmələrinə əsaslanmışdır, ona məhz bu ayələrin daxili məzmunundan, gizli və aşkar mahiyyətindən çıxış edərək qiymət vermişdir. Qur'ani-Kərimdə deyilir: “Göylərdə və yerdə nə varsa, hamısı Allahi təsdiq edib şə'ninə tə'riflər deməkdədir. O, yenilməz qüdrət və hikmət sahibidir!

Göylərin və yerin hökmü Onun əlindədir. Dirildən də, öldürən də Odur. O, hər şeyə qadirdir!

Əvvəl də, axır da, zahir də, batın də Odur. O, hər şeyi biləndir! Allahın zati hər şeydən əvvəldir. Hər şey məhv olduqdan

1. Z.Quluzadə. “Kamillik zirvəsi” (“İqbalname”yə müqəddimə), Bakı, 1982, səh. 402.

sonra, yenə Allahın zati qalacaqdır. O, hər bir şeyin fövgündədir, bütün məxluqat açıq-aşkar Onun varlığına dəlalət etməkdədir. Allah gizli və aşkar olan hər şeyin mahiyyətini bilir. Yaranmışlar Allahın varlığına dəlalət edən qüdrət nişanələrini hər addımda müşahidə etsələr də, Allahın zatını görə bilməz, Onun mahiyyətini əqillə dərk edə bilməzlər. Daha doğrusu, Allah öz əzəli elmi və qüdrəti ilə hər şeyi görüb bildiyi halda özü görünməz, dərk olunmazdır. Allahın varlığı aşkar, mahiyyəti isə tama-milə gizlidir... Siz harda olsanız, O sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir!

Göylərin və yerin hökmü onun əlindədir. Bütün işlər axırda ancaq Allaha qayıdacaqdır!” (Əl-hədid surəsi, 1, 2, 3, 4, 5-ci ayələr).

Bu ayələrə ürəkdən inanan, daxilən iman gətirən Nizami Allahın varlığını, qadırlığını, vahidliyini şəksiz-şübhəsiz qəbul edir, ona ilk səbəb, başlanğıc, hər şeyin əvvəli və sonu, kainatın və xilqətin yaradıcısı, əzəli və əbədi bir qüvvə kimi baxırı:

Hər şey öz-özünə necə düzəldi,
Bax, nə cür kainat əmələ geldi?
Qoy, sənə şübhəsiz olsun aşkar
Onun başqasına ehtiyacı var.

(“Leyli və Məcnun”, səh. 41)

Yaxud:

Hər bir başlanğıçın ibtidasısan,
Sonların sonusun, intəhasısan...
Adın-əvvəlidir hər bir şöhrətin,
Sonudur hər işin, hər nəhayətin.

(“Yeddi gözəl”, səh. 20)

Allah “bütün varlıqların fövgündə durur”, ululardan uludur, bənzərsizdir, misilsizdir. Əslə pak, zati pak, vücudu müqəddəsdir. “Hikməti gizli, əməli aşkardır”, xisleti dəyişməzdır, gözə görünməyən varlığı əbədidir, şəriksizdir, “bütün varlıqlardan

uzaqdır”, uca, əzəmətlidir. Hədsiz, həfidudsuz olduğu üçün ağıla, idraka siğmazdır, onun ölçülərindən, imkanlarından çox-çox yüksəkdə, kənardə dayanır, əlçatmazdır, əzəli, sonu yoxdur. Çünkü O:

Mövcud əsaslardan ayrı sayaqdır,
Bütün ölçülərdən xaric, iraqdır.

(“Xosrov və Şirin”, səh. 22)

Allah təkdir, vahiddir. Onun heç bir ortağı, şəriki yoxdur. O, oğulsuz, uşaqsız, övladsızdır, yeyib-içmək, yatıb-durmaq, nəsil artırmaq kimi bəşəri xüsusiyyətlərdən, hər cür insani zövqlər-dən kənardır:

İdrakin çatırsa vahid Allaha,
“Nədir və necədir?” - soruşma daha.
İşıq axtardığın alovlu şamdan
Onun təkliyinə sübut taparsan.

(“Xosrov və Şirin”, səh. 23)

Allah təkcə ilk başlanğıc, bütün varlıqların fövqündə duran vahid, ilahi bir qüvvə deyil, həm də ölməzdir, daimi və əbədi-dir:

Sən vardın varlıqlar olmayan zaman,
Onlar yox olacaq sən qalacaqsan.

(“İsgəndərname”, səh. 16)

Allahın cahanda şahlığı, şah cəlali tükənməzdir. O, həmişə, hər yerdə mövcuddur, pozulmazdır, varlığı, xisləti daimi, dəyiş-məzdir. Ondan başqa kainatda nə varşa hamısı fanidir, keçicidir, ölümə, heçliyə, dağlıb mehv olmağa, yenidən yaranmağa məhkumdur. Onun ülvi varlığı, müqəddəs adı əbədiyyətin daimi rəmzi, timsalı, heç vaxt pozulmayan nişanəsidir. Bir sözlə, O hə-

mışə var olub və əbədi var olacaq:

O - cələl sahibi əzəliyyətdir,
O - ölmək bilməyən əbədiyyətdir.

(“Leyli və Məcnun”, səh. 194)

Yaxud:

Yaratdığı yerlə gøy~~ç~~ çox boşalıb dolacaq,
Bu varlıq olmasa də~~a~~ - olmuş, olub, olacaq.

(“Şirələr xəzinəsi”, səh. 22)

Nizami Allahın yerini axt~~a~~ran, onu gözü ilə görmək istəyənlərə əvvəlcədən xəbərdarlıq edir. “Mə’budun zatından danışan zaman, axtarma nə göydə, n~~e~~ yerdə məkan” deyir. Çünkü Allah laməkandır, gözə görünməzd~~ır~~, onun “hökmü bəlli, hikməti gizlidir”, vücudu hər yerdə aşılı~~kar~~ olsa da, heç yanda yeri yoxdur. “Desək ki, göydədir o pərvəndikar, Ona tə’zim edən yer tənha qalar”. “Yox əger yerdədir s~~i~~ öyləsək Allah”, onda O ulu Tanrı-nın adını, şə’nini alçaltmış ol~~arıq~~ və böyük, bağışlanılmaz güna-ha batarıq. Daha doğrusu:

Bu sehirlə pərdənin yoxdu yeri, məkanı,
Vüsələma çatmağa in~~ə~~kan hanı, vaxt hanı?
Kim arayıb axtarib~~l~~ u pərdədə yerini,
Ha çalışıb tapmayıb heç bir yerdə yerini.
Varlığına varsa da, l~~ə~~ami olduğu dərgah?
Allah ola bilməzdi y~~ə~~eri bilinsə hərgah.
Qüdrətini danma ki, kafirlilik, xamlıq olar,
Yerini axtarma ki, o da avamlıq olar.

(“Şirələr xəzinəsi”, səh. 32)

Nizamiyə görə, Allahın y~~ə~~ini, məkanını axtarmaq mə’nasız bir işdir. Çünkü o, hər cür mə~~ə~~ddi, cismani keyfiyyətlərdən, zaman və məkan anlayışlarında~~ə~~n kənardadır. Ona görə də Allahın

yerini “fələklərdə axtarib idrak başlığını yırtmış şüur” bu yolda aciz, ələcsiz qalmış, aradığını heç yerdə tapa bilməmişdir:

Söz dünyani dolaşib, sirlər açıb başıyla,
Sındırıbdır başını dərgahının daşıyla.
Quru, boş xəyallarla çox gəzib hər yeri o,
Yenə əliboş dönüb qapısından geri o.
Ürək də sorağında dolaşdı çox tapmadı,
Göz də xeyli aradı, gördü ki, yox, tapmadı.

(“Sirlər xəzinəsi”, səh. 23)

Dərin ağıl, təfəkkür sahiblərinə Allahı tapmaq, dərk etmək bə'zən çox asan görünmüştür. Onlar buna nail olmaq üçün əsaslı dəlil, me'yar axtarsalar da, idrakin qapısında duran bütün pərədələri açmağa, onun sərhədlərini, hüdudlarını aşmağa çalışalar da, bu iş sonda böyük heyrətlə, təəccübə, peşmançılıqla başa çatmışdır. Bu yolda inad göstərmək, quru, boş xəyallara düşmək ağılsız hərəkətdir. Çünkü Allah:

Elə başlamışdır yaradılışa,
Heç kəs bilib onu çıxmayıb başa.
Hər işə elə bir son verer dərhal,
Onu dərk etməyə acizdir kamal.

(“Xosrov ve Şirin”, səh. 23)

Müqəddəs Qur'ani-Kərimdə deyildiyi kimi: “Heç bir bəşər övladına Allahla danışmaq müyəssər olmaz. Çünkü bəşər övladı olan peyğəmbərlər maddi aləmdə, zaman və məkan daxilində olduqları halda, Allah qeyri-maddidir, məkan və zaman xaricindədir”. (“Əş-Şura” surəsi, ayə 51). Allah qeyri-maddi olduğu üçün canlı aləmə məxsus ölüm-itimdən, maddi-mə'nəvi qayğılardan, bütün ehtiyac və ehtiraslardan uzaqdır, mayasız, cövhərsizdir. “Nə oddur, nə torpaq, nə yel, nə də sudur”. Göründüyü

kimi Allah həyatın, varlığın əsası olan dörd ünsürdən də xaricdir, yüksəkdə durur:

Əgər od, su, torpaq, bu əsən külək
Bir yerə toplaşsa uyğun gələrək,
O böyük Tanrıdan olmasa fərman,
Mə'lumdur ki, gəlməz vücuda bir can.

(“Xosrov ve Şirin”, səh. 26)

İnsan zəkası, ağılı (əqli-küll) ancaq əşyani, təbieti və maddi aləmi dərk etmək qüdrətinə malikdir. Ancaq o, Allahı nə qədər arayıb axtarsa da, ağlin hökmü, gücü ilə ona qovuşmağa can atsa da, buna nail ola bilmir, bu qadir qüvvəni dərk etməkdə həmişə acizlik çekir. Çünkü “fələyi uca bir hasara alan” Allah “o yerdə idrakı kəməndə salmışdır”. Digər tərəfdən Tanrıının dərgahı, məkanı əlçatmazdır, hüdudsuz, sonsuzdur, nə əvvəli, nə axırı var. Ona qovuşmağa yol yoxdur, bu hikmət əqlə, düşüncəyə siğmazdır. Elə buna görə də indiyədək Allahı görmək heç kəsə qismət olmamışdır. Onun axtarışına çıxanların hamısı yarı yolda qalmış, ümidiyi itirib geri qayıtmışdır. Allah heç vaxt heç bir bəşər övladını dərgahına buraxmamışdır. Kainat sırrının açarları ancaq onun əlində, öz hüzurundadır:

Sənin varlığındır o laməkandan,
İdrak elçisini hər an daşlayan.
Dağlılıq deyilsən ki, birləşəsən
Artıq da deyilsən, əskiləsən sən.
Xəyal da, nəzər də yolunda məhrum,
Nə qədər axtarsa deyilsən mə'lum.

(“İsgəndərname”, səh. 16)

İnsan, bəşər övladı Allahı görmək, ona qovuşmaq istəyirsə, bu ilahi qüvvəni öz varlığında, daxili aləmində axtarib tapmalı, mə'nən, qəlbən ona yaxın olmalıdır. Şairin dediyi kimi: “Can ki

cövhərdəndir tənimizdədir, biz onu görmürük, o ki bizdədir”. Elə buna görə də Allahı tapmaq üçün insan, hər şeydən əvvəl, özü özünü dərk etməlidir. Xeyirxah, nəcib, ülvı hisslər, pak, yüksək əqidə və əməl sahibi olmalıdır. İnsan Allahı düşünərkən, axtararkən özü-özünü unutmalı, bütün varlığı ilə ona bağlı olmalıdır, ona pərəstiş, sitayış etməlidir. Çünkü şairin dediyi kimi ancaq:

Özündən üzünü çevirən zaman,
Allahın yolunu tapmış olarsan!
Ona yer axtarmaq doğru sayılmaz,
Yeri yaradanın öz yeri olmaz.
Heç kəs aça bilməz onun sırrını,
Tapmaz düşüncə də əsla yerini.

(“İsgəndərname”, səh. 486)

İnsanı Tanrıya qovuşdurən yol ona olan sonsuz inamdan, məhəbbətdən, fədakarlıqdan və təmənnasız xidmətdən keçir. Allahı ancaq onun özü ilə daxili əlaqədə, daimi vəhdətdə, mə'nəvi birlikdə tapmaq, dərk etmək olar. İnsan özü-özünü sevirsə, özü öz vücduduna, varlığına, sitayış edirsə, o, Allahı sevə bilməz. Əli boş, qəlbəi boş, imansız, sevgisiz, ilahi məhəbbətsiz Allahı tapmaq, ona mə'nən qovuşmaq, onun dərgahına qayıtmaq mümkün deyildir. Bununla yanaşı, Tanrıni dərk edən, ona daxilən iman gətirən, qovuşan insan özü də müqəddəsləşir, yüksəlir, ali məqama çatır, hər iki dünyanın sahibinə çevrilir, bu gününü və axırını tə'min edir:

Allaha könül ver, dinlə bu səsi,
İncədir xılqətin hicab pərdəsi.
Çalış həqiqətlə özünü bil sən,
Allahı bilərsən özünü bilsən.
Özünsən ən yaxşı parlayan ayna,
Uzaq fələklərlə girmə oyuna.

Fələklər nurunun səndə əksi var,
İki aləm səndə tutmuşdur qərar.

(“Xosrov və Şirin”, səh. 332)

Nizami Allahı hər yerdə, bütün məqamlarda sonsuz işıq, ilahi nur mənbəyi kimi təsvir edir. Bu nur bütün kainatı, canlı və cansız aləmi hərəkətə gətirir, idarə edir, təkcə dünənə, bu gün deyil, həm də əbədiyyətə işıq saçır. İnsanların əqli-mə'nəvi dünyasını saflaşdırır, qəlbinə, ürəyinə güc, hərəket verir. Bəşər övladı bu ülvı varlığın “nur camalından nur içir”, paklaşır, aliləşir, əbədi səadətə, xoşbəxtliyə qovuşur, yüksək əxlaq, mə'nəviyyat sahibinə çevrilir. İnsanın ağılı, zəkası, istə'dadı məhz bu mənbədən ilham, qüvvət alaraq qurur, yaradır, dünyani dəyişir, abadlaşdırır, öz gözəl, nəcib əməlləri ilə ona isti nəfəs, yaraşıq verir. Ümumiyyətlə, bəşəriyyəti yaradan, xəlq edən, yaşadan və ucaldan Allahla onun nuru vahiddir, biri digərini tamamlayan eyni anlayışdır:

Varlığı xəlq edən böyük yaradan,
Məkansızdır, onsuz deyil bir məkan
Başlanğıçı yoxdur - elə qədimdir,
Nəhayəti yoxdur - elə əzimdir.
Bütün mövcudatı yaradan odur
Onun vücundundan yaranıb bu nur.

(“Xosrov və Şirin”, səh. 353)

Allahın nuru özü kimi əbədi, bitməz, tükənməzdır. Onun varlığının faktik təzahürü, real nişanəsi, əsas sübutudur. Lakin o, aşkar görünən də, bəşər övladından heç kim ona həddindən ar-tıq yaxınlaşa, yanaşa bilməz. Hətta Allahın ən yaxın adamları - müqəddəs peyğəmbərlər belə ona uzaqdan, pərdə arxasından baxmışlar, bu böyük, əzəmetli nur sahibinin səsini eşitsələr də, onun üzünü görmək heç kəsə qismət olmamışdır. Nizami Allahın hüzuruna getmək, onunla görüşmək şərəfinə nail olan Nəbi-

lərdən axırıncı xatəm Məhəmməd əleyhissəlamin göylərə me’racını təsvir edərkən deyirdi: Saysız-hesabsız nur mənbələrini ötüb keçən peyğəmbər axırda daha gur, daha əzəmətlə ətrafına işiq, şəfəq saçan pərdəsiz bir nurla üz-üzə dayanır və müxtəlif istiqamətlərdən gələn “salam”nidaları ilə qarşılaşır:

E’cazkar bir işiq ki, hey yanındı sönmədən,
Gözlərinə göründü boş xəyalə dönmədən.
Cöhərsiz, mayasızdır gözə dəyən varlığı,
Hər varlıqdan ucadır, görünməyən varlığı.
Tanrıının dərgahında qəlbi nura büründü,
Xəlvətdə görünən kəs aşkarda da göründü.

(“Sirlər xəzinəsi”, səh. 32)

Əbədiyyət və sonsuz hikmət timsalı olan Allah qadirdir, yaradıcı və qurucudur, tükənməz qüdrət, nüfuz sahibidir. Kainatda, bütün canlı və cansız aləmdə, yerdə, göydə nə varsa, hamisinin ilk təməlini qoyan dahi me’marı, səbəbkəri ulu Tanrıdır. Sonsuz fələkləri hərəkətə gətirən, ayı, günəş, saysız ulduzları nura qərq edən, dünyaya həyat, dirilik verən, varlığa “dörd gövhər bəxş edən” (od, torpaq, su, hava) Odur. O, bütün varlıqların üzərində paysız, şəriksiz hakimdir, daim iradəsi altında saxladığı kainatın, maddi və mə’nəvi dünyyanın rəhbəri, ağasıdır. Kainat öz varlığına, mövcudluğuna görə ancaq heç kimin və heç nəyin köməyi olmadan onu yaradan, yaşıdan tək Allaha, onun böyük, əbədi, sönməz səxavətinə borcludur. “Qüdrətindən dünyaya buyruq olmasa, şüura hikmətin nuru dolmasa, bil nə qələm yeni bir mətləb yazar, nə də dırnaq yeni bir paltar tikər”. Həyatda hər şey Tanrıının tükənməz qüdrətinin, qadir əməlinin bəhrəsidir, bütün aləm onun şəriksiz hökmü, qərarı ilə idarə olunur:

Bütün bu canlılar, cansızlar ki, var,
“Yaran” deməyinlə yarandı onlar.

(“Leyli və Mecnun”, səh. 28)

Yaxud:

Yuxarı, aşağı - hər gözə çarpan,
Nə varsa onları sənsən yaradan.

(“İsgəndərname”, səh. 15)

Kainatda mövcud nə varsa, hamısı Allahın əzminə, istəyinə tabedir, onun vahid iradəsindən asılıdır. Şairin özünün dediyi kimi: “Sakit, mütəhərrik - nə var dünyada varlığı o böyük ada bağılıdır”. Hərgah o, hikmətini, nurlu pərdədə, tüldə gizlətsəydi dünyada heç nə yaranmazdı, kainat əbədi boş qalardı.

Allah təkcə yoxdan var yaradan deyil, həm də yaratdığını istədiyi anda dağıtmış, məhv etməyə qadir bir qüvvədir. Onun hökmündən, əmrindən heç bir şey qaça bilməz. Bütün nizamları dəyişən, düzəldən, dağıdırıb yenidən quran, “donqar, qozbel fələyi dövrana gətirən, göylərin yaşıl günbəzini sütunsuz saxlayan”, can verən, can alan, öldürüb dirildən, “pozulmaz hökmləri hökmü ilə pozan” Odur. O, “yox ol desə, hər şey birdən məhv olar”:

Ey sərr aləminin ulu məhvəri,
Dolduran, boşaldan sənsən aləmi.
Sənin sıfətində öz tə’rifin var,
Yox sözün yox olur, var sözün də var.
Əmri mütləq olan, ey böyük hünər,
Kainat əmrinlə iki bölünər.

(“Leyli və Mecnun”, səh. 28)

Yoxdan var yaratmağa qadir olan Allah eyni zamanda mahir ustاد, əvəzsiz sənətkardır. “Göyləri xəlq edib yaraşıq verən, saysız ulduzlara nur, işiq verən” Odur. Nizamiyə görə, “dunya-da gördüyüümüz hər incə sənət Allahın əsəridir”, Onun yaratdığı lövhələrin əlvanlığından, işlətdiyi rənglərin, boyaların misilsizliyindən xəbər verir. Onun ucsuz-bucaqsız kainatda yaratdıqlarının heç biri digərinə oxşamır. “O, hər bir nəqşiyə bir camal, bir

sifət” vermişdir. Lütfü ilə hər şeyin qeydinə qalan Allah “dünyanı ən yararlı bir şəklə salmış”, onu qüsursuz, nöqsansız qurmuşdur. Tanrıının xisləti belədir. Əslində yaradılanların ən gözəlli Onun özüdür. O, həm də kainatın əsasını qoyarkən bütün varlıqları, canlı və cansız aləmi daim vəhdətdə, qarşılıqlı əlaqədə götürmiş, ona öz qadir əliylə sığal çəkmiş, bəzək, yaraşıq vermiş, onu tam, əbədi, gözəl, pozulmaz yaratmışdır:

Özün də kimsədən kömək almadan,
Yaratdır nə gözəl, səfali cahan.
İstdən, soyuqdan, qurudan, yaşdan
Yoğurub yaratdır gözəl bir cahan.
Nə gözəl naxışlar vurdun xilqətə,
Ağıllar heyrandır bu məharətə.

(“İsgəndərname”, səh. 15)

Bu böyük ustadin, ulu Tanrıının yaratdığı kainat adlı əsər dünyanın bütün gözəlliklərini və “zamanın gərdişini əvvəldən axıra qədər” özündə əks etdirir. Bir sözlə, bu əsərdə yanlış, artıq, ümumi vəhdətdən kənara çıxan, onun bütövlüyüünə uyğunlaşmayan, ölçülərini pozan, gözəlliyinə xələl gətirən heç nə yoxdur. Burada “bütün xətlər, cizgilər, nöqtələr yerindədir”. Onun hüssünə, camalına Allahdan başqa heç kim qələm çəkməmişdir:

Bu varlıq üstündə çəkilən hər xətt,
Sənətkar əliylə yaranmış, əlbət.
Qurğusu düz olan bu şeylər bir-bir
Mahir bir ustada canlı şahiddir...
Dünyada gördüğün hər incə sənət
Allah əsəridir, ondadır qüdrət.

(“Leyli və Mecnun”, səh. 41)

Allahın qadırlığının və böyük sənətkarlığının ən parlaq təzahürü bütün canlı aləmin tacı, yer üzünün əşrəfi olan insandır. Nizami insanın mənşəyi, varlığı, yaranması haqqındaki fikir və

mülahizələrini Tanrıının hökmünə, islam tə’liminə və Qur’ani-Kərimin “Allah insanı nüftədən (mə’nidən, bir qotrə sudan) xəlq etdi” (Ən-nəhil surəsi, ayə 4), “Biz, həqiqətən, insanı tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq” (“Əl-muminun” surəsi, ayə 12) kimi məşhur kəlamlarına və qədim filosofların canlı varlığın əsası, səbəbi, mövcudluğunun ilkin şərti hesab etdikləri dörd ünsür (atəş, su, torpaq, hava) nəzəriyyəsinə əsaslanmışdır. Şairə görə də Allah “günəşdən işıqlı bir gövhər” olan insanı “bu aləmdə bir damcı sudan” və “qara torpaqdan” yaratmış, ona “canlı nəfəs, təmiz can, işıqlı ürək” bəxş etmişdir:

Sənsən hər biliyi bizə öyrədən
Torpağın köksündə qələm işlədən...
Sən ağlın gözünü işıqlandırdın,
Sən doğru yollarda çıraq yandırdın...
Sənsən bu aləmdə bir damcı sudan
Günəşdən işıqlı gövhər yaradan.
Gövhəri lütfünlö etdin aşikar
Sərrafın əlinə son verdin açar.

(“İsgəndərname”, səh. 15)

Allah böyük mərhəmət, səxavət sahibidir, xeyirxah, səbirli, təmkinli və günahları bağışlayandır. Bütün varlıqlar ona möhtacdır. Özünün heç kimə və heç nəyo ehtiyacı olmasa da, O heç bir təmənna güdmədən hamiya qayğı ilə yanaşır, kömək göstərir. Qur’ani-Korimdə deyildiyi kimi: “Allah, Ona inananların dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldir” (“Əl-bəqərə” surəsi, ayə 257), “Allah istədiyi şəxsə hikmət, elm, mə’rifət, müdriklik bəxş edir. Kimo hikmət bəxş edilmişsə, ona çoxlu xeyir (əbədi səadət) verilmişdir” (“Əl-bəqərə” surəsi, ayə 269).

Nizami Tanrıya xas olan bu nəcib, ali keyfiyyətləri dönə-dönə təqdir edir, “qüdrətiylə varlığa həyat verən”, “varlığı, kainatı, xilqəti dəyişdirən”, “göyü ulduzlarla dolduran, yerdə insan

adlı Günəş yandıran”, “hər səxavət çəsməsini əliylə yaradan”, “böyük vücuqların diləyi, arxası”, “şəfqətli, sədaqətli adı hikmət xəzinəsinin açarı”, “kimsəsizlərin kimsəsi”, “kimsəsizlərin ürək munisi, görən gözlərin incə bəbəyi” kimi tanınan, “möhətaclara əl tutan, kömək edən”, “hüzurunda az da, çox da, böyüyü də, kiçiyi də bir olan”, “azanın yoluna nur səpən, bağlı qapıları ilk açan”, “bir işarə ilə yol göstərən”, “xəyala nur, işıq saçan”, insan qəlbini “ağlin nuru ilə dolduran”, “təlaş yıxan, canlara həyat çəsməsi bəxş edən”, “ən iti gözlərə surmə çökən”, “bizə həm göz yaşı, həm də məhəbbət verən”, “günahları əfv edən, mərhəmət yanan” Odur deyir:

Allah ağıllıya nəvazişkardır,
Ağlısızlara da əlacı vardır.
O, sözün sırrını əyan eyləyər,
O verər - zəlilə, acizə hünər.

(“İsgəndərname”, səh. 410)

Allah insanı təkcə sudan, palçıqdan yaratmayıb, böyük qayğı və məhəbbətlə əhatə etməyib, ona həm də həyat kimi qiymətli bir xəzinə, əzəmət, hünər, cəsarət və vüqar bəxş etmişdir. Onu dünyanın sahibinə, varisinə, əbədi sakininə çevirmişdir. “Göyü uluzlarla işıqlandıran”, kainatı bəzəyən xalıq “yerdə insan adlı günəş” yandırmışdır. Allah insanı ona görə yaratmışdır ki, yerləri göylə bağlaşın. Göyün (Tanrıının) hikmətindən, saysız-hesabsız sirlərindən agah olsun, nurundan, cəlalından kənardə qalmasın, onunla öz arasındakı daxili vəhdəti, əlaqəni duysun, ağlinin, zəkasının köməyi ilə bu vəhdətdən bəhrələnsin, taleyini, həyat yolunu ona uyğun şəkildə qursun, tənzim etsin. Həm də yer üzündə Allahın buyruqlarını yerinə yetirsin, öz nəcib əmələri ilə onu abad və yaraşıqlı etsin:

Dünyanı yaradan hər şeydən qəni,
Kimsəsiz kimsənin kömək edəni,

Dünyaya insanla verdi yaraşıq,
Göyləri yerlərlə bağladı artıq.

(“İsgəndərname”, səh. 135)

Yaxud:

Sən düzdün göylərə şüx ulduzları,
İnsanla bəzədin hər bir diyarı.

(“İsgəndərname”, səh. 16)

Yer üzünün bütün ne'mətlərini, maddi-mə'nəvi sərvətlərini, cah-cəlalını Allah insanın ixtiyarına vermişdir. Dünyada gözəl, həyatverici nə varsa hamısını - yeri-göyü, gecəni-gündüzü, ayı, ulduzları, çayları, dənizləri, təbii ehtiyatları, bitki və heyvanat aləmini, dirilik üçün zəruri olan şəraiti, bütün yaşayış və qida vasitələrini Tanrı bəşər övladı üçün yaratmışdır. O, insanı başqa canlılardan ayırmış, yüksək bacarıq, əzm, iradə, dəyanət, xüsusi üstünlük və səlahiyyətlər sahibi etmiş, bütünlükdə “yer üzünүn Günəş” səviyyəsinə qaldırmışdır. Bəşərancaq Onun “buyruğu ilə yüksəklərə qalxmışdır”, dünyada böyük ad-san, şöhrət qazanmış, kamala çatmış, qadir qüvvəyə çevrilmişdir. Bir sözlə Odur:

İnsan şüuruna hikmət öyrədən,
İncə xəyallara sənət öyrədən.
İncə fikirlərə çıraq yandıran,
Zülmət gecələri işıqlandıran.
Bizə qorxu, ümid, şadlıq, qəm verən,
Günəşli və aylı bir aləm verən.

(“Xosrov ve Şirin”, səh. 22)

Nizamiyə görə Allahın insanlara bəxş etdiyi ne'mətlərin içərisində ən alisi, ən yüksəyi və qiymətli onun ağlı, zəkası, idrak qabiliyyətidir. Əgər Tanrı insanın beynində “günəşdən parlaq ağıl çıraqını” yandırmamasayıdı, vücudunu, varlığını ağlin, zəkanın ışığı, nuru ilə bəzəməsəydi, daha doğrusu, “ilk mayəyə dirilik

verərkən, onu ixlasdan (təmiz ürək, məhəbbət, sədaqət, səmimiyyətdən) məhrum etsəydi” o, başqa canlılardan ayrılmazdı, dünyani abadlaşdırmaq, dəyişdirmək, hünər və zəhmətlə bəzəmək, gözəlləşdirmək qabiliyyətinə malik olmazdı, xeyirxah, nəcib əməllərin daşıyıcısına, carçısına, böyük elmi kəşflərin, ölməz sənət abidələrinin və saysız-hesabsız mə'nəvi dəyərlərin yaradıcısına çevrilə bilməzdi. Ən başlıcası, Allahın varlığını duymaq, tanımıq, özünü və ulu Tanrıni dərk etmək kimi böyük ali bir keyfiyyətdən əbədi məhrum olardı, bütün ömrü boyu qəfət yuxusunda qalardı.

“Ağıla yol göstərən” böyük Tanrıdır. İnsanın ağılı, zəkası müətəmadi olaraq onun dərgahından, nurlu, sönməz varlığından işlənilir, hökmünün tükənməz köməyilə “yaradılış kamala yetir” böyük işlər görür, xariqələr yaradır. “Hardakı ağıl bir xəzinə tapar, Allahın adını eyləyər açar”. Məhz bu açar vasitəsiylə insan həqiqətə doğru irəliləyir, ucalır, kainatın və həyatın sırlarını pilə-pillə öyrənir, daha dərindən dərk edir:

Bizə ağıl verdi tanıyaq onu,
Bəsirət verdi ki, tutaq yolunu.

(“Xosrov və Şirin”, səh. 23)

Yaxud:

Ağlin işığıyla bəzədi canı,
Bunlar da bəzədi bütün dünyani.

(“Leyli və Mecnun”, səh. 194)

Allahın yaratdığı kainat, yer üzündəki bütün ne'mətlər və canlı aləm kimi insan da onun varlığının, hikmət və əzəmətinin ən parlaq təzahürüdür. Tanrı özü gizli olsa da, onun iradəsi əməli, ulu niyyəti hər şeydə və hər yerdə özünü göstərir, təsdiq edir. Daha doğrusu, “yaranmış hər bir şey baxıb görənə onu yaradandan xəber verir”. Ona səcdə edən bütün canlılar, kainatda və dünyada nə varsa, hamısı yeri-göyü daim öz iradəsi altında saxlayan Allahın varlığına şahiddir, ondan aydın bir nümunə

əbədi nişanədir. Həyatı insan üçün əziz, doğma, yararlı və faydalı edən də budur:

Həqiqət gözüyle xəyalə varsan,
Hər şeydə qüdrətdən nişan taparsan.

(“Leyli və Mecnun”, səh. 41)

Yaxud:

Ona şahiddir hər gözə görünən,
Varlıqlar hissədir onun mülkündən.
Hər varlıq isbata möhkəm bir dəlil,
Dünyada bir şeyə o möhtac deyil.

(“İsgəndərname”, səh. 136)

Allah insanı ona görə yaratmışdır ki, onun varlığı, böyük ilahi qüdrəti və yaratdığı sonsuz aləm gizli qalmasın, hikmət xəzinəsi olan nurlu kəlamlarından xəbərdar olsun, onlara iman getirsin, sədaqətlə xidmət etsin. Bu ilahi borcu yerinə yetirdiyi üçün insan Tanrıının ali məramının, əzminin, iradəsinin, bütünlükdə ən nəcib və gözəl sifətlərinin yer üzündə təmsilçisi, daşıyıcısı, qasidiidir:

Kainatın bütün hərfi səndədir,
Varlığında onun lövhəsindədir.
Qasid kimi gəldin ordan bura sən,
Burdan keç ki, yenə ora yetəsən.

(“Xosrov və Şirin”, səh. 23)

Nizamiyə görə, yer üzünün sahibi, qasidi olan insanın məzmun və mə'nası da qadir Allahın adı ilə bağlıdır. “Hər bir yaranmışın sənsən mə'nası”, “sənsən hər varlığın içində”, “sən mənim sən, mənimdir cahan” deyən şair bu cür şərəfə nail olduğu üçün iftixar hissi keçirdir və belə hesab edir ki, cahana sahib olmaq üçün, ilk növbədə Allahı sevmək, ona iman getirmək, ürəkdən itaət etmək lazımdır. Çünkü “insanı atəşdən, sudan qoruyan,

ən çətin günlərdə ona əl tutan” ulu Tanrıdır, onu anmadan “he bir varlıq var ola bilməz”.

Əslində kainatın və insanlığın dərki Allaha tapınmaqdan, ona əbədi sədaqət və məhəbbətdən keçir, reallaşır. Tanrı kitabı olan Qur’ani-Kərimdə deyilir: “Həqiqətən göylərin və yerin yaradılışında, gecəylə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur yağıdıraraq yenidən diriltməsində, cins-cins heyvanları onun hər tərəfinə yamasında, küləyin bir səmtdən başqa səmtə əsməsində, göylə yə arasında (Allahın əmrinə) tabe buludların hərəkətində ağıl və düşüncə sahibi olan insanlar üçün (Allahın hikmət və qüdrətinə dəlalət edən) əlamətlər vardır” (“Əl-bəqərə” surəsi, ayə 164).

Nizami bu ayənin ümumi mahiyyətinə, daxili məzmununa əsaslanaraq belə hesab edirdi ki, dərin bilik, təfəkkür sahibləri Allahın varlığını sübut etmək üçün mövcud aləmdən kənardan dəlillər axtarmağı lazımlı olmuşlular. Çünkü Tanrı yaratdığı dünyanın simasında hər an, mütəmadi olaraq əyan olur, daim təcəlla tapır:

Ağıl sahibləri öündə hər an,
Surət bəzəməklə olursan əyan,
Bütün varlıqları yaşadır həyat,
Həyat da səninlə açır qol-qanad.

(“Yeddi gözəl”, səh. 19)

Yə’ni Allahın varlığı və onun yaratdığı kainat görmək iqtidarına malik olanların hamısı üçün parlaq bir aynadır. Ağıl və bəsarət sahibləri Xalıqın surətini onun yaratdığı kainatın və məxluqatın vasitəsiylə görür, dərk edirlər. Bununla belə, insan ağılının, idrakının müəyyən hüdudu vardır. Şairə görə, “xilqətin sırrını bilsə bir nəfər, bu qoca dünyani o da xəlq edər”. Ancaq əqlimiz aləmi yaratmağa, onun əslini tapmağa acizdir. Çünkü “göyüñ sırr pərdəsi ki, bərqərardır”, onun “gözə görünməyən bir

sirri vardır”. Elə buna görə də insan bu hüdudu aşa bilməz. Hər gələ o, belə bir iddiaya düşsə, “qarşısına ya dağ çıxar, ya da qaranlıq”.

Hər nəqşə çəkdişə qadir yaradan,
Əqlin nəzərindən etmədi nihan!
Yalnız ilk nəqşini gizli nəqş etdi,
Əqlin gözündən də onu gizlətdi.

(“İsgəndərname”, səh. 501)

İnsan Allahın yaratdığı pərdələrin nəqşini görməyə və öz varlığında əks etdirməyə qadir olsa da, onun gördüyü işləri bacarmaz, daha doğrusu, onun kimi yoxdan var yarada bilməz. Çünkü şairin dediyi kimi, “acizik aləmi yaratmağa biz, onun əslini də tapmaz əqlimiz”. İnsan ancaq mövcud olanları, gözə görünənləri dəyişdirməyə, onlardan yeni bir şey düzəltməyə, kəşf etməyə, yerlərini dəyişməyə, birini digəri ilə əvəz etməyə, yə’ni var olandan var yaratmağa qadirdir və bu cəhətdən o, Allahın işinin, əməllərinin varisi, davamçısı, icraçısıdır. Lakin insana bir şey yaratmaq üçün bilik, təcrübə, bacarıq və müəyyən alətlər lazımdır. Allahın isə belə şeylərə heç bir ehtiyacı yoxdur. Ondan başqa heç kəs torpaqdan bülbül kimi danışan insan və heç kəs sudan (nütffədən) canlı, şüurlu bəşər övladı yaratmağa qadir deyildir:

Heç bir kəs torpağa dil verə bilməz,
Nəqş vura bilməz suya da heç kəs.
Təkcə O yaradır torpaqdan insan
Tək Odur suya da naxışlar vuran...
Hökümətlə yaranmış bütün kainat,
Bütün canlılırlara O verir həyat.
Ondan od almışdır bu varlıq tamam,
O tamdır, qalanlar nə var-natamam.

(“İsgəndərname”, səh. 411)

Nizami üzdə belə desə də, daxilində başqa canlılardan fərqli olaraq, insanı natamam görmək istəmir, bu passiv prinsipi qətiy-yətlə rədd edir. Əksinə, şair bəşər övladını həmişə yüksək, ali məqamda, öz taleyi və səadəti uğrunda mübarizə meydanında görmək arzusu ilə yaşayır. “Elə bir ixtiyar olsayıdı məndə, qoymazdım bəndəyə möhtac bir bəndə” deyən dahi sənətkar bütün şüurlu həyatını, nadir iste'dad və bacarığını da məhz bu nəcib ideal yolunda sərf etmişdir.

Nizaminin bir mütəfəkkir şair kimi böyüklüyü bundadır ki, o, dinə, Allahın varlığına inanmaqla yanaşı, insan zəkasının qüdrətini, əzəmətini də yüksək qiymətləndirir və onu düşündürən, narahat edən əsas problemləri, həyatı sualların cavabını da ən çox bu zəmində axtarır, araşdırır. Dünyagörüşündə açıq-aşkar ikilik, dualizm özünü göstərsə də, onun bədii təxəyyülü, fəlsəfi təfəkkürü öz rasional qidasını daha çox həyatdan, real varlıqdan almış, həmişə mövcud gerçəkliliklə, insanın dünyəvi hissələri, ehtiyac və qayğıları ilə bağlı olmuşdur:

Düşüncə dünyasını hünorinlə abad eylo,
Boynunu qəm yükündən ömürlük azad eylo.

(“Sirlər xəzinəsi”, səh. 26)

Ümumiyyətlə, Nizami insana münasibətdə zəmanəsinin föv-qündə dayanır, əsrləri qabaqlayır. Şair dövrünün insan haqqında mürtəcə, dini-mistik baxışları, tərki-dünyalıq meyllərini cəsarətlə rədd edir. Onun ictimai-fəlsəfi konsepsiyasında insanı sadəcə taleyin, qəzavü-qədərin qulu hesab edən fatalizmə yer yoxdur. Nizami heç vaxt, heç yerdə insana donuq, döyişməz bir varlıq kimi baxır. Əksinə, ona ali, yaradıcı, çox şeyə qabil və qadir bir məxluq kimi yanaşır:

Yüksək yaratmışdır xalıq insani,
Vermiş xidmətinə bütün dünyani.

(“Xosrov və Şirin”, səh. 337)

Nizamiyə görə, insan dərin idrak, təfəkkür, hikmət sahibidir. İnsan “torpaqdan yaransa da, hikmətdə, hünərdə qoçaqdır”. O, idrakin köməyilə dönyanın sırlarını, bağlı qapılarını açmağa qadirdir. O, həyatı dərk etsə, onun “ağlı bir qırpmada dünyani gəzəzər”, “düşüncəsi qavrasa bir şeyi əğər, şübhəsiz özü də onu düzəldə bilər”. Elə buna görə də şair üzünü özünü taleyin qulu, miskin, aciz, bacarıqsız hesab edən insanlara tutaraq deyirdi:

Ey varlıq nəqşinin naziri olan,
Qaldır əngəlləri idrak yolundan.
Yolunda nə qodor canlılar vardır
Sonin varlığına pərostişkardır.
Boş töbli döyərək hay-haray salma,
Heç kosin səsino bigano qalma...
O şey ki, bizlərə lap aşikardır,
Onda da gizli bir xəzinə vardır.
Çalış xozinənin böyük açarı,
Şüşə yox poladdan qayrlınsın bari.

(“Leyli və Məcnun”, səh. 40-42)

Nizami insanı təkcə idraka, huşyarlığa deyil, həm də ölüm-dən, axırət, cənnət-cəhənnəm xofundan qorxmamağa çağırır. O, belə hesab edirdi ki, insan Allahı sevdiyi qədər onun bəşər övladına bəxş etdiyi dünyəni, həyatı, töbiəti də sevməlidir. Çünkü gözəl əməllər sahibi olan insan təkcə bu dünyada yaşamır, yaratmır, həm də axırətini behiştini burada qazanır. Təəssüf ki, “dövrün kişiləri nəkişidirlər, onlar elmə yox, nücumə həvəs edirlər”, “qara torpaqdan mərhəmət umurlar”. Daha fikirləşmirlər ki, “qara torpağa çevrilmiş insandansa, sağ insan yaxşıdır”. Bir də ki:

Varkən bu dünyada hər cürə büsət,
Behiştə nə üçün axtaraq həyat?
İnanma ki, cənnət burdan sən olsun,
Deyirsən yaxşıdır, sən deyən olsun.

(“İsgəndərname”, səh. 412)

“Sən deyən olsun” ifadəsi göstərir ki, şair bu məsələ ilə qəti yox, müəyyən qeyd-şərtlə razılaşır. Nizami dühasının parlaq cəhətlərdən biri də budur ki, o, həyat haqqındakı dini və dünyəvi anlayışların müqayisəsində həmişə üstünlüyü açıq-aşkar sonuncuya verir. Nəbatat qışda məhv olub yazda yenidən dirçəldiyi kimi insanın da öldükdən sonra dirilib bu dünyaya qayıdacağını söyləsə də, bu işə müəyyən şübhə ilə yanaşır, ağlin, zəkanın gücü, məntiqi qarşısında geri çəkilir, başqa nəticəyə gəlir. Əslində bunun idrakin qanunlarına uyğun olmadığını, ondan kənara çıxdığını söyləyir. Şair təbiətin dialektikasından çıxış edərək, belə nəticəyə gəlir ki, insan öldükdən sonra onun cismi çürüyür, dağılır, məhv olur, torpağa qarışır və əzəli xassəsini tamamilə itirir. Daha doğrusu, maddə bir keyfiyyətdən başqa keyfiyyətə keçir. Onun yenidən bərpa olunacağı və əvvəlki formaya, şəkilə qayıdacağı ağılabatan deyildir:

Qupquru ud yeyir torpaq xozanda,
Ətirli müşk verir bahar olanda.
İnsan bədənini udanda ancaq,
Bilmirəm nə sayaq o qaytaracaq?
Torpaqda çürüyən bədənlərimiz,
Dağılır, dəyişir, yox olur təmiz.

(“İsgəndərname”, səh. 502)

Nizami bütün varlığı ilə Allaha bağlı bir şəxsiyyət olsa da, heç vaxt onun və bütünlükdə dini anlayışların, şəriət qanunlarının qarşısında kor-koranə hərəkət etmir, miskin, iradəsiz, əli, dil iki bağlı bir qul kimi dayanmır, yersiz axırət qorxusu, vahimə hissi keçirtmir. O, bir çox hallarda Allahu insanılışdırır, ona bir həmdərd, həmsöhbət kimi müraciət edir. Hətta, bə’zən ona həq-sız işlər gördüğünü söyləyir, zülmündən, ədalətsizliyindən şikayətlənir, “çoxumuza yersiz qəhr, qəzəb edirsən” deyir. Ondan həmişə mərhəmətli olmayı, zülmün, cəbrin odunu söndürməyi, insanın zəkasını, qəlbini əsarətdən xilas etməyi, ürəyində

mə’rifət işığı yandırmağı, yer üzünü abadlaşdırmağı, məhəbbət nuru ilə doldurmağı xahiş edir və s. Mütəfəkkir şairin Allah və din haqqındaki anlayışlarının əsasında, hər şeydən əvvəl, bəşəri dəndlər, insana böyük qayğı və hörmət ideyası dayanır.

Nizami insanlıqla, bəşəri problemlərlə bağlı Allaha etdiyi müraciətlərində əvvəlcə bir dahi sənətkar, mütəfəkkir şəxsiyyət kimi öz mənliyini, qürur və ləyaqətini ön plana çəkir:

Gül-çiçəyə can verir dərgahının torpağı,
Gülzərinin yanında yalandır İrəm bağı.
Qüdrətinə sübutdur Nizaminin varlığı,
Canı-vəhdət tarası, könlü gülzarlığı.

(“Sirlər xəzinəsi”, səh. 24)

Özünü həyatın mə’nasını, gizli sırlarını dərk etməyə can atan bir axtarışçı, Allahu isə “əqlinə mə’nalar verən”, “yoluna nur sa-can” ilahi varlıq adlandıran şair ondan dönə-dönə kömək diləyir, “qəflət yuxusundan bidar et məni”, “zülmətlər içindən xilas et məni”, “məni cəhl atından özün düşür sən”, “könlümün evini nurunla bəzət”, “kömək qapısını aç, ey yaradan, göstər Nizami-yə düz yolu hər an”, “lütf et, mən yazığa, sığındım sənə, bir söz xəzinəsi bağışla mənə”, “düşüncəm sən verən bir dürdanədir, könlün çrağına bir pərvanədir”, “ziya saç, qoy qəlbim işığınla dolsun, incə metləblərə o, güzgü olsun” deyir:

Zülmətin qəlbindən üzümə yol aç,
Fəzilət ayından yoluma nur saç.
Sən verdin mənə bir işıqlı çiraq,
Onu hər küləkdən özün et iraq.

(“İsgəndərname”, səh. 15)

Özünü ağıl, hikmət, böyük sənət dünyasının cəlallı hökmətləri hesab edən, belə yüksək şərəf və ləyaqət sahibi olduğu üçün daim qürur hissi keçirdən Nizami belə hesab edirdi ki, “onun

adında Allahın şerəfli adı vardır”, onun iste’dadı, sənəti ulu Tanrıının hikməti, mö’cüzəsidir, qadırılıyinin canlı nümunəsi, timsalıdır, cismi, “bədəni o saf cövhərdən” mayalandığı üçün fikri, sözü qızıldan qiymətli, qılıncdan iti olmuşdur. “Bir gövhər də olsa, bir saxsı da olsa” onun hüsnü Allahın hüsnü ilə bəzənmişdir, “şahlıq tacı geyinmiş başı” bu ilahi qüdrətin köməyi ilə göylərə ucalmışdır:

İlhamlı nəfəsinlə qızıl güldü Nizami,
Güllərin nəğməkarı bir bülbüldü Nizami.

(“Sirlər xəzinəsi”, səh. 34)

Nizaminin Allahla məhrəmanə, səmimi söhbətləri, müraciətleri tədricən istiqamətini dəyişir, məzmunu, mahiyyəti, ifadə tərzi daha ciddi xarakter alır, açıq-aşkar şikayətə, e’tiraza çevrilir. Şair Tanrıının qarşısında müəyyən tələblər qoyur. İlk növbədə ona ədalət, insaf, mərhəmət hissələri bəxş etməyi təmənna edir. Sənin “lütfin ki, qəhrindən ayrı deyildir”, “sən mənə qılinc yox, tac ver”, “yol azsam, özün bir yol göstər”. “Məni mənliyimdən ayıran zaman, sən öz cövhərini alma canımdan”, “dəryadan yüksələn bulud bil məni, yağsam da, boşaltma bu xəzinəni”, “sərgərdan qoymuşdur bu dünya məni, xilas edənsən, qurtar bəndəni”, “çatdırılmış məni bu murada sən, səndən də qərəzsiz yaşayaram mən” deyir:

Qoy içim mərhəmət şərbətlərindən,
Qəzəb badəsini mənə vermə sən.
Qəzəbin layiqsə əzəldən bizə,
Rəhmin də düşmüşdür qismətimizə.

(“Leyli və Mecnun”, səh. 29)

Bir dahi sənətkar kimi əzəmət və qüdrətini yaxşı dərk edən şair özünü Allahın cahana bəxş etdiyi nurun, ağıl və hikmətin canlı timsalı, bir zərrəsi hesab edir, onunla öz arasında bir daxi-

li vəhdət, mə’nəvi birlik, yaxınlıq, doğmaliq görür. “Yarıyarmı söz açmaq səninlə məndən, “sən” demək, sonra da söylemək ki, “mən” deyir. Nizami belə hesab edir ki, Allahın borcu ona doğru yol göstərmək, qəlbində mərhəmət, zəka işığı yandırmaq, qarşısına çıxan bütün çətinliklərdən, bəlalardan, yersiz cəza və qəhrlərdən qorumaqdırsa, onun borcu arayıb axtarmaq, gecə-gündüz çalışmaq, yazış-yaratmaq, haqqın, ədalətin, insanlığı səadətə qovuşdurən yüksək idealların carçası olmaq, sənəti ilə yer üzündə mö’cüzələr göstərməkdən ibarətdir.

Şairə görə, dünyada bütün işlər qarşılıqlıdır. Hərgah Tanrı ona “kəsərli ayələri öyrətməsə, şeytanın gözünü necə tikə bli-lər”, hünər və cəsarət bəxş etməsə, “divlərin qarşısında” necə dayana bilər? Buna görə də böyük yaradan həmişə səxavətli, mərhəmətli olmalıdır, ona verdiyi “işıqli çıraqı qəzanın küleklərindən iraq” saxlamalıdır, “əkdiyindən ona layiq bir qismət ayırmalıdır”, “bəxtinin yügenini yolundan geri” əvərməməlidir. Bir sözlə, onu heç vaxt gözdən salmamalıdır, “qapısından ümidişiz qaytarılmamalıdır”, “böyük olduğu üçün köməkliyi də böyük-lükə eləməlidir”, verdiklərini geri almamalıdır, “əvvəldə ona verdiyi yaxşı adı elə axırdı da yaxşılıqla yad” etməlidir:

Əvvəlcə torpaqdan yaratdın məni,
Sonra feziletlə ucaldın məni.
Üzümü parlatdın, gözümə nur saç,
Ne’məti bəxş etdin, şükr dilimi aç!
Səbr versən mənə, pis günə dözüm,
Qoyma xoş günümədə unudum, özün
Öz hikmətlərini göstər mənə sən,
Qəflət pərdəsini qaldır önumdən.
Hər zaman fikrimin sən ol rəhbəri,
Verdiyini alma sonralar geri...
Bu söylediyimdə nə ki, səhvim var,
Üstünə qələm çək, ey pərvərdigar!

(“Xosrov və Şirin”, səh. 27-28)

“Yaxşılıq, yamanlıq üz versə, hər nə kərəm səninkidir, qalan bəhanə” deyən Nizami bə’zən Allahın işlərindən baş açmadığını və ona görə də müxtəlif suallarla üzləşdiyini söyləyir. Bu suallar ona əzab versə də, onu qorxutsa da, onlara əsaslı cavab ax-tarmaqdan çəkinmir. Nizami həm də onu narahat edən, düşündürən fikirləri Tanrıdan başqa heç kimlə böülüsdürmək istəmir. Çünkü “sirrini yadlara açsa, onu xar edə”, Allah isə adildir, mərhəmətlidir, günahları bağışlayandır. Onunla danışmaq çətin və məs’uliyətli olsa da, şərəflidir, insanı ucaldır, ona ən mübhəm mətləbləri açmağa, dərk etməyə kömək edir. Elə buna görə də şair çəkinmədən, cəsarətlə üzünü Allaha tutaraq soruşur: Xudaya, birinin ayağını qırıb zəlil edirsən, birinə qanad verib dərgahından qovursan, mən bunlardan “bilmirəm hansına yaxın insanam, məhrumlardanam, yoxsa məğbulardanam?”. Suallarına cavab gəlmədiyini görən şair özü məsələyə müdaxilə edərək deyir:

Bütpərəst də olsam, dindar da olsam,
Mən sənin əfvinə möhtacam müdam.
Öz fəzilətinlə mənə sən tut əl,
İşimə müvafiq cəza vermə gəl!..
Əməlimdən üstün fəzilətin var,
Məni əzizləşən yerində olar.
Xidmətində məni sevindir, ancaq
Qoyma başqasından kəramət umaq.

(“Xosrov və Şirin”, səh. 28)

Nizami Allahla vəsf-i-halında başqa bir məsələni də ortaya qoyur. O, Qur’ani-Kərimin “biz heç kəsi gücü çatmayandan artıq bir işə vadar etmirik” kimi mə’lum ayəsinə əsaslanaraq, belə hesab edir ki, Tanrı öz bəndələrinin ciyininə həddindən ağır yük qoymamalıdır. Onlardan ancaq öz gücү və imkanları daxilində iş, əməl tələb etməlidir. Əks təqdirdə haqsızlıq baş verir,

tərəzinin gözü əyilir, insafın, ədalətin müvazinəti pozulur. Şair bu məsələ ilə bağlı fikirlərini qəti şəkildə ifadə edərək deyir:

Bu dünya işindən fariq et məni,
Öldüm, eyləyərsən özün biləni.

Öz gücümə görə yük ver aparım,
O qədər ki, dözsün bu ayaqlarım.

(“Xosrov və Şirin”, səh. 28)

Nizami yuxarıda dediyi fikirlərlə kifayətlənmir, dəha da irəli gedir, açıq-aşkar Allahdan sərbəstlik, müstəqillik istəyir. Yerdə sürünməkdən, asılılıqdan, başqalarının kölgəsində yaşamaqdan imtina etdiyini, “qorxuya, ümidi baxdıığı dünyadan” yüksəkdə durmaq, “bir pərvanə olub Gənəşə, Aya yüksəlmək”, ayrıca işiq saçmağa qadir olan bir nur mənbəyinə çevriləmək, hətta bu sahədə Tanrıının hömdəmi səviyyəsinə qalxmaq arzusunda olduğunu bildirir:

Məni qaytaranda özümə, dərhal
Mərhəmət kölgəni, gəl, üstümə sal.
Bu sayən olmasın çıraqdan uzaq,
Gün kimi parlasın işiq saçaraq.
Ta ki işığınla hömdəm olum mən,
Nur kimi konarda durum kölgəndən.

(“Leyli və Məcnun”, səh. 31)

Şəxsiyyətini, mənliyini, qürur və ləyaqətini hər şeydən yüksək tutan Nizami Allahdan dönə-dönə xahiş edir ki, onu özlərinin ağıla, mə’rifətə, insanlığa “ehtiyacı olan kəslərə möhtac eləməsin”, ancaq öz himayəsində, pənahında saxlaşın, yadlardan, nadanlardan asılı vəziyyətə salmasın, “qapısının sirdəsi olan bir qəlbə dilənçi kimi özgə qapılarına göndərməsin”, onun “gördüyü hər işi nəzərə almasın”, əməllərinə “öz ədlinə görə əncam çəksin, qıymətləndirsin”, “zəkatını öz xırmanınından versin”,

“Əlinə qəbz verib qapı-qapı gəzdirməsin”, bir sözlə, istəmədiyi, bacarmadığı, təbiötinə və şərəfinə uyğun olmayan işlər görməyə məcbur etməsin. “Məni bir gün belə sən ac eyləmə, özgə qapısına möhtac eyləmə”, “Sən ki, dostluq ilə çıxdın qarşima, bığanəlik külü tökmə başıma”, “feyzindən işiq ver gözlərimə sən, qoy olum asudo özgə gözlərdən” deyən şair Tanrıdan tə’kidlə soruşdurdu: “Söylə, nə vaxtadək bir tikə üçün saha və gədaya yalvarım hər gün?”. Nizami bütün bu giley-güzar, xaliş və tə’kidlərdən sonra Allahın qarşısına çox ciddi və qəti şərtlər qoymurdu:

Bu çotin yollarda budur möqsədim:
Sənin böyəndiyin bir yolla gedim.
Elo kömək et ki, işlərimə sən
Özün şad olasan dediklərimdən.
Mən öz xoşum ilə golim önünə,
İtaot eləyim peyğombörino.

(“İsgəndərname”, səh. 413)

Yaxud:

Ölürsəm, bunu sən hamiya bildir:
“Bədənim yatmışsa, canım diridir”.
Elo bir mətanət qızışdır məndə,
Şad ürəklə golim sənə goləndo.

(“İsgəndərname”, səh. 18-19)

Daim məcburi işlərdən boyun qaçıran, özünə həm bəndələr-dən, həm də Tanrıdan xüsusi hörmət, ehtiram gözləyən şair bə’zən Allahla həddindən artıq açıq danışır, fikirlərini əsaslan-dırmaq üçün dəqiq faktlara, paralellərə müraciət edir, haqsızlıq, ədalətsizlik görso, heç vaxt susmayacağını bildirir. Nizamiyə görə, insanın təbiətində qüsür, naqışlıq varsa, buna görə təkcə o özü deyil, həm də onu yaradan, mayasını qoyan, xəmirini yoğu-ran da günahkardır. Ot kökü üstündə bitər. Bəşərin xilqəti, əsl nədirse, özü də odur.

Buradan çıxış edərək şair ürəyindən keçənləri, onu narahat edən, düşündürən fikirləri “hər şeyi bilən, hər şeyə qadir olan” Xalıqın qarşısında çəkinmədən cəsarətlə bəyan edir. “Torpaq-dan yoğurub yaratdın məni, təmiz, natəmizdən etdin bədəni, tiy-nətcə yaxşıyam, yamanamsa mən, bu nəqsi sən mənə verdin əzəldən”, “ya qayğı içində, ya sakit, aram, nə cür yaratdınsa, o cür yaşaram” deyir:

Xəmirəm qarasa, sən yoğurmusan,
Xəttim qarşıqsa, özün qurmusan.
Sən öz xətlərini hamsini yusan,
Ömürlük bağlaram ağzımı, inan.

(“Leyli və Məcnun”, səh. 33)

Nizami Allaha təkcə öz adından deyil, həm də yerİ düşdükcə insanlığın, bütünlükdə bəşəriyyətin adından müraciət edir, on-dan imdad, kömək diləyir. Şair böyük təəssüf hissi ilə qeyd edir-di ki, insan, bəşər övladı heç yerdə onun şərəflə adına, ləyaqəti-nə, nəcib istək və arzularına uyğun səviyyədə yaşamır, hər gün, hər saat saysız-hesabsız bələlərlə, əzab-əziyyətlə qarşılaşır, zül-mün, cəbrin günahsız qurbanlarına çevrilirlər. Nə yerdə, nə göydə onun naləsini, fəryadını eşidən, köməyinə çatan, dəndlərinə əlac edən yoxdur.

Yerdən, insanlığı idarə edən hakimlərdən əlini üzən, əlacı hər yerdən kəsilən şair yenə üzünü son ümidi, pənahı olan Tan-riya çevirir, dünyani bürümuş zəlilətdən acı-acı şikayətlənir: “Hər zülmün alovu, məzlumun ahı, bir sənə mə'lumdur, böyük İlahi”, “sənin köməyinə möhtacdır insan, yoxdur səndən başqa onun pənahı”, “pənah ol pənahsiza, qoy qalmayaq pənahsız” de-yir.

İnsanın məqsədi mə'lumdur sənə,
Yetir arzusunu sən də yerinə.

(“Leyli və Məcnun”, səh. 22)

Bəşəriyyətin vəziyyəti, gələcək taleyi ilə bağlı qayğı və düşüncələr Nizamini Allaha münasibətdə daha irəli aparır, onunla olduqca açıq və ciddi danışmağa məcbur edir. Şair heç nədən çəkinmədən Tanrıya insani yaratdığı vaxt verdiyi və dləri xatırladır, onun başqa səlahiyyətlərlə yanaşı xoşbəxt olmaq, həyatdan zövq almaq, ləyaqətlə yaşamaq haqqına da malik olduğunu bildirir. Lakin insanlar Xalıqın bütün göstərişlərinə canla-başla əməl etməyə çalışalar da indiyədək arzuladıqları səadətə çatmamışdır. Elə isə, günah kimdə və nədədir?

Bu suallar qarşısında dərin narahatlıq keçirdən şair deyir: "Xudaya, gilimiz mayalanarkən sən bizə bir vəsiqə yazdır, o gün buyurdun ki, sənin xidmətində duraq, muzdunu verməyi də və'd etdin". "Biz də qüvvəmiz çatana qədər, hər axşam-səhər sənin xidmətində durduq". Bəs niyə bəşər xoşbəxt deyildir? Nizamiyə görə, bu şərtlər pozulmasayıdı, onlara yerli-yerində əməl edilsəydi, həm insanlar, həm də Tanrıının özü razı qalardı və dünya düşdürüyü indiki ağır, məşəqqətli vəziyyətdən xilas olardı, yer üzünün hər tərəfinə "ney səsi, nəgmə səsi yayıldı". Nəhayət, şair fikirlərinə yekun vuraraq, Allahdan soruşurdu:

Yerə, göyə sığmaz qüdrətinlə sən,
Zəif qullarını məhv edərmisən?
Bizi cəsaretli etmişdir sənin
Ümid etdiyimiz bol kərəmlərin...
Bizim adımızı sən pozsan əgər,
Kim sənin əmrini rədd edə bilər?
Bir ovuc torpaqdan sən razı qalsan,
Sən ziyan görməzsən, qazanar insan.

(“Xosrov və Şirin”, səh. 26)

Nizaminin dünyadan, həyatın gərdişindən narazılığı, e'tiraz və şikayətləri bə'zən elə bir səviyyəyə çatr ki, o, Allahdan bütün kainatı, dünyada mövcud nə varsa hamisini təməlindən dağıtmağı, məhv etməyi, dəvişdirməyi, təzələməyi, yenidən qur-

mağı xahiş edir. Şair onu narahat edən mətləbləri əsaslandırmaq üçün çoxlu misallar gətirir, fikirlərini mövcud reallığa, dəqiq həyatı faktlara əsaslanaraq sübut etməyə çalışır. O, belə hesab edir ki, dünyanın kələfi dolaşır, yer üzünü zülmət bürüyüb, xeyirlə şər, ədalətlə pislik bir-birinə qarışır, "Allahın qəzəbinə gələsi adamlar" - "zülmət aşıqları", münəccimin kitabını oxuyub "ona səcdə edənlər", "pula, cəvahirə uyanlar", həddindən artıq çoxalıb, bir sözlə, "insanlığın parlaq cövhəri itmiş", "ədəb, mə'rifət, adamlıq yoxa çıxmış", "insanda insanlıq" çoxdan ölmüşdür. Elə buna görə də dünya və bütün insanlıq əvvəlki məhvərini dəyişməli, yenidən qurulmalıdır:

Güçün gücsüz fələyi təzələsin yenidən,
Dünyanın kələfini çözələsin yenidən.
Poz, belə bir dövranın xeyirlə şər işini,
Dağıt səyyarələrin seyrini, gərdişini,
Kəs dillerin sözünü, kəs dillerin özünü.
Əvvəlki fənalığa qaytar yerin özünü...
Yeni varlıq yaratmaq düşsə də öz öhdənə,
Əvvəlki yoxluğuna varlığı qaytar yene.
Dünyanın nizamını yenidən qur, təzələ,
Çarxi qütbün başına dönəməkdən azad elə.

(“Sirlər xəzine”, səh. 25-26)

Nizaminin Allahdan sonra səcdəgahı, pənahı və dayağı hesab etdiyi ikinci böyük varlıq uca peyğəmbərimiz Məhəmməd əleyhissəlam olmuşdur. O, bu dahi şəxsiyyəti ülvə bir məhəbbətlə sevmiş, ona daim zəkası ilə əsrləri qabaqlayan müdrik bir insan, mə'nəvi rəhbər, yer üzündə Allahın rəsulu, böyük və ölməz bəşəri idealların carçası kimi baxmışdır. Nizami "Nəbilər tacının şö'lə saçan gövhəri", "zamanın sonuncu sərkərdəsi", "bütün möhtacların pənahı", "ümid, ilham mənbəyi", "hər iki dünyadan naiibi" hesab etdiyi Məhəmməd peyğəmbərin şəxsiyyətini, bəşəriyyət qarşısındaki tarixi xidmətlərini və insanlığa bəxş etdiyi

mə'nəvi-əxlaqi dəyərləri çox yüksək qiymətləndirmişdir. Onu bütün məqamlarda özünə böyük arxa, istinadgah, ruhani rəhbər, tükənməz mə'nəvi xəzinə hesab etmiş, həmişə, hər yerdə köməyinə, imdadına çağırmışdır:

Torpaq altında olsan da, xəzinə billik səni,
Torpağa tapşırılar hər yerdə xəzinəni.
Mə'nəvi xəzinəsən, viranən saya gəlməz,
Sayən-nurlu şamındır, pərvanən saya gəlməz.

(“Sirlər xəzinəsi”, səh. 36)

“Torpağını gözünə tutya sayar Nizami, qapında qolubaqlı qul dayanar Nizami” deyən şair peyğəmbərin şərəfli adını əlvan epitetlərlə bəzəyir, onu kainatın səfəsi, hər iki dünyanın hüsnü, yaraşığı, dərdin, qəmin məlhəmi, şəfa verən loğmanı adlandırır:

Kamalın loğmanısan, səfası sənsən onun,
Ay da səni soraqlar, səfası sənsən onun.
Qalx, işıqlı səhərin üzümüzə açılsın,
Nizaminin üzündən şadlıq nuru saçılsın...
Camalını göstərsən - günəş hüsnün nur yayar,
İki cahan şadlıqdan vəcdə gəlib oynayar.
Eşqini hopdurub ki, iliyinə Nizami,
Həyat tapsın ruhunun gül iyinə Nizami.

(“Sirlər xəzinəsi”, səh. 36-38)

Nizami Məhəmməd əleyhissəlama ona görə pərəstiş edir ki, bu müqəddəs insan nəbilər nəbisidir, Allahın yer üzündə axırınçı xatəmi, naibidir. Onun sonuncu və ən ədalətli hökmələrini insanlara çatdırın mö'təber elçisidir, bəşəriyyətin taleyini, xoşbəxtliyini, işıqlı gələcəyini e'tibar etdiyi ən yaxın, sadiq və sevimli bəndəsidir. Tanrının əmriylə “bütün millətlərə yol göstərən”, “yolu düz, sözü düz, alniaçıq, şən, rəftarı xoş, igid” bir şəxsiyyətdir. “Odur bu dünyada axır peyğəmbər”, “mö’cüzələ ulduzlar ona baş eyir”.

Allah ona saysız-hesabsız əqli-mə'nəvi dəyərlər bəxş etmiş, zəkasını, “ürəyini öz əbədi nuru ilə” doldurmuşdur. Onu bütün peyğəmbərlərin başçısına, “varlığın zinətinə”, “vəfa meydani-nın qabaqcılına”, “həqiqət görən gözlərin cıraqına” çevirmişdir. Ona indiyədək dünyada heç kimə vermədiyi hüdudsuz səlahiyət, ixtiyar və imkan vermişdir. Adı bir yetim ikən hökmü, qərarı hər yere çatan bir padşah, məğlubedilməz sərkərdə səviyyəsinə qaldırmış, “hər elmə, hikmətə vaqif” etmiş, “bir əlinə qılınc, birinə də gövhər” vermişdir:

Seçilmiş elçidir, ulu Tanrıdan,
Möhkəm hökmələri xalqa çatdırın.
Qiymətli tacıdır azadələrin,
Ən dəyərlisidir bütün bəşərin.
Əzəldən əbədə bütün yaranmış,
Məhəmməd adından almışdır naxış.
Əqlin qanadına tek odur cıraq,
Varlığa işişi o verir ancaq.

(“İsgəndərname”, səh. 23)

Özünəqədərki dini dəyərlərə, bütünlükdə dünya dinlərinin tarixinə yaxşı bələd olan Nizami mənəsub olduğu İslam ideologiyasına və bu ideologiyanın banisi axırınçı xatəm Məhəmməd peyğəmbərə olan xüsusi rəğbətini heç vaxt gizlətməmiş və onun bəşəriyyətin təkamülündə, əqli-mə'nəvi inkişafında oynadığı rolu daha yüksək qiymətləndirmiştir. Şair İslamin və onun peyğəmbərinin böyüklüyünü və başqa nəbilərdən üstünlüyünü sübut etmək üçün tez-tez maraqlı, dəqiq müqayisələr aparır, keçmiş dinləri və Qur'ani-Kərimdə adları çəkilən Adəm, Nuh, İbrahim, Xızır, Yunis, Davud, Süleyman, Yusif, Musa, İsa kimi böyük peyğəmbərləri xatırlayır, onların din və insanlıq qarşısındaki xidmətlərini yığcam şəkildə şərh edir.

Rəsulumuzun: “Mənimlə məndən əvvəlki peyğəmbərlərin məsəli ona bənzəyir ki, bir kişi ev tikir, onu bitirir, bəzəyir, la-

kın birço damının tağından başqa. Mən peyğəmbərlərin sonu olaraq həmin damın tağıyam” kimi məşhur hədisinə istinad edən Nizami belə hesab edir ki, əvvəlki nəbilərin heç birini Məhəmməd əleyhissəlamlı eyni səviyyədə tutmaq olmaz. Çünkü peyğəmbərlərdən heç kim həzrəti-rəsulumuz kimi Allahın yanına me’rac etməmişdir, onunla bu dərəcədə yaxın həmsöhbət olmamışdır. Dərgahında üz-üzə oturaraq, ondan birbaşa tövsiyə və göstərişlər almaq şərəfinə nail olmamışdır. Heç kim dinləri bu dərəcədə kamilləşdirmək, geniş yaymaq, bir məfkurə, mə'nəvi tə'sisat kimi tamamlamaq, təkmilləşdirmək, yenidən qurmaq, əbədi yaşamaq qüdrətinə malik bütöv bir sistem, dün-yagörüşü səviyyəsinə qaldırmaq qüdrətinə yiyələnməmişdir. Heç vaxt bəşəriyyətin indiyədək yetişdirdiyi nadir şəxsiyyətlərin ən böyüyüňə, bütün dövrlerin və zamanların ölməz rəhbəriniňə, sevimlisinə, əbədi müdriklik timsalına çevrilənməmişdir:

Dahidir, böyükdür o dahilərdən,
Üstündür, yüksəkdir hər peyğəmbərdən.
Cənnətdən torpağa gəldisə Adəm,
O, qoydu torpaqdan cənnətə qədəm.
Ay tek çıxdı Yusif quyudan əgər,
Nur saçdı quyudan o, aya qədər.
Xızırə abi-həyat oldusa qismət,
Həyat çeşməsindən keçdi Məhəmməd.
Yunisi uddusa balıq bir zaman,
Ona səcdə etdi balıqla ilan.
Davuddan yadigar tək bir zireh var,
Məhəmməd yüz zireh qoyub yadigar.
Süleymanın taxtı getdisə bada,
Məhəmməd əbədi qaldı dünyada.
İsanın beşiyi göyə qovuşdu,
Məhəmmədsə özü göylərə uçdu.
Tur dağı Musaya oldusa eyvan,
Məhəmmədin qəsri yarandı nurdan.

(“İsgəndərname”, səh. 414)

Nizamiyə görə, Məhəmməd peyğəmbərin göylərə me’racı həm Allahın ona göstərdiyi böyük inamın, e’timadın, həm də özünün bir insan kimi paklığının, müqəddəsliyinin parlaq təza-hüründür. Şairin nəzərində bu görüş başqa xüsusiyyətləri ilə bərabər, daha çox iki cəhətdən əhəmiyyətlidir. Bir tərəfdən bu səfər zamanı peyğəmbərin qəlbİ Allahın nuru ilə doldu, zəkası işıqlandı, “ixlas xəzinəsinə” yiyləndi, “kəramət xalatı alıb gevindi”, “haqq sözünün sırrını yetdi”, “göylər baratını göylərə yazıb bir xəzinə kimi yerə qayıtdı”. Digər tərəfdən o, Tanrıda ümməti üçün nicat, mərhəmət dilədi və “istədiyini bəxş etdim” və ‘dini aldı, onun xatırınə o böyük yaradan “bütün günahkarları əfv etdi”, “məxluqu qorxunc cəhənnəmdən” azad elədi”, yer üzünə sevinc, səadət gönderdi. Əgər ulu peyğəmbər olmasaydı, Allahın bir çox sirləri gizli qalardı, ən başlıcası bu “göylər hakimi xalqa görünməzdii”, onun özü də, hökmü də pərdədə qalardı.

Yeri gəlmışkən, onu da qeyd etmək lazımdır ki, Nizami Məhəmməd peyğəmbərin göylərə me’racından danışarkən, bu hadisə ilə bağlı islam alimləri və mütəfəkkirləri arasında gedən bir mübahisəyə də öz münasibətini bildirmişdir. Şair “bu me’rac cismanı, yoxsamı ruhani-mə’nəvi olmuşdur” sualına özünəməsus dahiyanə bir formada, ağlın, idrakin və məntiqin hökmünə söykənərək çox tutarlı, inandırıcı bir cavab verir:

O gecə adı bir gecə deyildi,
O bir gecəydimi, yaxud bir ildi?
Bəs bizim ruhumuz məgər bir anda
Dolaşa bilmirmi bu asimanda?
Ruhumuzdan zərif olan bu insan
Bir anda aləmi seyr etdi, inan.

(“İsgəndərname”, səh. 27-28)

Nizamiyə görə, peyğəmbər əleyhissəlam Allahın ona göstərdiyi böyük e’timadı şərəflə doğrultmuş, ona verilmiş hüdudsuz imtiyazlardanancaq və ancaq bəşər övladının nicatı, əbədi sə-

dəti və xoşbəxtliyi üçün istifadə etmişdir. “Dünyanın hayına məqamında yetişən”, şəxsi mənafeyindən, təkəbbürdən, lovğalıqdan uzaq olan bu dahi insan öz ağılı, zəkası, nəcib, işiqlı əməlləri ilə “ən nurlu bir nöqtəyə” çevrildi, “cahanda əyilməyən başı cahandan da uca oldu”, “kəlamıyla tə’liminin (islamin) şöhrəti, şanı artdı”. “Əməli dünyanın sarayına təməl oldu”, “cansız varlıq cahanda nəfəsiylə dil açdı”, “şəfqəti cahana işiq saçdı”, “dini nübüvətə yenilik verdi”, “ağıl və biliyin himayəçisi” kimi tanındı, “gövhərlə dünyaya bəzək vurdu”, “bağlı kapıların açarı adını qazandı”. “saysız ər oğlu əri tacidara döndərdi”, “şanı, şöhrəti bütün hasarları aşdı”, adı-sanı dünyaya yayıldı. O, “hər qovğanı, savaşı ədalətlə yatırıdı”, “ümmətinə bəxtiyarlıq, səadət dilədi”, bəxş etdi, “günahkar bəndələrini heç vaxt xəcıl qoymadı”, “onlara daim şəfqət göstərdi”, “sübħün bağçasına ətirlər saçdı”, “hər ilahi xəzinəyə açar oldu”, “bize mə’nəvi bir töhfə verdi, ərşin sovqatını” göndərdi. O gözlər ki, insanlar “əzəl gündən onun qüdrətindən nur aldı, qaranlığa, zülmətə daim işiq saldı” bəşəriyyətin əbədi çıraqına çevrildi. O, saysız-hesabsız “yətimi sevib saxladığı üçün” onun adı həmişəlik “dürüri-yetim” qaldı:

Bu quru torpağın səfası sənsən,
Bu xəstə dünyanın şefası sənsən.
Həkim sən, aydırın düşüncən, zəkan,
Əlində Allahın hökmü bir dərman.
Məxluqun gözünə sən işiq verdin,
Göydə mələklərə yaraşıq verdin.

(“İsgəndərname”, səh. 414)

Nizami Məhəmməd peyğəmbərin xidmətlərini təkcə dərin məhəbbətlə vəsf etmir, eyni zamanda ondan həm özü, həm də bəşər övladı üçün kömək, nicat diləyir. Zəmanəsindən, insanlığın düşdüyü ağır, müsibətli vəziyyətdən kədərlənən, narahat olan şair üzünü Allahın rəsuluna tutaraq: “Beş yüz əlli doqquz il

yuxuya dalmışan, dünyanın axırıdır, bəs harda qalmışan”, “sən ki, cahansan yerdə yatmağın nədir?” deyə soruşur və ondan yenidən ayağa qalxmayı, ahı-naləsi göylərə ucalmış məzлumların köməyinə gəlməyi təmənna edir. “Ey Məkkə, Mədinənin pərdələnən günəşi, zülmət pərdələyərmi nur əleyən günəş? Əgər aysan, günəşdən nur almağın görünüşün, əgər gülsən, ətirli gülşən bağın görünüşün. Sirdəş ol pərdələri açılmayan dərgaha, biz qəflət yuxusunda, sənsə yatma, qalx daha. Bu fəlakət evinin bəla, fəlakətindən, dardan, çətinindən hamını xilas eylə, qurtar. Həsrətini çəkənlər düşdülər can hayına, haraya çağırılan özün çat harayına” deyir. Nizami yaranmış vəziyyətdən xilas olmaq, zülmün, zalimin qarşısını almaq, harınları, qudurğanları yerində otuzdurmaq üçün peyğəmbərlə yanaşı, onun yaxın silahdaşları və bütünlükde islam dünyasının dirəkləri olan böyük xəlifələri də köməyə çağırır:

Ay, Günəş köhlən olub, alsın səni belinə,
Durma ərəb mülkündə, yetiş əcəm elinə.
Bir yeni aləm yarat dünyada qüdrətinlə
Doldur iki dünyani səsinlə, şöhrətinlə...
Torpağının ətrindən ətir saçındı yurdun,
Fitnə, nifaq qoxuyur sənsiz haçındı yurdun.
Harınların əlindən bu taxtı al geri sən,
Alçaqlar ləkələdi, təmizlə minbəri sən.
Cin-şeytan yuvasına döndərdilər dünyani,
Qoy, zalimin, namərdin yerdə çürüsün canı...
Məsləkindən döndərib, azdırıblar hərəni,
Qəsdə girib kəsiblər yol-izi, bənd-bərəni.
Ya meydana Əlini-ər oğlu əri göndər,
Ya da şeytan üstünə cəsur Öməri göndər!

(“Sırlar xəzinəsi”, səh. 37)

Nizami Məhəmməd peyğəmbərdən danışarkən islam dininin əvəzsiz mücahidləri və fədailəri sayılan dörd xəlifəni də xüsusi hörmət və ehtiramla yad edir. Onların peyğəmbərdən sonra isla-

mı dünyaya yaydıqlarını, onu bir əqidə, inam və bəşəri məfkurə kimi daha da yüksəklərə qaldırıldıqlarını, özünün və bütün iman sahiblərinin fövqəl'adə ağıl, zəka, mə'nəviyyat, hünər sahibləri olan bu böyük şəxsiyyətlərə həmişə məhəbbət və minnətdarlıq hissi ilə yanaşdıqlarını söyləyir. Onları “dörd yavər, dörd gövhər” adlandırır, “şə’rin əslilə fər'i ki, vardır, dörd xəlifə ona möhkəm divardır” deyir. Şair xəlifələrə olan münasibətiyi yiğcam və özünəməxsus əlvan bədii epitetlərlə ifadə edərək yazırıdı:

Əlinin eşqində sabitqədəməm,
Ömər sevgisindən uzaq deyiləm.
Hər iki nur ilə nurlanır dimaq:
Əbübəkr bir şamdır, Osman bir çıraq.

(“İsgəndərname”, səh. 28)

Nizami kainata, dünyanın sırlarınə, cəmiyyətin və ictimai varlığın bütün sahələrinə ağıln, zəkanın işığında yanaşmağı, zamanın gərdişinə, bütövlükdə onu düşündürən, narahat edən suallara, bəşəri qayğılara dərin fəlsəfi-əxlaqi məzmun verməyi, onlardan müdrik, ibretamız nəticələr çıxartmağı bacaran dahi, mütəfəkir bir şəxsiyyət olmuşdur. Onun fələk, aləm, dünya, varlıq, dövran, zəmanə haqqındaki fikirləri daha xarakterikdir və öz-özlüyündə böyük idrakı-tərbiyəvi əhəmiyyətə malikdir.

Şairin başqa problemlərə münasibətində olduğu kimi, fələk və dünya haqqındaki görüşlərinin də əsasında insanın taleyi, acı-nacaqlı, faciəli həyatı və başına gələn saysız-hesabsız müsibətlərə qarşı e'tiraz motivləri dayanır. Nizami fələk, dünya, aləm, dövran kimi anlayışları hər yerdə biri digərini tamamlayan, eyni məzmun daşıyan ifadələr, sözlər kimi mə'nalandırır, obrazlaşdırır. Onları insanın səadət və xoşbəxtliyinə qarşı çıxan, daim onu izləyən, zəlilətə, fəlakətə sürükləyən mənfi, qorxunc qüvvələr kimi göstərir, “düzəltmək istəsə bir işi fələk, əvvəlcə min oyun çıxartsın gərək” deyir. Şair fələyi hər yerdə “donqar”, “qozbel”,

“qəddar”, “can alan”, “oyunbaz”, “qan içən”, “baş kəsən”, “zalim”, “amansız”, “təlxək”, “zəhərli gürzə”, “e'tibarsız”, “nakış”, “fitnəkar”, “fəlakət evi”, “qan çanağı”, “haqsızlar qalası”, “mələk donlu şeytan” və s. kimi ağır, kəskin epitetlərlə təqdim edir, “fələk zəhər qatmayıb, söylə kimin aşına, baş qoyduğu dünyanın külü olsun başına” deyə onu acı-acı qarşıyır.

Nizami qəzavü-qədərə, taleyin hökmünə inanırdı, “taleyimiz belədir, yazıya pozu yoxdur” deyirdi. Lakin o, pozusu olmayan bu yazının mahiyyəti və məntiqi ilə tam razılaşmırıdı, onun bəşəriyyəti tamahar qula, köləyə çevirən, kor və zəlil vəziyyətə salan nəticələrinə qarşı çıxırdı, qəti e'tiraz səsini ucaldırdı. Fələyin qəddarlığını dönə-dönə lə'nətləyən şair belə nəticəyə gəlirdi ki, “gecə-gündüz dolanan, gərdişdə olan” bu “qan çanağı”, “oyunbaz qozbel” yer üzünə əmin-amanlıq, firavanlıq, xoşbəxtlik əvəzinə “ağalıq”, “ədavət”, köləlik, “təşviş” gətirmişdir. O, “yeddi başlı qorxunc əjdahadır”, “əzəldən boynu yoğun bir qansızdır, başkəsəndir”, “torpaq yeyib yaşayan bir ilan, zəhərli gürzətək qırırlandır”. O, insanların gündüzünü gecəyə döndərir, mindiyi kəhərin yəhərini “yeddi səyyarənin ciyində gəzdirir”, “dünyanın çarxını tərsinə dolandırır”, “öz ədası ilə qəlbləri ya-xıb-yandırır”, “hər oyuna, fəryada biganədir”, “kəməndini həminin boynuna keçirmişdir”, bircə zərbəsi ilə saysız-hesabsız “munis kəsləri, güclünü, yenilməzi” məhv etmişdir. Fələklə bəhsə girmək, hesab çəkmək mə'nasızdır. Dünyada elə bir çinar olmayıb fələk əvvəlcə onu ucaldıb sonra da boynunu yerə əyməsin. Çünkü onun “yüksekliyi alçaq, alçaqlığı yüksəkdir”, “qurduğu çadır, açdığı süfrə gəndən xoş görünür”, ancaq bu süfrə daim boşdur, kasası da qan qoxuyur:

Əbəsdir fələklə bəhsə girişmək,
Heç kəslə həməhəng olmayıb fələk.
Atlığı hər addım fənddir, kələkdir,
İşləri büsbütün oyundur, rəngdir!
Birini göylərə ucaldır bə'zən,

Bə'zən də qul edir onu görürsən.
Tülüktök geydirir qırmızı papaq,
Sonra da itə yedirdər ancaq.

(“İsgəndərname”, səh. 421)

Nizami dünya haqqındaki fəlsəfi mühakimələrində tənqid və ifşa karvanının cilovunu tamamilə buraxır, daha amansız, daha barışmaz mövqe tutur. Şairin təsviri etdiyi dünya zülm və fəlakət evidir, “Zöhhak kimi qaniçəndir”, baharı xəzana dənən, ağacı quruyub, gülü solan bir xarabazardır, insanlara buğda göstərib, çürük, dəyərsiz arpa satandır, sərt, vəfasız, nakişidir, əvvəli şirin olsa da, sonu acıdır, hamını çənbər altında saxlayan, boynuna hər an kəndir keçirməyə hazır olan bir cəlladdır. Mələk do-nu geyinmiş, əlində təsbeh, belində xəncər olan bir şeytandır, insanları ələ salan, başına bəla götürən kələkbazdır. O, hələ heç kimin işini düzəltməyib, əvvəl verdiyini bir-bir geri qaytarıb, bir damcı veribsə, bir qədəh götürüb, köhnə borcunu bir yerdə alıb, yağışını üstünə güldürüb, şərbətinə acı-zəhər qatdırıb, baramanı qurda toxutdurub, sonra da qarışqaya yedizdirib, ona qan uddurub, hamidan intiqam alıb, heç vaxt qisasını axırətə, qiyamətə qoymayıb:

Mələk surətində bir divdir alom,
Səni məhv etməyə çalışır hər dəm.
Dolmuşdur dünyanın kasası qandan,
O qan da süzülür öz bağımızdan.

(“Leyli və Məcnun”, səh. 171)

Bu səltənətdə həmişə fitnə-fəsad, oğurluq hökm sürür, doğruluqdan, düzlükdən əsər-əlamət yoxdur. Özünü bəzənmiş təzə gəlin kimi göstərən bu qoca, qəlbə dar kaftarın üzünə vurdğu rənglər, boyalar saxtadır, yaşı bilinməyən bu qartılmış qocanın başı ağarmayıb, çünkü o arsızdır. İndiyə kimi onun nə səfasını, nə də cəfasını görən yoxdur:

Bu dünyadan gözləmə əbəs yerə səadət,
Beşcə gün də nəsibmi heç bəşər səadət?
Bircə an da asude nəfəs varmı həyatda?
Səadətə bir güman, həvəs varmı həyatda?
Qəmlənorək bir düşün vəfasını dünyanın,
Hansi könül duyublur səfasını dünyanın?
“Şadlan” deyən fələyin deyil nəsib şadlığı,
Ondan şadlıq ummayaq, bizdən kəsib şadlığı.
Əzab, zillət içində inləməyə gəlmüşik,
Sanma şadlıq sədəsi dirləməyə gəlmüşik.

(“Sirlər xəzinesi”, səh. 106)

Buradan çıxış edərək Nizami belə qənaətə gəlir ki, əzab, əziyyət, fitnə-fəsad məskəni olan bu dünyaya bel bağlamaq, onun yolunda bu qədər dərdə, sitəmə dözmək əbəsdir, ağılsızlıqdır, salamat qalmaq üçün ondan qaçmaq, uzaq olmaq lazımdır. Çünkü “hiylədən pozulub, korlanıb dünya, nə qəlbdə qan qoymuş, nə üzdə həya, fələk o fələkdir: dağ çəkib hədər, bizi gah saraldar, gah da göyərdər”. Bu dünya içi qanla dolu bir teştdir, onun lacivərd tağını saxlayan sütunlardan qan seli axır, bağıñın verdiyi məhsul, bar bütün torpağı al qana batırılmışdır. Bu dünya eyni zamanda vəhşətxanədir, zülm evidir, onun heç bir şeyi düz qurulmayıb, burada yaranan hər bir canının, göyərən hər otun işi ahdır, nalədir. O, insanların həyatını xarabazara döndərir, onları qəmə-qüssəyə batırır, özü isə gülür, şad olur. Bu qanlı aləmdə heç vaxt dostluqdan, mehribanlıqdan əsər-əlamət olmamışdır. Bu huşuzlar qalaşı daima zalima mükafat verir. O, dünyaca adam görsə də, indiyədək heç kimdən çəkinməmiş, heç kimə ram olmamışdır, mə'suqə adlanan bu əjdaha heç vaxt insana kam vermir, ancaq can alır.

Dünyanın düyüni çoxdan dolaşmışdır. Ona görə də bu acgöz, tamahkar xəbisdən heç nə ummaq lazım deyildir. Umsan da bir faydası yoxdur. Çünkü o, səni ya yandırıb külə döndərəcək, ya da ciy saxlayacaqdır. Özün özlüyündə qaynayıb coşsan, onda

dərddən, ələmdən yanacaqsan, qaynayıb coşmasan isə həmişəlik ciy qalacaqsan. İstəsən də, istəməsən də namərd dünya axır gündə səni ərəsatda qoyacaq, onun azğın seli beş günlük mənziliyi yixib dağıdacaq, səmum yeli isə baharını xəzana döndərəcəkdir. Bu e'tibarsız, fani dünyanın girdabında əzilən, məhv olan, onun qurbanına çevrilən bəşər övladının acıncacaqlı taleyi belədir. Onun şikayətdən, nalədən başqa çarəsi yoxdur. Bu şikayəti, fəryadı isə heç kim dinləmir, eşitmır, çünkü dünyanın qulağı kar, gözü kordur. Heç kimlə yola getməyən bu nakəsə inanıb iş görənlərin axırı ahu-zardır:

Nizami, sakit ol! Nə fayda vardır?
 Bu qoca dünyanın qulağı kardır.
 Şikayət eləyib vurma başına
 Gülüşdən pərdə çək bu göz yaşına.
 Zəmanə yetirə bir gözəl çıçək,
 Əmin ol, qəflətan yelə verəcək.
 Alar verdiyini, heç arı yoxdur,
 Bu alverdən başqa şüarı yoxdur.

(“Xosrov və Şirin”, səh. 347)

Nizamiyə görə, dünya həm də iibrət evidir, onun gərdişindən eməli nəticə çıxartmaq, dərs almaq lazımdır. Ölüm dəryası olan bu qanlı torpaqda saysız-hesabsız insan sümükləri tökülib qalıb. Yer üzünün altında bütün güllərin ləçəyinə insan qanı hopub. Bu qanlı səhrada şahzadələrin başı tapdalanan torpağa, gözəllərin çöhrəsi bir çıçəyə, yarpağa çevrilib. Vaxtilə dünyaya səs salan Rüstəmi-Zal, Simruğ ilə Sam, Fərhəng, Firidun, Zöhhak, Cəmşid, Xosrov, Keyqubad həni? Onların hamısı çoxdan torpağa dönüblər. Onlar dünyadan yel kimi gəlib getdilər. Bu yolu hamı keçəcək. Yer onlar kimi çoxlarını yesə də, hələ qarnı doymayıb.

Dünya bir karxanadır, sən oyuncaq yeri zənn edib ona xorbaxma. O dibsiz, dərin bir quyudur. Bu quyuya düşənlər həmi-

şolik orada batıb qalıblar. Dünyada əbədi heç nə yoxdur. O gedəridir. Onun dalınca getmə. O şey ki geri qayıtmayacaq, ona sıtayıf etməyin, ümid bağlamağın nə mə'nası vardır? Bu dünyanın işi dolaşıqdır, biri zərər çəkəndə, o biri mənfəət götürür, biri su-da boğulduğu halda digəri süssüz ölüür, qəlbə xar gedir. Dünyanın qapısı həmişə açıqdır. Oradan biri gedəndə o birisi gəlir. Öz qəbirlərinin üstündə çalışıb sütun tikdirənlər bilməlidir ki, bu fani dünya onu süpürüb yerlə-yeksan edəcək. Onun bədəni qarışqa yemi, başı da at nali altında torpağa çevriləcək. Dürəyanın gərdişi, əbədi qanunu belədir. Aləmdə mövcud olan canlı nə varsa, hamisının sonu belə qurtaracaq:

Süleyman mülkünü sorma hər an hardadır?
 Mülkü öz yerindədir, de, Süleyman hardadır?
 Vamiq-toylu, büsətli sadiq yardı cahanda,
 Ərza-nazlı gəlindir, bir nigardı cahanda.
 O toy, gəlin otağı indi hardadır, harda?
 Vamiq, Ərza, hardadır? Məzardadır, məzarda!

(“Sirlər xəzinəsi”, səh. 79)

Nizami insanları qan çanağı, oyunbaz fələyə, dünyaya uymamağa, ondan həzər etməyə çağıranda heç də tərkidünyalıq, həyatdan küskünlük, pessimizm təbliğ etmirdi. Şair bütün məqamlarda fələk, dünya, aləm, varlıq sözlərini ümumiləşdirir, onları bəla, haqsızlıq, zülm rəmzi kimi götürürdü. Əslində, onun bu sah ilə bağlı bütün e'tirazları, tənqidi hökməri insanın qürurunu, müstəqilliyini, fərdi ləyaqətini alçaldan, tapdalayan mövcud cəmiyyətə, ictimai quruluşa, zəmanəyə qarşı yönəlmış qəzəb və nifrətdən doğurdu. “Buğda çörəyi yeyib namərdərin qabağında əyilməkdənsə, arpa çörəyi yeyib sərbəst, minnətsiz yaşamaq” ideyasına, azadlıq fəlsəfəsinə xidmət edirdi.

Ösərlərində daim həyat eşqini tərənnüm edən humanist şair belə hesab edirdi ki, fələk insanı bədbəxt yaratса da, onun külənүү göyə sovursa da, ömrün dərd-sərini torpağa qatıb bu aləmi

şad, qayğısız, qəmsiz, kədərsiz keçirmək, vəfasız dünyanın üstündən qələm çəkmək, mümkün qədər möhnətdən, ələmdən uzaq olmaq, qürurla, başıuca yaşamaq lazımdır:

Güneş qəlbin nur saçsin gündüzünə cahanda,
Həsrət qalma gecətək gün üzünə cahanda.
Gözdən arzu gilabı ciləməyi unutma,
Qara gündə ağ günü diləməyi unutma.
Halallıqla yaşayıb ucal göyə dağ kimi,
Son mənzildə tərəzi çəkər səni yağı kimi.

(“Sirlər xəzinəsi”, səh. 119)

Nizamiyə görə, “Bu dünya səsiyle səsləşənidir”. Kim bu “dövranla düz gəlsə, dövran onundur”. Dünyada hər şey geldigedər olsa da, bu saray qəm-kədər üçün tikilməmişdir, əslində o, zillət, fəlakət ocağı deyil, şənlik, xoşbəxtlik yuvasıdır. İnsan həddindən artıq mə'yusluğa düşdüyü zaman xilas yolundan uzaqlaşır, “çox qayğı çəkməyin min bələsi var”. Buna görə də o, dünyani yatıb başa vuran yox, ona işiq, nur verən olmalıdır, “şadlıqla gün keçirdib fikirdən qurtarmalıdır”. Torpağa ilan kimi göz tikmək əvəzinə ömürdən bərk yapışmalı, bütün ziddiyətlərə baxmayaraq, onu sevməlidir. Çünkü elə həyatın mə'nası ömürdür, ömürsüz dünya da boş qalar. İnsan qarşısına çıxan bütün sədləri ağılla, hünərlə keçməyi bacarmalıdır. Elə əməl, əqidə sahibi olmalıdır ki, onun gücünə, əzəmətinə fələk özü də təslim olsun, hünərinə heyran qalsın:

Öz ağlinın gözüylə baxan kimdir aləmə,
Ən qüdrətli yenilməz bir hakimdir aləmə.
Kim olubdur sırrınə bir aşına fələyin,
Ayağını qoyubdur, düz başına fələyin.

(“Sirlər xəzinəsi”, səh. 135)

Hər şeyə qadir olan insan həm də bu aləmdə özü öz dünyası-

nı qurmağı, yaratmayı, yaşıatmayı bacarmalıdır. Tanrı ona ağıl, bilik vermişdir. O, bunların köməyile hər şeydən azad olmalıdır, qayğısız, firavan, şad ömrü sürdürməlidir. Çünkü bu dünyada şadlıqdan asudə bir məclis, rahatlıqdan gözəl bir aləm yoxdur. Dünyanı əsl dünyaya, xoşbəxt bir məkana, məs'ud aləmə çevirən də, xarabazara, qəbahətlər yuvasna döndərən də insan və onun əməlləridir:

Comərdənsə deməzsən: çox xəbisdir bu dünya.
Biz özümüz pisiksə, sanma pisdir bu dünya.
Heyrətdəyik aramsız gərdişinə aləmin,
İnsan istər yarasın hər işinə aləmin.
Günahkarıq hamımız, demə, hani günahkar?
Eyləməyək nahaqdan bu dünyani günahkar.

(“Sirlər xəzinəsi”, səh. 133)

Nizaminin dini və dünyəvi görüşləri bütöv, mükəmməl elmi sistemə malikdir. O, dünyani, maddi aləmi təkcə insan taleyi fənunda, ictimai aspektə götürür, təhlil etmir, həm də onun qanuna uyğunluqlarını, fəlsəfi məzmun və mahiyyətini araşdırır, bütünlükdə vahid bir anlayış kimi dərk etməyə çalışır. Həmişə hərəkətdə olan bu kainatda hər şeyin öz yeri, funksiyası olduğunu, bütövlükdə biri digərini tamamladığını, müəyyən qayda-qanun, nizam-intizam gözlədiyini bildirir, “bu mavi göyler ki, daim seyr edir, bu günəş, bu ay ki, dolaşib gedər, bunları sanma bir oyun, oyuncaq, sərsəri deyildir bu geniş afaq, pərdədə hər şeyin vəzifəsi var, bizə bu hikmətlər deyil aşikar. Kim bilir ki, sabah nələr olacaq, kim sönüb gedəcək, kim sağ qalacaq” - deyir.

Mütəfəkkir şair yaxşı başa düşür ki, dünya ziddiyyətlərin mübarizəsi üstündə qurulmuşdur. Onun gecəsi-gündüzü, istisi-söyügi, yaranışı-ölümü, ağı-qarası var, acısı-şirini, hicrani-vüsali, məhəbbəti-nifrəti, ülviyəti-eybəcərliyi var və bu qüvvələr arasındakı mübarizə barışmazdır, mütəmadi, ardıcıl, əbədidir. Həm kainatın, həm də canlı aləmin varlığını, daimi mövcudluğunu

şərtləndirən əsas şərt, zəruri vasitədir. Nizami irəli sürdüyü bu müddəaları əsaslandırmaq üçün real həyatı faktlara üz tutur, fikirlərini obrazlı şəkildə ifadə edərək, məntiqi cəhətdən düzgün, iibrətamız nəticəyə gəlirdi:

Bir xurma göstər ki, olsun tikansız,
Varmıdır aləmdə möhre ilansız?
Dünyada yaxşı-pis hər nə görünər,
Şəkerdə zəhərdir, zəhərdə şəker.
Söylə, kimdir yeyən o şirin balı?
Ardınca görməyən neştər zavalı?
Dünya nuşunuşı ariya bənzər,
Ağzı bal səpələr, quyruğu zəhər.

(“Yeddi gözəl”, səh. 306)

Nizamiyə görə, ziddiyətlərin mübarizəsi təbiətin öz varlığından doğur. Qoynunda həm zəhər, həm də şəfa verən dərman saxlayan təbiətdə saysız-hesabsız bir-birinə zidd qüvvələr mövcuddur. Daim hərəkətdə olan, boşalıb dolan, dəyişən bu qüvvələr arasında kəskin, amansız çarışma gedir. Zəlzələlər torpağın bağrını yarır, ərzi qorxuya salır, yerin dərin qatlarını lərzəyə getirir, dünyani xaraba qoyur. Tufanlar, sərsəm küləklər fələyin zəncirini parçalayırlar, qırıb dağıdır, yerin torpağını, tozunu göylərə sovurur. Daşqınlar, yanğınlar bənd-bərəni uçurdur, qarşısına çıxan hər şeyi silib-süpürür, yerlə-yeksan eləyir, heç kimə, heç nəyə aman vermir. İldirimlər pusquda dayanıb kinli dişlərini şaqqlıdadır, asimanı silkələyir, dəhşətə gətirir, yerin başına odalov püşkürür, qəzəb atəsi yağıdrır. Təbiətdəki bu aramsız vuruşmalar, çarışmalar təkcə onun özünə deyil, həm də insanlara, bütünlükdə canlı aləmə olmazın bələlər, müsibətlər gətirir, onları məhv edir, yer üzündən süpürüb atır:

İpək karxanası bil bu dünyani,
Bir yanı sudursa, oddur bir yanı.
Orda hərlənən çox tağalaq var,

Biri boşalanda, o biri dolan
Bu tozdan, tüstüdən görünür hər an,
Çarşışır, vuruşur yerlə asiman.
Sazişə gəlsəydi göylə yer əgər,
Bizi yer üzündən süpürməzdilər.

(“İsgəndərname”, səh. 596)

Təbiətin bir zərrəsi, övladı olan insanın da həyatı, varlığı, mə'nəvi dünyası ziddiyətlərin mübarizəsi üzərində qurulmuşdur. Hər gündüzün gövhəri, hər gecənin şəvəsi olduğu kimi, hər insanın da həm şadlığı, sevinci, həm də qəhri, naləsi, kədəri var. Onun həyatı gah nəş'əli, gah ələmli keçir. Bu dünya belədir: biri yas qurub ağlayanda, nalə çəkəndə, biri şənlənir, gülür, oynayır. Təbiətdə olduğu kimi insanın da varlığında, daxili aləmində bir-birinə zidd qüvvələr çarpışır, mübarizə aparır. İnsan həm qu-rur, həm də dağıdır, həm dünyaya səadət, xoşbəxtlik, işiq, nur gətirir, həm də onu zülmətə, qaranlığa qərq edir, müsibət, fəlakət yuvasına çevirir. Bir yandan onun qəlbində kin, nifrət, qəzəb duyğuları coşur, tügən edir, bir yandan da xeyirxahlıq, mərhəmət, məhəbbət, alicənablıq hissələri cilvələnir, bərq vurur.

Digər tərəfdən təbiət, dünyanın gərdişi onun doğma övladı olan insanın taleyinə, başına gələn bələlələrə, keçirdiyi iztirablarla, mə'nəvi sarsıntıllara biganədir. Onun üçün insanın ömrü istər fəlakətdə, zəlilətdə, istərsə də şadlıq, toy-düyün içərisində keçsin, heç bir fərqi yoxdur. Elə ona görə də bu dünyanın adı qəddar, fani, vəfasız, e'tibarsız qalmışdır:

Hanı bu dünyanın vəfadarlığı?
Bir yanda ağlaşma, bir yanda çalğı!
İstər matəm, istər şadlıq səsləri,
Dünyaya bir zərrə yoxdur əsəri.
Bu təndir odunu çox aparandır,
İstər tikan yandır, istər gül yandır.

(“Xosrov və Şirin”, səh. 149)

Ziddiyətlərin mübarizəsi üstündə qurulmuş bu dünyada həm də bir vəhdət, qanuna uyğunluq hökm sürür. Hərgah zülmət olmasaydı işığın, acı olmasaydı şirinin, cəfa olmasaydı səfanın, hicr olmasaydı vüsəlin, pislik olmasaydı yaxşılığın, iblis olmasaydı mələyin, xəbislik olmasaydı ülfətin, insanlığın qədr-qiyəməti hardan bilinərdi? Əslində dünya, kainat bu qoşa qanadın üstündə bərqərardır. Bir-biri üçün şərt, səbəb olan bu qoşa qanadlardan biri olmasa, o biri də yoxdur. Dünyanın, həyatın insan üçün əbədi əzizliyi, şirinliyi də bundadır. Başqa cür olsayıdı, varlığın heç bir mə'nası, məzmunu olmazdı, onun özülü, mizanı pozulardı. Kainat əzəldən gərdişini belə qurmasayıdı, onun gərdişi, hərəkəti dayanardı, dünya həmişəlik məhv olardı:

Dünya yaranandan belədir qanun,
Dəyişir istisi, soyuğu onun.
Havada olanda belə ziddiyət,
Onda heç axtarma, heç umma səhhət.
Yaxşısı budur ki, ildə hər fəsil,
Öz qaydası ilə keçsin müttəsil...
Bir şey qaydasından çıxarsa kənar,
Ondan üz döndərər əlbət ki, ruzgar.

(“İsgəndərname”, səh. 513)

Nizaminin dini-dünyəvi görüşləri sistemində kainat və onun varlığını, mövcudluğunu şərtləndirən qanunlar haqqında söylədiyi fikir və mülahizələr xüsusi əhəmiyyətə malikdir. Doğrudur, o, bu problemlə bağlı ilk qənaətlərini daha çox dini tə'limə, islam fəlsəfəsinin maddi aləm haqqındaki müddəalarına əsaslanaraq şərh və izah edirdi. Şair hələ ilk böyük poeması olan “Sirlər xəzinəsi”ndə kainatın yaranmasından danışarkən belə nəticəyə gəlirdi ki, dünyani əvvəller əbədi zülmət bürüdü, onun namə'lum, dolaşiq işləri çətin dünyənə düşmüşdü. Tanrı varlığın gözlərini yoxluqdan azad etmək üçün öz qadir əli ilə fələyin məşəqqətli dünyənə açdı, gecəylə-gündüzü bir-birindən ayı-

dı, göyün boynunda günəş adlı cəvahir boyunbağı yandırdı, gəcənin qoynunu qıvrım saçlı ulduzlarla bəzədi, torpağın kəmərinə yeddi ulduz (səyyarə) taxdı, buludları hərəkətə gətirib yerin üzünə mirvari səpdirdi. Birinci olaraq təbiətdə odla su ülfət tapdı, küləklər “yerin ürək qanı” olan suyu buxarlandırdı, bundan sonra isə canlı aləm yarandı və “bağrina qan axan gildən” bəşərin ilk təməli qoyuldu.

Lakin Nizami kimi parlaq dühaya malik bir şəxsiyyət kainatın yaranması haqqında vaxtilə söylədiyi ümumi təəssüratla, ötəri mülahizələrlə kifayətlənə bilməzdi. Şariin özünün e'tiraf etdiyi kimi sonralar, zaman keçdikcə, yaradıcılığının kamil dövründə onun daim axtarışda olan işıqlı zəkası, fəlsəfi təfəkkürü dünyyanın gərdişi, kainatın sirləri ilə bağlı dəqiq cavab tələb edən saysız-hesabsız mürəkkəb suallarla üzləşmiş və qəlbində təccüb, heyrət hissleri doğurmuşdur:

Heyrət məni yüz yol edirdi vadar,
Belə bütxanədə bağlayım zünnar.
Lakin heyrət coşub daşlığı zaman,
Qeybdən səs gəldi: Nizami, dayan!

(“Xosrov və Şirin”, səh. 24)

Əslində şairin ümumi yaradıcılığı göstərir ki, o, qeybdən gələn “dayan”, “hər sirri göstərmə bu qədər açıq”, “düşmə bu dünyyanın tələsinə sən” kimi tələblərə heç vaxt tabe olmamışdır. Əksinə, onun varlığında iki qüvvə - dünyyanın, kainatın idrakı anlayışı ilə dini təəhhüd, ruhani borc arasında həmişə kəskin, açıq mübarizə getmişdir. Dini tə'sisat, islam qanunları onu daha çox susmağa, itaətə, ağlın, zəkanın gücü, tələbləri isə maddi və mə'nəvi aləmin bütün sirlərinə vaqif olmağa, ondan hərtərəfli faydalanağa, zövq almağa çağırmışdır. Bütöv bir fəlsəfi sistem təşkil edən dünyəvi görüşləri göstərir ki, Nizami bu problemə münasibətdə daha çox ağlın və idrakin gücünə, təntənəsinə üstünlük vermişdir. Şair dünyaya metafizik anlayışdan yanaşanla-

ra, ona donuq vir varlıq, oyun-oyuncaq kimi baxanlara müraciət-lə deyirdi:

Bu mavi göylər ki, daim seyr edər,
Bu günəş, bu ay ki, dolaşib gedər,
Bunları sanma bir oyun-oyuncaq,
Sərsəri deyildir bu geniş afaq.
Pərdədə hər telin vəzifəsi var,
Bizə bu hikmətlər deyil aşikar,
Kim bilir ki, sabah nələr olacaq?
Kim sönüb gedəcək, kim sağ qalacaq?

(“İsgəndərname”, səh. 141)

Nizamiyə görə, hələ açılmamış çoxlu sırlar, mö'cüzələr məskəni olan kainat haqqında qəti və həmişəlik tamamlanmış fikir söyləmək mümkün deyildir. Onun dərki, idraki prosesi çətin və sonsuzdur. Bu yolun qapısı insan zəkasının, mütəmadi ax-tarişlarının üzünə həmişə açıq olmalıdır. Şair belə hesab edirdi ki, “göylər yüksələn yeddi hasarın” (səyyarənin) hər birinin öz mə'nası vardır. Əflakin meydani olduqca genişdir, bu sonsuz məkanda hələ də işıqdan, zülmətdən xəbərdar olmayan çoxlu yaranmışlar mövcuddur. Göyləri bəzəyən parlaq ulduzların da hər birinin kainatda ayrıca öz yeri, asimanı vardır. Onların nəqşləri oxunsa, sirləri açılsa, saysız-hesabsız varlıqlar üzə çıxar, aşikar olar.

Bizə adı toz kimi görünən hər zərrə belə dünya pərdəsində iş görür, müəyyən əhəmiyyət kəsb edir. Daha doğrusu: “O şey ki bizlərə tamam aşikardır, orda da gizli bir xəzinə vardır”. Dünya-nın boşluqdan necə yarandığını bilmək istəyənlərə elə bir söz demək lazımdır ki, “bağlı sirlər aşikar olsun”, insanlığın səhəri “qönçə tək açılsın, şadlansın”. Nizami özü də məhz bu yolla getmiş, kainatın gizli sirlərini heç nədən çəkinmədən birər-birər öyrənməyə, açmağa, insanlara çatdırmağa çalışmış, bütün ömrü boyu axtarışlarda olmuş, narahatlıq içinde yaşamışdır:

Göyün sərr pərdəsi ki, bərqərardır,
Gözə görünməyən bir sırrı vardır.
Nə qədər oraya at çapsam da mən,
Bir xəbər öyrənmək gəlmir əlimdən.
Göyün lövhəsində yanır rəqəmlər,
O saf ulduzları mən birər-birər
Nə qədər oxuyub öyrəndim, heyhat,
Yenə də qəlbimi görmədim rahat.

(“Leyli və Məcnun”, səh. 42)

Nizami həndəsi fiqurlara əsaslanaraq kainatı öyrənməyin xüsusi sxemini, modelini təqdim edir və öz dövrünə görə son dərəcə maraqlı, heyrətamız fikirlər irəli sürür. Bu sxemə görə fəzada ilk hərəkət “əlif” (ərəb əlifbasının ilk hərfi, iki nöqtəni birləşdirən düz şaquli xətt) kimi düz xəttdən ibarət olmuşdur. Sonradan bu xəttə ikinci, üçüncü xətlər əlavə olunmuş və onlar üçbucaq şəklində birləşərək səth əmələ getirmişdir. Daha doğrusu:

Olunca üç xətlə əhatə mərkəz
Bəsít bir cism oldu, qoy bilsin hər kəs.
Xətt, bəsít, ən sonra cisim, budur fənn,
Sən bu üç tərəfə tutum deyirsən.
Aləmi əvvəldən sonuna qədər,
Belə bir qaydayla insan öyrənər.
Əqlə mə'lum olsa bu işlər bir gün,
Bir qırılımda gəzər dünyani bütün.

(“Xosrov və Şirin”, səh. 332)

Nizamiyə görə, kainatın əbədi varlığını müəyyənləşdirən mühüm şərtlərdən biri və başlıcası hərəkətdir. Hərəkət isə öz-özünə yaranmır, onun ilkin səbəbi və başlanğıçı olmalıdır. Şair “Hər şey öz-özünə necə düzəldi, nə cür kainat əmələ gəldi” suallarını qoyur və onlara özü cavab verərək belə nəticəyə gəlir ki, şübhəsiz, bu prosesin bir başqasına - yə’ni qadir bir qüvvəyə,

onu hərəkətə gətirən ilk təkana, müəyyən məkana, başlanğıca ehtiyacı vardır. Bu ehtiyacı reallaşdırın birinci amil, şərt isə ilkin səbəbdür. Beləliklə, varlığın metafizik izahının əksinə olaraq səbəb kainatın yaranmasını və hərəkətini şərtləndirən əsas vəsitəyə, yəni zərurətə çevrilir. Daha dəqiq desək, ümumi nəticə, səbəblə zərurət dialektik vəhdət təşkil edir, biri digərini tamamlayan vahid anlayışa çevirilir:

Hər bir hərəkəti törədən vardır,
Ağılı insana bu aşikardır...
Başlanğıc hərəkət olmasa əgər,
Hərəkət edərmi bu cəhrə məger?
Hərəkət verərsə, ona bir insan,
O da hərlənəcək yəqin bir zaman.
Kainat özü də belə dövr edir,
Gövhər tanıyanaya aydınlaşdır bu sırr.

(“Xosrov ve Şirin”, səh. 25)

Bununla yanaşı, Nizami həm də kainatın qoynuna səpələnmiş və daim hərəkətdə olan bütün səyyarələrin, yerin hüdudlarından çox-çox uzaqlarda bir-birinə bərk-bərk' sarılıb qaçısan buludların, fələklərin hamısının topa, gümbəzə oxşadığını, dairəvi, yuvarlaq olduğunu söyləyir, “bu kürə şəklində yalnız yer deyil, hər xətt ki, hərlənir yuvarlaqdır, bil” deyir. Kainata, xüsusi təbiət hadisələrinə qiymət verərkən həmişə elmi idraka, dərin fəlsəfi təfekkürü arxalananan Nizami yaxşı başa düşürdü ki, maddə itmir, həyatda ardı-arası kəsilməz, əbədi bir yeniləşmə, haldan-hala keçmə prosesi gedir. Bu aləmdə sabit, həmişəlik, dəyişməz heç bir şey yoxdur. Dünyada bütün cisimlər, varlıqlar əvvəlki xassəsini, formasını dəyişsələr də, dağlılıb məhv olsalar da, həmişəlik yox olmur, ya başqalaşır, ya da dönüb öz əslinə, əvvəlki keyfiyyətinə qayıdır.

Dünyanı bürümüş saysız-hesabsız maddələr həmişə öz mərəzlərinə, hər bir xətt ən uca nöqtəsini aşsa belə, öz əks halına

meyl edir. “Fikir nə zaman ki, son xəttə çatır, dayana bilməyib geri dönür, pərgər nə qədər öz dövrəsinə dolansa da, yenə birinci nöqtəyə qayıdır”. Su torpaqda çıçək ətrinə dönsə də, yenə bir gün qayıdır öz əslini tapır. Rüzgar torpaqdan aldığı bütün xərci yenidən qaytarıb onun özünə verir. Həyat gecə-gündüz bundan aldığı ona, ondan aldığı buna paylamaqla məşğuldur. Bu təbiətin əzəli, daimi və dəyişməz qanunudur:

Bu qat-qat yerlərə diqqətlə bir bax,
Torpaqdan qurulmuş bu yerlər ancaq.
Gah zəlzələ qopar, gah sellər axar,
Torpaq tuta bilməz bir yerdə qərar.
Zəlzələ batırar, su yuyar onu,
Sonra düzəngaha çevrilər sonu.
O vadi zamanın hökümləriylə,
Dönüb qışlaq olur obaya, elə,
Bu fani torpaqdan hər arxi bir su,
Bir də külək qazmış sözün doğrusu.

(“Leyli və Mecnun”, səh. 44)

Nizamiyə görə, həyatda, təbiətdə özünə qayıdış prosesi təkcə hərəkətlə deyil, həm də cazibə qanunu ilə bağlıdır. XVIII əsrə Avropada Nyuton tərəfindən kəşf edilən Cazibə qanunu Azərbaycanının böyük mütəfəkkirinə hələ XII əsrə yaxşı mə'lum idi. Ümumiyyətlə, Cazibə qanunu haqqındaki fikirləri Nizami fəlsəfi dühəsinin əzəmətini, parlaqlığını nümayiş etdirən ən ümdə faktlardan, misallardan biridir.

Şair cazibə anlayışın kainata, bütün yer üzünə, maddi və mə'nəvi aləmə tətbiq edir, onu varlığın əsası, mayası, uca göylərin mehrabı adlandırır. Nizaminin nəzərində dünyada nə varsa, onu cazibə - eşq idarə edir. Hamı onun qanunlarına tabedir, heç kim və heç nə bu qanunlardan kənara çıxa bilməz. Cazibə - eşq olmasaydı həyat sönərdi, kainatın quruluşu dağılardır, məhvərindən qopub məhv olardı. Şair fikirlərini əsaslandırmaq üçün

təbiətə müraciət edir, son dərəcə dəqiq, tutarlı misallar gətirir. Kim həyatı diqqətlə müşahidə etsə, görər ki, tüstü dərədən yuxarı qalxsa da, torpaqdan ayrıla bilmir, iki-üç cidalıq rüzgarı gəzdikdən sonra əyilərək geri dönür, yenidən Yer kürəsinin başına enir. Yaxud səhradan qalxan bulud göydə müəyyən nöqtəyə qədər ucalır, daha ordan o yana sərhəddi aşa bilmir, ancaq müəyyən dairədə dolanıb qalır, axırdı çadır tək qasını çatıb yerin üfüqünə başını qoyur və s.

Bu proses kainatın və canlı həyatın bütün sahələrində bərqərardır. Maddi və mə'nəvi aləmdə mövcud olanların hamisini vahid bir qüvvə - eşq, məhəbbət adlı cəzibə qanunu əbədi olaraq bir-birinə bağlamışdır. Onlar bu üzvü bağlılıq olmadan mövcud olmağa, yaşamağa qadir deyildirlər. Məhz bu bağlılıq, bu məhəbbət və cəzibədarlıq müsəlmanı üzünü qibləyə çevirməyə, atəşpərəsti oda sitayış etməyə, günəşi yer üzünə nur səpməyə, dənizi dalğaların göyə qaldırdığı damlları öz qoynuna çəkməyə vadər edir:

Maqnit olmasayıdı eşqin əsiri,
Çəkməzdi özünə dəmir zənciri.
Kəhrəbanın eşqə düşməsə canı,
Elə cəzb etməzdi quru samanı..
Göye doğru əgər çox qalxarsa su,
Yenə torpaq olar ən son arzusu.
Kainatda hər şey cəzbə bağlıdır,
Filosoflar bunu eşq adlandırır.

(“Xosrov və Şirin”, səh. 49-50)

Nizaminin din və dünya haqqındaki fikirləri, bütünlükdə fəlsəfi görüşləri “İsgendərnəmə” poemasında özünün ən kamil, ən yüksək zirvəsinə çatır və vahid bir sistem kimi tamamlanır. Şair bütün ömrü boyu onu düşündürən, axtarışlara təhrik edən dini və fəlsəfi problemləri bu əsərində yenidən nəzərdən keçirdərək dəqiqləşdirmiş, dərin elmi təsnifat aparmış və onlar haqqında

daha aydın, daha mükəmməl nəticələrə gəlmüşdir.

Böyük mütəfəkkirin fəlsəfi fikir dünyasının əzəmətini, ümumi miqyasını, maraq və əhatə dairəsini tam təsəvvür etmək üçün onun bu problemlə bağlı qoyduğu saysız-hesabsız sualların kiçik bir qismində nəzər salmaq kifayətdir: “Dünyada ilk tərkib nədir”, “Bu dünya necə yaranmışdır”, “Onu kim, nə yaratmışdır”, “Bu yerin, göyün əvvəli necə olmuşdur”, “Nədir bu fələklər, nədir bu əsrar”, “Əvvəl yer yaranmış, yoxsa asiman”, “Əzəldən nə olmuş xilqətə bais”, “Söylə görüm nədir ilk yaradılış”, “Göylərdəki ulduz cirmi nəyin üstündə bərqərardır”, “Bu dünyada həyat vardır, bəs ondan xaricdə nə vardır”, “Deyirlər hər ulduzun öz yeri, asimanı vardır, bu doğrudurmu”, “Biz hardanıq, bu dünyaya nə üçün gəlmışik, buradan hayvana gedəcəyik”, “Yatmışlardan biri nə üçün durmadı ki, gelib bizə bu dünyanın sırlarından danışın”, “Deyirlər ya gündüz, ya gecə gəl (o dünyaya) ancaq başa salımlar necə gələk”, “Canlar öz yuvalarından necə uçurlar”, “Bədəndən ayrılan can (ruh) tək yaşayırı”, “Bizi tərk edən bu canlar (ruhlar) hara gedir”, “Yuxuda can insanı yenidən necə tapır”, “Yuxuda gördüyüümüz nəqşlər nədir”, “Həyatda məqsəd candırsa, bəs quru qəfəs nəyə lazımdır”, “İnsan o dünyada bu dünyanın işlərini yada salırı”, “Bu yer, bu hava nədir”, “Təfəkkür nədir”, “Ölmək, yer dəyişmək nədir” və s.

“Sırlar xəzinəsi”ndən başlayaraq bütün əsərlərinə səpələnmiş bu və bu qəbildən olan başqa suallara Nizami bə'zən açıq, geniş, bə'zən qısa, yiğcam, ötəri, bə'zən üstüörtülü, sətiraltı, ikimə'nali şəkildə, bə'zən isə obrazlar, mə'cazlar, idiomalar, xüsusi mə'na daşıyan poetik vasitələrlə cavab vermiş və bə'zən də ustalıqla düşünülmüş məntiqi mühakimələrin köməyilə fikirlərini sübut etməyə çalışmışdır. Lakin bununla belə, ortaya qoyulan sualların məzmun və mahiyyəti, əhatə dairəsi, dərin fəlsəfi mə'nası göstərir ki, onların haqqında sadəcə düşünmək, onları çəkinmədən açıq şəkildə iqrar etmək o dövrdə hər kişinin işi deyildi. Buna ancaq Nizami kimi qorxmaz, mübariz, böyük zəka, ağıl sahibi olan dahi şəxsiyyətlərin gücü və cəsarəti çatardı.

Şübhəsiz, bir çox cəhətdən mövcud feodal hakim qayda-qanunlarından, ictimai-əxlaqi tə'sisatdan, dini təəssübkeşlikdən, islamın əsrlər boyu formalaşmış, dəyişməz sayılan təəhhüd və normalarından açıq-aşkar kənara çıxan bu suallar cavabsız qalsayıdı belə, onların qoyuluşu öz-özlüyündə dərin elmi-idraki əhəmiyyətə malikdir və bütünlükdə fəlsəfi fikir tariximizin ən parlaq səhifelerindən birini təşkil edir. Onun dünyəvi nailiyyətlərin dən, kainatın gizli sırlarını müttəmadi olaraq öyrənmək, qavramaq arzusundan xəbər verir.

Görünür ilk əsərlərində qoyduğu fəlsəfi suallara verdiyi cavablar Nizamini sonralar tam tə'min etməmişdir. Ona görə də şair “İsgəndərnəmə” poemasında bir çox yarımcıq qalmış məsələlərə təzədən qayıtmağı zəruri hesab etmiş, əvvəlki mülahizələrinin sırasına geniş izahatlar tələb edən, yeni, daha dərin, məzmunlu suallar əlavə etmişdir. Bu suallara şairin verdiyi elmi, məntiqi, son dərəcə orijinal, geniş və hərtərəfli cavabların məzmunu, fəlsəfi mahiyyəti ilə yaxından tanış olmaq üçün poemanın ikinci - “İqbalnamə” hissəsində İsgəndərin məşhur hind alimi ilə olan söhbətlərini və yeddi müdrik filosofla görüşünü əks etdirən məclislərə nəzər salmaq kifayətdir. Hər iki məclisdə qoyulan problemlərdən və bu problemlər haqqında söylənilən müdrik fikirlərdən bir daha aydın olur ki, Nizami təkcə Şərq, bütünlükdə islam fəlsəfəsinə deyil, həm də qədim yunan və dünya fəlsəfi fikir tarixinə çox yaxından bələd olmuşdur.

Nizami İsgəndərlə hindli alimin görüş səhnəsində ortaya qoyulan sualların əksəriyyətinə hələ çox-çox əvvəllər “Xosrov və Şirin” əsərində cavab vermişdir. Lakin bu cavablarda açıq-aşkar ehtiyat, tərəddüb, müəyyən qorxu hiss olunurdu. Aydın görünür ki, şair bilə-bilə, şüurlu şəkildə bə'zi mətləbləri gizli saxlayır, düşündüklərini olduğu kimi deyib özünü təhlükəyə salmaq, yersiz zərbə altında qoymaq istəmir. Bunu müxtəlif obrazlarının dili ilə onun özü də dönə-dönə e'tiraf etmişdir. Məsələn, Xosrovun Büzürgümidə verdiyi “söylə görüm, nədir ilk yaradılış” sualını alım izah edir:

Bütürg cavab verdi: Uzağ'a getmə!
Belə nüqtələrə çox maraq etmə.
Əflakın meydanı çox genişdir, çox,
Bir Allahdan başqa onu bilən yox.
Bu yerdə gördüğün şeylər - nə ki, var,
Onların haqqında danışmaq olar.
Gözə görünməyən şeylərdən, fəqət,
Danışmağa yoxdur məndə cəsarət.
Sirri yavaş deyən ağılli insan
Örtülü danışar o asimandan.

(“Xosrov və Şirin”, səh. 321)

Yaxud, şair “təfəkkür nədir”, “ölüm nədir” kimi dərin elmi təhlilə ehtiyacı olan suallara geniş izahat verməkdən çəkindiyi üçün formal məntiqə əl atır, daha doğrusu, sualı bilə-bilə yenidən təkrar edir, sualı sualla qarşılıyır və bu prinsipdən çıxış edərək, onlara çox yığcam, ötəri cavablar verir:

Bütürgümid dedi: Şahim, indi sən,
Təfəkkür haqqında sual verirsən.
Önündə o böyük pərvərdigarın
Təfəkkür deyilmə yalvarişları?..
Bir əfsanə deyir ölməndən hər kəs,
Ölməyən ölümün sırrını bilməz.
Ancaq əmin olan böyük Nəbilər
Hər kəsə deyərmi bu sırrı məgər?

(“Xosrov və Şirin”, səh. 323)

Maraqlı burasıdır ki, sonralar, ömrünün daha yetkin vaxtlarında Nizaminin fəlsəfi görüşlərində əsaslı dəyişikliklər müşahidə olunur. O, mühakimələrində formal məntiqə üstünlük vermək, rəmzi işarələrlə danışmaq, sözü ikibaşlı, üstüörtülü, dolayı yolla ifadə etmək, həddindən artıq ehtiyatlı olmaq tendensiyasından uzaqlaşır, artıq fikrilərini açıq-aydın, geniş və dəha cəsarətlə söyləməkdən çəkinmir. Bu xüsusiyyət İsgəndərin təşkil etdiyi elmi

məclislərdə ortaya çıxan sual-cavablarda daha yaxşı öz əksini tapmışdır. Hindli alimin İsgəndərə ilk sualı yaradanın varlığı ilə bağlıdır. O, bilmək isteyir ki, bu qadir varlığın yeri, məkanı hədədir, onu görmək, yoxsa xəyalda təsəvvür etmək lazımdır.

İsgəndər ona bildirir ki, bu sualın cavabı həm qısa, həm də çox uzundur. Əvvəla bilmək lazımdır ki, yaradını bu aləmdən kənarda, hardasa başqa bir yerdə axtarmağa ehtiyac yoxdur. Çünkü “yeri yaradanın öz yeri olmaz”. Yaratdığı kainat, gördüyüümüz bu aləm onun varlığına, məkanına ən yaxşı sübutdur. İkinci Allahı xəyalla da axtarış tapmaq olmaz. Ona görə ki, xəyal bir şeyin əslinə gedib çatarsa, daha onun varlığı mahal deyildir. Yaradını ancaq duymaq, dərk etmək lazımdır, daha ona ibtidə və ya intəha axtarmaq mə’nasız bir işdir. Haqqın varlığı insan idrakından kənardır. Düşüncə ilə ancaq gözə görünə bilən şeylərə yol tapmaq olar. Elə buna görə də:

O şey ki, siğmayır insan ağlına,
Dünyanı yaradan deyirik ona.

(“İsgəndərname”, səh. 486)

Hindli alim ikinci sualında mövcud kainatdan kənarda başqa bir aləmin olub olmadığı ilə maraqlanır, əgər varsa, ora getmək mümkünürmü deyir. İsgəndər bu sualın mətləbini köhnə bir məsələ adlandırrıv və alimə məsləhət görür ki, bu yerdən, göydən çox da kənara çıxməsin, əks təqdirdə o, səriştəsini tamam itirə bilər. Çünkü bizim xəyalımız, düşüncəmiz uca bir barığının, hasarın (yə’ni mövcud dünyanın), fələyin qurduğu yeddi hündüdün (səyyarənin) içərisində əsirdir, fikirlərimiz hələlik bu çərçivəni aşmağa, ondan kənarda olan başqa aləmlərdən xəbər gətirməyə qadir deyildir. İnsan, həm də xəyalında canlandırdığı şeylərə həqiqət gözüylə baxanda çox vaxt onların reallıqdan uzaq olduğunu görür. Digər tərəfdən, bu işə inadla cəhd edənləri indiki zəmanədə qılınc və test, yə’ni açıq ölüm gözləyir:

Bunu həll etməkçin var bircə düstur:
Əqildə görünməz şeyə yol yoxdur!
Görünməz bir şeyi düşünsən əgər,
Hər sə’yin, zəhmətin gedəcək həder.

(“İsgəndərname”, səh. 487)

Bununla yanaşı, aqil adamlar heç vaxt tam ümidsizliyə qapıl-mamalıdır. Çünkü:

Üstüörtülü bir başqa cahan var,
Orda mümkün olar bu axtarışlar.

(“İsgəndərname”, səh. 487)

Üçüncü sualda hindli alim ikiyə bölünmüş cahan məsələsinə toxunur. O soruşur ki, bu belə bəzəkli, gözəl, firavan dünya var ikən başqa bir dünya axtarmağa nə ehtiyac vardır? Burada yaşamaq mümkün olduğu halda o dünyaya köçməyə dəyərmi? Əgər bizim yerimiz orda idisə, bəs əvvəlcə bura neyçün gəlmişik? İsgəndər bu ağılli, məntiqi suallara çox aydın və yiğcam cavab verir. O, hindli alimi başa salır ki, düzəndür, Tanrı iki dünya yaratmışdır. Lakin onları bir-birindən ayrı, müxtəlif məkanlar hesab etmək olmaz. Onlar biri digəri üçün əsas, zəmin, şərt, keçib getmək üçün körpüdür. Onları üzvi əlaqədə, vəhdətdə götürmək, bütöv, vahid bir anlayış kimi qavramaq, dərk etmək lazımdır. Bu dünya müvəqqəti, keçici, o dünya isə əbədidir. İnsan bu dünyaya sınaq, imtahan üçün gəlmişdir. O, axirət dünyasına qovuşmaq üçün onun bünövrəsini, özülünü bu dünyada qoymalıdır, öhdəsi-nə düşən bütün sınaqlardan, təəhhüldərdən ləyaqətlə çıxmağı bacarmalıdır. Axirət ümidi insanın yaşadığı dünyaya olan eşqini, məhəbbətini öldürməməlidir. Əksinə, insan bu dünyaya daha möhkəm bağlanmalıdır, zəhməti ilə onu bəzəməli, ondan zövq, kam almalı, sağ ikən axirətini düşünməlidir:

Düzdür iki dünya yaratmış xuda,
Xəzine ordadır, açarı burda.
Çalışıb nə əksən bu dünyada sən,
Onun məhsulunu orda biçərsən...
Yaradan çəkmişdir iki cür pərgar:
Burda zəhmət çəkən orda əcr alar.

(“İsgəndərname”, seh. 487)

Növbəti sualında hindli alim “bədənə can verən nədir” deyə soruşur və belə hesab edir ki, insanın canı atəşə bənzeyir. Odan şərərə almış bədən öləndə can da onunla birlikdə ölüb gedir, atəş kimi sönür. Bu sözləri eşidən İsgəndər: “Əhrəmənlək sənin şanındır, oddan törəyən sənin canındır, bilmirsənmi can etsə səfər, o yenə gəldiyi məkana dönər” deyə qəzəblə cavab verir və bildirir ki, canın çıraq tək sönməsi fikri tamam qələtdir. Çünkü uca bir aləmdən gəlmış can (ruh) torpaqdan yaranmış cismdə (bədəndə) qərar tutmamışdan əvvəl nur şəklində olmuşdur. O heç zaman ölmür, sönmür. İnsan ömrünün sonu çatanda torpaqdan yoğrulmuş bədən yenidən dönüb torpağa çevrilir, ondan ayrılan can (ruh) isə öz əvvəlki yerinə, daimi məkanına qaydır. Cisim itir, yox olur, can (ruh) əbədi yaşayır:

Canı tapşıran adam üçün, bil,
“Can verdi” deyərlər, “can öldü” deyil.
Əlbəttə, bu sözdə vardır həqiqət,
“Verməklə” “ölməyin” fərqi var əlbət.
Keç ondan, o qüdsi bir işıqdır, pak,
Allahın nurudur, nə sudur, nə xak!

(“İsgəndərname”, seh. 488)

Bundan sonra hindli alim rö'ya və bədnəzər haqqında suallar verir. Üzərrikin bədnəzəri dəf etməkdə hansı qüvvəyə malik olduğunu soruşur. Maraqlı cəhət budur ki, bu suallara Nizami İsgəndərin dili ilə XII əsrde verdiyi cavabların məzmunu öz ümumi mahiyyətinə görə müasir dövrün yuxu və bədnəzər haqqın-

dakı elmi anlayışları ilə çox yaxından səsləşir. İsgəndərin dediklərindən mə'lum olur ki, insanın gördüyü rö'yalar heç bir kənar qüvvə, fəvqəl'adə hadisə ilə bağlı deyildir. “Bütün rö'yaların kökü bədəndir”. Rö'ya da xəyalın bir növüdür, O xilqətin öz varlığından, şüurundan, hiss və duyğularından doğur. İnsanın yuxuda gördüyü canlı və cansız nə varsa, hamısı yalnız onun öz daxili aləminin məhsulu, öz şamının odudur:

Sənə öz düşüncən göstərir yuxu,
Sənin öz arzundur onların coxu
Bilmək istəsən ki, neçin arzular,
Yatmış bir adama görünür aşkar?
Hər qeyddən asudə olanda xəyal
Ona gizli qalmaz artıq heç bir hal.

(“İsgəndərname”, seh. 489)

İsgəndərin bədnəzər haqqındaki fikirləri daha orijinal, daha maraqlıdır. O, bədnəzər anlayışını sırf real faktlara, həyatı detallara əsaslanaraq izah edir və belə nəticəyə gəlir ki, gözdəymənin əslində iki növü var. Bunlardan biri isteklə, məhəbbətlə, digəri bədxahlıqla, xəbisliklə bağlıdır. Bədnəzərin hədəfləri, qütbələri də ikidir. Bunun biri bədnəzər sahibi, digəri isə onun qarşısında cilvelənən, parıldayan varlıqdan ibarətdir. Buna görə də gözəllik həm xoş, xeyirxah, həm də bəd nəzərdən həmişə qaçmalı, özünü gizli saxlamalıdır.

Bədnəzəri törədən vasitələrə, amillərə gəldikdə isə burada əsas şərt, səbəb ən çox hava ilə bağlıdır. Nəzər, şübhəsiz qarşısındaki şeylərə ancaq havadan keçərək tə'sir edir. Bu keçid prosesində o hava ilə birləşir, yeni güc, qüvvə kəsb edir, vahid zərbəyə çevirilir:

Dəydiyi nöqtəyə göz salır bir iz,
Hava da o yerə bir yol tapır tez.
Əgər sağlam olsa hava bu zaman,

Dəydiyi şeylərə yetirmez ziyan.
Yox, əgər olarsa havada zəhər,
Dəydiyi hər şeyi yeqin məhv edər.
Göz, dəyən hər şeyə tək özü deyil,
Havayla birlikdə zərər verir, bil.

(“İsgəndərname”, səh. 490)

Üzərrik məsələsinə gəldikdə isə İsgəndər qeyd edir ki, bu bitkinin bədnəzəri dəf etməkdə bir müalicə vasitəsi kimi əhəmiyyəti son dərəcə böyükdür. Bu heç bir mö'cüzə və ya qeyri-adı halla bağlı deyildir. Sadəcə olaraq üzərrikin tüstüsü qara pərde kimi bədnəzərin qarşısını tutmağa, havadakı zəhərli maddələri məhv etməyə qadirdir, onları zərərsizləşdirmək xassəsinə malikdir. Ona görə də ağıllı adamlar həmişə bu sınanmış vasitəyə əl atır. Göz dəyən, bədnəzərdən xəstəliyə tutulmuş insanların yanında üzərrik yandırır və onları düçər olduqları bu ağır bələdan xilas edirlər.

Hindli alimin növbəti sualı da maraqlıdır. O soruşur: deyin görek münəccim yaxşını, yamanı qabaqcadan necə xəbər verir? Bir əməl ki, hələ üzə çıxmayıb onun xoşluğunu, bədliyini necə müəyyən etmək olar? İsgəndər bu suala o dövrə ulduzlar haqqında mövcud olan elmi əsaslara uyğun cavab verir. O, göstərir ki, dünyada yaxşı-yaman nə varsa, hamisinin naxışı göylərə çəkilib. Bilici adamlar bu naxışları oxuyur və onların köməyilə həm dünyanın, həm də insan taleyinin gizli sırlarını açıb ortaya qoyur, onların yaxşı və ya yamanlığı haqqında əvvəlcədən düzgün xəbər verirlər:

Münəccim rəmlini atdığı zaman,
Taleyin naxışını oxuyur ordan.
Zəmiye səpilmiş toxumun bir-bir
Necə bitməsini bili, bildirir...
Baxıb arzumuza, istəyimizə,
Açıq qədərincə sırları bize.

(“İsgəndərname”, səh. 491)

Ürəyi dünyani hərtərəfli dərk etmək, öyrənmək eşqiyə alişib yanın hindli alım nəhayət, axırıncı, səkkizinci sualını verir. O, maraqlanır, nə üçün insanlar müxtəlif irqlərə bölünüblər? Nəyə görə çinlinin rəngi aq, zəncinin rəngi qaradır? Bu mürəkkəb suala İsgəndər olduqca ağıllı və düzgün cavab verir. O, hindlini başa salır ki, bunun əsas səbəbi iqlimdir. İnsanların rəngi günəşin istisindən və onun yaratdığı hava şəraitində asılıdır. Günəş isə dünyanın hər yerinə eyni dərəcədə hərarət bəxş etmir. O, hara çox istilik verirsə, orada adamlar qara, hara az verirsə, orada aq rəngdə olurlar:

Güzgütək iki üz vardır günəşdə,
Bir üzü Çindədir, biri Həbəşdə.
Bir üzü eyləyər üzü aypara,
Bir üzü eyləyər kömürtək qara!

(“İsgəndərname”, səh. 491)

İsgəndərin yeddi böyük filosofla keçirdiyi geniş elmi yiğincəq onun hind alimi ilə apardığı sual-cavab məclisinin məntiqi davamıdır. Bu məclisdə Nizami kainatın sırları haqqında illər boyu onu düşündürən, narahat edən suallara bir növ yekun vurur. Bunun üçün o təkcə özü danışmır, həm də sözü qədim dünya fəlsəfi fikrinin korifeyləri olan Ərəstu, Bəlinas, Sokrat, Əflatun, Valis, Fərfuryus, Hürmüz kimi mütəfəkkirlərə verir və son, həm də ən bitkin elmi mülahizələrini onların dili ilə ifadə edir. “Maraqlı burasıdır ki, Nizami qəhrəmanları - filosofları dilləndirərək, onların fikirlərini çox vaxt olduğu kimi yox, Şərq fəlsəfi cərəyanlarına uyğun şəkildə verir. Orta əsr ərəbdilli filosoflar isə, mə'lum olduğu kimi, qədim yunan fəlsəfəsinin abidələrini tərcümə və təfsir edərək, bu fəlsəfəni qədim və orta əsr Şərq fəlsəfi fikriylə birləşdirib yeni orijinal keyfiyyətlə bir tə'lim kimi yaratmışlar. Nizaminin poemasındaki məclisdə də yunan

alim və filosoflarının adından söylənən fikirlər orta əsr klassik ərəbdilli fəlsəfə süzgəcindən keçirilmiş və böyük mütəfəkkiri bu və ya başqa dərəcədə maraqlandıran fikirlərdir.

Nizami qəhrəmanların dili ilə müxtəlif müddəaları sadalayıb qarşı-qarşıya qoyarkən, açıq və dolayı yollarla oxucusunu öz dünyagörüşünə bələd edir, ona feodal cəmiyyətində hökm sürrən, ehkam kimi qəbul edilmiş fikirlərə qarşı öz şübhələrini, inamsızlığını aşılıamağa çalışır. Poemada qoyulmuş məsələlər, onların izahı, aydın və örtülü şəkildə, Nizami azadfikirliliyini, onun elmi-fəlsəfi görüşlərinin, xüsusən dinə münasibətinin tari-xən mütərəqqi olduğunu açıq-aydın nümayiş etdirir".¹

Diqqətəlayiq haldir ki, İsgəndər əsas problemlərə keçməmiş-dən əvvəl məclisə toplaşmış alımları xəbərdar edərək bildirir ki, kainatın sırlarını öyrənmək, ilk növbədə ağlin, zəkanın vəzi-fəsidir. Buna görə də məsələni ulduzların köməyilə tədqiq etmək, onun düzgün həlli yollarını elmi təfəkkürün işığında axtarmaq, bir sözlə, bütün bağlı qapıları ağlin açarı ilə açmaq lazımdır. Qəhrəmanın dili ilə e'lan etdiyi bu nəzəri-əqli konsepsiya-dan çıxış edən Nizami qarşıya qoyulan problemlərə dini as-pektdən daha çox, dünyəvi, bəşəri kontekstdə yanaşır, onları maddi aləmə, təbiət qanunlarına əsaslanaraq izah və şərh etmə-yə çalışır. Belə bir yanaşma metodu, elmin ən mürəkkəb problemlərini ağlin, zəkanın gücünə arxalanaraq həll etmək prinsipi şübhəsiz, hələ XII əsrə təkcə Nizaminin yox, bütünlükdə Azərbaycan fəlsəfi fikrinin dünya fəlsəfi fikir tarixinin ən qabaqcıl, mütərəqqi qollarının birinə çevrildiyini, əslində onun zirvəsində dayandığını göstərirdi.

İsgəndərin təşkil etdiyi elmi məclisin mərkəzində əsasən də-qıq cavablara ehtiyacı olan "dünyada ilk tərkib nədir, o yoxluqdan necə aşkar olub, xilqət necə yaranmışdır" kimi fəlsəfi sual-ların geniş müzakirəsi dayanır. Hökmdar məclisin elmi-nəzəri

konsepsiyasını, programını, ümumi məqsəd və məramını e'lan edərkən deyir:

Çox gecə keçirdik biz kef edərək,
Gəlin, bir günü də elmə sərf edə!
Bircə gün baxaraq Günəşə, Aya,
Fələyin sırrını qoyaq ortaya...
Görək bu yollarda kim yeyin gedər?
Görək xəzinəni kim tez kəşf edər?
Hərə öz fikrini atsın ortaya,
Necə yaranmışdır, desin, bu dünya?

(“İsgəndərname”, səh. 493)

Müzakirələr başlananda məclisə toplaşanların təklifi ilə ilk söz ağlına hamının hörmət etdiyi, aydın düşüncə sahibi Ərəstu-na verilir. O, öz elmi müşahidələrindən çıxış edərək, varlığın ümumi sxemini çəkir və belə hesab edir ki, kainatın yaranmasında ilk əsas və başlangıç hərəkət olmuşdur. Daimi, mütəmadi hə-rəkətdən fəzada müxtəlif xətlər əmələ gəldi. Bu xətlər birləşə-rək üç dövrə yaratdı və əvvəlki mərkəzindən ayrılaraq yeni bir cövhərlər ortaya çıxartdı. Keşməkeşdən doğub parlayan bu cövhərlər "hərəkət eyləyən cisim" adını aldı. Heç yerdə qərar tut-mayan həmin cisim dayanmadan hərlənir, dövrə vurur və onun parlayan saf parçaları həmişə mərkəzə sarı qaçırdı. Bu parçalar-dan yüksəyə ucalanlar əvvəlki hərəkətlərini davam etdirdi, aş-ağı enənlər isə sükünet tapdı. Parlaq cisim hərəkət etdikcə belə ondan parlaq göylər yarandı. Göt də öz mərkəzinə meyl edərək onun ətrafinda fırlanmağa başladı.

Daha sonra göyün aramsız gərdişindən və daimi hərəkətin-dən od aşkar oldu, onun qüvvəsindən isə hava əmələ gəldi. Ha-vada olan bol rütubət hərəkət etmədiyi üçün onun zərrələri çö-küb su oldu. Su daim cəkit durduğuna görə o, tədricən xilt bağ-ladı. Bu xiltdan isə indi gördüyüümüz torpaq törədi. Beləliklə, kainatda varlığın ilkin şərtləri olan dörd ünsür meydana gəldi və

1. Z.Quluzadə. "Kamillik zirvəsi" ("İqbalname"yə müqəddimə), "İsgəndərname", Bakı, 1982, səh. 493.

onların hər biri öz yerində bərqərar oldu. Həyatda həmişə bir-birinə qarışan, biri digəri üçün şərt olan bu ünsürlərin vəhdətin-dən bitki, nəbatət yarandı. Bitkilərin sür'ətlə artması, dirçəlməsi isə cürbəcür heyvanları, bütünlükdə canlı aləmi vücuda getirdi.

Göründüyü kimi, Nizaminin vaxtilə “Sirlər xəzinəsi” əsərində kainatın varlığı və yaranması haqqında dini tə’limə əslənar-aq irəli sürdüyü müddəalarla Ərəstunun dilindən şərh etdiyi konsepsiya arasında yerlə göy qədər fərq vardır. Maddi aləmin öz daxili dinamikasına və əqləuyğun fəlsəfənin prinsiplərinə söykənən bu konsepsiya artıq mütəfəkkir şairin kainatın yaranması probleminə tamamilə yeni bir qütbədən yanaşdığını, böyük elmi inkişaf və təkamül yolu keçdiyini göstərir.

Məsələnin sonrakı mərhələsində alimlər Ərəstunun kainatın yaranması haqqında söylədiyi elmi mülahizələrlə əsasən razılaşır və ona qarşı başqa bir sistem, yeni nəzəri konsepsiya irəli sürmürələr. Ancaq mübahisələr Ərəstunun üzvi aləmin və canlı həyatın yaranması üçün əsas şərt kimi meydana qoyduğu dörd ünsürdən hansının ilkin, birinci olması üstündə gedir.

İkinci sözə başlayan Valis belə hesab edir ki, dünyaya təməl hər şeydən əvvəl su olmuşdur. Qızğın hərəkət və çaxnaşma nəticəsində sudan od, odun tə'sirindən isə rütubətli hava əmələ gəlmişdir. Su vaxt keçdikcə qatıldı və həmin qatılıqdan yer ə'yan oldu. Bu cövhələr yerbəyer olandan sonra təbiət və onun qoynunda cahan yarandı. “Sudan bu kainat yarana bilməz” deyənlər qoy bir anlığa canlıları həyata gətirən nütfəni yada salsın. Alimə görə onun sözlərinə bu ən yaxşı sübut, dəlildir.

Filosof Bəlinas isə onun əksinə olaraq, torpağı ön plana çəkir. “İlkin tilsim kimi yaranmış torpaq, qalan tərkiblər də onda-dır ancaq” deyir. Alimə görə, torpağın daimi hərəkəti nəticəsin-də əvvəlcə atəş, sonra da buxar yarandı. Atəşin (yə'ni Günsən) parlaq zərrələrindən ulduzlar meydana gəldi, buxarda isə vəzncə ağır olanlar hərəsi bir mərkəzdə qərar tutdu:

Bunlardan birinci - işıqlı oddur,
Dünyanın ən yüksək tağı da odur.
İkinci - havadır, hərəkətdədir,
Hərəkət etməsə, bilinməz nədir.
Üçüncü - sudur ki, təravət verər,
Hər şeye təmizlik, lətafət verər.
Dördüncü - torpaqdır, tapdayır əyyam,
Tapdanan köksündən toz qalxır müdam.

(“İsgəndərname”, səh. 496)

Alim Fərfuryus öz çıxışında daha çox Valisin dediklərinə ya-xın fikirlər söyləyir və ilk başlanğıc kimi suyu əsas götürür. La-kin o, həmkarlarından fərqli olaraq, yaradılışda İlahi qüvvəni ön plana çəkir və “hələ bu dünyalar yaranmamışdan bir cövhər ya-ratdı böyük yaradan, Tanrıının feyziyə yetirdiyi bu cövhər bir müddətdən sonra dönüb su oldu” deyir.

Filosoflardan Sokrat, Hürmüz, Əflatun da Fərfuryusun dediyi kimi ilk yaradılış anlayışını qadir Allahın adı ilə bağlayırlar. Bu-nunla yanaşı, Əflatun həm də belə hesab edir ki, bütün varlıqlar yoxdan yaranmışdır. Onları yaradan vardan yaratsayıdı, onda ma-yə hər zaman əbədi qalardı. Ona görə də mayədən nəsə doğur-maq-yaratmaq deyil, sadəcə hazır maddədən yeni bir şey qur-maq, düzəltmək deməkdir. Ulu Tanrı ancaq özü bildiyini özü xəlq edir:

Ayrıca yaradıb o, hər gövhəri,
Vasitə olmayıb burda digəri.
Hər gövhər bəzənib kamala yetdi,
Ortadan ixtilaf, ziddiyyət getdi.
Bu zidd qüvvələri bir yerə qatdı,
Ağılı, hünərli insan yaratdı.

(“İsgəndərname”, səh. 499)

Alimlərin ilk yaradılış haqqındaki çıxışlarını səbrlə dinleyən İsgəndər axırda məclisə yekun vurur və göstərir ki, kainatın sı-

lərini dərindən düşünəndə aydın olur ki, bu saysız-hesabsız varlıqları yaranan əzəli bir qüvvə vardır. Siz göyləri yazılı vərəqə bənzətdiniz və hərəniz də onu ayrı cür oxudunuz. Bu onu gəstərir ki, insan xilqətin sirlərini kəşf etməmiş onun haqqında tam doğru, dürüst fikirlər söyləyə bilməz. Hərgah kainatın necə yarandığını dərinden qavrayıb dərk edə bilsəydik, biz özümüz də onu yaratmağa qadir olardıq. Daha doğrusu:

Düşüncə qavrassa bir şeyi əgər,
Şübəsiz özü də onu düzəldər.

(“İsgəndərname”, səh. 500)

İsgəndər böyük filosofların yığışlığı elmi məclisi yekunlaşdırса da, müzakirə olunan məsələlər haqqında son sözü Nizaminin özü deyir və bir növ qiyanı şəkildə ümumi mübahisələrə qoşulur. O, belə qənaətə gelir ki, dünyanın ilk nəqsi bağlananda bunu heç kim görməmişdir. Ancaq şübhəsiz, böyük yaranan başqa varlıqlardan əvvəl, öncə əqli, zəkanı yaratmış və onu öz nüru ilə işıqlandırmışdır. Tanrı xilqətin nəqşini qurub qurtardıqdan sonra əqlin gözünü tutan bütün pərdələri açmış, ona hündür, alçaq, düz, əyri nə yaradıbsa, hamısını görmək, dərk etmək qabiliyyəti bəxş etmişdir. Buna görə də insanın ağlı, zəkası Xaliqin qurduğu ilk gizli nəqşdən başqa mövcud aləmin bütün sirlərini axtarır araşdırmağa, axıra kimi öyrənməyə qadirdir. Beləliklə, Nizami əsrlərlə ciddi mübahisələrə səbəb olmuş ilk yaradılış anlayışı ilə artıq mövcud olan maddi aləm anlayışını bir-birindən ayırrı və həyatı idrak prosesində onlara müxtəlif mövqelərdən yanaşmağın zəruri olduğunu söyləyir. O, dənə-dənə iqrar etdiyi dahiyana bir fikrini yenidən təkrar edərək deyir:

Əql ancaq elə bir yerə yol tapar,
Ki, bilsin nə qədər məsafəsi var.
Qeyb yolu əqləndən hədsiz uzaqdır,
Əql ora nə sayaq yol tapacaqdır?

Əqilli adamdır dünyada o kəs -
Gözü görməyəni qəbul eləməz!

(“İsgəndərname”, səh. 501)

Məclisin sonunda dünyada hər şeyi bilən və hər şeydən xəbər verən Xızır peyğəmbər Nizaminin hüzuruna gelir və ondan soruşur: “Söylə görüm, nə üçün sən öz gizli sözlərini, fikirlərini lal dillərə istinad edirsən? Bu ağıllı kəlamların sahibi özün olduğun halda keçmiş filosoflara verirsən? Çörəyi yad süfrədə yeyib öz süfrənin üstünə pərdə çəkirsən?”. Ustalıqla qurulmuş bu səhnədə oxuculara gizli olan bir çox ümdə məsələlərin, incə mətləblərin üstü açılır.

Mə'lum olur ki, İsgəndərin təşkil elədiyi elmi məclis əvvəlcədən düşünülmüş və dünya ədəbi-fəlsəfi fikir tarixində dənə-dənə istifadə olunan şərti vasitələrdən biridir. Məclisdə qoyulan fəlsəfi sualların, söylənilən elmi fikirlərin, irəli sürülən müxtəlif nəzəri sistemlərin müəllifi mübahisəyə toplaşan filosoflar yox, məhz Nizaminin özüdür. Burada nə deyilibsə, hamısı ancaq onun işıqlı, müdrik təfəkkürünün məhsuludur. Digər tərəfdən belə bir vasitə müəllifə həm də feodal dövrünün amansız qadağalarından, mürtəce, fanatik din xadimlərinin fitnə-fəsadından, özünün dediyi kimi, “dövrün elmə yox, nücumə həvəs göstərən” nəklilərindən qorunmaq üçün lazımlı olmuşdur.

Əslində Nizami elmi məclisi tamamlayarkən son nəticə kimi irəli sürdüyü “əqilli adamlar gözü görməyəni qəbul etməz” tezisi ilə də kifayətlənmir. Sonrakı fikirləri göstərir ki, şair insan idrakinin gələcəkdə daha böyük nailiyyətlər qazancağına, gözə görünməyən, indiyədək gizli qalan sirlərini bir-bir açacağına inanır. Nizami artıq təkcə yaradılanı, maddi aləmi deyil, həm də yaradani öyrənməyi, dərk etməyi zəruri hesab edir. O, öz ağılinin, zəkasının qüdrətinə, nəcib insani əməllərinə görə peyğəmbərlik rütbəsinə çatmış İsgəndərin bir mütəfəkkir kimi ləyaqətini və gələcək planlarını şərh edərək deyir:

Sirli elmləri İsləgendər qədər,
Yoxdu bu dünyada bilən bir nəfər.
O, Rumun, yunanın alimlərindən
Hər elmi öyrəndi möhkəm, dərindən.
Daha ilduzları göydə güdmədi,
Tamam başqalaşdı onun məqsədi...
Bir də yaranışı araşdırmadan,
Axtardı bilsin ki, kimdir yaradan.
İstədi çalışıb sirləri örən
Yeddi qat sürməni silsin tamamən.

(“İsləgendərname”, səh. 503)

Vəssalam! Bu mütfəkkir şairin illər boyu axtardığı, araşdırıldığı fəlsəfi sualların son və qəti cavabıdır.

Nizaminin dini və dünyəvi görüşləri onun ədəbi ırsinin məğzini, mahiyyətini, bütünlükdə elmi-fəlsəfi fikir dünyasının əsasını, açarını təşkil edir. Bu açara yiyələnmədən dahi sənətkarın yaradıcılığını, poetik dünyasının sirlərini hərtərəfli öyrənmək, açmaq, dərk etmək müşkül məsələdir.

NİZAMİNİN MƏHƏBBƏT FƏLSƏFƏSİ

“Xosrov və Şirin”

*Eşq ilə düzəlddim mən bu dastanı,
Doldurdum səsiylə eşqin dünyəni.
Ondan uzaq gəzsin hər cahil insan,
Pay alsın qoy yaxşı oxuyub yazan.*

NİZAMI

Nizami yaradıcılığında eşq, məhəbbət kainatın, bəşər həyatının bütün sahələrini əhatə edən geniş və dərin mə’nalı bir anlayışdır. Mütfəkkir sənətkarın ictimai, əxlaqi baxışlarını, humanist qayə və ideallarını əks etdirən dünyagörüşü, fəlsəfi konsepsiyasıdır. Nizaminin nəzərində eşq həm maddi, həm mə'nəvi aləmin canı, əsasıdır. Kainatı hərəkətə gətirən, idarə edən, yaşıdan və abadlaşdırın eşqin nəfəsi, məhəbbətin tükenməz gücü, qüdrətidir:

Hər şey kainatda cəzbə bağlıdır,
Filosoflar bunu eşq adlandırır.
İlrakı dinləsək söyləyər o da:
- Hər şey eşq üstündə durur dünyada.
(“Xosrov və Şirin”, səh. 50)

Yer üzünün yaraşığı, əşrəfi olan insan da eşqin, məhəbbətin bəhrəsidir, övladıdır. O, öz varlığı üçün məhz bu qadir, ülvi qüvvəyə borcludur. Əger xilqətin canında eşqin toxumu, mayası, hərarəti olmasayıd, insan sevib sevilməsəydi, yer üzündən dirilik səsi gəlməzdi, aləm boş, xaraba qalardı. Eşqsız bu dünyadan heç bir dəyəri, qiyməti yoxdur. “Eşqsız bu dünya soyuq məzarıdır”. Eşqsız keçən gün, həyat-ölüm deməkdir. Eşqsız xilqət -

heçdir, quru neydən başqa bir şey deyildir. “Yalnız məhəbbət qanunu sayəsində insan həyatı mə’na kəsb edir, yalnız onun sayəsində əbədiyyətə qovuşur. Məhəbbət daşın qəlbine yol tapıb, onu əlvanlaşdırır, qiymətini birə-min artırır, çünki məhəbbətin başlıca xüsusiyəti nəcibləşdirmək, bühlurlaşdırmaqdır. Məhəbbət toxunduğu hər kəsi, hər şeyi yaxşılaşdırır, gözəlləşdirir, xeyirxah və xoşbəxt eləyir”¹. İnsan yalnız eşqin qulu olmalıdır, çünki eşqin yolu ən doğru yoldur. Həyatda eşqin dərgahından müqəddəs, mehrabından uca heç nə yoxdur. Bu dünya eşq, məhəbbət evidir, ondan gözəl bir yer, asudə məkan tapmaq çətinidir. “Ancaq eşq evində rahatlıq vardır”. “Nə qədər dünyada alıb-verirsən nəfəs, sən eşqin dərgahını döyməyə göstər həvəs”. Eşqdən başqa yerdə qalan nə varsa, boş söz, oyun-oyuncaqdır. Bir sözlə:

Eşqin yanğıısından gözəl şey nə var?
Onsuz nə gül gülər, nə bulud ağlar.

(“Xosrov və Şirin”, səh. 19)

Şərqedə, XII əsr feodal şəraitində “eşqin qulu ol ki, doğru yol odur” tezisini irəli sürmək, məhəbbəti bütün maddi-mə’nəvi aləmin, ictimai-etik münasibətlərin əsası, mayası adlandırmaq sənətkardan son dərəcə böyük hünər, cəsarət tələb edirdi. Bu əslində insanın şəxsi azadlığını, qadirliyini hər vasitə ilə danan, təfəkkürünü, idrakını şübhə altına alan, bütünlükdə fəaliyyətini, taleyini kənar bir qüvvənin varlığı, iradəsi ilə bağlayan hakim ideologiyaya, mistikaya qarşı çıxməq, onu dolayı yolla olsa da, inkar etmək demək idi. “İnsan eşqin qulu olmalıdır” hökmü şübhəsiz “insan öz fərdi dünyasının, öz mənliyinin və iradəsinin qulu olmalıdır” kimi səslənirdi. Daha doğrusu, insanın qəlbini, təxəyyülünü hər cür sxolastikadan, əsarətdən azad və müstəqil

1. R.Əliyev. “Nizaminin “Yeddi gözəl” poeması” (“Yeddi gözəl” əsərinə müqəddimə), Bakı, 1983, səh. 13.

görmək arzusunu ifadə edirdi. Nizami humanizminin, insana inam və məhəbbət fəlsəfəsinin əsasında da məhz belə nəcib və mütərəqqi bir ideya dayanır. Şair belə hesab edirdi ki, məhəbbətin əvvəli, sonu yoxdur. O, varlığın özü kimi daimi, bitib-tükənməzdır. Həyat, insanlıq kimi əbədi, ölməzdir:

Məhəbbət odur ki, odu sönməsin,
İnsan yaşadıqca üzü dönməsin.
Həqiqi məhəbbət bir məhəbbətdir,
İlki də, sonu da əbədiyyətdir.

(“Leyli və Məcnun”, səh. 95)

Məhəbbət təkcə yüksək mə’nəvi-əxlaqi keyfiyyət deyildir, o həm də məsləkə, əqidə ilə bağlı bir anlayışdır. Məslək, iradə sahibi olmayan insan varlığında məhəbbəti qorumağa, yaşatmağa, onun böyük fədakarlıq tələb edən əzab və iztirablarına dözməyə qadir deyildir. Məhəbbət insanın qəlbini odlara qalayıb, ürəyini “atəşdə kabab etsə də”, onun dili lal olur. Əsl aşiq Səməndər quşuna oxşamalıdır, şam kimi atəşdə sakit, gilə-gilə yanmalıdır. Vüsala çatmaq üçün hər cür əzab-əziyyətə dözməyi bacarmalıdır, səbərli, təmkinli olmalı, mətanət, dəyanət nümunəsi göstərməlidir:

Məslək ilə toxunar eşq arğacı dünyada,
Pambıq kimi dididdirdi eşq həllaci dünyada.
Eşq oduna dözmədi, yandı bağıri qönçənin,
Ağzını açan gündən qandı bağıri qönçənin.
Eşqin gizli sərrindən hansı ərdir xəbərdar?
Könüllərin eşqindən könüllərdir xəbərdar?...
Susan aşiq sükütlə yar vəslinə qovuşar,
Təlaş nədir, təmkinle öz əslinə qovuşar.

(“Sirlər xezinesi”, səh. 143)

Nizamiyə görə, məhəbbət həm də səmimiyyətin, qarşılıqlı e’timadın, ülfətin, ictimai-əxlaqi təkamülün əsasıdır. Bəşər “eş-

qin gülgün meyindən” murada yetmişdir. Eşq təkcə ürəkləri, sevən qələbləri deyil, həm də bütünlükdə cəmiyyəti, insanlığı birləşdirən, ucaldan, birgə asayışə aparan ülvi bir qüvvə, bəşəri duyğudur:

Ülviyət timşalı tək ucalmağa çalış sən,
Ülviyət göylərindən öc almağa çalış sən.
Ülvi eşqə can atır əsl insan cahanda,
Bəşər ülvi eşqiylə qazanıb şan cahanda.

(“Sirlər xəzinesi”, səh. 99)

Buradan çıxış edərək, Nizami eşqə, məhəbbətə dərin ictimai-fəlsəfi mə’na verir, onu cəmiyyətin, insan həyatının ümdə qayğıları və əxlaqi-etik problemləri ilə bağlayır. Xalq şairi S.Vurğunun dediyi kimi: “Nizaminin təsəvvüründə məhəbbət adı insan məhəbbətindən geniş və güclüdür. Biz burada sadəcə məhəbbətlə qarşılaşmırıq, sözün geniş mə’nasında Nizaminin insanpərvərliyi ilə qarşılaşırıq. O, öz dövrünün vətəndaşlarını və hökmardalarını insanpərvərliyə, biri-birini başa düşməyə çağırırdı, ədalətli olmağa, qanunsuzluğu və zorakılığı ləğv etməyə çağırırdı. Nizami adı insan məhəbbəti anlayışına insan humanizminin hər şeyə qalib gələn qüvvəsini, insan həyatının və insan həqiqətinin əsasını təşkil edən bütün şüurlu və gözəl amilləri daxil etmişdir”¹.

Nizaminin ikinci böyük əsəri olan “Xosrov və Şirin” poemasının əsasında da məhz belə mütərəqqi bir məzmun, ictimai-əxlaqi qayə, “insan həyatının və insan həqiqətinin əsasını təşkil edən” yüksək bəşəri ideal dayanır. Buna görə də “Xosrov və Şirin” poeması dünya ədəbiyyatı tarixində məhəbbət mövzusuna həsr olunmuş əsərlər içərisində xüsusi yer tutur.

Məhəbbət bəşəri mövzudur. Nizami bu mövzuya yeni ruh, yeni məzmun vermiş, məhəbbəti insan ləyaqətinin zirvəsi, onun

ülvi duyğusu, ölməz mə’nəvi sərvəti kimi təsvir etmiş, yüksək ideal, ictimai məfkurə, fəlsəfi sistem səviyyəsinə qaldırmışdır. İdeal, məfkurə isə işlə, əməllə, insanın öz səadəti, müstəqilliyi, azadlığı uğrunda apardığı mübarizə ilə bağlı bir anlayışdır. Onun arxasında həmişə bu və ya başqa ictimai fikir, qayə və dünyagöruşü dayanır.

Nizami humanizminin əsasında insanın qadirliyinə, əqli-mə’nəvi qüdrətinə dərin inam hissi ilə yanaşı, onun azadlığı, müstəqilliyi, səadəti uğrunda ardıcıl mübarizə ideyası dayanır. Şair yaxşı başa düşürdü ki, yaşadığı cəmiyyətdə, özbaşınlıq, dərəbəylik üzərində qurulmuş feodal dünyasında insan, xüsusi-lə zəhmət adamı ağır zillət içərisində yaşayır, onun hüquq və lə-yaqəti amansızcasına tapdalanır, təhqir olunur. Yer üzündə zülm, haqsızlıq baş alıb gedir, qanunlar azgrün, əyyaş hökmdarın, hakimlərin, nadan dərgaların əlində oyuncaga çevrilmişdir, insaf, mərhəmət ərşə çəkilmişdir. “İnsanlığın parlaq gövhəri” - onu birləşdirən, ucaldan məhəbbət hissi itmiş, insanda ən ali keyfiyyət olan “insanlıq ölmüşdür”.

Bəşəriyyətin düşdürü bu ağır vəziyyət, mə’nəvi-əxlaqi tə-nəzzül humanist şairi bütün ömrü boyu düşündürmiş, daxilən narahat etmişdir. Buna görə də o, həmişə mövcud cəmiyyətin ictimai-əxlaqi normalarını dəyişdirmək, islah etmək, insanlığı mə’nəvi təkamülə, ədalətə, haqqqa qovuşdurmaq üçün yollar ax-tarmış, insan ləyaqətini alçaldan, onu miskin və qul vəziyyətdə saxlayan bütün qayda-qanunlara öz kəskin e’tirazını bildirmişdir.

Nizami daim bəşəriyyətin taleyini düşünen, bəşəriyyət üçün ağlayan bir şair olmuşdur. Məhz belə mütərəqqi, işıqlı bir ideal - insan səadəti uğrunda mübarizə ideyası onu istər-istəməz ya-sadığı mühitlə üz-üzə qoymuş və həmişə onunla müxalifətdə yaşamağa məcbur etmişdir. Vaxtile dahi ədibimiz C.Məmməd-quluzadə Nizaminin dünyagörüşünü, sənətkar şəxsiyyətini, ya-radıcılıq məramını məhz bu cəhətdən yüksək qiymətləndirərək, çox lakonik, “Molla Nəsrəddin” üslubuna uyğun bir dildə yazır-

1. S.Vurğun. Əsərləri, altıncı cild, Bakı, 1972, səh. 16.

dı: “O, büyük şair idi. Onun xəyalı bə’zən göylərə qalxır, bə’zən yerlərə enirdi. Göylərə qalxanda insanlıq üçün ağlar, yerlərə enəndə şahlar üçün banlayardı. Onu ağladan vicdanı, banlardan yaşadığı mühit idi”.¹

Nizaminin məhəbbət konsepsiyasına görə, yer üzündə haqqı, ədaləti bərpa etmək, insana “insanlığın itmiş gövhərini”, yə’ni insan varlığının əsası olan hörməti, ülfəti, bəşəri ləyaqəti qaytarmaq üçün, hər şeydən əvvəl, onun özünü yüksək ictimai-əxlaqi prinsiplər əsasında tərbiyə etmək, mə’nəvi təkamülə çatdırmaq lazımdır. Bu tərbiyə və mə’nəvi təkamülün ən düzgün, ən ali və sıvanılmış yolu hər bəşəri, həm də ilahi məhəbbətdir. Büttün kamil tərbiyə üsullarının, nəcib, ülvı fikir və duyğuların, əxlaqi tə’limlərin mayası məhəbbətdən yoğrulmuş, insan ləyaqətinə hörmət və qayğı üzərində qurulmuşdur. Məhəbbətdən, bəşəri ülfətdən kənar, uzaq nə varsa, hamısı insanlığın ali məramına, şərəfinə ziddir, onu daxilən şikət və cılız vəziyyətə salır, yaramaz, fəna əməllərə aparıb çıxardır, vəhi ehtirasların quluna, zalima, müstəbidə çevirir, yer üzərinə saysız-hesabsız bəla, müsibət gətirir, ictimai inkişafın, tərəqqinin, əqli-mə’nəvi intibahın qarşısına sədd çəkir, bütünlükdə cəmiyyəti çürüdür, tənəzzülə, fəlakətə aparıb çıxardır.

Nizami yaşadığı tarixi şəraitə, dövrün məntiqinə uyğun olaraq belə hesab edirdi ki, cəmiyyəti müsibətlərdən, bəşəri, mə’nəvi tənəzzüldən xilas etmək üçün ilk növbədə milyonlarla adı insanın taleyini həll edən hakim təbəqələrə, hökmdarlara, böyük ixtiyar və imtiyaz sahiblərinə tə’sir göstərmək, onları mə’nən dəyişdirmək, insana məhəbbət və ədalət ruhunda tərbiyə etmək lazımdır.

Şair “Xosrov və Şirin” poemasında da məhz bu yolla getmiş, əsəri üçün əsas qəhrəman seçdiyi qədim dövrün tanınmış tarixi şəxsiyyətlərindən biri olan Sasani hökmdarı Xosrov Pərvizin həyatı, şəxsiyyəti, mə’nəvi-əxlaqi təkamülü fonunda zəmanəsi-

nin hakimlərinə ibrət dərsi verməyə çalışmış, onları öz əməl və rəftərlarında ayıq, huşyar olmağa çağırılmışdır.

“Xosrov və Şirin” sadəcə nəzmə çəkilmiş tarixi xronika deyildir. Yarandığı dövrün qayğı və ehtiyacları ilə çox yaxından səsləşən müasir mündəricəli bir əsərdir. Nizaminin bədii təfəkküründən, yaradıcı təxəyyülündən qidalanan, formalaşan, onun böyük ictimai qayə və ideallarını, məhəbbət fəlsəfəsini gözəl boyalarla əks etdirən parlaq sənət nümunəsidir.

“Xosrov və Şirin” poemasında Nizami məhəbbəti, hər şədən əvvəl, insanı aliləşdirən, ucaldan, əxlaqi qəbahətlərdən, nəqis əməllərdən qoruyan, mə’nəvi təkamülə çatdırınan ali bir qüvvə, yüksək tərbiyə vasitəsi kimi təsvir və tərənnüm edir. Poemadan bəhs edən müəlliflərin demək olar ki, hamısı bu əqidədir ki, əsərin baş qəhrəmanı Xosrovu adil hökmədar və kamil insan səviyyəsinə qaldıran, mə’nən dəyişdirən, tərbiyə edən əsas qüvvə, əxlaqi tə’lim bütün başqa tə’sir vasitələrindən yüksəkdə dayanan pak və ülvı məhəbbət ideyası olmuşdur. Bu cəhətdən bir şair kimi Nizami ırsinə çox yaxından bağlı olan, onun parlaq romantik sənətinə, poetik dühasına pərəstiş edən S. Vurğunun fikir və mülahizələri daha səciyyəvidir: “Biz qəti surətdə və inamlı deyə bilərik ki, Nizami heç bir tarixi süjeti onun konkret tarixi mə’nasında götürməmiş və işləməmişdir. Bütün tarixi xronikalar, yaxud hadisələr Nizami üçün öz mütərəqqi, tamamilə orijinal fikirlərini və ideyalarını ifadə etmək vasitəsidir. “Xosrov və Şirin” poemasında İran müstəbidə olan şahın obrazı tədricən dəyişir və şah həqiqi insana çevrilir. Soruşa bilərsiniz: müstəbid şahın bu qədər inandırıcı mə’nəvi dəyişmə prosesi hansı səbəblər sayəsində baş verir? Əlbəttə, bu dəyişmə şahın yüksək mənsəbindən, yaxud varisi olduğu saray ən’ənələrinin tə’sirindən baş vermir, onu əhatə edən ictimai mühitin əxlaq normalarının və qanunlarının tə’siri nəticəsində baş verir. Xosrovu Azərbaycan qızı Şirinin böyük məhəbbəti dəyişdirir. Məncə, poemanın əsas mərkəzi obrazı nə Xosrovdur, nə də Şirin, məhəbbətdir! Həmin o qadir insan məhəbbəti ki, bütün kobud

1. “Molla Nəsrəddin” jurnalı, 1925, N 44.

qüvvələr, bütün qanunlar və ən'ənələr, duyğular və düşüncələr, hamı və hər şey ona tabedir".¹

Bu həqiqəti poemanın əvvəlində kitabın ictimai-fəlsəfi məzmunundan, onun izlediyi qayə və məqsədlərdən danışarkən Nizaminin özü də e'tiraf edərək yazdı:

Eşqsız təndə can görmədiyimdən,
Ürəyimi satıb can almışam mən.
Eşqdən dünyaya saldım dumanlar,
Əqlin gözlerini etmişəm xumar.
Eşq ilə düzəltdim mən bu dastanı,
Doldurdum səsiylə eşqin dünyani.

(“Xosrov və Şirin”, səh.50)

Bədii tezis xarakteri daşıyan bu sözlər bütünlükdə “Xosrov və Şirin” poemasının məzmun və mündəricəsini eks etdirir. Doğrudan da, poemanın canı və baş qəhrəmanı ülvı məhəbbətdir. Əsərdə təsvir olunan bütün obrazların və onlarla bağlı hadisələrin ictimai-əxlaqi mahiyyəti, xüsusilə Xosrov, Şirin, Fərhad kimi baş qəhrəmanların həyatı, şəxsiyyəti, xarakteri, mə'nəvi-əxlaqi məziyyətləri məhz bu ali, romantik məhəbbətə münasibətdə, onun işığında, axarında açılır, formalaşır. İnsanı mə'nən ucaldan, aliləşdirən, nəcib, xeyirxah əməllərə qovuşdurən eşq, məhəbbət bu qəhrəmanlar üçün çətin sınaq, dəyanət meydana, sözün əsl mə'nasında ağır və əzablarla dolu bir imtahana, hünər və şəxsi ləyaqət məktəbinə çevrilir, onların daxili aləmini, hansı qayə və əməllərin sahibi olduqlarını bütünlükə eks etdirir, üzə çıxardır.

Poemada Şirin, Fərhad ali, hər şeyə qadir məhəbbətin əbədi simvolu, real, canlı təmsilçiləridirlər. Xosrov isə bu məhəbbətin qüdrətiylə dəyişən, alicənab insan və adil hökmdar səviyyəsinə yüksələn bir şəxsiyyətdir. Nizami bütün əsər boyu Xosrovun

həm bir şahzadə, hökmdar kimi ictimai fəaliyyətini, həm də fərdi-psixoloji qayğılarını, daxili iztirablarını məhz bu istiqamətdə təsvir və tərənnüm edir. Məhəbbətin nəyə qadir olduğunu zəngin və mürəkkəb xarakterə malik bir insanın həyatı və taleyi fonunda əyanılışdırır, onun yüksək əxlaqi-fəlsəfi bir məziyyət, ölməz bəşəri keyfiyyət olduğunu real şəkildə nümayiş etdirir.

Nizami Xosrov obrazını statik formada, əvvəlcədən hazırlanmış sxem şəklində təqdim etmir. Onun şəxsiyyətini, daxili aləmini dinamik inkişafda, şübhə və tərəddüdlərlə dolu gərgin psixoloji mübarizələrdə, mürəkkəb insan taleleri ilə daimi təmasda, müxtəlif hadisə və münaqışələrin, real həyatı qayğı və ehtiyacların axarında açır, təqdim edir. Xosrovun bir insan və hökmdar kimi inkişafı, mə'nəvi təkamülü bir neçə mərhələdən keçir.

Poemanın əvvəlində Nizami Xosrovun körpəlik, uşaqlıq, gənclik illəri, tərbiyəsi, onu əhatə edən mühit, saray həyatı və “əl üstə - səxavət, ayaq üstə - dini” rəhbər tutaraq, ölkəni idarə edən, ədalət və mərhəmət sahibi kimi tanınmış atası Hürmüz haqqında mə'lumat verir. Mə'lum olur ki, həm sarayın, həm də bütün ölkənin sevilməsi olan şahzadə ağılli, tərbiyəli, igid, biliyi, zəkası ilə hamını heyran qoyan, “dəniz incisi”, “nur çırığı” kimi gözəl, yaraşlıqlı bir gəncdir.

Sözünün şöhrəti düşdü cahana,
Dəniz kimi səpdi dürrü hər yana...
Şirlər pəncəsinə pəncə verərdi,
Qılıncla sütunu yerə sərərdi...
Az müddətdə dərya bilik qazandı,
Her fənni düşündü, hər elmi qandı.
Qafıl ürəyinə bilik yol açdı,
Şahlıq rütbəsinə gəlib yanaşdı.

(“Xosrov və Şirin”, səh. 56)

Bunlar Xosrovun bir insan kimi xarakterini müəyyənləşdirən

1. S.Vurğun. Əsərləri, altıncı cild, Bakı, 1972, s. 15-16.

ilk cizgilərdir. O, bu nəcib və gözəl keyfiyyətləri onu əhatə edən tərbiyəçilərin, "fikriylə göylərə ucalan", "ağlı, iste'dadı güntək parlayan" müəllimi Büzürgümidin, xüsusilə "ədaləti ilə yer üzünü abad", "insanları zülmədən azad" etmiş atası Hürmüzungün böyük qayğısı və məhəbbəti sayəsində qazanmışdır.

Lakin tezliklə aydın olur ki, bütün bu yaxşı keyfiyyətlər Xosrovun kamil bir insan kimi formalaşması üçün kifayət deyilmiş. Onun təbiətində ziddiyətli və naqis cəhətlər hələ çoxdur. O, mənsəbini, şahzadəlik qürurunu başqalarından üstün tutur, atasının qoymuş ədalətli və hamı üçün bərabər olan qanunları pozur, şəxsi kef məclisi təşkil edərək kəndlilərin, rəiyətin hüququnu tapdalayır, onlara böyük zərər vurur, bu azğın hərəkətinə görə xalqın və doğma atasının qəzəbinə dütçar olur, ağır cəza alır. Nizami bu hadisəyə dərin ictimai-tərbiyəvi mə'na verir, onu yaşadığı dövrün qayğı və ehtiyacları, feodal özbaşinalığı fonunda qiymətləndirərək təəssüflə yazırı:

Doğma bir övlada əvvəl nə sayaq,
Ədalətlə cəza verilirdi, bax!
Hanı o ədalət, o insan hanı?!
Vərə öz oğluna belə cəzanı.
İndi yüz yoxsulun tökülsə qanı,
Nahaq qan tökənə bir cəza hanı?

(“Xosrov ve Şirin”, səh. 59)

Doğrudur, Xosrov böyük qəbahət işlətdiyini başa düşür, boy-nuna kəfən salaraq, el ağsaqqalları ilə birləşdə atasının hüzuruna gəlir, öündə torpağa çökür, göz yaşı tökür, hələ ağızından süd qoxusu gələn uşaqlığını söyləyir, günahını səmimiyyətlə boynuna alır, aman istəyir. “Bu boynum, buyur al, bu da ki, xəncər, Öldür, günahkaram, suçluyam əgər” - deyir. Atasının, el ağsaqqallarının səbri, müdrikliyi, böyük insanı məhəbbəti və özünün səmimi e'tirafı gənc şahzadəni ağır cəzadan xilas etsə də, bu hadisə onun üçün illər ciddi sınaq və iibrət dərsi olur.

Xosrov üçün həm insan, həm də bir hökmdar kimi əsl sınaq və imtahan yolу Bərdə gözəli Şirinlə tanışlıqdan sonra başlayır. Şirinin varlığı, ülvı məhəbbəti onun üçün sözün həqiqi mə'nasında idrak və tərbiyə məktəbinə, fədakarlıq, insani ləyaqət timsalına, e'tibar, sədaqət, əzm və iradə nümunəsinə çevirilir. Saray rəssamı, Xosrovun yaxın dostu, sirdəsi və məsləhətçisi Şapur Şirinə Xosrovu belə təqdim edir:

Orda nurdan doğmuş dünya taparsan,
Gözlərin nurudur, özü də cavan,
Maraqlı, zirək və ayyıq igiddir,
Ülfətdə ceyrandır, qəzəbdə bir şir.
Bir güldür ki, hələ görməmiş xəzan,
İlk bahar gəncliyi öyrənmiş ondan...
Nəsəbini sorsan, söyləyim: Cəmşid,
Həsəbini sorsan, günəşdir, eşit!

(“Xosrov ve Şirin”, səh. 79-80)

Ancaq sonrakı hadisələr göstərir ki, Xosrov bu yüksək mə'nəvi-əxlaqi keyfiyyətləri həyatda, əməldə doğrultmur. O, Şirini ürəkdən sevdiyinə baxmayaraq, sədaqət yolunda imtahan-dan çıxa bilmir, bərk ayaqda ona xəyanət edir, dəyanətsizlik göstərir, dönə-dönə verdiyi əhdinə, peymanına vəfasız çıxır. Çünkü Xosrov məhəbbətin son dərəcə ali, nəcib, pak, hər cür ri-yadan və ləkədən uzaq bir hiss, müqəddəs bəşəri keyfiyyət ol-duğunu yaxşı dərk etmir, ona hər şeyi öz nəfsinə, iradəsinə qur-ban verməyə adət etmiş bir şahzadə, ağa kimi yanaşır, adı zövq, əyləncə vasitəsi kimi baxır. O, məhəbbətə bu cür yanlış, qeyri-ciddi münasibətdən uzun müddət uzaqlaşa bilmir, beləliklə, həm özünü, həm də Şirini saysız-hesabsız iztirablara, ürək ağrısına düşər edir.

Xosrov əvvəller bir hökmdar, dövlət başçısı kimi də istənilən səviyyədə dayanır, ölkəni ləyaqətlə idarə edə bilmir. Onda hələlik müdriklik, qarşısına çıxan siyasi-ictimai suallara səbrlə,

təmkinlə yanaşmaq, tam cavab vermək, çətinliklərə mərdliklə sinə gərmək, ölkəni fitnə-fəsadlardan, düşmən həmlələrindən qorumaq, hadisələrə ayıq gözlə baxmaq, yaranmış vəziyyətdən düzgün nəticə çıxartmaq bacarığı çatışır. Atası öldükdən sonra taxt-tac sahib olan Xosrov tezliklə öz əsl borcunu, işini unudur, gecə-gündüz eyş-işrət məclisləri təşkil edir, şərab içir, “günlərini həmişə ovda, qonaqlıqlarda” keçirir. Belə bir şərait tədricən ölkəni ağır vəziyyətə salır, xalqın böyük narazılığına, üsyana səbəb olur:

Şahənşah gördü ki, bəxti yatmışdır,
Xalq üz döndəmişdir, onu atmışdır.
Qızilla bəxtinə qüvvət verirdi,
Pulla düşməninə güc göstərirdi.
Bir gün düşmən gəlib saraya çatdı,
Rəhiyyət əlini taxta uzatdı...
Düşündü ki, tacdan baş qiymətlidir,
Çıxdı aralıqdan, düşmədi əsir.

(“Xosrov ve Şirin”, səh. 115)

Xalqdan və ordudan əli üzülən Xosrov çıxılmaz vəziyyətə düşür, xəlvətcə sarayı tərk edir, Bərdəyə Şirinin yanına qaçır. Ancaq Xosrov burada da istədiyinə nail ola bilmir, tezliklə məhəbbət aləmində də məğlubiyyətə uğrayır. Doğrudur, Şirin onu şaha layiq bir hörmətlə, təmtəraqla qarşılıyor, günlərini şən, qayğısız keçirmek üçün hər cür şərait yaradır, böyük ülfət, ehtiram və məhəbbətlə əhatə edir. Lakin biləndə ki, Xosrov taxt-tacını atıb qaçıb, varisi olduğu dövləti, hakimiyyəti həmişəlik yadların əlində qoymaq istəyir, onu ağır məzəmmət edir. Tədrisən onu başa salır ki, “dünyanın yarısı əgər xoş gündürsə, yarısı yaxşı ad qoymaq üçündür”, əsl kişi, əsl igit, ər eyş-işrətdən, eşqbazlıqdan əvvəl vətəni, xalqı, səltəneti haqqında düşünməlidir. Hökmədar hər işdə yubansa da, ölkəsini, səltənetini, şərəf və ləyaqət rəmzi olan taxt-tacını qorumaqdır. Cün-

ki “bütün tarix boyu şahlara baxsan, görərsən qazanmış daim cəld olan”. Başqa cür düşünmək, hərəkət etmək ağılsızlıq nişanəsidir, igitə, hünər sahibinə yaraşan iş deyildir:

Ayağı zəncirli, əlində bir cam,
Sərxoş bir nəfərdən əql ummaz adam.
Mən durmuşam burada, şahlığı al sən,
Öz təxtini qaytar, əlindəyəm mən...
Cavansan şir kimi, cəsarətin var,
Tacidar olmağa ləyaqətin var.
Ölkəni fitnədən xilas edərək,
Qüdrətini göster bir dəfə grek...
Kömək eleyərəm mən də bacarsam,
Bacarmasam, dua edərəm müdam.

(“Xosrov ve Şirin”, səh. 143-144)

Beləliklə, Xosrov ikinci ibrət dərsini alır. Birinci dəfə onu rüsvayçılıqdan atasının mərhəməti, ikinci dəfə isə onu öz varlığından çox sevən Şirinin ağılı, müdrik tövsiyələri və ülvi məhəbbəti xilas edir. Bu hadisədən sonra Xosrov Şirindən küsür, özünə haqq qazandırmaq üçün müxtəlif bəhanələrə əl atır, “sənin eşqin məni tacdan eylədi, sən etdin dünyada məni avara, belə qara günlü, belə biçarə, qonaqdım, təklifimi vaxtında bildim” - deyərək Bərdəni tərk edir. O, nicat üçün Ruma gedir, Qeyşərin qızı Məryəmlə evlənir və onun köməyi ilə yenidən Kəyan taxtına sahib olur.

Gözləmək olardı ki, həyatda ağır sinaqlardan çıxmış Xosrov hakimiyyət başına qayıtdıqdan sonra əvvəlki xislətindən və işlətdiyi qəbahətlərdən artıq əl çəkəcəkdir. Lakin belə olmur. O, işləri bir qədər sahmana düşən kimi yenə saygısız həyat keçirməyə başlayır. Vaxtilə Şirinə: “Qəlbimi al apar, nigarım sənsən, səndən yaxşısı yox, dildarım sənsən, səni başqasına dəyişsə gözüm, o göz düşsün gözdən, bax, budur sözüm” - dediyi halda, dönə-dönə ona xəyanət edir, əhdini, peymanını pozur.

“Hər ikisi olsa, həm şahlıq, həm yar, ürək də şahlıqdan bı
ləzzət alar” xülyası ilə yaşıyan Xosrovun qəlbində daim iki
hiss, iki qüvvə çarpışır, mübarizə aparır. O, rəyasət, hakimiyət
eşqi ilə məhəbbət arasında tərəddüd edir, bir yandan “bəxtim
yüz ölkəni ver desə yenə, vermərəm yarımin bircə telinə” deyir-
sə də, o biri tərəfdən tac-taxtdan, şöhrət, mənseb eşqindən əl
çəkmək istemir, ən ciddi məqamlarda isə ikinci amilə üstünlük
verir:

Dövlətdən əl çəkmək bir fayda verməz,
Mühakimə etməz dövlətlə heç kəs.
Hasil olarmı heç dövlətsiz murad?
Tapılmaz dövlətdən daha yaxşı ad.
Arzular dövlətlə olmuşdur hasıl,
Quş da tora gələr dən olanda bil...
Dövlətdir hər işi işıqlandıran
Dövlətsiz olmaqdan uzaqlaş hər an.

(“Xosrov ve Şirin”, səh. 152)

Xosrovun mə'nəvi-əxlaqi təriyiyində, daxili təkamülündə Fərhadla qarşılaşlığı səhnələrdə çox böyük dəyişiklik baş verir. O, ilk dəfə Şirini ilahi bir məhəbbətə sevən, eşq aləmində onunla açıq rəqabətə girməyə qadir olan çox ciddi bir rəqiblə üz-üzə gəlir. O, biləndə ki, Fərhad mərd, ağıllı, “həndəsə elmin-
də xariqə saçan”, “daşlara dəmirlə Çin nəqşı çəkən”, “tişəyələ
qart daşı mumə döndərən” nadir sənətkar, əzəmeti ilə adamları
heyran qoyan dağ gövdəli bir gəncdir və Şirin onun da odlu, son-
suz məhəbbətinə böyük rəğbətlə, ehtiramla yanaşır, dərin təşviş
hissi keçirir, narahat olur. Bu xəbər Xosrovu həm sarsıdır, həm
də onun qəlbində yenidən Şirinə qarşı dərin məhəbbət hissi
oyadır. Çətin vəziyyətə düşən hökmdar Fərhadı sevdasından
döndərmək üçün müxtəlif yollar axtarır. Ağıllı, dünyagörmüş
adamlar ona belə məsləhət verir:

Sevdanın dərmanı qızıldır, qızıl,
Qızilla dərdinə onun çarə qıl,
Əvvəl çağır onu, yüz min ümid ver,
Başına qızıl səp, səxavət göstər.
Yar nədir, dindən də azar yolunu,
Ayırar Şirindən bu şirin onu.

(“Xosrov ve Şirin”, səh. 192)

Eşqin, məhəbbətin qüdrətini, ilahi mə'nasını hələ də yaxşı
dərk etməyən, hər şeyi öz ağa, hökmdar psixologiyası ilə ölçən
Xosrov dərhal bu təklifi bəyənir və Fərhadı qızıl, cəvahirat va-
sitəsi ilə ələ almaq, müxtəlif və'dlərlə Şirindən uzaqlaşdırmaq
qərarına gəlir. Lakin Xosrov istədiyinə nail ola bilmir. O, Fərha-
din polad iradəsi, dəyanəti, xüsusiət dərin ağılı, zəkası qarşısın-
da geri çəkilməyə məcbur olur. Necə deyərlər: daş qayaya rast
gəlir. Xosrov Fərhadın simasında bütün varlığı ilə sevən və bu
sevginin yolunda hər cür çətinliyə, fiziki, mə'nəvi əzablara döz-
məyə, hətta ölümə belə getməyə hazır olan, sözü, əməli bütöv,
mərd, qorxmaz, fədakar, böyük qəlbə, saf, təmiz mə'nəviyyata
malik bir aşiqlə, məhəbbət cəfəkeşini ilə qarşılaşır. Bu gəncin hər
bir hərəkatı - oturuşu, duruşu, vüqarı, ləyaqəti və mə'rifətlə do-
lu cavabları, yüksək insani keyfiyyətləri, daxili mədəniyyəti
onu heyran qoyur.

Xosrov Fərhadla görüşdükdən sonra başa düşür ki, sevib se-
vilmək adı hiss, əyləncə deyil, fədakarlıq, qəhrəmanlıqdır, vü-
sal yolunda candan keçmək, baş qoymaq lazımdır. Eşqin, mə-
həbbətin qarşısında heç bir qüvvə dayana bilməz. O, həyatda
hər şeydən üstün, güclü və alidir. Əsl məhəbbəti heç bir mən-
səblə, daş-qasıla, qızilla satın almaq, dəyişmək mümkün deyil-
dir. O heç vaxt satılmır, onun çəkisi, qiyməti yoxdur. Beləliklə,
Fərhad özünün saf məhəbbəti, təmiz mə'nəviyyəti və faciəvi
ölümü ilə Xosrova əsl ibrət dərsi verir, ona eşq aləmindən hələ
də xəbərsiz, qafıl olduğunu sübut edir.

Fərhadın nakam məhəbbəti, uğursuz taleyi, mərdanə ölümü

təkcə Şirinə deyil, Xosrova da ağır tə'sir göstərir. O, öz xəyanətkar əməlindən peşman olur, vicdan əzabı çekir, gec də olsa ləyaqətsiz bir iş gördüyünü başa düşür. O, Şirinə yazdığı üzrxahlıq məktubunda bunu səmimiyyətlə e'tiraf edir, Fərhadın eşq yolunda qurban getməyini yüksək qiymətləndirir, ondan nümunə götürməyi həm özü, həm də başqaları üçün vacib sayır:

Sevginin şərtləri belə gərəkdir,
Sədaqət, məhəbbət məhz bu deməkdir...
Ağlamaq lazımdır qərib ölmüşə,
Ağlasın Fərhada dünya həmişə.
Belə bir aşiqi qəm öldürdü bax,
Biz neçə insaniq ibrət almasaq?

(“Xosrov və Şirin”, səh. 213)

Fərhadla bağlı epizodlarda Nizami müxtəlif zümrələrdən olan, müxtəlif tərbiyə məktəbi keçmiş iki gənci, iki aşiqi üz-üzə qoyur və çox dərin, müdrik fikirlər söyləyir, maraqlı, ibrətamız müqayisələr aparır. “Pəhləvan üz-üzə cüt gələ - xoşdur, cüt bül-bül oxuya bir gülə - xoşdur” - deyən şair həm hünərdə, dəyanətdə, həm də eşqə, məhəbbətə münasibətdə üstünlüyü Fərhada verir, ona daha böyük rəğbətlə yanaşır, bu mərd, eyilməz qəhrəmanın hünərini, ülfətinini, eşqə sədaqətini yüksək qiymətləndirir, vəsfini göylərə qaldırır. Fərhadın Şirinə müraciətlə dediyi aşağıdakı sözlərdə bu həqiqət daha aydın şəkildə öz ifadəsini tapmışdır:

Səni sevən bircə mənəm ki, hər gün
Fəryad qoparıram vüsalın üçün...
Dağlardan artıqdır mənim qüvvətim,
Orduları pozar mənim qüdətim.
Canlı öldürməkçün qılınçı çəksəm,
Şəbdiz, Xosrov durmaz qarşısında bir dəm.
Mən qalib də çıxsam, məğlub da, hər an,
İnan ki, üstünəm yenə də ondan.

(“Xosrov və Şirin”, səh. 200)

Fərhadın böyük, nəcib əməlləri, eşq yolunda göstərdiyi son-suz dəyanəti, yüksək mə'nəviyyatı bir tərəfdən Xosrovun xəbis, riyakar simasını, namərd təbiətini açıb üzə çıxardır, digər tərəfdən Şirini alicənab insan, nəcib bir qadın kimi yüksəklərə qaldırır, onun öz gözəlliyyinə, ləyaqətinə olan inamını daha da artırır, qüvvətləndirir.

Məhz bu məqamdan çıxış edərək Nizami Xosrovun namərdliyi ucundan məhv olan Fərhadın ölümünə dərin əxlaqi-fəlsəfi mə'na verir, özünün insan ləyaqəti və məhəbbət haqqında əsas tezisini e'lan edir:

Ömrümüzün günü sayılır bir-bir,
Eşqsız keçən gün ölüm deməkdir.
Eşqin yollarında əvvəl Fərhad ol,
Sonra ölümünçün sevinib şad ol!

(“Xosrov və Şirin”, səh. 221)

Fərhadın qəmli, nakam faciəsi Xosrovu qəflət yuxusundan oyadır, onun xarakterində, təbiətində böyük dönüş yaranır. O, həyata, ətrafında baş verən hadisələrə daha ciddi yanaşmağa, açıq gözlə baxmağa, ölkəni ağılla, idrakla idarə etməyə başlayır. Saray əhlindən tutmuş rəiyyətə qədər hamının qeydinə qalır, xalqın xoşbəxtliyi, rifahı üçün böyük abadlıq işləri aparır, ondan nicat, mərhəmət umanlara kömək əli uzadır, səxavətlə yanaşır. Xosrovun bu gözəl əməlləri tezliklə bar verir, el qəmdən, qüs-sədən azad olur, hər yerdə əmin-amanlıq, firavanlıq yaranır, şadlıq, sevinc, hökm sürür. Xeyirxahlıq, ədalət, xalqa məhəbbət hökmədarın özünə də böyük tə'sir göstərir, onu mə'nən dəyişdirir, adilləşdirir, qəlbini fərəhlə, qürur hissiylə doldurur:

Xosrovun ürəyi olduqca şaddı,
Ölkəsi Misir tek şəndi, abaddı...
Baxıb sarayına böyük hökmədar
Görsəydi bir kəsin ehtiyacı var

Təndiri, süfrəni verəmiş ona,
Qoymazmış qəlbinə qəm, qüssə qona.
O çörəkçilərə əhsən, yüz əhsən!
Elə çörək verir nur təndirindən!

(“Xosrov və Şirin”, səh. 223)

Bu dövrdən başlayaraq Xosrovun bütün həyatı, əqli-mə'nəvi təkamülü Şirinlə bağlanır və onun tə'siri altında dəyişir, formalaşır. Doğrudur, Xosrov Məryəm öldükdən sonra Şəkər adlı başqa bir qadınla evlənir, Şirinə, onunla bağladığı əhd-peymana ikinci dəfə xəyanət edir. Lakin bu ona heç bir səadət, xoşbəxtlik gətirmir, əksinə əzablarını, daxili iztirablarını qat-qat artırır, dözülməz vəziyyətə çatdırır. O başa düşür ki, “Şəkərlə Şirinin fərqi əyandır, Şəkər can yeridir, Şirinsə candır, Şirin kəcavədə oturmuş pəri, Şəkər onun ipək pərdədə zəridir”. Xosrov artıq qəti olaraq belə qərara gəlir ki, o, daha Şirinsiz yaşaya bilməz, onun gələcək həyatı, şəxsi səadəti ancaq və ancaq bu qadınla bağlıdır. O, bu inamına, e'tiqadına həmişəlik sadiq qalacağını, Şirinə daha heç xəyanət etməyəcəyini bildirir:

Başıma firlansa dəyirmən daşı,
Şirindir könlümün yenə sirdası.
Dolanıb başına dönmərəm ondan,
Bir başım var, verdim yolunda qurban.

(“Xosrov və Şirin”, səh. 231)

Ancaq Şirin Xosrovun qəlbində baş verən bu dəyişikliyə, onun tam, səmimi olduğuna uzun müddət şübhə ilə yanaşır. Çünki hiss edir ki, Xosrov onu bütün varlığı ilə sevdiyinə baxmaya-raq, məhəbbətin ülviyətini, paklığını axıra qədər dərk etməmişdir, bu ali hissə hələ də yuxarıdan baxır, ona əsl həmdəm, can sirdaşından daha çox sevimli bir qadın, mə'suqə kimi yanaşır.

Şirin sədaqətdə, ülfətdə, daxili hisslerinin paklığında Fərhad-a oxşayır, onun kimi fədakar, cəfakesidir. Əslində onların təbi-

ətində, məhəbbət anlayışına münasibətlərində bir oxşarlıq, eyniyyət vardır. Şirin Xosrovu da məhəbbət aləmində məhz Fərhad səviyyəsinə qaldırmaq, onun kimi pak, müqəddəs, ali görəmək istəyir. O, Xosrovu sevdiyi ilk gündən belə yüksək, nəcib bir ideala can atır, bu yolda hər cür məhrumiyyətlərə, əzab-əziyyətə, mə'nəvi iztirablara dözməyə razı olur.

Şirin üçün məhəbbət adı hiss, yüngül zövq, işrət vasitəsi deyil, hər şeydən əvvəl, namus, qeyrət, ləyaqət nişanəsi, mə'nəvi sınaq məktəbi, həyat və ya ölüm məsələsidir. Onun üçün dünyada bu anlayışdan yüksək, müqəddəs heç bir qayə, amal yoxdur. Buna görə də o, heç vaxt Xosrov kimi dönüklük etmir, əhd-dinə, ilqarına həmişə, hər yerdə sadiq qalır, ən ağır məqamlarda belə paklığını, mə'nəvi bütövlüyüünü qoruyub saxlayır, bütün sınaq və imtahanlardan şərəflə çıxır. Şirin öz yüksək mə'nəvi-əxlaqi keyfiyyətlərini təkcə sözdə deyil, real işdə, əməldə sübuta yetirir. O, Xosrova verdiyi və'də, əhd-peymana axıra qədər sadıq qalmaq üçün həyatda çox şeydən imtina edir, mənsəbdən, var-dövlətdən, şan-şöhrət ehtirasından tamamilə uzaqlaşır. Əslində onun şən, qayğısız, cah-cəlal içərisində yaşamağa hər cür imkanı vardır. Ancaq o, bu imkandan könüllü şəkildə əl çəkir, həyatını, bütün imtiyazlarını məhəbbət, sədaqət yolunda qurban verir, əvəzsiz hünər, fədakarlıq nümunəsi göstərir.

Mə'lumdur ki, bibisi Məhinbanunun vəfatından sonra Şirin bir varis kimi hakimiyyət başına gəlir, taxt-tac sahibi olur. Ölkəni ədalətlə idarə etdiyi üçün xalqın böyük hörmətini, məhəbbətini qazanır. Nizaminin dediyi kimi: “Zülmən qurtardı bütün məzlumlar, dünyada zülmən qalmadı əsər, bolluq oldu, hər şey məhsul gətirdi, bir buğda dənəsi yüz dən yetirdi”. Ancaq Şirin yaxşı başa düşür ki, hakimiyyətlə, mənsəblə məhəbbət bir yerdə sığan anlayış deyildir, gec-tez onlardan birini seçməlidir. Şirin əsl aşiq, eşq cəfakesi kimi məhəbbəti intixab edir, firavan həyatı, taxt-tacı ataraq Mədayinə, Xosrovun yanına gedir, onun üçün tikilmiş daş qəsrə tək-tənha, ağır iztirablar içində yaşamağı hökmədarlıqdan, mənsəb eşqindən üstün tutur.

Qorxurdu fikrinin dağınıq çağrı,
Pozulsun saldıqı ədalet bağı.
O cavan görmədi bir başqa çara:
Buraxsın təxt ilə tacı yadlara.
Xosrov dərgahına tək yola düşsün,
Tək olub, yar ilə xəlvət görüsşün.
Qalmamışdı artıq ruhunda taqət,
Taqətdən salmışdı onu məhəbbət.

(“Xosrov və Şirin”, səh. 161)

Şirin vətəndən uzaq, yad bir ölkədə, tək-tənha yaşadığına baxmayaraq, heç kimin qarşısında əyilmir, adını, şərəfini, qürur və ləyaqətini həmişə uca tutur. Xosrovu odlu, sonsuz bir məhəbbətlə sevsə də, onun abır-həyadan uzaq təkliflərini, yersiz hərəkətlərini qətiyyətlə rədd edir, onu həmişə ağıla, kamala, təmkinlə hərəkət etməyə, əməllərini dərindən ölçüb-biçməyə çağırır, hətta yeri gələndə ləyaqətsiz əməllərinə görə ittihəm edir, ona çox ağır, təhqiramız sözlər deməkdən belə çəkinmir, öz təmiz, ləkəsiz mə'nəviyyatını, ismətini böyük hünər və cəsarətlə qoruyur. O, hələ Bərdədə ikən, ilk görüşləri zamanı hissərini cilovlaya bilməyən, çılgınlıq göstərən, dayaz düşüncəli, etika, adı ədəb normalarını pozmağa, hər şeyi düşünmədən öz nəfəsinə qurban verməyə çalışın Xosrova qəti xəbərdarlıq edərək demişdi:

İki yaxşı adı bədnəm eyləmək,
İsməti itirmək, söylə, nə gərək?
Biz bir-birimizdən gərək utanaq,
Tanrı qabağında həyadan yanaq.
Bir qadını yıxməq, - bu mərdlik deyil,
Mərdlik göstərisən sən özün əyil.
Ucalar özünü əyən insanlar,
Təvəkkö sahibi hörmət qazanar.

(“Xosrov və Şirin”, səh 140)

Fərhadın və Məryəmin ölümündən sonra Xosrovla Şirinin arasında çoxlu görüşlər, saysız-hesabsız mükalimə və mübahisələr olur. Bu mükalimələrin məzmunu, mahiyyəti bir çox hallarda Xosrovla Fərhadın görüşlərini xatırladır. Burada da Nizami eşq, məhəbbət anlayışına bir-birinə zidd konsepsiyalardan yanaşan, həyat, insan ləyaqəti, ailə, əxlaq məsələlərində müxtəlif mövqelərdə dayanan iki aşiqi, fərdi şəxsiyyəti qarşılaşdırır, mühakiməyə çəkir. Şirinlə olan bütün səhbətlərdə Xosrov açıq-əşkar məglubiyyətə uğrayır, onun son dərəcə məntiqli, böyük həqiqət hissə malik mülahizələri qarşısında baş əyməyə, istəristəməz onunla hesablaşmağa məcbur olur. Xosrov xüsusilə hökmdarlıq mənsəbi ilə öyünəndə, tez-tez şah olduğunu xatırladanda, hətta istəsə, öz arzusunu zorla həyata keçirməyə qadir olduğunu söyləyəndə Şirin daha qəzəblə çıxış edir, onu çox böyük cəsarət və qətiyyətlə yerində otuzdurur:

Dəm vurursan yenə şahlığından sən,
Zalımlıq yolundan əl çəkməmisən.
O şahlıq qürurun indi də durur,
Eşqindən uzaqqıdır, əfsus bu qürur.
Eşqə könül verən ahü-zar eylər,
Naləsiz aşiqi eşq inkar eylər.
Eşq təkəbbürlə düşməndir hər an,
Eşqlə oynamaq yamanıdır, yaman.

(“Xosrov və Şirin”, səh. 252-253)

Şirin Xosrovu tədricən, pillə-pillə həqiqət hissə yaxınlaşdırır, daim onun kobud mə'nəviyyatına tə'sir göstərməyə, qəlbində məhəbbət işığı yandırmağa, ona eşqin, insani ülfətin əsl mə'nasını başa salmağa çalışır. Buna nail olmaq üçün o, bir tərəfdən ancaq qadınlığa xas olan zahiri və mə'nəvi gözəlliyyin gizli sırlarından, digər tərəfdən insan psixologiyasına güclü tə'sir göstərən bütün əxlaqi-tərbiyəvi detallardan - xahiş, giley-güzar, naz-qəmzə, tənbəh, tə'kid, eyham, kinayə, hücum, hətta

yeri gələndə təhqir kimi vasitələrdən istifadə edir, nə yolla olursa-olsun onda həm özünə, həm də sevdiyi qadına qarşı dərin ehtiram və hörmət hissi oyatmağa çalışır.

Şirin Xosrovu başa salır ki, sözü deyəndə həmişə ölçüb-biçmək lazımdır, aşılıklə mənəmlilik, eşq ilə zor, məhəbbətlə riyakarlıq heç vaxt bir yerə sığışa bilməz. Eşq sevdasına düşən, sevən adam, hər şeydən əvvəl, təkəbbürdən, dikbaşlıqdan əl çəkməlidir. Sevgilisini, məhbubunu nəinki özündən yüksək tutmalıdır, lazımlı olsa onun yolunda təmənnasız ölümə getməyə hazır olmalıdır. Eşqin, məhəbbətin şərəfini, paklığını qorumalı, hər yerdə namusla oturub, namusla durmalıdır:

Ar, namus dünyada nədir? Başla daş.
Şüşəyə daş vurma, dayan bir, yavaş!
Danışma baş-əldən bu qədər boş-boş,
Özün də sərxaşsan, sözün də sərxaş.
Söz deyən düşünüb söyləsə əgər,
Pis söz də söyləsə, yenə xoş gələr.
Hər sözə münasib ölçü gərəkdir,
Naqqallıq yükünü çəkən eşşəkdir.

(“Xosrov və Şirin”, səh. 267)

Xosrovlə Şirinin qarşılaşlığı səhnələr, aralarında olan saysız-hesabsız söhbətlər göstərir ki, onların idrak səviyyəsində və mə'nəvi aləmləri arasında böyük fərq vardır. Şirinin təkcə zahiri gözəlliyyi, “ayı, günəşi ötüb keçən” hüsnü ilə deyil, həm də aqlı, kamalı, nurlu təbiəti, zəngin, büllur kimi saf mə'nəvi aləmi ilə fəxr etməyə, öyünməyə hər cür haqqı, hüququ vardır. O, öz qədir-qiyətini, ləyaqətini yaxşı bilir. Ona həyatın bütün mərhələlərində namus və ləyaqətini qorumağa kömək edən, Xosrovla aralarında olan psixoloji mübarizənin ən gərgin anlarında qüvvət və cəsarət verən də budur.

M.Hüseynin dediyi kimi: “Şirin böyük məhəbbətin bədii mücəssəməsidir. Onun gücü sonsuz məhəbbətində olduğu kimi də-

rin zəkasındadır. Əger belə olmasaydı, Şirin heç zaman Xosrovu öz mə'nəvi üstünlüyü ilə yanlış yoldan qaytara bilməzdi... Nizami sübut edir ki, böyük məhəbbət, heç vaxt şəxsi səadət çərçivəsində qalmır, xalq və ölkə məhəbbətinə çevrilir. Şirin məhz belə məhəbbətin timsalıdır”¹.

Xüsusilə Şirinin uzun mübahisələrdən sonra Xosrova verdiyi son cavabı ülvı bir eşqin, məhəbbətin yorulmaz cəfakesi, fədaisi olan bu qəhrəman qadının nə qədər böyük iradə və hünər sahibi olduğunu nümayiş etdirir, onun parlaq xarakterini daha yaxşı tamamlayır:

Firuzə gülşənə and içirəm mən,
Nurlu, parlaq güne and içirəm mən...
And olsun ölümsüz əbədiyyətə,
And olsun yatmayan oyaq xilqətə,
And olsun fitrətə qida verənə,
Əqlə can, canasa səfa verənə
Ki, şah olsan belə kəbinsiz yenə
Yetişə bilməzsən istəklərinə.

(“Xosrov və Şirin”, səh. 276)

Şirinin bu monoloqundan sonra Xosrov tamamilə tərksilah olur. O, əvvəlcə bir qədər əsəbiləşsə də, tədricən olub keçənlərə ağılla, soyuq mühakimə ilə qiymət verir və başa düşür ki, böyük səhvə yol vermişdir, indiyədək Şirin kimi nəcib, alicənab bir qadını yaxşı başa düşməmişdir, daha doğrusu: məhəbbət aləmindən, onun müqəddəs məzmunundan, əlçatmaz sırlarından xəbərsiz olmuşdur. O, bu gözəl, mələk xilqətli qadının simasında saraylardan, taxt-tacdan min dəfə yüksəkdə dayanan qiymətsiz bir mə'nəvi xəzinə itirmişdir.

Xosrov keçmiş əməlləri üçün daxilən xəcalət çəkir, dərin əzab hissi keçirdir, ürəkdən peşman olur. Onun qəlbində, şü-

1. M.Hüseynin əsərləri, 9-cu cild, Bakı, 1979, səh. 608.

runda, sözün əsl mə’nasında oyanma, mə’nəvi təkamül başlanır, Şirinin yolunda çəkdiyi əzablar, keçirdiyi iztirablar onu daxilən dəyişdirir, saflasdırır, insanlışdırır, “dünyaya şah olsam da, ona qulam” deyir. O, həyatında ilk dəfə əsl məhəbbətin nə qədər şirin, müqəddəs və ali bir qüvvə olduğunu bütün varlığı ilə başa düşür, dərk edir. Buna görə də o, bütün səhv'lərini, qəbahətləri ni səmimiyyətlə boynuna alır və Şirinin qarşısında axırıncı dəfə pozulmaz sədaqət andı içir:

Hökmündən çıxdımsa mən bir gün əgər,
Çox peşmanlıq çəkdim, yedim min zəhər.
Peşmanam keçmişə, təqsir məndədir,
Gəl, keç təqsirimdən, məni sevindir...
Bu gündən baş qoyub ayağına mən,
Üzümü sürtürəm torpağına mən.
Əger can verməsəm sənə ürəkdən,
İt nədir, itdən də alçaq olum mən.

(“Xosrov və Şirin”, səh. 302)

Xosrov bu andına həqiqətən həmişəlik sadiq qalır, Şirinə qovuşduqdan sonra tamamilə onun tə'siri altında yaşayır, daha “dövlətim də sənsən, malim da sənsən” deyir. Şirin Xosrovun bir insan kimi təkcə qayğısına qalmır, nazını çəkmək, bütün arzularını yerinə yetirməklə kifayətlənmir, həm də öz böyük ideal məhəbbəti ilə onu dəyişdirir, yenidən tərbiyə edir. Onu vaxtılık həyata, ictimai-əxlaqi normalara çox səthi yanaşan adı şəxsiyyətdən, məhəbbət divanəsindən gözəl, xeyirxah insana, adil, müdrik hökmdara çevirir. Qədim dövr klassik ədəbiyyatımızın ən yaxşı tədqiqatçılarından olan H.Arashının sözləri ilə desək: “Nizami ədalət haqqındaki mütərəqqi görüşlərini əsərin əsas mövzusu olan məhəbbətlə məharətlə əlaqələndirmişdir. Xosrovu mə’nən ucaldan, onun alicənab təbiətli bir insan olmasına kömək edən məhəbbət həm də onu ədalətli bir şah səviyyəsinə qədər yüksəldir. Əsərin sonlarına yaxın oxucu onu elmi məclis-

lərdə, bilicilərin əhatəsində, elmə, fəlsəfəyə dair mübahisələr də iştirak edən görür. Nizami Şirinin diliylə Xosrova ədalət dərsi verən zaman da sanki dövrünün ixtiyar sahiblərinə üz tutur, onları ədalətə, düzlüyə, elmə çağırır”:¹

Bəd duadan saqın, mehriban danış,
Pusquda durmasın yolunda qarğış...
Şahların əlində çox ayna, baxsan,
Qırılıb getmişdir məzlam ahindan...
Dünyada zülm etmək qoçaqlıq deyil,
Rəiyət bəsləmək çox yaxşıdır, bil.

(“Xosrov və Şirin”, səh. 319)

Ömrün son günlərində Xosrovun keçirdiyi həyat tərzi, əqli-mə’nəvi təkamül, gördüyü xeyirxah işlər göstərir ki, axırda o da bir insan, bir aşiq kimi Fərhadla, Şirinlə birləşir, eşq aləmində onlarla eyni mövqedə dayanır, onlar kimi böyük cəfakesə, əsl məhəbbət qəhrəmanına çevirilir. Poema Xosrov və Şirinin ölmə ilə tamamlanır, çox ibrətamız, faciəvi bir sonluqla bitir.

Xosrov xaincəsinə qətlə yetirildikdən sonra Şirin də həyatla vidalaşır, özünü məhv edir. Çünkü sevgini, məhəbbəti öz varlığının əsası, həyat, səadət və xoşbəxtlik rəmzi hesab edən Şirin kimi fədakar insanlar öz sevgililərini, ürək sirdaşlarını itirdikdən sonra yaşaya bilməzlər. Nizami Şirinin sədaqətini, böyük, ülvi məhəbbətini, qəhrəmanlıq səviyyəsinə qalxan fədakarlığını, mərdanə ölümünü belə alqışlayır:

Qovuşdu tənə tən, yetdi cana can,
Aradan yox oldu işğəncə, hicran...
Alqış bu ölümə, əhsən Şirine!
Öldürən Şirinə, ölen Şirinə!
Məhəbbət yolunda ölüm budur, bax,
Bu sevgini dünya unutmayacaq!

1. H.Arası. “Ölməz məhəbbət dastanı” (“Xosrov və Şirin” poemasına müqəddimə), Bakı, 1982, səh. 8.

Əsrlər boyu öz bədii-estetik tə'sirini, poetik gözəlliyyini itirmeyən "Xosrov və Şirin" adı sevgi dastanı deyildir, eşqin, məhəbbətin qüdrətini, idraki-fəlsəfi mə'nasını açıb göstərən, böyük tərbiyəvi, estetik əhəmiyyətə, dərin bəşəri məzmuna malik ölməz sənət abidəsidir, hikmətlə dolu xəzinədir. Nizami özünün eşq, məhəbbət haqqındaki əxlaqi-etik, fəlsəfi fikirlərini üçüncü poeması olan "Leyli və Məcnun"da tamamilə yeni bir aspektde davam və inkişaf etdirmişdir.

"LEYLİ VƏ MƏCNUN"

*Məcnuna bənzəsən insanlıqda sən,
Dünyada nə qüssə, nə dərd çəkərsən...
Bu eşq dəlilikdən törənməmişdir,
Dünyaya dərs olan nadir bir işdir.*

NİZAMI

Nizaminin "Xosrov və Şirin" kimi ölməz məhəbbət dastanını yaratdıqdan sonra yenidən bu mövzuya müraciət etməsi heç də təsadüfi xarakter daşıdır. "Leyli və Məcnun" poemasında şairin məhəbbət konsepsiyası xüsusi yer tutur və o, dərin ictimai-əxlaqi mə'na, bəşəri məzmun kəsb edərək bütöv, kamil fəlsəfi sistem səviyyəsinə qalxır. Əsərdə təkcə mövzu, onun bədii həlli, təsvir olunan ictimai fon, hadisələr, obrazlar sistemi deyil, həm də məhəbbət anlayışına münasibət, bütünlükdə estetik qayə və ideal yeni, orijinaldır.

Mə'lumdur ki, "Xosrov və Şirin"də məhəbbət əsasən tərbiyəvi funksiya daşıyır, insanı mə'nən dəyişdirən, aliləşdirən, nəcib əməllərə çağırın əxlaqi-didaktik bir qüvvə kimi təqdim olunur. "Leyli və Məcnun"da isə şair bu anlayışa tamamilə başqa bir mövqeydən yanaşır, onu daha çox daxili təkamül, əqlimə'nəvi kamillik yolu, şəxsi ləyaqət, müstəqillik, azadlıq uğrunda mübarizə vasitəsi, yüksək dəyanət, fədakarlıq, paklıq nümunəsi kimi təsvir və tərənnüm edir.

"Leyli və Məcnun" ölməz və ülvi məhəbbət dastanı olmaqla yanaşı, həm də dünya ədəbiyyatı tarixində az-az yaranan nadir sənət incilərindən biridir. "Nizami dühəsi ərəb xalqının qiymətli folklor nümunəsini bədii təfəkkürün zirvəsinə qaldırmışdır. Onun dastanı böyük bədii-fəlsəfi keyfiyyətlərinə görə Şərq poeziyasının və bütün dünya ədəbiyyatının müstəsna dərəcədə po-

pulyar əsəridir. O, orta əsrlərdə dövlətlərin və ölkələrin sərhəd-lərini aşaraq, dünyanın çox yerlərinə yayılmış, çox yerdə eks-səda doğurmuş, qiymətsiz sənət abidələrindəndir.

Onu da qeyd etmək lazımdır ki, bütün kamil bədii nümunələr kimi "Leyli və Məcnun" da oxunduqca, tədqiq olunduqca insanlarda yeni-yeni fikirlər, hissələr oyadır. Hər kəs onun fikri-bədii keyfiyyətlərindən bir qisminə aludə olur, hər adam öz zövqünə, təhsil və tərbiyəsinə görə gözəl bir cəhətdən ləzzət alır, öz id-rakını zənginləşdirir. Əlbəttə, bir qayda olaraq, onun yaratdığı fikirlər və hissələr işıqlıdır, nəcibdir, təmizdir, insanı ucaldır".¹

Eyni zamanda Nizami bu poemada eşq, məhəbbət anlayışı ilə bağlı ictimai-fəlsəfi görüşlərini daha yüksək bir mərhələyə qaldırmış, özünün e'tiraf etdiyi kimi: "min eşq kitabından yüksək və təzə" bir əsər yazmış, onu yeni məzmun və mə'na çalarları ilə zənginləşdirmişdir. Əslində "Leyli və Məcnun" mahiyyət e'tibarılə qəm, kədər, zillət, ağır iztirablar üstündə köklənmiş, oxucunu "bundan pərişan olsa da, canı varsa, eşqə can verməyə" çağırın bir əsərdir. Lakin bu kədər, möhnət pak, nurlu eşq anlayışından, bəşəri nicat yolu olan ilahi məhəbbətdən yoğrulduğu üçün müqəddəs bir duyğudur, yüksək mə'nəvi borcdur. İnsanı ucaldan, daxili təkamülə, əbədi səadətə qovuşdurən, nəticə e'tibarı ilə ali məramə xidmət edən bir qüvvədir, əsl həyat dərsi, kamil idrak yoludur.

Nizami eşqin, məhəbbətin yüksək insani-bəşəri məzmununu, ilahi qüdrətini açmaq, onu bədii-estetik cəhətdən əsaslandırmaq üçün bizə hər şeydən əvvəl, bu məhəbbətin böyük təmsilçiləri, cəfakesləri olan Məcnun və Leyli obrazlarını təqdim edir, onların ibrətamız həyatlarından, nakam talelərindən söhbət açır. Əsərdə təsvir olunan bütün hadisələr də məhz bu iki obrazın e'trafında cərəyan edir və onların faciəli ölümü ilə başa çatır.

"Leyli və Məcnun" poemasında irəli sürürlən məhəbbət fəl-

1. M. İbrahimov. "Günəş kimi parlaq" ("Leyli və Məcnun" poemasına müqəddimə), Bakı, 1982, səh. 6-7.

səfəsinin və bütünlükdə onun ifadə etdiyi ictimai-estetik idealın mərkəzində, heç şübhəsiz, bu idealın əsas daşıyıcısı və aparıcısı olan Məcnun obrazı dayanır. Kimdir Məcnun? Bu suala tam və ətraflı cavab verməmişdən əvvəl, gəlin Nizaminin özünü dinləyək:

Məcnunu sərsəri zənn etmə ki, sən,
Deyildi gördüğün divanələrdən.
Oruclu, namazlı, nurlu bir çiraq,
Əqli yad deyildi ədəbdən uzaq,
Vaxtının ən böyük bir alımıydı,
Aləmi şərh edən Loğman kimiydi.
Gizli mə'nalara o yol açardı,
Qəlbində göylərin min sırrı vardı.

(“Leyli və Məcnun”, səh. 231)

Məcnun belə yüksək əqli-mə'nəvi keyfiyyətləri hardan və necə əxz etmişdir? Hansı ictimai-əxlaqi dəyərlərin, daxili təkamülün, tərbiyənin hesabına qazanmışdır? O, belə bir dərsi, tə'limi hansı məktəbdə almışdır? Onun əsas müəllimi, ustادi kim olmuşdur? Gəlin məsələyə daha yaxşı aydınlıq gətirmək üçün in-di də Məcnunun özünü dinləyək:

Eşqle yaşayır cahanda səsim,
Eşqsız aləmdə batar nəfəsim.
Eşqdən yoğrulmuş ruhum, bədənim,
Eşqsız bir günüm olmasın mənim.

(“Leyli və Məcnun”, səh. 97)

"Eşqdən yoğrulmuş ruhum, bədənim" e'tirafi göstərir ki, Məcnun hər şeydən əvvəl aşiqdır, böyük eşq cəfakesidir. Bu ali keyfiyyət cnda təkcə sonradan yaranmayıb, həm də fitridir, əzəlidir. O, "insanlıq elmində hünəri bol olan", ağlı zəkası ilə "dunyaşaları heyrətə salan", "kasıbların, fəqirlərin pənahı" kimi tanınan, nəcib, səxavətli bir ailənin övladıdır. Eşq, məhəbbət adla-

nan müqəddəs, ülvi bir fəzilətin işığından, nurundan mayalana-raq dünyaya gəlmışdır. Bu nur, işıq onun varlığının ilkin əsası, əzəli xassəsi, tükənməz qüvvət mənbəyi, əbədi yol yoldaşı olmuşdur. Sonradan əxz etdiyi yüksək insanı keyfiyyətlər Məcnunun varlığına həm də əmdiyi süddən keçmişdir. O, hələ beşik-dəykən süd içində bal kimi böyüyür, on dörd gecəlik ay kimi ətrafına işıq saçır, gecəni gündüzə döndərən “gövhər üzü bir sıfət” sahibi kimi hamının sevimlisinə, əzizinə çevrilir:

Zəmanə me’riban dayələr kimi,
Məhəbbət südüyle onu bəslədi.
Onun dodağına hər damla süddən
Bir vəfa kəlməsi yazılıdı bilsən!
Verilən mayədən körpəcik doydı,
Köksünə bir dostluq ürəyi qondu...
Güldü bir yaşında gözəl camalı,
Camala can verdi onun kamalı.
Suvardı körpəni eşqin əlləri,
Üzündə parladı sevda gövhəri.

(“Leyli ve Məcnun”, səh. 77-78)

Beləliklə, Məcnun dünyaya gözünü açandan böyük ülfətlə, qayğıyla bələnir, məhəbbət südü ilə cismində, varlığında dostluq, vəfa, sevda gövhəri mayalanır, gözəllik və kamal vəh-dətə qovuşur, vahid anlayışa çevirilir. Belə bir mühitdə böyüdü-yünə görə onun ruhuna, qanına hopmuş, köksündə əbədi yuva salmış eşq, məhəbbət hissi, sevda cövhəri hələ çox cavan ikən bütün qüdrəti, əzəməti ilə üzə çıxır, aşib-daşmağa, tügyan etmə-yə başlayır. O, məktəbdə Leyli ilə qarşılaşdıqdan sonra hələ mə’nasını özü də tam dərk etmədiyi odlu, alovlu bir sevdaya düşür. Onun qəlbində bəslədiyi eşq, məhəbbət Leylinin sıfətində, pak, təmiz vücudunda təcəlla tapır, əbədi, sönməz işıq, nur mənbəyinə dönür. O, artıq başa düşür ki, daha heç vaxt bu işi-ğın, nurun tə’sirindən, cazibəsindən kənara çıxa bilməyəcəkdir.

Elə bu vaxtdan Leyli onun üçün müqəddəs bir varlığa, qibləga-ha, səcdəgaha, “qəlbini nurlandıran şama”, daim yoluna işıq sa-çan “dünyalar gözəli Gənəşə”, əməl ulduzuna, özünün dediyi kimi, “həm dərdinə, həm də dərmanına” çevirilir. Daha doğrusu, Məcnunla Leylinin varlığı həmişəlik vahidləşir, iki canda bir qəlb, bir ürək döyünməyə, çırpınmağa başlayır:

Qeys onu gördükdə heyrətdə qaldı,
Ona könül verdi, könlünü aldı.
Qeysin bu sevgisi qızı oyatdı,
Könüldən könülə sevgi boy atdı.
İçdilər ilk eşqin piyaləsini,
İki can bir qəlbin duydu səsini.
Onları məst etdi ilk eşqin dadı,
Onları bir yərə sevda bağladı.

(“Leyli ve Məcnun”, səh. 79)

Məcnunun cəfakes aşiq, əvəzsiz bir eşq fədaisi, “qəlbində göylərin min sərrini gəzdirən”, “gizli mə’nalara yol açan”, “vax-tının ən böyük alimi”, “aləmi şərh edən loğmanı kimi” formalaş-ma prosesi də bu vaxtdan başlanır. O, eşq adlı ali, müqəddəs bir məktəbin daimi müdaviminə çevirilir. Məhz bu məktəbdə aldığı dərsin, tərbiyənin nəticəsində dövrünün, mövcud feodal adət-ənənlərinin fəvqündə dayanan bütöv bir xarakter, kamil şəx-siyyət, böyük əzabkeş, əsl faciə qəhrəmanı səviyyəsinə qalxır. Nizami həm Məcnunun, həm də Leylinin həyatını, mə’nəvi alə-mini dəyişdirən təkamül prosesinin nə vaxtdan və hansı amillə-rin tə’siri altında baş verdiyini təsvir edərkən yazırıdı:

Yoldaşlar elm alıb, dərs oxuyurdı,
Onlar da eşq adlı elmi duyurdu.
Yoldaşlar lügətdən söz axtarırdı,
Onların başqa bir lügəti vardi...
Yoldaşlar elm üçün kitab açardı
Onlar da eşqdən söhbət açardı.

(“Leyli ve Məcnun”, səh. 80)

Məcnunun ona həm şərəf, şöhrət, həm də ağır müsibətlər gətirən ibretamız həyat yolu da buradan başlanır. Leyliyə olan məhəbbəti aşkar olan kimi o, mövcud cəmiyyətlə, onun sərt, ədalətsiz, qeyri-insani qanun və tələbləri ilə üz-üzə dayanmali olur. O, tezliklə yüksək ad-san, imtiyaz sahibi olan bir nəslin yeganə övladı, hamının sevilmisi olduğuna baxmayaraq, bu cəmiyyətin yad, ögey bir övladına çevrilir, başqaları kimi yaşamaq, düşünmək istəmədiyi üçün saysız-hesabsız tə'nələrə, yersiz təzyiqlərə mə'ruz qalır. Zəmanə onu "barmaqla göstərməyə", "eşqdən xəbərsiz adamlar Məcnun deyə çağırmağa" başlayırlar. O, istər-istəməz əsl adını dəyişmək, bütün ömrü boyu Məcnun (eşq divanəsi, dəli) ləqəbini üstündə gəzdirmək məcburiyyətində qalır.

Mə'lum olur ki, Məcnunun pak, təmiz arzu və idealları ilə yaşadığı cəmiyyətin qayda-qanunları, əxlaq normaları arasında böyük təzad, uçurum vardır. O, bir fərd, bütöv şəxsiyyət, öz əqidə və əməlinə sadıq bir insan kimi içərisində yaşadığı mühitdən yüksəkdə dayanır. Məcnun zəmanəsinin insan idrakını, mə'nəviyyatını buxovalyan, əzən qanun və tələbləri çərçivəsinə sığmadığı üçün onun fövqünə qalxır. O, şüurlu şəkildə feodal dünəyinin, mövcud ictimai rə'yin hüdudlarını keçir, onun əsrlər boyu qoruduğu, müqəddəs saydığı əxlaq və davranış normalarını pozur, eşq, məhəbbət anlayışı ilə bağlı bütün qadağaları rədd edir, insanın mənliyini, müstəqilliyini əlindən alan, nəcib, ülvi hissələri boğan, əsarətdə saxlayan zəncirləri qırır, dağıdır. Məcnun üçün yaşadığı mühit mə'nəvi məhbəsə çevrilir. O, bu məhbəsdən çıxməq üçün gecə-gündüz çırpinır, üsyən edir:

Cirdi köynəyini, lüt qaldı bədən
Dedi ki: Ölmüşə nə lazım kəfən?
Bu iki aləmə siğmayan bir kəs
Bir can köynəyinə yerləşə bilməz...
Geymini yırtaraq tikdi bir kəfən,
Qırıb zəncirini çıxdı məhbəsdən.

(“Leyli və Məcnun”, səh. 91)

Bununla da Məcnun o dövr üçün böyük cəsarət tələb edən, hamını heyrətdə qoyan bir hünər, qəhrəmanlıq nümunəsi göstərir. Heç kimdən çəkinmədən, qorxmadan Leylini sevdiyini, eşq, məhəbbət cəfakesinə çevrildiyini bütün aləmə bəyan edir, bu yoldan heç vaxt dönməyəcəyini, "o yarın quludur bütün varlığım, ona can verməkdir bəxtiyarlığım" deyir. Məcnun eşqə düşdüyüünü, aşiqliyini açıq-aşkar e'tiraf etməklə kifayətlənmir. "Bu məhəbbətin varlığına südlə keçdiyini", "ölüncə canından, ürəyindən çıxmayaçağını", ona "əbədi şöhrət, bəxtiyarlıq" gətirdiyini söyləyir, onu gah bir sərxoş, divanə, gah da "bir bütpərəst aşiq" adlandıranlarla razılaşır, bunun hikmətdən gələn bir sərr, mö'cüzə olduğunu bildirir. O, bütün qadağalara, hədə-qorxulara baxmayaraq, vüsəl həsrəti ilə yaşayır, sevgilisini görmək üçün müxtəlif yollar, bəhanələr axtarır, Leylini də bu yolda fəal olmağa, hərəkətə gəlməyə çağırır, "bir kömək əli ver, işsiz oturma, əllərin qoynunda bir küncdə durma", "sənin vüsəlinə yetməyir ünüm, lakin ümidiñə yaşayır hər günüm" deyir.

Ürəyinə, bütün varlığına hakim kəsilmiş məhəbbətin gücünə, qadırliyinə inanan Məcnun heç vaxt inadından dönmür. Onu bu yoldan çəkindirməyə çalışan ata-anasının, qohumlarının nəsi-hətlərini, tövsiyələrini qətiyyətlə rədd edir və hamiya öz işi, əməli ilə sübut edir ki, saf, təmiz hissələrdən bəstələnmiş, mayası ilahi nurdan yoğrulmuş eşq, məhəbbət sarsılmazdır, dünyanın bütün ne'mətlərindən ali, yüksəkdir. Onu heç bir qüvvə dəyişdirməyə, əvəz etməyə qadir deyildir, çünki "həqiqi məhəbbət bir məhəbbətdir", onun "ilki də, sonu da əbədiyyətdir". Nizami də qəhrəmanın bu dəyanətini dönə-dönə alqışlayır və onun hərəkətlərinə mə'nəvi-əxlaqi cəhətdən haqq qazandıraraq ya-zırıldı:

Sevda xəstəsiydi bu aşiq artıq,
Dillər dastanıydi bu fədakarlıq.
Nəsihət verdilər, əməl etmədi,
Əfsanə dedilər o eșitmədi.

Nəsihət versə də çoxlu mənfəət,
Eşqin meydanında nədir nəsihət?

(“Leyli və Məcnun”, səh. 87)

Sevgi yolunda ölüm-dirim mücadiləsinə qalxmış Məcnun “eşqin meydanında” təkdir. İçərisində yaşadığı mühit onun keçirdiyi böyük, ülvi hisslərin paklığını, müqəddəsliyini, ilahi məzmunu malik olduğunu duymağa, dərk etməyə qadir deyildir. Məcnunun başına gələn saysız-hesabsız müsibətlərin, bəlaların kökü, mənbəyi də bundadır. Əslində onun faciəsi ağlının, idarəkənin faciəsidir. Çünkü mövcud cəmiyyət, həyat tərzi müstəqil düşünən, onun qanunlarından kənara çıxan fərd, şəxsiyyət anlayışını qəbul etmirdi, nəyin ki, qəbul etmir, hətta belə fərdləri əziz, məhv edirdi. Feodal əxlaqının mahiyyətindən doğan, bütünlükdə insanın azadlığına, hüquq və ləyaqətinə qarşı çevrilmiş belə bir düşüncə tərzi, şübhəsiz, təkcə şəxsiyyətin deyil, həm də onun mənsub olduğu cəmiyyətin, ictimai mühitin faciəsi idi.

Qarşısına çıxan saysız-hesabsız çətinliklərə baxmayaraq, Məcnun uzun müddət ümidiyle yaşayır, onu əhatə edən adamlardan, xüsusiələrindən mə'nəvi yardım, kömək gözləyir. O, cəmiyyətlə əlaqələrini tamam kəsmək, elindən-obasından, vətənidən ayrılməq, didərgin düşmək istəmir. Ancaq sərt və amansız zəmanə onun bütün arzularını, ümidi lərini alt-üst edir. Bunu görən Məcnun artıq haqsızlığa, zülmə dözə bilmir, onu doğma yurdundan daş-qalaq etmək, didərgin salmaq istəyənlərə qarşı bütün varlığı ilə üsyan edir, fəryad qopardır:

Ey mənim dərdimi anlamayanlar,
Yolumdan çəkilin, nə işiniz var?
Bəsdir bu zülmünüz, halima baxın,
Məni öz dərdimlə azad buraxın!
Qovmayıñ məni siz ana vətəndən,
Onsuz da, qaçmağa atlanmışam mən.

(“Leyli və Məcnun”, səh. 93)

Zaman keçdikcə Məcnunun məhəbbəti kamilleşir, xüsusi mə'na və məzmun çalarları kəsb edir, yeni, daha yüksək bir mərhələyə qalxır. Qarşılıqlı razılıq yolu ilə Məcnunla Leylini bir-birinə qovuşdurmaq ümidiyi həmişəlik itirən, töhmetin, öyünd-nəsihətin heç bir fayda vermədiyini görən ata çarəsiz bir dərdə mübtəla olmuş oğlunu qəbilə ağsaqqallarının məsləhəti ilə Kə'bə ziyarətinə aparmaq qərarına gəlir. O, belə düşünür ki, “bütün yer üzünün pənahı, yerin də, göyün də qibləgahı” olan Kə'bə onun nakam övladına nicat qapısı açacaq, şəhər verəcək.

Buna görə də ata müqəddəs ocağın giriçəyində ayaq saxlaysı, oğlunu xüsusi mehribanlıqla qucaqlayıb öpür və onu başa salır ki, Kə'bə “oyun-oyuncaq yeri deyil”. Ona görə də burada özünü ləyaqətlə aparsın, ədəblə içəri keçib Allahın dərgahında əl açın, müqəddəs Kə'bənin zəncirindən yapışib xüsusi təmənna etsin və desin ki: “Böyük Tanrı, rəhm ələ, məni öz himayənə al, məni doğru yola sal, bu hərzəlikdən canımı azad eylə, bu eşqdən qəlbimi döndər, mən eşq əsiriyəm, bu bələdan məni qurtar”. Eşq sözünü eşidəndə Məcnun əvvəlcə ilan kimi qırılır, ağlayır, gülür, sonra da yerində sıçrayıb Kə'bənin halqasına əl atır:

Halqani öpərək, dedi: Ey Allah!
Mən də bir qapının halqasıyam, ah!...
Mənə deyirlər ki, gəl eşqi burax,
Bu dost məsləhəti deyildir ancaq...
Eşqsiz bir ürək heçliyə varsın,
Onu qəm selləri yuyub aparsın.
Qoy eşqim ucalıb namüdar olsun,
Mən özüm ölsəm də eşqim var olsun.
Eşqin günəşində ayırma məni,
Silmə gözlərimdən sən bu sərməni...
Bu eşq aləmində ürək düz olsun,
Eşqim yaşadıqca birə yüz olsun!

(“Leyli və Məcnun”, səh. 98)

Daxili gərginliyin və yüksək insani duyğuların məhsulu olan bu monoloq bir tərəfdən Məcnunun gələcək taleyini, məhəbbət anlayışı ilə bağlı məramını açıb göstərisə, digər tərəfdən atası və onunla birlikdə Kə'bəyə gəlmış ağsaqqalları heyrətdə qoyur, sarsıdır. Onlar başa düşürlər ki, Məcnunun məhəbbəti adı ehtiras, çılgınlıq deyil, Allahın hüzurunda qəbul olunan, ulu göylərin təsdiq etdiyi yüksək ilahi məhəbbətdir. Bu məhəbbət müqəddəs Kə'bə tərəfindən də razılıqla qarşılandı və ona əbədi xeyir-dua verildi.

Kə'bə görüşündən sonra Məcnun da öz daxilində yeni bir təkan, mə'nəvi cosğunluq, ilahi güc, qüvvə hiss edir. O, qəti əmin olur ki, Tanrı onun qəlbini əbədi sönməz bir işıqla, məhəbbət nuru ilə doldurmuşdur. Məhəbbət onun üçün idrak və kamillik vasitəsi, ülviyətə gedən uğurlu bir yoldur. Bu yol nə qədər çətin, əzablı, daşlı-kəsəkli olsa da, o, daha heç vaxt geri qayıda bilməz. Nizami qəhrəmanının varlığında, daxili aləmində baş verən bu böyük intibahı, mə'nəvi-əxlaqi təkamülü alqışlayır, "Məcnun məhəbbətlə yetdi kamala" deyir. Beləliklə, biz artıq Məcnunun simasında adı aşiq, eşq cəfakesi ilə deyil, bu eşqin atəşində saflaşmış, mübariz xarakterə, yüksək əqidə, əməl sahibinə əvərilmış kamil bir şəxsiyyətlə qarşılaşırıq.

Buradan həmçinin aydın olur ki, məhəbbət təkcə daxili intibah, kamillik vasitəsi deyil, eyni zamanda azadlıq və müstəqilliklə bağlı bir anlayışdır, əsl cəsarət, dəyanət nümunəsi, sahibinə əbədi paklıq, ölməzlik bəxş edən bir məziyyətdir. Kim məhəbbətin gücünü, qüdrətini dərk etsə, o, hər cür qorxudan yüksəyə qalxır, mə'nəvi əsarəti həmişəlik rədd edir. Ancaq kamil və qorxmaz insan öz hüququnu, ləyaqətini, mə'nəvi müstəqilliyini qorumağa, azadlığın necə əvəzsiz bir ne'mət olduğunu dərk etməyə qadirdir. Kamillik və azadlıq - Məcnun da, Leyli də belə ali keyfiyyətlərə ancaq məhəbbətin gücü ilə nail olur. Məhz eşq, məhəbbət onları dünya ədəbiyyatının ölməz qəhrəmanları, böyük cəfakesləri səviyyəsinə qaldırır.

Kə'bə ziyarətindən sonra Məcnunu ilahi məhəbbətə aparan

yolun birinci mərhələsi başa çatır. O, artıq dünya malından, vərdövlətdən, şan-şöhrətdən, bütün hüquqi imtiyazlardan, daha doğrusu, maddi aləmlə bağlı məhəbbətdən imtina edir, cəmiyyətdən həmişəlik üz döndərir, kimsəsiz səharaya sığınır. Həyat eşqini, dünya ne'mətlərinin insana bəxş etdiyi zövqü, ləzzəti tamamilə kənara ataraq, bütün diqqətini sıfetində ilahi məhəbbətin təcəllisini tapdığı Leylinin üzərində cəmləşdirir, gecə-gündüz ancaq onun varlığı ilə təsəlli tapır, xəyalı ilə yaşayır, nəfəs alır. Poemada deyildiyi kimi:

Ondan nə iz vardi, nə də yadigar,
Bütün ailəsi qalmışdı ağlar.
Eşqin halqasını qulağa taxan,
Dünyanın işinə biganə baxan
Bir xəzinə kimi küncdə qalaraq,
Nə səs eşidirdi, nə də ki, soraq.
Belə bir ovlaqda o Məcnun yaziq
Yolun tozuna da qanedi artıq.

(“Leyli və Məcnun”, səh. 100)

Məcnunun “bir xəzinə kimi küncdə qalmasının”, “dünyanın işinə biganə baxmasının” əsas səbəb və motivləri onunla atası arasında olan söhbətlərdə daha yaxşı üzə çıxır, aydınlaşır. Oğlunun həyatı üçün böyük təhlükə yarandığını eşidən ata təşvişə düşür, çətinliklə də olsa, onu axtarış səhrada tapır. Yeganə övladının, ciyərparəsinin şam kimi əridiyini, tək, kimsəsiz, əzabəziyyət içinde yaşadığını “nalədən başqa həmdəmi, kölgəsin-dən başqa mərhəmi olmadığını”, “xəyaldan asılmış çöpə bənzədiyini” görən atanın ürəyi qana dönür, daxilən sarsılır, dərin iztirab hissələri keçirir. O, artıq “eşqdən məst olmuş”, “nə dünyani, nə də insanı” tanımaq istəməyən oğlunu müxtəlif yollarla düşdürüb bələdan xilas etməyə, müdrik nəsihətləri ilə yola gətməyə, “canımsan, canımdan daha əzizsən, evə dön, evimin işi-ğisan sən” kimi məhəbbət dolu ifadələrlə dilə tutmağa çalışır:

Heç aşiq sən kimi bədbəxt olmamış,
Bu qədər dərd çəkib darda qalmamış,
Neçin yorulmadın, usanmadın sən
Düşmən tə'nesindən, qəm qəfəsindən?
Qəlbin doymadımı bu məzəmmətdən?
Neçin dirilmədin bu qiyamətdən?
Oğul, bu sevdanı bir dəfə unut,
Özünə rəhm elə, hörmətimi tut.

(“Leyli və Məcnun”, səh. 103)

- deyə onu qəflət yuxusundan oyatmağa, “arzusuz arzupərəstlikdən” əl çəkməyə çağırır. Dediyi sözlərin Məcnuna tə’sir etmədiyini görən ata daha ciddi vasitələrə əl atır. Əgər oğlu eşq aləmində alışib yanırsa, xanıməni dağılan, ciyəri külə dönen onun özü olduğunu bildirir. Ona ata-ana, el-oba, varisi olduğu qəbilə karşısındakı borclarını xatırladır. Evə qayıtmağı, nəsildən gələn səlahiyyətlərinə, qanuni imtiyazlarına sahib durması tövsiyə edir, hakimiyyətin, var-dövlətin bütün dərdləri həll etməyə, müşkül məsələləri açmağa qadir olduğunu söyləyir:

Oğul, səadətin qapısını aç,
Ayağı sürüşkən taleyindən qaç.
Çalış, əllərindən çıxmasın dövlət,
Dövlətlə yaranır bütün səadət.
Dövlət, düyünləri açandır bir-bir,
Şahlıq üzüyünün füruzəsidir.
Dünya qapısının açarı hər an
Dövlətin içində saxlanır inan!

(“Leyli və Məcnun”, səh. 104)

Oğlunun maddi dünyaya, hakimiyyətə, var-dövlətə tam e’ti-nasız yanaşdığını görən ata insanlıqdan, zamanın gərdişindən, bəşəri qanunlardan səhbət açır. Onu başa salmağa çalışır ki, bə-lə ağır zillət içində sən daş, dəmir də olsan çürüyüb məhv ola-

caqsan. Göz görə-görə özünə qəsd etməyin mə’nası yoxdur. Ən çətin, çarasız anlarda belə ümidlə yaşamaq lazımdır. Zamanın hökmünü, gərdişini bilmək olmaz. Çünkü “hər ümidsiz işin bir ümid yeri, hər qaranlıq gecənin bir al səhəri” olduğu kimi “hər çəkilən dərdin də bir sonu var”. Bu gün üzünə bağlı olan səadətin, vüsəlin qapısı sabah açıla bilər.

Ata daha əvvəlki kimi oğluna “başqa bir işin ucundan tut, bu sevda işini bilmərrə unut” demir. Bilir ki, daha bunun heç bir faydası yoxdur. Ona görə də oğluna yalvarır ki, “arzuların puç olsa da, heç olmasa özünə xəyalla təsəlli ver”. Aqil adamlar, di-lek sahibləri “yalan da, doğru da olsa” həmişə arzu ilə yaşayıb, arzu ilə təsəlli tapıblar.

Digər tərəfdən insan hər yerdə insandır. O, evsiz-eşiksiz, və-tənsiz yaşamağa bilməz. “Ana yurdunda it olub yaşamaq, qürbətdə vətənsiz ölməkdən” min dəfə üstün və şərəflidir. Əldən-ayaq-dan düşməmiş oğlunu yurdunda, ocağının başında görmək arzu-su ilə yaşayan ata bu həqiqəti dönə-dönə təkrar edərək deyir:

Söz yox ki, ucadır insanlıq səndə,
Lakin it də yaşar, ölü vətəndə.
Əgər insansansa, insanlığı sev,
Bir div olsan belə, anla ki, hər dev
Bir insan şəklində görünmək istər,
Divdənə dərs alıb adamlıq göstər.
Ah, oğul, insansan, şərəflisən sən,
Özünü divlərə taymı edirsən?

(“Leyli və Məcnun”, səh. 166)

Atası ilə olan səhbətlərdən aydın olur ki, Məcnun adı eşq di-vanəsi deyildir. Onun vücudu əriyib çöpə dönsə də, bir dəri, bir sümüyə çevriləsə də, aqlı, idrakı yerindədir, ayıqdır. O, nə etdi-yini, onu gələcəkdə nə gözlədiyini, nəyin namine özünü qurban verdiyini, tutduğu əzablı yolun necə başa çatacağını yaxşı bilir, bütün ağırlığı ilə dərk edir. Onun məhəbbəti ülviiyyətdən yoğru-

lub, paklığın, yüksək insani ülfətin, kamilliyin nişanəsidir, ideala, qayoya, mübarizə vasitəsinə çevrilmiş, dərk olunmuş bir məhəbbətdir. Adı münasibətlərdən, cari qayğılardan, tək-tək fərdlərin istək və iradəsindən çox-çox yüksəkdə dayanan bir anlayışdır. Bəşəriyyəti heyrətə salan, “mərdlərə diz çökdürən”, “fili piyada qoyan” ilahi bir qüvvədir. Belə bir eşqin, məhəbbətin daşıyıcısı olan insan sarsılmazdır, əyilməzdir, hər cür qorxudan, mütilikdən azad, uzaqdır:

Demə məhəbbətə qılincdan iti,
Ürəkdir yaradan bu məhəbbəti.
Eşqin qılincından qorxmaz ki, heç kəs,
Aşıqin başından qılinc əskilməz.
Aşıq olan kimsə canından qorxmaz,
Canananı sevən cahandan qorxmaz.
Bir baş verilməsə canana qurban,
Qılınca və teşə layiqdir inan.

(“Leyli və Mecnun”, səh. 107)

Mecnun səhraya elə-belə, sadəcə cəmiyyətdən küsdüyü üçün getməmişdir. O, belə çətin, əzablı addımı ona görə atmışdır ki, özmə'nəvi aləmi ilə tek qalsın, dəndləri, qayğıları ilə üzüzə otursun, baş-başa yaşasın, məhəbbət dünyasına, bakırə hissələrinə, duyğularına heç kim müdaxilə etməsin, onun ixtiyarını, hüququnu əlindən almasın. Başqa arzulardan, maddi aləmlə bağlı ehtiraslardan, dünyəvi qayğılardan həmişəlik xilas olsun.

Mecnun ona evə qayıdır var-dövlətə, hakimiyyətə sahib durmağı təklif edən atasını başa salır ki, onun yolu, məramı, taledən gələn qisməti tamamilə başqadır. O, eşq aşığıdır. Elə buna görə də onun ayrı bir təmənnaya ehtiyacı yoxdur. Əslində o, dünyanın ən varlı, ən xoşbəxt adamıdır. Onun məhəbbət kimi zəngin, tükənməz xəzinəsi var, o, aləmin ən böyük hakimi, sultanıdır. Onun məhəbbət adlı geniş, əvan bir mə'nəvi dünyası vardır,

məhəbbət adlı qiymətli, sarsılmaz taxt-tacı var. O, belə bir əbədi səltənəti, taxt-tacı, qiymətli xəzinəni müvəqqəti, keçici var-dövlətə, ağalığa, hakimiyyət ehtirasına heç vaxt dəyişmək, onu başqa bir ne'mətlə əvəz etmək fikrində deyil:

Mənə ağıl dərsi oxumaqla sən,
Nə üçün eşqimin üstə gülürsən.
Məhəbbət xəznəsi könlümçün inan,
Bir qara pula da dəyməz bu cahan!...
Ayrıldım dünyanın ne'mətlərindən,
Çöllərin otuyla keçinirəm mən.

(“Leyli və Mecnun”, səh. 168)

Mecnun içərisində yaşadığı cəmiyyəti şüurlu şəkildə, müəyyən qayə, məqsəd naminə tərk etmişdir. Çünkü bu yeni məkannda - səhrada o azaddır, sərbəstdir. Tərk etdiyi mühitdən fərqli olaraq burada heç kim onu “Cünun” deyə barmaqla göstərmir, lə'nətləmir, eşq divanəsi adlandıraq daş-qalaq etmir, ölmələ hədələmir. Qoynuna sığındığı səhrada yaşamaq nə qədər çətin, məşəqqətli olsa da, heç olmasa burada ibtidai bərabərlik hökm sürür, onun sakinleri hər cür riyadan, xəbislikdən, fitnə-fəsad-dan, fiziki-mə'nəvi zülmədən uzaqdır. Təbiət elə bir anadır ki, o, heç kimdən öz səxavətini, payını əsirgəmir. Onların arasında ögey-doğmalıq salır, şaha da, gədaya da eyni gözlə baxır, qayğı və mərhəmət göstərir. İnsanın azadlığını, müstəqilliyini əlin-dən alan, məhdudlaşdırın qadağalar, təzyiqlər onun öz əməllərinin nəticəsidir. Belə xüsusiyətlər maddi aləmə, təbiətin əzəli və əbədi qanunlarına ziddir, yaddır.

Mecnun ədalətsiz, saxta, qondarma qanunlar üzərində qurulmuş insan cəmiyyətini rədd etsə də, insanlığın özünü tərk etməmişdir, onun ilahi mə'nasını itirməmişdir. Əksinə, o, səhraya sığnarkən öz əslinə, təbii varlığına, əzəli paklığına qayıtmışdır. Elə buna görə də o, azadlığı yolunda hər cür əzab-əziyyətə dözməyi, səhrada vəhşilər içinde yaşayıb ölməyi ləyaqətinə,

mə'nəvi dünyasına qəsd edən cəmiyyətdən üstün tutur, "xoşdur bu seçdiyim sevda məskəni, burda nə düşman var, nə də eğyar var" deyir. O, kamil bir şəxsiyyət kimi tərk etdiyi cəmiyyətin fövqündə dayanır, bu cəmiyyəti insanın müstəqilliyini elindən alan, ən ali hissələrini boğan, məhv edən zindana, qəfəsə oxşadır. Məcnunun ömrünün son günlərini yaşıyan, ağlaya-ağlaya ondan evə qayıtmağı təmənna edən anasının dediyi sözlər bu cəhətdən daha maraqlı və ibretəmizdir:

Gel, bir də danışma bu məsələni,
İkinci qəfəsə salarsan məni...
De, kimə lazımdır evdə ölməyim?
Xoşdur bu sehrada ömür sürməyim.
Vəhşilər yanında nəgmələr demək,
Evdə qəm yeməkdən xoş olsun gərək.

(“Leyli və Məcnun”, səh. 210)

Məcnun ömürlük səhraya çəkilsə də, gecə-gündüz ancaq Leylinin idealı ilə yaşasa da, heç vaxt ata-anasına, yaxın qohumlarına olan məhəbbəti, hörməti itirmir. O, tekçə kamil insan, böyük eşq, məhəbbət mücahidi deyil, həm də yüksək ədəb-ərkan, mə'rifət sahibidir. O, özünün dövrün əxlaq normalarına uyğun gəlməyən, feodal dünyasının ölçülərinə sığmayan qeyri-adi hərəkətləri ile valideynlərinə, dostlarına necə ağrılardı, əzablar bəxs etdiyini yaxşı başa düşür, əlindən “salib sindirdiği məhəbbət piyaləsi” qırıqlarının onların ayağına batmasını istəmir. Günahlarını səmimiyyətlə e'tiraf edən Məcnun bu xəcaletdən bir dəfəlik qurtarmaq üçün hətta özünə ölüm arzulayır:

Bir neheng ağızına atılsaydım mən,
Dünya qurtarardı xəcaletimdən.
Bəd övlad yaratdı məni zəmanə,
Evdə div oluram, çöldə divanə.
Baxdıqca xar olur qohum-qardaşlar,
Adımdan utanır yaxın yoldaşlar.

(“Leyli və Məcnun”, səh. 92-93)

Məcnunun ata-anasına olan məhəbbəti, hörmət və izzəti xüsusi silə diqqətəlayiqdir. O, bir övlad kimi valideynləri qarşısında ki borclarını yerinə yetirə bilmədiyi üçün daim əzab çekir, dənə-dənə onlardan üzr istəyir, atasına: “cismimi bəsləmiş sənin sədəfin”, “sənin toxumunun məğziyəm, ana”, “başımın tacıdır ayağın sənin”, “ayaq torpağın da cənnətdir mənə”, atasına: “yərsiz incitmişəm, atacan, səni”, “əhvalim çox pisdir, bağışla məni”, “sən razı qalmasan oğlundan əgər, Allah da oğluna cəzalar verər” - deyir.

Ata-anası ilə olan görüşlərində dediyi sözlər, keçirdiyi əzablar, daxili sarsıntılar göstərir ki, Məcnun huşyadır, yüksək mə'nəviyyatın, nəcib əxlaqi dəyərlərin daşıyıcısıdır, onu adı sərsəri, divanə hesab edənlər tam haqsızdır. O, heç vaxt, ən çətin anlarda belə məntiqini itirmir, nə dediyini, nəyə can atdığını gözəl bilir, günahlarını, keçirdiyi faciənin böyüklüyünü və onları doğuran səbəbləri də yaxşı bilir. Uzun və gərgin söhbətlərdən sonra Məcnun atası qarşısında bütün qəbahətlərini səmimiyyətlə e'tiraf edərək deyir:

Sənin dərgahındır ilk qibləgahım,
Canım canındandır, sənsən pənahım.
Böyük xəzinədir hər nəsihətin,
Yaramı bağladı mehrin, ülfətin.
Ancaq neyleyim ki, mən bəxti qara
Xoşla düşməmişəm vəhşi dağlara...
Bağlanıb qalmışam, zəncirim dəmir,
Görünür mənim də bəxtim belədir.

(“Leyli və Məcnun”, səh. 106)

Məcnunun ata-anası da böyük qəlb, ülfət sahibləridir. Onlar başqalarından fərqli olaraq Məcnunun dərdlərini yaxşı başa düşür. Cəmiyyətin ağır tə'ne və e'tirazlarına baxmayaraq, heç vaxt ondan üz döndərmirlər, məhəbbət və qayğılarını əsirgəmirlər, iztirablarına şerik olmağa, mümkün qədər onu düşdürü facieli

vəziyyətdən xilas etməyə çalışırlar. Ömürlerinin sonunda ata da, ana da bütünlükdə Məcnunun dərd və müsibətləri ilə birləşir, vahidləşir, eyni ağrı və əzablarla dünyani tərk edirlər. Bunu son vida anında, ölüm ayağında atanın həm səadətinin, həm də faciəsinin rəmzi, timsali adlandırdığı Məcnuna dediyi sözlər bir daha təsdiq edir:

Dedi: “Ey ciyərim, ciyər neştərim,
Ey boyun zəncirim, ey tacı-sərim,
Əlacsız dərdini duydum ürəkdən,
Səndən də əl üzdüm, özümdən də mən...
Sənin fikrindən də deyiləm uzaq,
Ölürəm, dərdinlə ölümən ancaq”.

(“Leyli və Məcnun”, səh. 170)

Məcnun səhraya çəkildikdən sonra onu ilahi məhəbbətə aparan yolun ikinci və ən çətin, ən əzablı mərhələsi başlanır. O, maddi aləmlə bağlı məhəbbətdən tərəddüd etmədən, nisbətən asanlıqla imtina etsə də, həyat eşqindən, mə'nəvi-cismani məhəbbətdən birdən-birə ayrıla bilmir, uzun müddət sevgilisinə qovuşmaq ümidi ilə yaşayır, intizar və həsrət içinde çırpınır. Leyliyə əli çatmasa da, daim onun xəyalı ilə oturub-durur, gündüzlər sevgilisinin parlaq təcəssümü kimi qəbul etdiyi günəşlə, gecələr ayla, ulduzlarla həmdəmlik edir, səhrada onunla ülfət bağlamış ceyranın qara gözlərini öpərkən yarını xatırlayır, təsəlli tapır.

“Könlümdə sevgidən bir ehtiras var” deyən Məcnunun ürəyindən olduqca təbii, həyatı arzular keçir. O, bu arzuların reallaşması üçün hər cür fədakarlığa, hətta istədiyi vaxtda həyatını belə qurban verməyə hazırlıdır. O, hər an, hər saat xəyal aləmində sevgilisi ilə birləşir, onu böyük ülfətlə, məhəbbətlə bağrina basır, şümşad əllərindən, əqiq rəngli baladan dodaqlarından öpür, lalə kimi şö'lə saçan yanaqlarından çıçək dərir, qəlbinin şəkərindən ləzzət alır, dirilik suyu içir, ipək saçlarına gül düzür, kaman

qaşlarına sığal çəkir və “ilahi, qalmazdı möhnətdən əsər, həqiqət olsayıdı bu düşüncələr” deyir. Məcnun Leylini də dönə-dönə belə bir xoşbəxt görüşə, vüsala çağırır:

Sən meyl göstərsən mənə, ey nigar,
Bir Allah bilir ki, bu çox xoş olar.
Aydınlıq gecədə səninlə qoşa,
Duraydıq gülşəndə verib baş-başa...
Basaydım bağrıma saz kimi səni,
Olaydı qucağım le'lin mə'dəni.
Nərgiz gözlərindən olaydım xumar,
Məst olub saçını hörəydim ey yar!...
Yarəb, o dünyani yaxan gözəllə
Mənə belə bir gün sən qismət eylə!

(“Leyli və Məcnun”, səh. 222)

Məcnun Leylidən ayrıldığı gündən qısqanlıq içinde yaşayır. O, hətta öz kölgəsinə belə qısqanır, “səni kölgəmdən də soruşmuram, ey yar, çünki kölgəmə də yoxdur e'tibar” deyir. Məcnuna görə eşq adı söz, ötəri hiss, duyu, oyuncaq deyildir. Əsl eşqin, məhəbbətin mayasında səadət, xoşbəxtlik dayanır. Yoxsa, “mayası olmadan qazanc saymağın”, “alınmamış durrə keşik çəkməyin”, “dərilməmiş gülə həsrət çəkməyin” nə mə’nası vardır?

Məcnun belə hesab edir ki, vüsala çatmayan məhəbbət ölüdür, boş və mə’nasız bir şeydir. Həqiqi eşqin ilki də, sonu da birdir, “qəlb belə tutmasa ilk məhəbbəti, dəyməz bir arpaya onun qiyməti”. Aşıqlərdə qısqanlıq hissi, əzab da hər cür çirkin ehtiraslardan, şəhvani duyğulardan uzaq, böyük, pak məhəbbətdən doğur. Məcnun dəfələrlə Leylini bu həqiqəti unutmamağa, eşqində, əhd-peymanında axıra qədər sabitqədəm olmağa çağırır və ona xıtabən deyir:

Özün də aşiqsən, bilirsən, ey yar,
Sevən ürəklərdə qısqanlıq olar.

Sənin üzərinə qonsa bir milçək,
Canımda yüz həvəs oynayır, gerçək.
Yar üstə bir milçək qonarsa əgər,
Həqiqi aşiqə qartal görünər.

(“Leyli və Məcnun”, səh. 202-203)

Məcnun üçün Leylinin varlığı həyat rəmzidir, mə'nəvi istinadgah, qüvvət mənbəyi, dirilik çeşməsidir. O, ancaq bu adla yaşıyır, nəfəs alır. Onun üçün bu anlayışdan kənarda heç bir səadət, xoşbəxtlik mövcud deyildir. O, sevgilisinin ətrini, nəfəsini havadan duyur. Bu hissədən, duyğudan onun gözlərinə işıq gəlir, sanki “ölmüş bir bədən cana gəlir, dayanmış bir ürək yenidən çırpınmağa başlayır”. Məcnunun vüsəl həsrətindən doğan ümidi, sevinci onun Nofellə qarşılaşlığı səhnələrdə daha qabarık şəkildə özünü göstərir, üzə çıxır.

Böyük səxavət və qüdrət sahibi kimi tanınan sərkərdə Nofəl biləndə ki, “kimsəsiz, zərif, xəyalı azad, qəlb müztərib” bir gənc olan Məcnun Leylinin eşqindən divanə olub səhraya düşüb, ona kömək etmək, onunla “hal bılıb, hal duyan bir sirdəş, bir qardaş, yoldaş” olmaq qərarına gəlir. O, Allahın, peyğəmbərlərin dərgahına əl açır, bu yoldan heç vaxt dönməyəcəyinə, nə vasitə ilə olursa-olsun bu iki nakam aşiqi bir-birinə qovuşduracağına and içir. Bu xəbəri eşidən Məcnun dərhal dəyişir, “üzündə ümid işığı yanır”, “xəraba könlü abad olur”, qəmi-qüssəsi keçir, əvvəlki divanəliyindən əsər-əlamət qalmır. “Özünü toxraq tut, iki-üç günde o dəmir qapını tez açaram mən” - deyən Nofəlin verdiyi və'dlər onu, sözün əsl mə'nasında yenidən həyata qaytarır:

O, artıq qaçmadı insandan bir də,
And içib, əhd etdi durduğu yerdə.
Sığındı dostunun bu pənahına,
Gedib ayaq basdı qərəgahına.
Hamama gedərək paltar dəyişdi,
Artıq aram olub şərab da içdi...
İndi Məcnundakı əzəmət, vüqar

Hikmət məclisində oldu hökmədar.

(“Leyli və Məcnun”, səh. 123)

Lakin Məcnunun sevinci, xoşbəxtliyi uzun sürmür. O, tezliklə başa düşür ki, Nofəl onu sevgilisinə xoşluqla qovuşdura bilməyəcəkdir. Bu yol güc, ölüm-dirim müharibəsi, insan qırğını ilə başa çatmalıdır. Belə bir hərəkət isə Məcnunun humanist təbiətinə, alicənab məramına, yüksək əxlaq tərzinə, bütünlükdə məhəbbət fəlsəfəsinə ziddir. O, zor, qan-qada üstündə qurulmuş səadətdən imtina edir, bunu sevgilisinə, onun ata-anasına, qohumlarına düşmənçilik, xəyanət kimi qiymətləndirir.

Məcnun ona qarşı böyük ədalətsizliyə yol verdiyinə baxmayaraq, Leylinin mənsub olduğu qəbiləyə düşmən kimi yanaşa bilmir. Onlardan bir nəfər öləndə göz yaşı tökür, fəryad qopardır, bunu öz dərdi, müsibəti kimi yaşayır, əzab çekir. Ondan ötrü vuruşan, ölümə gedən adamların məğlub olduğunu görəndə sevinci yerə-göye siğmir, “şadlığından şir kimi nə'rə çekir”. Bu işi görəndə təəccübənən və nə üçün əgyara kömək etdiyini soruşan Nofəlin adamlarına Məcnun çox kəskin cavab verir: “Yar mənə ayaq tozundan sürmə göndərirsə, mən ona necə daş atum, kim canan tərəfini zəlil görmək istəyər, qəlbim hardadırsa, istəyim də, həvəsim də, nəfəsim də ordadır. Mən canımı canana çoxdan qurban vermişəm, daha nə üçün sizin tərəfinizdə durmalıyam, sizə kömək etməliyəm” - deyir.

Dedi: “Sevgilimdir dediyin əgyar,
Mənim qılınclarla nə işim aşar.
Düşməni qanına qərq etmək olar,
Dostla vuruşmağın mə'nasımı var?
Döyüsdən su kimi qanlar çağlayır,
Canansa o tayda yara bağlayır.
Mə'suqə verdikcə aşiqə nəfəs,
Aşıq də verməli ona bir əvəz”.

(“Leyli və Məcnun”, səh. 128)

Vüsəl ümidi itirən Məcnun hər şeydən əlini üzüb yenidən səhraya qayıdır. Nofəllə bağlı epizoddan o, özü bir fərd kimi heç nə qazanmasa da, onun eşqi, sevgilisinə olan pak, sonsuz məhəbbəti ağır sınaqdan çıxır, ötəri hisslər, cismanı ehtiraslar üzərində qələbə çalır, öz əzəli qüdrətini, ilahi paklığını qoruyub saxlayır, daha da böyükür, kamilləşir.

Leylinin İbn-Səlama ərə getdiyini eşidəndə Məcnunun qəlbində yenidən məhəbbəti ehtirası, vüsəl həsrəti alovlanır, qarşısı alınmaz əzaba, niskilə çevrilir. O, uzun müddət bu gözlənilməz xəbərdən özünə gələ bilmir, daxilən sarsılır, fəryad qopardır, nakam bəxtinə, taleyinə qarşı üsyən qaldırır. Onun qüssədən, qəmdən “dərdi birə-min artır”, onsuz da üzülmüş, taqətdən düşmüş “canı həsrətdən incəlib tükə dönür”.

Məcnun dönə-dönə xəyalən Leyliyə müraciət edir. Onun bu hərəkətindən şikayətlənir, gileylenir. Onu əhdini, peymanını pozduğu üçün danlayır, bunu e'tinasızlıq, vəfasızlıq, eşqinə xəyanət kimi qiymətləndirir. Sevgilisini indiyədək heç vaxt dilinə gətirmədiyi ağır sözlərlə qınayır, ittihama çəkir, “hanı və'd etdiyin o şirin vüsəl, sinəmə baş qoyan sən idin, ya xəyal, hanı bu dostluqda vəfa görməyin, nə oldu vəfaya ümid verməyin? Bütün peymanları tərk edərək sən, günahsız üzünü gizlədin məndən. Tutaq ki, könül yoxdur vəfaya səndə, bəs nə oldu dostluğa verdiyin və'də? Mən sənin yolunda keçirəm candan, sən quru və'dlər verirsən canan, sən buz lövhəsinə yazdırın adımı, qırıb yerə tökdün qol-qanadımı. Səninçin qəlbimi mən vurdum daşa, sənse öz vəfanı vurmadın başa” - deyir. Sinəsinə sağalmaz dağ çəkdiyini, ömrünü həmişəlik müsibət, zillət içində qoyduğunu, ən gözəl arzularını, vüsalla bağlı bütün istək və ümidi lərini məhv etdiyini, daşa çırpıldıgını söyləyir, aldığı amansız zərbələrdən acı-acı gileylenir:

Mən sənə yar deyib, könül verəkən,
Bilməzdim vəfasız olduğunu mən.
And içib, əhd edib məni aldatdın,

Dedin: “sevgilinəm”, unudub atdın,
Anda bax, nə qədər düz imiş andın?
Əhdə bax, sən özün o əhdə dandın.
Qeyrə könlə verib həmdəm oldun sən,
Neçin utanmadın mənim gözündən.

(“Leyli və Məcnun”, səh. 160)

Ancaq Məcnunu əzən, varlığını sarsıdan şübhələr, qısqanlıq hissi uzun sürmürlər. Leylinin göndərdiyi son dərəcə səmimi, qayğıkeş, niskil dolu məktubunu oxuduqdan sonra onu bürümuş bədbin əhval-ruhiyyə dağılıb gedir, sevgilisine olan sonsuz inam və e'timadı özünə qayıdır. Leylinin ülfətdən, səmimiyyətdən yoğrulmuş müraciətini, “mən Ayam, sən də bir Günəşsən inan, mən səndən alıram işığı hər an, biz ayrı olsaq da, səninkiyəm mən, səninlə qiyamətə bir yolumuz var, qəlbini sixma ki, sən kimsəsizsən, eşqinə sadıqəm, yolunda dustaqlı, dərdinə şərikəm, qəminə ortaqlı, vücudum ayrıca sənin yanından, ruhum ayrılmamış yanından bir an, dərdindən, qəmindən mən xəbərdaram, çarə axtarıram onlara müdam” kimi böyük, sarsılmaz məhəbbətdən xəbər verən ehtiraflarını dirlədikdən sonra onun qəlbini yenidən alovlanır, eşqin nuru ilə dolur və məhbubəsinin, həmdərdinin ünvanına dediyi acı sözlərə görə peşman olur.

Vücudu pak, təmiz, isməti ləkəsiz, ülfət qapısı yadların üzünə bağlı, məhəbbəti tükənməz bir xəzinə olan Leyli haqqında yanlış fikirlərə düşdüyü üçün daxilən əzab çəkən, peşman olan Məcnun dərhal ona cavab məktubunu yazar. “Canan ayağının torpağıyam mən, camalın olmuşdur cahanda Kə'bəm, pis tale gizlədi üzünü məndən, daim xoşbəxt ol bu dünyada sən, ey cənnət bağı tək açarsız olan, fələk behiştə tək gizli gülüstən, sən ey müşkülümü açan xilaskar, sevdamı güldürən bir sənsən ey yar” - deyə dönə-dönə sevgilisindən üzr istəyir. Əvvəller dediyi tə'nəli sözlərin, giley-güzarın səhv olduğunu, ötəri çılgınlıqdan, çəşqinqılıqdan irəli gəldiyini və artıq onların heç bir mə'nası olmadığını bildirir:

187

Bütün bu sözlərim, bil, əfsanədir,
Sənlə danışmağa bir bəhanədir.
İnan ki, bunlardan mən çox uzağam,
Safdır arzularım nə qədər sağlam.
Tamah ayağına zəncir vurmuşam,
Sənin xəyalınlı yalnız dilxoşam.
Uğrunda çəkdiyim hər əzab xoşdur,
Əzabın eşqimə həmdəm olmuşdur.
Tək eşqin göstərsə mənə üzünü,
Görməsəm də olar sənin üzünü.

(“Leyli və Məcnun”, səh. 204)

Artıq bu vaxtdan başlayaraq Məcnun başa düşür ki, o, dünyaya Leyli ilə deyil, onun eşqindən doğan əzabla, iztirabla həmdəm olmaq üçün gəlmışdır. Bu eşq, məhəbbət ona vüsal üçün yox, əzablardan keçərək saflaşmaq, kamilləşmək, ülviləşmək, nəhayət, son neticədə ilahi məhəbbətə qovuşmaqdan öteri verilmişdir. Sonralar özünün də e'tiraf etdiyi kimi: “Bu qismət ona Allah tərəfindən göndərilmişdir”. Ona görə də Məcnun bu qismətdən heç vaxt şikayətlənmək, qaçmaq, imtina etmək fikrində deyil. Çünkü həyatda eşq səltənətindən “rahat başqa bir cahan, başqa bir məkan” yoxdur.

Müqəddəs, ali məhəbbətdən doğan iztirablar, ülviyyətə gedən yolda keçirdiyi saysız-hesabsız əzablar Məcnunu ilk növbədə böyük fədakar, cəfakes insan səviyyəsinə qaldırır, ölməz, nümunəvi eşq qəhrəmanına çevirir. O, həyatının bütün məqamlarında qarşısına çızan çətinliklərə, mə'nəvi sarsıntırlara mərdliklə dözür, xüsusi əzm, dəyanet nümunəsi göstərir. Bə'zən düşdürü quyudan çıxmaga, eşq zəncirindən xilas olmağa çalışdığı üçün özünü qınayır, Leyliyə xitabən: “Qəmindən şam kimi yansa bədənim, bir günüm olmasın o qəmsiz mənim, bil ki, hakimimsən, məhkumam sənə, öz bildiyin kimi cəza ver mənə, verdiyin cəzaya şadam ürəkdən, səndən özgəsinə meyl etsə ürək, gel məni xaç kimi çarmıxlara çək” deyir. Məcnunun fədakarlığı hüdudsuzdur, sonsuzdur, sözün əsl mə'nasında, insani ləyaqətin zirvəsin-

də dayanır. O, hər an, hər dəqiqə sevgilisinin “ayaqları altında can verib ölməyə” hazırlıdır və belə bir fədakarlığı özü üçün şərəf, əsl səadət, xoşbəxtlik sayır, həyatda bundan başqa heç bir arzusu, təmənnası olmadığını bildirir:

Can sənə peşkəşdir, nə qədər sağlam,
Sənin qədəminə baş qoyacağam,
Baş sənsiz olarsa ayrılsın təndən,
Can sənsiz olarsa, çıxsın bədəndən...
Nə qədər ki, sağlam, sənsən nigarım,
Sənsən öləndə də pərəstişkarım.
Canım ki, canından cüda deyildir,
Sənsiz yaşamağım rəva deyildir.

(“Leyli və Məcnun”, səh. 256)

Məcnunun yaşadığı, nəfəs aldığı, reallığını qəbul etdiyi bir dünya varsa, o da Leyli dünyasıdır. O, bu dünyadan kənardə nə mövcuddursa, hamisini rədd edir, ona boş, mə'nasız bir şey kimi baxır. Onun üçün Leylinin adı, ona bəslədiyi məhəbbət maddi aləmin bütün ne'mətlərindən alıdır, ucadır. Bu ad, bu məhəbbət onun dini, imanı, Məkkəsi, Mədinəsi, ümidi, son pənah yerdidir, həm bu dünya, həm də axırətlə bağlı bütün inam, əqidə və anlayışlarının zirvəsində dayanır. Məcnun ancaq Leyli dünyasının orbitində, cazibəsində mövcuddur, xoşbəxtidir. Bu dünyanın hüdudlarından kənardə o, yaşamağa, azad nəfəs almağa qadir deyildir, məhvə, ölümə məhkumdur. Leylisiz Məcnunun könül dünyası qaranlığa bürünmüş bir zülmətxanadır. O, bu zülmətxanadan ancaq sevgilisinin camalından işq alaraq çıxa bilər. Bunu Leyliyə həsr etdiyi məhramanə qəzəllərində Məcnunun özü də dəfələrlə e'tiraf edir, təsdiqləyir:

Sənin varlığınla mən də azadam,
Daima xoşbəxtəm, daima şadam.
Camalın düşərsə könlümdən uzaq,
Könlüm virən olar gözümdən iraq...

Səndən işq alır bütün varlığım,
Yoxdur səndən özgə bəxtiyyarlığım.

(“Leyli və Məcnun”, səh. 221)

Məcnun Leyliyə olan müraciətlərində böyük səxavət, ürək genişliyi, təvazökarlıq nümayiş etdirir, düşdүү vəziyyətdən asılı olmayıaraq, həmişə, hər yerdə onun adını, ləyaqətini, əxlaqi məziyyətlərini ön plana çekir, hüsndə, gözəllikdə, dəyanətde, ülfətdə ona üstünlük verir. Sevgilisini şaha, sultana, hökmdara, özünü isə onun quluna, nökərinə, əli bağlı köləsinə bənzədir. Yarını Aya, Günəşə, özünü isə onun kölgəsinə, ayağının tozuna oxşadır. Hətta Leylidən şikayətənəndə, gileylənəndə belə onun ifadələrində xüsusi bir incəlik, zəriflik, qayğıkeşlik, dərin məhəbbət, güzəşt, qəlb titroyışı özünü göstərir. Belə məqamlarda Məcnun heç vaxt sakit, soyuqqanlı danişa bilmir, son dərəcə həyəcanlı, daxilən gərgin vəziyyətə düşür, ürəyinin bütün telləri dillənir, ehtizaza gəlir:

Sən açmasan belə, könlümü bir dəm,
Mən səni unudan, atan deyiləm.
Əzabın başından aşsa da, gülüm,
İncisəm, gözümü qapasın ölüm...
Sən Günəş üzlüsən, mənsə bir çıraq,
Qarşında sönməyim şərəf olacaq.
Ay şəker olsa da, sən elə mahsan,
Vəzirin ikidir, bir özün şahsan.

(“Leyli və Məcnun”, səh. 161)

Cismani-mə'nəvi məhəbbətdən ilahi məhəbbətə keçid məhələsində Məcnun bir insan kimi ülviyyətə qovuşur, müqəddəsləşir, son dərəcə nəcib əxlaqi keyfiyyətlər əxz edir, müdrikləşir, əsl hikmət xəzinəsinə çevrilir. Mə'lum olur ki, o, gözəl şairdir, yüksək poetik istə'dad, dərin idrak, kamal sahibidir. Onun “qızıl sikkəsi tək gözəl sözləri”, “lə'lə, inciyə bənzəyən” kəlamları,

dilindən axan zərif beytləri eşq əhlinin, aşıqlərin qəlbinə şəfa, ruh, təskinlik verir, ariflərə, aqillərə tükənməz xəzinə, dövlət bəxş edir:

Eşitdikcə ondan nadir bir inci,
Xatirə qələmə tutub birinci.
Töhfə apardılar diyarbadıyar,
Aşıqlər nəğmədən varlanırdılar.

(“Leyli və Məcnun”, səh. 108)

Məcnun qəzəllərində, qəsidələrində təkcə cəfakes bir aşiqin, eşq fədaisinin odlu ürək çırıntıları deyil, həm də həyat, kainat, fələyin gərdişi, insanlıq haqqında deyilmiş hikmətlə dolu tövsiyyələr, fəlsəfi fikirlər hakimdir. Onlar obrazlı təsvir, əlvan, rəngarəng bədii ifadə vasitələri, dərin mə'na calarları ilə zəngindir, öz poetik məziyyətlərinə görə dinləyiciləri heyran qoyur. Bu şe'rələr tezliklə Məcnuna böyük şöhrət gətirir, insanların nəzərində onu “həqiqi söz ustası”, müdrik, aqil bir şəxsiyyət, böyük dərd əhli, haqq aşığı kimi tanıdır, yüksəklərə qaldırır. Onun qəzəlləri, poetik kəlamları tezliklə aləmə yayılır, eldən-elə gəzir, könüllər oxşayır, dillər əzbəri olur, şəhərləri dolaşır, hətta şöhrəti gedib Bağdada çatır:

Qeysin inci saçan o şe'rleri,
Aləmə yayılıb düşəndən bəri.
“Dərd əhli” deyirdi ona insanlar,
Onun pak tə'binə heyran olanlar,
Dərdlilər eşitcək onun səsini,
Sürərdi yanına öz dəvəsini.
Onun hər şe'rini gözəller belə,
Deyirdi səs-səsə aşıqlər ilə.

(“Leyli və Məcnun”, səh. 225-226)

“Eşqi dünyada ad qoymuş” Məcnunu seyr etmək, onun “inci saçan şe'rərini” dinləmək istəyən insanların sayı gündən-günə

artır, çoxalır. Xüsusilə, eşq əhli olan gənclər onunla görüşmeyə, həmsöhbət, həmdərd olmağa daha çox can atırlar. Belə gənclərdən biri - Bağdadlı Səlam isə həmişəlik Məcnunla bir yerdə qalmış, bütün ömrünü onun xidmətində keçirmək qərarı ilə səhra-yaya gəlir. Onların görüşü son dərəcə tə'sirli, iibrətamız bir səhnəyə çevrilir.

Səlam Məcnunun qarşısında ədəblə baş əydikdən sonra ona öz ürəyini açır, həftələrlə səhraları, çölləri dolaşmağının səbəbini, əsas məramını izah edir. Evini-eşiyini, rahat yaşayışını ata-raq Bağdad şəhərindən bura ancaq onun “dünyaya işiq saçan camalını” görmək, “gözəl kəlamlarını dinləmək”, qalan ömrünü onunla birlikdə başa vurmaq istədiyini və belə bir səadəti ona qismət etdiyinə görə Tanrısına minnətdar olduğunu bildirir. Onun şe'rlerini oxuyub əzəbzərləmək, həmişəlik yadda saxlamaq, daim onlardan qidalanmaq, ağıl, idrak kəsb etmək, təskinlik tapmaq arzusunda olduğunu söyləyir. “Sevda qəfəsində dustaq bir quşam, eşqin ağrısını mən də duymuşam”, “mən kimi bir gəncin qul olmağından sənə heç bir zərer toxunmaz, inan”, “ayaq torpağını öpə-öpə mən boyun qaçırmaram heç bir əmrindən” deyir. Ağılı, tərbiyeli, huşyar bir gənc olan Bağdadlı Səlamın təmən-nası bununla bitmir, onun arzusu, idealı daha pak, daha genişdir:

Dedi: “Yalvarıram, halıma bir yan,
Gəl, suyu gizlətmə susuz qalandan.
İzin ver, qiblənə baş əyim bir az,
Məhəbbət adlansın qıldığım namaz.
Yolum səhv olarsa, səcdədə birdən
Yenə səcdə qılıb üzr istərəm.”

(“Leyli və Məcnun”, səh. 228)

Məcnun özünəməxsus bir səmimiyyət və alicənablıqla bu təklifləri rədd edir. O, Səlamı başa salır ki, biz bir-birimizə uyuşa bilmərik, çünkü təbiətcə tamam başqa-başqa adamlarıq. “Kişi olsan da, mənim tayım deyilsən”, sən “nazla, ne’mətlə bəslən-

miş bir insansan”, indiyədək mənim “çəkdiyim qəmin yüzdə biniyi də” görməmisən, dəmir kimi möhkəm olsan da, “bil ki, ahimdakı qəm” səni əridib mumə döndərər, “su kimi canımı oxşasan da, yanında bir gecə belə dözə bilməzsən”. Səhra sənin yerin deyil, qayıt bu yoldan. “Fərqi yoxdur, xoşluqla getməsən, çəkdiyin əzab-əziyyət, zillət” gec-tez səni buradan qaçıb getməyə məcbur edəcək.

Səlam Məcnunun onunla ünsiyyətə razılıq verdiyini, mehribanlıq göstərdiyini gördükdə daha da cəsarətlənir, qarşısında süfrə açıb onu çörəyə də'vət edir. Eşq, məhəbbət anlayışına özünün dərk etdiyi kontekstdən yanaşır. Ona mümkün qədər həyatı aspektində qiymət verir, bu hissin gec-tez soyuyub gedən müvəqqəti, ötəri bir ehtiras olduğunu bildirir. “Daim pərişan yaşamaq olmaz”, “çox iti firlanır bu çərxi-fələk, cahanda göz yumub açana qədər, yüz nicat qapısı açıla bilər”. “Darixma, dərdinin sonu xoş olar, bir gün ağlamağın gülməyi də var”, “bu sevda şo'ləsi gənclik atəşinin alovundandır”, “cavanlıq gəlib keçən kimi bu odlu kürənin alovu sönəcək” deyir. Büyük, ilahi bir qüvvə olan məhəbbətə, paklıq, ülvilik nümunəsi sayılan eşq anlayışına bu cür bəsit, məhdud münasibət Məcnunu əsəbiləşdirir, yərindən oynadır və o, həmsöhbətinə çox kəskin cavab verir:

Dedi: zənn etmə ki, mən bir sərəxoşam,
Ya hava-həvəsə məftun olmuşam.
Eşqin şahənşahı mənəm cahanda,
Xəcalət çəkmərəm bundan bir an da.
Qüsə ilə canımı təmizlədim mən
Torpağın, şəhvətin bəhanəsindən.
Nəfsin çirkabından can qurtararaq,
Həvəs bazarını dağlımışam, bax.
Ömrümün mə'nası eşqdır müdəm,
Məhəbbət bir oddur, mənse bir udam...

(“Leyli və Məcnun”, səh. 230)

“Eşqin şahənşahı mənəm cahanda” deyən Məcnun həyatının bütün möqamlarında bu yüksək, şərəfli adı mərdliklə qoruyur, yaşıdır, ona qarşı çevrilmiş bütün ittihamlara, iradlara ləyaqətlə cavab verir. Bu cəhətdən Məcnunun ömrünü həmişəlik ona xidmətə həsr etmiş, sədaqətli dost, cəfakesh insan, əsl eşq fədaisi Zeydlə olan söhbətləri daha xarakterdir. Belə söhbətlərdə onun daxili aləmi hərtərəfli açılır, yeni, daha yüksək mə'nəvi-əxlaqi keyfiyyətləri üzə çıxır, həm “eşq şahənşahı”, həm də nəcib bir insan kimi xarakteri tamamlanır, ən kamil zirvəyə çatır.

Görüşlərdən birində Məcnunun artıq tam haldan düşdүүнү görən Zeyd üzünü ona tutaraq töhmətlə deyir: “Ey böyük insan, sən əvəzsiz söz ustادысан, tə’bin ətrafa gözəl incilər səpir. Belə nadir sənət sahibi olduğun halda nə üçün ağlın şo’ləsindən uzaq gəzirsən, dəlilik, divanəlik yolunu tutaraq zahirdə özünü rüsvay edirsən, yaziq günə qoyursan? Sevdada məndən artıq deyilsən, mən də ağlayaraq qəmlər içirdim, səndən də pərişan günlər keçirdim. Nəhayət, səbr edib yaşayaq dedim, sonra su da içdim, çörək də yedim. Gəl sən də vurğun könlünü unudub dincəl, da-ha adına bir də Məcnun deməsinlər”.

“Dünya görmüş, şəhvəti öldürüb mənliyini atmış” Məcnun bu töhmətdən alışib yanır, tamam hövsələdən çıxır, “hədər yerə artıq-əskik danışırsan, uzunçuluq edirsən, zəhlə tökürsən, çəkil gözümdən” deyərək Zeydi ağır məzəmmət edir. Onu başa salır ki, dəli o şəxsdir ki, dünya varını çox sevir, evinin hasarını bərkidir. Mən özüm kamala yetəndən bəri boynumdakı ağır bəndləri açıb dağıtmışam, gəmim dəryalarda batmamışdan yüksək atıb çılpaq qalmışam, həyatın qurduğu tordan çıxməq, nəfəsin şirkabında batmamaq üçün hər gün əl-ayaq çalıram, bu tikanlı dünyadan murdar kimi deyil, mərd kimi pak, temiz çıxməq istəyirəm. Mənim məhəbbətim başqa bir dünyadır, ona görə də bu dünyada nə minnət çəkənim, nə minnətim var. Mən ömrüm-də heç vaxt qeybət eləmərəm, hiylə bilmərəm, qafıl yaşamaram, dərdə gülmərəm. İnsanın mə'nəvi paklığı, fədakarlığı, dəyanəti, azad, minnətsiz yaşamaq arzusu, öz nəfsinin ağası olması nə

üçün, hünər, mərdlik, qəhrəmanlıq deyil, dəlilik, divanəlik adlandırılmalıdır?

Mənə dəli dedin nə haqqın vardır?
Dəli təkəbürlü dolananlardır...
Div xisləti deyil, xoşdur xislətim,
Dünya şahindandır bu təbiətim.
Günaha batsa da mənə baxanlar,
Lətif xasiyyətli bir xilqətim var.
Düzlük axtarmaqdır mənim adətim,
Onunçun əyriridir bu gün qamətim...
Başqa bir dəlilik görmürəm məndə,
Dəlilik budursa dəliyəm mən də.

(“Leyli və Məcnun”, səh. 236-237)

Leyli ilə axırıncı görüşündə Məcnunun məhəbbəti, eşq yolunda çəkdiyi əzablar ən yüksək zirvəyə qalxır, kulminasiya nöqtəsinə çatır, onun əsl mə'na və mahiyəti açılır, son məqsədi aydınlaşır. O, bir fədakar aşiq, eşq cəfakesi kimi bu son və ən ağır sınaqdan, imtahandan da ləyaqətlə çıxır, həmişəlik ilahi nürun işığına bürünür, özünə əbədi müqəddəslik, ölməzlik qazanır.

İbn-Səlamın ölümündən sonra ər, kəbin əsarətindən xilas olan, ərəb qaydalarına görə artıq azad yaşamaq, sərbəst hərəkət etmək hüququ qazanan Leyli illərlə həsrətini çəkdiyi sevgilisini qovuşmaq, qəlbini alovlandıran atəşə, vüsal həsrətindən doğan iztirablara birdəfəlik son qoymaq qərarına gəlir. O, bu arzusunu hər iki aşiqin sədaqətli dostu, həmdəmi, sirdəsi olan Zeydə bildirir, ondan tezliklə Məcnunu tapıb yanına gətirməyi xahiş edir.

Bu şad xəbəri eşidən Məcnun bir anlığa həyata qayıdır, qəlbində ehtiras dolu duyğular oyanır, sevincdən atılıb-düşür, taleyinə şükürlər edərək, “səcdəyə düşür, üzü ilə yer süpürür”, gözlərinə işiq gəlir, sıfəti ay kimi parlamağa başlayır, “dostluq bu-

lağında dəstəmaz alır”, təmizlənir, Leylinin göndərdiyi təzə pal-tarı bir neçə dəfə öpdükən sonra əyninə geyir, onu əhatə edən vəhşilərlə birlikdə şe'r deyə-deyə, dilindən ətrafa şəkər səpərək sevgilisinin hüzuruna yollanır. Uzun vüsal həsrətindən sonra re-allاشan bu görüş hər iki aşiq üçün həm böyük sevinc, xoşbəxtlik, həm də dərin daxili sarsıntılar, əzablar hesabına başa gəlir. Əzabkeş, vəfali yarını çadırının qapısında görən Leyli onun ayaqları altına atılır, torpağı öpür, həyəcandan huşunu itirir. Dünyaya ibrət olan bir məhəbbətdən, böyük insani ülfətdən, sə-daqətdən xəbər verən bu səhnəni Nizami belə təsvir edir:

Məcnun seyr elədi dərdli cananı,
Ayaq pərdəsində görünçə canı,
Naləsi titrətmə saldı göylərə,
O da huşdan olub yixıldı yerə.
Cansız bir direkdir o nazikbədən,
Məcnun da canlı bir ölüdü, bilsən.
Dünyanın səsindən tamam bixəbər,
Huşsuz uzanmışdı o sevgililər.

(“Leyli ve Məcnun”, səh. 251)

Uzun müddət vəhşilərin əhatəsində huşsuz qalan aşıqlarə heç kim yaxınlaşmağa cəsarət etmirdi. Çünkü onların ətrafında hasar çəkmiş, hərəmi dörd tərəfdən mühəsirəyə almış vəhşi heyvanlar nəinki adamları, hətta havada uçan milçəkləri belə tutub parçalamağa hazır idilər. Bunu görən insanlar başa düşdülər ki, bu aşıqların üstündə Allahın nəzəri var, onlar amandadırlar. Onların eşqi ülvə hissələrdən yoğrulmuş, “şəhvətə, qərəzə bulaş-mamış həqiqi eşqdır”. Bu eşq heç də dəlilikdən, çılgınlıqdan tö-rəməmişdir. Əksinə, onun cövhəri, mayası pak, təmizdir, o, “dünyaya dərs olan nadir bir işdir”.

Vəhşilər təkcə “aşıqlarə məhrəm bir kişi” olan Zeydə toxun-murlar. O, “dünyanın səsindən tamam xəbərsiz” uzanıb qalmış sevgililərin yanına gəlir, gülabla, ənbərlə onları huşa gətirir.

Ağılları başına qayıdan gənclər həsrətlə bir-birini qucaqlayır, poemada deyildiyi kimi: “Zəncirdən açıldı “əlif” ilə “lam”, üz-dən bir-birinə yapışdı tamam, iki əyilmiş xətt artıq öpüşdü, büt-töv bir dairə şəklinə düşdü, könülləri yanmış o iki dildar bir ge-cə, bir gündüz belə qaldılar”. Bu vaxt hər iki gəncin varlığında qəribə bir mö'cüzə baş verir. Behiştən əsib gələn külək onla-rın ehtirasla alışib yanana ürəklərinə sərin su çiləyir, baş alıb gedən, təlatümə gəlmış hissələrini soyudur, söndürür, iradələrini, huşlarını özünə qaytarır.

Sanki ilahi bir qüvvə, daxili təkan sevgilisinin qoynunda bi-huş olmuş Məcnunu yuxudan oyadır. O, birdəfəlik dərk edir, cism iki olsa da, can birdir. Leyli-Məcnun sözləri müxtəlif olsa da, mə'nası, məzmunu eynidir, onların ruhları çoxdan bir-birinə qovuşub, vahidləşib. O, həyati eşqi, dünya zövqünü çoxdan ar-xada qoyub. Daha heç vaxt geri qayıda bilməz. Buna onun nə fi-ziki gücü, nə də mə'nəvi haqqı yoxdur. Ona görə də Məcnun hələ də cismanı vüsal həsrəti ilə çırpınan, ondan belə bir xoş-bəxt anda nə üçün hərəkətsiz oturduğunu, dinib-danışmadığını soruşan, “vüsalına can atan gül kimiyəm mən, bu vüsal günündə hanı həvəsin, ağzin qıflılıdır, çıxmayırlı səsin” deyə intzar içində üzülən Leyliyə göz yaşları içində belə cavab verir:

Sənə könül verən aşiqə, canan,
Əldən düşdürü vaxt əl uzadırsan...
Aşıq məzhəbində ayrılıq nədir?
Mən sözü, sən sözü bir - əfsanədir.
İki parça olan bir zirehik biz,
Bir can parçasıçıq, bil ki, ikimiz.
Necə birləşərsə bir bəm ilə zil,
Birləşən canımız ayrılan deyil.

(“Leyli ve Məcnun”, səh. 256-257)

Artıq Məcnunun karvanı keçib gedib. O, özü də köç ərefəsin-dədir. Onun dünya ilə bağlı məhəbbəti də başqa bir aləmdə, göylərdə, pak, müqəddəs bir məkanda bərqərar olub.

Cismən olmasa da, xəyalən çoxdan Leyliyə qovuşan, varlığını ni ancaq onun varlığında, mənliyində görən Məcnun öz mövcudluğunu tamamilə unudur. Özünü vüsala çatmış bir adam kimi xoşbəxt hesab edir və sevgilisindən həmişəlik ayrırlaraq başına toplaşmış vəhşilərlə birlikdə yenidən səhraya qayıdır. Bununla da, Məcnunun cismani-mə'nəvi əzablardan keçən böyük məhəbbət yolu şərəflə başa çatır. O, artıq ülviyyətə, ilahi məhəbbətə qovuşur. Onun cismi bu dünyada olsa da, ruhu həmişəlik Allahın dərgahında qərar tutur. Bütün bunların canlı şahidi olan Zeyd Məcnunun əzəməti, fədakarlığı qarşısında heyrətə düşür, vəcdə gəlir, bu gündən sonra bütün ömrü boyu ona səcdə qılacağını bildirir:

Müqəddəs bir eşqi vermediñ bada,
Sənə səcdə qılməq borcdur dünyada.
Əgər məhəbbətdə olmasa ismət,
O şəhvət hissidir, deyil məhəbbət!
Saf eşqin nurlu bir güzgüsü vardır,
Eşqin hesabından şəhvət kənardır.

(“Leyli və Məcnun”, səh. 259)

“Leyli və Məcnun” poemasında qoyulmuş məhəbbət fəlsəfəsinin məzmununu, ictimai-əxlaqi mahiyyətini öz varlığında daşıyan əsas qəhrəmanlardan biri də Leyli obrazıdır. Bir qadın kimi parlaq fərdi xüsusiyyətləri, mə'nəvi gözəlliyi ilə seçilən, sevilən Leylinin klassik ədəbiyyatımızın tarixində xüsusi yeri vardır. “Nizami Leylini təsvir edərkən ən yaxşı boyalar işlədir. Onu qüdrətli, iradəli, sözünün üstündə duran, mə'nənən çox yüksək və pak olan ideal bir obraz səviyyəsinə qaldırır. Leylini sevməmək və onun faciəsinə yanmamaq olmaz... Məcnunun nə üçün məcnun olduğunu bilmək istəsəniz, Leyliyə baxmalısınız. Nizami Leylini elə canlandırır ki, onun ucalığının, paklığının işığında Məcnunun məhəbbəti, səmimiyyəti, ehtirasları parlayıv və Məc-

nunun hərəkətlərində anlaşılmaz heç bir şey qalmır. Hər şey aydın və təbiidir, təbii olduğu qədər də gözəldir”¹.

Bir sözlə, Məcnunu məcnun edən Leylidir. Onları bir-birindən ayrı təsəvvür etmək çətindir. Leylisiz Məcnunun ciyində daşıdığı məhəbbət yükünün ağırlığını, keçirdiyi əzab və iztirabların miqyasını, onun işıqlı məqsəd və qayəsini tam dərk etmək, qavramaq mümkün deyildir. Leyli və Məcnun biri digərini təməmlayan, biri digəri üçün səbəb və zərurət olan vahid anlayışdır. Bu birlikdən, daxili vəhdətdən konarda onların varlığı, dünyaya səs salan ülvi məhəbbətləri mövcud deyildir. Böyük məhəbbət və sənətkarlıqla işlənmiş Leyli obrazı poemada təsvir olunan hadisələrin bütün mərhələlərində həm ictimai çəkisinə, həm də bədii-estetik siqlətinə görə Məcnunla eyni səviyyədə dayanır. Leylisiz Məcnun tək qanadlı quşa bənzərdi və o, heç vaxt məhəbbət fəzasının dərinliklərinə bu qədər ucalı bilmədi, eşq aləminin əsl şahənşahı səviyyəsinə qalxmazdı.

Leyli hüsndə, kamalda, ləyaqət və mə'rifətdə də Məcnuna layiq bir gözəldir. Nizami onu “murad dastanının ilk səhfəsi, gözəllik mülkünün baş sərkərdəsi, göylər duruşlu, göylər cəlallı, yeddi ulduz kimi gözəl camallı, hüsnlər sərvin bağrını sökən, varlığına Ay həsəd çəkən, hüsün, gözəlliyyin zinət mayəsi, həm xəzinə, həm də xəzinədar, Aydan, Günəşdən irs alan bir gövhər” kimi təqdim edir. Təsvirlərində vəcdə gəlir, “Leyli parlaqlıqca min təmtəraqla, aləm göstərdi onu barmaqla, o, dünyanın höyəli bir dilbəriydi, gənclik dastanının şah əsəriydi, kamalı olmuşdu dillərdə əzbər, camalı ay kimi süd işıqlıydı, boyu sərv kimi yaraşılıydı, qəmzə xəncərini çoksəydi əgər, min sinə deşərdi o nazlı dilbər, ahu gözlərini süzsəydi bir an, yanib məhv olardı bütün bir cahan” deyir, hüsnnü bəzəmək üçün son dərəcə gözəl, əlvan boyalar işlədir, Məcnunla müştərək portretini yaradarkən ona xüsusü üstünlük verir:

¹ M. İbrahimov, “Günoş kimi parlaq” (“Leyli və Məcnun”a müqəddimə), Bakı, 1982, səh. 22

Leyli səhər kimi işıqlanırıdı,
Məcnun da şam kimi qəmdən yanırıdı.
Leyli yaranmışdı Ay kimi parlaq,
Məcnun ipək kimi qaraydı ancaq.
Leyli gül saçırıda ağaclara bax,
Məcnun dürr səpirdi şabaş olaraq.
Leylini sormayıñ, pəriydi o can,
Məcnun bir od idi, nə deyim ondan?
Leyli - qış görməmiş yasəmən kimi,
Məcnun - xəzan vurmuş bir çəmən kimi.
Leyli parlayırdı sübhün qızıtək,
Məcnun da sönürdü dan ulduzutək.

(“Leyli ve Məcnun”, səh. 86)

Atası onu Məcnuna verməkdən imtina etdikdən sonra Leylinin ağır, iztirab dolu günləri başlayır. O, dərddən, möhnətdən qana dönmüş qəlbiylə birlikdə dörd divar arasında qalır, səsi, ünү heç yana çatmayan ev dustağına çevrilir. “Rəqib hədəsin-dən, düşmən tə’nəsindən” qorunmaq üçün gündüzlər özünü zahirən sakit, şən göstərsə də, gecələr ahı, nalesi göylərə qalxır, eşq atəşində gizlin-gizlin alışib yanır, şam kimi gilə-gilə əriyir, gözlərindən axan qanlı göz yaşları arasından nəyə baxırsa, ancaq Məcnunu görür, onun xəyalı ilə danışır, dərdləşir, təsəlli təpər. Kölğəsindən başqa heç bir həmdəmi, sirdəsi olmadığı üçün Leyli Ayla, ulduzlarla, Məcnunun məskən saldığı Nəcd dağından əsən küləklərlə ülfət bağlayır, ürəyini üzən qəmini, möhnetini onlarla bölüşürür, ancaq bu yolla sevgilisinə xüsusi sıfarişlər göndərir, ondan xəyalı cavablar alır:

O, Ay çeşməsinə baxıb dalardı,
Gözləri çeşmə tək yolda qalardı.
Bəlkə bir sıfariş gələ Məcnundan,
Ya quru bir salam eşidə ondan.
Arabir əsdikcə Nəcdin küləyi,
Bir vəfa duyurdu qızın ürəyi.

O yandan bir bulud gəlsə bu yana,
Ümid damları verirdi ona.

(“Leyli ve Məcnun”, səh. 111)

Leyli ancaq Məcnunun xəyalı ilə yaşamaqla qalmır, təkcə Ayla, ulduzlarla dərdləşməklə kifayətlənmir, sevgilisi ilə daha yaxın əlaqə saxlamaq üçün müxtəlif vasitələr, əlverişli məqamlar axtarır. Məhəbbət hissi, eşqdən doğan daxili iztirablar onu bir insan kimi kamilləşdirməklə yanaşı, ona xüsusi cəsarət verir, iste'dadını, gözəl mə'nəvi-əxlaqi keyfiyyətlərini üzə çıxardır. Mə'lum olur ki, Leyli də Məcnun kimi şairdir, öz duygularını, daxili iztirablarını poetik bir dildə ifadə etmək bacarığına malikdir. Bundan istifadə edərək o, sevgilisinin dillər əzbəri olmuş şə'rərinə cavab yazmaq, onunla müntəzəm şə'rələşmək qərarına gəlir.

Beləliklə, onların arasında iki sevən qəlbin vəsf halından doğan ürək çarpıntılarını, iztirablarını birləşdirən, qəlblərində yuva salmış məhəbbət xəzinəsini bölüşdürüb bir mə'nəvi körpü yaranır. Bir sözlə: “Dinib danişdinqca o qoşa sazlar, qopdu simlərindən gözəl avazlar. Rudla cəng çalsada, iki nəgməkar, bir qəlbin səsini verirdi onlar”. Onların sıfarişlərini, sarsılmaz bir ülfətdən, e'tibardan, əbədi sədaqətdən xəbər verən məhəbbət dolu nəğmələrini isə bir-birinə şə'r həvəskarları, xeyirxah insanlar çatdırır.

Bu işdə Leyli daha fəal, daha cəsarətlə çıxış edir. O, üstünə atılan böhtanları, uydurmaları, gecə-gündüz “göz yaşları ilə yu-yub təmizləyir”, qarşısına çıxan bütün sinaqlardan ləyaqətlə çıxır, sevgilisi ilə əlaqəsini heç vaxt üzümür, onunla daim ünsiyət saxlayır. Bu ünsiyət, əlaqə isə onlara həmişə xüsusi qüvvət, təskinlik bəxş edir, dərdlərini, əzablarını yüngülləşdirir, eşqdən alışib yanınan ürəklərinə su səpir, sərinlik gətirir, vüsal həsrətiylə bağlı ümidişlərinə qol-qanad verir:

O dünya camallı nazəndə dilbər,
Qəlbindən qoşardı gözəl şə'rər.
O bakırə gözəl bir sənətkardı,
Özü tək bakırə sözləri vardi.
Məcnunun dilindən söz düzəldərək,
Cavab da yazardı o gözəl mələk.
Məcnunun şə'riylə yandıqca pəri,
Ona su səpərdi öz şə'rərləri.

(“Leyli və Məcnun”, səh. 112)

Leyli təkcə gözəllikdə, kamal və mə'rifətdə, eşqinə sədaqət də deyil, həm də hünər və dəyanətdə Məcnunla eyni səviyyədə dayanır. Qadını kölə və qul vəziyyətində saxlayan, bütün mə'nəvi-hüquqi imtiyazlardan möhrum edən bir cəmiyyətdə Leyli görünməmiş cəsarət, qəhrəmanlıq nümayiş etdirir. O, qofəsə salınmış göyərçin kimi tək, köməksiz olsa da, heç bir təzyiq qarşısında oyilmir, qom-qüssə onu daxildən üzsə də, inamını, müstəqilliyini itirmir, əqidəsindən dönmür. Biyabanda bitmiş qızıl gül kimi ətrafına rayiho, otir yayır, öz pak və yüksək insani keyfiyyətlərinə görə onu əhatə edən mühitin mürtəce, antihumanist qayda-qanunlarından, oxlaq və düşüncə tərzindən qat-qat yüksəkdə durduğunu sübut edir. Bütün ömrü boyu öz təbiətinə, hər şeydən yüksək, müqəddəs saydığı eşqinə, möhəbbətinə, mə'nəvi dünyasına sadiq qalır, əhdini, peymanını heç vaxt pozmur, mənliyini, ismətini, pak, təmiz adını ona qarşı yönəlmış böhtən və ləkələrdən qorumağı bacarırlar:

Kamala yetmiş o gümüş bədən,
Şüşəni gözlərdi daşdan, küləkdən.
Yüz min cətiyatla yeyirdi dildər
Qəlbini gizlinə, şorabı aşkar...
Bütün möhnətlərə o uzo-dözo,
Çökdiyi ağrını vurmazlı tizo.
Ulduzlar içində bir Ay durmuşdu,
Çadrına yüz Zöhro halqa vurmuşdu.

(“Leyli və Məcnun”, səh. 151)

Leylinin hünər və cəsarəti İbn-Səlama ərə getdikdən sonra daha qabarlıq şəkildə üzə çıxır. Çox çətin bir şəraitdə, hər şeyə sahib, hakim olan ər evində belə o, özünün nəyə qadı: olduğunu bir daha nümayiş etdirir. Leyli hüquqsuzdur, cəmiyyətə heç bir səlahiyyət, ixtiyar sahibi deyildir. Onun yaşadığı mühitdə qadın cansız, dilsiz əşya kimi adı alqı-satqı vasitəsidir. Ərə verilərkən heç kim - nə ata-anası, nə İbn-Səlam ondan bu işə razı olub-olmadığını soruşmur, bu heç onların ağlına belə gənənir. Ancaq Leyli tamamilə başqa təbiətli bir insandır. Onun şəxsi iradəsi, varlığını idarə edən mə'nəvi qanunlar mövcud cəmiyyətin qayda-qanunlarından, adət-ənənələrindən, hüquqi normalarından çox-çox yüksəkdə dayanır.

Leylinin sinəsində məhəbbət atəsi ilə yanaşı, həm də mübariz, üsyankar bir ürək cirpinir. Odlu-alovlu, hətta ölümə belə qalıb gəlməyə qadir olan məhəbbət onu sözün əsl mə'nasında qəhrəmana çevirir, ən çətin, çıxılmaz anlarda ona xüsusi qüvvət, cəsarət, əyilməz iradə, dözüm bəxş edir. Məhz belə yüksək əxlaqi-etik keyfiyyətlərin sahibi olduğu üçün Leyli toydan sonra da öz ismətini, müstəqilliyini qoruyub saxlaya bilir. O, zifaf gecəsində halalca kəbinli arvadı kimi ona yaxınlaşmaq istəyən İbn-Səlamı qətiyyətlə özündən uzaqlaşdırır, hətta ağır bir zərbə vurub yerə sərir, huşsuz vəziyyətə salır və ona qəti xəbərdarlıq edir.

Qız dedi: Bir daha belə iş görsən,
Təqsiri məndə yox, özündə gör sən.
Mənim surətimi qurub bəzoyən
Böyük sənətkara and içirom mən,
Qanımı töksə də sənin inadın,
Hasil olmayıacaq məndən muradın.

(“Leyli və Məcnun”, səh. 154)

Ərin, kişinin evdə, ailədə ağa, hakimi-mütləq olduğu bir cəmiyyətdə bu hərəkətin ona çox baha başa golocoyını bilsə də,

Leyli heç nədən qorxmadan, çəkinmədən İbn-Səlamin qarşısında Məcnunu sevdiyini e'tiraf edir və heç vaxt eşqinə xəyanət etməyəcəyini bildirir. "Mən ki, düşmüşəm onun eşqinə, uzaqdan da görsem, bu bəsdir mənə, quru bir baxışla şadlansam da mən, bu xoşdur ömürlük yad düşməyimdən" deyir. Böyük mə'nəvi əzab, saysız-hesabsız daxili sarsıntılar hesabına olsa da, Leyli əhdindən, inadından dönmür, sevgilisinə olan sədaqətini, paklığını ləyaqətlə qoruyub saxlayır. Onun bu əvəzsiz fədakarlığı, əzmi, iradəsi yaşıdagı evin divarları arasında qalmır, tədricən etrafa yayılır, "eşqi günəş kimi aləmə nur saçır, gizli sırrı dillərə düşür", insanları heyrətdə qoyur, onu cəfəkeşlik timsalına, bitkin xarakterə, əsl qəhrəmana çevirir.

Bu xəbər Leylinin ərə getdiyini bildikdən sonra iztirablardan üzülen, qısqanlıq odu içində alışib yanın Məcnuna da gedib çatır. Vəziyyətdən hali olan xeyirxah adamlar ona bildirirlər ki, Leyli ər evində, pərdə arxasında, ahu-zar içində ancaq səni yad edir, səni xatırlayır. Başqasının kəbini altında yaşasa da, səndən əlini heç vaxt üzmemişdir. "Bir sənsən dünyada onun adamı", o qızın "səndən özgə muradı, kamı yoxdur". Bir ildən artıq gəlin getdiyinə baxmayaraq, o, ərinə təslim olmamışdır, ismətini əldən verməmişdir, böyük əzablar hesabına olsa da, müstəqilliyi尼 qoruyub saxlamışdır. "Min il keçə belə, yenə də sənsiz o qızdan bar almaq mümkün deyildir". Buradan aydın olur ki, eşqin ilahi qüdrətinə arxalanın, əbədi sevda yolcusu olan Leyli hər cür qorxu hissindən azaddır, insanın ən ali duyğularını boğan, onu kölə vəziyyətinə salan əsarət zəncirini qırmağa qadirdir. Bu bir də onu göstərir ki, həqiqi məhəbbət insanı ucaldır, aliləşdirir, əyilməz iradə, böyük cəsarət, hünər sahibinə çevirir. Poemada deyildiyi kimi:

"Aşıqım hardadır?" söylədikcə qız
Öz incik ruhuyla yaşadı yalnız...
Üzülməz qəmlərin sarsıntısından
Ər, ata qorxusu qalxmış ortadan.

Sevda ki, soxulur insan ruhuna,
Ər, ata qorxusu neyləyər ona?

(“Leyli ve Məcnun”, səh. 155)

Leylinin bir eşq, məhəbbət cəfəkeş kimi dərdi, müsibəti həddindən artıq ağır, böyükdür. O, qadın olduğu üçün Məcnuna nisbətən daha çox hüquqsuzdur, onunla müqayisədə ikiqat zülm, əsarət altında yaşayır. Bu mə'nada Leyli daha böyük cəfəkeş, daha böyük fədakardır. Onun hüquqsuzluğun üstünə qadınlığı da əlavə olunanda bu fədakarlığın miqyası, çəkisi qat-qat artır, böyüyür. Leyli Məcnun kimi hərəkətlərində sərbəst deyildir, onun kimi istədiyi vaxt cəmiyyəti tərk etmək, azad yaşamaq, eşqini, ürəyində qövr edən dəndlərini açıq şəkildə aləmə bəyan etmək imkanından mərhumdur. Buna təkcə mövcud qanunlar, adət-ənənə deyil, həm də qadın ləyaqəti, qadın isməti, onun mə'nəvi gözəlliyi, zinəti olan abır-həya yol vermir. Yüksək mə'nəviyyat, tərbiyə, kamal sahibi olan Leyli bir qadın kimi öz əxlaqi borcunu yaxşı başa düşür və onu hər cür ləkədən, böhtandan qorumağı özünə borc bilir.

Buna görə də o, çox vaxt dərdini pünhan saxlayır, özü öz yarasına məlhəm qoyur, "yaxşı adını yaman etməmək üçün zəhəri bal kimi gizlində işir". "Bir yandan əlindən itirdiyi yarın" dərdid, "bir yandan da üstünə tökülən əgyarların" zülmü onu hər an, hər zaman əzdiyini, taqətdən saldıığını söyləyir. "Eşq ürək verir ki, sən də qanad aç, bu qarğı-quzğundan kəklik kimi qaç, tək uçan kəkliyi qızıl quş yeyər, cəsarət olsa da qadın qəlbində, o, aslan olsa da, qadındır yenə", ona görə "qurtara bilmədim bu qüssələrdən, yenə qəm çəkməyə boyun əydim mən" deyir və bədbəxt taleyindən, nakam həyatından acı-acı şikayətlənir:

Bir zaman Leyliydim, indisə nakam,
Məcnundan min dəfə artıq məcnunam.
Bəxtinin ulduzu batan aşiqdən
Min dəfə şiddetli divanəyəm mən.

O hədəf oldusa bu dördə, yasa,
Bir qadın deyildir, o, heç olmasa.
Sevda yollarında göstərir hünər,
Kimsədən nə qorxar, nə də çokinər.
O deyil mən kimi zillət dustağı,
İstədiyi yeri gozir ayağı...

(“Leyli və Məcnun”, səh. 191)

Leyli “yenə qom çəkməyə boyun əydim mən” desə də, heç vaxt onu əhatə edən mühitlə barışmir, imkan daxilində çırpınır, mübarizə aparır, özünün köməyə böyük ehtiyacı olduğu halda daim Məcnun haqqında düşünür. Həmişə ona mehribanlıq, qayıçı gösterir, ürək-dirək, təskinlik verir, dərdini mümkün qədər yüngülləşdirməyə çalışır. “Dünyada səbr elə hər şeydən əvvəl, iradə mülkünün hakimi ol gel, bəsdir, az dərd çəkib şikayət eylə, cəfayət dözməyi sən adot eylə, bir az sakit ol ki, ömür gödəkdir. Mən də sən gündəyəm, ey taleyi kəm, lakin qədəmimi tutmuşam möhkəm, gözü bağłasa yaxşıdır insan, onun göz yaşına gülərsə düşmən, düşməni şad edib güldürorsə qəm, ağıllı dərd çəkib tutarmı matom” kimi müdrik tövsiyələrlə onu sual-cavaba çəkir, mümkün qədər özünü ələ almağa, sakit, təmkinli olmağa çağırır:

Nə olur, bir az da sevinib şad ol,
Bu dərddən, qüssədən, qəmdən azad ol!
Bu dünya dəyişib döner əzəldən,
O, alt-üst olsa da, gəl, darıxma sən...
Qəlbini sixma ki, sən kimsəsizsən,
Mən kiməm, adamın deyilmiyəm mən?
Heç kəs: “köməksizəm” deməsin gərək,
Köməksiz olana Allahdır kömək.

(“Leyli və Məcnun”, səh. 197)

Leyli böyük nəcabət, səxavət, ülfət sahibidir, sədaqət, e'tibar, dəyanət timsalıdır, həssas insan, əvəzsiz həmdəm, dost, ar-

xadır. O, bütün məqamlarda Məcnuna dərin hörmətlə, ehtiramla yanaşır, onun əhval-ruhiyyəsini, düşüncələrini, keçirdiyi əzabları, daxili sarsıntıları bütün varlığı ilə duyur, başa düşür. Hətta ər evində yaşadığı vaxtlarda belə ona dönə-dönə xəbər çatdırır ki, ayrı yaşasaq da, bəxtim kimi səndən uzaq düşsəm də, həmişə, hər yerdə səninlöyəm, ürəyimdə, qəlbimdə yaşayırsan. Mən aldanmış ərimi sevmirəm, hələ indiyədək bir gecə də olsa, onunla baş-başa yatmamışam, o xəzinə ki, ancaq sənə məxsusdur, onun qapısı həmişəlik möhürü qalmışdır, indiyədək ona yad əli, yad nəfəsi dəyməmişdir. Doğrudur, ərimin cəlalı çıxdur, lakin sənsiz o cəlal gözümdə heçdir, xarabazardır. Sən mənim tə'nəmə hədəf olsan da, dostluq mülkümüñ xəzinədarısan, ilk səhər şəm'inin pərvanəsi sən, məhəbbətim daim işığı səndən alır, mən könlümü ancaq sənin eşqinə vermişəm, bilirəm sən də sevgimizə sadiqsən. Ona görə də biz iki qəlbdə bir canıq, qiyamətə qədər yolumuz eynidir, ayrılmazdır.

Həmişə sevgilisinə üstünlük verən, onun adını, şəxsiyyətini ön plana çəkən Leyli özünü Aya, Məcnunu Günəşə bənzədir, işığını ondan aldığı, onun atəşində isindiyini bildirir. “Bir tükün gözümdə dünyaya dəyər, mən istərdim ki, yanında üzüm ağ olsun, sən kimi bir yuva yoldaşım olsun. Hicrana düşdüksə bu dün-yada ah, söylə ey sevgilim, məndə nə günah? Səni duymayan soyuq bir ürək, bələlər içində məhv olsun gərək, səndən geri qaldım, əf et məni gəl, bilirsən nə idi yolumda əngəl” deyə qibləgahı saydığı sevgilisinin qarşısında həmişəlik sədaqət andı içir:

Eşqinə sadiqəm, yolunda dustaqlı,
Dərdinə şərikəm, qəminə ortaq.
Yanına gəlməyim olmadı mümkün,
Başqa şərtlər isə görmüşəm bütün.
Vücudum ayrıca sənin yanından,
Ruhum ayrılmamış yanından bir an.
Dərdindən, qəmindən mən xəbərdaram,
Çarə axtarıram onlara müdam.

(“Leyli və Məcnun”, səh. 196)

Leyli təkcə eşq mücahidi, sədaqətli aşiq deyil, həm də yüksək əxlaq, təmiz, ləkəsiz mə'nəviyyat sahibidir. O, həddindən ağır psixoloji şəraitdə, mə'nəvi-hüquqi təzyiq altında yaşasa da, heç vaxt ailə, ər, ata qarşısındaki insani borcunu, kəbindən, namus, qeyrət anlayışlarından doğan təəhhüdlərini unutmur, onları pozmağı hər bir qadın üçün ləkə, şərəfsizlik hesab edir. Həm Məcnunu, həm də Leylini yaxşı tanıyan, dərdlərindən xəbərdar olan Xızır sıfətli nurani bir qoca onları gizli görüşdürmək qərarına gəlir. Leyli eşidəndə ki, qəlbi hicranla, sitəmlə dolu Məcnun “hər iki dünyada: Leylican” deyir, hər yerdə: “Leyli, gəl, gəl aman” deyə-deyə səhraları dolaşır, ürəyi quş kimi qanadlanır, sevgilisini heç olmasa uzaqdan görmək arzusu ilə dərhal bu işə razılıq verir.

Təklifinin qəbul olunduğunu görən qoca səhraya Məcnunun yanına gedir, Leylidən ona xüsusi salam yetirir və “səndən nigarandır gül üzlü sənəm, görüşmək isteyir səninlə bir dəm, sən də sevgilinlə görüşsən bir an, hicran qəfəsindən azad olarsan” - deyir. Bu xəbəri Məcnun böyük sevinclə qarşılıyır və nəcib qocanın gətirdiyi təzə paltarı geyinərək onunla birlikdə əvvəlcədən tə'yin edilmiş görüş yerinə gəlir. Sevgilisinin gəlişini havadan duyan Leyli oturduğu çadırdan çölə atılır, Məcnuna çatmağa on addım qalmış dayanır, daha irəli getmir. Vəfali həmdərdidini uzaqdan, həsrətlə seyr etməklə kifayatlənir. Bu gözlənilməz hərəkətdən təəccübənən qocaya o, belə deyir:

Mənim ərim vardır, yatsa da bu dəm,
Allahın gözündən uzaq deyiləm.
Doğrudur, sevmirəm onu ürekdən,
Lakin haramzadə deyiləm ki, mən.
Yenə yaxınlaşsam, bu ölüm olar,
Sevda məzhəbində günah sayılar.
Ayıblı sözlərin yazılmışından
Yaxşıdır, bir dəftər ağ qalsa, inan.

(“Leyli və Mecnun”, səh. 218)

Bu sözləri eşitdikdə aqil qocanın heyrətə düşdüyüünü görən Leyli ona başa salır ki, başqa cür hərəkət etməyə, bundan artıq sərhəddi keçməyə haqqı, ixtiyarı yoxdur. Buna onun ismeti, təribəsi, cəmiyyət və əxlaq qarşısındaki borcu imkan vermir. O, istəmir sabah idrakı ilə üz-üzə gələndə tutduğu işlərə görə utanın, xəcalətdən qızarsın, təmiz adına ləkə gəlsin, töhmət, tə'ne hədəfinə çevrilsin. Onun sevgilisi böyük idrak, mə'rifət sahibidir, “ilqarı tam, kamil bir aşiqdır, bundan çox istəmək ona haramdır”. Bundan artıq yaxınlıq hər ikimiz üçün günahdır, qadağandır. “Qoy o şirin dillim şe'r desin, məni uzaqdan şe'rle oxşasın, bir qəzel söyləsin qulaq asaq”.

Bu sıfarişi eşidən Məcnun öz şəker dilini işə salır, ağızından dürr tökməyə başlayır, sevgilisini əlvan, şirin sözlərlə oxşayır. Ona bir daha sonsuz məhəbbətini, sədaqətini izhar edir, artıq dildarının uzaqdan gələn ətrindən, nəfəsindən bihuş olduğunu və bundan başqa ona heç nə lazım olmadığını bildirir. Nehayət, onların gələcək vüsəli haqqında son sözünü deyir, qəti qərarını verir, canını cananına çoxdan bəxş etdiyini, həmişəlik qurban verdiyini söyləyir:

Bu gündən mən sənəm, sen ise mənsən,
Bir könül yurdudur bu iki bədən.
O da sənin könlün qoy olsun, dilbər,
Yoxdur öz könlümde həyatdan əsər...
Söyle, bu məqamda nəcidi bədən?
Adını sikkəne neqş eyleyəsen.
Arada tərəpənən quru bir candır,
O da mənim deyil, sənə mehmandır.

(“Leyli və Mecnun”, səh. 221)

Bununla da sevgililərin uzaqdan-azağa bir-birilərinə dərin izhari-məhəbbət bildirən səmimi, ülfət, əxlaq və etika çərcivəsində keçən görüşü sona çatır. Məcnun yenidən səhraya qayıdır, Leyli də ürəyi həmişəki kimi həsrətlə dolu intizar içində öz ç-

dırına dönür. Hadisələrin iştirakçısı və canlı şahidi olan qoca isə başa düşür ki, bu iki gəncin eşqi - insan idrakından, dünyəvi nəfsdən, adı ehtiraslardan yüksəkdə dayanan, əlçatmaz, müqəddəs, ali bir eşqdır. Bu məhəbbətin ülviliyini, paklığını təkcə elə insan ağlı, iradəsi deyid, həm də göylər qoruyur, hifz edir. O, ilahi bir qüvvənin, böyük Tanrıının nəzarəti altındadır.

Əri İbn-Səlamın ölümündən sonra Leylinin həyatında yeni bir dövr başlayır. O, bir tərəfdən ərinin ölümünə bir insan kimi kədərlənsə də, digər tərəfdən bir aşiq kimi əsarətdən, ailə, kebin zəncirindən həmişəlik xilas olduğunu duyub sevinir, rahat nəfəs alır. Zahirdə əreb adətinə uyğun evdə oturub nakam İbn-Səlamaya saxlayır, dil deyib ağlayır, şivən qopardır, batında, ürəyinin dərinliklərində isə öz müsibətli taleyini, tək, kimsəsiz səhrada zillət çəkən, ölümlə çarpışan Məcnunu anaraq, nələ çəkir, acı-acı göz yaşı tökür. Gecələr tək qalandə əllərini göye qalıdıraraq Allahın dərgahında səcdəyə enir, dualara oxşar dərdli nəğmələr oxuyur, "İlahi! Məni sən canana yetir, oduna yandığım o şəm'i getir. Mənə işiq verir o sevdalı yar, bu zülmət gəcəni o işıqlandırar" deyərək, şirin xəyallara dalır:

Leylinin ayağı zəncirdən azad,
Aləmi Ay kimi gezirdi dilşad.
Heç kəsdən çekinib qorxmayan o qız
Aşkara dərd çəkib, ağlardı yalqız.
Canı qurtarmışdı ər qayğıından,
Artıq güdməyirdi onu bir insan.
Qəlbində alovlar, yanıb ağlardı,
Nə ata, nə ana qorxusu vardi.

(“Leyli və Mecnun”, səh. 249)

Ərinin yası başa çatdıqdan sonra Leyli indiyədək onun qarşısını kəsən, əl-qolunu bağlayan təəhhüldərden azad olur, özü öz taleyinin ağasına çevrilir, artıq sərbəst düşünmək, istədiyi kimi yaşamaq hüququ qazanır. O, belə hesab edir ki, nəhayət, indiyə-

dək məhbəsdə olan qara bəxti onun üzünə gülmüşdür, işiga çıxmışdır, gec də olsa Tanrı ona xoşbəxtlik bəxş etmişdir. Daha vüsalə gedən yol açıqdır, illərlə qəlbində bəslədiyi gözəl arzularını həyata keçirməyin vaxtı gəlib çatmışdır. Ona görə də “səbre qatlaşmağı buraxıb, eşqin pərdəsini açmaq”, illər boyu ürəyini didib parçalayan iztirablara həmişəlik son qoymaq lazımdır.

Elə belə də olur. Leyli vəfali dostu olan Zeydi yanına çağırıldır və ondan xahiş edir ki, tə’cili səhraya, Məcnunun yanına getsin, “o gözəl ahunu tapıb tora salsın, müşk nafəsini əlinə alsın” və ona bildirsin ki, “dünya gözəldir, bir oyan, az yat, intizar vaxtı keçib gedib”, bu gün artıq vüsəl günüdür. “Gəlsin şəkərini qızıl gülə qatsın, səmənini sərvin qucağında yatdırınsın, ya-səmənini lə’lin sapına düzsün”, həmnəfəslilərimdən heç kəs qalmayıb, qoy onunla könülüdən nəfəs alıb, “pusquda dayanmış insafsız əcəl” gəlməmiş, doyunca üzünü görüb.

Zeyd bu xahişi böyük sevincinə, məmnuniyyətlə yerinə yetirir. Məcnunu geyindirib-keçindirib təmtəraqla onun hüzuruna gətirir. Sevincindən yer-əgərə sığmayan Leyli gecə-gündüz həsrətini çəkdiyi əziz sevgilisini, can sirdəşini xüsusi ehtiramla qarşılıyır. Ona indiyədək heç kimin görmədiyi bir hörmət, nəvaziş göstərir, başına məhəbbət tacı qoyur, üstünə nəfəsindən mayalanmış ətir çiləyir:

O əziz qonağın eşqiyle durdu:
Onu bəzəndirib min zinət vurdur...
Onu qəlb evinə eyledi sultan,
Həmayil qolunu saldı boynundan.
Sonra da bərk basdı bağrina birdən,
İki gül cücerdi birçə qonçədən.
Onu kökləmədən mizrabsız çaldı,
Şərabsız, öpüşsüz ağlimı aldı...
Birləşdi bu zaman uzaq qütblər,
Bir nurla parladı o iki səhər.

(“Leyli və Mecnun”, səh. 253)

Vüsəl həsrətiyle alışib yanın Leyli öz hisslerinə cavab gözleyir və "sən dünya bağında şeyda bülbülsən, vüsala can atan gül kimiymən mən, bu vüsəl günündə hanı həvəsin, ağzin qıflıdır, çıxmayırlə səsin" deyə lal-kar, hərəkətsiz qalmış Məcnunu məzəmmət edir. Leylinin ehtirasdan qəfəsdə quş kimi çırpındığını görən Məcnun dile gəlir, artıq başqa bir dünyanın qonağı olduğunu, onun arzuladığı cismani vüsaldan çoxdan imtina etdiyini bildirir. "Mənimçin sən varsan özümdən əvvəl, çünki mənim deyil, sənindir bu el, nəçiyəm, de kiməm, mən taleyi kəm, dünya şahiddir ki, sənin kölgənəm, bir xəzinədir ürəyimiz bax, orda iki sıfət var ancaq" deyir.

Məcnunun nurunda əriyib saflaşan, qəflət yuxusundan oyanan, özüne gələn Leyli başa düşür ki, onların kebini yerdə deyil, göylərdə kəsilib, məhəbbətləri ebədi nura bəlenib, paklıq, temizlik mücəssəməsinə çevrilib. Onu öteri hissələrə, bu dünyanın müvəqqəti, keçici duyğularına qurban vermək olmaz. Daxilen çoxdan birləşmiş, zərredən külə çəvrilmiş, vəhdətə qovuşmuş iki qəlbin zahirde bir-birinə can atmasına artıq heç bir ehtiyac yoxdur. Cismani görüş, zahiri zövq onları xoşbəxt etmək əvəzinə, indiyədək qazandıqları yüksək, ali məqamdan yerə endirər, alçaldar, bütün ömürləri boyu göz bəbəyi kimi qoruyub saxlaşdıqları pak, ülvi, ilahi məhəbbətlərini çirkəba batırar, adileşdirir, həmişəlik məhv edər.

Son vida görüşündən sonra Leyli ilə Məcnunun dillərdə das-tan olan facieli məhəbbət tarixi başa çatır. İllərlə əzab-eziyyətlərdən keçib gələn vüsəl həsrəti sona yetir. Leylini də, Məcnunu da böyük müsibətlərə qatlaşmağa məcbur edən, yaşadan eşq, məhəbbət idi. Bu hiss, bu odlu-alovlu ehtiras söndükdən, başa çatdıqdan sonra onlar yaşıaya bilməzdilər. Təkcə fiziki qüvvələri deyil, mə'nəvi əzabları da artıq arxada qalmışdı, ötüb keçmişdi. Onlar hiss edirdilər ki, daha bu dünyada göresi ele bir işləri qalmayıb, başqa bir dünyaya köç vaxtidir. Elə bir dünya ki, onların axireti də, son mənzilləri də, ebədi vüsəl görüşləri və xoşbəxtliyi də ordadır.

Son ayrılıq Leylinin dəndləri üstünə yeni dərd, qəm-qüssə gərir. Onun zərif qəddi belə ağır yükün altında tab getirmir. İl-lərlə onu yaşadan, ona cəsaret və qüvvət verən ümid çırığı qaralır. Onun qəlbini daim işıqla, nurla bəzəyən, alışib yanın həyat şəmziyəsini itirir, gile-gile əriyib sönüür. Al-əlvan gülüstəni xarabazara, güllü-çiçəkli baharı zimistana çevirilir. Taleyinin qapısı həmişəlik bağlanır, könül mülküne zülmət, qaranlıq çökür. Möhnətdən "bədirlənmiş Ayı hilala dönür, sərv qaməti payızın boranına, tufanına düşüb əriyir", saralıb solur. Həmişəlik ayrılıqdan doğan amansız iztirabları daşımağa daha gücü, qüvvəsi çatmayan Leyli tezliklə xəstələnir, ağır ölüm yatağına düşür:

Ucalıq taxtından Leyli düşərək,
Bir dərd quyusuna endi o mələk...
Qabaqlar da vardı bu dərd, bu möhnət,
Birə yüz olmuşdu indi məhəbbət.
Elə ki, ayrılıq zamanı çatdı,
O köhənə sevdası bire on artdı.
İş gelib o yerə çatdı ki, birdən
Düşüb xəsteləndi o nazik bədən.

("Leyli və Mecnum", səh. 261)

Ölüm ayağında olan Leyli illər boyu qəlbində yuva salmış məhəbbət xəzinesinin qapılарını açır, müqəddəs bir sərr, əmanət kimi indiyədək qoruduğu, gizli saxladığı dərdlərini, iztirablarını, nəhayət anası qarşısında e'tiraf edir. Son vida və vesiyət xarakteri daşıyan bu e'tiraf bir məhəbbət cəfəkeş kimi Leylinin bədii portretinə yeni çizgiler əlavə edir, daxili alemi tamamlayıır, sədaqətini, fədakarlığını daha yüksək bir mərheleyə qaldırır. Leyli onun xəsteləndiyini görüb təşvişə düşmüş anasını başa salır ki, daha əl-ayağa düşməyin, ona qayğı gösterməyin mə'nası yoxdur. Çünki artıq köç üstündədir. Nə qədər ki, canı ağzından çıxmayıb, nəfəsi tamam kəsilməyib, dərdindən onu hali etmək, hər şeyi açıb söylemək istəyir. O, həmişə gizlince

qan udub, indi də vida əvəzinə ürək qanını yeyir.

Daha sonra Leyli göz yaşları içində anasına bildirir ki, mənim Məcnundan başqa heç bir sevgilim, həmdəmim, könül sirdəşim olmayıb. Mən bu dünyadaancaq onun üçün yaşamışam, indi də onun həsrətiylə ölürem. Mənə “can verən də, məni öldürən də odur”. Leyli bu ölümü müqəddəsləşdirir, özünü eşq, məhəbbət yolunda qurban gedən, fəda olan şəhidə bənzədir, bu dünyadan qara geyinib yox, gəlin kimi al-əlvan bəzənib getmək istədiyini bildirir:

Şəhidəm, qan rəngli olsun kəfənim,
Qoy belə bəzənsin bayramım menim.
Məni gəlin kimi bəzəyib yarat,
Pərdəmi saxlayan bu torpağa at!

(“Leyli və Məcnun”, seh. 262)

O, dönə-dönə and verərək Məcnunu anasına tapşırır və ondan xahiş edir ki, “eşqimdən didərgin düşən o bədbəxt ölüb getdiyimi eşitdiyi vaxt sənə başsağlığı verməyə gələcək”, o “ən əziz, ən gözəl dostumu” məndən “sənə qalan bir yadigar kimi” qəbul ele, “sən Allah, sözüm yadından çıxmasın, ona alçaq gözle baxma, itirdiyin könlü onda tap, onu məndən sonra əzizlə”, ona qayğı, mehribanlıq göstər. Söylə ki, “bu can çıxan köhnə saraydan, Leyli zəncirini qırıldığı zaman uçurdu ömrünün xanimanını, eşqinlə torpağa gömdü canını. O, eşqin yolunda mərdane getdi, aşıqlıq yolunda can qurban etdi”. O qəlbinqiriq soruşsa ki, həyatla necə vidalaşdım, de: “sənin eşqinlə o getdi bada, nə qədər dünyada nəfəsivardı, sənin qəmlərini canda saxlardı”. Sənin həsrətinlə məhv olan o biçarə bütün dərdlərini də özüyle axırət dünyasına azuqə apardı:

De: - Torpaq olsa da bu gün niqabı,
Yalnız səni çalır onun rübabı.
O intizar çəkən adamlar kimi,

Sənin yoluñadır gözüylə qəlbı.

İsteyir arxadan çatasan ona,
Odur ki, göz tikib sənin yoluna.
Tez gel, intizardan Leylini qurtar!
Gəl onun qoynunda tutgınən qərar!
Bu sözlə Leylinin doldu gözleri,
Başqa bir aləmə köcdü o pəri.

(“Leyli və Məcnun”, seh. 263)

Göründüyü kimi, Leyli ölüm ayağında da Leyli olaraq qalır, son anda da kəlimeyi-şəhadət əvəzinə, Məcnunun adını zikr edir, vəfalı sevgilisini anaraq can verir, əsl qəhrəman, əsl eşq cəfakesi kimi dünyadan gedir və beləliklə, həyatda özünə məhəbbət-dən, sədaqətdən yoğrulmuş möhtəşəm bir heykəl qoyur, əbədi yaşamaq, ölməzlik haqqı qazanır.

Mə'lumdur ki, Leylinin ölümündən sonra Məcnun da uzun müddət yaşaya bilməzdi. Çünkü indiyədək onun varlığını şərtləndirən, ona nəfəs, həyat verən yeganə bir qüvvə var idisə, o da Leyli idi, onu heç olmasa uzaqdan-azağa görmək həsrətiydi. Sevgilisinin nakam ölümü Məcnunu yaşadan, dünyaya bağlayan son telləri də qırır, məhv edir. Onun yolunu işıqlandıran, qəlbini hərərətlə, nurla dolduran çıraq, əməl ulduzu həmişəlik sönüür. O özü də bu faciədən sonra yaşamağı artıq hesab edir, “dünyada var-yoxum yalnız o yardı, mənim də qulluğum belə qurtardı” deyir. Ölüm xəbərindən sonra cəhənnəm əzabı içinde üzülen Məcnun ömrünün son günlərində hər şeydən imtina edərək Leylinin məzarına sığınır, onun türbəsini qucaqlayaraq həyatını başa vurur, bu dünyadan nakam getsə də, o biri dünyada əbədi sevgilisinə qovuşur:

O beli qırılmış şikəstə qamət,
Gecəsi bir məşhər, günü - qiyamət,
Uzaqdan o qərib məzarı görçək,
Düşdü torpaqlara nurdan kölgətək.
Xezinə üstündə yatmış ilantək

O qərib türbəyə sarıldı bərk-bərk.
Gözündən lalətek göz yaşı getdi,
Ondan cot üstündə lalələr bitdi.

(“Leyli ve Mecmum”, seh. 269)

Məcnunun ölürnünü eşidən əreblər, qohum-qardaş hər yerdən tökülüşüb onun əzabdan eriyib quru sümüyə dönmüş cənəzəsi üstünə gəlir, Ibir müqəddəs insan kimi onun ruhuna dualar oxuyur, el adəti ilə təntənəli yas saxlayırlar. Meyidini “göz yaşları ilə yuyur, üstüünə etir, ənber tökürlər”, Leylinin türbəsini açıb onları qoşa toorpaga tapşırırlar. Çox keçmədən bu iki haqq aşiqin ilahi nura bəslənmiş məzarları haqqında hər yerə xəbər yayılır, onların türbələri elin-obanın ümidi yerinə, insanlara şəfa verən müqəddəs oocağa, ziyarətgaha çevrilir:

Sağkən vermişdilər bir ehde qərar,
Ölüb bişir beşikdə qoşa yatdır.
Zaman dolaşdıqca hər iki qəbrə,
Tikdilərr ordaca bir daş məqberə.
Hüsnünə bağ-bostan həsəd aparan,
O türbə səcdəgah oldu çox zaman.
Bütün xəstələrə şəfa yerərdi,
Cefadarm qurtarib şəfa verərdi;

(“Leyli ve Mecmum”, seh. 282)

Bununla da Məecnunla Leylinin əzablardan keçən, zamanın ağır sınaqlarından çıxaraq kamilleşən, ülvi, ilahi məzmun kəşf edən, son nəticədə behiştə, Allahın himayəsi altında qərar tutan məhəbbət müzzədiləsi başa çatır. Nizami bu məhəbbəti alqışlıyor, müasirlərinii ondan nümunə, ibret götürməyə, əhdində, peymanında, sədəaqətdə Leyliyə, Məcnuna oxşamağa çağırır. Şair bütün əser boyu təbliğ etdiyi eşq, məhəbbət fəlsəfəsinə yekun vurur, onun ikinsəni böyüdən, aliləşdirən nəcib bir duyğu, yüksək əxlaq, mə”nəvi təkamül vasitəsi olduğunu bir daha yadsı-

salır, təsdiq edir. İnsanın daxili aləmi zəngin bir xəzinə, məhəbbət işe bu xəzinənin ən qiymətli gövhəri, zinətidir deyir. Kim axirətini bu dünyada qazanmaq isteyirsə, bu gövhərə yiyələnməlidir, bir sözlə eşqin qulu olmalı, “eşqin hərəminə can verməlidir”.

Nizamiyə görə, insanı alçaldan, cılızlaşdırın mə”nəvi-əxlaqi qəbahətlərdən xilas yolu ilahi məhəbbətdir. Eşq, məhəbbət həm də inam və idrak məktəbidir. Bu mə”nada eşqə sitayış hər şeyə qadir Tanrıya sitayış deməkdir. Elə ona görə də eşqin cəfəsi da, səfəsi da əsl aşiq üçün eyni dərəcədə xoş, eyni dərəcədə şirindir. Məhz bu kontekstdən çıxış edərək, şair son sözünü deyir və həm poemada təsvir olunan hadisələrin ideya-estetik məzmununu, ictimai münədirecəsini, həm də irəli sürdüyü məhəbbət fəlsəfəsinin əxlaqi-didaktik mahiyyətini belə tamamlayırlar:

Varlığın açarı eşq ilə insan -
Qürur girdabından qurtarar, inan!
Əger qəm şərbəti olsa da zəhər,
Eşqin əlləriyle şirin içilər.
Baxma bu şerbetin acısı çoxdur,
Saqisi eşq işə, qorxusu yoxdur.
Dözülməz olsa da bu qəm, bu zillet,
Xoşdur! Yaratmışa onu məhəbbət!

(“Leyli ve Mecmum”, seh. 284)

NİZAMİNİN HÖKMDAR VƏ DÖVLƏT KONSEPSİYASI

*Dünyada fateh olmaz, zülmkarlıq, rəzalət,
Yer üzünүн fatehi ədalətdir, ədalət!
Ədalətin - müjdəçi, bu dünyani şad eylər,
Ədalətin işidir, - ölkəni abad eylər.*

NİZAMI

Nizaminin aqil hökmdar və ədalətli dövlət quruluşu haqqında qındakı görüşləri ədəbi, ictimai-fəlsəfi fikir tariximizdə parlaq səhifələrdən biridir və öz humanist-bəşəri məzmununa görə əsrləri qabaqlayır. Mütəfəkkir şair yaradıcılığa başladığı ilk illərdən ta ömrünün axırına qədər bu problemin ədalətli həlli yollarını axtarmış, pillə-pillə fikirlərini, elmi-nəzəri mülahizələrini təkmilləşdirmiş və nəhayət, son “İsgəndərnamə” əsərində təkcə öz zəmanəsi üçün deyil, həm də müasir dövrümüz üçün böyük əxlaqi-tərbiyəvi əhəmiyyətə malik olan, tam, bütöv bir dövlət konsepsiyası irəli sürmüştür.

Nizami nədən yazırsa yazsın, onun ictimai məramının əsasında insan səadəti, bütövlükdə bəşəri nicat ideyası dayanır, insanlığı fəlakətə aparan, alçaldan, zülm və əsarətdə saxlayan, gəda və qul vəziyyətinə salan cəmiyyətə, idarə sisteminə, xüsusilə böyük ixtiyar, imtiyaz sahibi olan hakimlərə, dövlət başçılarına qarşı qəti e'tiraz və nifrət hissi durur. Dövlətin və xalqın idarəsində həmişə yüksək əxlaqi dəyərlərə əsaslanan şair bu sahədə ilkin şərt olaraq ədalət və mərhəmət insanlıq anlayışını ön plana çəkir. Nizamiyə görə, ədalət və mərhəmət insanlıq anlayışının ən ali şərti, cövhəridir, mə'nəviyyatın özülü, əsasıdır. Belə bir keyfiyyətdən məhrum cəmiyyət, ölkə, dövlət quruluşu istəristəməz cəhalətə, mə'nəvi tənəzzülə, köləliyə məhkumdur.

Ədalət, mərhəmət hissi xüsusilə xalqın, bəşəriyyətin taleyi-nə cavabdeh olan böyük şahlar, hökmdarlar üçün daha vacib, da-ha zəruri bir keyfiyyətdir. Çünkü belə adamlar feodal cəmiyyətində hakimi-mütləqdirler, milyonlarla insanların taleyini hell etmək, təkbaşına qərar və göstərişlər vermək ixtiyarına malikdirler. Onlar dini, imanı, insanlıq ləyaqətini unudanda, ədalet, insaf, mərhəmət hissindən məhrum olanda saysız-hesabsız müsibətlər, faciələr törədir. Zülm, haqsızlıq ərşə çıxır, dünyani ahanələ, göz yaşı tutur, xeyirxahlıq, nəciblik yoxa çıxır, haqqın yərində şər, fitnə-fəsad oturur, yer üzü mə'nəviyyat işığından, ağlın, zəkanın nurundan məhrum olur, səfələt, cəhalət qaranlığına bürünür.

Nizami belə hesab edir ki, insana var-dövlət, yüksək imtiyaz, hökmdarlıq səlahiyyəti öz həmcinsinə cəbr, ağalıq etmək üçün deyil, xeyirxahlıq, ədalət, mərhəmet, yaxşı ad qazanmaq üçün verilmişdir. Kim bunu unudursa, hakimi olduğu ölkəni fəlakətə, xalqını isə sonsuz əzablara, iztirablara düşər edir. Özü isə əbədi nifrətə, rüsvayçılığa məhkum olur, həm bu dünyasını, həm də axirətini itirir. Şair belə azğın hakimləri sadəcə insafa, mürvətə çağırmaqla kifayətlənmir, onları Allah xofu ilə qorxudur, din, iman, axirət qarşısında ittihama çəkir, haqqın, ədalətin amansız divanı ilə hədələyir:

Qiyamətin cəzası gözler hökmranları,
Unutma haqsızlıqla axıtdığın qanları.
Xəcalətdən haraya qoyarsan başımı sən?
Xalqı çıxart aq günə, at zülmün daşını sən.
Ağlıni eyş-işrətdə məst eleyib yatırsan,
Öz qurtuluş gəmini firtinada batırsan,
Güçünə gücsüzləri talayıb, çapıb, soysan,
Zülmünə yetimləri çörəyə möhtac qoysan,
Kim çatar qiyamətdə dadına, fəryadına?
Çıxılmaz, xəcalətli gününü sal yadına.

(“Sirlər xəzinesi”, səh. 75-76)

Nizamiyə görə, öz taxt-tacına güvenən, onun əbədi, dağılmaz olduğunu düşünən və bununla öyünən, qırrolənən hökmədarlar bədbəxtidirlər. Belə hakimlər unudurlar ki, dünyada hər şey deyişir, dünən dövran sürən bu gün can verir, fələyin hökmüyle əzəmetli saraylar, sarsılmaz qalalar məhv olub gedir, yerlə-yeksan olur. Hani o “mənəm-mənəm” deyən, göylə-asimanla əlləşən cahangirlər? Onları çoxdan qara torpaq udub, heç birinin yer üzündə izi, tozu belə qalmayıb. Bu dünya “aqillər üçün ibrətxanədir”, ondan vaxtında dərs almayanlar divanədir:

Güvənmə taxtına sen, ey tacıdar!
Hər taxtin önünde bir də tabut var.
Güvənmə ki, dağlar çəkmiş daş hasar,
Elə zənn etmə ki, qırılmaz daşlar.
Döyüş zamanında işlərkən əller
Dağlardan toz qopar, titrər təməller.
Bu dünya mülküün gelincə sonu
Asanca mənimser axtaran onu.

(“İsgəndərname”, seh. 139)

Dövrün hakimlərini, hökmədarlarını dünyanın gərdişindən ibret dərsi almağa, ondan lazımı nəticələr çıxartmağa, ədalətli, mərhəmətli olmağa çağrış ideyası Nizaminin ilk böyük əseri olan “Sirler xəzinesi” poemasının əsasını, leytmotivini təşkil edir. Bu ideya xüsusilə “Adəmin xilqəti”, “Ədalətli və insaflı olmaq haqqında şaha nəsihət”, “Hökmdarın xalqa qayğısı və ədaləti” başlığı altında gedən söhbətlərdə və onlarla bağlı hekayelərde daha qabarlıq şəkildə öz əksini tapmışdır. Nizami tənqidi fikirlərini, exlaqi nəticə və tövsiyələrini daha yaxşı açmaq, əsaslaşdırmaq üçün xüsusi paralellər və müqayisələr aparır. Təsvir etdiyi hakimləri, hökmədarları öz eməlleri ilə üz-üzə qoyur, xalqın, ictimaiyyətin mühakiməsinə, vicdan məhkəməsinə verir.

Nizami ilk növbədə bu cür hakimlərə insanlıq, dünya və axirət qarşısındaki borclarını xatırladır, onları huşyar olmağa, id-

rakla, kamalla iş görməyə, əməllərini ölçüb-biçməyə, xeyirxah, nəcib işlər görməyə çağırır, onlara ədalət anlayışının məzmun və mahiyyətini, dünyəvi əhəmiyyətini izah edir. Özünə yaxşı ad qazanmaq, insanların qəlbində əbədi yurdı salmaq, həm bu dünyaya, həm də axirətə sahib olmaq istəyən hakim, hökmədar taxtacını gövhər əvəzinə “ülviyyət nuru ilə” bəzəməlidir, cəlalından elin “gözünə nur ələməlidir”. “Torpaq kimi yumşaq”, xoşxasiyyət, pak niyyət, sözündə, əməlinde bütöv, böyük e'tiqad sahibi olmalıdır. Xalqın sonsuz məhəbbətini, rəğbetini qazanmaq üçün “elin hər işini nizama salmalı, həmişə öz xalqının qeydində qalmalıdır”, heç kimdən məhəbbətini, ülfətini əsirgəməlidir. O, həmişəlik bilməlidir ki, əsl “hünər də, igidlik də ədalətin yolcusu”, ədalətin carçası olmaqdır:

Bu dünyanın nəbzini kim tutsa İsa kimi
İnsafi, mürvətiylə olar dünya hakimi...
Məmləketin dayağı ədalətdir hər zaman,
Ədalətə nəsibin səadətdir her zaman.

(“Sirler xəzinesi”, seh. 76)

Ədalət anlayışının şərtlərindən biri də budur ki, hər bir insan, xüsusilə xalqa rəhbərlik edən hakim, hökmədar yüksək əqide, inam, insana məhəbbət eşqiyə, xeyirxah, nəcib hissələrlə yaşamalıdır. Var-dövlətə, “dünya malına uymamalı”, eliaçiq, gözü-tox olmalı, böyük ləyaqət, səbr, təmkin sahibi kimi tanınmalıdır, bütün işlərdə xalqın arzusuna uyğun hərəkət etməli, elini-obası-nı ağ güne çıxartmalıdır.

Məzлumlar dar gündə onun mərhəmətinə sığınmalıdır, “şöhrətindən, adından güc, qüvvət” almalıdır. O, heç vaxt mənliyinə güvenməməli, xalqın hünərinə, qüdrətinə laqeyd yanaşmamalıdır. Çünkü Nizaminin özünün dediyi kimi: “El gücü - sel gücüdür, hər an çəkin bu seldən, yataqda da qan alar qisas oxu qəfil dən, xalqa divan tutanı divan gözər hər yanda, məzлumların fer-yadı qorxuludur cahanda”. Bunu ixtiyar sahibləri heç vaxt unut-

mamalıdır. Onlar bilmelidirlər ki, insanlığa xidmət, daim onun istək və arzuları ilə yaşamaq şərəfli, müqəddəs bir işdir:

Şahlıq verən buyurub: tut bu məslək yolunu,
Ədalət sahibləri tutdu məslək yolunu.
Məsləhətə möhtacdır ədalət hər bir zaman
Xalqa zülmün amansız cəzasından dad, aman.
Can yandırsan orduna, məmləkətə, yurduna,
Arxalana bilərsən öz xalqına, orduna.
Zülmkarlıq dağıdar, bərbad edər ölkəni,
Ədalət səadətə abad eylər ölkəni.

(“Sırılar xəzinesi”, səh. 75)

Nizami ədalətin, mərhəmətin ictimai mahiyyətini, əxlaqi-
etik funksiyasını əsaslandırmaqla kifayətlənmir, həm də ədalet-
sizliyin, haqsızlığın törətdiyi bələləri, faciələri açıb göstərir, bu-
na öz humanist insan konsepsiyasından çıxış edərək qiymət ve-
rir. Burada şair ümumi fəlsəfi mühakimələrdən real hadisələrin,
həyatı faktların təsvirinə keçir, oxucuya ədalətdən uzaq düşmüş,
zülmün, haqsızlığın canlı timsali olan hökmərə obrazları təqdim
edir.

Nizami göstərir ki, haqq, ədalət tapdalananda, insanlar insaf,
mərhəmət hissini itirəndə, onun yerində zülm, ədavət, haqsızlıq
baş qaldırır və ağır, dəhşətli fəlakətlər törədir.

“Ümidsiz şahın günahının bağışlanması” hekayəsindəki za-
lim hökmərin, “Nuşirəvanla vəziri və bayquşların söhbəti”ndə-
ki Nuşirəvanın, “Qarı və Sultan Səncər dastanı”ndakı Səncər ki-
mi hakimlərin hayatı, ədalətsiz hərəkətləri, azğın, qudurğan
əməlləri buna ən yaxşı nümunədir.

“Qur’ani, qılincini bir kənara atib” ömürlərini “əlində cam,
sürəhi nəş’ə ilə”, eyş-işrətlə başa vuran, nəfsinin, şan-şöhrəti-
nin, ağlıq ehtirasının əlində “oyuncağa çevrilən, güzgüsü, dara-
ğı bir an əlindən düşməyen”, “gözəl-göyçək qadıntək özünə si-
ğal verən”, günlərini ovda, kef məclislərində keçirdən bu

hökmərələrin zülmündən, ədalətsiz əməllerindən kəndlər, şə-
hərlər viran olub, xarabaya, bayquş yuvasına çəvrilib, nəinki in-
sanlar, hətta quşlar belə dile gəlib, “yetimlər çörəyə möhtac qa-
lib”, “qocaların, ağbirçəklərin fəryadı göylərə qalxıb, göz yaşla-
rı selə dönübdür”. Hər yerdə özbaşınlaq, qanunsuzluq hökm
edir, sərxaş darğalar elin-obanın varını soyub talayır, məzəlumla-
rin sinəsinə dağ çəkir, əlsiz-ayaqsız, köməksiz qarılı evindən
çölə atır, saçından tutub sürüyür, təhqir edir, xalqın mənliyinə
toxunur, abırını tapdalayır. Şair belə hökmərələrə, hakimlərə
üzünü tutaraq qəzəblə deyir:

İgidsənsə, kişilik adından utan barı,
Ərsiz hünər göstərən qadından utan barı.
Qul olmusan iblisə, qəlbə girən şeytana,
Əl atırsan fitnəyə, iftiraya, böhtana.
Öyünmə ki, igidsən, hər gözə iti oxsan,
Bədbəxtin birisən ki, bir qadınca da yoxsan.
Ağıl-kamal bəsləməz igidiyi ədavət,
Hünər də, igidlilik də ədalətdir, ədalət.

(“Sırılar xəzinesi”, səh. 84)

Nizami zülmü, zalim hökmərələri ifşa edərkən həm də belə
nəticəyə gəlirdi ki, həyatda heç bir şey əvəzsiz qalmır. Zalimin,
zülmkarın əməli öz qabağına çıxır, o, işlətdiyi bütün qəbahətlər
üçün gec-tez cavab verməli olur. Belə adamlar həm bu dünyas-
ının, həm də axırət divanından heç cür yaxalarını qurtara bilməz-
lər. Şair bu əzəli və əbədi həqiqəti Nuşirəvan, Sultan Səncər ki-
mi hakimlərə müxtəlif vasitələrlə, onların zülmündən zara gəl-
miş adamların, hətta simvolik obrazların dili ilə başa salmağa
çalışır. Onları həm xalqın, həm də vicdanlarının qarşısında ca-
vab verməyə, işlətdiyi qəbahətlər, yaramaz əməllər haqqında
dərindən düşünməyə, ruhi və mə'nəvi əzab çəkməyə məcbur
edir. Öz qüsurlarını başa düşən, dərk edən bu hökmərələr ürek-
dən peşman olur, tövbə edir, haqq, ədalət yoluna qayıdır, adil in-

san, kamil şəxsiyyət səviyyəsinə yüksəlirlər.

Əvvəller zülmkar olmuş, xalqın taleyinə laqeyd yanaşan, sonralar isə öz fənə hərəketlərindən ibret dərsi alaraq daxilən dəyişən, ədalətli hökmdara çevrilən Nuşirəvanın həyatı buna parlaq misal ola bilər. Haqsız, qeyri-insani əməllərinə görə dərin iztirab hissi keçirdən Nuşirəvan bütün günahlarını səmimiyyətlə e'tiraf edərək deyir:

Zülmkartek tanınım eldə, obada niyə?
Ömrü zülmkarlıqla verim mən bada niyə?
İndən belə qəlbimdə mərhəmet olsun gərek,
Tanrıya, ya özümə bir hörmət olsun gərek.

(“Sırılar xəzinəsi”, səh. 78)

Nizami əvvəlcə pis əməllərinə görə ifşa və rüsvay etdiyi hökmdarların mə'nən dəyişdiyini, qəflət yuxusundan oyandığını, xalqı, ölkəni ədalətlə idarə etdiyini, “sitemkarlığı atdığını”, “şəfqətlə hamının harayına yetişdiyini”, “haqsızlığa son qoyub elləri pis gündən çıxardığını” gördükdə sevinir. Onların bu hərəketini haqqın, ədaletin qəlebəsi, təntənəsi kimi alqışlayır, təqdir edir, elə buna görə də adlarının tarixə düşdüyüünü, əbədiləşdiyini söyləyir, “kim ki adil şah oldu, belə ucaldı adı” deyir. Şair şərh etdiyi fikir və mülahizələrindən ümumi nəticə çıxardır, onların məzmununu, mahiyyətini öz zəmanəsinə şamil edir, dövrünün hakimlərini də məhz bu yolla getməye, ədaletin, mərhəmətin bayrağını həmişə uca tutmağa, “zülmün evini bərbad etməyə” çağırır:

Derdlerin təbibi ol, məlhəm qoy hər yaraya,
Yiyələn taxta, taca, həşəmətli saraya.
Eşqinlə atəşə dön, nifretinle buza dön,
El yolunda güne dön, aya dön, ulduza dön.
Yaxşılığı əzəldən adət etsən özünə,
Yaxşılığın hər yanda qapı açar üzünə.

(“Sırılar xəzinəsi”, səh. 79)

Nizami sonrakı poemalarında da dövlət və hökmdar haqqında fikirlərini davam etdirmiş, problemin ümumi mahiyyətini və xarakterini tamamlayan yeni, daha əhəmiyyətli tələb və müddəalar irəli sürmüştür. Şairə görə, hökmdarlar ədalət, mərhəmət hissi ilə yanaşı, həm də müstəqil ağıl, təfəkkür, iradə sahibi olmalıdırlar. Başqalarının ağılı ilə oturub-duran, məkrli, fitnəkar ə'yanların məsləhətləri ilə hərəkət edən, iş görən hakimlər təkcə idarə etdikləri ölkəni xarabazara çevirmir. Həm özləri “vaxtından əvvəl papaqsız qalır”, həm də minlərlə insanın nifrət hədəfinə çevirilir, xar və rüsvay olurlar:

Boşboğaz məkrinə çox şahlar uyur,
Yersiz düşməncilik əsası qoyur.

(“Xosrov ve Şirin”, səh. 164)

Bu yolla ölkəni idarə edən hökmdarlar, şahlar istər-istəməz həm taxt-taclarını, həm də xalqı alçaldır. Sahibi olduqları ölkəni, məmləkəti fəlakətə sürükləyir, zəlil günə qoyurlar. Belə bir idarə üsulu ağıllı adamları narazı salır, “alılər xaki-məzəllətdə, dənilər mö'təbər” vəziyyətə düşür. Əhalidə dövlətə qarşı kin, nifrət, ədavət doğurur, mə'nəviyyat pozulur, bütün işlər məhvərindən çıxır. Daha doğrusu: “Şah əgər xalq ilə etsə ədavət, ağ olar üzünə xalq da nəhayət”. Bu isə inkarolunmaz həqiqətdir:

Padşah sayılmaz elə bir kimsə,
Tanrıının xalqına əziyyət versə.
Fəlakət verir hər dəyərli şəxsə,
Böyüklik, riyasət verir nakəsə.
Alçaqlıq becərən şahmı sayilar?
Alçaqlıq başqadır, şahlıq başqadır.

(“İsgəndərname”, səh. 170)

Nizami belə hesab edir ki, dövlət və onu idarə edən hökmdarı məhv edən əsas bəlalardan biri də dikbaşlıq, lovğalıq, özün-

dən müştəbehlik, şəxsiyyətə pərəstiş, yalana, yaltaqlığa uymaq xəstəliyidir. Belə bir xəstəliyə tutulmuş hakim və başçılıq etdiyi idarə sistemi uzun müddət yaşaya bilməz. O, gec-tez təklənir və xalqın ümumi nifrəti və qəzəbi nəticəsində məhv olur. Ancaq xalqın içindən çıxmış, xalqla həmdəm, həmdərd, mehriban olan, onun e'timadına, köməyinə arxalanan hakimlər uzun müddət yaşamağa, ölkəni və dövləti xoşbəxtliyə, yüksək səviyyədə inkişafa, tərəqqiyə çatdırmağa qadirdirlər:

Məndən yaxşı, de, ər vardır daha kim,
Dünyada tek qalır bir belə hakim,
Güvənir özünə, öz cəlalına,
Baxmaz rəiyyətə, qalmaz halına.
Bu zaman çıxaraq bir xoşbəxt insan
Zülmə düşmən olar, xalqa mehriban.
Xeyrxahlıq edər o, ildən-ilə,
Şahlığı başlayar el birliyilə.

(“Xosrov və Şirin”, səh. 320)

Şairə görə, “dünyanı namusla olur saxlamaq, onunla ucalır dövlət və bayraq”. Buna görə də dövlət hansı quruluşdan və ki-min idarə etməsindən asılı olmayaraq, namusa, əxlaqa, yüksək mə'nəvi dəyərlərə əsaslanmalıdır. Namusdan, qeyrətdən uzaq dövlət, cəmiyyət axırda səfalət, zülm, mə'nəvi düşkünlük yuvasına çevrilir. Belə dövlətdə, cəmiyyətdə insani ləyaqət, əmin-amalıq, abır-həya, əxlaqi dəyərlər məhv olur, yoxa çıxır. Ümumiyyətlə, xalqın inam yeri, ümid istinadgahi olan dövlət anlayışı ilə səfalət, rəzałət, zülm bir yerə sığışa bilməz. Ədalətli dövlət özü zalimi, zülmü rədd edir, ona heç vaxt ülfət, rəğbət göstərmir. Nizaminin nəzərində böyük imtiyaza malik şəxslər, hökmardarlar namus, qeyrətlə bərabər, həm də əsl səxavət, geniş ürək sahibi olmalıdırlar.

Ancaq bu yolla hökmardarlar dünyani abad, insanları xoşbəxt edə bilər, tarixdə və insanların xatırəsində əbədi yaşamaq haq-

qı qazanarlar. Dövrünün hakimlərini məhz belə yüksək əqidə, əxlaqi keyfiyyətlərin sahibi kimi görmək istəyən humanist şair üzünü onlara tutaraq deyirdi:

Hökmdar ölçüylə bəxş edə gərək,
Odu da, suyu da - Günəştək, buludtək.
Əliylə dürr saçə o, dənizlərə,
Dağlarda torpağı le'lə döndərə.
Harda bayraqını ucaltsa göyə,
Kisədən paylaya bol-bol hədiyyə.

(“İsgəndərname”, səh. 424)

Hər bir hakim, hökmdar üçün xeyrxah, səxavətli, humanist olmaq hələ azdır. O, həm də dövlətin daxili və xarici siyasetini düzgün qurmağı bacarmalıdır, bütün işlərdə ağıl, səbr, müdriklik nümayiş etdirməlidir. Ədalətli, düşünülmüş siyaset rifahın, ictimai tərəqqinin, asayişin, daxili müvəzətin əsasıdır, dövlətin və məmələkətin gücünü, qüdrətini tə'min edən əsas şərtlər-dən biridir.

Siyaset həm də idraka, fəzilət və mə'rifət kimi əxlaqi dəyərlərə söykənməlidir. Ondan tekcə hakimlər, xüsusi mənsəb sahibləri deyil, həm də xalqın bütün təbəqələri eyni dərəcədə faydalınamalıdır. “Ucalə bir şahın fikri, bayraqı, şad olur ordusu, yurdu, torpağı”. Bu xüsusiyyətlərdən məhrum siyaset faydasızdır, naqisdir, insanlara xeyirdən çox zərər verir. O, nəinki ölkə daxilində asayışi pozur, əhali arasında dava-dalaşa, ixtilafə səbəb olur, həm də hakimiyyətin əsaslarını sarsıdır. Bir sözlə, siyaset sahiblərinin idrakı həmişə yerində, başları isə ayıq olmalıdır:

Şah sərxoşsa, düşmən sayıqdır,
Darğa yatıbdırsa, oğru oyaqdır.
İslətməsə əger şah siyaseti
Puç olar şahlığı, həm rəyasəti.
Siyaset işlətsə bir şah, hər zaman

Ondan qorxub qaçar div ilə düşman...
Çalış siyasetdə elə axıt tər,
Ağalıq görməsin ondan bir xətər.

(“Yeddi gözəl”, səh. 277)

Nizami tədricən başa düşür ki, azgrün, qudurğan, nadan hakimlərə, zəlil, düşkün hökmdarlara bel bağlamaq, onların ədalətinə, insanlara nicat, firavan həyat, xoşbəxtlik bəxş edəcəyinə inanmaq faydasız bir işdir. Çünkü onların “çoxusunun başı boşdur”, işləri, peşələri, “nahaqdan baş kəsməkdir”. “Hay-küyləri çox olsa da, süfrələrində heç bir şey yoxdur”, zahirən insan ol-salar da, daxilən ölü, ruhsuz “quru cəsədə oxşayırlar”, “onlarda bir tacir təbiəti var, zəli tək qan sorub ləzzət alırlar”. Daha doğrusu: “şahlar süfrə açmaz, içməsələr qan, çörəyi verərlər can alan zaman”. Elə buna görə də şair qəti olaraq belə bir qənaətə gelir ki, bu cür adamların xisləti dəyişməzdır, təbiətləri kindən, küdürütdən, ağalıq ehtirasından yoğrulduğu üçün cnlara ağıl, öyüd verməyin heç bir əhəmiyyəti yoxdur, bu şoran torpağa dən tökmək kimi faydasız bir işdir. Bir sözlə, nadan, həris, şöhrət düşkünü olan “tacir təbiətli” insanlardan ağıl, zəka, müdriklik, insaf, ədalət, mərhəmət ummaq quru ağacdən bar gözləmək kimi mə’nasız bir hərəkətdir.

Diger tərəfdən indiyədək kim şahlara, hökmdarlara ağıl vermək, onlarla dostluq etmək arzusuna düşübə, axırda başı cəllad əlində qalıb. “Şah dediyin var, tənəkdir, tənək, kim uzaqsa ona ilişməyəcək, yüz dostluqla kime sarılsa inan, kökləri, meyvəsi görər yüz ziyan”. Hərgəh aqil adamlar fitnədən, ədavətdən öz-lərini qorumaq, başlarını salamat saxlamaq istəyirlərsə, “qan içən, alov püskürən” hakimlərdən uzaq olmalıdırlar:

Padşahlar içində qaynayır qorxu,
Kimsənin şahlarla tutmaz dostluğu.
Kini cuşa gəlsə, acıqlansa şah,
Rəhm etməz oğlu da olsa o hərgah.

Padşahın tinəti atəşdir, ancaq
Yangına yaxşıdır uzaqdan baxmaq.
Padşaha o zaman öyünd bar verər,
Yolunu qırurdan, kindən təmizlər.
Padşaha nəsihət verən bir insan,
Toxumu şor yerdə səpmış o nadan.

(“İsgəndərname”, səh. 129)

Tənqid, ifşa, öyünd, nəsihət vasitəsiylə ədalətli, ideal hökmdar və dövlət ideyasını həyata keçirməyin mümkün olduğunu dərk edən Nizami bu məsələnin daha müvəffəqiyyətli həlli üçün yeni yollar axtarır. Və belə nəticəyə gəlir ki, onu daim düşündürən, narahat edən xalq və hökmdar, saray və hökmdar, dövlət və hökmdar, dövlət və siyaset, dövlət və əxlaq problemlərinə düzgün cavab vermək üçün cəmiyyətə ədalətli hakim və ideal dövlət anlayışının real modelini, əyani nümunəsini təqdim etmək lazımdır.

Doğrudur, şair hələ ikinci böyük əsəri olan “Xosrov və Şirin”də ağıllı hökmdar və ədalətli dövlət necə olmalıdır sualına müəyyən dərəcədə cavab verməyə çalışmışdır. Lakin poemada təsvir olunan Xosrov obrazı daha çox məhəbbət qəhrəmanı kimi verildiyinə və ancaq əsərin sonunda aqil hökmdar səviyyəsinə qalxdığına görə onun fəaliyyətinin heç bir əməli nəticəsi olmamışdı. Bunu nəzərə alan Nizami “Yeddi gözəl” və “İsgəndərname” adlı iki son poemasında yenidən bu mövzuya qayıtmış və özünün aqil hökmdar, ədalətli dövlət haqqındaki fikir və mülahizələrini bütöv, ardıcıl bir dünyagörüşü, tam, bitkin elmi-fəlsəfi konsepsiya səviyyəsinə qaldırmışdır.

Nizami hökmdar və dövlət probleminə ilk dəfə “Yeddi gözəl” əsərində daha mükəmməl və əyani şəkildə cavab verməyə çalışmışdır. Poemanın baş qəhrəmanı Bəhrəm Sasani tarixinin qızıl dövründə yaşamış adlı-sanlı hökmdarlardan biridir.

Şair tarixi faktlara söykənsə də, yaradıcı təxəyyülün gücü ilə qələmə aldığı hadisələrə yeni bədii məzmun vermiş, Bəhrəm

şahın həyatını, fəaliyyətini, öz ictimai məramına və əsasən irəli sürdüyü dövlət konsepsiyasına uyğun formada təqdim və təsvir etmişdir. Kitabın müqəddiməsində şairin özü də “Yeddi gözəl” əsərini adı tarixi salnamə deyil, məhz poetik idrakin və yüksək sənətkar əməyinin məhsulu olduğunu e'tiraf edərək yazdı:

Bakır söz demişəm, çox əlləşmişəm,
Yarı deşilmiş bir gövhər deşmişəm,
Doğru saydığını yerinə qoydum,
Hər şeyin qədrini haqqıyla duydum.
Dedim ki, bir əsər yaradım gərək,
İncə naxışlara kəsilsin bəzək.

(“Yeddi gözəl”, səh. 30)

Nizami poemada irəli sürdüyü problemin həllinə məsələnin mahiyyətindən başlayır. İlk növbədə hökmədar kim və hansı mə'nəvi-əxlaqi keyfiyyətlərin sahibi ola bilər sualını qoyur. Şairə görə, gələcəkdə böyük ixtiyar, səlahiyyət sahibi olmağa hazırlaşan hakimin, hökmədarın hər şeydən əvvəl xilqəti, mayası saf və təmiz olmalıdır. Fitrətən xəbis, riyakar, zalim kimi doğulmuş insanlar hakimiyyətə gəlməməlidir, əvvəlcədən varislikdən məhrum edilməlidirlər. Bəhram da anadan olanda belə bir şübhəli tale ilə qarşılaşır. Cünki xalq, elin biliciləri belə hesab edir ki, Bəhramın atası Yəzdigird qəddar, qudurğan, qaniçən bir hakim olduğu üçün oğlu da gələcəkdə ona oxşayacaq və ölkə üçün qorxuya, bəlaya çevriləcək.

Ancaq Nizami bu məsələyə həyatın və təbiətin qanunlarını yaxşı bilən bir mütəfəkkir kimi başqa aspektdən yanaşır. O, insanın fitri keyfiyyətlərinin müəyyənləşməsində genin və ırsiyətin mütləqliyini, dəyişməzliyini qəbul etmir.

Ümumiyyətlə, ırsiyyətdə fatalizm fəlsəfəsini, yaxşı atadan yaxşı, pis atadan pis övlad dünyaya gəlir anlayışını rədd edir. Şə-

ir təbiət qanunlarından çıxış edərək belə nəticəyə gəlir ki, “göyün üzündə asılmış tərəzinin bir gözündə gövhər, bir gözündə daş qoyulmuşdur, iki rəngli olan bu dünya ki var, ondan gah daş alır, gah gövhər alır” (Yə’ni dünyaya gah qaranlıq gecə, gah işıqlı səhər bəxş edir). Bu xüsusiyyət təbiətin doğma övladı, bir parçası olan insanlığa da xasdır:

Şahların nəslidə belədir, belə,
Uşaq daş, ya gövhər gələr əmələ.
Elə vaxt olar ki, gövhər daş doğar,
Kəhraba rənglidən yaqt qas doğar.
Gövhərlə daşdakı nisbətə misal
Olmuş Yəzdigirdlə Bəhramdakı hal.

(“Yeddi gözəl”, səh. 56)

Nizami göstərir ki, “o gün ki, Bəhramın sübhü açıldı, qaranlıq gecəyə işiq saçıldı”. Bu o demək idi ki, qəlbinə, şüuruna xəbislik, qaranlıq çökmiş Yəzdigirddən fərqli olaraq, Bəhram dünyaya fitrətən işıqlı, nurlu bir varlıq kimi gəlmişdir. Bu isə, gələcəkdə onun həm də ədalətli, mərhəmətli, xeyirxah bir şəxsiyyət olacağından xəbər verirdi. Şairin dediyi kimi: “Bəhramın taleyi belə düzəldi, o, xoş bir iqbal ilə dünyaya gəldi”. Bunu ulduzları müşahidə yolu ilə Bəhramın taleyini müəyyənləşdirməyə çalışan münəccimlər də təsdiq və təqdir edirlər:

Baxdıqca göyləri ölçən alətə,
Münəccimlər düşdü dərin heyrətə.
Qəlp gümüş yerinə qızıl gördülər,
Dənizdən dürr çıxdı, daşdan da gövhər.
Yəqin etdilər ki, təzə doğulan
Olacaq hünərli, şöhrətli insan.

(“Yeddi gözəl”, səh. 56)

Beləliklə, Bəhram Nizaminin hər bir hökmədar üçün vacib saydığı ilkin mə'nəvi tələbdən, fitri paklıqla bağlı sınaqdan tə-

miz çıxır. Bundan sonra şair ikinci vacib şərti - gələcək hökmərin bir şəxsiyyət kimi formalaşmasında yaşadığı mühitin rolü və onun tərbiyəsi məsələsini irəli sürür və belə hesab edir ki, fitnə təmizlik hələ öz-özlüyündə məsələnin mahiyyətini həll etmir. Onun cilalanması, hərtərəfli inkişafı, yüksək əxlaqi məziyyətə çevriliməsi üçün sağlam mühit və düzgün qurulmuş mütəmadi tərbiyə lazımdır. "Zülmün toxumundan göyərməz nabat" deyən Nizami haqlı olaraq belə nətiyə gəlirdi ki, insan ləyaqətinin tapdalandığı, haqsızlığın baş alıb getdiyi, özbaşınalıq, səfalət yuvası olan bir mühitdə ədalətli, nəcib təbiətli, xeyirxah, mə'nən pak, təmiz insan yetişdirmək, ali şəxsiyyət formalaşdırmaq mümkün deyildir. Zəhərli torpağa atılan dən, toxum heç vaxt göyərib bar verə bilməz. O, gec-tez çürüyüb məhv olmalıdır.

Bu acı həqiqəti zülmkar, qaniçən Yəzdigird də duyur. Qudurğan şah başa düşür ki, onu səfalət və qorxu içində saxladığı xalqın, malı, mülkü talanmış məzлumların qarğışı, akl-naləsi tutub. Məhz qəddarlığının, azgrün əməllərinin günahı üzündən iyirmi ildir övladsız qalıb, dünyaya gelən uşaqları doğulan kimi ölüür, məhv olur. Şübhəsiz, onun hakim olduğu ölkədə, sarayda, nəfəs aldığı natəmiz mühitdə qalsa, təzəcə doğulmuş Bəhramı da eyniylə belə bir uğursuz aqibət gözləyir. Ona görə də Yəzdigird münəccimlərin məsləhəti ilə körpə övladını tezliklə ölkədən çıxartmaq, uzaq Ərəbistana, Yəmən hakimi Ne'manın yanına göndərmək qərarına gelir.

Bununla Nizami öz qəhrəmanını hələ uşaq ikən yaramaz, nəqis saydığı bir mühitdən uzaqlaşdırır, əmin-aman, firavanlıq içində yaşayan bir ölkəyə, ədalətli, xeyirxah, yüksək əxlaqi dəyərlərin sahibi kimi tanınan Ne'manın sarayına gətirir. Ne'man Bəhramın sağlam və rahat böyüməsi üçün ona "şimal nəsimindən pərvəriş alan, lətif havası olan", "asimanə qol-qanad açan", gözəl, səfali bir yerdə "hər axşam-səhər üç rəngə boyanan" əzəmətli saray-qala tikdirir. Burada o, böyük qayğı, nəvaziş və məhəbbətlə əhatə olunur. Bundan sonra Bəhram Nizaminin aqıl-ədalətli hökmər haqqındakı tə'liminə uyğun olaraq iki istiq-

mətdə tərbiyə alır. Əvvəlcə o, şahanə ədəb qaydalarına yiyələnir, "dərin-dərin bilikləri", göyün, yerin, fələyin, asimanın sirlərini açan elmləri mənimşəyir, hələ uşaqlıqdan böyük ağıl, kəramət, fərasət sahibi olduğu üçün tezliklə "elmin dəryasında pərvəriş tapır", çoxlu dil öyrənir:

Bir neçə ildi ki, uca qalada,
Bəslənib dururdu bizim şahzadə.
Dərsə baş qoşardı getsə hər yana,
Ağlı yönəldirdi onu ürfana.
Bəhram öyrənmişdi ərəb, fars, yunan
Dilini məktəbdə öz ustadından...
Nə varsa birbəbir öyrəndi, Bəhram
Öyrəndi dərs alıb hər səhər-axşam.
Sirlərin üzündən pərdələr açdı,
Dərsini bilməkdə mö'cüzə saçdı.

(“Yeddi gözel”, səh. 64, 65)

Bəhram mə'nəvi təkamül, elm, ədəb, mə'rifət dərsini bitirdikdən sonra hünər, igidlik, dəyanət, qəhrəmanlıq kimi yeni keyfiyyətlərə yiyələnməyə başlayır. O, bu sahədə də xüsusi istə'dada, böyük bacarığa malik olduğunu nümayiş etdirir. Onun çevikliyi, fiziki gücü, cəsarəti tezliklə hamının diqqətini cəlb edir, "şir ürekli məndləri heyrətə salır", onların tə'rifini, təqdirini qazanır. Gənc şahzadənin gələcəkdə böyük ad-san sahibinə, qüdrətli sərkərdəyə, dünya şöhrətli hökmədara çevriləcəyindən xəbər verir:

Kamala yetdikcə elmi, əməli
Silahdan yapışdı qüdrətli əli.
At sürdü, aləmə vəlvələ saldı,
Çövkanbaz fələyin topunu aldı...
Qırıcı pəncəsini, öldürdü şiri,
Ona təslim oldu sülhün şəmşiri.

O belə boy atıb namidar oldu,
Şöhrəti göydə də aşikar oldu.

(“Yeddi gözəl”, səh. 65)

Bundan sonra Nizami Bəhramı yeni bir sınaga çekir, onu adil və müdrik hökmdarlar üçün vacib şərt sayılan səxavət məsələsində imtahandan keçirdir. Bir gün ovda göstərdiyi şücaətlərə görə, artıq xalq arasında Bəhram-Gur ləqəbi qazanmış gənc şahzadəni ceyran öz ardınca çəkib ağızında nəhəng əjdaha yatmış bir mağarının üstünə aparır. O, əjdahanı öldürüb kahaya enir və böyük xəzinə tapır. Burada Bəhramın son dərəcə geniş qəlb, səxavət sahibi olduğu aydınlaşır. O, əldə etdiyi varidati özü üçün mənimsemir, gizlətmir, əksinə onu axıra qədər yaxın qohumlarına, ehtiyac içində olan insanlara, kasıblara paylayır:

Yüklədi on dəvə bol cəvahirat,
Ata hüzuruna yolladı, sovqat.
“Münzirlə Ne’mana layiqdir” - deyə,
On yük zərif əşya etdi hədiyyə.
Hər kime istəsə qalan varından
Payladı qorxmayıb hesabdarından.
Bəhram bir çox belə xəznələr açdı,
İzzətlə toplayıb, ölçüsüz saçdı.

(“Yeddi gözəl”, səh. 73)

Göründüyü kimi, Bəhram bu sınaqdan da ləyaqətlə çıxır və özünün artıq elm, hünər, səxavət sahibi kimi yetişdiyini, həm mə'nəvi-əxlaqi, həm də hüquqi cəhətdən taxt-taca sahib olmağa layiq bir şəxsiyyət olduğunu göstərir, əyani şəkildə sübuta yetirir.

Elə bu vaxt gənc şahzadənin doğma vətəni İranda çoxdan gözlənilən hadisələr baş verir. Uzun müddət xalqı zülm altında saxlayan, qəddar Yəzdigird ölüür, tac-taxt boş qalır. Rəhimsiz, qudurğan hökmdarın azğın əməllərindən zara gəlmış xalq,

ə' yanlar, qoşun əhli bir yerə toplaşib yiğincaq keçirdir və “qara şahmara çevrilmiş Yəzdigird nəslinə” daha itaət etməmək, onun varislərindən heç kimi, hətta oğlu Bəhramı belə Kəyan taxt-tacına yaxın buraxmamaq qərarına gelirlər.

Onlar belə hesab edirlər ki, şahzadə Bəhram ağıllı, qüdrətli, qəhrəman bir gənc olsa da, hakimiyyətə gələndən sonra atası kimi qəddar, zalim bir hökmdara çevrilə bilər, ölkə yenidən zülm, fəlakət girdabına düşər. Bunu nəzərə alan xalq, el aqsaqqalları, saray ə'yanlarından bir nəfər hörmətli, aqil qocəni özlərinə hökmdar seçirlər, taxt-tacı ona tapşırıb bütün əmrlərinə itaət ed əcəklərini bildirirlər. Hakimiyyətə gəlmış aqil qoca yaranmış və ziyyət haqqında xalq adından Bəhrama məktub göndərir. Onu varislikdən əl çəkməyə, əvvəlki kimi sərbəst, qayğısız yaşamağa çağırır, atasının bəd əməllərinə görə xalqın ondan üz döndəriyini, bütünlükdə Yəzdigird nəslinə nifrət etdiyini bildirir:

El onun zülmündən heyrətdə qaldı,
Bu üzdən zülmkar adını aldı.
Qəzəblənin tökmüş məmləkətdə qan,
Gah azğın olmuşdur, gah da qudurğan.
Kimsə bu toxuma afərin deyə,
İnan, səpmeyəcək bizim zəmiyə.
Kimsə istəməyib tacidər səni,
Yaxşıdır, tərk elə, gəl, bu qayəni.

(“Yeddi gözəl”, səh. 84)

Vəziyyətdən xəber tutan Bəhram əvvəlcə bərk qəzəblənir, vətənində, varisi olduğu Kəyan taxtında kənar bir adamın ağılıq etməsini qüruruna, ləyaqətinə siğışdırır. Bunu adı-sənə, ulu nəslili üçün təhqir hesab edir, “mən yadlar evində eziyyət çəkim, olsun talançılar evimə hakim, düşmənin qisməti şəkərim olsun, mənimse yədiyim ciyərim olsun. Xoşdur qılınc, bıçaq ciyər yemək-dəm, burax parça-parça doğransın bədən, xəzinələr mənimkən mülliKİ-İranda, ailəm qalmışdır Ərəbistanda” deyir və bu işlə heç

vaxt barışmayacağını bildirir, Ne'manın köməyilə güclü qoşun toplayıb doğma həmvətənlərinin üzərinə hücuma keçir. Lakin iranlıların ona göndərdiyi ibrətamız, ədalətdən xəbər verən məktubla tanış olduqdan sonra Bəhram fikrini dəyişir.

Gənc şahzadə başa düşür ki, bu işi yoluna qoymaq üçün ağılla, səbrlə hərəkət etmək lazımdır. Hərgah o zor, qılınc işlətsə, həmvətənlilərinin qanını töksə, hələ hakimiyyətə gəlməmiş zülmün, qəddarlığın əsasını qoyacaq, xalqın qəzəb və nifrətinini qazanacaq, istər-istəməz atasına oxşayacaq, onun tutduğu yanlış yolunu təkrar edəcək. Qəddarlıq, amansızlıq onun xarakterinə, humanist təbiətinə yaraşmır. Yaxşı olar ki, hər şey sülhə, barışqla həll olunsun. Zorla, təzyiqlə heç vaxt haqqı, ədaləti bərpa etmək olmaz və bu yol indiyədək heç bir hakimə, hökmdara şərəf, şöhrət gətirməmişdir. Buna görə də o, əsl həqiqəti səmiyyətlə e'tiraf edir, çox şeydən xəbərsiz olduğunu, qafillik etdiyini söyləyir və ilk növbədə atasının günahları üçün xalqdan üzr istəyir, bu işdə heç bir təqsiri olmadığını bildirir:

Kimin ki, olarsa əslı bədgövhər,
Pis sözlər danışar, pis sözü dinlər.
Vaz keçin atamın cinayətindən,
Xəbərsiz olmuşam bu xislotindən.
Üzr istərəm keçmiş günahçın, əgər
Yolumu kəsməsə mənim bədnəzər.
Yatdım qafil kimi bundan qabaq mən,
Ayıldım yuxudan indicə, bax, mən.

(“Yeddi gözəl”, səh. 85)

Bundan sonra Bəhram öz əməllerinə həm mə'nəvi, həm də məntiqi cəhətdən haqq qazandırmağa çalışır. Həyatda “nə torpaq, nə gümüş, nə gövhər, qaş-daş üçün heç vaxt, heç kimə baş əymədiyini”, belə şeylərə azacığ da olsa tamahı olmadığını, tax-t-tacın, hökmdarlıq hüququnun təkcə atasından deyil, həm də dünya şöhrətli Kəyan şahlarından, ulu babalarından ona miras

qaldığını, bu varisliyi yadlara versə, ırs qoysa, arını, abrını itirəcəyini bildirir. Atası haqsız yerə Tanrılıq etmişsə, zülmə, cəbrə yol veribsə, onun əvəzine övladını günahlandırmış, cəzaya məhkum etmək düzgün hərəkət deyil. Bu açıq-aşkar haqsızlıq, ədalətsizlikdir. Ata ilə oğulun qanı bir olsa da, onların hər birinin öz taleyi, öz dünyəvi borcu, əqidəsi, fərdi aləmi, öz yolu, xisləti vardır:

Allahi, kamalı dost tutmuşam mən.
Tanrılıq eyləyən, Tanrıni sevən
Başqa-başqadırlar, bu aşikardır,
Damarca, dəricə fərqləri vardır.
Mən ki günahsızam, tutmayıñ nöqsan,
Uzağam atamın günahlarından.
Atamla xılqətən sanma birəm mən,
O daşdırsa əgər, cəvahirəm mən.

(“Yeddi gözəl”, səh. 85)

Bəhram ata-oğul münasibətlərinə dair iradlara, tənqidi fikirlərə aydınlıq gətirdikdən sonra öz gələcək fəaliyyət programını, ictimai-əxlaqi məramını bəyan edir və bildirir ki, onun hakimiyyətə gəlməkdə əsas məqsədi ölkəni xalqın arzusuna, ümumi razılığına uyğun şəkildə idarə etməkdən, ona namusla, ləyaqətlə xidmət göstərməkdən ibarətdir. Buna görə də o, heç vaxt təkbaşına iş görməyəcək, bütün məqamlarda yaxşı, xeyirxah adamların məsləhətinə, ağılli, müdrik tövsiyələrinə qulaq asacaq, həmişə ancaq belə insanlarla oturub-duracaq, ülfət bağlayacaq. Pisliyi, hiyləni, yaman adətləri şahlıqdan uzaq tutacaq, xəzinəyə, xalqın canına, malına tamah salmayacaq, “sürüünü qoruyan çobandan da artıq” rəsiyyətin qeydini çəkəcək, möhtaclarla çörək verəcək, qəlbi daim Tanrı duyğusu ilə yaşayacaq. Xüsusilə, böyük yaradanın bəyənmədiyi bir əmələ heç vaxt yol verməyəcək, “arzusunun quluna, günahlarının girovuna” çevrilməyəcək:

Yaxşı bilməlidir məni dinləyən,
Doğruluq gözlərəm hər bir işdə mən.
Üzüm yaxşılığa sarıdır indi,
Ürəyim qəflətdən arıdır indi.
Şahlıq azığlığı məndən uzaqdır,
Doğruluq işimə möhkəm dayaqdır.
Sizin arzunuzca olar əməlim,
Arar rızanızı hər zaman əlim.

(“Yeddi gözəl”, səh. 89)

Ölkə əhalisinin hökmdar məsələsinə tərəddüd etdiyini, seçim qarşısında qaldığını görən Bəhram xalqa verdiyi və'dləri sözdə deyil, real işdə, əməldə sübuta yetirməyə hazır olduğunu bildirir və təklif edir ki, problemin ədalətli həlli üçün Kəyan şahlarının tacı saray meydanında iki ac şirin arasında qoyulsun. Kim şirlərlə vuruşub sağ-salamat tacı onların pəncəsindən götürə bilsə, o da Kəyan taxtının sahibi olsun, bütün cahan onu şah kimi tanısın. Bu təklifi eşidən qoca hakim qorxuya düşür və dərhal hökmdarlıq səlahiyyətlərindən el çekir. Bəhram isə böyük cəsarətə meydana atılır, hər iki şiri məhv edib tacı onların əlinənən alır. Bunu görən xalq, ordu böyük sevinc hissi keçirdir, hamı bir ağızdan Kəyan taxt-tacına ancaq gənc şahzadənin layiq olduğunu e'tiraf edir:

Onun qüdrətindən, onun halından,
Şaha layiq olan bu kamalından
Heyran danışdilar, valeh oldular:
- Bəhramdır, - dedilər, - əsl hökmdar.
Kamillər belə bir şaha ağ olmaz,
Günəşi palçıqla sulamaq olmaz!
O, şah xisətlidir, o şah adlıdır,
Açıqlı aslandıır, igid atlıdır.

(“Yeddi gözəl”, səh. 90)

Beləliklə, Nizami Bəhramı bir adı varis kimi yox, xalqın ümu-

mi rə'yi və razılığı əsasında, aqil, müdrik, qəhrəman bir şəxsiyyət, hər cəhətdən Kəyan taxtına layiq bir hökmdar kimi hakimiyətə gətirir. Bəhram taxta əyləşən gündən ölkədə böyük dəyişikliklər başlanır. O, dərhal xalqın güzəranını yaxşılaşdırmaq üçün Nizaminin arzuladığı dövlət konsepsiyasına uyğun mütərəqqi islahatlar həyata keçirir. Dövlətin işlərini yenidən qurur, ağıllı, ədalətli fərمانlar verir. Şair “Bəhram xeyirxahlığı sevdiyindən şahlığı uğurlu, mübərek oldu, insaflı olmağa fərman verdi, ondan Allah da, rəiyyət də razı qaldı, yiğdi böyükələri yığıncaq etdi, dövlətin hər işi kamala yetdi” deyə bu əməli tədbirləri ürəkdən alqışlayır və gənc şahzadəyə uğurlar arzulayır. Nizaminin təsvirlərində aydın olur ki, Bəhram dövlətin və xalqın idarəsində hər şeydən əvvəl, yüksək insani prinsiplərə, mə'nəvi-əxlaqi dəyərlərə əsaslanır, bütün məsələlərin həllində haqq, ədalət, doğruluq anlayışını ön plana çəkir. İlk növbədə: “Gərək elə işləyəm ki, Tanrı bəyənə. Məndən bir insan belə inciməsin, mənim dərgahıma xas olanlar mənim kimi düz yol getməlidirlər. Bircə düzlük-dür nicat dünyada, sağ qulaq düzlükdən eyləsə həzər, bir çox sol qulaqlar çəkəcək zərər. Əsas məqsədim elə ədalət saçmaqdır. Dünyada nə qədər insan var, məndən aman, ədalət görəcək. Zülmkara zülm, adile kömək, vəzifəm, sənətim bu olsun gərək” kimi ağıllı, humanist tezislərdən çıxış edərək, fəaliyyətə başlayır. Bir sözlə: “adil hökmran ədalet xütbəsini oxuyub yaqtandan mirvari saçdı”. Bəhramın Allaha inamından, insafdan, ədalətdən, əqli təkamüldən qidalanan bu əməllerini xalq, ölkə ictimaiyyəti böyük rəğbətlə qarşılıyor və aqil, ədalətli bir hökmdar kimi onun əməyini yüksək qiymətləndirir:

İnsafi gətirdi o bizim yerə,
Qalxdı ədalətin başı göylərə.
Dəydi insafıyla köməyi hər an,
Zülmkar olana vermədi aman.
O, qəm qifiləna bir açar oldu,
Səadət onunla aşikar oldu.

Təzədən başladı toyu dünyanın,
Geniş nəfəs aldı qəlbi insanın.

(“Yeddi gözəl”, səh. 96)

İnsanlara verilən hüquqi-mə’nəvi azadlıq, asayış, sərbəst nəfəs almaq imkanı tezliklə öz gözəl bəhrələrini verir, maddi, iqtisadi dirçəlişə səbəb olur, xalqa öz güzəranını yaxşılaşdırmaq, ölkəni abadlaşdırmaq, qurub yaratmaq üçün əlverişli şərait yaradır. Dövlətdə yalanın, riyakarlığın özülü dağıldığından tədricən bütün cəmiyyətin siması dəyişir, məmləkətin hər yerində boluq, firavanlıq başlanır. Əkinlərə gedən arxaların suyu çəgləyir, çoxalır, bar verən ağacların barı birə on artır. Qısır inəklər təzədən bala törədir, doğur. Şahlar, şahzadələr ölkənin bilici iş adamları hər tərəfdən varlarını xəzinəyə verməyə başlayır. Şahin imzası ilə fərmandarlar ədalətli fermanlar yazıb günahsızların canını cəzadan qurtarır, rövnəqsizlərə, həyatdan ümidiñi üzümüşlərə yenidən can verib dirildir. Qaçqınlar, didərginlər vətənə qayıdır, əhaliyə təcavüz, zülm edənə aman verilmir, qoyunun hayifi qurdlardan alınır. İnsanların arasında birlik, dostluq, qarşılıqlı e’timad, məhəbbət bərqərar olur.

Göründüyü kimi, Bəhramın qurduğu ədalətli idarə sistemi, daha çox əxlaqi dəyərlərə əsaslanan siyasəti öz gözəl bəhrələrini verir. Dövlətin maddi-mə’nəvi cəhətdən qüdrətli olması çətin anlarda xalqın köməyinə çatır, onu dəhşətli təhlükədən, fəlakətdən xilas edir. Ölkədə gözlənilmədən ağır quraqlıq baş verir, hər yeri qıtlıq, aclıq bürüyür. Bu xəbəri eşidən Bəhram dərhal lazımı tədbirlər həyata keçirdir. Əhalini aclıqdan qurtarmaq üçün əlində olan bütün imkanları, maddi-hüquqi səlahiyyətlərini işə salır, özünün əsl xalq hökmədarı, elin-obanın, məmləkətin dayağı, xilaskarı olduğunu sübut edir. Hökməran olduğu ərazidə nəinki kasıbları, hətta adı quşları belə ruzisiz qoymayağını bildirir:

Dənin qiymətindən olduqca agah,
Ambarı açmağa ferman verdi şah.
Harda azuqə var şah xəbər tutub,
Hakimlər adına göndərdi məktub:
“Yığılsın bir yere əmin adamlar,
Açılsın ambarlar, dən dolu damlar.
Varlılarla həmin razılıq olsun,
Yoxsulun torbası havayı dolsun.
Dəndən ödənəndə o pay alanlar,
Tökülsün quşlara yerde qalanlar.
Acıdan ölməsin dövründə bir fərd!”

(“Yeddi gözəl”, səh. 98)

Bəhram saraydan və varlı adamların ambarlarından xalqa bol-bol buğda paylamaqla kifayətlənmir, xəzinələrinin ağızını açır, tacirlərə çoxlu pul verir, xarici ölkələrdən karvan-karvan ərzaq gətizdirir, dörd il əhalini xəzinə hesabına ruzi ilə tə’min edir. Beləliklə, padşahın səxavəti, nəvazişi sayəsində ellər acılıqdan qurtarib bəxtəvər olur. Bu müddət ərzində ölkədə ancaq bir nəfər acıdan ölürlər. Bunu eşidən hökmədar üzünü haqq dərgahına çevirib döñə-döñə Tanrıdan üzr isteyir, “oldusə yurdumda acıdan biri, mənə aid deyil onun təqsiri, onun həyatından mən bixəberdim, öldü, bu ölümlə çoxaldı dərdim” - deyir.

Yaranmış ağır vəziyyətə baxmayaraq, Bəhram ruhdan düşmür, tezliklə qəddini düzəldir, ölkəni əvvəlki xoşbəxt, firavan vəziyyətə qaytarır. Ağır güzəranını nəzərə alaraq, əhalini yeddi il vergilərdən azad edir, insanları zəlil güne qoymuş, haldan salmış qəmin, qüssənin kökünü kəsir. Xalqın yenidən əvvəlki bəxtəvər günləri başlayır, hər yerdə işrət, kef, çal-çağır məclisləri qurulur. Adamlar zərxara geyib əllərində bərbad, cəng, rübab, dəf çayları, sərin göllərin kənarına istirahətə çıxır. Şahin göstərişi ilə “altı min sənətkar, dastan söyləyən, çalğıçı, oynayan, məzħəkə deyən” eli şənləndirmək, sevindirmək üçün şəhərlərə, kəndlərə gedib qurulmuş kef məclislərində iştirak edir, çalıb-çağıır. Bəhramın ağıllı, müdrik, ədalətli hökmədarlığı nəticəsində

Keyan səltənətində yaranmış uğurlu vəziyyəti, cah-cəlalı Nizami belə yekunlaşdırır:

Xoşbəxt o şahdır ki, ne'mətlə, nazla,
Ölümü ölkədən qovdu niyazla.
Doğulan yaşadı, bara yetişdi,
Ellər bir çıxarsız vara yetişdi.
Artdı insan nəslə, çoxaldı əllər,
Döndü şəhər oldu dağlarda çöllər.
İsfahan qarışdı Reye birbaşa,
Ev-evə söykəndi nə xoş tamaşa!

(“Yeddi gözəl”, səh. 100)

Nizaminin aqil hökmdar və ideal dövlət, cəmiyyət haqqında-
ki təsəvvürü bununla bitmir. O, Bəhramı, onu əhatə edən icti-
maiyyəti, hakimiyyətin, daxili asayışın və əmin-amanlığın qo-
runmasına cavabdeh olan adamları, xüsusilə qoşun başçılarını
yenisi, daha çətin sınaqlar qarşısında qoyur. Ölkədə işlər sakit, öz
ümumi axarı ilə getdiyi bir vaxtda gözlənilmədən Çin xaqanı üç
yüz minlik bir qoşunla İrana hücum edir. Bu hadisədən xəber tu-
tan Bəhram olduqca çətin, çıxılmaz vəziyyətdə qalır.

Mə'lum olur ki, o, uzun müddət günlərini ovda, eyş-işrətle
keçirdiyi vaxtda ölkə daxilində özbaşınlıq, hərc-mərclik başla-
nır, asayış, nizam-intizam pozulub. İnanıb dövlətin, məmləkətin
taleyini tapşırıldığı adamlar, ölkənin mə'nəvi, iqtisadi, hərbi işlə-
rinə cavabdeh olan mə'murlar nəzarətsizlikdən istifadə edərək
var-dövlət toplamaq, xalqı soyub-talamaqla məşguldurlar, sat-
qınlığa, iyrənc əməllərə, cinayətə qurşanıblar, əsl xəyanət yolu-
na düşübələr. Öz şəxsi menafelərini, rüşvətlə, zorla, talançılıqla
əldə etdikləri sərvətləri qoruyub saxlamaq üçün düşmənlə əla-
qəyə giriblər. Lazım gəlsə, öz hökmdarlarını öldürmək, ya da
əsir götürüb Çin xaqanına təhvil verməyə hazırlırlar:

Bu çalıb-çapmaqdan xəber tutan şah,
Güvənə bilmədi, qoşuna, eyvah!
Nazla bəsləneli, nazla gəzəli
Hamının davadan soyumuş əli.
Gördü sərkərdələr sözlə bir deyil,
Şaha sədaqətdə həmfikir deyil,
Hər biri xəyanət eyləyib ona,
Verirlər işindən xəber xaqana.
Pis niyyət bəsləyib padşahlarına,
Həyar olmuş hərə mülkü varına.

(“Yeddi gözəl”, səh. 114-115)

Vəziyyətin çıxılmaz olduğunu, hazırlıqsız müharibəyə başla-
sa, sonu fəlakətlə qurtaracağıını görən Bəhram ağıllı siyaset iş-
lədir, taktiki manevr həyata keçirdir.

Gözlənilmədən sarayı müvəqqəti tərk edir, uzaq əyalətlər-
dən birində gizlənir, düşməni əzmək üçün yeni qüvvə toplamaq,
əlverişli vaxt və məqam gözləməyə başlayır. Bəhramın qorxub
aradan çıxdığını, hakimiyyəti həmişəlik tərk etdiyini düşünən
Çin xaqanı heç bir maneəyə rast gəlmədən Kəyan taxt-tacına yi-
yələnir. Ucuz qələbədən məst olmuş xaqan səhvə yol verir, ölkəni tam nəzarətə almadan, hər şeyi bitmiş hesab edərək kefə,
eyş-işrətə başlayır, sayıqlığını tamam itirir, ordunu başlı-başına
buraxır və tezliklə bunun acı nəticələrini dadmalı olur.

Gecə-gündüz öz yaxın adamları vasitəsiylə sarayda baş verən
hadisələri izleyən Bəhram yaranmış vəziyyətdən məharətə is-
tifadə edir. Qəfildən, özü kimi mərd, sədaqətli, “hər biri sınan-
mış davakar qoçaq, suda timsaha, yerde ejdərə bənzəyən” üç
yüz əsgərlə işrətdən sonra yatıb yuxuya dalmış Çin xaqanına hü-
cuma keçir. Böyük şücaət və qəhrəmanlıqla vuruşaraq sarayı
düşmənlərdən azad edir, təntənə ilə yenidən taxtında əyləşir.
Vətənini satan, dövlətə və hökmdarlarına xəyanət edən ə'yan-
ları, ordu başçılarını ağır cəzalandırır. Boş meydanda “İrəc nə-
sibliyəm”, “Rüstəm mənəm”, “Qoca şir mənəm”, “Ləc bəbir

mənəm” deyib, döşünə döyen, hünər, qəhrəmanlıq məqamı göləndə isə qorxaqlıq göstərən, qaçıb gizlənən sərkərdələri “ordu çıxmalıdır sülhdən, savaşdan, bunlarsız nə fərqi bir quru daşdan? Hansınız qorxusuz girdi meydana, vuruşdu qoç kimi mərdi-mərdana, sizin aranızda cəsur ər hanı, iş görən qəhrəman, şiri-nər hanı? Hanı döyüş günü coşub çağlayan, qılınc qüvvətiyle yollar bağlayan, kim var meydan gəzib nə'rələr saçsin, bir düşmən bağlayıb, bir ölkə açsın” deyə ciddi tənbeh edir. Onları Vətən, taxt-tac, el yolunda qeyrətli, namuslu olmağa, bu işdə onunla birlikdə vuruşan, böyük igidlik, cəsarət nümayiş etdirən, düşmən üzərində parlaq qəlebə çalan aslan təbiətli əsgərlərdən nümunə götürməyə çağırır. Tezliklə ölkədə qayda-qanunu, əmin-amanlığı bərpa edir, bütün işləri yoluna qoyur:

Dost oldu qəlebə o şiri-nərə,
Asayış yaratdı, dönüb şəhərə,
Təkcə təzəden taxta oturdu,
Dünyani eyledi səadət yurdus...
Atəşgahın bütün mö'bidlərinə
Qızıl, dürt payladı, doymadı yene.
Verdi xəznəsindən saysız gümüş, zər,
Qalmadı ölkədə yoxsul bir nəfər.

(“Yeddi gözəl”, səh. 118-119)

Bəhram sarayda və ölkə daxilində işləri sahmana saldıqdan sonra bir qədər istirahət etmək, çoxdan arzusunda olduğu şəxsi problemləri ilə məşğul olmaq qərarına gəlir. Şahın yadına illə növbədə, hələ vaxtı ilə gənclik günlərini keçirdiyi Xəvərnəq sarayı, onun otaqlarından birinin divarına yazılmış və gələcək tələyindən xəber verən “bu dünya fatehi qaldıranda baş, yeddi iqlim gəzib bitirəcəkdir, zənn etmə, tum əkib yoldan azmişiq, ulduzlar deyəni bizlər yazmışiq, əqlin dediyini eylədik əyan, söhbət bizzən, düzəltmək işi Tanrıdan” sözleri, orda rəsm olunmuş yeddi füsunkar gözəlin surətləri yadına düşür və o, pille-pille ul-

duzların bəxtinə yazdığı hökmü reallaşdırmağa başlayır. Əvvəlcə yeddi il müddətində yeddi iqlim ölkəsindən yeddi dünya gözəlini saraya gətizdirir. Onlar üçün kainatın əsası olan yeddi səyyarənin rəmzi mə’nasını daşıyan yeddi müxtəlif rəngli günbəz tikdirir. Sonra da hər gün həmin günbəzlərdə bu gözəllərdən biri ilə istirahətə, kefə dalır, həmsöhbət olur və onların söylədiyi iibrətamız, dərin ictimai-əxlaqi məzmunə malik yeddi hekayəni dinləyir.

Nizami yeddi gözəl, yeddi günbəz, yeddi hekayə epizodunu poemaya təsadüfən daxil etmemişdir. Burada həm Bəhramın bir insan, hökmdar kimi xarakteri, mə'nəvi aləmi, həm də əsərin ictimai məzmunu, ümumi ideyası tamamlanır. Mə'lum olur ki, Bəhram təkcə öz ölkəsində deyil, eyni zamanda dünyada böyük nüfuz sahibi olan əzəmətli bir tacidardır. Onun Kəyan sarayına gətirdiyi və özünə hərəm etdiyi qızların yaşadığı coğrafi ərazi yeddi iqlimi əhatə edir. İrandan başlayaraq Rumdan, Məğrib-dən, Hindistandan, Çindən, Xərəzmdən keçir, uzaq Rusiyada, Slavyan ölkəsində tamamlanır. Bu qüdrətli dövlətlərin, abad məməkətlərin böyük əksəriyyəti ona tabe olub xəzinə, xərac verir, qalanları isə qorxularından sülh, dostluq əlaqələri saxlayırlar.

Yeddi günbəz və onlara vurulan yeddi rəng də Bəhramın və bütünlükdə insan taleyi ilə bağlı dərin simvolik mə'na daşıyır. Hökmdar yeddi gözəllə yeddi günbəzdə keçirdiyi görüşləri şənbə günü qara günbəzdə başlayıb, cümbə günü ağ günbəzdə başa çatdırır. Mə'lumdur ki, təbiətdə, həyatda tədrici, mütəmadi təkamül prosesi mövcuddur. Hər şey ibtidaidən aliye, bəsitdən mürəkkəbə, cahillikdən kamiliyyə doğru inkişaf edir. Bu xüsusiyyət insana və insan cəmiyyətinə də eyni dərəcədə aiddir. Buradan çıxış edərək Nizami rənglərin qaradan ağa doğru düzülsünə ictimai-əxlaqi mə'na verir, onların məzmun və mahiyyətini, müxtəlif ifadə çalarlarını insanın taleyi, mə'nəvi dünyası, psixoloji aləmi ilə bağlayır, aralarında üzvi əlaqə və vəhdət, daxili paralellər axtarır.

Şaire görə, hər bir rəngin həyatda, təbiətdə, insan cəmiyyətində öz yeri, estetik tə'siri, idraki-tərbiyəvi əhəmiyyəti, mə'nəvi-əxlaqi funksiyası vardır. Rənglər kainatın harmoniyası, müxtəlif, biri-birindən seçilən saysız-hesabsız rəng çalarlarının mənbəyi, varlığın bəzəyi, yaraşığı, bütünlükdə həyatın və gözəlliyin əsasıdır. Bu sistemdə qara rəng birinci yerdə dayanır. "Rənglərin yaxşısı qaradır, qara" deyən Nizami qara rəngə adətən xalq arasında anlaşıldığı kimi ölüm, müsibət, fəlakət rəmzi kimi ya-naşdır. Əksinə, ona işıqlı fəlsəfi mə'na verir, məzmununu, idraki mahiyyətini həyatın dialektikası ilə bağlayır, varlığın mövcudluğunu və əsasını şərtləndirən zəruri səbəblərdən biri kimi baxır:

Qara tükdür verən gənclikdən nişan,
Qaranlıq göstərər ağ üzü cavan.
Göz, qarası ilə görər cahanı,
Kim görmüş ləkələr örtüsün qaranı?
Gecə örtməsəydi qara ipəklər
Ayın beşiyinə yaradı məgər?
Yeddi rəng tanrıyır geniş asiman,
Qaradır rənglərə üstün hər zaman.

(“Yeddi gözəl”, səh. 163)

Şair başqa rənglərin mahiyyətini, ifadə çalarlarını da məhz bu səpkidə - təbiətin dialektikası və insan taleyi kontekstində araşdırır, təhlil edir. O, rənglərin özünəməxsus spesifik cəhətlərinə, biri digərini tamamlayan ümumi xüsusiyyətlərinə, tünddən açığa doğru gedən düzülüş formasına xüsusi diqqət verir. Qaranın sonra gələn sarı rəngi insana qüvvət verən, ürək açan, şadlıq getirən şirin halvaya, ona xüsusi dad verən zə'fərana, işıq verən şama, şənliyin, xoşbəxtliyin mayası olan qızılı, zərə, ən bahalı qiymətli gilə (qədimdə sabunu əvəz edən, yuyunmaq üçün istifadə olunan gülabda yoğrulmuş sarı gil) bənzədir.

Yaşıl rəngə sərvin yaraşığı, nəbatatın, əkinin, cəmənin röv-

nəqi, hurilərin, mələklərin min bir bəzəyi kimi baxır, "Yaşılıq hər şeyin təravətidir, yaşıl rəng göyləri işıqlı edir, bitki yaşılıqla həmahəng olar, cavanlıq hər zaman yaşıl rəng olar" deyə ona həyati mə'na verir.

Nizami başqa rənglər kimi qırmızı rəngin də təbiət və cəmiyyətdəki yerini, ictimai-əxlaqi funksiyasını "əsl yaxşılığı al rəngdə bil sən, qızıl gül olmasa qırmızı hərgah, güllerin içində sayılmazdı şah" deyərək yüksək qiymətləndirir və ona toyundüyünün, xeyir-şərin, al geyinib zülmətdən, qüssədən, yasdan, ələmdən çıxmaq nişanəsi, gənclik, qüvvət, sağlamlıq, gümrahlıq rəmzi kimi baxır. Şair göy, səndəl rəngini də öz dünyagörüşünə, ictimai-fəlsəfi məramına uyğun şəkildə şərh etdiğdən sonra daha çox ağ rəngin üzərində dayanır. Bu rəngi rənglərin ən alisi adlandırır, müqəddəslesdirir, işıq, nur, saflıq, mə'nəvi təmizlik, paklıq timsali kimi səciyyələndirir:

Səmən saflığında, gümüş qədər ağ,
Günəş kimi təmiz, gün kimi parlaq,
Gündüzün işığı ağılığındadır,
Ayın yaraşığı ağılığındadır.
Rənglər çox sün'idir, dünyada bir ağ
Bilməyir sün'ilik, bilməyir boyaq.
Nə zaman eyləsən haqqə ibadət,
Ağ libas geyməkdir yaxşı əlamət.

(“Yeddi gözəl”, səh. 272)

Yeddi günbəzdə, yeddi gözəlin dilindən Bəhramın dinlədiyi hekayələr həm ideya, həm məzmun cəhətdən "Sirlər xəzinəsi" əsərindəki əxlaqi-didaktik məqalələri xatırladır. Burada Nizami vaxtıyla ilk poemasında qoyduğu insan və onun dünyası, insan və mə'nəvi təkamül, insan və əxlaq, xeyir və şər, düşkünlük və ülvilik kimi fəlsəfi-etik problemlərlə bağlı fikirlərini davam və inkişaf etdirmiş, onları yeni mə'na və ifadə çalarları ilə zənginləşdirmiştir.

Yeddi gözəlin dilindən söylənilən novellalar öz-özlüyündə ayrıca süjetə malik bədii sənət nümunələri olsa da, bütünlükdə “Yeddi gözəl” poemasının ümumi məzmun və mündəricəsini tamamlayır, Bəhramın həm bir insan, həm də bir hökmdar kimi mə’nəvi təkamülündə mühüm rol oynayır.

“Nizaminin yaratdığı və poemaya daxil etdiyi bu novellaların hər biri maraqlılığı, emosional gücü, hadisələrin gərginliyi, mü-komməlliyi, xarakterlərin təsvirinin parlaqlığı baxımından bu janrıda dünya ədəbiyyatının ən nadir inciləri ilə bir sıradə dura bilər. Nizami bu novellalarda ilk dəfə olaraq fantastika süjetlərdən də istifadə eyləyib, lakin onları elə düzgün və aydın qələmə alır ki, oxucu təsvir edilən hadisələrin həqiqi olmadığını unudur. Hekayələrdə insanlarla yanaşı, pərilər, iblislər, cin-şeyatin də iştirak edir, amma bunların hamısı elə “insanlışdırılıb” ki, ən sün’i situasiyalar da təbii, həyati görünür. Bu nağıl novellaların əxlaqi nəticəsi Nizaminin belə bir fikrinin izahına xidmet edir ki, əsl səadətə yetişmək üçün insan özünün alçaq istinktlərini cilovlamalı, heyvani ehtiraslarını, ağıla, şüura tabe etdirməlidir”.¹

Yeddi gözəlin dilindən təqdim olunan hekayələrdə irəli sürülen əxlaqi-etik fikirləri Nizami ümumi sözlərlə, quru didaktik mülahizələrlə deyil, maraqlı, ibrətamız hadisələrdən çıkış edərək, real həyati münasibətlər, canlı insan xarakterləri və insan taleləri fonunda, dərin, tə’sirli psixoloji detallar, son dərəcə gərgin, dramatik epizodlar, mə’nəvi iztirablar və sarsıntılar əsasında araşdırır, şərh edir. İlk novellada birinci iqlim padşahının qızı Bəhrama əbədi mə’suduğunu, xoşbəxtliyini müvəqqəti bayağı ehtiraslara qurban vermiş, səbirsizlikdən, iradəsizlikdən özünü əsl insani səadətdən məhrum etmiş və buna görə də ömrü boyu qəm-qüssə, əzab içində yaşayan, həmişəlik qara geyinib gəzən bir hökmdardan söhbət açır, dolayı yolla ona ibrət dərsi verir.

1. R.Əliyev. “Nizaminin “Yeddi gözəl” poeması (“Yeddi gözəl” poemasına müqəddimə), Bakı, 1983, səh. 14.

Hekayədən doğan əsas əxlaqi nəticə budur ki, adı arzu, həvəslə həqiqi məhəbbəti, sədaqəti qarşıq salmaq olmaz. İnsan aldadıcı tamahin, nəfsin quluna çevriləməlidir. Kamil insan ötəri arzunun, bayağı zövqün, heyvani ehtirasların qapısını həmişəlik bağlamağı bacarmalıdır. İllər boyu yaşayan, insana yaraşış, hörmət gətirən mə’nəvi gözəllik, əbədi səadət haqqında düşünməlidir, şəhvət düşkünlüyündən, bayağı hisslerdən və onların doğurduğu çirkabdan özünü qorumağı bacarmalıdır. Ömrü boyu baharı ucuza dəyişənlərin, nəfsinə haram qatib, qəbahətə, günaha batanların həyatı gec-tez fəlakətlə, rüsvayçılıqla qurtarır. Bu danılmaz həqiqəti birinci iqlim padşahının qızı ehtirasdan alışb-yanan, onunla tələm-tələsik ünsiyyətə can atan Bəhrama novellanın qəhrəmanı Türkünazın dili ilə belə çatdırır:

Dedi: - Tələsməyin, zərəri var, bil!
Əhdi sindırmağın zamanı deyil...
Hər kim qənaətlə əger şad olar,
O hörmətli olar, sərazad olar.
Arzu həvəsinə əmel edənin
Yoxsuldur axırı, olsa da zəngin...
Satma bir çeşməni, gəl, bir qətrəyə,
Kim ki, neşər görər, gərək bal yeyə.
Bir arzu üzünə sən qapı bağla!
Sevin illər boyu, su kimi çağla!

(“Yeddi gözəl”, səh. 153-154)

İkinci iqlim padşahı qızının adından poemaya salınmış hekayə daha maraqlı və ibrətamız məzmunə malikdir. Burada Nizami insan ləyaqətinin və yüksək əxlaqi dəyərlərin ilkin şərti olan doğruluq, düzlük, təmiz niyyət, mə’nəvi saflıq məsələlərini qoyur, onun həyati, tərbiyəvi əhəmiyyətini açır. Şair Rum gözəlinin dili ilə Bəhramı (o cümlədən öz dövrünün hakimlərini) başa salır ki, ailədən, dindən, imandan tutmuş dövlətin idarəsinə qədər cəmiyyətdə bütün münasibətlərin, xüsusilə qarşılıqlı mə-

həbbət anlayışının əsasında bu məziyyətlər dayanmalıdır. Döru luq, düzlük bütün dərdlərin dərmanıdır, şəfa mənbəyidir, dostluğun, ülfətin, səmimiyyətin mayasıdır, qəlblərin məlhəmdir, səadətin, xoşbəxtliyin açarıdır.

Hekayədə təsvir olunan gənc şahla onun ürəkdən sevdiyi gəzəl, ağılli, dəyanətli kənizin həyatı, uğurlu taleyi buna əyani nümunədir. Şah ağılli, cavan, yaraşıqlı, hər cür ixtiyar sahibi olduğuna baxmayaraq, uzun müddət qadın məsələsində onun bəxş etmətə gətirmir, xoşbəxtlik tapa bilmir. Çünkü o, qadına münasibəti yanlış bir yol tutur. Onlara ancaq alqı-satqı vasitəsi, müvəqqəti zövq, əyləncə mənbəyi kimi baxır, günlərini saraya kəniz alıqətirməklə, müvəqqəti kam aldıqdan sonra başqaları ilə əvəz etməklə keçirdir. Buna görə də şah özünü nə qədər həlim, mehriban, səxavətli aparsa da, münasibəti qarşılıqlı hörmətə, düzlüğə təmiz, pak ülfətə, yüksək mə'nəvi dəyərlərə əsaslanmadığı üçün cariyələri hər addımda ona xəyanət edir, qudurğan, azgın-hərəkətlərə yol verir, istədikləri oyunlardan çıxırlar.

Cavan şahi bu cür boş, mə'nasız, saxta həyat tərzindən düzlük, mə'nəvi təmizlik, insanı aliləşdirən, xoşbəxtliyə, səadət-qovuşdurən pak, ülvi məhəbbət xilas edir. O, Çindən gətirilmiş öz qədrini, ləyaqətini bilən, gözəl, ismətli, həyalı bir kənizlə qarşılaşdıqdan sonra indiyədək yanlış, mə'nasız həyat sürdüyüünü anlayır. Kəniz satan qızı şaha belə təqdim edir:

İncədir, sevimli, şüx əqli-haldır,
Bütün yaxşılığa canlı misaldır.
Bircə şakəri var ancaq, bu gözəl
Kişi arzusuna eyləmir eməl...
Yüz minnətlə onu kim alsa hərgah,
Qaytarar geriyə gətirib sabah.
Arzu çağında o baxmaz insana,
Arzu sahibini getirər cana.
Verilərsə ona çox tələb əger,
Həmən öz canına qəsd etmək ister.

(“Yeddi gözəl”, səh. 167)

Kənizin bu qəribə xüsusiyyəti şahın böyük marağına səbəb olur. Onu alıb saraya aparır, naz-ne'mətə bələyir, xüsusi məhəbbətlə, qayğıyla əhatə edir. Buna baxmayaraq, inadkar və dəyanətli kəniz şaha heç cür onun ismətinə toxunmağa, vəslinə yiye-lənməyə imkan vermir, qulluğunda canla-başla dayansa da, başqa xahiş və tələblərinə itaətkarlıqla əməl etsə də, cismani ya-xınlıqla bağlı bütün cəhdərini qətiyyətlə rədd edir. Şah tədricən başa düşür ki, həqiqi məhəbbəti, pak, təmiz ünsiyyəti, mə'nəvi birliyi heç vaxt var-dövlət, zor, təzyiq gücü ilə əldə etmək, satın almaq olmaz. Onu ancaq düzlük, səmimiyyət, qarşılıqlı inam, e'tiqad əsasında qazanmaq mümkündür. Buna görə də o, hüsnü-nə, qüruruna heyran qaldığı, ürəkdən sevdiyi kənizin könül dün-yasına daxil olmaq, mə'nəvi aləmini, gizli sırlarını öyrənmək və bu yolla da onun məhəbbətini qazanmaq, qəlbinə yiylələnmək qərarına gəlir.

Şah arzusuna çatmaq üçün əvvəlcə bu işə lazımı zəmin hazırlayıır. Mənliyini hər şeydən yüksək tutan kənizə son dərəcə mə'nalı, iibrətamız bir rəvayət danişır. Vaxtile şöhrəti dünyaya yayılmış Süleyman peyğəmbərin və onun sevimli zövcəsi Bilqeyisin övladı iflic olduğu üçün əli-ayağı işləmir. Oğullarının sa-ğalmadığını görən ata-ana Tanrıının dərgahına əl qaldırır, “bizim hər ikimiz sağlamlıq, gümrəhliq, balamız isə xəstədir, söylə bəs nədən, neçin sağlamayı bizim gülbədən” deyə ona yalvarır, şikəst balaları üçün mərhəmət, şəfa dileyirlər. Allah bu dileyi eşi-dir və Həzrət Cəbrayıl vasitəsiylə onlara aşağıdakı xəbəri göndərir:

Dedi ki: “Bu dərdə iki çarə var,
Dünyada can kimi əzizdir onlar.
Cananla nə zaman dursan üz-üzə,
Doğru cavab verin sorulan sözə.
Etsəniz bu işdə sədaqət izhar,
Uşağıın canından çıxacaq azar”.

(“Yeddi gözəl”, səh. 169)

Bunu eşidən Süleyman peyğəmbər sevinir və üzünü əziz, vəfali arvadına tutaraq soruşur: “Ey gözümün ağı, qarası, söylə görüm bu dünyada sən, məndən özgəsinə rəğbət etmisən?” Bilqeyis ərinə böyük səmimiyyətlə, ehtiramla cavab verərək deyir: “Hamı bilir ki, sən nur çeşməsi sən, səndən gözəllik də, cavanlıqda var, şahlıq rütbəsində də heç kim sənət çatmaz. Naiblik möhründən nur alır cahan, nə varsa sənindir aşkar, nihan. Sən cənnət məclisinin rizvanısan, üzün gözəl, özün xoş, sözün xoşdur. Görəmən də bu hüsnü, bu cavanlığı, səndəki şahlığı, kamiranlığı rast gəlsəm özgəyə yenə çəşirəm, yaxşı təmənnadan uzaqlaşırəm”. Ananın ürəkdən gələn bu təmiz e'tirafını eşidən kimi, dərhal xəstə uşağın iflicdən tutulmuş əlləri açılır.

Mətləbin nə yerdə olduğunu başa düşən ana ərindən xahiş edir ki, incimə, indi də növbə sənindir. De görüm, “bu qədər varın, malın, tükənməz xəzinən vardır, bunlarla bərabər heç olmuşmu ki, sən özgə dövlətinə meyl edəsən?”. Ağılı, huşyar bir insan, Allaha yaxın bir nəbi olan Süleyman da heç nəyi gizlətmədən əsl həqiqəti e'tiraf edir və “Ey yar, özün bilirsən ki, dünyada hər şeyə mümkünət var, bu şahlıq, bu mal, bu dövlət, saysız-hesabsız xəzinə, gəlir, baliqdan ayadək bütün kainat (yer altından göyə qədər) mənim ixtiyarım dadır. Buna baxmayaraq, yenə də hüzuruma salama gələnlərin əllərinə baxıram ki, görünüm mənə nə sovgat getirmişdir” deyə xanımına səmimiyyətlə cavab verir. Bu sözlərdən sonra xəstə uşağın ayaqları da sağalır və o, durub sevinc içində gəzməyə, atılıb-düşməyə başlayır.

Buradan doğan ideya, mətləb və əxlaqi nəticə aydınlaşdır. Dünyanın və insanlığın yaraşığı, zinəti doğruluqdur, həqiqətdir, sədaqət və e'tibardır, könül saflığıdır. Dostluqda, sevgidə, ailədə, mə'nəvi münasibətlərdə yalan, saxtakarlıq haramdır, zinaya bənzəyən çirkin bir qəbahətdir, əxlaqi naqışlıq, ağır cinayətdir. Belə əlaqələrdən yaranan ünsiyyət, ondan mayalanan övlad həm mə'nən, həm də cismən xəstə, şikəstdir.

Yuxarıdakı hikmətamız rəvayəti dinləyən kəniz bununla şahın nə demək istədiyini başa düşür. O, artıq hiss edir ki, şah onu

ürəkdən sevir və gələcək əlaqələrini də təmiz, saf münasibətlər üzərində qurmaq istəyir. Buna görə də o, əvvəlki sərt mövqeyini dəyişir və indiyədək ürəyində gizli saxladığı sırlarını, onu narahat edən qayğıları çəkinmədən bir-bir açıb söyləyir və cavan hökmardan xahiş edir ki, o da öz səhvlərini səmimiyyətlə e'tiraf etsin. Desin görək nə üçün qadınlara əyləncə kimi yanaşır, onlara nifrət edir, niyə könül xoşladığını sevmir, gündə birini dəyişir, əvvəlcə qələm qaşlı gözəllərə çıraq kimi nur verib, sonra da şam kimi başlarını kəsib atır, müvəqqəti göylərə qaldırıb, sonra da qəzəblə torpağa çırır? Bunun cavabında şah deyir:

Ərin zinetidir qadın isməti,
Gecə, ay batanda boğar zülməti.
Qaravaşlarımı mən baxdıqca hey
Bəzənməkdən başqa görmədim bir şey.
Bir səni görmüşəm sözündə duran,
Hər gün xidmətini daha artıran.
Müxtəsər nə əlim çatır murada,
Nə sənsiz yaşamaq mümkün dünyada.

(“Yeddi gözəl”, səh. 173)

Bununla yanaşı, şah həm də e'tiraf edir ki, daha mən əvvəlki kimi ötəri ehtirasların qulu deyiləm. Eşqin ürəyimə od salıb, sədaqətin, ismətin qəlbimi təmizləyib, saflaşdırıb. İndi mən sənin bimarinam, ən gözəl dərmanım isə sənin məhəbbətindir. İki belə görən kəniz daha tərəddüb etmədən vüssal qapılarını şahın üzünə açır, onun bütün arzularını yerinə yetirir, şairin obrazlı şe-kildə dediyi kimi: “Qönçənin taxtında bülbülü otuzdurur”. Beləliklə, hər iki gənc murada çatır, xoşbəxt olur. Şübhəsiz, insanı mə'nəvi paklığa, düzlüyə, sədaqətə, təmiz ülfətə çağırın belə bir sonluq, məntiqi nəticə hər gecə bir günbəzdə müxtəlif gözəllərlə eyş-işrət məclisləri keçirdən Bəhrəma çox şey deyir və istər-istəməz onun mə'nəviyyatına, əxlaqına müsbət tə'sir göstərməliydi.

Üçüncü iqlim padşahı qızının hekayesində Nizami həm öz dövrü, həm də bütün zamanlar üçün aktual olan bir bəşeri problemə toxunur. İnsanlıq tarix boyu bir-birinə daban-dabana zidd iki mə'nəvi qütbün - aliliklə rəzalət, kamilliklə nadanlıq, xeyir-xahlıqla bədxahlıq kimi əxlaqi-etik anlayışların mütəmadi mübarizəsi şəraitində yaşamışdır. Nizami bunu xilqətin əzəli və əbədi xassəsi kimi götürür, onun fitrətindən, daxili aləmindən doğan bir anlayış kimi izah edir. İnsanın mə'nəvi dünyası, fərdi aləmi, fitrəti necədirse, onun həyatı, cəmiyyətə baxışı, münasibəti də elədir. Xeyirxah, nəcib adamlar həmişə, hər yerdə yaxşılıq, gözəllik axtarır, ona can atır, bədxahlar, xəbisler isə hər şeyi öz əyri vicdanları kimi baş-ayaq, çirkab və rəzalət içində görər. Bir sözlə, oğru elə bilər ki, hamı oğrudur, doğru elə bilər ki, hamı doğrudur. Digər tərəfdən insan öz arzularının və əməlinin quludur, niyyəti haradırsa, mənzili də oradır. Kim nə əkersə, onu da biçər. Xeyirxahlığın sonu xeyirxahlıqla, xoşbəxtliklə, bədxahlığıñ sonu bədxahlıqla, fəlakətlə qurtarır.

Üçüncü iqlim padşahı qızının dilindən söylənən novellanın əsasında da məhz bu ideya dayanır. Nizami bu ideyani reallaşdırmaq, onun həyatı mə'nasını dəqiq faktlar əsasında açıb göstərmək üçün oxucuya xeyirxahlığın, yaxşılığın timsali, daşıyıcısı olan Bişir və bədxahlığın, xəbisliyin rəmzi sayılan Məlixə obrazlarını təqdim edir. Bişir xeyirxah, səxavətli, nəfsi, ürəyi temiz, xoşxasiyyət bir gəncdir. O, bir gün küçə ilə gedərkən təsadüfən duvağı küləkdən açılmış sərv boylu, nazi aləmi məst edən, sıfəti ay tək işıq saçan, gül üzlü bir gözəllə qarşılışır və ona bir könüldən min könülə aşiq olur. Eşq atəşindən ürəyi alışış yanan Bişir ona gecə-gündüz əzab verən iztirablardan xilas olmaq üçün Beytülmüqəddəsə gedir. O, ziyarətini başa vurub evə qayıdanda səhrada Məlixaya rast gelir və onunla yol yoldaşı olur. Danışığından və hərəkətlərindən mə'lum olur ki, Məlixə son dərəcə xəbis, qəlbinqara, lovğa, müştəbeh, özünü hamidan ağıllı, bacarıqlı hesab edən, hamiya və hər şeyə qulp qoyan, pis gözəl baxan bədxah niyyətli bir adamdır.

Məlixanın iyrənc təbiəti səhrada insanları fəlakətdən xilas etmək üçün qazılmış su quyusunun başında daha qabarıq şəkil-də özünü büruzə verir. Yolcular sərin sudan içib yanğılarını söndürdükdən sonra Məlixə quyunun ağızına qoyulmuş küpdə çıxmək qərarına gəlir. Bişir onu başa salmağa çalışır ki, bu quyu niyat çeşməsidir, onun qəlblərə şəfa verən suyu ehsandır, müqəddəsdir. Onu murdarlamaq, çirkaba batırmaq günahdır, rəzalətdir, insana yaraşmayan alçaq bir işdir. Məlixə isə hər şeyi öz arşını ilə ölçür. İçində şirin su olan bu küpün ovçular tərefindən ceyranları aldadıb ovlamaq üçün quma basdırıldığını söyləyir. Bişirin xahiş və tə'kidlərinə baxmayaraq, Məlixə xəbis niyyətindən dönmür, paltarını soyunub küpün içində atılır və onun altındakı dərin quyuya düşür, boğulub olur. Göründüyü kimi əsas mətləb, əxlaqi qayə aydınlaşdır. Kim ki, bədxahlıq edib başqalarına quyu qazır, gec-tez özü həmin quyuya düşəcək. Haqqın təntənəsini görüb mütəəssir olan Bişir baş verən hadisədən həyati nəticə çıxardır, onu fələyin ədalətli hökmü kimi qiymətləndirir:

Fələk bu kəndiri dügün edəli,
Çatmayıır ucuna kimsənin əli...
Sən qərq oldun suda, mən tapdım nicat,
Şükür eyləyəni bəsləyir həyat.
Sən ona tor dedin, uzağa düşdün,
Özün heyvan kimi duzağa düşdün.
Mənim yaxşı getdi ona gümanım,
Fikrim yaxşı oldu, qurtardı canım.

(“Yeddi gözəl”, səh. 186)

Tamahdan, haramzadılıqdan uzaq bir insan olan Bişir Məlixanın paltarlarını, üstündə olan qızıl-gümüşü bir yerə toplayaraq özü ilə götürür və şəhərə yola düşür, əmanəti ailəsinə çatdırmaq üçün soraqlaşır onun evini tapır.

Qapısına çıxan qadını gördükdə quruyub yerində qalır, bunun vaxtı ilə küçədə rastlaşdığı və uzun müddət unuda bilmədiyi hə-

min dilbər olduğunu başa düşür. Hiss edir ki, bu taleyin qismətidir, indiyədək gördüyü yaxşı işlərin, xeyixah əməllərin müqabilində Allahın ona verdiyi mükafatdır. Ona görə də başına gelənləri, üreyindən keçənləri, hansı əqidə, məslək sahibi olduğunu bir-bir açıb qadına söyləyir, "heç vaxt göz dikmədim özgə malına, ağlına, işinə, xoşbəxt halına, verdi o, düz yolla səadəmənə, gözəl camal mənə. sədaqət mənə" deyir, onu çoxdan gərüb sevdiyini, camalına ürəkdən vurulduğunu bildirir:

Sanma ki, bu yeni bir məhəbbətdir,
Çoxdankı yanğıdır, köhnə həsrətdir.
Günlərin birində, ey nazlı məlek,
Aldı örpəyini üzündən külək.
Camalın əlimdən aldı taqəti,
Məst oldum içməmiş vüsal şərbəti.

(“Yeddi gözəl”, səh. 190)

Ərinin ölümündən üzdə kədərlənsə də, daxildə qəddar, arvadına qan udduran, böhtançı, xəbis bir adamın əlindən yaxası xilas olduğu üçün sevinən qadın Bişirin nəcib, alicənab, nəfsi-gözü tox, ləyaqətli bir gənc olduğunu görüb onun təklifinə razılıq verir. Onlar halal yolla kəbin kəsdirib, bir-birinə qovuşur. Bişirin öz xeyixah və insani əməlləri müqabilində həm gözəl arvadı, həm də böyük var-dövlət sahibi olur. Sözsüz, bu hadisə təkcə adi insanlara deyil, həm də bütünlükdə ağıllı, uzaqqorən, qəhrəman bir hökmədar olduğuna baxmayaraq, hələ də qəddarlıq, xudanlıq, özündən razılıq (onun cəsarətli, günahsız kəniz Fitnəyə qarşı olan ədaletsiz, qəddar münasibəti buna əyani misaldır) kimi mə'nəvi-əxlaqi qəbahətlərdən xilas ola bilməmiş Bəhrəm üçün də ibrətamız nümunə idi.

Dördüncü iqlim padşahı qızının hekayəsi həm mövzu, ideyə, həm də forma cəhətdən süjetləri qəhrəmanların əqli-mə'nəvi sınaqları üstündə qurulmuş qədim nağıl və dastanlarımızı xatırladır. Novellada təsvir olunan slavyan qızı həmişə bilik top-

maqla məşğul olan, hər işin yönünü, çarəsini bilən, elmə gərək olan nə varsa, hamısı ilə maraqlanan, yerlərin, göylərin, təbiətin gizli sırlarınə vaqif, bəşərin necə təravət tapdığından, insanı insan kimi ucaldan, aliləşdirən şərtlərdən xəbərdar, ağıllı, kamallı, hüsnü, şöhrəti aləmə yayılmış bir gözəldir. Buna görə də ona sahib olmaq üçün uzaq-yaxın ölkələrdən qapısına saysız-hesabsız elçilər gəlir. Lakin qız onların heç birini yaxına buraxmir. Çünkü o, ağıllı, hünər, ləyaqət cəhətdən onunla eyni səviyyədə dayanan, eyni mə'nəviyyat, əqidə və məslək sahibi olan bir igidlə həmdəm olmaq, ailə qurmaq arzusundadır:

Şərtimi yerinə hər kim yetirə,
Olacaqdır mənə bir sevimli er.
Yox, əger qırarsa şərti, peymanı,
Düşsün öz boynuna özünün qanı.
Kim ki, bu şərtlərə eyləsə əməl,
Onundur səadət hər şeydən əvvəl.
Sözünü tutmayan hər an alçalar,
Zaman şöhrətinə gülər, el çalar.

(“Yeddi gözəl”, səh. 196)

Bu şərtlərə axıra qədər əməl etmək hər kişinin işi, hünəri deyildi. Bunun üçün qızə sahib olmaq istəyən gənc əvvəlcə çox çətin və mürəkkəb sınaqlardan çıxmali, ad-san, gözəllik, igidlik, şərəf-şan, mö'cüzələr saçan, tilsimlər sindiran ağıllı, kamal, kamil idrak, dərin düşüncə, xəyal sahibi, qızın yaşadığı qalanın baş qapısını öz gücü, hünəri ilə açıb içəri girməyi bacaran qorxmaz bir qəhrəman kimi özünü tanıtmalı idi. Sonra da onun çoxmə'nalı, gizli, müdrik mətləblərdən xəbər verən suaullarına düzgün cavab verməli və həqiqətən əqli-mə'nəvi keyfiyyətlərinə görə ona layiq olduğunu əməli şəkildə sübut etməli idi. Qızın qoyduğu bu çətin şərtlərlə bağlı sınaq mərhəlesi olduqca uzun və gərgin keçir. Çoxlu özünə inanan, döşünə döyən ərlər, igidlər bu yolda ömürlerini qurban verir, başlarını itirirlər. Nə-

hayət, saysız-hesabsız aşıqlerdən birinin bəxti gətirir. O, qarşısına çıxan bütün maneələri ləyaqətlə keçərək arzusuna çatır. Ağlin və zəkanın təntənəsini görüb sevinən şahzadə qız taleyi-nə çıxan gənci məhəbbətlə qarşılayaraq deyir:

İqbalmıdır ancaq havadar mənə,
Qismət oldu belə igid yar mənə.
Mən seçdim özümə belə bir əri,
Tapılmaz ölkədə heç bərabəri.
Biz bilik sevənik bu ki, əyandır,
Mən ürfan gölüyüm, o, bir ümməndir.

(“Yeddi gözəl”, səh. 206)

Novellanın ümumi məzmunu, xüsusilə slavyan qızının nağlı dili ilə dediyi və “qızım sənə deyirəm, gəlinim sən eşit” prinsipinə əsaslanan “mən seçdim özümə belə bir əri, mən ürfan gölüyüm, o, bir ümməndir” sözləri dolayı yolla Bəhrama işarədir. Hər bir ləyaqətli qadın, qız ailə qurarkən gələcək sirdaşını, ömrü-gün yoldaşını özü seçməlidir, inandığı, istədiyi, sevdiyi adama ərə getməlidir. Digər tərəfdən seçdiyi arxa, həmdəm təkcə hüsnünə, gözəlliyyinə görə deyil, həm də əqli-mə'nəvi keyfiyyətləri cəhətdən onunla eyni səviyyədə durmalıdır.

Bəhram isə bir insan kimi hələlik belə anlayışlardan uzaqdır. O, yeddi ölkədən müharibə, zor və təzyiqlə sarayına gətirdiyi yeddi gözəlin heç biri ilə əvvəlcədən görüşüb səhbət eləməyib, onları üz-üzə oturub əqli-mə'nəvi sinaqdan çıxartmayıb, ürəklərindən keçən arzu və istəklərini dinləməyib. Rə'yələri ilə maraqlanmayıb, yarı kölə vəziyyətində öz şəxsi hisslerinin, ehtiraslarının qurbanına çevriib. Bu isə hüquqi olmasa da, mə'nəvi-əxlaqi cinayətdir, qadın ləyaqətinə qarşı qeyri-insani münasibətdir. Zəkada, hünər və ləyaqətdə kişilərdən əskik olmayan, bə'zən onlardan qat-qat üstün olan qadına qarşı həqiqi mə'nada ədalətsizlik, hörmətsizlikdir.

“Yeddi gözəl” poemasına daxil edilmiş hekayələr içərisində

altıncı iqlim padşahı qızının söylədiyi “Xeyir və Şər” novellası daha çox diqqətəlayiqdir. Nizami dühasının parlaq incilərindən biri sayılan, ölməz bəşəri mövzuya həsr olunmuş bu hekayə dərin ictimai-fəlsəfi məzmunla, böyük tərbiyəvi əhəmiyyətə malikdir. Həyatda, təbiətdə və cəmiyyətdə xeyirlə şərin mübarizəsi “Avesta”dan, Zərdüşdən tutmuş bütün peyğəmbərlərin dini təlimində, Allahın yer üzünə göndərdiyi müqəddəs kitablarda, dünya şöhrəti filosof və mütəfəkkirlərin, böyük sənət korifeylərinin əsərlərində öz geniş əksini tapmış və bəşəri təkamülün ilkin, zəruri şərtlərindən biri kimi qiymətləndirilmişdir. Nizami də daxil olmaqla dünyanın bütün nəbiləri və mütəfəkkirləri həmişə xeyirin cəbhəsində dayanmış, onun qələbəsini, təntənəsini şərtləndirən, tə'min edən işıqlı idealların, mə'nəvi-əxlaqi prinsiplərin yorulmaz təbliğatçıları olmuşlar. Cünki onlar yaxşı bilirdilər ki, yer üzündə sağlam cəmiyyətin, ictimai tərəqqinin, bütünlükdə bəşəri nicatın əsası ancaq xeyirin və onun mahiyyətindən doğan ali əxlaqi keyfiyyətlərin, yüksək insani məziiyyətlərin, əqli-mə'nəvi kamilliyin təntənəsidir. Bu ideyanı əsas götürən Nizami belə hesab edir ki, xeyirin yer üzündə təntənəsi üçün insan daim şərə qarşı mübarizə aparmalıdır, onun təbliğ etdiyi ədavət, fəlakət, xəyanət fəlsəfəsindən yüksəkdə durmalıdır, fe'linə-fitnəsinə uymamalıdır. Bunun üçün isə ilk növbədə, insan özü daxilən xeyirin mücəssəməsi, daşıyıcısı olmalıdır. O, bilməlidir ki, şər bəşəri bəladır, bütün ictimai-əxlaqi qəbahətlərin mənbəyi, toplusudur. İndiyədək dünyada baş verən, onu xarabazara qoyan faciə və müsibətlərin əsası, səbəbkarıdır. İnsan mə'nəviyyatında qara ləkədir, onu öz ali məramından uzaqlaşdırın, cilizlaşdırın, qana-qadaya, ölümə sürükləyən ağır yaradır.

Xeyir isə ali keyfiyyətdir, hər cür yaxşılığın, ədalətin, insani qayğı, hörmət və məhəbbətin əsasıdır. Bəşər tarixində yaxşı, ülvi nə varsa, xeyirdən qidalanıb, pərvəriş tapıb. Xilqətdə, təbiətdə xeyirxahlıq olmasaydı, insanlıq vəhşətə çevrilər, yer üzünü zülmət bürüyərdi. Xeyirin yolu işığın, nurun, ilahi məhəbbətin, haqqın, ədalətin yoludur. Xeyirə xidmət, itaət təkcə insana de-

yıl, həm də dinə, imana, Tanrıya xidmət, ibadətdir. Xeyir bu dünyada səadətin, xoşbəxtliyin, axirətdə isə behiştin açarıdır.

“Xeyir və Şər” novelləsi ilə üçüncü iqlim padşahı qızının söylədiyi “Bişir” hekayəsi arasında mövzu və ideya cəhətdən müəyyən oxşarlıq, yaxinlıq vardır. “Bişir”də xeyirxahlıq, yaxşılıq nəcib insani keyfiyyət, ictimai-əxlaqi anlayış kimi təqdim və təqdir edilirse, “Xeyir və Şər”də şəxsiləşdirilir, obrazlaşdırılır. Novellada əsas iki obraz iştirak edir. Nizami onları belə səciyyələndirir:

Gəncin biri Xeyir, biri Şərdi,
Onlar adları tək işlər görərdi.

(“Yeddi gözəl”, səh. 235)

Beləliklə, şair xeyir və şərin ictimai-fəlsəfi mahiyyətini deyil, onun insanın xarakterinə, daxili aləminə, əqidəsinə göstərdiyi müsbət və mənfi xüsusiyyətləri ön plana çəkir, doğurduğu real əməli nəticələri açıb göstərir. Xeyirlə Şər uzun müddət səhrada yol yoldaşı olurlar. Ürəyi açıq, hər şeyi öz xeyirxah təbiətinə uyğun qiymətləndirən Xeyir yol üçün götürdüyü azuqəni, suyu hər gün səxavətlə ortaya qoyur, Şərlə birlikdə yeyib-içir. Şər isə öz xəbis, bədxah niyyətindən çıxış edərək, azuqəsini gizlədib çətin günlər üçün saxlayır. Bir qədər keçidkən sonra Xeyirin bütün yemək-içməyi tükənir, susuzluq onu əldən salmağa başlayır. Vəziyyətin çıxılmaz olduğunu görən Xeyir özünü son dərəcə amansız aparan Şərə yalvarır, heç olmasa üstündəki iki qiymətli lə'li götürüb, ona bir içim su verməyi xahiş edir. Şər isə iki lə'llə kifayətlənmir, üstəlik ondan iki göz bəbəyini də istəyir. Susuzluqdan ölüm ayağında olan, əli hər yerdən üzülmüş Xeyir, çarəsiz qalaraq bu qəddar təklifə razılıq verir. Şər bunu eşidən kimi dərhal almazı götürüb onun üstünə cumur, göz bəbəklərini çıxardıb yerə atır, üstündə nə varsa götürüb aradan çıxır:

Ömrünü yazığın salib zavalı,
Su dəxi verməyib düzəldi yola.
Bütün şeylərini, lə'lini soydu,
Koru təkbaşına səhrada qoysu.
Uzaqlaşış getdi nə zaman ki, Şər,
Xeyir öz halından tutmadı xəbər.

(“Yeddi gözəl”, səh. 238)

Xeyiri bu faciəli vəziyyətdə səhrada maldarlıqla məşğul olan, qoyun-quzu saxlayan bir kurd ailəsi xillas edir. Xeyirxah, müdrik bir insan olan ailə başçısı kurd qızı ile birlikdə ona böyük qayğı göstərir, göz bəbəklərini yerinə qoyub sehirli səndəl ağacının yarpaqlarından düzəltdiyi məlhəmlə sağaldır. Çox keçmir, Xeyir öz gözəl, nəcib təbiəti ilə ailədə böyük hörmət qazanır və onların sevimlisinə, əzizinə çevrilir. Kurd onu oğulluğa götürür və yeganə övladı olan əziz-xələf qızını ona ərə verir. Beləliklə, Xeyir tədricən böyük mal-dövlət, hörmət sahibinə çevrilir, hətta alicənablığına, xeyirxah işlərinə görə vilayətin hakimi səviyyəsinə qalxır. Ona pislik etmiş Şər isə təsadüfən əle keçir və öz iyrənc, xəbis əməllərinin cavabını alır, cəzasına çatır.

Hekayədən doğan əsas ideya, qayə budur ki, həyatda xeyir, şər heç vaxt itmir. Gec-tez öz real nəticələrini göstərir, Xeyirin qabağına xeyir, Şərin də qabağına şər çıxır. Dünyada heç kim və heç nə cavabsız qalmır. Bu Tanrıının hökmü, təbiətin qanunudur. Nə qədər ki, insanlar bu danılmaz həqiqəti dərk etməyiblər, in-diyyədək başlarına gələn bəla və müsibətlərdən xillas ola bilmə-yəcəklər. Nizami Xeyirlə Şərin aqibətini, onun idraki əhemiyətini, ictimai-tərbiyəvi mahiyyətini Xeyirin dili ilə belə mə’nalandırır:

Xeyir dedi: İşin daim zavaldır,
Alçaqsan, hamiya qanın halaldır.
Adın Şər, özün də xalq üçün şərsən,

Xisleti adından pis bir bəşərsən...
 Mənim taleyimə Allah oldu yar,
 İqbalım eylədi məni tacidə.
 Kəsildi bəxtimin Tanrı pənahı,
 İndi bu yerlərin şahiyam, şahı!
 Vay sənin halına yamandır zatin,
 Qurtarmaz əlimdən artıq həyatın.

(“Yeddi gözəl”, səh. 252)

Poemaya daxil edilmiş novellaların dərindən təhlili göstərir ki, Bəhramın yeddi günbəzdə, yeddi gözəllə keçirdiyi görüşlər bə'zi tədqiqatçıların düşündüyü kimi adı eyş-işrət, kef məclisləri olmamışdır. O, həm de burada ədəb, əxlaq, ürfan, müdriklik dərsi keçmişdir, mə'nəviyyatın, insan ləyaqətinin çox vacib şərtləri ilə tanış olmuşdur. “Zahirdə adama elə gəlir ki, “Yeddi gözəl”in - yeddi qəsrin, şahın yeddi işrət məclisinin təsvirində ictimai məsələlər, cəmiyyəti maraqlandıran faktlar az ola bilər. Halbuki, tamam əksinə, poemada elə bir epizod yoxdur ki, orada ictimai-siyasi məsələlər qoyulmasın. Elə bir parça yoxdur ki, orada böyük insanın xalqa rəğbəti, xalq üçün döyünen qəlbini, xalq uğrunda çəkdiyi iztirablar görünməsin. Şair Bəhramın şahlıq tarixini, onun mübarizə və qələbəsini, həyat yolunu öz istədiyi tərəfə çəkmişdir. Bu hansı tərəfdir? Bu xalq, demokratiya, ədalət tərəfidir”¹.

Təsadüfi deyildir ki, Bəhram məhz yeddi gözəllə keçirdiyi görüşlərdən sonra əsl həqiqəti anlayır, bir insan və bir hökmdar kimi daha da kamilləşir. Hadisələrin mahiyyətinə daha dərindən müdaxile edir, səhvərini başa düşür, ölkəni əvvəlki kimi üzdən, təmtəraqlı fərmanlar vasitəsiylə deyil, daxildə yaranmış vəziyyətə, real həqiqətə, mövcud faktlara əsaslanaraq idarə etməyə başlayır. Bu ərəfədə Bəhram, sözün əsl mə'nasında əqli-mə'nəvi intibah keçirdir. O, dövlətin işlərini, əhalinin düşdüyü ağır və-

ziyyəti səbrlə, təmkinlə araşdırıldıqda aydın olur ki, yeddi gözəl-lə eyş-işrətlə məşgul olduğu müddətdə ölkədə qayda-qanun, asayış bərbad hala düşmüşdür. Zülmün atəsi göylərə qalxıb, ocaqlar talanıb, evlər xarabazaça çevrilib, “hər yerdə tut, qoyma, bas, kəs” hökm sürür, əhali yaman bir məqama çatıb, el tamam var-yoxdan çıxıb, səfil, didərgin bir hala düşüb, xəzine boşalıb, dövlətdə nə ordu, nə də ordu sursatı qalmayıb. Xalqın, məmləkətin belə acınacaqlı bir vəziyyətə düşməsinin əsas səbəbi isə qəddar, rüşvətxor vəzir Rastü-Rövşən və onun ətrafına toplaşmış riyakar dövlət mə'murları, naiblər olmuşdur:

Canından əhali bezdikcə bezdi,
 Baş alıb avara dağlarda gəzdi.
 Əkinin, öküzin kökü qazıldı,
 Gəlir qan bahası deyə yazıldı.
 Məmləkət döndükcə xarabazaça,
 Xəznə həsrət qaldı, gəlirə, vara.
 Vəzirinse evi xəzane oldu,
 Aləm başdan-başa viranə oldu.

(“Yeddi gözəl”, səh. 278)

İşı belə gören Bəhram çətin vəziyyətə düşür, xəcalet, vicdan əzabı çekir, dərin düşüncələrə, xəyalə dalır, çıxış yolları axtarır. Onu bu ağır şəraitdən xalq diplomatiyası, elin zəkası, müdrikliyi xilas edir. O, təkliyə çəkilib sərbəst düşünmək, fikirlərinə müəyyən aydınlıq gətirmək məqsədiylə ova çıxır. Səhranı dolaşarkən qoyun sürüsünə və uca bir çadırə rast gəlir. Çadırın qarşısında böyük bir köpəyin dar ağacından asıldığıni görüb bu işə çox təəccüblənir. Şah onu ədəb-ərkanla, hörmətlə qarşılıyan, qarşısına su, çörək qoyan aqil çobandan bu sırrı öyrənmək qərarına gəlir. “O vaxt çörək yeyərəm ki, sən nə soruşsam düzünü açıb söyləyəsən, bilmək istəyirəm, bu itin nədir təqsiri, nə üçün asılıb bu evin şiri” deyə onu sorğu-suala tutur.

1. Mir Cəlal. Klassiklər və müasirlər, Bakı, 1973, səh. 35

Dünya görmüş qoca çoban şaha bildirir ki, bu it vaxtiylə onun arxası, köməyi, pasibani, e'tibarlı dostu olub. Gecə-gündüz sürülerinin keşiyini çekib. Onun qorxusundan nə oğru, nə yalquzaq buralara yaxın düşə bilməyib. Lazım gələndə şirlərlə, pələnglərlə pəncə-pəncəyə çıxardı, düşmən əlinə keçsəydi, didib parçalayardı. Sədaqətinə, hünərinə inandığım üçün şəhərə gedəndə həftələrlə sürülərimi ona tapşırardım, gələndə görərdim qoyun-quzunun hamısı yerbəyerindədir. İllər belə keçdi. Ancaq bir dəfə sürüləri sayanda mə'lum oldu ki, yeddi baş qoyun çatışdır. Başa düşdüm ki, hardansa malima xəyanət əli uzanıb. Ona görə də pusquya durdur və gördüm ki, illərlə mənə sədaqətlə xidmət etmiş köpək xəyanət yoluna düşüb, dişi canavarla əlaqəyə girib hər gecə ona süründən bir qoyun peşkəş verir:

Nəhayət, onları tutdum bir kərə,
Başladım olmazın işgəncələrə...
İt, kəsir yolumu bu nə deməkdir,
Sürünün qəssabı demək köpəkdir.
Xəyanət işləmiş o, əmanətə,
Satır əminliyi min xəyanətə.
Bu işin üstündə asıb ağacdən,
Dedim ki, açmaram verməyince can.
Günahkarla belə rəftar etməsən,
Kimsə deməz sənə: aferin, əhsən.

(“Yeddi gözəl”, səh. 282)

Müdrik çobanın çox dərin mətləblərdən xəbər verən hikmet tamiz sözləri Bəhram üçün əsl ibret dərsi olur. O, başa düşür ki, arif qocanın dedikləri dolayı yolla şaha işaretədir, ona yaranmış vəziyyətdən çıxməq üçün yol göstərən ağılli, sınanılmış bir tövsiyyədir. Zahirən çobanla köpəyə aid olan bu hadisə rəmzi mə'na daşıyır. Əslində bu onun hekayətidir. O çoban, sürü isə onun rəiyyətidir. Bu həqiqəti dərk edən Bəhram özündə cəsarət taparaq indiyədək yanlış yolda olduğunu, ölkəni düzgün, ədalət-

lə idarə edə bilmədiyini daxilən e'tiraf edir, “şahlığı öyrətdi mənə bir çoban” deyir.

Bu hadisənin əsas əhəmiyyəti və əməli nəticəsi o olur ki, Bəhram bərkə düşəndə üzünü daha əvvəlki kimi saray ə'yanlarına tutmur, tamamilə xalqın cəbhəsinə keçir, əsl mə'nada məzəlumların, əzilən insanların pənahına, xilaskarına çevrilir. O, çobandan ayrılib tə'cili şəhərə qayıdır. Ölkədə olan bütün məhbusların siyahılarını saraya getizdirir. Onların hamısını şəxsən özü bir-bir nəzərdən keçirdir, diqqətlə yoxlayır və görür ki, “bir dünya zavallı” məhbəslərdə günahsız əzab çekir. Bütün vərəqələrin üstündə “padşah ölüm kəsir, vəzir bağışlar” sözleri yazılib, vəzir yaxşı, mərhəmətli, şah isə ləkəli, qəddar adam kimi qəleğə verilir. Artıq hər şey aydın olur. Bəhram qəti əmin olur ki, “oğrunun talana qəsdi var, qurda sürü verən it kimi vəzir də məmləkəti çoxdan bada vermişdir”. Buna görə də şah dərhal xəzinə vəziri həbs etdirir, bütün cinayətlərini bir-bir üzünə oxuyur, onu dövlətin və xalqın ağır düşməni kimi ittiham edir:

- El xaraba olub, səbəbi sənsən!
Yurd bəzəksiz qalib, viran edənsən,
Qoydun quru yerdə, talayıb məni,
Gövhərlə doldurdun öz xəzinəni.
Qoşunun rızqını aldin əlindən,
Ordu tələf oldu bu əməlindən.
Soydun rəiyyəti talan var kimi,
Susadın canına canavar kimi.

(“Yeddi gözəl”, səh. 284)

Bundan sonra Bəhram səhrada ona böyük ibret dərsi vermiş müdrik qocanın, el ağısaqqalının yolu ilə gedərək, xəyanətkar, qudurğan vəzirə ən ağır cəza - ölüm hökmü kəsir, cəlladı çağırıb “onu al, cənnətdən sürüyüb cəhənnəmə sal” deyə qətlinə ferman verir. İndiyədək günahsız yerə zindanlara salılmış bütün məhbusları həbsdən azad etdirir. Onlardan yeddi nəfəri yanına

çağırib bir-bir sual-cavaba tutur, əsl ədalet məhkəməsi qurur, haqlarını, hüquqlarını özlərinə qaytarır. Bununla yanaşı, şəhərə car çəkdirib bildirir ki, qoy bütün məzlumlar, soyğunçu, rüşvətxor naiblərin əlindən əziyyət çəkənlər arxayı olsun, hökmədar onların hamısının intiqamını alacaq, bu gündən sonra heç kimə rəiyyətə zülm etməyə imkan verməyəcəkdir.

Yeddi məhbusun dindirilməsi səhnəsində Nizami təkcə Bəhramı deyil, Şərqdə, bütünlükdə feodal dünyasında bərqərar olan despotik dövlət quruluşunu ifşa və ittiham edir, onun ədalətsiz, istismarçı xarakterini, mürtəce, qeyri-insani mahiyətini açıb göstərir. Bu quruluşda, idarə sistemində bir ovuc hakimdən, möhtəkirdən başqa əhalinin bütün təbəqələri səfalət içində yaşıyır, daim soyğunçuluğa, zülmə, haqsızlığa mə'ruz qalır. Təsadüfi deyildir ki, dindirilən məhbusların hamısı cəmiyyətin, dövlətin sütunu olan, onu öz zəhmətləri, qanı və canı hesabına yaşadan maldar, bağban, tacir, sevgilisi zorla əlindən alınmış gənc aşiq, alnının təri ilə yer əkib dövlət qazanmış əkinçi, ölkəni yağıldan qoruyan əsgər, mö'min, əhli-iman zahid, din xadimi kimi əmək adamlarından, sadə, namuslu vətəndaşlardan ibarətdir. Bu günahsız insanlarına başına ölkənin vəziri Rastü-Rövşənin və onun əlaltılarının gətirdiyi müsibətlərlə tanış olmaq üçün qiyamətli boyunbağısı zorla əlindən alınmış tacirin dediklərinə diqqət yetirmək kifayətdir:

Nəhayət, çağırıb məni gizlince,
Canıtək zindana saldı bir gecə,
Pulumu vermedi namərd, aman, ah,
Dedi: - İslətmisən cinayət, günah,
Getdi halal malim, dürr boyunbağım,
Bağlandı üstəlik əlim, ayağım...
Dürrü papağına eylədi bezək,
Atıldım quyuya, qaldım sədəftək.

(“Yeddi gözəl”, səh. 288)

Məhbuslarla söhbət Bəhramın da daxili aləmində böyük təbəddülət, dəyişiklik yaradır. O hiss edir ki, ölkənin və əhalinin belə faciəli vəziyyətə düşməsində onun da günahı, təqsiri çoxdur. O, gərək indiyədək olduğu kimi dövlətin idarəsində acgöz, xəyanətkar vəzir-vəkillərə, rüşvətxor, məsləksiz ə'yanlara deyil, xalqa, ona inanan, ürəkdən pənah gətirən sadə insanlara arxalanmalıdır idi. Zülmün, ədalətsizliyin canlı şahidi olduqdan, məzllumların saysız-hesabsız ahu-fəryadını dinlədikdən sonra hökmədar mə'nən sarsılır, uzun müddət özünə gələ bilmir, xəcalətdən geceler səhərə kimi yuxusuz qalır. Günahlarını dərk edən və bundan əxlaqi nəticə çıxardan Bəhram vəziyyəti düzəltmək üçün çox ciddi fəaliyyətə başlayır. Onu dövlət işindən, xalqa qayğıdan uzaqlaşdırın bütün əyləncələrdən, eyş-işrət məclislərindən həmişəlik imtina edir, sidq-ürəkdən Allaha sığınır, poemada deyildiyi kimi: “Daha özünə pərəstişlikdən birdəfəlik əl çəkir”.

Bəhramın qəlbində baş verən mə'nəvi-əxlaqi təkamül həmdə real, əməli işlərlə müşayiət olunur. Əvvəlcə o, bütün talan olunmuş mal-dövləti xalqa qaytarır, vaxtıylə kef, əyləncə üçün tikdirdiyi yeddi günbəzi müqəddəs mə'bədə, ibadətgaha çevirir, onları el içində mə'nəvi tərbiyə ilə məşğul olan yeddi tanınmış mö'büdə tapşırır. Sonra onu ağır gündə qəflət yuxusundan oyanan aqil çobanı tapdırıb saraya gətirdirir. Ona tac-taxt, səadət, asayış bəxş edir və özü də vəzirin ölümündən sonra xalqın azad nəfəs aldığı, gördüyü xeyrxah işlərə görə hamının onu təqdir etdiyini görüb sevinir, xoşbəxt olur:

Dedi: - Öldürüldü, olsun şükürler!
Sonra işlərini tutdu mö'təbər.
Ədlin heykəlini Bəhram ki, gördü,
Ağdan və qaradan ibrət götürdü.
Padşah ədaləti süzəndən bəri,
Qurban verdi ona yeddi peykəri.
Başqa xəyalları qazdı kökündən,
Verdi ədalətə könül, oldu şən.

(“Yeddi gözəl”, səh. 298)

Bütün bu işləri gördükdən sonra Bəhram özünün bir hökmdar kimi dövlət və xalq qarşısındaki borclarını bitmiş hesab edir. Daxilən duyur ki, ruhu onu artıq başqa bir aləmə çağırır. Şah “dərhal bu də’vətə könül verir”. O, ovda yanından keçib gedən gurun dalınca düşür və onunla birlikdə qaranlıq mağaraya girib gözdən itir. Poemada deyildiyi kimi: torpaq oğlunu torpaq udur və həmişəlik qoynuna alır. Bəhramın vaxtında böyük ad-san qazanmış şahlığı belə başa çatır.

Göründüyü kimi, Nizami müxtəlif çətinliklərdən, mübarizə və ziddiyyətlərdən keçərək ideal hökmdar səviyyəsinə qaldırdığı Bəhramın ömrünün son günlərində görüyü işləri tamamilə yeni bir aspektən təqdim edir. O, aqil hökmdar, ədalətli dövlət haqqında indiyədək şərh etdiyi müddəadlarla kifayətlənmir, onu inkişaf etdirir, daha yüksək bir mərhələyə qaldırır. Hökmdar və xalq, dövlət və xalq problemlərini bir daha ön plana çekir, ölkənin və dövlətin idarəsində xalqın rolu, iştirakı ideyasını irəli sürür və bunu cəmiyyətdə haqqın, ədalətin, asayışın, insan haqlarının bərpası üçün ilkin şərt sayır. Beləliklə, Nizami özünün dövlət konsepsiyasında bu və ya başqa dərəcədə demokratik, hüquqi idarə sistemi anlayışına yaxınlaşır və onu həm əxlaqi, həm də bəşəri kontekstdə əsaslandırmağa çalışır. Şübhəsiz, Bəhramın son fəaliyyəti və dövrünün fövqündə dayanan humanist islahatları buna əyani misaldır.

Lakin sonralar Nizami başa düşür ki, indiyədək irəli sürdüyü aqil hökmdar və ədalətli dövlət ideyası nisbətən yarımqıqdır. Onun ictimai-fəlsəfi konsepsiyasına, əxlaqi məramına tam cavab vermir. Onu yenidən işləmək, təkmilləşdirmək lazımdır. Bunun üçün isə ilk növbədə dünyani birləşdirən bir fövqəl dövlət, bəşəri miqyasda nüfuz və ixtiyar sahibi olan ədalətli bir hökmdar obrazı tapmaq lazım idi. Çünkü şair ömrünün axırlarında qəti olaraq belə bir qənaətə gəlməşdi ki, yer üzündə vahid idarə sisteminə, dini-əxlaqi tə'sisata, bütövlükdə əqli-mə'nəvi təkamülə, bəşəri nicata nail olmadan insanlığı despotizm əsaretiindən, ədalətsiz müharibələrdən, mali-hüquqi bərabərsizlik-

dən, zülmdən, səfalət və köləlikdən xilas etmək mümkün deyildir.

Beləliklə, Nizami yeni dövlət konsepsiyasını reallaşdırmaq üçün müvafiq mövzu axtarışına başlayır və haqlı olaraq dünya şöhrətli bir şəxsin, vaxtıylə həm Qərbin, həm də Şərqiş şəriksiz hökmdarı sayılan böyük İsgəndərin üzərində dayanır. Qədim Yunanistan kimi qanunverici orqana malik, demokratik, hüquqi normalar, idarə sisteminə əsaslanan bir ölkədə dünyaya gəlmiş, tərbiyə almış və hakimiyyətə sahib olduqdan sonra qısa bir müddətdə yer üzünün geniş bir hissəsini fəth etmiş, saysız-he-sabsız məmləkətləri, şəhər və vilayətləri, müxtəlif xalqları öz bayrağı altında birləşdirən Makedoniyalı İsgəndərin həyatı, şəxsiyyəti, əməlləri, həyata keçirdiyi tarixi tədbirlər Nizaminin yəni dövlət konsepsiyasına, fəlsəfi sisteminə cavab verirdi, real tarixi gerçəkliyə söykənərək öz ictimai ideallarını əsaslandırmağa lazımı imkan yaradırdı. Şair İsgəndərin dünyəvi nüfuzundan, tarixi xidmətlərindən və görüyü böyük quruculuq işlərindən danışarkən yazırı:

Hinddən başlayaraq Yunana qədər -
Hər yerde tikdirdi böyük şəhərlər.
Səmərqənd şehrinə o verdi zivər,
Cəndi də tikdirmiş böyük İsgəndər.
Həri də yadigar qalmışdır ondan,
Varmıdır belə bir məmləkət quran?...
İpinin bir ucu Məşriqə çatmış,
O biri Məğribə qol-qanad atmış,
Dünyada bu endə, uzunda böylə,
Uca bir barigah kimdə var, söyle.

(“İsgəndərname”, səh. 56)

Nizamiyə də məhz belə geniş miqyaslı, əhatəli bir mövzu lazımdı idi. Lakin bu heç də o demək deyildi ki, şair İsgəndərlə bağlı hadisələri, faktları olduğu kimi təkrar etmiş, tarixi xronika

yazmışdır. O, tarixə onu yenidən əhya etmək üçün deyil, bədii həqiqətin ifadəsi və tərənnümü üçün müraciət etmişdir. Nizami-nin başqa əsərləri kimi son “İsgəndərnamə” poeması da mövzu cəhətdən real tarixi zəminə, tarixi gerçəklilikə əsaslanısa da, hər şeydən əvvəl dahiyanə, ölməz sənət nümunəsidir, sırf bədii həqiqətin, yaradıcı təxəyyülün, poetik dühanın məhsuludur. Bunu şairin özü də dönə-dönə qeyd edir, mövzu ilə bağlı yüzlərlə tarixi mənbəyi araşdırlığını, onların qabığını ataraq məğzini, ancaq ona lazımlı olan cəhətlərini götürdüyüünü, iste'dadının gücü ilə poetik məramına, ictimai-estetik idealına uyğun olan yeni bir sənət abidəsi yaratdığını söyləyir:

Hər tarix şe'r ilə alsa yaraşıq,
Şübhəsiz, olacaq bir az dolaşıq.
Çünkü incəlikdir işim, sənətim,
Haqlıyam bu işdə çıxsa qələtim.
Doğru görmədiyim sözlərdən qaçdım,
Ondan üz çevirib başqa yol açdım.
Düzdüm bu tarixdən elə bir dastan,
Könlündə bir sevinc duysun oxuyan.

(“İsgəndərname”, səh. 57)

Nizaminin İsgəndərin həyatından mövzu götürməsi başqa bir tarixi amillə də yaxından bağlı olmuşdur. Mə'lumdur ki, İslam dininin rüknü və əsası olan müqəddəs Qur'ani-Kərimdə İsgəndərin adı dönyanın böyük nəbiləri ilə bir cərgədə çəkilir, onun şəxsiyyətinə, bəşəriyyət üçün gördüyü nəcib, xeyirxah işlərə yüksək qiymət verilir: “Ya Məhəmməd! Səndən Zülqərneyin barəsində soruşarlar. De ki: Biz onu yer üzündə möhkəmləndirib qüvvətləndirdik və hər şeyi verdik (hər şeyin yolunu ona öyrətdik).

O, (Məğribə çatmaq üçün) yola çıxdı. (Tövbə qapısı Məğrib-də olduğuna görə səfərini oradan başladı.)

Nəhayət, günəşin batdığı yerə gəlib çatanda onu qara palçıq-

lı bir çeşmədə (lehimli bir suda) batan gördü. O, çeşmənin yanında (Allahı tanımayan, kafir) bir tayfa da gördü. Biz ona belə buyurduq: “Sən onlara (imana gəlməsələr) əzab da verə bilərsən, (haqq yola də'vət edib) onlarla yaxşı rəftar da edə bilərsən!”.

İsgəndər belə cavab verdi: “Zülm (küfür) edənə əzab verəcəyik. Sonra o, Rəbbinin hüzuruna qaytarılacaq. Rəbbi də ona (Cəhənnəmdə) görünməmiş bir əzab verəcəkdir!

İman gətirib yaxşı iş görənləri isə ən gözəl mükafat (Cənnət) gözləyir. Biz ona asan bir şey əmr edəcəyik! (Onu Allaha yaxınlaşdırmaq üçün bacardığımız hər bir şeyi - oruc, namaz, zəkat, cihad və s. öyrədəcək, gücü çatmayan bir işi isə görməyə məcbur etməyəcəyik).

Sonra o, başqa bir yola (Məşriqə) tərəf üz tutub getdi” və s. (Əl-Kəhf (“Mağara”) surəsi, 83, 84, 85, 86, 87, 88, 89-cu ayələr).

Göründüyü kimi, burada iqrar olunan ayələr İslam dininin qayda-qanunlarına, əxlaqi normalarına tam uyğun gəlir və onun ümumi prinsiplərindən qətiyyən kənara çıxmır. Şübhəsiz, Nizami Qur'ani-Kərimdə İsgəndərə verilmiş bu böyük hüquq və səlahiyyətlərdən xəbərdar idi və o, yaxşı bilirdi ki, ilahi nurun təcəssümü olan bu müqəddəs kitabda İslam dininə qəder yaşamış dünya cahangirlərindən heç birinin adı belə şərəflə yer tutmayıb, bu dərəcədə hörmətlə yad edilməyib. Yoxsa həm bütünlükde Şərinqin, həm də İslam dünyasının açıq təəssübəsi olan Nizami Qərbədə zühur etmiş bir sərkərdəni, hökmdarı heç vaxt “Səninlə insanın üzü parıldar, bu dünya tikməmiş sən kimi paltar, Tanrı-nın adı ilə doğan peykərsən, gövhərlər içində vahid gövhərsən” deyə Allahın nuruna oxşatmadı, igidlikdə, hünərdə əvəzi olmayan nadir bir şəxsiyyət, hətta bəşəri nicat yollarını axtaran bir peygəmbər səviyyəsinə qaldırmazdı, ona həddindən artıq sərbəstlik, hər şeyi öz iradəsi ilə həll etmək səlahiyyəti verməzdı, belə böyük hörmət və məhəbbətlə yanaşmadı, haqqında bu dərəcədə yüksək fikirlər söyləməzdı:

Ömründən keçərkən tam iyirmi il,
Şahlığa ucadan vurdurdu təbil.
İyirmi yeddiyə çatanda yaşı
Peyğəmbər olaraq, ucaldı başı.
İsgəndər o gün ki, peyğəmbər oldu,
Onun tarixinə naxış vuruldu.
Dinə yol göstərən bir hikmət oldu,
Dünyada mübarək bir dövlət oldu.
Din üçün etdi çox dəlillər icad,
Bu dünyası üzünü eylədi abad.

(“İsgəndərnamə”, səh. 55)

Şübhəsiz, Nizami “İsgəndərnamə” mövzusunu seçərkən əvvəlcədən düşünülmüş, ölçüb-biçilmiş, ictimai məramına tam cavab verən ağıllı bir yol seçmişdir. Həm faktik material, həm də dini-mə'nəvi tə'minat cəhətdən son dərəcə əlverişli olan bu mövzu ona öz poetik dühasını, əqli-mə'nəvi imkanlarını hərtərəfli açmağa, ömrü boyu onu düşündürən bəşəri problemləri, o cümlədən də mütereqqi dövlət konsepsiyasını təkmilləşdirməyə, tamamlamağa, yeni ictimai mövqeylərdən həll edib başa çatdırmağa geniş imkan yaratmışdır. Məhz buna görə də İsgəndər həm ictimai çəkisine, idraki-tərbiyəvi əhəmiyyətinə, həm də bədii siqlətinə görə şairin ona qədər yaratdığı bütün obrazlardan müqayisə olunmaz dərəcədə yüksəkdə dayanır. Bunu poemanın əvvəlində Nizaminin özü də e'tiraf edir, İsgəndəri bədii təxəyyülünün gücü ilə yenidən dünyaya gətirdiyini “ölüb getmişsə də, diğərildim onu, verim axtardığı həyat suyunu” deyir, öz yeni əsəri ilə ona əbədi yaşamaq haqqı, ölməzlik bəxş etdiyini söyləyir.

Nizami Xosrovdan, Bəhramdan fərqli olaraq, İsgəndəri hələ çox gənc ikən hazır, kamil bir hökmədar kimi hakimiyyətə gətirir. Cəmi iyirmi yaşı olsa da, o, artıq yüksək mə'nəvi-əxlaqi təkamül, şahanə ədəb-ərkan, dərin elm, bilik, parlaq zəka sahibidir. Biz onu həmişə, hər yerdə böyük alımların, filosofların, Ərəstunun mütəfəkkirlərin əhatəsində görürük. Ərəstunun ata-

sı filosof Niqumaşın taxt-taca sahib olmağa hazırlaşan İsgəndərə əsas tövsiyyəsi bu olur ki, dövləti heç vaxt, qızılın, gümüşün, zorun gücünə söykənərək idarə etməsin, bu işdə həmişə ağlin, zəkanın qüdrətinə arxalanaraq hərəkət etsin. Çünkü təkcə ağlin, zəkanın, müdrik qanunların bərqərar olduğu bir dövlət, ölkə əbədi yaşamağa qadirdir, ancaq belə bir mühitdə insanlar azad, xoşbəxt yaşaya bilərlər.

Ağila, zəkaya, ədalətli qanunlara əsaslanan bir dövlət qurmaq üçün isə hər bir hökmədar dərin idrak, ürfənən sahibi olan, həyatın gərdişini, insanlığın əzəli və əbədi qanunlarını, həm bu dünyada, həm də axırətdə yerini yaxşı bilən müdrik şəxsiyyətlərlə oturub-durmalıdır, həyatın bütün mərhələlərində onların qərəzsiz, xeyirxah, humanist məsləhətlərinə qulaq asmalıdır. Buna görə də filosof Niqumaş İsgəndərdən artıq hərtərəfli biliyə malik bir mütəfəkkir kimi yetişmiş oğlu Ərəstunu özünə vəzir götürməyi, ömrünün axırına kimi ondan ayrılmamağı xahiş edir.

Bu dostluğun, birliyin ona gələcəkdə ölkəni ləyaqətlə idarə etməkdə, ədalətli, bütün dünyada insanın şərəfini uca tutan bir dövlət yaratmaqdə böyük fayda verəcəyini bildirir və “onunla et çətin işdə məşvərət, qılıncdan kəskindir gözəl məsləhət, səndə dövlət vardır, onda da hünər, hünərlə dövlət bir çəkiyə girər. Harda ki, hünərə verilmiş qiymət, o yerdə gün-gündən ucalmış dövlət, hər yerdə şərəfli bir dövlət vardır, ucalar fikrindən ucanlardır, Ayda öz taxtını qurmaq istəyən, gərəkdir yüksəlsin bu pillələrdən” deyir.

Bununla da Nizami filosof Niqumaşın dilindən hünərlə, elmi təfəkkürlə hökmün, qüdrətin birliyinə, vəhdətinə əsaslanan əqli dövlət, zəka səltənəti, mə'nəvi-əxlaqi dəyərlərə söykənən humanist idarə sistemi ideyasını irəli sürür. İsgəndər dərin idraka, yüksək əqli potensiala, xeyirxah, ədalətli təbiətə malik, uzaqgörən, huşyar bir şəxsiyyət olduğuna görə bu ideyanı bəyənir, onu özü üçün həmişəlik əməl və mübarizə programı kimi qəbul edir:

Əqliylə bəxtiyar yaşırdı hər an,
Onun hər elmindən qaynardı qazan.
Tədbirli, bilici olmaqla yenə,
Baş əydi bilici şəxsin fikrinə.
Alimlər sözünü tutaraq getdi,
Əqliylə özünü bəxtiyar etdi.

(“İsgəndərname”, səh. 69)

İsgəndər hakimiyyətə gəldikdən sonra ölkə daxilində ciddi islahatlar aparır, dövlətin və idarə sisteminin bütün strukturlarını, iş qaydalarını təkmilləşdirir. Mövcud qayda-qanunları, atasından qalan rəsmi göstərişləri, tə'limləri bir-bir nəzərdən keçirdib saf-çürük edir, ən ənəvi adətləri, mütərəqqi, demokratik iş üsullarını, özünün yeni, ədalətli dövlət konsepsiyasına uyğun gələn prinsipləri qoruyub saxlayır, lazım olmayanları kənara atır. Hər işdə düzüyü, haqqa rəğbət göstərir, “qızilla qızıl, dəmirlə dəmir kimi rəftar edir, dostluqda atasından daha mətin, düşmənin mehvində qılıncdan kəskin” olduğunu göstərir. Tezliklə “ədli, səxavəti, cahani sariyır”, əməli, gördüyü yaxşı işlər, ağıllı, düşünülmüş tədbirləri bütün ölkələrə səs salır. Bir sözlə, Nizamının özünün dediyi kimi: “Rum taxtı onunla yeni rəng alı”, başqa bir ahəngə, axara düşdü:

İnsanın fikrine siğmayan qədər,
Hamiya yaxşılıq etdi İsgəndər.
Kimsənin qəlbini o incitmədi,
Ədalət xəttindən uzaq getmədi...
Dehqan vergisine çəkərək qələm,
Sərmayəsizlərdən almadi dirhəm.
Zər saçdı hər yeri abad edərək,
Qırıcı tikanları, əkdi gül-çiçək.

(“İsgəndərname”, səh. 71)

Nizami İsgəndərin həyatını, parlaq şəxsiyyətini, zəfərlərə dolu fəaliyyətini üç mərhələdə təqdim edir: Özünə qədərki hərb

dünyasında əvəzi olmayan dahi sərkərdə, qoşun başçısı, nadir diplomat, strategiya və taktika ustası, dövrünün əmə-fəlsəfi biliklərinə, kainatın və insanlığın sirlərinə dərindən, hər tərəfli yiyələnmiş böyük alim, mütəfəkkir filosof, köhnə dunyanın simasını dəyişdirmək, onu yenidən qurmaq, yer üzündə zülmü, cəhaləti, nadanlığı silib atmaq, insanları dinə, imana, mə'nəvi birliyə, Allaha qovuşdurmaq, bütünlükə bəşəri nicat uğrunda mübarizəyə qalxmış ulu peyğəmbər.

İsgəndərin fəaliyyətinin birinci mərhəlesi onun Misirə hərbi səfəri ilə başlanır. Əslində, bu Misirə hücum üçün yox, onu əsərəti altına almaq istəyən vəhşi, Qur'an da deyildiyi kimi, Allahi tanımayan imansız Afrika zəncilərinə qarşı başlanmış və əvvəldən axıra qədər humanist məqsədlərə xidmət edən, daha çox xilaskarlıq funksiyası daşıyan bir səfər idi. Başlarının üstünü böyük felakət, qarət, ölüm təhlükəsi aldığına görən misirlilər insan əti yeyən, amansız, qaniçən zənzibarlılardan xilas olmaq üçün İsgəndərə müraciət edir. Ona vəziyyətin çox ağır olduğunu, düzlərə, çöllərə sıqışmayan zənci qoşununun ölkənin üstünə sel kimi axıb gəldiyiin, böyük tacidar vaxtında tədbir görməsə, nəinki “Misirin, hətta Rumun, Əfrəncənin də qaretə gedəcəyini”, tarmar olacağını bildirir, ondan tə’cili kömək, nicat diləyir.

Ağıllı, humanist bir hökmdar olan İsgəndər başa düşür ki, o, qəlebə çalsada, bu mühəribə çoxlu insan tələfati, qanla-qada ilə qurtaracaq. Ona görə də əvvəlcə məsələni sülh yolu ilə həll etməyə çalışır. Bu məqsədlə Zənzibar şahının yanına xüsusi elçilər göndərir və ona bildirir ki, indiyədək qanlı mühəribələr heç kəsə şərəf gətirməyib, inadından, kinindən əl çəksin, nə qədər gec deyil, çəkilib öz ölkəsinə getsin:

İnan ki, bu atəş olsa şö'ləvər,
Sönməz üzərinə dəniz töksələr.
Dostluqla yaxınlaş, kinindən çəkil,
Onunla düşmənlik faydalı deyil.

Kin ilə, sülh ilə sınalanmış cahan,
Sülhündən xeyr almış, kinindən ziyan.

(“İsgəndərname”, səh. 76)

Lakin nadan, qudurğan Zəngibar şahı bu xeyirxah, uzaqqorən təklifi nəinki qəbul etmir, hətta İsgəndərin sevimli elçisi Tutiya-nuşu qətlə yetirir, qanını içir, ətini şişə çəkib yeyir. Bu qeyri-insani, vəhşi hərəkət həm hökmər, həm də Rum qoşununu dəhşətə gətirir. Ordunun qorxduğunu, təşvişə düşdүйünü görən İsgəndər hücumu bir neçə gün tə'xirə salır. O, yaxşı başa düşür ki, “meydanda əsgərə üz versə qorxu, cəza bir iş verməz, dağlıq ordu”. Buna görə də o, yaranmış problemi hökmələ, təzyiqlə həll etməkdən imtina edir. Əsgərləri qorxudan, mə'nəvi-psixoloji gərginlikdən xilas etmək üçün vəziri Ərəstu ilə məsləhətləşdirir. Tərbiyəvi tədbirlərə əl atır, “mən özüm olaram aslan, ayıram özümü bu qorxaqlardan, indi ki, qorxmuşdur qoşunun qəlbini, mən özüm aparam gərek bu hərb” deyərək qabağa düşür, real işi, əməli ilə hamiya ibrətamız nümunə göstərir.

Bununla da İsgəndər tərəddüd içində çırpınan orduya yeniyən ruh, cəsarət verir. Onu mə'nəvi tənəzzüldən qurtarır, ağıllı dündürşünülü Müəmmələ taktiki gedışlardan istifadə edərək güclü, inadkar düşmən üzərində qələbə çalır. Ancaq müharibələrə fəlakət, insanlığa xəyanət, mə'nəvi naqışlıq kimi baxan hökmər bu qələbədən sevindiyi qədər də kədərlənir, bir-birinə qarışmış saysız-hərabsabsız insan cəsədlərinə baxıb dərindən fikrə gedir, düşüncələrə dalır, fələyin amansız hökmünə lə'nətlər yağıdır:

Şah şanlı zəfərlə doğan qarətdən,
Şənlənib qurtuldu qəmdən, zillətdən.
Bir dünya cəmdəyə ibrətlə baxdı,
Güldüsə, qəlbindən gizli qan axdı.
Ki, neçin döyüsdə bu qədər insan
Məhv oldu zəhərli oxdan, qılıncdan?
Yanlışdır hər suçu bunlarda görmek,

Özümdə görmək də xətadir, gerçək,
Fələyin işi baş vurmaqdır ancaq,
Qəzadan olurmu boyun qaçırmqa?

(“İsgəndərname”, səh. 97)

İsgəndər zənciləri məglub etdikdən sonra Misirə qalib bir sərkərdə, işgalçı hökmər kimi yox, əsl xilaskar kimi daxil olur. Büyük itki, qan-qada hesabına qazandığı qələbənin müqabilində onlardan heç nə tələb etmir. Əksinə, uzun müddət qorxu, təşviş içərisində yaşamış xalqa qayğı, mərhəmət göstərir, əldə etdiyi qənimətlərdən onlara çoxlu pay verir. Ölkədə pozulmuş asayışı, qayda-qanunları bərpa edir, öz dövlət məramına, zövqünə uyğun nizam-intizam yaradır, hər yerə Rum üslubunda rəng, yaraşlıq verir.

Misir səfəri İsgəndərin gənc sərkərdə, mahir diplomat, qüdrətli bir hökmər kimi bir çox ali insani keyfiyyətlərini üzə çıxardır. Mə'lum olur ki, o, ən çətin, qəzəbli anlarda belə kinini, nifrötini boğmağı bacarıır, heç vaxt sayıqlığını, səbrini, təmkini ni itirmir, özündən çıxmır, hüququndan, səlahiyyətdən yersiz istifadə etmir, artıq, düzəldilməsi mümkün olmayan hərəkətlərə yol vermir. Son qərarı özü versə də, həmişə təcrübəli, müdrik adamlarla məsləhətləşir, işi yüz dəfə ölçüb-biçdikdən sonra icra etməyə başlayır. Təbeliyində olan adamlara, orduya münasibətdə haqsızlığa, zora, qəddarlığa yol vermir. Onların təkcə sağlamlığına, fiziki qüdrətinə deyil, həm də mə'nəvi keyfiyyətlərinə, inam, əqidə bütövlüyüնə, ruhi-psixoloji tərbiyəsinə xüsusi fikir verir, dar ayaqda, çətin anlarda özü onlara nümunə olur.

On vacib şərtlərdən biri də budur ki, İsgəndər yersiz insan qırğınına səbəb olan müharibələrdən çəkinməyə çalışır, onlara bəşəri bəla, müsibət kimi yanaşır. Düşməni ilə üz-üzə dayananda amansız, güzəstsiz olsa da, xüsusi iradə, qətiyyət nümayiş etdirən də, heç vaxt insanlığını, həssaslığını, mə'nəvi saflığını, alıcıçınlığını itirmir, insafi, mürvəti yaddan çıxartmır. Qələbəyə tam inamı olsa da, birinci özü hücuma keçmir, münaqişəni danış-

şıqlar yolu ilə, sülh vasitəsiylə həll etməyə, yoluna qoymağın çalışır. Beləliklə, həm özünə, həm də ordusuna hüquqi-əxlaqi cəhətdən üstünlük qazanır. Müharibə nəticəsində baş verə biləcək bütün faciələrin günahını, məs'uliyyətini düşməninin üzərinə qoyur. Bununla yanaşı, o, həm də özünün böyük mərhəmət, səxavət sahibi, dünyani dəyişdirən, abadlaşdırın bir qurucu olduğunu göstərir:

Bayrağını nə yerdə sancı tacıdar,
O yerdə abadlıq oldu bərqərar.
Sərvətlə, fərmanla uzun bir müddət
Saldı Rum rəsmiyələ bir çox imarət.
Qumlara qum kimi sərvət səpərək,
Abadlıq yolunda çekdi bir əmək,
Dəniz sahilində böyük İsgəndər
Təzə bahar kimi qurdubir şəhər...
Şəhəri İsgəndər tikibdir deyo
Adını qoydular “İsgəndəriyyə”.

(“İsgəndərname”, səh. 99)

İsgəndər vətəin Makedoniyaya qayıtdıqdan sonra yenidən müharibə səfərinə hazırlaşmalıdır. Artıq öz gücünə, qüdrətinə arxayın olan hökmdar illərlə İrana verdikləri bac-xəracı ödəməkdən həmişəlik imtina edir. Başqa bir ölkənin əlaltısı, vassallı kimi yaşamağı həm özü, həm də şanlı, şövkətli vətəni üçün təhqir, şərəfsizlik hesab edir. Bu işdən xəbər tutan İran hökmdarı Dara qəzəblənir, İsgəndərə hədə-qorxu gəlir, onu müharibə ilə hədələyir, ölkəsini, ordusunu yerlə-yeksan edəcəyini bildirir. Vəziyyəti belə görən İsgəndər təkbaşına hərəkət etmir, məsələni xalqın, ordunun, ətrafinə toplılmış müdrik adamların rə'yini ilə həll etmək qərarına gəlir. Ona görə də başçılıq etdiyi dövlətin demokratik ən-ənələrinə uyğun olaraq, böyük xalq toplantılarının ümumi məşvərət məclisi çağırır.

Ölkənin və dövlətin taleyi ilə bağlı işlərdə, bütün mürekkeb

problemlərin həllində həmişə xalqın, ictimaiyyətin, alimlərin məsləhətinə arxalanan İsgəndər məsələyə aydınlıq gətirmək üçün məclisə yiğişanların qarşısında çıxış edir və onları çox ciddi suallar qarşısında qoyur. O bildirir ki, dəha Daraya xəracət vermək istəmir. Çünkü bu böyük tarixi olan əzəmətli Rum dövlətinə, bütünlükdə rumlulara qarşı həqarətdir, onun şanlı keçmişinə, adına-sanına yaraşmayan bir işdir. Mənim nə özüm, nə də taxt-tacım, xəzinəm ondan əskik deyil. “Onda tac, məndə də kəskin qılinc var, qılıncla alınır bütün bu taclar. Ordumsa həmrə’yidir, birdir, birlilikdən yaranıb zəfər döyüsdə, dostların birliyi gərək bu işdə, iki qəlb bir olsa dağı parçalar, böyük bir kütləni edər tarmar”. Ona görə də Daraya alet olmağımız yetər. Qoy igidlər danişsin, fikirlərini söyləsin, müdriklər tədbirlərini desin. Kim haqlıdır, Dara, yoxsa mən? Hər şeyi açıq şərh edin, qaranlıq heç nə qalmasın. Ağilli, təvazökar hökmdara məclisə toplaşanlar bele məsləhət verirlər:

Şübhəsiz, çarpışma olacaq tez-gec,
Ancaq bu döyüsdə tələsmə sən heç.
Sən otur, qoy Dara hərb açın sana,
Qılincın o zaman qalxsın düşməna.

(“İsgəndərname”, səh. 106)

Bununla yanaşı, hamı inanır ki, bu müharibədə İsgəndər mütləq qələbə çalacaqdır. Çünkü tekçə xalq, ordu deyil, eyni zamanda haqq, ədalət tamamilə onun tərəfindədir. O, həm igid, əyilməz bir sərkərdə, uzaqgörən dövlət başçısı, həm də kamil, Allahı sevən bir insan kimi Daradan qat-qat yüksəkdə dayanır. Mübaribə labüddür. Onu vətənin müdafiəsi ilə başlayıb Kəyan taxt-tacının fəthi ilə başa çatdırmaq lazımdır. Yığıncaq əhlinin və həmişə öz ağilli tövsiyələri ilə İsgəndərə qələbə qazandıran mütəfəkkir ağsaqqalların qəti qənaəti belədir:

İşrətdir Daranın işi, oyunu,
Üstünə gəlməkdə qan çəkir onu...
Son qılınc vuransan, o qədəh tutan,
O, taxt üstündədir, sən bir atlisan.
Sən qüvvət ölçənsən, o qızıl çəkən,
Sən adil, o isə zalim, qan tökən...
Səndəki nəvaziş, uca tərbiyə
Adını ucaldar yeddinci göyə.
Haqsızlıq haqq ilə olursa düşmən,
Haqq tutar yerini, haqsız peşiman.

(“İsgəndərname”, səh. 107)

İsgəndər möclisin ona verdiyi tövsiyələri əsas tutaraq hərkət edir. Dönə-dönə ona hədə-qorxu, təhqiramız sıfarişlər göndərən Daranı yersiz inadından ol çəkməyə, huşyar olmağa, dövrlə, zamanla hesablaşmağa çağırır. Onu başa salmağa çalışır ki, indiyədək sənin üçün “qızıl yumurta doğan” ölkə daha yoxdur, “cahan başqa bir ayinə girmişdir”, “keçmiş ayinlərə qələm çəkilib, o köhnə büsəti bu dövran silib”, atıb. Mənim də qılıncım, böyük taxt-tacım, güclü ordum olduğuna baxmayaraq, səndən heç nə istəmirəm, sahib olduğun dünyani sənin ixtiyarına buraxıram. Sənə öz saysız-hesabsız dövlətin, cəlalın, təmtərağın bəsdir. Qoy mən də öz guşəmdə, öz səltənətimdə sərbəst yaşayım. Mən zalim kimi ad çıxartmaq, İranla müharibə aparmaq, “kəyanlılara yamanlıq etmək” istəmirəm.

Ancaq işi “o yerə gətirmə günahkar var” deyə səninlə çarşıdım, pəncə-pəncəyə gəlim. “Ataraq hörməti, rəsmi, həyani, kinimlə coşdurum qəlbimdəki qanı”. Özün şahidsən ki, bir at çapmaqla haralara getdim, necə azığınları, dikbaşları məhv etdim, toza-torpağa qatdım. “Bir şah ki, şahlara verir taxt və tac, miskinlər kimi heç verərmi xərac? Məndən Misiri istə, istəmə gövhər, Misir qızılı tək sözə ver zivər. Bax, sərvət, dövlətim, qalxmış nə yerə, tələb et məndən öz rütbəmə görə”. Əgər başqa yol tutsan, kindən, nifrətdən əl çəkməsən, özün də, hakimlik etdiyin İran mülkü də məhv olacaq:

Çatmışdır əlinə böyük məmləkət,
Şükür elə, yetməzmi bu qədər dövlət?
Zamanın meylini gəl dolandırma,
Bu fikrə qələm çək, su bulandırma.
İstəmə verilməz şeyi, padşah!
Rəftar et, necə ki, edir iki şah.

(“İsgəndərname”, səh. 144)

İsgəndərin ağıllı, haqlı, ədalətli təkliflərini Dara hər dəfə inadla rədd edir. Ona öz lovğa, xudbin təbiətinə uyğun, daha kəskin, daha təhqiramız cavablar qaytarır. Özünü Qaf dağına, tərlana, coşğun dənizə bənzədir, İsgəndəri isə miskin, kiçik bir çibin, adı qətrə adlandırır, dönə-dönə ələ salır.

Bununla da Nizami siyasətdə və müharibə məsələlərində tamamilə bir-birinə zidd mövqeydə dayanan iki hökmdar obrazını, dövlətin idarəsində iki müxtəlif təfəkkür tərzini - əqli, demokratik prinsiplərlə despotizm anlayışını üz-üzə qoyur, müqayisə edir. Bu siyasi xətlərdən, idarə sistemlərindən hansının üstünlə, məqbul olduğunu İsgəndərlə Daranın timsalında və onların əməlliəri fonunda öz dövrünün hakimlərinə başa salmaq istəyir. Təkbaşına hakimiyyətin, ağıla, zəkaya, ədalətə, xalqın ümumi rə'yinə əsaslanmayan dövlətin, idarə sisteminin, despot quruluşun gec-tez dağılıb gedəcəyini göstərir. Ədalətsiz, işgalçi müharibələrə öz qəti e'tirazını bildirir.

Hadisələrin sonrakı gedişi Nizaminin dediyi kimi də olur. Dara İsgəndərin “Kəyanın taxtına göstər sən hörmət, öncə qan tökməyə gəl etmə cür’ət” deyə xəbər göndərdiyinə baxmayaraq, ona qarşı müharibə e’lan edir və böyük bir qoşunla hücuma keçir. Lakin bu İsgəndəri qorxutmur, təşvişə salır. O, həm özünün hüquqi-mə’nəvi cəhətdən haqlı olduğunu, həm kəyanlıların Daranın zülmündən, qəddar, müştəbeh hərəkətlərindən zara gəldiğini, arxada ona nifrət etdiyini yaxşı bildiyi üçün mütləq qələbə calacağına əmindir. Təsadüfi deyildi ki, İsgəndərin baş-

çılığı ilə rumluların İrana hərbi səfərə başladığını eşidən xalq bu xəbəri böyük ümidi, rəğbətlə qarşılayır:

Bu xəbər bayram tək sardı hər yani,
Çünki yaxmış idi Dara dünyani.
Bir sözlə məmləkət, əhali, ölkə
Zalimin əlindən gəlmış təngə.
Daraya hər ölkə bəslərdi nifrət,
İsgəndərə isə məhəbbət, hörmət.

(“İsgəndərname”, səh. 123)

Sülhün, barışığın artıq heç cür mümkün olmadığını görən İsgəndər böyük cəsarətlə müharibə meydanına atılır. Döyüşün qızığın vaxtında hökmədarına xəyanət etmiş iki sərkərdə gözlənilmədən Daranı qətlə yetirir. Bunu bilən Kəyan ordusu ruhdan düşür və tezliklə məglub olur. Düşməni olduğuna baxmayaraq, Daranın namərdəcəsinə qətlə yetirildiyini eşidən İsgəndər daxilən sarsılır, dərin əzab, iztirab hissi keçirdir. Burada biz dünya hərb tarixində analoqu az olan maraqlı, ibrətamız bir səhnə ilə karşılaşırıq. Can verən Daranın başı üzərində İsgəndər uşaq kimi ağlayır, acı-acı göz yaşı tökürlər.

İnsan qəlbinin əvəzsiz mühəndisi olan Nizami qəhrəmanın mə'nəvi aləminə nüfuz edir, onun daxili-psixoloji portretini təmamlayırlar. Gözümüz önündə adil hökmədar, dahi sərkərdə ilə yanışı, həm də nəcib, həssas duyğularla yaşayan, geniş үrəkli, ali təbiətli, kamil bir insan obrazı canlanır. “Daranı öldürən dün-yaya nifrət” deyən İsgəndər bu hadisəyə ictimai-əxlaqi mə’na verir, onu fələyin amansız gərdişi, hakimiyyət, mənəməlik, vədövlət, taxt-tac uğrunda mübarizələrin acınacaqlı nəticəsi, bəşəri faciə kimi qiymətləndirir.

Bu ölümə ürəkdən acıdığını, böyük kədər və səmimiyyət hissi ilə təəssüfləndiyini bildirir. “Neyə lazım bu taxt, bu tac, bu şöhrət, Darasız qəldi bu möhtəşəm dövlət, padşahın bir tükü gözümdə inan, daha qiymətlidir yüzlərlə tacdan” deyir və insani,

onun varlığını, ləyaqətini hər cür sərvətdən, imtiyazdan, hakimiyyət ehtirasından üstün, qiymətli tutduğunu bir daha sübuta yetirir. İsgəndər yaxşı başa düşür ki, bu həyatın hökmü və əbədi qanunudur. “Su bardağı suda sınar”. Onu da gec-tez, hardasa belə bir tale, aqibət gözləyir. Buna görə də o, təkcə Dara üçün yox, həm də özünün gələcək həyatı üçün ağlayır:

İstəməzdim görüm torpaqda səni,
Öz qanına qəltən olan bədəni...
Bu ağır günləri görməyəydim mən,
Ah, eşitməyəydim Dara inlərkən.
And olsun hər qəlbə bilən sərrafa,
Daraya ürəkdən istərəm şəfa...
Böyük Dara üçün böyük İsgəndər
Ağladı axşamdan səhərə qədər.
Özünə ağlardı görürkən onu,
Bilirdi belə bir ölümdü sonu.

(“İsgəndərname”, səh. 155-157)

Daranı adına layiq bir hörmət və təmtəraqla dəfn etdikdən sonra İsgəndər hökmədarlarını qətlə yetirmiş xain sərkərdərlər-dən onun intiqamını alır, onları xalqın gözü qabağında vətəninə, şahlarına xəyanətdə, satqınlıqda ittihəm edir, hər ikisinə ən ağır cəza - ölüm hökmü kəsir. Bununla da həm iranlılara, həm də öz sərkərdələrinə, ordusuna tarixi ibret dərsi verir. Necə və hansı şəraitdə olursa-olsun vətənə, dövlətə xəyanətkarlığın, satqınlığı ancaq bir cəzası var: o da şərəfsiz ölümdür! İsgəndərin ictimai-əxlaqi mə’na daşıyan bu mərdanə, uzaqgörən hərəketi xalq tərəfindən haqqın, ədalətin, müdrikliyin təntənəsi kimi qəbul olunur, böyük sevinc və razılıq hissi ilə qarşılanır:

Bu halı görünçə şəhərli, ordu,
İsgəndər ədlinə təhsin oxudu.
Adıl olduğunu yəqin etdilər,
Əmrinə yer-göydən bağlandı kəmər.

(“İsgəndərname”, səh. 163)

Beləliklə, İsgəndər Kəyan mülkünə fateh kimi deyil, daha çox bir xilaskar, xalqın ümidgahı və pənahı kimi daxil olur. O, əvvəlcə ölkədə yaranmış vəziyyəti dərindən təhlil edir, əhalinin arzu və ehtiyaclarını öyrənir. İranın tanınmış başçılarını, ağsaqqallarını yığıb onlarla söhbet aparır, əhd-peyman bağlayır, heç kimin var-dövlətinə, rütbəsinə toxunmayacağını bildirir, hamiya xoş üz, mehribanlıq göstərir. Sarayın qapılarının həmişə elin üzünə açıq olduğunu bildirir. Xəzinədən ehtiyacı olanlara çoxlu miqdarda pul, sərvət ayırır. “Dərgahına yaxın hər bir nəfərə - böyüyə, kiçiyə, yoxsul kəslərə var-dövlət paylayır, hüdudsuz bəxşeyişlər verir”.

Bundan sonra İsgəndər həm öyrənmək, həm də lazımı nümunə, ibrət dərsi götürmək məqsədi ilə İran dövlətinin mövcud idarə sistemini və Daranın məglubiyyətinin səbəblərini araşdırır. Ağsaqqalların, xüsusilə xalqın yaxşı tanıldığı, igid, qocaman sərkərdə Fəribərzin dediklərindən aydın olur ki, xudbin, özündən razı Dara günlərini daim kefdə, eyş-işrət məclislərində keçirdiyi üçün elin inandığı, hörmət etdiyi başçılardan, ağıllı, qeyrətli insanlardan uzaq düşmüdü. Ölkədə qayda-qanun, asayış əvəzinə zülm, ədalətsizlik, özbaşınalıq hökm süründü, necə deyərlər “it yiyesini tanımirdi”. Əhalinin qəlbində dövlətə, hökmdara inam, məhəbbət əvəzinə qorxu, xof, kin yuva salmışdı.

Cəmiyyətdə daxili müvazinət, sabitlik olmadığı üçün mə'nəviyyat aşağı düşmüşdü, abır-həya itmiş, hər yerdə küfr, imansızlıq baş alıb gedirdi. Gözəl adət-ən'ənələr, tərbiyə, əxlaq normaları, dini ayinlər pozulub, adamlar bir loxma çörək dərdindən əsl işlərini, sənət və peşələrini atıb onlara aid olmayan işlərlə məşğul olur. Hər şey yerini dəyişib, baş-ayaq olub. Sənət və sənətkarlar, öz işini yaxşı bilən insanlar, ağıllı, idrak sahibləri hörmətən düşüb əzab çəkir. Əkinçi ordu işinə, əsgərlər isə əkin-biçinə gedir. Ona görə də Kəyan dövləti tənəzzül etdi, Daranın səltənəti içəridən çürüyüb dağıldı, puç oldu. Bir yerdə ki, insanlar mə'nəvi zülm, əsarət altındadır, öz işində, sənətində azad, sə-

bəst deyil, o ölkə, məmləkət heç vaxt abad, xoşbəxt, firavan ola bilməz.

Vəziyyəti belə görən İsgəndər dərhal yeni islahatlar həyata keçirməyə başlayır, işləri yoluna qoymaq üçün xüsusi fərمانlar verir. Bu fərمانları xalqa çatdırmaq üçün ölkənin hər yerinə qasıdlər göndərir. O, əvvəlcə cəmiyyətdə nizam-intizamı, daxili iş rejimini bərpa edir, adamları öz doğma peşələrinə, sənətlərinə qaytarır:

Çağırı hər sənət atan kişini,
Tapşırı onlara köhnə işini.
Sənətkar getməsə öz sənətinə,
Yaxşı iş görsə də, suçludur yenə.
Əkinçi öküzdən kömək istəsin,
Tarladan, kotandan dilək istəsin.
Ordu işlərinə qayıtsın əsgər,
Şəhər işlərinə getməli şəhər.
Yalnız öz işinə getsin hər kişi
Bərk tutsun əvvəldən bildiyi işi.

(“İsgəndərname”, səh. 170)

Bununla yanaşı, İsgəndər ölkədə başlı-başına buraxılmış dini-ruhani işləri də qaydaya salır. Mə'nəviyyata zidd, insanları düşkünlüyü, əxlaqi qəbahətlərə aparan ayinləri, təriqətləri ləğv edir. “Hər ilin başında bir qız alıb” əxlaqsızlığı, əyyaşlıq qurşanan, “işləri keyf, işrət, şux dilbər olan” müğləri, ruhaniləri ibadətxanalardan qovur. Ər üzü görməmiş qızların, gəlinlərin Novruz, Səddə (atəşə sitayış) bayramlarında “əlleri al xınalı, üzleri bəzəkli, evlərindən sevinclə dişarı çıxaraq, coşğun ürəklə” əyyaşların yanına axışmasına, onlarla üz-üzə oturub şərab içmələrinə, ədəbsiz işrət məclisleri keçirmələrinə qəti qadağa qoyur. Beləliklə, ölkəni təkcə maddi-iqtisadi fəlaketdən deyil, həm də mə'nəvi-əxlaqi iflasdan, düşkün həyat tərzindən xilas edir, ona sağlam ruh, yeni nəfəs verir:

Ağıllı İsgəndər vermişdi fərمان:
 Müğlaların ayını qalxın ortadan.
 İsmətli, örtülü hər gəlin, hər qız
 Üzünü ərinə göstərsin yalnız.
 Fitnəni, hiyləni qovdu hər yerdən,
 Müğlari daşıtdı meyxanələrdən.
 Dünyadan sildi hər bulanlıq dini,
 Saxladı ən doğru dini-ayını.

(“İsgəndərname”, səh. 173)

Ölkənin idarəsi və xalqın rifahi üçün lazım olan zəruri tədbirləri həyata keçirdikdən sonra İsgəndər İstəxərdə Kəyan taxtında oturur və özünün ədalətli, humanist dövlət konsepsiyasının bütün dünyaya e'lan edir. O, bildirir ki, belə yüksək bir mərtəbəyə, ali məqama Allahın iradəsi və köməyilə qalxmışdır. Görüyü bütün işlərdə ona böyük Tanrı və öz zəkası, düşüncəsi arxa, kömək olmuşdur. O, həmişə, həyatın bütün mərhələlərində bu iki ali mənbədən güc, qüvvət alaraq yaşamış, fəaliyyət göstərmışdır. Onun həm bir insan, həm də bir hökmdar kimi əsas məramı, qayəsi yer üzündə haqqa, ədalətə xidmət etmək, yoxsula, məzluma arxa, dayaq olmaq, bəşəriyyəti azadlığa, işıqlı günə çıxartmaq, zülmün, cəbrin, cəhalətin kökünü kəsməkdən ibarətdir. O, insanlığın təkcə bu gününü yox, həm də gələcəyi ni düşünür. Onun tutduğu yol düzgün, əqidəsi, inamı təmiz, işıqlıdır. Dünya ovcunun içində olsa da, indiyədək heç kimin malına, mülkünə göz tikməmişdir, həmişə nəfsinin, tamahının sahibi, ağası olmuşdur. Ağalıq etdiyi cahanda “nə aciz qarınca, nə də güclü fil əlindən bir zərər görməmişdir”.

İsgəndər e'lan edir ki, qoy bu gündən hamı yaxşı bilsin və həmişəlik yadında saxlasın: “Xalq mənə versə də əziyyət, kədər, qoymaram incisin məndən bir nəfər. Əlimə keçsə bir xəzinə, sərvət, hər kəsə verərəm layiq bir qismət. Düşkünlər, dilsizlər tapacaq aman, qurtulmaz əlimdən boş yeyib yatan. Qaldırram

hər kimin varsa hünəri, vücudu sağlamalar bunu bilməli, sənətdə gərək boş qalmasın əli. Görsəm ki, bir nəfər çəkir çox zəhmət, qazancı xərcini ödəmir əlbət, elə möhtaclara söz verirəm mən, köməklik edərəm öz xəzinəmdən. Din ilə, ağılla tutaram işi, yoluṇa qoyaram alış-verisi”. Nəhayət, adil hökmdar öz ictimai-siyasi, əxlaqi məramının birinci hissəsini belə yekunlaşdırır:

Bu taxtın başına keçmək haqq bilir,
 Düşgüne əl tutmaq məqsədiylədir.
 Vücadum olmuş həm bulud, həm günəş,
 Bir əlimdə su var, birində ateş...
 İrana mən özüm gəlmədim Rumdan,
 Bu mülkə göndərmiş böyük Yaradan,
 Haqqı və batılı ayırd edim mən,
 Alır bağlı qifil açarı məndən,
 Din daşıyan qalxın əflakə,
 Dinsiz başları da tullayım xakə.

(“İsgəndərname”, səh. 189)

Bundan sonra İsgəndər insan ləyaqətinə hörmət əsasında quşulmuş ədalətli dövlətin daxili qayda-qanunlarını, əsas hüquqi normalarını e'lan edir. Mə'lum olur ki, onun idarə etdiyi ölkədə, cəmiyyətdə insanların mülkü, malı, hüququ, ləyaqəti toxunulmazdır. Günsəzlər yersiz əzab-əziyyət vermək qadağandır, əhvə layiq olanlar bağışlanır. Zalima qəhr, məzluma hörmət edilir. Hər bir yaxşılıq edənə yüz yaxşılıq, bir yamanlıq edənə isə bircə dəfə cəza verilir. Dostla dost, düşmənlə isə düşmən kimi rəftar edilir. Dikbaşlıqdən əl çəkənlər, işlətdikləri qəbahətlərə görə peşman olanlar, tövbə edənlər amandadırlar. Cəmiyyətdə müvazinəti, asayışı qoruyub saxlamaq, haqqı, ədaləti bərpa etmək üçün hamı torpaq kimi ələkdən keçirdilir, saf-çürük edilir, dəyərlilər götürülür, ucaldılır, dəyərsizlər kənara atılır. El həmişə mehribanlığa, əmin-amanlığa, birliyə, barışığa çağırılır, yamanlıq edən yaxşılışla ram edilir. Qanunlar son dərəcə yüksək

və ali olduğundan təkcə insanlar azad, sərbəst yaşamır, hətta iş o yero çatır ki, artıq ölkədə “qırqovul tərəldən qorxmur, qoyuna qurd çobanlıq edir, aslanın marala, ceyrana toxunmağa cəsarəti çatmır”.

Göründüyü kimi, Nizami İsgəndərin dili ilə cəmiyyətə Qədim və Orta Şərqi feodal dünyasında əvəzi, nümunəsi olmayan ideal bir dövlət modeli təqdim edir. Dövrünün hakimlərini bu böyük hökmdara oxşamağa, onun qurduğu dövlətdən, idarə sis temindən nümunə götürməyə çağırır:

İsgəndər düşyani tutduğu zaman,
Şəxsi istəyinə uymadı bir an.
Çalışdı dünyani islah etməyə,
Onunçun yetişdi bu böyüklüyü.
Şahlıqda bir örnek al İsgəndəri,
Sən də gör İsgəndər görən işləri.
Bu dünya mülkündə oldu bəxtiyar,
Onun istəyinə uydı ruzigar.

(“İsgəndərname”, səh. 192)

İsgəndər Kəyan mülkündə dövlətin işlərini nizama saldıqdan sonra daha İranda qalmaq istəmir. O, vəziri Ərəstunu çağırıb: “Madam ki, əlimə keçmişdir İran, bu yerdə bağlanıb qalmaqdır ziyan, daim dolanır bu yeddi fələk, dünya seyrinə var məndə də istək, görün bu dünyada nələr var, varmıdır məndən güclü tacidər” deyə ondan məsləhət istəyir. Nizami İsgəndərin bu müraaciətindən istifadə edərək müdrik vəzirin sözləri ilə ölkənin və dövlətin idarəsində təkhakimiyyətliliyin əleyhinə çıxır. Ərəstu hökmdarın bu ağıllı niyyətini bəyənir, onu uğurlu, faydalı bir iş kimi qiymətləndirir, bu yolda ona hər cür yardım, kömək göstərəcəyini bildirir.

Bununla yanaşı, o, İsgəndərə tövsiyə edir ki, dövləti təkbaşına idarə etmək meylindən uzaqlaşın. Çünkü hər şeyi özü həll etməyə çalışın hakimlər, dövlət başçıları ətrafına topladığı adam-

ları sərbəst düşüncədən, yeri gələndə müstəqil hərəkət etmək bacarığından, şəxsi təşəbbüskarlıqdan məhrum edir. Onlara tapşırılan işləri kor-koranə həyata keçirən adı icraçıya, quru, cansız müqəvvaya, kö'ləyə çevirir. Belə idarə üsulu, hökmənlilik İsgəndər kimi aqıl, ədalətli tacidara yaraşan iş deyildir. Yaxşı olar ki, o, inandığı ağıllı, müdrik, işbilən adamları müxtəlif ölkələrə, vilayətlərə hakim göndərsin, onların gücündən, əməyindən, təşəbbüskarlığından faydalansın, bəhrə götürsün. Qoy “hər biri bir səmtə tərəfdar olsun, hər tərəf bir şaha girifdar olsun”. Əgər belə hərəkət etsə, İsgəndər həm yaratdığı böyük imperiyani, həm də doğma yurdu Rumu da gələcək bəlalardan qorumuş olar.

Əks təqdirdə təkhakimiyyətlilik ciddi fəsadlar törədə bilər, təfriqəciliyə, təxribata, dövlətin daxildən sarsılmasına, dağılmışına yol açar. Ümumiyyətlə, ümumi rə'yədən, ümumi idarə sisteminən məhrum cəmiyyət, dövlət quruluşu gec-tez parçalanmağa, tənəzzülə, məhvə məhkumdur. Hakimiyyətdə özündən başqa heç kimi tanımaq istəməyən böyük tacidarların aqibəti, faciəli taleləri, onların səhifələri qanla yazılmış tarixləri buna əyani nümunə, sübutdur. Buna görə də Ərəstu İsgəndərlə açıq danışır, “dövləti saxlamaz yaınız bir nəfər, dünyani özünə bağlamaz bir ər, dünyada var saysız ölkə və dövlət, bu dövran hər kəsə ayırmış qismət, ram etsən özünə Tanrı verəni, qismətin ondadır, o tutar səni” deyə onu öz gələcək aqibətindən xəbərdar edir. Dövlətin, məmləkətin sabitliyi üçün həm də ölkədə daxili asayışin, qarşılıqlı e'timadın, əmin-amanlığın, birliyin vacib olduğunu söyləyir. Həmişə kinin kin, ədavətin ədavət, düşmənciliyin isə düşməncilik doğulduğunu bildirir və şahı daha çox məhz bu qəbahətlərdən özünü qorumağa çağırır:

Bir də ölkələrdə kin toxumu saçma,
Yurduna düşmənin yolunu açma.
Qoyma qanla yusun şahlar dünyani,
Qoy alovlanması düşmənin qanı...
Yersiz qan tökməkdən daim dur geri,

Qanlıdır səninlə çərxin xəncəri.
Ərənlər söyləmiş nə gözəl məsəl:
“Dəyməz dəyməyənə, ziyanlı bir əl”.
Yetməsin kimsəyə səndən qəm, kədər,
Az ziyan verənlər az ziyan çəkər.

(“İsgəndərname”, səh. 195)

İsgəndər İran səfərində də öz ali təbiətinə sadıq qalır, bir da-
ha elmin, mədəniyyətin himayəçisi və xiridarı olduğunu göste-
rir. O, şərəf və təntənə ilə qarşılandığı, keçirdiyi müdrik islahat-
lara görə xalqın dərin hörmətini qazandığı qədim Kəyan mülkü-
nү öz adına-sanına layiq bir şəkildə, böyük ləyaqət və səxavət
sahibi kimi tərk edir. Hər cür ixtiyar və səlahiyyətə malik oldu-
ğuna baxmayaraq, İrandan gedərkən onun var-dövlətinə, mül-
kiyyətinə, ləyaqətinə toxunmur, özünü işgalçı, qarətçi kimi
aparmır, xüsusu sərvət yiğmaqla məşğul olmur. Əksinə, bunun
əvəzinə vaxtilə dünyanın mədəni mərkezlərindən biri olmuş bu
ölkəyə xüsusu rəğbətlə yanaşır, ondan ancaq müəyyən təcrübə,
elm, ürfan əxz edir, çoxlu kitab, bilik, söz incilərini toplayıb tər-
cümə üçün vətəni Ruma göndərməklə kifayətlənir.

İsgəndər İrandakı işlərini başa vurduqdan sonra arzusuna uy-
ğun olaraq dünya səyahətinə çıxır və bu səfərə Ərəbistandan
başlayır. Əvvəlcə çoxdan ürəyində gəzdirdiyi niyyətini yerinə
yetirmək üçün müqəddəs Kə'bəni ziyarət edir. Büyük Tanrıının
adı ilə onun ətrafına dolanır, halqasına el vurur, qapılarını öpür,
torpağına bir xəzinə gövhər səpir, binasını müşk ilə ənberə tu-
tur, yoxsullara çoxlu nəzir paylayır, acları doydurur. Bundan
sonra o, Yəmənə, İraqa gedir. Hər yerdə böyük hörmətlə, mə-
həbbətlə qarşılandığını görən İsgəndər ərəblərə hədsiz səxavət
göstərir, xəzinənin ağını açaraq adamlara xalvarla qızıl, zinət
paylayır, atlasdan səhraya fərslər döşeyir, torpağı qaş-daşla, ya-
qutla bəzəyir:

Böyük kimsələrə vermədi ziyan,
Asayış altında yaşadı hər yan.
Dikbaşlıq edəni öldürürdüsə,
Yerinə qoyurdu ən yaxşı kimsə.
Ölkədə bir şəhər yixsaydı əger,
Qurardı ondan da gözəl bir şəhər...
İsgəndər başladı abad etməyə,
Oldu hardan-hara İsgəndəriyyə.

(“İsgəndərname”, səh. 198)

İsgəndər Ərəbistan səfərindən doğma vətəni Yunanistana
qayıtmaga hazırlaşdıq bir ərəfədə onun yanına Azərbaycandan
elçi gəlir. Elçi öz şanlı-şövkətli hökmər Nüşabənin adından
ona bildirir ki, artıq bütün dünyani özünə ram etmiş, hər yerdə
ədalət bayrağını sancmış, insanlara nicat, asayış vermiş böyük
tacidər nəyə görə Ermənistani, Abxaziyanı, Azərbaycanı unut-
muşdur? Qoy gəlib bu yerləri də öz qanadı altına alsın, xüsusilə
Abxaziyada hakimlik edən Dəvalinin zülmündən, azğın hərə-
kətlərindən xilas etsin.

Tarixi faktlardan mə'lumdur ki, İsgəndər Azərbaycanda ol-
mamışdır. Lakin Nizami onu bədii təxəyyülün gücü ilə ölkəsinə
gətirir. Dünyaya ağalıq edən bu böyük cahangiri öz doğma tor-
pağında bir daha ağlin, zəkanın, hünərin imtahanına çəkir, ona
indiyədək bilmədiyi bir çox mətləbəleri başa salır, əməlli-başlı
ibret dərsi verir. İşində, əməlində, ağıl və tədbirdə həmişə öndə
gedən İsgəndər Nüşabə ilə üz-üzə gəldikdə öz üstünlüyünü
itirir. Bir şəxsiyyət kimi ikinci plana keçir, daha çox müdafiə
mövqeyində dayanmağa məcbur olur və bunu sonradan özü də
istər-istəməz e'tiraf edir.

Şair həm də ustalıqla düşünülmüş bu epizoddan istifadə edə-
rək, “yazı da, qışı da gül-çiçək içində üzən, torpağı qızıl suyun-
dan yoğrulmuş, qoynunda saysız-hesabsız xəzinə yatan,
məndlər, gözəllər yurdı olan” vətənini, şücaətdə dişi pələngə,
“göyçəklikdə, gözəllikdə erkək tovuza oxşayan”, “xoşsifət, üre-

yi saf, məlahətli, nəsilcə uca, pak bir qadın” olan Bərdə hakimi Nüşabəni oxuculara təqdim edir. Dərin, ülvi bir məhəbbətlə onların son dərəcə əlvan, parlaq poetik obrazlarını yaradır. İsgəndər Azərbaycana ayaq basanda “şəkərlə yoğrulmuş cənnətə” oxşayan bu ölkənin səliqə-səhmanını, əsarərəngiz təbiətini, dəniz kimi dalgalanan əkinlərini, gözəl çaylarını görüb heyrətə düşür və belə bir cəh-cəlalın, sərvətin kimə məxsus olduğunu, burada kimin hakimlik etdiyini soruşur:

Dedilər: gördünүn bu var, bu yatar,
Bu gözəl torpaqlarlar bir qadınındır.
Qadındır, erkəkdən ürəkli, qoçaq,
Dəniz incisindən təmiz və parlaq.
Tayı yox şüurda, adda və sanda,
Reiyyət becərir çətin zamanda...
Külahsız qadındır, ancaq tacı var,
Bir əsgər üzünü görməz bu sərdar.

(“İsgəndərname”, səh. 205)

Böyük tacidər İsgəndərlə Nüşabənin görüşü “İsgəndərnamə” poemasında ən gərgin, dramatik və iibrətamız səhnələrdən biridir. Qürurlu, özünə güvenən, həmişə ağılla, ehtiyatla, aqıl adamların məsləhəti ilə hərəkət edən İsgəndər bu dəfə böyük taktiki səhvə yol verir. O, Nüşabənin şücaətini, cəsarətini, necə qüdrətli bir hökmətar olduğunu nəzərə almadan adı elçi sıfətiylə təkbaşına onun yanına yollanır və gözləmədiyi bir mənzərə ilə qarşılaşır. Adı əyalət hakimi və sadə bir iqamətgah əvəzinə ətrafına nur saçan, başı göylərə ucalan bir sarayı, onun içərisindəki cəhcələli, tükənməz var-dövlətdən xəbər verən bər-bəzəyi, qaş-dasha bürünmüşt qız-gelinləri, hər iki tərəfdən yolboyu düzülmüş qadın əsgərləri, yerindən, durusundan qürur, əzəmət yağan, taxtında vüqarla əyleşmiş təmkinli, ləyaqətli bir qadın hökmərini gördükdə İsgəndər yanlış hərəkət etdiyini başa düşür.

Ancaq artıq gec idi. Ağıllı, uzaqqorən, insanların qəlbini, dü-

şüncünlərini üzündən oxumağı bacaran Nüşabə özünü tə'kidlə elçi adlandırdığına baxmayaraq, elə ilk dəqiqələrdən yerişindən, danışığından, adı qasıdə yaraşmayan hərəkətlərdən bu adamın dünya hakimi İsgəndər olduğunu duymuşdu. Buna görə də onu: “Ey cəsur padşah, eşq olsun sənə, elçilik edirsən özün-özünə. Mənə saf ürəyim söyləyir belə, bu başla, şahanə uca sayənlə bir elçi deyilsən, hökm verənsən, göndərilmiş deyil, sən göndərənsən” deyə onu açıq kinayə ilə qarşılıyır. Ancaq şahın yenə də öz ağasının adından danışdığını, inadından dönmədiyini, ondakı qürurun, əzəmətin hökmətarı İsgəndərin uca məqamı, hökmü, qılincının qüdrətiylə bağlı olduğunu sübut etməyə çalışdığını gördükdə Nüşabə daha dözə bilmir, ona son dərəcə kəskin və qəti cavab verir:

Söz açma İsgəndər qılincından sən,
Özünə çarə tap, İsgəndər sənsən.
Məni çağırarkən toruma düşdün,
Gözünü yaxşı aç, ciysən, bir düşün...
Elçidə olurmu belə cəsarət?
Hüzurda göstərsin bu qədər hiddət?
Qəhr ilə nə buyruqdan əl çəkirsən,
Nə qarşımızda boyun əyirsən.
Bizimlə hökm ilə edirsən rəftar,
Belə rəftar yalnız padşahda olar.

(“İsgəndərname”, səh. 210-211)

İsgəndər hakimiyyətə gəldiyi gündən indiyədək heç yerde belə çətin, qorxulu vəziyyətə düşməmişdi. Gəzdiyi ölkələrdə, keçirdiyi saysız-hesabsız məclislərdə heç kim cəsarət edib ona bu dərəcədə ağır, qüruruna, mənliyinə toxunan acı sözlər deməmişdi. O başa düşür ki, əvvəlcə çox saymazlıqla yanaşlığı bu qadın müdrik bir siyasetçidir, ad-sanda, hərbi qüdrətdə olmasa da, ağılda, zəkada, uzaqqorənlikdə ondan üstündür. Bu dişi aslanla ehtiyatsız davranışmaq, yersiz zarafat etmək ona çox baha

başa gələ bilər. Doğrudan da o, yanlış hərəkət etmişdir. Nüşabənin dediyi kimi özü öz ayağı ilə gəlib tora düşməşdür.

Ancaq daha geri durmağın mümkün olmadığını görən şah yeni bəhanələrə əl atr. Əvvəlcə İsgəndəri tə'rifləyir: “O, dənizdir, mən isə adı çayam. Günəşlə kölgəsini bir tutmaq olmaz, mənim kimi onun minlərcə gözetçisi var, yoxsa İsgəndəri kim-səsiz, özünə elçilik edən bir acizmi sanırsan? Belə fikirləri qəlbindən büssütün sil, at” deyir. Sonra da rəsmi qaydaları xatırladır, qanuna hökmdarların göndərdiyi şəxslərin, elçilərin toxunulmaz olduğunu söyləyir. Daha doğrusu, dolayı yolla, buradan sağ-salamat çıxıb getmək üçün zəmanət, imdad istəyir.

İsgəndərin ona yaraşmayan, mərdanəlikdən uzaq, saxta hərəkətləri, açıq-aşkar yalan danışması Nüşabəni təmiz hövsələdən çıxardır. Qəzəbdən pələng kimi kükrəyir, heç nədən çəkinmədən, qorxmadan “yersizdir bu çalışıb durmaq, Günəşə palçıqdan vurursan suvaq” deyə onu kəskin məzəmmət edir. Kənizi çağırib İsgəndərin xəzinədə saxladığı rəsmini gətizdirir. Onu çıxılmaz hala, əsl mat vəziyyətinə salır, inkarı daha mümkün olmayan rəsmi fakt, dəlil qarşısında qoyur. Onun böyük tacidarın qazandığı tarixi qələbələrdən, indiyədək gördüyü xeyirxah işlərden xəbərdar olduğunu, hərəkətlərini həmişə diqqətlə izlədiyi ni bildirir. “Vücdum şəhərdə etsə də məskən, qəlbim qafil deyil şahlar işindən, Hindistan mülkündən Yunana qədər haranı viran etdiyindən, haranı abadlaşdırıldığından yaxşı hali olduğunu” söyləyir. Bir sözlə, İsgəndəri onunla ehtiyatla hərəkət etməyə, qərəzli, ikibaşlı oyun oynamaqdan əl çəkməyə, səhvini kişi kimi boynuna almağa, kin, ədavət doğuran hərəkətlərə, əsassız münaqişəyə yol verməməyə çağırır:

Bu rəsmi onunçun göstərdim ki, sən,
Mənim də şəklimi aydın görəsən.
Erkək tinətliyəm, olsam da qadın,
Hər işi bəllidir mənə dünyanın.
Mən də bir aslanam, düünsən bir az,

Aslanın erkəyi dişisi olmaz.
Qara bulud kimi gurlasam kinlə,
Qılınc tüstüsündən yanar su belə.
Aslanlar buduna basaram mən dağ,
Nehənglər yağından yaxaram çiraq!

(“İsgəndərname”, səh. 212-213)

Nüşabənin göstərdiyi rəsm və dediyi kəskin sözlər İsgəndəri tam tərksiləh edir, böyük təşvişə salır. O, özünü tamam itirir, poemada deyildiyi kimi: “Zürafə təki rəng alıb, rəng verir, qorxudan bir saman kimi saralır”. Onu sözün əsl mə’nasında məğlubiyyətə uğratmış bu cəsur şahzadə qadına cavab verməkdən aciz qaldığı üçün susur, Allahın ümidiñə sığınmaqdan başqa çarəsi qalmır. Nüşabə “o qızığın aslanın pozulduğunu, alçalıb ucalıqdan düşdüyüünü gördükdə” əvvəlki sərt mövqeyini dəyişir. İsgəndəri başa salır ki, onunla heç bir ədavəti, düşmənçiliyi yoxdur. Əksinə, böyük tacidara dərin hörməti, məhəbbəti vardır. O, qadın olsa da, xüsusi ləyaqət, mərdanə sıfət sahibidir. Hərgah hökmdar bura təmiz ürəklə, yaxşı niyyətlə gəlibse, onun əziz, hörmətli qonağıdır, amandalıdır. Ondan yeganə təmənnası, xahişi odur ki, ölkəsinə himayəyə götürsün, mərhəmətli qanadı altına alsın, qarətə, talançılığa, haqsızlığa yol verməsin, gücünü, qüdrətini başqa yerlərdə olduğu kimi burada da nümayiş etdirməsin, zora, zülmə əl atmasın. Gördüyü işləri dostluq, sülh, əmin-amanlıq şəraitində yoluna qoysun, Azərbaycan dövlətinin varlığına, gələcək təhlükəsizliyinə tə'minat versin.

İsgəndər hadisələrin müsbət istiqamətə dəyişdiyini görüb sevinir, rahat nəfəs alır. Bir daha Nüşabənin alicənablılığına, siyasi uzaqqörənliyinə, ağılli diplomatik gedışlərinə heyran qalır. O, bu görüşün bütün mərhələlərində uduzduğunu, tamamilə məğlubiyyətə uğradığını daha gizlətməyin mə’nasız olduğunu düşünür. Belə dərin idrak, geniş qəlb, yüksək mə'nəviyyat sahibi olan, vətəninin müstəqilliyi, bütövlüyü naminə hər cür fədakarlığa hazır olduğunu ləyaqətlə sübut edən bir insana, müdrik

hökmdar qadına qarşı güç, zor işlətməyin, qərəzlə, hiddətlə ya
naşmağın namərdlik olduğunu daxilən e'tiraf edir. Buradan sa
lamat qurtarsa bir də belə səhv'lərə heç vaxt yol verməyəcəyi
bildirir:

Olsayıdı amansız, kinli bir düşman,
Artıq əl çəkəydim gərək başımdan.
Bu yerdə çıxarsam ağır yükümü,
Hər işdə saxlaram düzgün ölçümü.
Şaşqınlar yolunu tutmaram bir də,
Örtmərəm üzümü gərəksiz yerdə...
Səbr edim, çox çətin olsa da bu hal,
Bu işlər yuxudur, yaxud bir xəyal?

(“İsgəndərname”, səh. 215)

Görüş bununla bitmir. Nüşabə həm özünün necə böyük səx
vət sahibi olduğunu göstərmək, həm də İsgəndəri daha borclu
bir vəziyyətdə qoymaq üçün onu qonaqlığa də'vət edir, qarşısın
da son dərəcə zəngin, yüksək zövqlə hazırlanmış bir süfrə açır.
Süfrədəki çoxçəşidli, rəngarəng “əmberlə yoğrulmuş dadlı
cənnət ne'mətlərini xatırladan yeməklər”, “qoçdan, toğludan
quzudan, müxtəlif quşlardan, öküz və balıqdan” bişirilmiş ət xə
rəkləri, “uzun və yuvarlaq incə çörəklər, yağıla, şəkərlə yoğru
muş küncüdülü kökələr, püstə, badam”, saysız-hesabsız “ətin
mürəbbə, limonlu şərbətlər”, onların düzülüyü və yaraşığı dür
yanın bir çox ölkələrində təmtəraqlı kef məclislərində iştirak et
miş İsgəndəri heyrətə salır. O, indiyədək heç yerdə bu qədər bo
və nadir ne'mətlər düzülmüş bir süfrə görməmişdi.

Bu təmtəraqlı süfrə məclisi əsərə təsadüfən salınmamışdır.
Yüksək sənətkarlıqla işlənmiş bu epizodda Nizaminin eline
obasına, doğma torpağına olan məhəbbəti, böyük vətənpərvə
lik duyğuları öz əksini tapmışdır. Bununla şair həm də İsgəndə
kimi fatehlərin qarşısında öz ölkəsinin, xalqının maddi rifahının
yüksek süfrə mədəniyyətini nümayiş etdirir. Hər bir xalqın

mə'nəvi inkişafının, intibahının, həyatı zövqünün əsasında ilk
növbədə süfrə mədəniyyətinin dayandığını göstərir. Belə bir ölkənin qəyyumluğğa, başqalarının ağılı, tövsiyyələri ilə oturub-durmağa, onlardan nəsə öyrənməyə heç bir ehtiyacı olmadığını
bildirir.

Digər tərəfdən, Nüşabə bu səhnədən istifadə edərək İsgəndəri
bir daha ittihama çəkir, ona yeni, daha tə'sirli iibrət dərsi ver
rir. O, başqa ne'mətlərlə yanaşı, süfrəyə içərisi qası-daşla, qızılı
la dolu bir xonça qoyur və şaha əvvəlcə onları yeməyi təklif
edir. Məsələnin mahiyyətini, rəmzi mə'nasını başa düşməyən
İsgəndər bu işə təəccüb qalır. “Ey sadə dilbər, ölçüsüz söz söyləmə,
tökməyəsən tər, düzmüşən süfrəmə almaz, yaqt, dürr.
Qası-daş yeyilərmi, bu nə deməkdir? Daşı da yeyərmi ağıllı in
san, bu rəngi təbiət həzm etməz inan. Elə bir yemək ver mə'də
miz dolsun, rəğbətlə ona əl uzatmaq olsun” deyə Nüşabəni mə
zəmmət edir. İstədiyinə nail olduğunu görən şahzadə qadın xü
susı ironiya ilə ona belə cavab verir:

Nüşabə gülərək söylədi şaha:
Daşın ki, boğaza yolu yox daha,
Faydasız, yaramaz belə daş üçün
Bu qədər vuruşmaq, çarpışmaq neçin?
İndi ki, yeməyə yaramaz bu daş,
Dünyada onunla ucalarmı baş?
Deyərsiz bir daş ki, olmayı yemək,
Onunçun bu qədər zəhmət nə gərək?

(“İsgəndərname”, səh. 217)

Nəhayət, İsgəndər əsl mətləbi başa düşür. O, inkaredilməz
fakt qarşısında qaldığı üçün Nüşabənin qoysuğu bəşəri proble
mə və çox dərin məzmunlu suallara dəqiq cavab verməkdə çə
tinlik çəkir. Çünkü bu suallar təkcə cavab tələb etmirdi, həm də
İsgəndərin indiyədək keçdiyi mübarizə yolunu şübhə altına alı
rdı, onu bəşəri dəyərlər, insanlıq fəlsəfəsi kontekstində qiymət-

ləndirir, mə'nəvi-əxlaqi cəhətdən inkar edirdi. Xüsusilə Nüşabənin: "Yollandan daşları almaq lazımkən, daşı daş üstünə qoysuran nədən, bu daşdan doyunca hər kəs ki, aldı yemədi, daş yenə yerində qaldı. Deyilsənə daşa pərəstiş edən, daşını yüngül et, yerində qal sən" sözləri İsgəndəri tamamilə çıxılmaz vəziyyətdə qoyur. Onun acı da olsa, həqiqətin qarşısına baş əyməkdən başqa çərəsi qalmır:

Süfrəyə cəvahir saçmaq nə gərek?
Gövhərdən qaçmağı mənə öyrətmək?...
Bununla bərabər diqqət edincə,
Sözlərin yerlidir, doğrudur məncə.
Eşq olsun bu fikri sağlam qadına,
Mərdliyin yolunu göstərir mana.
Ey uzaq görən qız, gəl məni dinlə,
Qızıl sikkəsinə nəsihətinlə
Ataram bir kərə torpaqlara mən,
Qızılı torpaqdır təbii mə'dən.

(“İsgəndərname”, səh. 218)

Nizami vətənpərvərliyinin gözəl təzahürü olan görüş səhnəsi Nüşabənin parlaq qələbəsi ilə başa çatır. Humanist şair müdrik, doğma hökmədar qızının dili ilə özünü hər şeyi bilən, hər şəyə qadir olan bir dünya fatehi hesab edən İsgəndərə hələ tam kamillik səviyyəsinə çatmadığını başa salır, onu islah edir, şahidi olduğu hadisələrdən lazımı nəticə çıxartmağa, əxlaqi nümunə, ibret götürməyə çağırır. Ona dünyani qanlı-qadali, soyğunçu, ədalətsiz müharibələr yolu ilə deyil, ancaq aqlın, zəkanın gücünə, yüksək insanı münasibətlərə arxalanaraq xilas etməyin mümkün olduğunu başa salır. Bu həqiqəti yaxşı dərk edən İsgəndər Nizaminin arzuladığı kimi hərəkət edir, bir daha özünün təkəbbürdən, kindən, ə davətdən uzaq bir insan, alicənab hökmədar olduğunu nümayiş etdirir. Nəticədə o, Nüşabə ilə dostluq ittifaqı bağlayır və onun sarayından qarşılıqlı razılıq, sülh, əmin-amənlıq şəraitində ayrılır:

Gedərkən Nüşabə bağladı peyman,
İsgəndər vermişin mülkünə ziyan.
Vəsiqə yazmağa şah verdi fərman,
O cənnətdən çıxıb getdi hökmən.

(“İsgəndərname”, səh. 218)

Nizami İsgəndəri Bərdədən sonra Dərbəndə, oradan da qədim Sasani hökmədarlarının yay istirahət sarayı olmuş Sərir qalasına aparıb çıxardır. O, burada məşhur Keyxosrov məqbərəsini ziyarət edir, ondan yadigar qalmış əzəmətli taxta əyləşir, camında şərab içir. Bu mənzərədən istifadə edən şair İsgəndəri keçmiş tarixlə, onun ziddiyətli, mürəkkəb, amansız gərdişi ilə üz-üzə qoyur. Bilici filosof Bəlinasın dili ilə bir vaxtlar dünyaya ağalıq etmiş böyük cahangirlərin taleyini, son aqibətini onun yadına salır. Həni vaxtıylə bu taxtda oturan Keyxosrovun qurduğu məclislər, həni hökmü, fərmani hər yerdə keçən, adları dillərdə gəzən Keyqubad, Cəmşid, Firidun deyə onu sorğu-suala tutur. Taxt-tacları yerində qalsa da, onların çoxdan bu dünyadan köçüb getdiklərini, artıq torpağa çevrildiklərini xatırladır. Onu da gecətə belə bir acı aqibət gözlədiyini bildirir.

Bu sözləri eşidən İsgəndər sanki qəflət yuxusundan ayılır. Keyxosrovun taxtında oturarkən, çoxdan pas atmış camında şərab içərkən keçirdiyi qürur, iftixar hissələrinə görə peşman olur, qafilliyindən xəcalət çəkir. Ona görə də dərhal taxtdan yerə enir, qarşısında baş əyir, əlindəki camı öpüb yerə qoyur, acı-acı göz yaşı tökür. O başa düşür ki, dünyada taxt-tac, var-dövlət, şöhrət müvəqqətirdir, keçicidir. Keçici bir şeyə meyl etmək, aludə olmaq aqillik, ayıqlıq nişanəsi deyildir. İsgəndərin daxilən dəyişdiyini görən Bəlinas onu daha ciddi mətləblər üstünə çəkir və bildirir ki, taxt-tac düşkündüyü pis xəstəlikdir. Axırətini düşünənlər üçün o bir zindandır. Bəzənmiş taxta parçalarından ibarət olan taxt-tac şöhrətləndirən, hörmətə mindərən, əsl mə'nada uca dərgaha çevirən onun üstündə oturan insanın zəkası, şərəfi,

ləyaqətidir. Ləyaqəti, yaxşı adı isə o, adı taxta parçası hesabına deyil, ancaq yaxşı əməllərlə, insanlığa xidmətlə qazana bilər. Müdrik filosof padşahlar və taxt-tac haqqındaki tövsiyələrini bələ tamamlayır:

Faydasız olan bu taxt nəyə gərək?
Üstündə başqası ömür sürəcək...
Faydasız bu taxta uyma, saxtadır,
Yerimiz taxt deyil, quru taxtadır.
Bu qızıl taxt deyil, versəniz fikir,
Ayağa vurulmuş ağır kündədir.
Bir taxt ki, əbədi yer deyil sana,
Onu ölməmişkən parçalasana!

(“İsgəndərname”, səh. 246)

Nizami irlisinin ən yaxşı tədqiqatçılarından olan Qəzənfər Əliyevin dediyi kimi: “Bu beytlər şairin bütün ömrü boyu inam bəslədiyi “ədalətli şah”, “ideal hökmədar” konsepsiyasında dönüş əmələ gəldiyinə dəlalət edir. Humanist sənətkar tədricən “ədalətli” hakimlərin də bəşər cəmiyyətinə insanların həmişə arzuladıqları səadəti gətirə biləcəyi fikrindən əl çəkməyə başlayı...”¹

Bu anlayış zaman keçdikcə Nizaminin həmişə ideal hökmədar kimi təqdim etdiyi sevimli qəhrəmanı İsgəndərin də işində, əməllərində öz təzahürünü tapır. Bərdədə Nüşabə ilə görüşdən və Sərir qalasında Keyxosrovun məqbərəsi üstündə qarşılaştığı iibrətamız səhnədən sonra onun şüurunda, mə'nəvi dünyasında böyük dəyişiklik, intibah baş verir. O, üzünü hakim təbəqədən, şahlardan daha çox xalqa, məzлum insanlara tərəf çevirir, bəşəri nicat yollarını, ədalətli cəmiyyət haqqındaki idealını onların arasında arayıb axtarmağa başlayır. Nizami İsgəndərin varlığında baş verən bu müsbət dönüşü, xüsusilə onun Qafqaz səfərin-

də yerli əhaliyə olan ədalətli münasibətini, səmimi rəftarını ürəkdən alqışlayır, təqdir edir:

Gözel ad çıxardı böyük İsgəndər,
Ondan fayda gördü, dərdi çox bəhər.
Yaxşilarla durdu, oturdu hər an,
Yanına yol tapa bilmədi yalan.
Şahlardan ziyadə böyük İsgəndər
Məzлuma daha çox salırdı nəzər.
Harda bir zahid görsəydi, xəlvət
Çapardı yanına, edərdi hörmət.

(“İsgəndərname”, səh. 232)

Təsadüfi deyildir ki, Nüşabəni və onun ölkəsini rusların əsərindən xilas edəndə apardığı ədalətli müharibə nəzərə alınmasa, İsgəndərin bütün yürüşləri, Hindistana, Çinə, Orta Asiyaya etdiyi səfərlər sülh, dostluq, qarşılıqlı hörmət əsasında keçir. Bu məmləkətlərin xalqları, hakimləri onu hər yerdə haqqın, xeyir-xahlığın carçası, dünyaya nicat, əmin-amənlı bəxş edən aqil bir hökmədar kimi böyük hörmət və məhəbbətlə qarşılıyırlar. Məhz bu vaxtdan İsgəndərin fəaliyyətində yeni bir mərhələ - dünyanın mə'nəvi fəthi dövrü başlanır. Bununla da böyük tacidərin həyatında hərbi yürüşlər, bəşəriyyəti müharibə, zor, güc yolu ilə islah etmək uğrunda mübarizə dövrü başa çatır. Artıq “öz ölkəsində adı insan kimi yaşamağın qürbətdə sultan olmaqdan yaxşı olduğunu” dərk edən İsgəndər vətənə can atır:

İsgəndər hər yerdə qələbə çaldı,
Lakin vətən eşqi qəlbini aldı.
Hökmündə olsa da, saysız vilayət,
Öz doğma yurduna çəkirdi həsrət.

(“İsgəndərname”, səh. 311)

Beləliklə, İsgəndər uzun və ağır sürən səfərlərdən sonra vətəni Yunanistana dünyaya sahib olmuş bir fatehdən daha çox,

1. Qəzənfər Əliyev. “Qəhrəmanlıq dastanı”, (“İsgəndərname” poemasına müqəddimə), Bakı, 1982, səh. 12-13.

həyatın isti-soyuğunu dadmış, kainatın və insanlığın sırlarını dərindən yiyələnmiş mütfəkkir bir şəxsiyyət, aqıl hökmdar, böyük bəşəri vətəndaş kimi qayıdır.

“İsgəndərnamə” poemasının ikinci hissəsi sayılan “İqbalmə”də biz İsgəndəri tamamilə yeni bir siyasetin, ictimai-əxlaqi funksiyanın icraçısı kimi görürük. Onun həm bir insan kimi şəxsi həyatının, həm də hökmdarlıq fəaliyyətinin ikinci mərhələsi də bu dövrdən başlanır. O, dünyanın böyük bir hissəsini fəth edib vətənə qayıtsa da, tarixdən tanıdığımız despot cahangirlər kimi öymür, təmtəraqlı görüşlər, özünütərif möclisləri keçirmir, mütəmadi keflə, eyş-işrətlə məşğul olmur. Əksinə, poemada deyildiyi kimi: o, “könlü bu dünyadan doyduğu zaman ibadətxanaya yollanardı. Söyüddən qurulmuş, yerliyi ağappaq, tərtəmiz torpaq olan, zinətsiz, bərsiz-bəzəksiz sadə bir hücrədə dəri üstündə diz çöküb ibadətə başlayardı, tacını götürüb Tanrıya yalvarardı, keçmiş günləri üçün şükür edərək gələcək işlərində ondan kömək diləyərdi, keçdiyi yollara bir daha nəzər salıb görünüy işlərdən ibret dərsi alırdı”.

İsgəndərin gələcək işləri, hökmdarlıq fəaliyyəti isə təkcə öz vətəni ilə məhdudlaşdırıb qalmırıldı. Miqyasına görə son dərəcə geniş və əhatəli idi, bütünlükdə dünyəvi xarakter daşıyırıdı, yer üzündə azadlıq, mə'nəvi təkamül, bəşəri nicat anlayışları ilə bağlı idi. O, bu işin planını və sxemini hələ hərbi səfərlərdə olarkən, tarix tərəfindən ona həvalə olunmuş bəşəri borcu müharibələr vasitəsiylə həyata keçirə bilməyəcəyini tam dərk etdiqdən sonra cızmışdı:

Belə bir fikrə gəldi İsgəndər,
O köhnə top üçün düzəltsin çənbər.
Yerləri öyrənsin o, mənzil-mənzil
Quru nə qədərdir, dəniz neçə mil.
Bilsin yer üzündə uca, alçağı,
Enə və uzuna ölçün torpağı.
Ədlidən, zülmədən tutaraq xəbər

Hər yoldan azana olsun bir rəhbər.
Hər zülmü ədliliyə yusun dövrandan,
Qurtarsın hər azad xalqı bu qandan.

(“İsgəndərnamə”, səh. 229)

İsgəndər artıq qəti olaraq belə bir qənaətə gelir ki, ideal dövlət və ideal cəmiyyət quruculuğunun əsası olan bu əzəmətli planı həyata keçirmək üçün yer üzündə mütləq dünyəvi intibaha, bəşəri təkamülə nail olmaq lazımdır. Bu intibahın və təkamülün əsasında isə elmi təfəkkür, zəkanın nuru, dünyəvi məhəbbət, ruhani paklıq, iman anlayışları dayanmalıdır. Bunun üçün o, ilk növbədə öz məmləkətində zəka səltənəti qurmaq qərarına gəlir. Dövlətin və cəmiyyətin idarəsi, ictimai-mə'nəvi tərəqqisi ilə bağlı məsələlərdə ağıln, zəkanın gücünü ön plana çəkir, bütün işlərini bu özül, zəmin üzərində qurur. Həyatın sırlarındən, “kinin, qəzəbin, yaxşılığın nə olduğunu” insanları agah etmək, ölkəni “bilik xəzinəsi ilə doldurmaq üçün” çoxlu kitabxana açdırır. Dünyanın hər yerində elmin müxtəlif sahələrinə aid sayız-hesabsız kitab gətirdirib yunan dilinə tərcümə etdirir. Hər yerdə elmin, biliyin inkişafına təkan verir, intişarına şərait yaratır, xüsusi qayğı göstərir:

Dürr yığdı elm üçün bir-bir hər yandan,
Bunlardan yaratdı böyük bir ümman.
Onun yaratdığı birinci əsər
Dünyaşunaslıqdan verirdi xəbər.
O biri - ruhani sırlarə açar,
Onunla yunanlar əbədi yaşar.

(“İsgəndərnamə”, səh. 430)

Buradan aydın olur ki, İsgəndər bir hökmdar və gələcəyin böyük peygəmbəri kimi dünyəvi-bəşəri tə'limin iki əsas əxlaqi prinsipini irəli sürür: elm və din, onların alılıyi, vəhdəti və geniş intişarı. İnsanlığın tərbiyəsində və əqli mühakimənin inkişafın-

da ilkin şərt hesab etdiyi bu iki tə'lim formasını, onunla bağlı yüksək ictimai-əxlaqi məramı ləyaqətlə həyata keçirmək üçün İsgəndər əvvəlcə “əqillə dünyaya nur yayan” dahi insanları, filosofları, alımları öz ətrafına toplayır. Onların cəmiyyətdəki yərini, mövqeyini müəyyənləşdirir, insanlıq qarışısındaki xidmətlərini, şərəf və ləyaqətlərini hamıdan uca tutur. Rəsmi fərmanla onlara söz və vicdan azadlığı, xüsusi imtiyazlar, səlahiyyətlər verir, fikir və mülahizələrini heç kimdən çəkinmədən, qorxmadan söyləmək imkanı yaradır. Ağıl, zəka, ürfən, mə'rifət sahiblərini hər yerdə qoruyur, himayə edir, elmin, biliyin təbliğini, intişarını dövlət səviyyəsində qanuniləşdirir, cəmiyyətin bütün təbəqələri üçün ümumi borc, vəzifə e'lan edir:

Alimdır gözümde ən əziz insan!
Elmlə, hünərlə - başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz!
Rütbələr içində seçilir biri -
Hamıdan ucadır alimin yeri!
Belə qərar verdi: yanında ancaq
Hər kəs öz elmiylə bir yer tutacaq.
Hamı elmə, fənnə elədi rəğbət,
Çünki elmə təşviq edirdi dövlət.

(“İsgəndərname”, səh. 430)

Göründüyü kimi, burada artıq elm, alim təfəkkürü mövcud cəmiyyətin, dünya hakimi İsgəndərin başçılıq etdiyi geniş miqyaslı idarə sisteminin, bütünlükdə dövlət konsepsiyasının rüknünnə, ideoloji-məfkurəvi əsaslarına, onun humanist məzmunundan, ümumbehəşəri mahiyyətindən xəbər verən ilkin amilə, əsas şərtə çevrilir. Qədim Yunanistanda belə işıqlı, mütərəqqi ictimai quruluşun, elmi me'yarlarla idarə olunan bir dövlətin yaranması heç də təsadüfi xarakter daşılmır. Bu yer üzünün böyük bir hissəsinə qarış-qarış gəzmiş, dünyada dövləti idarə formalarının hamısına yaxşı bələd olan İsgəndərin insan səadəti və bə-

şəri nicat yolundakı gərgin axtarışlarının nəticəsi və uğurlu, dəhyanə həlli idi.

Bələliklə, İsgəndər özünə qədərki feodal dünyasında bərabəri olmayan elmi idraka, təfəkkürə, biliyə əsaslanan bir quruluşun - əqli dövlətin əsasını qoyur. Əslində bu bütün ömrü boyu insanlığın gələcək tadəyi haqqında düşünən, yer üzündə zülmün, haqsızlığın, ədalətsiz müharibələrin, səfalətin qatı düşməni olan, bəşəriyyəti ağlın, zəkanın işığında, nurunda azad, xoşbəxt, fərvəvan görmək arzusu ilə yaşayın Nizaminin humanist dünyagörüşünün, ictimai ideallarının parlaq həyatı nümunəsi idi. Şair sevimli qəhrəmanı İsgəndərin xeyrixah əməlləri və müdrik fəaliyyəti fonunda bu nümunənin verdiyi müsbət nəticəni şərh edərək deyirdi:

İsgəndər belə bir düz yolla getdi,
Odur ki, cahanı tamam fəth etdi,
Qafil şahlar kimi kefə dalaraq,
Yaxşını-yəmanı gözündən iraq
Qoymazdı... O, zülmə verməzdə aman,
Saxlardı dünyada daim bir nizam.
Qocalar, cavanlar, uşaqlar üçün
Açıqdı qapısı onun bütün gün.

(“İsgəndərname”, səh. 431)

Bu misallar göstərir ki, İsgəndərin qurduğu əqli dövlətin, zəka səltənətinin qapıları qocadan uşağa qədər bütün əhalinin üzünnə açıqdır. O, zülmə, haqsızlığa aman verməyən, yaxşı ilə yamanın yerini bilən əsl xalq hökmdarıdır. Hüdudsuz ixtiyar, səlahiyyət sahibi olsa da, qurduğu dövlətə, hakimiyyəti altında olan ölkələrə təkbaşına hökmdarlıq etmir. Onun başçılıq etdiyi dövlət, cəmiyyət elmin, zəkanın qanunlarına söykənməklə yanaşğı, yüksək humanist dəyərlərə, demokratik prinsiplərə əsaslanır. Burada, demək olar ki, xalqın bütün təbəqə və zümrələri təmsil olunur, qarşıya çıxan problemlər ancaq onların ağıllı tövsiyə və

məsləhətləri əsasında öz həllini tapır. Daha doğrusu, o, yaratdığı nehəng dövləti çoxpalatalı parlamenti xatırladan altı dəstədən ibarət Böyük Məclis vasitəsiylə idarə edir. Bu altı dəstəyə isə şahin “əmrində hər zaman hazır duran, ən möhkəm, mərd” qılınç vuranlar, “hikmətdə Harutu vurub keçən” əfsunçular, “dilləri atəş, odlu sözləri ilə səmada günəşi heyran qoyan” natiqlər, “uzaqgörən, hikmətşünas” alımlər, “niyyəti təmiz, qiymətşünas” zahidlər, nəhayət, “peygəmbər xisəltli” bilicilər daxil idi.

Həmişə, hər yerdə ağlin, zəkanın gücünə arxalanınan, öz ən-ənəvi dövləti idarə prinsiplərinə sadıq qalan İsgəndər “vuruşda işləri bərkə düşərkən ən əvvəl qızılı işə salardı, işi qızıl tək təmiz həll edərdi. Qızıl iş görməsə, iş olmasa mahal, dərhal qılınca əl atardı. Qılınç etməsəydi bu işə çarə, onu tapşırardı əfsunçulara. Bir iş görməsəydi onlar da əgər, köməyə gələrdi onda natiqlər. Söz də etməsəydi düşmənə tə'sir, alımlər yiğışib görərdi tədbir. Onlar da qalsayıdı tədbirdə naçar, zahidlər Allaha yalvarardılar. Bu da verməsəydi əgər səmərə, işi həvalə edərdi peygəmbərlərə”. Buradan həmçinin aydın olur ki, İsgəndərin səltənətində insanlar azad düşünmək, sərbəst fikir söyləmək, öz hüner və bacarıqlarını açıq nümayiş etdirmək, nəyə qadir olduqlarını göstərmək, mənsub olduqları sənətdən faydalana maq, cəmiyyətə xeyir vermək hüququna, səlahiyyətinə malikdirlər. İsgəndəri böyüdən, aliləşdirən, bütün dünyada möglubedilməz bir hökmdara çevirən də məhz bu iş üsulu, idarə sistemi, xalqın zəkasına, iradəsinə arxalanmaq, onun inamını, e'timadını qazanmaq bacarığı idi. O, həyatının bütün mərhələlərində ancaq bu mənbədən qüvvət alaraq qələbədən-qələbəyə gedir:

O, altı dəstədən məclis qurardı,
Onlardan iş üçün tədbir sorardı.
Hər kəs bildiyini açıb deyərək,
Ona öz işində edərdi kömək.
Bu qədər məsləhetçi edib məsləhət,
Düyünü açardı onlar nəhayət...

Gördüyü tədbirlər düz çıxan zaman

Catardı məqsədə qadir hökmran.

(“İsgəndərname”, seh. 432)

Nizami belə hesab edirdi ki, xalq təfəkkürünə və elmi dəyərlərə əsaslanan əqli dövlətin başında dayanan hökmdarın özü də dərin idrak, zəka, bilik və yüksək əxlaq, mə'nəviyyat sahibi kimi tanınmalıdır. Dövlətin və ölkənin idarəsində həmişə, hər yerdə yüksək əxlaqi dəyərlərə əsaslanmalıdır. Bunun üçün isə o, təkcə öyrənən, iş bilənlərdən tədbir soruşan yox, həm də özü öyrədən, tədbir töken, başbilənlərdən olmalıdır. Bir sözlə: “Əgər xalqın hökmdarı müdrikdirsə, onun ölkəsində də müdrik çox olar”. İsgəndər bu həqiqəti yaxşı dərk etdiyi üçün tez-tez geniş elmi məclislər təşkil edir, vaxtının çoxunu dövrünün tanınmış Ərəstu, Sokrat, Bəlinas, Valis, Əflatun, Fərfüryus, Hürmüz və s. kimi dahi filosoflarla bir yerdə keçirir. O, bu nehəng alim və mütefəkkirlərdən təkcə varlığın sırlarını, bütünlükdə insanlıq fəlsəfəsini öyrənməklə kifayətlənmir, həm də özü geniş və hərtərəfli dünyagörüşünə yiyələnir, bir mütefəkkir kimi yetişir, formallaşır. Hətta bir çox məqamlarda, ən mürekkeb problemlərin həllində böyük müəllimlərindən də yüksəkdə dayanır, onların aça bilmədiyi suallara cavab verir.

Nizami, bu məsələ ilə bağlı, poemada təkcə öz dövrünə görə deyil, həm də bu gün üçün son dərəcə əhəmiyyətli və iibrətamız olan bir səhne təsvir edir. Növbəti elmi yiğincaqlardan birində Sokratın məclisə gəlmədiyini görən İsgəndər onunla maraqlanır. “Kəlami, söhbəti, müdrik sözləri daha çox xoşuna gəldiyi, gözüaçıq, fikri aydın” alimin harda qaldığını, nə işlə məşğul olduğunu, nə üçün göze görünmədiyini bilmək istəyir. Mə'lum olur ki, Sokrat artıq cəmiyyətdən kənara çəkilib, daha adamlar arasına çıxmır. Xalqla get-geli kəsib, tənha, kimsəsiz guşənişin həyat keçirdir, palaza bürünüb yatır, bir ovuc qovut ilə dolanır. Hər şeydən imtina edib əqli özünə dost tutub, gecə-gündüz ancaq elmlə, ibadətlə məşğuldur. Vəziyyətdən hali olan hökmdar

Sokratla görüşmək qərarına gəlir, qasid göndərib onu yanına çağırtdır.

Lakin qürurlu, ləyaqətini hər şeydən uca tutan alim-filosof İsgəndərin hüzuruna gəlməkdən imtina edir. Əsas iddiası da bu olur ki, şahin ona münasibəti səmimi deyildir. Böyük, aqil hökmətlərin təkcə saraylarının qapısı deyil, həm də ürəkləri insanlarına üzünə açıq olmalıdır, sözləri ilə əməlləri, mə'nəviyatları bir-birini tamamlamalıdır, üzdə bir cür, arxada başqa cür hərəkət etməməlidirlər.

Sokrat İsgəndərlə bərabər onu əhatə edən mühiti, ətrafına topladığı adamları, saray hakimlərini də kəskin ittihəm edir, onların da işdə, əməlde öz hökmətlərinə oxşadıqlarını, ondan nümunə götürdüklərini söyləyir. "Saraya getməyə edərdim rəğbət, görəydim də'vətdə bir səmimiyyət, dostluq iddiası edən bir ürək, sözdən başqa çox şey bildirə gərək, bir könül məhəbbət eylərsə izhar, çox şəyle seçilər ondakı rəftar. Yəqin ki, məclis-də səhbət edərkən İsgəndər yaxşı söz deməyib məndən, odur ki, padşahın yaxın dostları, dostluqla baxmırlar heç mənə sarı. Şahin adamları danışsa yumşaq, onda olar şaha ümid bağlamaq. Kobud danışsalar səninle yəqin, bil ki, şah bəsləyir sənə qarşıkin, evdən çıxan pislik, yaxşılıq əslini göstərir ev yiyəsinin" deyir. Sokrat söylədiyi fikirlərdən əxlaqi nəticə çıxardır, sarayı obrazlı şəkildə insan udan nəhənglər yatmış dənizə, ümmana oxşadır:

Bu ona bənzər ki, dərin bir dərya:
"Məndə dürr-gövhər var!" deyə, çağırı,
Ancaq ağızı açıq dura nəhənglər,
Ora dürr dalınca söyle kim gedər?
Qapında "Uzaq ol!" deyənlər vərkən,
Orada nə cüre şəfəq saçım mən?
Məni şah yanında pis göstərənlər
Mənə yox, özünə yamanlıq eylər.

("İsgəndərname", səh. 449)

Göründüyü kimi, burada Nizami qədim yunan filosofu Sokratın adından istifadə edərək, bütün dövrlərdə həm cəmiyyət, həm də dövlətin idarəsi üçün böyük əhəmiyyət kəsb edən hökmətlər, onu əhatə edən mühit, onların qarşılıqlı münasibətləri və bir-birinə mə'nəvi tə'siri problemlərini qoyur. Hər bir hakimin, iqtidár sahibinin ictimai-əxlaqi siması, daxili aləmi, iş üsulu, əməlləri ətrafindakılar üçün həmişə canlı nümunə, onun varlığını eks etdirən güzgü olduğunu bildirir. Və belə qənaətə gəlir ki, əgər bu adamlarda nadürüştük, yaltaqlıq, ikiüzlülük, saxtakarlıq, zülmə meyl kimi mənfi sıfətlər özünü göstərisə, bu hər şeydən əvvəl onlara rəhbərlik edən hökmətlərin eqli-mə'nəvi naqışlıyindən, riyakar, xəbis təbietindən xəber verir.

Sokratın hüzuruna gəlməkdən imtina etdiyini və ona sərt xəbər göndərdiyini bilən İsgəndər bu işdə bir hikmət olduğunu başa düşür və özü piyada, tək-tənha onun görünüşünə gedir. Guşənişin filosof dünyaya aqalıq edən böyük tacidarı son dərəcə soyuq və e'tinasız qarşılıyor. Onların söhbəti elə ilk dəqiqələrdən gərgin xarakter alır. İsgəndərin: "Qalx ayağa, mənə qulaq as, eyleyim dünyada səni biniyaz" təklifini eşidən Sokrat kinayə ilə gülür və çəkinmədən ona bildirir ki, "belə qüdrətin var, məni yox, get, başqa bir adam axtar. Kim qane olarsa, bir ovuc dənə, dönməz dəyirman tək sənin dövrənə! Arpa çörəyinə edib qənaət, bugda çörəyinə çəkmərəm minnət, evdə bir arpası olmayan bir kəs, yarım arpa qədər minnət götürməz". Şah yenidən: "Ey nəcib insan, mal-dövlət, nə desən, eylərəm ehsan" dedikdə alim ona daha qürurla cavab verir və onun heç kimin mərhəmətinə, təmənnasına ehtiyacı olmadığını bildirir:

Mən qat-qat varlıyam hümmətdə səndən,
Mən bir az yeyənəm, sənsə çox yeyən.
Bu geniş dünyaya maliksən özün,
Ancaq bu süfrədən doymayırlı gözün.
Mənse qorxmasaydım isti-soyuqdan,
Bax, bu şəltəni də atardım çoxdan.

Bu qədər ağır yük altındaykən sən,
Mənim tələblərimi necə ödərsən?

(“İsgəndərname”, səh. 480)

Bu sözlər İsgəndərin vüqarına toxunur və o, hümmətini hamidən üstün tutan Sokrata öz yerini göstərmək üçün belə bir sual verir: “De görüm, sən kimsən və məni kim hesab edirsən?”. Alim ona çox əskin cavab qaytarır: “Mən fərman verənəm, sən fərman alan” deyir. Sokratın bu iddiası İsgəndərin xoşuna gəlmir, ondan üstüortülü eyhamlardan, kinayeli sözlərdən əl çəkməyi, açıq danışmağı tələb edir. Şahin incidiyini görünen müdrik filosof onu başa salır ki, öz nəfsinin köləsi olan, var-dövlət, adsan, şöhrət ehtirası ilə alışib yanan, daim ağalıq iddiası ilə yaşayışın insan mə'nən azad, daxilən təmiz, pak ola bilməz. Mən bəşəri köləyə çevirən naqis ehtiraslardan azadam, öz nəfsimin, mənliyimin ağasıyam. Mən nəfsimin, tamahımın deyil, o mənim əmrimə tabedir. Nəfsim önumdə nökərdir, daim qapımda fərmanda durur. “Sən isə nökərimin nökərisən, mənə qul olana qulluq edənsən”. İnsan həyatda nəyə sitayış edirsə, onun da qucludur.

Sokratın bu ağır ittihamından sonra İsgəndər əsl hikməti başa düşür, poemada deyidiyi kimi: “Padşah bu sözlərdən dərs alır, utanıb başını aşağı salır”, onun da bütün ömrü boyu ali niyyətlərlə yaşıdığını bildirir, “üzümdeki nur pak fikirlərimə aydın sübutdur” deyir. İsgəndərin öz əvvəlki ağayanə hərəkətlərinə görə peşiman olduğunu duyan Sokratın hiddəti soyuyur. O, ittihamdan tövsiyəyə, nəsihətə keçir və şaha bildirir ki, hərgah sənin pak olmaq iddian varsa, insanlarla nəzakətli ol, onlarla heyvan kimi rəftar etməkdən əl çək, mə'nəvi sirlərə yiyələn, xilti, kini, ədanı qəlbindən sil, çalış gümüş kimi saf, təmiz ol. İdrakını nurla, işıqla bəzə, qəlbini təmiz, ləkəsiz saxla, Allah sirlərinin sahibinə çevril, mə'nəviyyatın qapılarından pərdələri götür, qoy ora günəşin işığı dolsun, “Günəşə göz yumub yandırsan çıraq, külək söndürəcək onu, bil ancaq”. Xüsusilə insanı imandan,

ruhani borcundan uzaqlaşdırın ağalıq iddiasından, “boş, mə’nasız mənəsəb güdməkdən” həmişəlik uzaqlaşmaq lazımdır. Kamilliyin, ülviyyətin, mə'nəvi saflığın yolu ancaq budur:

Əlində yumşalsa dəmir bunu bil,
Tədbirlə yumşalar hiddətlə deyil!
Qəlbi də, istəsən, bu sayaqla sən
Parladıb aynatək edə bilərsən.
Dəmiri ayna tək parladan insan
Pasi silməlidir öz vicdanından.
O qədər saf qəlbli, pak vicdanlı ol,
Mə'nəvi sirləri edəsən qəbul.

(“İsgəndərname”, səh. 481-482)

İsgəndər Sokratın ağlı, zəkası, inkarolunmaz məntiqi qarşısında baş əyir, tələsik saraya qayıdır böyük filosofun dediyi müdrik kəlamları heç vaxt unutmamaq üçün zərli xətlə kitaba yazdırır, həmişəlik yanında saxlayır.

Mütəmadi keçirdiyi elmi məclislər, xüsusilə yeddi böyük filosofla son görüşü, burada kainat, dünya və insanlıqla bağlı problemlərin müzakirəsi, onların həllində aparıcı mövqə tutması göstərirdi ki, İsgəndər daha dini-dünyəvi bilikləri sadəcə öyrənən deyil, həm də ləyaqətlə onu təmsil edən, öyrədən yüksək idrak sahibi, müdrik mütəfəkkir səviyyəsinə qalxmışdır. “Bütün elmləri möhkəm, dərindən öyrəndiyi üçün artıq onun öz başı Allahın tacina çatır”. O, vaxtilə təkcə yaranmışların sırrını araşdırırdısa,indi yaradanın özünü dərk etmək, kim olduğunu bilmək isteyir:

O dünya padşahi - böyük İsgəndər,
Uca ulduzlara o uca rəhbər
Elmdə o qədər oldu ki, pərgar
Əqli hər müşkülə saldı bir açar.
Bir çox virananın örtdü üstünü,
Açıdı neçə-neçə bağlı düyüünü.

(“İsgəndərname”, səh. 503)

Məhz dərin biliyin, elmi idrakın işığında İsgəndər özü ilə Tanrı arasında bir mə’nəvi vəhdətin, ruhi yaxınlığın yarandığını duyur, qəlbinə ilahi nurun işığı dolduğunu başa düşür. Varlıqda özü nihan, qüdrəti aşkar olan böyük yaradanı görmək, bu “əlçatmaz istəyə girmək arzusu” baş qaldırır. Xeyli müddət gecəli-gündüzlü bu müqəddəs amal, niyyət haqqında düşünür, Allaha qovuşmaq üçün mə’nəvi tellər axtarır. Nəhayət, qəlbini, varlığıni bütümüş nur, gecələrin birində “ətrafına parlaq günəş tək işiq saçan, yalan vəsvəsələrdən uzaq” bir məlek simasında onun qarşısında zühr edir, böyük tacidara Allahdan vəhy getirdiyini bildirir: “Bu saysız dağlarcan, coşğun çaylarcان alqışlar gönderdi sənə yaradan! O, səni dünyada şahlıqla birgə ləyaqətli bildi peyğəmbərliyə” deyə ona şad xəbər verir. Bununla yanaşı, məlek hökmədərə həm də Tanrıının fərmanını, insanlığa xidmətlə bağlı yüksək bəşəri funksiyadan xəbər verən ilahi tövsiyələrini çatdırır:

Xalqı pis yollardan et haqqa də’vət,
Onlar da Allaha etsin itaət.
Təzələ kökündən köhnə binanı,
Təmizlə qəflətdən bütün dünyani...
Bütün yatmışları yuxudan oyat,
Əqlin üzündəki o niqabı at!
Allah tərəfindən yoxsullara sən
Verilmiş mərhəmət xəzinəsən.
Dünya pərgarını gez diyar-diyar,
Səndən xeyir görsün bütün insanlar.

(“İsgəndərname”, seh. 504)

Bu, İsgəndərin bəşəri nicat, dünyəvi intibah uğrunda illər boyu apardığı mübarizəyə Tanrı tərəfindən verilmiş rəsmi zəmanət idi. Buradan başlayaraq artıq onun böyük tarixi fəaliyyətinin üçüncü - peyğəmbərlik mərhələsi başlanır. Özündə yeni güc, ilahi qüdrət hiss edən İsgəndər Allahın ona göndərdiyi “Təzələ kökündən köhnə binanı, təmizlə qəflətdən bütün dünyani” hök-

münü yerinə yetirmək üçün təzədən yer üzündə “diyarbadiyar” səyahətə çıxmaq qərarına gəlir. O, bu dəfə cəfərə çıxarkən qılıncañ, hərbi qüdrətdən daha çox əqli-mə’nəvi cəhətdən silahlanır. O, dövrə qədər mövcud olan dini kitabları, xüsusilə müqəddəs Allah kəlamı sayılan “Sifri-e’zəm”i (Tövrati) əldə eləyir, Mələyin Tanrı dərgahından gətirdiyi: “Səni hara çəksə işıqlı niyyət, əmrində olacaq nur ilə zülmət. Qaranlıq arxanda, nur öündə - sən özün görünməzsən, ancaq görərsən, kim sənə xoşluqla itaət etsə, işiq bəxş edərsən sən də o şəxsə, kim ki, lovğalıqla çıxsa qarşına, sən də qaranlıqdan bir pay ver ona” kimi mükəmməl ruhani tə’limə malik olsa da, bununla kifayətlənmir. Yenə aqlın, zəkanın qüdrətinə müraciət edir, müdrikliyinə inanlığı dahi filosoflardan ona səfər üçün xüsusi nəsihətlər yazmağı xahiş edir:

Ərəstu oldu ilk naməni yazan,
O xəbər verdi yaxşı-yamandan.
İkinci naməni bildiklərindən,
Əflatun yazmışdı tuyub dərindən.
Üçüncü xəzinə Sokratın idi,
Qiymətli gövhərlə doluydu içi.

(“İsgəndərname”, seh. 507)

Dövlətin idarəsinə, cəmiyyətin, insanlığın ümdə problemlərinə həsr olunmuş, qanun və əxlaq kodekslərini xatırladan bu nəsihətnamələr bütün dövrlərdə öz əhəmiyyətini qoruyub saxlayan dərin fikirlərlə, müdrik kəlamlarla doludur. Ərəstu “rəhbərname” adlandırdığı nəsihətini “Ey şah, elmə, fənnə sən daim yar ol, nadandan, cahildən daim kənar ol, bağlı bir qapiya açar axtarsan, ancaq alimlərdə axtar, taparsan” deyə idraka çağırışla başlayır və bildirir ki, hər bir aqil hökmədar, kamil insan bir işə başlayanda uğur qazanmaq istəyirsə, müdrik adamlarla məsləhətleşməlidir, niyyətini yüz ölçüb bir biçməlidir. Bütün fəaliyyəti boyu həsəddən, qərəzçilikdən, kindən uzaq olmalıdır. Bir

adamlı ədavəti, düşmənçiliyi varsa, onun acığına nəslinin, qohum-əqrəbasının kökünü qazmamalıdır, atanın intiqamını oğlundan, qardaşın qanını qardaşdan almamalıdır, çalışıb düşməni dosta çevirməlidir. Pislikdən, xəbislikdən, namərdilikdən uzaq olmalıdır, həmişə yaxşılığa, xeyirxahlığa, alicənablığa can atmalarıdır. Çünkü yaxşilarla oturub duran adam özü də yaxşılıq tapar, əbədiyyətə qovuşar.

Yüksək əməl, ixtiyar sahibi olanlar heç vaxt unutmamalıdır ki, bədgövhər adamları himayə etsə, zati pis şəxslərə üz göstərsə, gec-tez onun özü də bədnəm olacaqdır. Yüngül, naqis insanlardan ciddiyyət gözləmək arpa-samandan gövhər istəmək kimi mə'nasız bir işdir. Kim “ağillı adamlı dost olsa əgər, elmi, mə'rifəti ona da keçər”. “Günəş hər şeydən pak olduğundan dağ, dəniz sırını gizlətmir ondan”. İnsan da xoşbəxt olmaq istəyirsə, pak, xeyirxah insanları tanımlı, onlarla dost, həmdəm, həmfikir olmalıdır. Yaddaşlarda əbədi qalmaq üçün “dünyanı sübh kimi nurla bəzəməlidir, özünü tə'rifdən, “reyhansayaq bəzəməkdən” qaçmalı, “özgələrin əlində nurlu çıraba” çevriləməlidir. Hamiya işində, əməlində bütövlük, dönməzlik nümunəsi göstərməlidir. Allahın iradəsindən, buyruğundan, ustadlarının sözündən, ağillı tövsiyələrindən uzaqlaşmamalıdır, həmişə, hər yerdə haqqın, ədalətin timsali, bayraqdarı olmalıdır:

Zülmü birdəfəlik yadından çıxar,
Çünki zülümkarlıq ömrü azaldar.
Padşah ədaləti çıxartsa yaddan,
Ölkəsi tez olar zülm ilə viran.
Allah ədalətçün yaradıb səni,
Zülm etmə, eql ilə saxla ölkəni!
Pis fikrə düşərsə yaxşı bir insan,
Özünə yamanlıq eyləyər, inan!

(“İsgəndərname”, səh. 513)

Əflatun öz nəsihətini daha çox fəlsəfi aspektdə qurur. İsgəndərə dönyanın gərdişini, qanuna uyğunluğunu, hadisəlerin biri digəri üçün şərt - səbəb olduğunu, müəyyən zərurətdən yaranlığını, pisin pis, yaxşılığın yaxşılıq doğurduğunu xatırladır. “Hər kəs yaxşı-yaman nə qoysa əsər, bununla zatını bürüzə verə” deyir. O, böyük hökmədarı başa salır ki, bu dünya ibret məktəbi, saysız-hesabsız sınaq, imtahan meydanıdır. “Qırmızı və sarı gördüyüñ cahan adam aldadan bir büsatdır”. Onu qafil kimi yatıb yuxuda başa vurmaq olmaz. Çünkü qəflət yuxusu ölümə bərabər bir şeydir. Bunu duyan, dərk edən şəxslər həddindən artıq yamaqdan, yuxuya dalmaqdan ölüm tək həzər etməlidir”. “O qədər xəbərsiz yatma ki, haşa, yatmışkən sel gəlib başından aşa”.

Həyatın mə'nasını, bəşəri və ruhani borcunu qavrayan insan var-dövlət, mənsəb, bir qarın çörək üçün amansız çarpışmalarдан, çekişmələrdən, yersiz qovğalardan, qalmaqallardan çəkinməli, yer üzünü tapdalayıb dağlara, daşlara düşməməlidir. Əksinə, dünyani dəyişmək, yenidən qurman üçün nəcib, xeyirxah əməller uğrunda mübarizə aparmalıdır. Kainatla insanlıq, cəmiyyət arasında vəhdət, harmoniya yaratmaq, təbiəti ram etmək, cıllovlamaq lazımdır. Çünkü “dörd ünsür birləşib ahəngdar olmuş, dörd gövhər birləşib həyat var olmuşdur. Onların ipini yiğmasaq əgər, hərəsi bir yana baş alıb gedər. Oğru ovlağıdır bizim bu cahanı, onu heç zaman özbaşına buraxmaq olmaz”. Cahani fəlakətdən, bələlərdən qorumaq üçün həmişə onun keşiyində ayıq-sayıq dayanmaq lazımdır. Alımə görə, bu şərəfli işə nail olmaq üçün qılıncla, güclə elmi zəka, ruhani tə'lim birləşməli, vəhdətdə çıxış etməli, lazım olanda biri digərini tamamlamalıdır:

Hər kim bu dünyani istəsə tutmaq,
Qılıncla, tədbirlə fəth edər ancaq.
Mərdlərin qan tökən qılinci, bəli,
Alım tədbiri ilə olar kəsərlı!
Şahın məclisi də gərək hər zaman
Ola alımlarə şərəfli məkan.

Yeyib-yatmağa meyl etməyərək,
Bilik toplamağa çalışa gərek!

(“İsgəndərname”, seh. 515)

Sokrat isə “mə’nası bütün aləmə nur saçan” nəsihəthaməsini Allahın mədhi ilə başlayır və İsgəndər tövsiyə edir ki, bu mürrəkkəb, örtülü quyunu xatırladan həyata oyuncaq kimi baxma, o yola ki qədəm qoyursan onu əqlin, zəkanın əmri olmadan keçib getmə. “Sən özün bol gövhərdən yoğrulsan da gücünə güvənmə”, təkbaşına iş görmə, “heç zaman yaxşı dostlardan ayrılma”. Siyaset məclisi quranda “hər yetənə fürsət vermə, yanında hərzə söz danışmasınlar, səni hörmətdən salarlar”. “Bulaq ol, çox olsun gəlib içənin, dursun qulluğunda kuzələr sənin. Bulud tek damcıyla su al dənizdən, verəndə bol-bol ver, səxavətlə sən”. Bekarlılıqdan uzaq ol, öz işini başqasına tapşırma. Dili, söhbəti şirin adamlardan başqa şey istəmə, onların ülfəti, məhəbbəti sənə bəsdir.

Həmişə həyalı söz danış ki, dinleyən də sənə baxıb həyalı danışsin. “Ağıllı bir işdir yumşaq danışmaq, kobudluq axmağa yaraşar ancaq. Söz nə qədər gözəl olsa da, onu gözəllikdən salar pis əda”. Canini, ogrunu bağışlama, ancaq başqa təqsirlərdən keç, günahsızla ə davətə, dava fikrinə düşmə. Alçaq adamlarla aşinalıqdan çəkin, onları özündən uzaq saxla. Əhali ilə həmişə mehriban dolan. “Şah əger xalq ilə etsə ə davət, ağ olar üzüne xalq da nəhayət”. Heç vaxt elin varına, sərvətinə göz tikmə. “Heç salma altına özgə kilimi, öz dərin üstündə yat aslan kimi”. Yaxşı ad qazanmaq üçün ləyaqətlə, qürurla yaşa, həmişə, hər yerdə haqqın, ədalətin carçası, himayədarı ol. Nəhayət, böyük filosof İsgəndərə öz ruhani borcunu və gələcək aqibətini xatırladaraq deyir:

Zalima heç zaman eləmə kömək,
Bir gün sorğu-sual günü gələcək!
Çox da qoşun çəkib susama qana,

Bu, bir gündə olar öz ayağına...
Sənin buludunda çox göz yaşı var,
Daim qılincindən nahaq qan axar.
Qorx ki, boyun vuran qılincin bir gün
Vurur öz boynunu nahaq qan üçün.

(“İsgəndərname”, seh. 522)

Nəsihətnamələr hazır olandan sonra İsgəndər Allah tərəfindən ona həvalə olunmuş ilahi borcu, peyğəmbərlik vəzifəsini şərəflə yerinə yetirmək üçün “adını dövlət divanından pozub zəhmət (Tanrıya xidmət) divanına yazdırır”. Ağır, çətin səfərlə bağlı hazırlıq işlərini başa çatdırır, ətrafına müxtəlif peşə sahibi olan yüzlərlə mahir iş bilən toplayır. Təxt-tacını, ölkənin idarəsini anasına tapşırır. “Yollarım uzundur, mənzillərim çox, bilməm dənəcəyəm geriyə ya yox, elə et qayıtsam əger səfərdən, xəcalət çəkməyək nə mən, nə də sən. Yox, əger dönməyim olmasa qismət, huşyar ol, xoş gəlsin taki aqibət. Elə et ki, haqqın məhkəməsindən dilin tutulmasın, xəcıl olma sən” deyə ona peyğəmbərə layiq tövsiyələr verir:

Gedirəm, bu xalqla et yaxşı rəftar,
Qoy səndən həmişə razı qalsınlar.
Atatek bu xalqı himayənə al,
Anasan, ana tək dərdlərinə qal.
Amandır, dindar ol, göstər ədalet,
Allahın əmrinə eyle riayət.

(“İsgəndərname”, seh. 525)

İsgəndər Allahın buyurduğu peyğəmbərlik səyahətinə Məğribdən başlayır, sonra Məşriqə gedir, ordan da Şimal həddinə gəlib çatır. Bu səfərdə artıq mühərribələrə, qanlı-qadalı döyüş səhnələrinə rast gəlmirik. Böyük tacıdár “xalqları qəflət yuxusundan oyatmaq üçün” gəzdiyi bütün ölkələrdə “öz doğru dinini, ruhani tə’limini, zəngin biliyini təbliğ etməklə məşğul

olur, qəlbləri haqqın nuru ilə bəzəyir, ürəklərə inam, dəyanət bəxş edir. Dünyanı bürümüş cəhalət hasarını dağdırır, yer üzünə paklıq, təmizlik gətirir, hər yerdə zülmün, haqsızlığın qarşısını alır, yeni qayda-qanunlar qoyur. Cəsarətsizlərə nicat verir, insanlara müqəddəs ayinləri öyrətmək üçün çoxlu ibadətxanalar, mə'bədlər tikdirir, saysız-hesabsız quruculuq işləri aparır.

Nizami insanlığa nicat bəxş etmək, ona Allahın yolunu göstərmək üçün dünyani dolaşan İsgəndəri Şimalda bərabərlik və sosial ədalet prinsipləri əsasında idarə olunan ideal bir şəhərə gətirib çıxardır. Bu, mütəfəkkir şairin “Sirlər xəzinəsi” əsərindən başlayaraq, bütün yaradıcılığı boyu davam edən aqil hökmədar və ədalətli dövlət axtarışlarının yeni, daha yüksək mərhələsi, məntiqi nəticəsi idi. Burada Nizami artıq ədalətli hökmədar və təkbaşına idarə olunan ideal dövlət quruluşundan imtina edir. Onun yerinə bütünlükdə xalqın ümumi iradəsinə əsaslanan, yüksək kamillik dərecəsinə çatmış insanların birlikdə idarə etdiyi yeni cəmiyyət modelini təqdim edir.

Bəşəri nicatın, mə'nəvi təkamülün, səadətin, insan xoşbəxtliyinin zirvəsi olan bu cəmiyyət kin, rəqabət, zorakılıq, qarət, ogruluq, tamahkarlıq, paxılıq, riyakarlıq, zülm, haqsızlıq kimi insanlığı alçaldan, fəlakətə aparan əxlaqi qəbahətlərdən tamamilə xalidir, uzaqdır. Burada, həm ətrafdakı təbiətdə, həm də cəmiyyətdə xüsusi gözəllik, əmin-amanlıq, nizam-intizam, rifah, daxili vəhdət, harmoniya mövcuddur. Çöllərdə olayan bol bol sürürlər çobansız, su ilə, əkinlə zinətlənmiş bağlar, tarlalar gözetçisiz, hasarsız, divarsızdır. Hə yerdə axar-baxar, bolluq, firavanlıq hökm sürür. Yaraşıqlı evlər, bəzəkli, ne'mətlə dolu dükanlar qapısız, qıfılsızdır. Bu cəmiyyətdə hamı azaddır, bərabərdir, sərbəst və müstəqildir, heç kim heç kimin işinə qarışmir, bir-birindən xəbərçilik etmir, arxalarınca danışmir. İşlərində, hərəkətlərində eyib, nöqsan axtarmır. Əkində-biçində hamı bir nəfər kimi iştirak edir, məhsulu zəhmətə, ehtiyaca görə bölüşdürür, çətin anlarda bir-birinə arxa durur. Qarşılara çıxan bütün problemləri, cəmiyyətin qayğılarını əl-ələ verib birlikdə həll

edir, yoluna qoyurlar. Onların məsləkləri də, dini-imanı da ancaq düzəlk, həqiqətdir.

Ömrü boyu dünyani gəzdiyinə baxmayaraq, indiyədək heç yerdə rastlaşmadığı belə kamil, ideal bir cəmiyyət, insanların xoşbəxt həyatı İsgəndəri heyrətdə qoyur və onu böyük hörmətlə, nəzakətlə qarşılıyan icma başçılarından buna necə nail olDuqlarını, onların hansı dinə, məsləkə itaət etdiklərini soruşur. Dünya görmüş ağsaqqallar böyük tacidara belə cavab verirlər:

Fağır bir tayfayıq, həm də dinpərvər,
Düzlükdən keçmərik əsla tük qədər...
Bizdə bərabərdir hamının varı,
Bərabər bölgəlik bütün malları...
Heç kəsi pis yola əsla çəkmərik,
Fitnə axtarmarıq, qan da tökmərik.
Qızılı, gümüşə aldanmaz heç kəs,
Bunlar bizim yerdə bir şeyə dəyməz.
Xəsislik bilmərik dünyada bizlər,
Zorla şey almariq bir arpa qədər.

(“İsgəndərname”, səh. 573-576)

Bu yerdə nəinki insanlar xoşbəxt və məs'uddur, hətta heyvanlar da azaddır. Onlar özləri axışib qapılara gəlir, çətinliyə düşəndə adamlara siğınır. Burada bütün heyvanlar himayədədir, böyük qayğı ilə əhatə olunmuşdur. Hamı onları çölün-çəmənin bəzəyi, yaraşığının hesab edir. Ona görə də ehtiyac olmadan guru, ceyranı, cüyürü heç kim ovlamır, qırırmır. Əhali həddindən artıq yaxşı yaşadığı üçün sağlamdır, xüsusilə gənclər xəstəlikdən, ölümündən uzaqdır. Cəmiyyət elə qurulub ki, heç kəs hamı üçün məqbul olan qanunları, ümumi yaşayış tərzini poza bilməz. Kim buna təşəbbüs göstərsə, “elin tutduğu yoldan çıxsa”, icmadan qovulur, kənar edilir.

Bütün bunları görən və canlı şahidi olan İsgəndər öz-özünə düşünür ki, daha dünyani gəzməyin, “hər ovlaqda bir tor qurma-

ğın” mə’nası yoxdur. Ariflər üçün bu cəmiyyətin varlığı əyani iibrət məktəbidir. Ağsaqqalların söhbətləri, göstərdikləri nümunələr onun indiyədək bildiklərinə, bəşəri nicat, dünyəvi intibah yolunda həyata keçirdiyi tədbirlərə və arzulara son qoyur. Əslində o, illər boyu axtardığı haqqın yolunu - hər cür haqsızlıqdan, zülmdən, istismardan azad idarə sistemini burada tapmışdır. Böyük tacidər qəti əmin olur ki, Tanrı dünyəni bu mərd, gözütox, kamil insanlar üçün bərqərar etmişdir. Aləmin əsası, sütnu, yaraşığı məhz bunlardır. “Düz yaşamağın yolu budursa əgər, insan bunlardırsa, bəs biz nəçiyik” deyən İsgəndər nəhayət indiyədək çəkdiyi zəhmətlərin hədər getdiyini e’tiraf edir:

Bunları əvvəldən görsəydim əgər,
Dünyanı bu qədər gəzməzdim hədər.
Tapardım özümə dağda bir kaha,
İbadət eylədim orda Allaha.
Bunlartək asudə ömr edərdim mən,
Dinim də olardı həmin bu dindən.

(“İsgəndərname”, səh. 576)

Göründüyü kimi, Nizami burada vaxtıyla müdafiə etdiyi dövlet və idarə sistemlərinin hamısını, hətta indiyədək təsvir etdiyi ədalətli hökmardalar silsiləsində en yüksək zirvədə dayanan, böyük peyğəmbər səviyyəsinə qaldırıldığı İsgəndəri belə kənaraya qoyur. Ölkənin və cəmiyyətin taleyini, idarə və mösiət problemlərinin həllini xalqın öz ixtiyarına, səlahiyyətinə verir. Kamil, yüksək mə'nəvi-əxlaqi keyfiyyətlərin, ruhani dəyərlərin sahibi olan, bərabər hüquqlu insanların qurduğu bir cəmiyyətin kənardan müdaxiləyə, yuxarıdan gələn qanunlara, fərdi idarə sistemine, hökmardılığa heç bir ehtiyacı olmadığını göstərir. Şairə görə, bəşəriyyətin gələcək nicatı, ictimai-əxlaqi təkamülün yolu ancaq belə ideal, kamil, ədalətli cəmiyyətlərin varlığında öz təzahürünü tapmalıdır.

Nizaminin ideal cəmiyyət haqqındaki görüşlərini sadəcə romantik bədii təxəyyülün, şair fantaziyasının məhsulu hesab edənlər səhvə yol verirlər. Bu adı utopiya deyil, əsrləri qabaqlayan elmi dühanın, fəlsəfi təfəkkürün, mütəfəkkir zəkasının parlaq təzahürüdür, bütünlükdə insanlığa, ictimai tərəqqiyə xidmət nişanəsidir. “Nizaminin ədalətli cəmiyyət nəzəriyyəsini uydurma, həyata keçməyəcək arzu, boş fantaziya hesab etmək olmaz. Yox, bu nəzəriyyə bir qədər fantastik olsa da, real arzunu, program arzunu ifadə edir. O, mövcud quruluşa, mövcud siyasi və əxlaqi münasibətlərlə barışmayanlar üçün bələdçi rolunu oynayır. O, öz insani ləyaqətini başa düşərək zorakılığın və qızılın yox, insanlar arasında xeyirin, dostluğun, məhəbbətin hökm sürməsi uğrunda mübarizə aparanların arzusunu ifadə edir. O, insan ləyaqətinin mə'nəvi təmizliklə, başqasına təmənnasız kömək etmək, başqasının kədərinə və sevincinə şərik olmaqla ölçüldüyü cəmiyyət uğrunda mübarizə aparanların arzusunu ifadə edir. Nizaminin başqa əssərlərində öz əksini tapmış sosial-etik görüşləri ilə birləşdə götürürlərsə, “İqbalname”dəki kamil cəmiyyət tə'limi oxucunu ədalət uğrunda daha fəal mübarizəyə çağırır”.¹

Özünün e’tiraf etdiyi kimi, dünyanın heç yerində rastlaşmadığı, tarix kitablarında belə oxumadığı ideal cəmiyyəti, kamillər ölkəsini gördükdən sonra İsgəndərin üç mərhələdən keçib gələn adil hökmardar, mütəfəkkir dövlət başçısı və peyğəmbər kimi fəaliyyəti, dünyəvi qayğıları başa çatır. O, səfərlərinə son qoyur və tə’cili yığışib Yunanistana qayıdır. Lakin yolda ağır xəstələnir və vətənini sağ ikən görmək bir daha hökmdara qismət olmur. Son günlərinin yetişdiyini, ölüm ayağında olduğunu duyan İsgəndər dostlarını, yaxın silahdaşlarını yanına çağırıb onlara axırıncı vəsiyyətini eyləyir, artıq bu namərdən dünyadan köçməyə hazırlaşdığını söyləyir. Bu dərin fəlsəfi məzmunlu, iibrətamız vəsiyyətnamədə böyük tacidər öz şanlı tərcüməyi-halına öteri

1. Z.Quluzadə. “Kamillik zirvəsi” (“İqbalname” poemasına müqəddimə), Bakı, 1982, səh. 409.

nəzər salır, keçirdiyi şərəfli mübarizə yolunu, hansı əməl və ideallarla yaşıdığını xatırlayır, bir növ həm vicdanı, həm də insanlıq qarşısında son hesabatını verir:

Məşriqdən Məğribə at sürdürərək,
Yə'cuclar səddini ucaldım dağtək.
Adəm tək Qüdsüdə eylədim məskan,
Kə'bə həlqəsinə ol yetirdim mən,
Bir məş'əl ucaldım qatı zülmətdən,
Zülmün qapısın taxataltdım mən!
Aldığım adları nahaq almadım,
Atmadım qəflətdə tək bircə addım.
Mən hansı bir yerə etdimsə səfər,
Ədalotla bilik qazandı ellər.

(“İsgəndərname”, səh. 584)

Mə'lum olur ki, dünya sahibi olan, hökmü, fərmanı yer üzündə hər tərəfə çatan bir insan ölüm qarşısında tək, aciz, əlacsız qalmışdır, heç kimin ona əli, köməyi, imdadı çatmır. O, “nə gördün” deyərək, sorsalar əgər, deyərəm: sanki heç etmədim səfər. Dünyani görmədən torpağa girən bir günlük körpəyə bənzeyirəm mən. Dünyani başabaş gəzmışəm özüm, hələ ki, dünyadan doymayıb gözüm, otuz altı deyil, lap otuz min il yaşasam, cavarım bu olardı” deyə dünyadan nakam getdiyini bildirir. İlk növbədə onun ağıl, hünər, idrak sahibi kimi formallaşmasında əvəzsiz xidmətləri olan Ərəstu, Bəlinas, Əflatun, Valis, Sokrat, Hürmüz, Fərfuryus kimi müdrik müəllim və ustadlarını yada salır. Boynundakı haqq-saylarına görə onlara təşəkkür edir. Sonra da dostlarından, yaxın adamlarından, bütün insanlardan xahiş edir ki, indiyədək müəyyən səhvələri, günahları olubsa bağışlasınlar, gördükleri işləri, zəhmətlərini ona halal etsinlər.

Nizami ölüm ayağında olan İsgəndəri cah-cəlaldan, taxt-tacdan endirərək insanlışdırır, onun taleyini, düşdüyü vəziyyəti, keçirdiyi iztirabları, daxili sarsıntıları dövrünün hakimlərinə ib-

rət, nümunə göstərir, “İsgəndər hər yerə atını çapdı, o yerlər şənləndi, səadət tapdı, dağlara, çöllərə tapdı min çarə, ölümün əlindən qaldı biçarə” deyir. Büyyük tacidərin, dünyaya aqalıq edən bir insanın axır gündə həyatdan ancaq bir ovuc torpaqdan başqa heç nə aparmadığını bildirir:

Görün yeddi ölkə hakimi olan,
İsgəndər dünyadan köçdüyü zaman.
O saysız-hesabsız xəzinələrdən,
Bir ovuc torpaqdır əlində gedən!
Sizin də dünyadan gedərkən ancaq
Payınız bir ovuc torpaq olacaq!...

(“İsgəndərname”, səh. 594)

İnsan zəkasının mö'cüzəsi, dürr, hikmət xəzinəsi olan “İqbalmə” Nizaminin bəşəriyyətə son sözü idi. Son sözmü?... Yox, Nizami kimi dahilərin dünyaya bəxş etdiyi işiq, nur karvanının axımı, son mənzili olmur. O, dayanmadan gələcəyə, insanlığın işıqlı sabahına doğru irəliləyir. Bu karvanın əli məş'əlli böyük sərbəni Nizami də həmişə bizimlədir. Xalq şairi Səməd Vurğunun dediyi kimi:

Keçdikcə nəsillər o sənin söz çəmənindən,
Ellər, obalar dərs alacaqdır hələ səndən!
Ölməz bu gözəl aləmə idrakla gələnlər,
Mə'na evinin sırrını vicdanla bilənlər!

NİZAMİNİN POETİK GÖRÜŞLƏRİ

*Yeni tərzə, üsluba qadir sənətkaram mən,
Mö'cüzəm göstərir ki, nadir sənətkaram mən.
Se'r-sənət mə'bədi abad oldu əlimlə,
Şairlik meyxanadan azad oldu əlimlə.*

NİZAMİ

Nizami Gəncəvi öz bədii əsərləri ilə dünya şöhrəti qazanmış böyük sənət korifeylərindən biridir. Onun adı, şəxsiyyəti, əlvan poetik təfəkkürün məhsulu olan və əsərlərin sınagından keçib gələn ədəbi irsi həmişə təzə, orijinaldır, dərin ictimai-fəlsəfi, humanist məzmunla, ölməz bəşəri keyfiyyətlərə malikdir. İnsanları həmişə yüksək mə'nəvi-əxlaqi məkamülə, bəşəri kamilliyyə, intibaha, ictimai tərəqqiyə, nəcib, xeyirxah əməllərə çağırın ibret və tərbiyə məktəbidir.

Nizami ensiklopedik bilik sahibi, üsyankar şair, bütöv, mübariz təbiətə, yüksək ləyaqət hissinə malik bir sənətkar olmuşdur. Onun ictimai-fəlsəfi, estetik görüşləri sistemində, elmi konsepsiyasında poeziya və sənət haqqındaki fikirləri, nəzəri mülahizələri mühüm yer tutur. Nizaminin poetik görüşləri onun bütün ömrü boyu təbliğ və təqdir etdiyi ideyaların, ictimai qayə və idealların tərkib hissəsidir. Şairin sənətkar şəxsiyyəti, söz, sənət, bədii yaradıcılığın sirləri, qanun və prinsipləri, idraki - tərbiyəvi əhəmiyyəti haqqındaki fikirlərini öyrənmədən ümumi yaradıcılığının məzmun və mündəricəsini, bədii-fəlsəfi mahiyyətini dərinlən, hərtərəfli dərk etmək çətindir.

Nizaminin nəzərində şə'r, sənət tekçə idrakin, ülviyətin, kamal və mə'rifətin mənbəyi deyil, həm də ictimai fəaliyyət vəsittəsi, mübarizə silahıdır. Sənətkar məhz bu silah vəsittəsi ilə öz iste'dadını, şəxsi ləyaqətini, ağıl və təfəkkürünü nümayış etdi-

rir, ictimai qayə və ideallarını, onu düşündürən, narahat edən əxlaqi-etik problemləri xalqa çatdırır, zülmə, cəbrə, hüquqsuzluğa qarşı çıxır, haqq, ədalət, azadlıq uğrunda çarşıdır. Yüksek bədii-fəlsəfi təfəkkür sahibi olan hər bir sənətkar dərin ağıl, zəka, mə'rifət timsali, söz mülkünün xəzinədarı, sərkərdəsidir:

Şair - könül sapına söz incisi düzəndir,
Qəlbin qızıl qanıyla göz incisi düzəndir.
Yürüşdədir hər zaman söz-sənətin ordusu,
Hər alayı yenilməz, güclü, mətin ordusu.
Yalnız sözle yüksəlib ərşə, məncə, düşüncə,
Nə qocaya baxandır, nə də gəncə düşüncə.

(“Sirlər xəzinəsi”, seh. 128)

Nizamiyə görə, əsl şə'rın, sənətin məqamı - mə'nəvi-əxlaqi gücü, tə'siri böyük, şərəfli olduğu kimi onu yaradan şairin, sənətkarın da şəxsiyyəti ülvidir, hər cür şan-şöhrətdən, imtiyazdan yüksəkdir, ucadır. Şairin əsərlərini, bütünlükdə ədəbi irsini nəzərdən keçirdikdə aydın olur ki, o, həm özü, həm də bədii sənəti haqqında bu gün belə əhəmiyyətini itirməmiş maraqlı elmi-nəzəri mülahizələr söyləmiş, yaradıcılıqda, poeziya aləmində fərdi iste'dadın, sənətkar şəxsiyyətinin rolunu çox yüksək qiymətləndirmişdir.

Sübəsiz, Nizaminin söz və sənətə dair fikirlərinin, bütünlükdə poetik görüşlərinin təhlilinə onun sənətkar şəxsiyyəti, şair məni və şairlik ləyaqəti haqqındaki mülahizələrindən başlamaq lazımdır. Şair özündən danışarkən, bə'zən açıq-aşkar mübaliğəyə varsa da, “gəldi söz meydani mənəm sənətkar, bu gün məndən gözəl söz deyənmi var”, “şə'rdən ucalıq umma dünyada, çünkü Nizamiylə qurtardı o da”, “sənətin yollarında hamını ötmüşəm, hamını qabaqlayıb qabağa getmişəm”, “Nizami olan yerdə şairəm deyən olmaz”, “Nizaminin yanında özünü öyen olmaz” deyə adına xüsusi tə'riflər yağırsa da, onun fikir və mülahizələri heç vaxt həqiqətdən uzaq olmamışdır, sərf fərdi, sub-

yektiv xarakter daşılmamışdır.

Nizami əsərlərində qaldırdığı bədii-estetik problemlərin səviyyəsinə, əhatə dairəsinə, ictimai-fəlsəfi mahiyyətinə görə zəmanəsinin fövqündə dayanan, əsrləri qabaqlayan dahi bir sənətkar olmuşdur. O, öz poetik iste'dadına, şe'rinin ictimai-əxlaqi tə'sir gücünə, bədii qüdrətine ürəkdən inanır, bir sənətkar kimi nəyə qadir olduğunu yaxşı bilirdi. Şair əmin idi ki, onun ən qüdrətli silahı qələmi, sönməz ilhamıdır. Ona dünyaları fəth etmək üçün ordu, ox, qılınc deyil, ildırım qanadlı söz, fikir köhləni lazımdır:

Ox nəyinə gərəkdi, hər sözün oxdu sənin,
Köhləninin sür'əti şimşəkdən çoxdu sənin.

(“Sirlər xəzinəsi”, səh. 53)

Nizaminin özünü tez-tez qüdrətdə fələklə müqayisə etməyə, “söz dünyasının hakimi”, “günəş kimi cahana işiq saçan”, “gövhər ustası”, “ən mərd bir insan” adlandırmaga, “həyəcanlı sözümlə əbədi diriyəm”, “qızıl gül qönçəsiyəm”, “neyşəkər qələmli sənət taciyam”, “huşyarlar padşahiyam”, “dürr, gövhər satanlar şahənşahiyam”, “nə qədər şair var, söz var, şe'r var, dünyada onlardan mənəm yadigar” deməyə tam mə'nəvi haqqı, hüququ vardır:

Bir şam yandırsa da hər ulduz məndən,
Günəşliyi yoxdur məndən öyrənən.
Hər zərrə yolumun üstünə gəldi,
Nurumdan pay alıb yüz qat yüksəldi.

(“Xosrov və Şirin”, səh. 364)

Şairin bu cür öyünməsi, sənətkarlıq məharətini göylərə qaldırması heç də özünü tə'rifləmək deyildir, daha çox poetik təfəkkürdən, sənət eşqindən doğan daxili qürur, iftixar hissi ilə bağlı bir haldır. Nizami daim həyat eşqi ilə yaşıyan böyük bəşə-

ri ideallar şairidir. Onun adı, şair məni sadəcə fərdi mə'na daşımir, ancaq bir şəxsiyyətə aid deyildir, bütünlükdə sənət və sənətkarlığın aktual problemləri, yüksək, ülvi tələbləri ilə bağlı bir anlayışdır. Yaradıcılığın ümdə və əbədi qanunlarını əks etdirən ədəbi-fəlsəfi konsepsiyadır, şe'r, poetik fikrin elmi-nəzəri prinsiplərini müəyyənləşdirən bədii kriteriyadır.

Nizaminin sənətkar şəxsiyyəti, şair məni haqqındaki mülahizələrini nəzərdən keçirdikdə, hər şeydən əvvəl, qarşımızda da-im məslək eşqi ilə yaşıyan, bəşəriyyət üçün narahatlıq hissi keçirdən, insan səadəti və xoşbəxtliyi yolunda hər cür fədakarlığa hazır olan, xeyirxah, humanist təbiətli bir sənətkarın parlaq obrazı, işıqlı, nurlu siması canlanır. Şair üzünü müasirlərinə tutaraq deyirdi:

Ele bir ixtiyar olsayıdı məndə,
Qoymazdım bəndəyə möhtac bir bəndə.

(“İsgəndərname”, səh. 40)

Bu sətirlərdə bütünlükdə Nizami yaradıcılığının məzmun və mündəricəsi, onun bir sənətkar kimi şəxsiyyəti, poetik məramı, izlədiyi qayə və amallar çox aydın şəkildə öz ifadəsini tapmışdır. Şair bütün ədəbi fəaliyyəti boyu məhz belə ləyaqətli, humanist bir yol tutmuşdur. “Ellər qəm çəkəndə” o da “dərdə, qəmə batmış”, ağıllı, təmkinli, həyat eşqi və müdrikliklə dolu tövsiyələri ilə “ürəklərə nur, gözlərə işiq” bəxş etdiyi üçün özünü xoşbəxt saymış, xalqın yanında həmişə vicdanı təmiz, adının uca olduğunu, hətta düşmənlərini belə yaxşılıqla, xeyirxahlıqla qarşıladığını söyləmişdir:

Kimsənin dalınca demərəm yalan,
Utanım üz-üzə gəldiyim zaman.
Yalanlar sözünü almaram dilə,
Peşiman edərəm mükafat ilə.

Düşmənə kinli söz demərəm, inan,
O sözlə özümə olaram düşman.

(“İsgəndərname”, səh. 38)

Nizamiyə görə, söz, şe'r aləmində az-çox hörmət qazanmaq istəyən hər bir sənətkar özündən əvvəlki mütərəqqi ən'ənələrə söykənməlidir, dünyanın dahi şəxsiyyətlərindən nümunə götürməli, ibret dərsi almalıdır, “keçmişlərin süfrəsindən” ağıl, hikmət inciləri toplamalıdır. O, özünün də məhz bu yolla getdiyini söyləyir, “dünya dahiləri verdi nəsihət, o dəstədən aldıq daima cür'ət” deyir. Sənətkar həm də bütöv əqidə, təmiz məslək sahibi, düzlüğün, həqiqətin timsali, daşıyıcısı olmalıdır, ürəyi, zəkası bu mənbədən güc, qüvvət almalıdır. O, ancaq düzlüyü, mə'nəvi paklığa arxalanaraq ucalar, hörmət qazana bilər:

El gözündə Nizami ucalıbdır düzlkədən,
İlahına, qəlbinə güc alıbdır düzlkədən.

(“Sirlər xəzinəsi”, səh. 128)

Nizaminin nəzərində şairin xarakterini, sənətkar şəxsiyyətini şərtləndirən əsas əlamətlərdən biri onun yaradıcılıq qüdrəti, obraxlı fikir, poetik söz demək bacarığıdır. Şair bu məsələdən danışarkən öz sənətkarlıq məharətini çox yüksək qiymətləndirir, özünü daşdan dürr yonan me'mara, firçası ilə mö'cüzələr yaranan, “incə xətlər ölçən rəssama”, “bircə qat telə saysız gövhələr düzən” söz sərrafina, “söz günəşinin sərv ağacına” oxşadır, ilhamını günəşlə müqayisə edir, “bakırə sözün, kəlamin Günəş kimi nur yayır”, “qüdrətin al Günəşi sönsə, o da sönəndi” deyir, varlığında “fələklər nurunun əksi” olduğunu, “iki aləmin qərar tutduğunu” söyləyir. Nizami öz sənətkarlıq məharəti ilə yanaşı, nadir sənət nümunəsi olan poemalarından da iftixarla söhbət açır, onları “dürr, gövhər mə'dəni”, “mə'nayla dolu bağlı bir xəzinə” adlandırır:

Bağlı bir xəzinədir hər gözəl pəri,
Xəzinə açarını gizlər telləri.
Mə'dənimi açan tapacaqdır zər,
Qapımı kim tapsa toplayar gövhər.

(“Yeddi gözəl”, səh. 309)

Nizami fəxr edirdi ki, bədii əsərləri, poetik dühası təkcə onun deyil, eyni zamanda vətəninin də adını, şərəfini ucaltmış, doğulduğu torpağın şöhrətini bütün dünyaya yaymışdır. Ürəyini “ulduzlara nur saçan Zöhrəyə” bənzədən, “heyrətamız sənətim-ölməzliyə bir buta” deyən şair böyük iftixar hissiylə yazdı:

Zöhrə təki ucalıb Mizan bürcünə Gəncə,
Onu belə ucaldan ülvə sözümüzür, məncə.

(“Sirlər xəzinəsi”, səh. 52)

Nizaminin sənətkar şəxsiyyətini, şair mənini səciyyələndirən əsas xüsusiyyətlərdən biri də onun böyük mütəfəkkir-filosof, dövrünün bütün elmi biliklərinə dərindən yiylənmiş görkəmli alim kimi tanınmasıdır. Doğrudan da, bu sahədə dünya ədəbiyyatı tarixində çox az sənətkar, söz ustası Nizami səviyyəsində dayana bilər. Onun yaradıcılığında bədii təfəkkürlə elmi təfəkkür, poetik idrak heyrətamız dərəcədə biri digərini tamamilayır, həmişə qarşılıqlı vəhdətdə özünü göstərir. Bu, “sözlərim əlvanlıqda gülü sayışan bağdır, ürəyimin yağıyla işiq saçan çıraqdır” deyən mütəfəkkir şairin bütün əsərlərinə, ədəbi irsinə eyni dərəcədə xas olan bir xüsusiyyətdir. Ümumiyyətlə, nadir poetik istə'dad sahibi olan şair Nizami ilə alim, filosof, mütəfəkkir Nizamini bir-birindən ayrı təsəvvürə gətirmək, dərk etmək mümkün deyil. Bunu şairin özü də yaxşı başa düşdüyü üçün xüsusi qürur hissi ilə deyirdi:

Sözümlə əbədiyyət fərxi toxumuşam mən,
Gözümlə ürəkləri, ərxi oxumuşam mən.

(“Sirlər xəzinəsi”, səh. 66)

Yaradıcı sənətkar üçün böyük, əvəzsiz bir məziyyət sayılan bu xüsusiyəti Nixaminin özü də yaxşı başa düşür və onu həmisi qoruyub saxlamağa çalışırıdı. Şair döñə-döñə göstərirdi ki, qazandığı biliklərin və dərin elmi idrakin köməyile hər cür “söz, sənət tilsimini sindırmağa”, həyatın sırlarını, heç kimin əli çatmayan gizli xəzinələri açmağa qadirdir. O, “hər bilikdə dəftər bəzəyən”, “bilikdən dünyada nur alan”, “bütün biliklərin başında duran” olduğu üçün yerin-göyüñ, insan mə’nəviyyatının sırlarını yaxşı bilir və ona görə də ən mübhəm mətləblərdən xəbər verməyə, sözlə mö’cüzə yaratmağa qabildir:

Bu söz sənətində elə kamiləm,
Ki, qeyb ayınəsi adımdır bu dəm.
Mənim dil qılincım itidir yaman,
İsa mö’cüzündən onda var nişan.
Nəzmimdə nə qədər mənim əsər var,
Lal gər eşidərsə onu, dil açar...
Arxımdan su içdi şe’rlə sənət,
Mənlə şöhrət tapdı sözdəki qüvvət.

(“Leyli və Məcnun”, səh. 60)

Nizamiyə görə, sənətkar şəxsiyyəti müstəqil, hər cür təəhhüddən, kənar tə’sirlərdən azad olmalıdır, sözünün, sənətinin qədrini bilməlidir, müstəqil düşünməyi, təzə, orijinal fikirlər söyləməyi bacarmalıdır, həmişə, hər yerdə istə’dadının gücүne, yaradıcı təxəyyülə arxalanmalı, ancaq ürəyinin hökmü ilə yazıb yaratmalıdır. Əsl sənət və sənətkar heç vaxt ləkə götürməz, bayağı, şit rənglərdən, boyalardan uzaq qaçar, şe’r “şəkərinin üstünə yad milçək qonmağa” imkan verməz. Şe’rin, sənətin qayəsi təmiz, ülvi, yolu işiqli, müqəddəsdir. Onu yaradan şair, sənətkar irəlini görmək, qeybdən xəbər vermək iqtidarına malikdir. Əslində “şairliyin qurduğu sırli-sehirli pərdə peyğəmbərlik kölgəsidir”, hörmətdə, ləyaqətdə şairlər peyğəmbərlərdən sonra ikinci yer tuturlar, “ərənlərlə, ulu kəslərlə” bir cərgədə dayanır-

lar. Nizami özünü də məhz belə ali, müqəddəs şəxslərə bərabər tutur və sənəti ilə “yeni qəlibdən çıxan bir heykəl” yaratdığını, “sehirkarlıq mö’cüzəsi” göstərdiyini söyləyir:

Birovuz geydirmədim söz qızına donu mən,
Qəlbim nə yaz deyibsə, yazmışam da onu mən...
Səhərətək əritmişəm gecələrin şamını,
Sehrkarlıq mö’cüzəm heyran qoyub hamını.
Yoxsula da, şaha da hikmət nuru saçmışam,
Ülviyət xəzinəsinin hər sırrını açmışam.
Şəkərimin üstündə yad milçək dolaşmayıb,
Yad şəkər şirəsinə milçəyim bulaşmayıb.

(“Sırlar xəzinəsi”, səh. 44-45)

Şe’r, sənət mülkünü müqəddəs, əlçatmaz mə’bədə oxşadan Nizami təkcə onun müasir vəziyyəti, nəzəri-estetik problemləri haqqında düşünmürdü, həm də gələcək taleyi və inkişafı üçün dərin narahatlıq hissi keçirdirdi. Şair bu sahədə onu əvəz edəcək sənətkarların qarşısında çox yüksək, ülvi, humanist məqsədlər qoyur, onları ağıl, zəka, ədalət və böyük istə'dad sahibi kimi görmək istədiyini bildirir. Şe’rin, sənətin hörmətini, poetik gözəlli-yini həmişə qoruyub saxlamağa, uca tutmağa, onun bəşəriyyətin ən ümdə qayğı və ehtiyaclarını özündə əks etdirən, insanlığı intibaha, mə’nəvi təkamülə, ləyaqətlə yaşamağa, haqqın keşiyində durmağa, zülmə, cəbrə müqavimət göstərməyə də’vət edən idrak, kamal, mə’rifət məktəbi olduğunu unutmamağa çağırırdı:

Varlıq pərgarının ulu rəhbəri
Mənə söz mülkünü verəndən bəri,
Xeyli düşündüm ki, bu ölkəni mən
Bəs kimə tapşırıım özüm gedərkən?...
Əql söylədi ki, - Belə şəxs gərək
Tanınsın dünyada mə'ruf insantək.
Elə lütfkar el ola ki, onda,
Misli tapılmaya bütün cahanda.

(“İsgəndərname”, səh. 423)

Nizaminin sənətkar məni haqqındaki mülahizələrindən danışarkən bir məsələni də qeyd etmək lazımdır. Şair tezliklə dünya şöhrəti qazanan ölməz sənət incilərini yaratmaqla yanaşı, öz adını və ədəbi irləini haqsız hücumlardan, böhtandan da qorumaçı olmuşdur. O, əsərlərində tez-tez “sayəsində dünyani basib yeyən”, “qarşısında kölə tək alçalan”, “yazılılarını oğruyan”, paxıl, “qarın otaran duzsuz şairlərdən”, “şə’r yox, mə’nasız nəzm yanlardan” şikayetlənir, onları qəzəblə, nifrətlə ifşa edirdi.

Nizami belə şairlərlə müqayisədə özünü həmişə “təzə şikar ovlayan aslana”, rəqiblərini “müftə yeyən tülküyə” oxşadır. O, “xoş qəsidələr düzəndə”, sözə “yaxşı qəlibdə sikkə vuranda”, gözəl “qəzəl deməyi peşə edəndə” onların “həmişə zurna çalıqlarını”, “hətərən-pətərən dildə nəzm ilə hekayə quraşdırıldıqlarını”, “qəlp sikkə” kəsdiklərini söyləyir. Şair ona qarşı yönəldilmiş bütün böhtanları qətiyyətlə rədd edərək deyirdi:

Şe’r-sənət göyündə bədirlənmiş Ayam mən,
Bulud nədir, qoymaya öz nurumu yayam mən?
Ayağımın altını qazmaqları mahaldır,
Mən fələyəm, yazılımı pozmaqları mahaldır...
Haqsızlıqdan alışib yanın olub ürəyim,
Alçaqları unudub, danan olub ürəyim.

(“Sırlar xəzinəsi”, səh. 150)

Nizaminin sənətkar şəxsiyyəti, şair məni qarşısında qoyduğu humanist tələblər, bəşəri qayğılar, bədii-estetik ideyalar onun şe’r, sənət və sənətkarlıq haqqındaki görüşlərinə də eyni dərəcədə aiddir. Şair, hər şeydən əvvəl, şe’rdən, sənətdən ictimai-siyasi, fəlsəfi məzmun tələb edirdi. Bədii ədəbiyyat adı zövq, əyləncə vasitəsi deyildir, insanların şüurunu, mə’nəviyyatını cillətən, saflaşdırın, kamilləşdirən əxlaq və tərbiyə mənbəyidir. İdrakın heç bir sahəsi sənət, poeziya qədər böyük, dəyişdirici qüdrətə, emosional gücə, estetik tə’sirə malik deyildir. Əsl şe’r, sənət milyonlarla insanın qəlbini ələ almağa, onlara həyatın çə-

tin yollarında inam və cəsarət bəxş etməyə, ürəklərdə ümid çıraqı yandırmağa, “yoxsula da, şaha da hikmət nuru saçmağa”, “sözə aşiq kəsləri sözlə nəcibləşdirməyə” qadirdir:

Oxumaq istəsə aciz bir nəfər,
Haqq olsun ona bu dilekdə rəhbər.
Əlinə alsa hər ümidsiz kimsə,
Hər dilək, hər ümid gülsün o şəxsə.

(“İsgəndərname”, səh. 47)

Şe’rin, sənətin ictimai mə’nası bəşəriyyətə ümid, qüvvət, cəsarət, nikbinlik bəxş etməklə bitmir, o, həm də insan şüurunu, idrakını buxovlayan tərkidünyalıq, mistika, acizlik, bədbinlik kimi zərərli meyillərə qarşı mübarizə aparmalıdır. Sənət əsəri insanın ağlığını, zəkasını, mə’nəvi dünyasını işıqlandırmaqla bərabər, onda həyatdan zövq almaq, özünə hörmət, nikbinlik kimi ali keyfiyyətlər, əxlaqi məziyyətlər tərbiyə etməlidir. Ona yer üzünün əşrəfi olduğunu, ləyaqətlə, şərəflə yaşamaq, haqsızlığa qarşı mübarizə aparmaq üçün dünyaya gəldiğini, hər cür səadətə, xoşbəxtliyə layiq olduğunu başa salmalıdır. O, bilməlidir ki, “sözün arğacı şadlıqdır, sevincdir”. Sənət, xüsusilə köməksiz adamların, dərdə düşənlərin, zülmün, haqsızlığın qurbanı olan qəlbisiniqların, kimsəsizlərin imdadına çatmalı, pənahına, arxasına çevriləməli, dar gündə, ümidsizliyə qapılanda qolundan tutmalıdır:

Ürəkdən sevinsin hər bir oxuyan,
Zövq alsın fikrimi dərindən duyan.
Hər qəlb qırığa yeni can olsun,
Hər ağır dərdliyə əl tutan olsun.
Hər xəstə ürəyə göstərsin şəfqət,
Hər bağlı qapımı açsın bu sənət.

(“İsgəndərname”, səh. 47)

Şe'r, sənət qarşısına qoyduğu bu nəcib vəzifəni, ictimai-estetik funksiyanı ləyaqətlə yerinə yetirmək üçün həyatı, varlığı düzgün əks etdirməli, həqiqətə, bədii gerçəkliyə sadıq olmalıdır. Sənət "hər şeyin əksini doğru göstərməlidir", sənətkar "yalanlar arxasında getsə, əyri pərdə kimi baş-ayaq çalar". Həqiqətdən uzaq olan sənət əsəri "millətlər yanında doğru sayılmaz", heç vaxt oxucuların rəğbətini, hörmətini qazana bilməz.

Doğruluq sənətin zinətidir, onun ictimai çökisini, məzmun və mündəricəsini, əxlaqi-etik tə'sirini yüksəldən əsas kriteriyalar dan biridir. Şe'r, sənət daha çox bu yolla dünyada şöhrət qazanmış, milyonların şüuruna yol tapmış, özünün idrakı, tərbiyəvi əhəmiyyətini nümayiş etdirmişdir. Həqiqət acı olsa da, ona sadıq qalmaq, "hər şeyin əksini doğru göstərmək", real vəziyyətə uyğun şəkildə təsvir etmək lazımdır. Sənət və sənətkar üçün bu çox vacib şərt, ümdə vəzifədir. Kim bu yoldan kənara çıxırsa, həm özünü, həm də poetik fikri hörmətdən salır:

Qələmə gərəkdir elə söz almaq,
Şüurdan, ağıldan olmasın uzaq.
Parlaq inci kimi düzülən sözlər,
Ağla sığmasa yalana bənzər.
Doğruya azacıq bənzər yalan
Yaxşıdır yalana bənzəyən doğrudan.

(İsgəndərname, səh. 58)

Şe'r, sənət heç vaxt həqiqətdən qaçmamalıdır, zülmü, haqsızlığı ifşa etməkdən, zalının əməlini üzünə deməkdən qorxma malıdır. Yalan, ağla, şüura sığmayan mə'nasız fikirlər sənətin ictimai siqlətini, bədii tə'sirini, tərbiyəvi funksiyasını aşağı salır, onu bayığlaşdırır, şit və məzmunuz söz yığınına çevirir, estetik gözəllikdən məhrum edir. Düz söz, doğru fikir sənətkarın el içində, arıflərin, söz sərraflarının yanında başını ucaldır, hörmətini, izzətini artırır, ona əbədi yaşamaq hüququ qazandırır:

Söz canlı olanda abi-həyattək,
Hər bir mümkün şeyi cayızdır demək.
Var doğru yazmağa, madam ki, imkan,
Neçin gəlsin gərok ortaya yalan?
Qiymətdən salmışdır sözü yalanlar,
Doğru danışan möhtəşəm olar.

(Xosrov və Şirin, səh. 47)

Sənətin qarşısına yüksək ictimai-əxlaqi tələblər qoyan, poetik sözü "iki dünyanın xəzinəsi" adlandıran Nizami onunla alver edən, şe'ri, poeziyanı pula, mənsəbə satan şairləri bəşəriyyətin düşməni hesab edir, vicdan oğrusu, sənət dəlləli adlandırır, məsləkəni bir qarın çörəyə dəyişən, mənliyini, ləyaqətini itirmiş alçağa, hətta "alçaqların alçağına" bənzəirdi, onları hər yerdə acı kinayə, nifrətlə ifşa edirdi. Şairə görə, həqiqi şe'r, söz sənəti əvəzsiz ne'mətdir, "dünyanın naxışı", "qızıl yatağı", "həyatdan gözəl", "kainatın gözü", "yer üzünүн incisi", "esqin lügətində öz canımız" olan sözün qiyməti yoxdur, onu heç bir şeyle dəyişmək, əvəz etmək olmaz. Çünkü: "Söz hər yerdə hakimdi, hamidən baş odur, dünyanın sərvətidir, qası-daş da odur". Kim bunu başa düşmürsə nadandır, sənətin ülvə, pak, əlçatmaz sirlərindən xəbərsiz qafildir. Belə adamların sənətlə, "şahlıq dərəcəsində dayanan" poetik sözü "zəfər bayrağı" hesab edən, "kəlamı dil-lərdə nəgməyə dönən", əqidəsini, "məsləkini sözlə möhürləyən ərlərlə", söz sərrafları ilə bir yerdə oturub durmağa, əllərinə qələm almağa, özlərini şair, sənətkar adlandırmağa heç bir haqqı, hüququ yoxdur:

Söz ruhdur, can üçün ruh bir dərmandır,
Cantək əzizliyi bəlkə bundadır.
Gör dünyada necə fərsiz insan var,
Bir quru çörəyə canı satırlar.

(Xosrov və Şirin, səh. 46-47)

Buradan çıkış edərək, Nizami sözün müdafiəsinə qalxır, onun məzmun və mündəricəsini araşdırır, geniş, hərtərəfli tə'rifini verir, mənşəyi, idrakı, tərbiyəvi əhəmiyyəti, ictimai-əxlaqi funksiyası, əzəməti, poetik gözəlliyi, şüurun, mə'nəviyyatın inkişafında rolü, əbədiliyi haqqında son dərəcə maraqlı, ibrətamız fikirlər söyləyir, şair və şairlik ləyaqəti problemlərindən söhbet açır. "Polad kimi bərkit qızıl sözü sən, salsın söz sikkəsi pulu qiymətdən" deyən şair sözü "varlıq səhifəsinin əvvəli", "cahanın cilvələnən ilk gözəli", "insanlığın şərəfi", "insanın əzəli və əbədi sirdası", "könlər bağçasının meyvəsi", "düşüncənin munişisi", kamalın, zəkanın ifadəçisi, təfəkkürün, insan mə'nəviyyatının güzgüsü, real gerçekliyi kimi qiymətləndirir, "varlığın gözəl övladı", balası adlandırır və həm dövrünün, həm də özündən sonra gələcək şairlərə bu övladın qədrini bilməyi, onu göz bəyəyi kimi qorumağı tövsiyə edir:

Sözdür həm təzə şey, həm də köhnə şey,
Sözdən bəhs edilir zaman-zaman hey.
Varlığın anası doğmamış, inan
Sözdən gözəl övlad, şahiddir cahan.

(“Yeddi gözel”, səh. 43)

Şübhəsiz, Nizami sözdən, onun mə'na gözəlliyindən dəmirşanda, varlığını böyük məhəbbətə vəsf edəndə, hər şeydən əvvəl, şe'rən, sənətin poetik qanunlarına, bədii yaradıcılığın ümumi nəzəri-estetik prinsiplərinə əsaslanır. O, sözün ləyaqətinə, ictimai məzmununa heç vaxt hərfi mə'nada yanaşmır, onu şe'rən, sənətin əsası, reallıq vasitəsi, bədiiliyin və estetik gözəlliyin vacib şərti, tərkib hissəsi kimi qavrayır, dərk edir. Şair göstərir ki, söz sənətkarın əlində əvvəlki çəkisini dəyişir, yeni mə'na, məzmun çalarları kəsb edir, təzə fikirlərlə zənginləşir, qiymətli durrə, gövhərə, insanı ovsunlayan sehrə dönür, poetik vüs'ət qazanır, "dirilik suyuna", "hikmət çeşməsinə", estetik gözəllik mənbəyinə çevrilir, əbədiliyə qovuşur.

Yaxşı, kamil sənət əsəri təkcə öz zəmanəsinin deyil, həm də gələcək nəsillərin malı, sərvəti olmalıdır. Buna görə də sənətkar bəşəriyyət üçün elə bir yadigar qoyub getməlidir ki, üstündən illər, əsrlər gəlib keçsə də, təravətini, poetik gözəlliyini, idrakı-tərbiyəvi əhəmiyyətini itirməsin. Yadda saxlamaq lazımdır ki, dünyada hər şey məhv olub getsə də, şe'r, sənət mülkü həmişə abad qalır, həyatın heç bir qəzası, tufanı ona tə'sir göstərə bilmir. O olməzdir, əbədidir:

Söz verər bakırə hekayətləri,
Təzə namələri, revayətləri.
Tanrı yaratmışsa hər nə, yaxşı bax,
Sözdən başqa bir şey yaşamayacaq.
İnsanın qalacaq sözü yadigar,
Yeldir yerdə qalan başqa hər nə var.

(“Yeddi gözel”, səh. 43)

Nizami sözün qüdrəti ilə şairlik ləyaqəti anlayışını vəhdətdə götürür, birinin digəri üçün əsas şərt, vasitə olduğunu göstərir. Şairlər öz poetik dühələri ilə sözə yeni nəfəs, can verdiyi kimi söz də onu yaradan, göylərə qaldıran sənətkara şan-şöhrət, əbədiyyət bəxş edir, adını həmişəlik tarixə salır. Şairlik sənəti müqəddəs sənətdir. Şairlik ləyaqəti hər sənətkara nəsib olmayan xüsusi keyfiyyətdir, böyük poetik istə'dad, mə'nəvi dəyanət, mərdlik nişanəsidir. "Sözü nadir, sözə qadir şairlər ərşin bülbülləridir", onlar hər cür "hörmətə, tə'rifə layiqdirlər". Öz sözünə, qələminə qiymət qoyan, şairlik ləyaqətini qorumağı bacaran sənətkarın məqamı çox yüksək, ucadır, ən ali adamlar, hətta fələklər belə bu cür sənətkarın qarşısında baş eyməyə, ona ehtiram göstərməyə məcburdurlar:

Fəleyə baş əydirər şairlərə qulluğu,
Rəva görməz ənlərə köləliliyi, qulluğu.
Nəfəsini canında duyar hamı şairin,

Dildə döner nəğməyə her kəlamı şairin.
Me'mardır - sözləriyle heykəl yonan sənətkar,
Şair - adı dillərə uşub qonan sənətkar.

(“Sirlər xəzinesi”, səh. 49-50)

Nizaminin nəzerində şairlik ləyaqətinin əsas şərtlərindən biri və başlıcası orijinallıqdır, yeni söz, yeni fikir söyləmək bacarığıdır. Həqiqi sənətkar, söz ustası heç vaxt yaradıcılıq aləmində işlənmiş, tapdalanmış yolla getməməli, köhnə kəlam sahiblərinin dediklərini kor-korane təkrar etməməlidir. Əks təqdirdə o, nə qədər sə'y göstərsə də, sənətin uca, yüksək zirvəsinə qalxa bilməz. Çünkü təqlidçilik, məddahlıq ister-istəməz şe'r'in, sənətin ictimai məzmununu, təravətini, estetik gözəlliyyini, tə'sir qüvvəsini öldürür, onu bayağılaşdırır, gözdən sahr. Xüsusilə sənətkar şairin ləyaqətini alçaldan mədhiyyəcilikdən, hər yerindən duran hakimə, başları boş, zülm yuvası olan, “zəli tək qan sormaqdan ləzzət alan”, “tacır təbiəti” şahlara, hökmədlərlərə şit tə'riflər yazmaqdan uzaq olmalı, onlara xidmətdən qaçmalıdır. Çünkü şe'r'in, sənətin abad, gözəl sarayı həmişə “məddahların ucbatından hörmətini itirir”, “viran qalır”, bada gedir, saxta fikirlərin, qondarma, bayağı təsvirlərin ucuz qurbanı olur:

Saxta, boyalı sözlə ismət qalmadı sözdə,
Şair qəlbim dözməyir, yanıb qovrulur közdə.
Üreyin meyvəsini can verib almaq olar,
Çörek üçün qas-dası ayağa salmaq olar?!
Ey fələk, qoy dolaşın xəyalı çasdırınlar,
Açılmaz düyüñ kimi sözü dolaşdırınlar.
Oğrular ucbatından puç görürem mən onu,
Söz kəlefi dolaşib, qurtar düyündən onu.

(“Sirlər xəzinesi”, səh. 50)

Əsl şair, sənətkar təzə, “bakır söz incisi” tapmaq üçün hər gün dənizə baş vuran qəvvasa oxşamalıdır, “köhnə mə'dəndən

qiymətli qızıl” da olsa götürməməlidir, sözün dürrünü, gövhəri ni “yeni dəryadan yiğib” üzə çıxartmalıdır, yeni “seçilmiş xəzinələr açmalı”, “çox gövhər yaradıb, incilər saçmalıdır”.

Sənətkar təkcə orijinal fikir, ideya sahibi olmaqla kifayətlənə bilməz. O, həm də yaradıcılığında təzə poetik vasitələr, “ən yeni üsullar aramalı”, “kəlamını yeni nəğmələrlə başlamalıdır”. Başqalarının fikrini, ağıl, idrak, poetik istə'dad sahiblərinin dediklərini hamı təkrar edə bilər, “meymun da yamsılar, bu deyil hünər, bulanlıq suda da ulduz görünər”. Buna görə də ancaq orijinal fikir, təzə söz deməyi bacaran sənətkarları dərin idrak sahibləri, aqil insanlar əziz tutur, hörmətlərini saxlayırlar. Bir sözlə:

Keçmişlər deyəni elemə təkrar,
İnciyə, bax, iki dəlik açmazlar.
Ancaq sözü söze bağlamaq üçün,
Bə'zən, nə eybi var, təkrar da mümkün.
Ən yeni ustasan sən bu sənətdə,
Köhnələr izində getmə, əlbette.

(“Isgəndərname”, səh. 44)

Nizami şairlik ləyaqəti problemində danışarkən ilham və istə'dad məsələsinə də toxunur və bunu yaradıcı sənət üçün vacib poetik şərtlərdən biri kimi qiymətləndirir. Bədii söz, kəlam şairin, sənətkarın ürəyinin meyvəsi, idrakinin nuru, “doğma balası, övladıdır”, bu övladın atası, himayədarı isə ilhamdır, istə'daddır. İlham şairin, sənətkarın təkcə “doğma balası, övladı” deyildir, həm də bütün ömrü boyu onun ən yaxın həmdəmi, sirdəsi, səda-qəqli yol yoldaşıdır. Tənha gecələrdə, tək qalandə, ürəyi sənət eşqi ilə, yazış-yaratmaq həvəsilə alışib yananda, tərəddüd içinde çırpınanda, fikri, xəyalı dara düşəndə onun arxası, müdrik məsləhətçisidir. Heç vaxt sahibinə xəyanət etməyən e'tibar, mə'nəvi istinadgah timsali, gecə-gündüz çalışmağa, Fərhad kimi külünglə dağ yarmağa çağırıran, həvəsləndirən ümid və inam

mənbəyidir:

Hər sözümə, kəlməmə ürək qanı hopubdu,
Ciyərimin qanından qığılçımlar qopubdu.
Sözümlə sırdaş kimi ürəyimi açanda,
Fikrimlə, xəyalımla məsləhətə qaçanda,
Dedi ilham pərisi: "Haziram, nə desən.
Elə borca giriş ki, qaytara da bilesən".

(“Sirlər xəzinəsi”, səh. 53)

Sənətkar məhz iste'dadın və ilhamın qüdrəti hesabına "gövhər dəfinəsinə yol açır", "söz tişəsi göyün dəbilqəsini deşir", kənatın və insan qəlbinin ən gizli sırlarını kəşf edir, "dünyanın ay-nasına sığal çəkir", aləmi işiqla, təfəkkür, mə'rifət nuru ilə doldurur. Dünyaya böyük sənətkarlar, yeni söz ustadları da ancaq iste'dadın, ilhamın hesabına gelir, geniş şöhrət qazanır. Ümumiyyətlə, hər bir ölməz şair, poetik fikir sərrafı həmişə təzə, orijinal iste'dad nişanəsidir və onun varlığından, qüdrətindən xəbər verir. İlhamın atı "Cəbrayıl qanadlıdır, o aydan da, günəş-dən də öc almağa" qadirdir. İlham, iste'dad həm də sənətin, poetik fikrin mayası, əsasıdır:

Söz, sənət eşqile çırpınan ürək,
Alır sırdaş kimi ilhamdan kömək.
Düşüncəm beynimin qızıl qanından
İncitək ince söz alırdı hər an.
Çünki gizlində bir ilhamdımvardı,
Mənimlə örtülü söz danişardı.

(“İsgəndərname”, səh. 415)

Nizaminin nəzərində şairlik ləyaqətinin ümdə şərtlərindən biri də bədii xəyal, romantikadır. Şe'rin, sənətin əsasında həyat, real varlıq, insanın mə'nəvi dünyası dayansa da, o, daha çox yaradıcı təfəkkürün, bədii təxəyyülün, poetik idrakin məhsuludur. Şairin öz sözlərilə desək: "Həqiqət gözüyle xeyala varsan, hər

şeydə varlıqdan nişan taparsan". Bu hökm şairin həm öz dövrü, həm də bu gün üçün böyük elmi-nəzəri əhəmiyyətə malikdir və Nizaminin şe'rin, sənətin mənşəyinə, varlığına açıq-aşkar realist mövqedən, realist estetikanın tələblərinə uyğun bir şəkildə ya-naşlığını, bədii yaradıcılığın ictimai-tərbiyəvi rolunu düzgün qiymətləndirdiyini göstərir.

Nizami belə hesab edirdi ki, yaradıcı sənətkar ancaq bədii tə-xəyyülün, "dünyanı başdan-başa dolaşmağa", sonsuz fəzalarda qanad gərməyə qadir olan romantik xəyalın gücü ilə dərin mə'naya, böyük poetik tə'sirə malik əsərlər, poeziya inciləri yarada bilər. Şairin, sənətkarın "sonsuz həyəcanlarına qanad verib uçuran" əsas poetik amillər iti zəka, nurlu xəyal, romantikadır:

Ağlin iti nəzəri seyrə daldı hər yanı,
Dolaşdı başdan-başa zirəkliliklə dünyani.

(“Sirlər xəzinəsi”, səh. 41)

Bədii xeyaldan, romantik vüs'ətdən məhrum sənət əsəri, poeziya nümunəsi öz-özlüyündə nə qədər aktual mövzuya, ictimai məzmunə malik olursa olsun, qəlbləri ələ almağa, oxucunun ürəyini ehtizaza gətirməyə qadir deyildir. Əsl şair, sənətkar "ağ-lın iti nəzərilə hər yanı seyrə dalır", "dünyanı ayaqla yox, başla dolaşır", bədii təxəyyülün, romantik xəyalın köməyi ilə "ayaq-dəyməz yerlərə yol açır", "hünərini sözün güzgüsündə canlan-dırır", eks etdirir:

Əfsanə dəhlizi dar olsa əgər,
Sənətin sözü də yolda lengiyər.
Gərək söz meydani gen olsun müdəm,
Atını dördnala səyirtsin ilham.

(“Leyli və Mecnun”, səh. 48)

Romantika, poetik xəyal şairin, sənətkarın könlünü, ilhamını həmişə riqqətə gətirir, "həyəcandan, təlaşdan nəfəsini tükən-

məyə, ləngiməyə” qoymur, “fəzalara uçsa da”, “göyləri fəth et-sə də”, ağıla, təfəkkürə söykənir, təvazökarlığını, bədii kriteriyani itirmir, gücünü, qüdrətini yerdən, torpaqdan alır. “Kiçik bir aradan gövhər yaradır”, “bir sədəfdən on sədəf” düzəldir, “göyünlən sehrli mücrüsündən” elə düşməz incilər toplayır. Yüksek bədii xəyalə, romantik təxəyyülə malik şair, sənətkar ən adı, kiçik mövzuya belə qol-qanad verməyə, onu göylərə qaldırmağa, gözəl, əlvan boyalarla vəsf etməyə qadirdir. Belə sənətkarların sinəsi, qəlbə misilsiz, parlaq söz inciləri ilə dolu olur. Onlar bu incilərdən ən yaxşılarını seçir və ölməz sənət abidəsi yaradırlar:

Düşüncənin köhləni dənər yelə yollarda,
Fələyin bədöy atı yortar belə yollarda.
Göyə meydan oxusun qanad çalan sözlərin,
Bu dünyanın könlünə ətir saçan sözlərin.
Gözel çıxdu hicabda, sevmə hər gözəli sən,
Seç özünə misilsiz gözəllər gözəli sən.
Tapdığın hər incini sinənə taxmaq nədir?
Ondan gözəl incilər axtar ki, sinəndədir.

(“Sirlər xəzinəsi”, seh. 51)

Şe’rin, sənətin poetik gücü, tə’siri oxucuya gözəl, romantik hissələr bəxş etməklə, “qanad çalan sözlərlə göyə meydan oxumaqla” bitmir. O, həm də lazımlı gələndə insanı göylərdən yere endirməyə, onu real həyatın, cəmiyyətin ən ümdə qayğıları fonunda, bütün arzu və ehtiyacları ilə birlikdə təsvir etməyə qadır. Bədii sözün gücü, qüdrəti, tə’sir dairəsi son derecə geniş, sonsuzdur. O, insanların şüuruna, mə’nəvi aləminə müxtəlif istiqamətlərdən tə’sir göstərməyə, onun təxəyyülüünü, hiss və duyğularını istədiyi səmtə yönəltməyə qabildir. Ümumiyyətlə, böyük sənətkarlar təsvirin xarakterinə, ictimai-əxlaqi mahiyyətinə uyğun olaraq oxucunun ruhunu, iradəsini elə almaq, onu bütün varlığı ilə sənətin, poetik sözün əsirinə çevirmək, istədiyi vaxt guldürmək, istədiyi vaxt ağlatmaq bacarığına malikdirlər. Nizami

sənətə xas olan bu ali xüsusiyyəti öz yaradıcılığı fonunda şərh edərək yazırıdı:

Bağçada, söyləyin, hansı qızılğıl
Görmüşdür mən kimi xoş səsli bülbül?...
İstəsəm, her kəsi mən güldürərəm,
Bə’zən de gözlərdən güləb çekərəm.
Hər kimi buludtək ağlatsam, yəqin,
Günəştək güldürəm, qoymaram qəmgin.
Şe’r dövlətindən əldə var kəsər,
O, bə’zən ağlıdar, bə’zən güldürər.

(“İsgəndərname”, seh. 39)

Nizamiyə görə, şe’rin, sənətin əsasında tekce bədii xəyal, romantika deyil, həm də dərin bilik, elmi təfəkkür, ağıl, kamal dayanmalıdır. Şair, bədii söz ustası böyük istə’dadla, poetik təxəyyülə yanaşı, eyni zamanda yüksək idrak, düşüncə, fəlsəfi zəka sahibi olmalıdır, dövrünün nəzəri biliklərinə hərtərəfli yiyələnməli, “idrakin, kamalın xəncərini” heç vaxt öz qızında saxlamamalı, pas atmağa qoymamalıdır. “Ağıl-kamal güzgüsü ülviiyyətə bağlıdır”. Kamal yaradıcı şəxsiyyətin, poetik təfəkkür sahibinin ali xüsusiyyəti, tükenməz malı, dövlətidir. O, həmişə bu dövlətə arxalanmalı, ondan qüvvət almalıdır.

Sənətkar həm də gecəni gündüzə qatıb axtarışlar aparmalı, əbədiyyətin sirlərini, “dünyanı, bəşəri, bitkini, daşı, heyvanı yaxşıca öyrənməli”, daim elmi idrakin qapısını döyməlidir, bu yolda hər cür çətinliyə, zəhmətə qatlaşmalı, alın təri axıtmalıdır. Nizami özü məhz bu cür sənətkarlardan biri olduğu üçün iftixarla deyirdi:

Dünyada boşuna keçmedi ömrüm,
Yeməkdən, içməkdən başqa iş gördüm.
Hər gecə biliyə qapı açmadan
Başımı yastişa qoymadım bir an.

(“İsgəndərname”, seh. 41)

Bədii yaradıcılığın nəzəri-estetik prinsiplərindən danişarkən Nizami mövzu seçmək və onun üzərində işləmək məsələsinə də böyük əhəmiyyət verir və bunun sənət üçün çox vacib şərtlərdən biri olduğunu göstərir. Nizamiyə görə, sənətkar qələmə almaq istədiyi mövzu, həyat materialı üzərində dərindən, etraflı düşünməli, yaradıcı təxəyyülün süzgəcindən keçirdərək ona yeni bədii ideya-məzmun verməli, saf-çürük etdikdən sonra işə başlamalıdır. Üzərində işlədiyi həyat materialını poetik cəhətdən tam kamilləşdiridikdən, əsl mə'nada sənətin dilinə çeviridikdən sonra ortaya çıxartmalıdır. Çünkü ancaq geniş yaradıcılıq axtarışlarının məhsulu olan, dönə-dönə ölçülüb-biçilmiş, yüksək poetik iste'dadın, ağır zəhmetin məhsulu olan sənət əsərləri xalqa fayda verər, heç vaxt gözəlliyyini itirməz, əsrlər boyu təzə və orijinal qalar. Daha doğrusu: elə əsərlər yazmaq lazımdır ki, təkcə adı oxucu deyil, həm də aqil adamlar, söz sərrafları bəyənsin, təqdir etsin:

Oxuyan bəyənib afərin desin,
Ariflər, alimlər ona gülməsin.

(“Yeddi gözəl”, səh. 31)

Nizami mövzu və onun bədii həlli haqqındaki mülahizələrdə tarix və sənət-tarix və poeziya probleminə toxunur və ictimai şüurun bu iki forması arasındaki elmi fərqi əsasən düzgün müəyyənləşdirir. Şair göstərir ki, həqiqi sənətkar qələmə aldığı tarixi hadisələri və tarixi qəhrəmanların fəaliyyətini olduğu kimi nəzmə çəkməməlidir. Belə olsayıdı, adı tarixçi ilə yaradıcı şəxsiyyət olan şairin, sənətkarın arasında heç bir fərq olmazdı.

Vaxtilə dahi yunan filosofu Aristotel tarix ilə poeziyanı bir-birindən ayıran əsas prinsipləri şərh edərkən yazırı: “Şairin vəzifesi həqiqətən olub-keçənlərdən deyil, ola bilən şeylərdən, daha doğrusu, ehtimala və ya zəruretə görə mümkün ola bilən hadisələrdən bəhs etməkdir. Məhz tarixçi və şairi bir-birindən fərqləndirən o deyil ki, biri vəznərdən istifadə edir, o biri isə et-

mir: Herodotun əsərlərini nəzmə çəkmək olardı, bununla belə, onlar vəznlə də, vəznsiz də yenə tarix əsəri olaraq qalardılar; onları fərqləndirən budur ki, birincisi həqiqətən olub-keçənlərdən, ikincisi isə - mümkün ola bilən hadisələrdən bəhs edir. Bu-na görə də poeziya tarixdən daha fəlsəfi və daha ciddidir: poeziya daha çox - ümumidən, tarix - xüsusidən bəhs edir”.¹

Nizami də tarix və poeziya problemlərini araşdırarkən təxmini-nən Aristotelin fikirlərinə yaxın bir nəticəyə gəlir. Şair bütün poemalarında dönə-dönə qeyd edirdi ki, o, heç vaxt tarixə olub keçənləri təkrar etmək üçün müraciət etməmişdir. Tarixlə poeziyanı, bədii sənəti eyniləşdirmək olmaz, çünkü bunlar özünə-məxsus qanun və prinsipləri ilə seçilən, biri digərindən əsaslı şəkildə ayrılan təfəkkür sahələridir. Tarix elmi idrakın, poeziya, sənət isə bədii idrakın, daha çox poetik təxəyyülün məhsuludur.

Tarixi faktlar, böyük şəxsiyyətlərin həyatı sənətkar üçün öz hikmətlə dolu düşüncələrini, ictimai, əxlaqi, fəlsəfi ideallarını əks etdirmək üçün əsas istinadgah, bədii fon, çıxış nöqtəsi olmalıdır. O, tarixdən əldə etdiyi yüz faktdan, hadisədən ancaq birini, həm də ən vacibini seçməli, poetik xəyalın, bədii təfəkkürün gücü ilə ətə-qana doldurmali, ona həyat işığı, canlı nəfəs verməlidir, “beyninin, qanının çeşmələrindən süzülüb gələn” ən inçə kəlamlarla bəzəməli, “qabığını ataraq, məğzini götürməli”, “hansı pərdədə doğru bir söz görsə”, onu şə’ri ilə bəzəməlidir. Quru, mə'lum detalları, “vaxtilə bilicilərin dediklərini” sadəcə təkrar etmək əvəzinə, “söz mülkündə yeni büsat” qurməlidir. Bununla yanaşı, şairin, sənətkarın qələmə aldığı fakt, dətal həm tarixi gerçəkliyə, həm də bədii həqiqətə uyğun olmalıdır, dövrün koloritini təhrif etməməlidir:

Ən doğru sözlər ki, oyadır maraqlı,
Tarixdən onları bir-bir alaraq

1. Aristotel. Poetika, Azərbaycan Dövlət nəşriyyatı, Bakı, 1974, səh. 63.

Düzdüm dastanıma, əsər yaratdım,
Ağla sığmayanı büsbütün atdım.
Seçdim hər düzümden bir inci, gövhər,
Vurdum bu gərdəyə yaraşq, zivər...
Şe'rimdən atsaydım bəzəkli donu,
Azacıq zəhmətlə yazsaydım onu,
Bu böyük fatehin sərgüzəştindən
Bir varaq yazmaqla bitirərdim mən.

(“İsgəndərname”, səh. 54-55)

Nizaminin nəzərində bədii yaradıcılıq ən çətin, mürəkkəb bir sənətdir. Onun yolu həm şərəflidir, həm də məşəqqətlərlə doludur. Yaxşı əsərlər, sənət nümunələri ancaq ağır zəhmətin, zehni əməyin və saysız-hesabsız daxili iztirabların hesabına yaranır, meydana çıxır. Şe'r, sənət, sözün əsl mə'nasında, böyük qəhrəmanlıq, fədakarlıq tələb edən bir prosesdir. Bu mə'nada sənətkar hər cur əzab-əziyyətə qatlaşmağı bacaran mətin, cəsur bir şəxsiyyətdir. O, dərin zəka, parlaq istə'dadla yanaşı, həm də böyük mətanət, iradə sahibi olmalıdır.

Əsl sənətkar söz xəzinəsi keşf etmək üçün “hər bir çətinliyə tab etməli”, sine gərməlidir, “dürr üçün qəvvas tək suya batmalıdır”. “Ürek mə'dənindən gövhər çıxartmaq”, “bir şəb çırığı ələ getirmək” naminə “beynini, dodağını yaxıb yandırmalıdır”, “odlu düşüncələrdən şama dönəməli, gecə alovlanıb gündüz sənməlidir”. Onun “söz mülkündə köhləni qan-tərə batmalıdır”, “mənzili çətin, ayağı qabar olmalıdır”. Başqa yolla az-çox ləya-qətli bir əsər, poeziya nümunəsi yaratmaq mümkün deyildir. Kim bunu başa düşmürsə, “ya söz meydanından birdəfəlik getməlidir”, ya da “sənət qapısını” həmişəlik bağlamalıdır:

Bu bakır sözləri düşüncə ilə
Olduqca çətindir getirmək ələ.
Bakır söz tapınca yontulur ürək.
Hər kəsin işimi ince söz demək?

Çoxları saxsını incitək dələr,
Hamamda özünə səsi xoş gələr.

(“İsgəndərname”, səh. 41)

Nizami bədii yaradıcılıqla bağlı iztirablardan, mə'nəvi əzablardan söhbət açarkən oxucu və dinləyici probleminə də toxunur. Şair göstərir ki, şe'r'in, sənətin taleyi, inkişafı təkcə onu yaradan sənətkardan asılı deyildir, onun həm də bədii sözü, poeziyanı dərindən duyan, qiymətləndirməyi bacaran, yüksək zövq, mədəniyyət sahibi olan ağıllı, kamil oxucusu, dinləyicisi, nəsil-dən-nəsilə çatdırmağa qadir xiridarı olmalıdır. Çünkü zər qədrini zərgər bilər. “Ağac əkdi, mütləq elə yerde ək ki, yəqin bilesən o bar verəcək”. Yaxşı “alıcı olmasa, gövhər tanınmaz”, qədri-qiyəti bilinməz. “Nadan adamlara şe'r oxumaqdan” sözün dürrünü, gövhərini “dənizə tullamaq min dəfə yaxşıdır, asandır”.

Şe'r, sənət ağır əzabla, əziyyətə yaranır. Şairin qələmindən çıxan sözler, sənət nümunələri həmişə eyni dərəcədə qiymətli, müvəffəqiyyətli olmur. Sənətkarlar bütün əsərlərini yaxşı yazımağa can atsalar da, bu mümkün olan şey deyil. Buna görə də şe'r-sənət inciləri arasında istər-istəməz, “yaxşılırı da olur, zəifləri də”. Sənətin gizli sırlarından xəbərsiz nadan oxucu kiçik bir qüsura görə sənətkarın bütün zəhmətini inkar edir, əməyini yerə vurur, onun hər sözünə dodaq büzür, böhtanlar yağıdır. “Söz mülkündən pay almış” aqıl oxucu, əsl sənət xiridarı isə tamamilə başqa yol tutur, dinlədiyi şe'r'in kiçik nöqsanlarını üzə vurmur, yerli-yerində ədəblə, mə'rifətlə islah edir. Bununla da sənətkara böyük xidmət göstərir, ona daha yaxşı yazış-yaratmağa kömək edir, qol-qanad verir:

Əsərimi təmkinlə oxumağa çalış sən,
Düşündükcə fikirdən, düşüncədən alış sən.
Hansı sözü ədəbdən kənar dəyər gözünə,
Poz ki onu yanan kəs əhsən deyər özünə.

Müdrikiyin bayraqı deyilsə də əsərim,
Yaşatmasın adımı heç bir vədə əsərim.
Üreyimin qaniyla, bil ki, yazdım onu mən,
Eldən-elep yoxsa ki, yollamazdım onu mən.

(“Sirlər xəzinəsi”, səh. 152-153)

Nizaminin poetik görüşləri sistemində məzmun və forma, onların qarşılıqlı əlaqəsi, daxili vəhdəti məsələsi də mühüm yer tutur. “Nizaminin bu sahədə yürüdüyü fikirlər sənətin ağıl, idrak, elm və fəlsəfə ilə olan münasibətləri haqqında onun fikirlərini tamamlayır. Nizamiyə görə, sənət əsərinin əsas ruhunu təşkil edən onun mündəricəsi, məzmunu, məfkurəsidir. Ancaq o əsərlərin məzmunu oxucuya tez çata bilər və onda dərin tə'sir oyada bilər ki, məzmunca dəyərli olduğu kimi, bədii ifadə cəhətdən də gözəl olsun. Bədii yaradıcılığın sırrı də məhz müəyyən bir məfkurəni oxucuya yüksək bədii şəkildə çatdırmaqdır”.¹

Nizami sənətin bütün sirlərinə yaxşı bələd olan dahi söz ustası idi. O, öz bədii əsərlərində məzmun və forma gözəlliyyinə, fikrin, sözün idraki mə'nasına, poetik əlvanlığına həmşə xüsusi fikir verir və müasirlərinə də bu yolla getməyi tövsiyə edirdi. Nizamiyə görə, məzmun, mə'nali fikir şe'rini, bədii yaradıcılığın əsası, daxili komponentlərindən biri olsa da, hələ öz-özlüyündə sənət deyildir. “Cəvahir sərraflarının gözündə cəvahir kimi qiymətli olan” “hikmətli kəlamlar”, “ölçüsüz, pərakəndə” fikirlər, ancaq “ölçü, qafiyə daxilində”, sözün zivəri ilə bəzəndikdən, “ürəyin yağından işiq, nur aldıqdan”, “başdan-başa gövhərə qərq edildikdən”, yə'ni müəyyən bədii forma kəsb etdikdən sonra şe'r, sənət adlanı bilər.

Sənətkar dərin məzmunlu fikri, kəlamı, aqlın “ne'mətini süfrəyə düzəndə” onu “əlvan, sayrısan bağın gülləri”, “incə söz çıçəkləri” ilə bəzəməlidir ki, seyrə dalan valeh olsun, “ondan bir

incəlik duysun”. Daha doğrusu: “sən kəlamı bəzə ki, zövq alıb gülsün ürək”. “Əqlin gəliri, dövləti” yalnız əsərə vurulan zinətlə parlaya bilər. Yaxşı əsərlər, sənət inciləri həm “zahir əhlini” razi salmalı, həm “batıl əhli üçün mə'nali” olmalıdır. Əsl sənətkarın “gövhər ilə dolu sandıqçasına vurulmuş möhrü gözəl ibarələr”, əlvan boyalar açmalı, üzə çıxartmalıdır. Belə əsərlər, şe'r nümunələri yüksək poetik tə'sirə malikdir, həm məzmun, həm də forma cəhətdən əvəzsiz sənət nümunələridir:

Hər bir qəlb alan nazlı, incədir,
İpək altındaki bakır qonçdır.
Bir misrası dürdür, bir misrası zər,
Mə'nayla doludur bütün beytlər.

(“Yeddi gözəl”, səh. 309)

Şe'rdə, sənətdə məzmun həm də özünə müvafiq forma tapmalıdır, poetik təsvir, ifadə tərzi fikrin, kəlamın məzmununa, ruhuna uyğun olmalıdır, onu mə'naca tamamlamalıdır. Şairin öz sözlərilə desək: “Hər sözə münasib ölçü gərəkdir”. Sənət əsəri yaradılanda ona elə rənglər, boyalar vurulmalıdır ki, məzmun, ideya təhrif olunmasın, “nəzmin xəyalı süstləşməsin”, öz ictimai-əxlaqi tə'sir gücünü itirməsin. Sənətkar “can çeşməsində”, “aql, fikir mülkündə yetişən bahara yeni paltar geyindirməlidir”, onun təzə, gözəl olmasına xüsusi fikir verməlidir:

Pozğunluq olarsa ahəngdə əgər,
O səs hara çatar, necə yüksələr?
Bir söz ki, rəng verir gülə, gülşənə,
Hikmətli cavabdır başa düşənə.

(“İsgəndərname”, səh. 612)

Sənətdə məzmun və formanın vəhdəti müəyyən ölçüyə, kriteriyaya tabe olmalıdır. Bədii yaradıcılıqda kriteriyyanın pozulması, təsvir və tərənnümdə məzmuna və ya formaya üstünlük

1. Məmməd Cəfər. Seçilmişə əsərləri, Birinci cild, Bakı, 1973, səh. 19-20.

verilməsi mütləq fikrin, ideyanın ictimai-estetik çekisini, poetik gözəlliyinə xələl gətirir. Sənətkar bədii əsər yaradarkən ölçü hissini gözləməsə, təsvirlərində, işlətdiyi boyalarda ifrata varsa, "onu həddindən artıq bəzəsə, dastanın üzünə ləkələr düşər", məzmun və ifadə gözəlliyini itirər. Məzmun da, forma da bir-birinə münasib ölçü, kriteriya daxilində gözəldir, bədii-estetik cəhətdən kamil, məqbuldur. "Kal meyvənin lezzəti olmaz", onu yeyənin "boğazını qanadar". Söz, kəlam da belədir. O, fikrin, idrakin qaynağında bişməsə, yetişməsə, onu üzə çıxartmaq, aləmə yaymaq mə'nasız bir işdir:

Xurma tək dəyməzsə, onu bil yəqin,
Açmaram üzünü söz gelininin.

(“İsgəndərname”, səh. 42)

Nizami sənətdə məzmun, forma gözəlliyindən danışarkən, şe'r və nəzm məsələsinə də toxunur və bunu bədii yaradıcılıqda sənətkarlığın, poetik təsvirin vacib şərtlərindən biri hesab edir. Əsl şair, hər şeydən əvvəl, şe'rə nəzm arasında ayrıca sərhəd qoyur, bunlardan birini böyük iste'dadin, poetik təxəyyülün məhsulu, digərini isə daxili iztirablardan uzaq adı peşə hesab edir. Əsl şe'r ustaları "gözel söz tapmaq üçün daşlardan cəvahir çıxardırsa", sadə nəzm həvəskarları "saxsı qab deşməklə" məşğuldurlar. Sənətə müqəddəs yaradıcılıq işi, bədii kəşf deyil, təkcə peşə kimi baxanlar nə yazırsa yazsın, onların əsərləri qafiyələnmiş söz yığınından başqa bir şey deyildir. Belə əsərlərin yüksək söz sənətilə, əsl poeziya nümunələri ilə heç bir əlaqəsi yoxdur:

Boş, mə'nasız sözlər kimə gərəkdir?
Kim belə sözləri dinleyəcəkdir?
Sözü nəzmə çəkmək asandır, asan,
Gərək söz üstündə sən can qoyasan.

Sözündə çoxluğa qoyma yer olsun,
Birin yüz olmasın, yüzün bir olsun.

(“Xosrov ve Şirin”, səh. 46)

Nizaminin nəzərində məzmun və forma gözəlliyinin əsas xüsusiyyətlərindən biri də odur ki, sənətkar gərək böyük, iibrətəmiz hadisələri, dərin ictimai-əxlaqi problemləri belə az sözle, qısa, dolğun, lakonik bir tərzdə ifadə və təsvir etməyi bacarmalıdır. İste'dadlı şair, sənətkar həmişə, hər yerdə sözə qənaət etməli, boş, mə'nasız mühakimələrdən, ibarəbazlıqdan uzaq qaçmalıdır, daha dəqiq desək, "yüz sözün yerində bir kəlmə" qalmalıdır. Həm də bu sözlər öz-özlüyündə qəlb oxşayan, incə, lətif, məlahətli, nəşə artıran olmalıdır ki, sərraf oxucu onu görəndə bəyənib əhsən desin, ürəkdən təqdir etsin. Ümumiyyətə, həqiqi şe'rən, sənətin fikir, ideya meydani geniş, söz meydani dar olmalıdır. Düşüncədən uzaq söz, yersiz kəlam sənətin ictimai kəsərini, idraki əhəmiyyətini azaldır, onu hörmətdən salır:

Sözün də su kimi letafeti var,
Hər sözü az demək daha xoş olar.
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir su da.
İnci tək sözlər seç, az danış, az din,
Qoy az sözlərinlə dünya bezənsin.
Az sözün incitək mə'nası solmaz
Çox sözün kərpictək qiyməti olmaz.

(“Leyli ve Mecnun”, səh. 65-66)

Nizaminin əsərləri, ümumi yaradıcılığı göstərir ki, o, qədim Yunan, Çin, Hind fəlsəfəsinə, elmi nailiyyətlərinə, bütünlükde Şərqi poetikasına yaxşı bələd olmuşdur. O, şe'rə, sənətə dair mühakimə və müləhizələrində özündə əvvəlki bədii fikrin ən yaxşı, qabaqcıl ən'ənələrinə əsaslanmış və onu yeni elmi-nəzəri müddəalarla zənginləşdirmişdir. Ele buna görə də şair iftixarla deyirdi:

İstərəm elə bir kamil dinləyən,
Şairlik sırrını öyrensin məndən.

(“İsgəndərname”, səh. 24)

Nizami bu gözəl arzusunda yanılmamışdır. Doğrudan da, şairin ölməz ədəbi irsi ondan sonra dərin idrak, bilik mənbəyinə, böyük poetik məktəbə çevrildi. Bütün müqtədir sənətkarlarımız, şe'r, poeziya biliciləri əsrlər boyu dönə-dönə bu məktəbdən dərs almış, sənətin ülvə, əlçatmaz sirlərini öyrənmiş və gələcəkdə də öyrənəcəklər. Mütefəkkir şair hələ ikinci poeması olan “Xosrov və Şirin”də yazdı:

Şe'ri oxunanda bu Nizaminin
Özü də hər sözzdə görünər yeqin.
Gizlənib özünü vermezmi nişan
Sənə hər beytində bir sırr danışan?
Yüz il sonra sorsan bəs o hardadır?
Hər beysi səslənər: “Burda, burdadır!”.

(“Xosrov və Şirin”, səh. 362)

Nizami özünə və ölməz sənətinə olan bu inamında tamamilə haqlı idi. Doğrudan da, onun insan zəkasının mö'cüzəsi olan yaradıcılığı, poetik dühası, əlvan söz xəzinəsi əsrlərdən əslərə keçərək, bəşəriyyətin əqli-mə'nəvi sərvətinə, idrak, tərbiyə və kamillik məktəbinə çevrildi, əbədi yaşamaq hüququ qazandı. Nizaminin və onun ədəbi irsinin həqiqi varisi olan xalqımızın əzəməti, böyüklüyü və xoşbəxtliyi də bundadır!

MÜNDƏRİCAT

Nizamişunaslığa layiqli töhfə	3
Ön söz	7
Nizami yaradıcılığında insanın mə'nəvi dünyası və bəşəri məhiyyəti	10
Nizaminin dini və dünyəvi görüşləri	67
Nizaminin məhəbbət fəlsəfəsi	139
Nizaminin hökmdar və dövlət konsepsiyası	218
Nizaminin poetik görüşləri	324

Rəssamı Tale Məlik

Yığılmağa verilmiş 04.06.2001
Çapa imzalanmış 12.07.2001
Kağız formatı 84x108¹/₃₂
Hesab - nəşr vərəqi 18,48
Tirajı 500

«Steyk» KM-nin mətbəəsində
hazır diapozitivdən çap olunmuşdur.

H.Cavid prospekti 29.

Əlimirzəyev Xalid Əlimirzə oğlu

Nizami Gəncəvinin insan konsepsiyası
(*Monoqrafiya*)

Bakı. «Gənclik». 2001.

H.Hacıyev küçəsi 4.